



AZƏRBAYCAN MİLLİ EMLƏR AKADEMİYASI  
NİZAMİ GƏNCƏVİ ADINA ƏDƏBİYYAT İNSTITUTU

MEHMAN HƏSƏNLİ

ÇİNGİZ AYTMATOV FENOMENİ  
VƏ  
AZƏRBAYCAN



AZƏRBAYCAN MİLLİ EMLƏR AKADEMİYASI  
NİZAMİ GƏNCƏVİ ADINA ƏDƏBİYYAT İNSTİTUTU

MEHMAN HƏSƏNLİ

№zfp 313 832

**ÇİNGİZ AYTMATOV  
FENOMENİ  
VƏ  
AZƏRBAYCAN**

**“SƏNƏTKARIN ELMİ PASPORTU”  
SERİYASI – 10**

Azərbaycan milli  
kitabxanası

“Elm və təhsil”

Bakı-2020

*Azərbaycan Milli Elmlər Akademiyası  
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu Elmi Şurasının  
3 iyul 2020-ci il 3 sayılı iclasının qərarı ilə nəşr olunur.*

**Elmi redaktor və ön sözün müəllifi: İsa Həbibbəyli**  
*akademik*

**Rəyçilər:** **Abdildajan Akmataliyev**  
*akademik*

**Məmməd Əliyev**  
*filologiya elmləri doktoru, professor*

**Məsul redaktorlar:** **Töhfə Tahbova**  
*filologiya üzrə fəlsəfə doktoru*

**Maya Həsənli**

**M.Həsənli. Çingiz Aytmatov fenomeni və Azərbaycan.**  
Bakı, "Elm və təhsil", 2020, 406 səh.

*Monoqrafiyada dünya şöhrətli qırğız yazıçısı Çingiz Aytmatovun hayatı, yaradıcılığı və Azərbaycanla münasibətləri tədqiqata cəlb edilmişdir. Tədqiqatda yazıçının hekayə, povest, roman, şeir və dram yaradıcılığı, eləcə də repressiya, dünya mühəribəsi kimi ortaq mövzuların Azərbaycan-Qırğız nəşrində paralel inikası, onun Azərbaycanla ədəbi-mədəni əlaqələri, əsərlərinin dilimizə tərcüməsi və nəşri problemləri kimi mövzular araşdırılmışdır. Kitab Türk xalqları ədəbiyyatı və Çingiz Aytmatov yaradıcılığını mütləq və tədqiq edənlər üçün etibarlı mənbə ola bilər.*

**ISBN 978-9952-8376-6-7**

**© Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu, 2020**

## BƏLƏDÇİ

Akademik İsa Həbibbəyli. Əbədi mogikan ..... 5

## I. ÇİNGİZ AYTMATOV: HƏYATI VƏ YARADICILIĞI

Qırğız yazılı ədəbiyyatının yaranması və inkişafı tarixinə ümumi baxış (1920-1955) .....	20
Çingiz Aytmatovun həyatı .....	24
Çingiz Aytmatov nəşri zaman və məkan kontekstində .....	45
Çingiz Aytmatovun hekayə yaradıcılığı .....	50
Povest janrinin inkişafında Çingiz Aytmatov mərhələsi .....	78
Çingiz Aytmatovun roman epoxası .....	122
Çingiz Aytmatovun dramaturgiyası .....	161
Çingiz Aytmatovun poeziyası .....	176

## II. QIRĞIZ VƏ AZƏRBAYCAN NƏSRİNDƏ MÖVZU VƏ İDEYA PARALELLƏRİ

Çingiz Aytmatov və İsa Hüseynovun povestlərində müharibə reallıqlarının bədii inikası .....	185
Çingiz Aytmatovun "Çingiz xanın ağ buludu" və Yusif Səmədoğlunun "Qətl günü" əsərlərində repressiya .....	218

## III. ÇİNGİZ AYTMATOV VƏ AZƏRBAYCAN

Çingiz Aytmatov fenomeni və qarşılıqlı ədəbi əlaqələrimiz .....	244
Çingiz Aytmatovun irsi Azərbaycan ədəbiyyatşunaslığında .....	290
Çingiz Aytmatovun əsərləri Azərbaycan dilində .....	317
Çingiz Aytmatovun əsərləri Azərbaycan səhnəsində .....	333
Xülasə .....	340
Summary .....	345
Резюме .....	350
Müəllifin Çingiz Aytmatovla bağlı nəşrləri .....	356

Qaynaqlar .....	363
Müəllif haqqında .....	379
Foto Salname .....	382

**Akademik İsa HƏBİBBƏYLİ  
AMEA-nın birinci vitse-prezidenti,  
Nizami Gəncəvi adına Ədəbiyyat  
İnstitutunun direktoru**

## **ƏBƏDİ MOGİKAN**

Çingiz Aytmatov – dünya ədəbiyyatının real gerçekliyi, qırğız xalqının və ədəbiyyatının əfsanəsidir.

Çingiz Aytmatov – türk dünyasının milli iftixarıdır.

Çingiz Aytmatov – böyük ədəbiyyatın əbədiyyət rəmzidir.

Böyük söz ustadı Çingiz Aytmatov qırğız xalqının dünyaya bəxş etdiyi qüdrətli yazıçıdır. “Manas” kimi möhtəşəm eposa malik olan qırğız xalqı Çingiz Aytmatovun yaradıcılığı ilə bənzərsiz və yeni bir ədəbiyyat hadisəsi meydana çıxarmışdır. Çingiz Aytmatovun əsərləri geniş coğrafiyaya yayılmış türk xalqlarının ortaq taleyinin uğurlu əbədi təqdimatıdır. İnsanlığın, planetin problemlərini əks etdirmək və çıkış yolları göstərmək mənasında da Çingiz Aytmatovun yaradıcılığı zəngin mənəvi xəzinədir. Kiçik qırğız aulundan dünyaya parlayan böyük ədəbiyyat günüşi olan Çingiz Aytmatovun zəngin yaradıcılığı milli ədəbiyyatın möhtəşəm təqdimatı olmaqla yanaşı, dünya ədəbiyyatında da əhəmiyyətli bir hadisədir.

Çingiz Aytmatov keşməkeşli, şərəfli ömür və sənət yolu keçmişdir. Onun mənalı tərcüməyi-halının böyük bir dövrü sovet hakimiyyəti illərinə təsadüf edir. Sovet rejiminin sərt ideoloji tələblərinə baxmayaraq, Çingiz Aytmatov sadəcə əməli işi ilə deyil, mənəvi aləminin bütün zənginlikləri, qəribəlikləri ilə də yeni olan sadə insanı ciddi bir ədəbiyyat hadisəsi səviyyəsində təbii şəkildə təqdim etmək və zifəsini bacarıqla həyata keçirmişdir. Sovet dövründə Çin-

giz Aytmatovun milli mövqeyini, yeni insanı və bəşəri problemləri böyük ədəbiyyat miqyasında ifadə etməklə ya-naşı, həm də əsərləri vasitəsilə nəşr etdirib dünyada yaya bilməsi sosializm dövrünün möcüzələrindən biri idi. Bəzi sovet yazıçıları kimi, Çingiz Aytmatov da öz əsərlərində əks etdirdiyi ictimai-mənəvi problemləri bir qədər gərginləşdirərək Nobel Mükafatı alıb, ölkəni tərk etmək imkanını gerçəkləşdirə bilərdi. Lakin Çingiz Aytmatov sosializm cəmiyyətində yaşayıb, həm də sovet və sovet ədəbiyyatının gerçəkliyinin sədlərini aşa bilən böyük ədəbiyyat yaratmağın təkrarsız nümunəsini göstərmişdir. Hətta bəzi Nobel mükafatı laureatları ilə müqayisədə Çingiz Aytmatovun əsərlərində dərin həyatı proseslər, bəşəriyyəti birgə yaşayışa və sülhə çağırmaq amalı daha qüvvətlidir.

Çingiz Aytmatov Nobel Mükafatı səviyyəsində yazib-yaradan və Sovetlər İttifaqında qalib yaşamağı bacarmış qüdrətli dünya yazıçısı idi. Fikrimcə, bu mənada Nobel Mükafatı almamış Çingiz Aytmatovun xidmətləri bu böyük beynəlxalq mükafatın laureatlarından heç də az deyildir. Dünyanın digər görkəmli yazıçılarının yaradıcılığına və fəaliyyətinə kölgə salmadan, əksinə, onlardan hər birinin əsərlərinə obyektiv şəkildə yüksək qiymət verməklə, həm də bu qənaətdəyəm ki, Çingiz Aytmatovun yaradıcılığı ilə dünya ədəbiyyatının yeni standartı meydana çıxmışdır. Bəlkə də, nə vaxtsa, dünyanın bu tipli ədəbiyyatı üçün də xüsusi bir beynəlxalq mükafat – Çingiz Aytmatov Mükafatı da təsis ediləcəkdir. Reallıqda isə Çingiz Aytmatov dünya ədəbiyyatında Nobelüstü yeni bir ədəbiyyat standartı yaratmağa müvəffəq olmuş qüdrətli sənətkardır.

Çingiz Aytmatovun əsərlərində və baxışlarında milliliklə bəşərilik vəhdət halındadır. Milliliklə bəşəriliyin dahiyanə harmoniyası Çingiz Aytmatov sənətinin özünəməxsusluğunu müəyyənləşdirir. Millilik və bəşəriliyin dialektik

əlaqəsi və üzvi sintezi Çingiz Aytmatovun əsərlərində ifadə edilmiş ümumdünya tarazlığı modelinin əsas dayaqlarını təşkil edir. Çingiz Aytmatov ədəbiyyatda insanı milli varlığı və bəşəri dəyəri ilə vəhdətdə təqdim etməyi zəruri saymış və yaradıcılığını bu harmoniya üzərində tarazlaşmışdır. Çingiz Aytmatovun yaradıcılığında millilik amili, ümumtürk ruhundan, qırğız etnik düşüncəsindən doğan və qlobal dünyanın hadisəsi səviyyəsində ümumiləşdirilən yüksək və dərin insani keyfiyyətlər şəklində təzahür edir. Beləliklə, Çingiz Aytmatovun yaradıcılığında ayrılıqda götürülmüş bir obrazın və ya xalqın timsalında bütövlükdə bəşər övladı üçün əhəmiyyətli olan problemlərin ümumiləşdirilməsi ki-mi məsuliyyətli və şərəfli vəzifə özünün orijinal bədii həlli-ni tapmışdır. Dünya ədəbiyyatında millilik ilə bəşəriliyin vəhdətini əks etdirmək yeni hadisə olmasa da, bu sahədə Çingiz Aytmatov öz modelini yaratmışdır. Çingiz Aytmatov yaradıcılığında milli və bəşəri anlayışlarını geniş mənada insanlıq düşüncəsi ilə birləşdirir. Ədəbiyyatda millilik və bəşəriliyin Çingiz Aytmatov modeli bədii fikirdə vətəndaşlıq və insanlıq etolonudur. Çingiz Aytmatov əsərlərində həm özünü, həm də millətini və dünyani qavramış yazıçı mənəviyyatını da böyük sənətkarlıqla ifadə etmişdir. Tanınmış türk alimi, professor Ramazan Qorxmaz doğru olaraq yazmışdır ki, "Çingiz Aytmatov Simurq quşu kimi həm bütün insanlarda özünü, həm də özündə bütövlükdə insanlığı duymağa çalışır".<sup>1</sup>

Çingiz Aytmatov postsoviet dövrü ədəbi-ictimai fikrinin axırıncı böyük ədəbiyyat mogikanıdır. Bütövlükdə Çingiz Aytmatovun əsərləri insan mənəviyyatının böyük ədəbiyyatıdır. Çingiz Aytmatovun kəşf etdiyi insan tipi kiçik adamın ədəbiyyatdakı böyük yerinin və mövqeyinin ucalı-

<sup>1</sup> Ramazan Korkmaz. Aytmatov anlatılarında ötekileşme sorunu ve dönüş izlekleri. Ankara, Kesit yayınları, 2016, səh.137

ğını eks etdirir. Dünya şöhrətli yazarı Çingiz Aytmatovun ölməz əsərləri müasir dünyanın iibrətamız insanlıq dərsləridir.

Uzaqgörən yazarının ölməz əsərlərində qaldırıldığı və həllini zəruri saydığı ümumdünya tarazlığı məsələsi hazırda da müasir dövrün əsas qlobal problemlərindən biridir. Çingiz Aytmatova məxsus ümumdünya tarazlığı modeli bütün məhiyyəti ilə bəşəri sülh, ədalət, ölkələrarası qarşılıqlı etimad, ortaq problemlərin və münaqişələrin birləşdirilməsi həlli, dialoq və əməkdaşlıq əsasında baş verə biləcək böyük qarşıdurmalardan xilas etmək, bəşəriyyəti daha xoşbəxt gələcəyə aparmaq məsələlərini əhatə edir. Çingiz Aytmatovun kəşfi hesab edilən “manqurlaşma” əməliyyatı var gücü ilə bütün xalqları milli-mənəvi özünüdərkə və əsarətin bütün təzahürlərindən qurtarmağa çağırır. Böyük yazarının “iks insan” haqqındaki mülahizələri və ondan törənə biləcək fəlakətlərə dair fikirləri müasir cəmiyyəti, yeni tarixi epoxanı daha dərindən dərk etməyə və nəticə olaraq dünyani irəliyə doğru inkişafa istiqamətləndirir. Bir sözlə, Çingiz Aytmatovun əsərləri yazıldığı dövrdə olduğu kimi, bu gün üçün də, sabah üçün də mənəvi təkamülə və dirçəlişə ünvanlanmış ölməz ədəbi örnəklər kimi insanlığa xidmət göstərməkdə davam edir. Sözün əsl mənasında Çingiz Aytmatov bütün dövrlərin və zamanların əbədiyaşar qüdrətli sənətkarıdır. Planetimizdə yeni dünya təfəkkürünün formallaşmasında mühüm rolu olan Çingiz Aytmatovun ölməz əsərləri və idealları həmişə müasir cəmiyyətin və insanlığın yollarına gur işiq salır.

Məlum olduğu kimi, dünyada müxtəlif əsrlərdə cəmiyyətin və ədəbiyyatın axırıncı mogikanları adlandırılan böyük yazıçılar və şairlər olmuşdur. Axırıncı ədəbiyyat mogikanları hər dəfə yeni ədəbi məktəblər yaratmış və böyük bəşəri ideyaların müəllifləri kimi şöhrət qazanmışlar.

Sonra planetdə çox olmasa da yeni mogikanlar doğulub, cəmiyyəti, ədəbiyyatı və ictimai fikri yenidən irəli aparmışlar. Bəşəriyyət axırıncı mogikanların çiyinlərində əsrən-əsrə yol keçərək bu günlərə və daha işıqlı sabahlara doğru getməkdə davam edir.

Fikrimcə, Çingiz Aytmatov dünya ədəbiyyatının əbədi mogikanı olmaq şərəfi qazanmışdır. Geniş planetar baxışlara malik olan Çingiz Aytmatovun ölməz əsərləri və ideyaları özündən sonrakı ideal cəmiyyətin və böyük ədəbiyyatın manifestidir. Yer kürəsi və dünya ədəbiyyatı hələ bir neçə əsr Çingiz Aytmatovun həyat, müasir cəmiyyət və sənət ideallarına doğru yol gedəcəkdir.

Çingiz Aytmatovun əsərləri, dünənin, bu günün və sabahın böyük ədəbiyyatının həmişə müasir səslənən ölməz nümunələridir. Dəyişən və inkişaf edən dünya Çingiz Aytmatovun əsərlərində böyük cəsarət və uzaqgörənliliklə ifadə etdiyi idealların həllini axtara-axtara inkişaf edəcəkdir.

Janrından asılı olmayaraq, Çingiz Aytmatovun bütün əsərlərində roman miqyası vardır. Çingiz Aytmatov dünyani roman miqyasında qavrayan və ifadə edən qüdrətli yazıçıdır. Görkəmli sənətkarın həcmində görə povest kimi görünən əsərləri əhatə etdiyi problemlərə və maraqlı, keşməkeşli insan talelərini əks etdirməsinə görə ciddi roman təessüratları yaradır. “Üz-üzə”, “Cəmilə”, “Əlvida, Gülsarı”, “Ana tarla”, “İlk müəllim”, “Ağ gəmi”, “Dəniz kənarıyla qaçan Alabaş”, “Erkən gələn durnalar”, “Çingiz xanın ağ buludu” kimi povestlərin daşıdığı böyük ideya-mənəvi yük cild-cild romanlarla müqayisədə ağır gələr. Bu əsərlərə dünya ədəbiyyatı yeni süjetlərə və obrazlarla təzələnmiş və zənginləşmişdir. XX əsrin əllinci illərində, otuz yaşılı Çingiz Aytmatovun yaratdığı “Cəmilə” povesti təkcə sovet ədəbiyyatında deyil, bütövlükdə dünya ədəbiyyatında yeni hadisə səviyyəsində qarşılanmışdır. Təsadüfi deyildir ki, məş-

hur fransız yazarı Lui Araqon "Cemile" povesti "dünya-nın en gözəl eşq hekayəsi" kimi dəyərləndirmişdir.

Qazax ədəbiyyatının görkəmli klassiki Muxtar Auezovun 1958-ci ildə "Literaturnaya qazeta"da çap etdirdiyi "Cemile" povesti haqqında təəssüratlarını əks etdirən "Yolun açıq olsun" adlı məqaləsi Çingiz Aytmatovun böyük ədəbiyyata ilk təqdimatı kimi mühüm əhəmiyyət kəsb edir. Məqalədə deyilirdi: "Cemile" Çingiz Aytmatovun ilk əsəri deyildir... Mənçə, "Cemile" ilə özünəməxsus parlaq istedadını nümayiş etdirən bu əsərində Aytmatovun təsvir etmək gücünün yüksək bir nöqtəyə çatdığını qəti şəkildə görünür... Doğrusu, Çingiz Aytmatovun qırğız ədəbiyyatına bir yenilik kimi daxil olan ən mühüm özünəməxsusluğu insanın duyğularını və münasibətlərini yad bir şəxs kimi deyil, onları tam mənası ilə anlayan bir gözlə, son dərəcə təbii, canlı bir şəkildə verməsidir. Mənçə, əsl lirik əsər bu cür olmalıdır".<sup>1</sup>

Ümumiyyətlə, əsərlərinəndəki əsas qəhrəmanlardan hər birinin taleyini dərindən və əsaslı şəkildə əks etdirməklə, Çingiz Aytmatov sanki roman içərisində povest və hekayələr şəbəkəsi yaratmağın bənzərsiz nümunəsini nümayiş etdirir. Bu mənada Çingiz Aytmatovun hər hansı bir romanı sanki öz içərisindəki romanların, povestlərin və hekayələrin külliyyatıdır. Bütün bunlar həyata, cəmiyyət hadisələrinə dərindən bələd olmaqla yanaşı, həm də yüksək yazıçılıq səriştəsi nümayiş etdirmək deməkdir.

Böyük söz ustası Çingiz Aytmatov ümumən dünya ədəbiyyatını, o cümlədən qırğız ədəbiyyatını tam orijinal olan bənzərsiz obrazlarla zənginləşdirmişdir. Cemile, Daniyar, Toqunay, Aysel, Altınay, Baytemir, Toğulan, Yedigey, Qazanqap, Abutalib Kutubbayev, Altın, Filofey, Robert

<sup>1</sup> Muxtar Auezov. Yolun açıq olsun. "Literaturnaya qazeta", 23 oktyabr 1958-ci il.

Bork, Arsen Samançın və başqa obrazlar Çingiz Aytmatovun nadir istedadından və dərin müşahidələrindən doğulan yeni tipli obrazlardır. Çingiz Aytmatovun sovet hakimiyyəti illərində yazdığı əsərlərdə yaradılmış bədii obrazlar həmin dövrdə standart model kimi qəbul edilmiş müsbət qəhrəman və mənfi obraz tipinin hüdudlarını aşış keçən, mövcud ideoloji formatın qəliblərini dağıdan mühüm hadisə kimi meydana çıxmışdır. Yaziçi sovet adamını yox, bütün təbiiliyi və gərginlikləri, həyəcanları və ümidi ilə birlikdə adı, sadə insanı təsvir etmişdir. Tanrı dağlarının ətəklərində, yovşanlı çöllərdə yaşayıb-çalışan bu adı insanların taleyində ilk növbədə qırğız xalqının və bütövlükdə insanlığın taleyi və düşüncələri öz əksini tapmışdır. XX əsrin əvvəllerində ədəbiyyatda meydana çıxmış kiçik insanı sonralar hər yazıçı öz ölkəsində, Çingiz Aytmatov isə dünya ədəbiyyatı miqyasında əsas obraza çevirmək vəzifəsini böyük uğurla həyata keçirmiştir.

Fikrimizcə Çingiz Aytmatov özü də həyatda roman miqyaslı şəxsiyyət idi. Çingiz Aytmatovun keşməkeşli və mənali ölüm və sənət yolu müasir qırğız ədəbiyyatının epopeyasıdır.

Çingiz Aytmatovun yaradıcılığında keşməkeşli taleyə malik sadə insanların timsalında ümumiyyətlə bəşəriyyətə və onun global problemlərinə yeni baxış və dilindən, dinindən, yaşadığı məkandan, zamandan, dövlət quruluşundan asılı olmayıaraq, geniş mənada İnsanın və Dünyanın problemlərinin sintezi və harmoniyasının bədii ifadəsi qabarıq şəkildə görünür. Belə ki, onun qırğız ruhunun, ümumtürk təfəkkürünün, milli-mənəviyyatın təqdimatına həsr olunmuş hər bir əsərində bütövlükdə bəşəriyyəti narahat edən, insanların taleyinə, onun gələcəyinə ünvanlanmış böyük problemlər qaldırılır. Bu cəhətdən 1980-ci ildə yazılmış "Əsrə bərabər gün" romanı Çingiz Aytmatovun yaradıcılığında

xüsusi mərhələ kimi qəbul olunur. Bu, keçmiş sovet ədəbiyyatında Mixail Şoloxovun "Sakit Don", Aleksandr Soljenitsinin "Qulaq-arxipelaq" əsərləri kimi geniş mənada dünya ədəbiyyatının istiqamətini dəyişdirən tam orijinal bir əsərdir.

Bələ hesab edirik ki, Çingiz Aytmatovun 1996-cı ildə nəşr etdirdiyi "Kassandra damgası" romanı böyük qırğız yazıçısının ədəbiyyatda millilikdən bəşəriliyə doğru istiqamətdəki yeni kəşfi sayılmağa layiq olan mükəmməl bədii əsərdir. "Kassandra damgası" romanında Çingiz Aytmatov cəmiyyətdə gedən proseslərə daha qlobal masstabda yanaşaraq, bəşəriyyətin taleyi ilə əlaqədar ən aktual məsələləri canlandırmayağı müvəffəq olmuşdur.

"Çingiz Aytmatov və Azərbaycan" özündə çoxcəhətli mətləbləri ifadə edən geniş bir mövzudur. İlk növbədə onu qeyd etmək lazımdır ki, Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin böyük ümumiləşdirmə əsasında deyilmiş aşağıdakı fikirlərində Çingiz Aytmatov sənətinin yeri və mahiyyəti dahiyanə şəkildə ifadə olunmuşdur: «Dünya ədəbiyyatı xəzinəsinə gözəl əsərlər bəxş etmiş Çingiz Aytmatov həm Qırğızıstanın, həm də bütün türk dünyasının fəxridir».<sup>1</sup>

Eyni zamanda, görkəmli dövlət xadimi Heydər Əliyev haqqında Çingiz Aytmatovun mülahizələri də keşməkeşli epoxanın fonunda qüdrətli bir şəxsiyyət barəsində roman səviyyəsində ifadə olunan dərin mənalı ümumiləşdirmələr kimi səslənir. "Heydər Əliyev həqiqətən də tarixi, hətta əfsanəvi bir şəxsiyyətdir. Bu, sovet dövründə də belə idi, bugünkü MDB məkanında, xeyli çətinleşmiş müasir dünya şəraitində də belədir. Heydər Əliyev hər zaman xalqının xidmətində olmuşdur.

<sup>1</sup> Dünya şöhrəti yazıçı, görkəmli ictimai xadim Çingiz Aytmatova təbrik məktubu. "Azərbaycan" qəzeti, 8 dekabr 1998-ci il.

Heydər Əliyev və onun yaşıdlarının və hətta ondan cavan olan bir çox siyasi xadimin bacarmadığı xüsusiyyəti – müasir dövrün ən aktual çağırışlarına hazır olmayı nümayış etdirə bilmişdir. Məhz Heydər Əliyevin zəngin təcrübəsinin və humanitar dünyagörüşünün genişliyi nəticəsində indi Azərbaycanda sabitlik, toleranlıq, mədəniyyət, maarifçilik hökm sürməkdədir. Bütün bunlar isə Azərbaycan dövlətinin müasir inkişafını və tərəqqisini təmin edəcək əsas amillərdir!".<sup>1</sup>

XX əsrin beynəlxalq məqyasda qəbul olunmuş görkəmli dövlət xadimi Heydər Əliyevlə bu epoxanın dünya şöhrəti yazıçısı Çingiz Aytmatovun siyasi və ədəbi qiymətləndirmələri tarixdə siyasi şəxsiyyətin və ədəbiyyatın rolu və əhəmiyyəti haqqında etalon səviyyəsində irəli sürülmüş mükəmməl tezislərdir.

Çingiz Aytmatovun Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev haqqındaki sözləri də görkəmli ədəbiyyat adının dövlət başçısı haqqında obrazlı şəkildə ifadə olunmuş düsturu kimi səslənir: «İlham Əliyev qloballaşan dünyyanın lider etalonudur»<sup>2</sup>.

Yeni epoxanın liderlərindən biri olan İlham Əliyev və məşhur yazıçı Çingiz Aytmatovun münasibətləri XXI əsrдə böyük siyasetlə böyük ədəbiyyatın dialoqunun dünyaya və xalqlara gətirəcəyi dəyərlərin, aça bilecəyi imkanların geniş üfüqlərinin yenidən istiqamətləndirilməsinə xidmət edir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2008-ci ildə dünya şöhrəti yazıçı Çingiz Aytmatovu "Dostluq" ordeni ilə təltif etməsi bütövlükdə bu böyük söz usta-

<sup>1</sup> Heydər Əliyev tarixi, hətta əfsanəvi şəxsiyyətdir. Azərbəjcan məsahibə. [https://azertag.az/xeber/CHINGIZ\\_AYTMATOVHEYDAR\\_ALIYEV\\_TARIIX\\_HATTA\\_AFSANAVI\\_SAXSIYYATDIR-982163](https://azertag.az/xeber/CHINGIZ_AYTMATOVHEYDAR_ALIYEV_TARIIX_HATTA_AFSANAVI_SAXSIYYATDIR-982163)

<sup>2</sup> Bax: Çingiz Aytmatov: Mən Manas oğluyam. Bakı: "Nurlan", 2009, s.67-68.

dına, onun ölməz sənətinə Azərbaycanda dövlət səviyyəsin-də verilmiş yüksək qiymətlə yanaşı, həm də bəslənilən ümumxalq ehtiramını əyani şəkildə ifadə edir. Prezident İlham Əliyevin 25 fevral 2008-ci il tarixdə Bakıda "Dostluq" ordeninin təqdimetmə mərasimindəki aşağıdakı fikirləri Çingiz Aytmatovun böyük sənətinin və Azərbaycana mü-nasibətinin dərin mahiyyətini aydın surətdə mənalandırır: "Siz həmişə, bütün dövrlərdə Azərbaycanın dostu olmuşsunuz. Bu, sovet dövründə də belə olub, ...müstəqillik dövründə də... Çətin anlarda siz həmişə ədalətin, sülhün, əmək-dاشlığın tərəfdarı kimi öz qətiyyətli sözünüüz demisiniz".<sup>1</sup>

Dəfələrlə ölkəmizdə olmuş Çingiz Aytmatov Azərbaycan ədəbiyyatı və mədəniyyəti haqqında qiymətli fikirlər söyləmişdir. O, Azərbaycanın böyük demokrat yazıçısı Cəlil Məmmədquluzadənin yaradıcılığını yeni nəsrin mü-hüm hadisəsi kimi dəyərləndirmişdir. Çingiz Aytmatovun qüdrətli Azərbaycan yazıçısı Cəlil Məmmədquluzadənin dünya ədəbiyyatındaki yeri və yaradıcılığındakı novatorluq barəsində 1967-ci ildə deyilmiş aşağıdakı fikirləri yazıçı tə-əssüratından çox, mütəfəkkir bir şəxsiyyətin dərin ədəbi düşüncəsini aydın şəkildə ifadə edir: "Müasir dövrdə milli ədəbiyyatların, xüsusən də, bədii nəsrin inkişafında Cəlil Məmmədquluzadə yaradıcılığının əhəmiyyətini dəyərləndirməmək mümkün deyildir. O, türk xalqları ədəbiyyatında realist nəşr məktəbinin əsasını qoymuşdur. Böyük sənətkar həm də alovlu satirik, mükəmməl ruhlu yazıçı və sosioloq kimi də çıxış edir. O, bütün hallarda yeniləşməyə nail ola bilmişdir".<sup>2</sup>

<sup>1</sup> Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev görkəmlı yazıçı Çingiz Aytmatovu qəbul etmişdir. "Azərbaycan" qəzeti, 26 fevral 2008-ci il.

<sup>2</sup> Çingiz Aytmatov. Müdrik söz ustası. "Ədəbiyyat və incəsənət" qəzeti, 4 iyun 1967-ci il.

Qeyd etmək lazımdır ki, XX əsrin əvvəllərində realist bədii nəşr sahəsində görkəmlı Azərbaycan yazıçısı Cəlil Məmmədquluzadənin göstərdiyi hünəri keçən yüzilliyin ikinci yarısından sonra özünəməxsus cəsarət və uzaqqörənliklə böyük qırğız ədibi Çingiz Aytmatov nümayiş etdirmişdir. Nəticə etibarilə Molla Nəsrəddin təxəllüsü ilə böyük şöhrət qazanmış Cəlil Məmmədquluzadə və Manasın böyük oğlu olaraq qəbul edilmiş Çingiz Aytmatov dünyada yeni nəsrin böyük qurucuları kimi dərin iz qoymuşlar.

Çingiz Aytmatovun Azərbaycan yazıçılarından Mirzə Fətəli Axundzadə, Səməd Vurğun, Rəsul Rza, Bəxtiyar Vahabzadə, Anar və başqalarının yaradıcılığına verdiyi yüksək qiymət Azərbaycan ədəbiyyatında gedən mühüm dəyişikliklərin fonunda yaranan böyük ədəbiyyatın obyektiv şəkildə dəyərləndirilməsi ilə yanaşı, həm də ədəbiyyatımızın geniş miqyasda təqdim olunmasına da xidmət etmişdir. Qüdrətli sənətkarın xalq yazıçısı İmran Qasımov, xalq şairi Bəxtiyar Vahabzadə, xalq yazıçısı Anar, Şahmar Əkbərzadə, Hidayət, Hüseynbala Mirələmov, Cəmil Əlibəyov və başqaları ilə dostluğu xalqlarımız arasındaki çoxəsrlik əla-qələrin yeni mərhələsini təşkil edir. Azərbaycanın xalq ya-zıcı Anar çox haqlı olaraq yazar ki, Çingiz Aytmatovla "biz də fəxr edirik".<sup>1</sup>

Azərbaycan mədəniyyəti və incəsənətinin görkəmlı si-maları ilə Çingiz Aytmatovun şəxsi dostluq münasibətləri və yaradıcılıq əlaqələri olmuşdur. Çingiz Aytmatov dünya şöhrətli Azərbaycan bəstəkarı Qara Qarayevlə yaxından ünsiyyət saxlamış, onunla böyük sənət haqqında fikir mübadi-ləsi aparmışdır.

Çingiz Aytmatovun İmran Qasımovla Moskvada Maksim Qorki adına Ədəbiyyat İnstitutunda birlikdə təhsil

<sup>1</sup> Anar. Onunla biz də fəxr edirik. Çingiz Aytmatov – türk ruhunun qələbəsi. Bakı, "Nağıl evi", 2013, s.34

aldıqları dövrden başlayan münasibətləri uzun dövr ərzində etibarlı surətdə davam etdirilərək sözün əsl mənasında məslək dostluğunə çevrilmişdir. Çingiz Aytmatov Moskvada və ya Qırğızistanda onunla gündəlik sıx əlaqədə olan müasir-lərindən çox uzaq məsaflədə – Bakıda yaşayan, ara-sıra ümumittifaq tədbirlərində görüşdüyü, məktublaşdığı İmran Qasımovla daha dərindən çox ciddi ictimai-mənəvi mətləb-ləri bölüşmüşdür.

Orijinal yaradıcılıq üslubuna malik Azərbaycan rəssamı Cavad Mircavadovun Bakı şəhərindəki emalatxanasında olmuş Çingiz Aytmatov onun ənənəvi təsvir üsullarından fərqli olan qeyri-adi rəsm əsərlərinə böyük maraq göstərmişdir. Bundan sonra Çingiz Aytmatovun təşəbbüsü ilə rəssamin Moskvada fərdi-yaradıcılıq sərgisi nümayiş olunmuşdur. Çingiz Aytmatov Cavad Mircavadovun tablosunu həmişəlik özünün Bişkekdəki iş otağından asmış, digər bir əsərini isə Nobel mükafatı laureatı Qabriel Qarsia Markesə hədiyyə kimi göndərməklə Azərbaycan təsviri sənət ustasının geniş dairədə tanıdılmasına yaxından kömək göstərmişdir.

Görkəmli yazıçı Çingiz Aytmatovun ölməz əsərləri hələ keçən əsrin altmışinci illərindən etibarən Azərbaycan dilinə tərcümə olunmuş və elmi-ədəbi mühitdə böyük maraqla qarşılanmış, ümumxalq marağı və məhəbbəti qazanmışdır. Çingiz Aytmatovun “Cəmilə” (1961) və “Köşək gözü” (1963) povestləri (tərcüməçi Qılman Musayev), “Qırmızı yaylıqli qovağım mənim” (1965) povesti, “Əsrə bərabər gün” (1985) romanı (İshaq İbrahimov), “İlk müəllim” (1965), “Ana tarla” (1966) və “Ağ gəmi” (1980) povestləri (Cəmil Əlibəyov), “Dəniz kənarıyla qaçan alabaş” povesti (Xeyrulla Əliyev, 1979), “Erkən gələn durnalar” (1990) povesti (Vilayət Rüstəmzadə), “Qiyamət” romanı (Vaqif Əlihanlı, 1990), “Çingiz xanın ağ buludu” povesti (Məti Os-

manoğlu, 1992), “Oğulla görüş”, “Köçəri quşların göz yaşları”, “Balaca əsgər”, “Dəhnəçi”, “Qırmızı alma”, “Buy-nuzlu ana maral”, “Manqurt əfsanəsi”, “Öldürək-öldürməyək” hekayələri (İbrahim İlyaslı, 2014), “Üz-üzə” (Mehman Həsənli, 2016) povesti, “Kassandra damgası” romanı (Nərgiz Cabbarlı, 2018) Azərbaycan oxucusunun yaddaşında və mütaliəsində geniş yer tutur.

“Çingiz Aytmatov və Azərbaycan ədəbiyyatı” mövzusu ədəbiyyatların və xalqların dostluğunun çox canlı bir nümunəsidir. Dünya xalqları, xüsusən türk xalqlarından hər biri Çingiz Aytmatovu ilk növbədə öz xalqının doğma yazıçısı olaraq qəbul edir. Bununla belə, Çingiz Aytmatov dün-yada oxşar taleləri yaşayan, insan, zaman, cəmiyyət və gələcək haqqında eyni və ya bənzər düşüncədə olan xalqların hamisinin görkəmli yazıçısıdır.

Azərbaycanda Çingiz Aytmatovun hayatı və yaradıcılığına elmi cəhətdən tədqiq olunub öyrənilməsi sahəsində də diqqətəlayiq işlər görülmüşdür. Görkəmli qırğız alimi, akademik Abdildajan Akmataliyev Çingiz Aytmatovşunaslığının geniş və zəngin, möhkəm və dayanıqlı elmi əsaslarını yaratmışdır. Azərbaycan ədəbiyyatşunaslıq elmində də Çingiz Aytmatov haqqında tədqiqat və araşdırmlar son yarım əsrde ardıcıl olaraq davam etdirilmişdir. Ölkəmizdə elmi-tədqiqat əsərlərində görkəmli sənətkarın yaradıcılıq dünyasının özünəməxsusluqlarının aşdırılıb öyrənilməsinə və onun Azərbaycanla əlaqəlerinin tədqiq olunmasına xüsusi diqqət yetirilmişdir. Filologiya elmləri doktoru Leyla Gərayzadənin “Rusdilli türk yazıçılarının yaradıcılığında etno-epik yaddaş problemi” mövzusunda yazdığı doktorluq dis-sertasiyasında Çingiz Aytmatovun bədii yaradıcılığında roman janrinin yeri və mövqeyi əsaslı şəkildə öyrənilərək təhlil edilmişdir. Ülviiyə Hüseynovanın “Çingiz Aytmatovun rusdilli əsərlərində türkizmlər” mövzusundakı filologiya

AzF 313832

üzrə fəlsəfə doktorluğu dissertasiyasında böyük yazıçının əsərlərinin dili və üslub xüsusiyyətləri elmi cəhətdən şərh olunmuşdur.

Çingiz Aytmatovun həyatı və yaradıcılığının tədqiq edilib öyrənilməsi sahəsində Azərbaycan ədəbiyyatşunaslıq elminin cavan nəslinin istedadlı nümayəndəsi Mehman Həsənlinin fəaliyyətini ayrıca qeyd etmək lazımdır. Mehman Həsənli ölkəmizdə və xaricdə keçirilən elmi konfranslarda, simpoziumlarda qüdrətli sənətkarın həyatı və yaradıcılığına həsr edilmiş elmi məruzələrlə çıxış etmişdir. Gənc tədqiqatçının Çingiz Aytmatovdan bəhs edən məqalələri Azərbaycandan başqa xarici ölkələrdə: Türkiyə, Rusiya, Qırğızistan, Qazaxıstan, Özbəkistan, Ukrayna və Polşada da çap olunmuşdur. Haqqında ölkəmizdə kifayət qədər yazılmış araşdırımaların və məqalələrin olmasına baxmayaraq, ilk dəfə olaraq Mehman Həsənli 2017-ci ildə “Çingiz Aytmatov və Azərbaycan ədəbiyyatı” mövzusunda dissertasiya müdafiə edərək filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır. Mehman Həsənli Azərbaycan aytmatovşunaslığının yeni elmi nəslinin tanınmış və istedadlı bir nümayəndəsidir.

Aytmatovşunaslıqda yeni və əhəmiyyətli imza sahibi olan Mehman Həsənlinin elmi fəaliyyəti ilə birlikdə böyük ədibin əsərlərindən etdiyi tərcümələr də dövri mətbuatda çap olunmuşdur. Azərbaycan oxucusu onun tərcüməsində Çingiz Aytmatovun “Üz-üzə” povestini və “Ağ yağış” hekayəsini və şeirlərini oxumaq imkanı əldə etmişdir. Bu mənada Mehman Həsənli Çingiz Aytmatovdan bəhs edənlərin sırasında tədqiqatçılıqla tərcüməçiliyi vəhdətdə ifadə edən fərqli və əhəmiyyətli bir yaradıcılıq missiyasını meydana qoyur.

“Çingiz Aytmatov fenomeni və Azərbaycan” monoqrafiyasında dünya şöhrətli yazıçı Çingiz Aytmatovun həya-

ti, yaradıcılığı və Azərbaycanla olan münasibətlərinə ümumiləşdirilmiş elmi baxış ifadə olunmuşdur. Qeyd etdiyimiz kimi, Azərbaycan ədəbiyyatşunaslığı Çingiz Aytmatov yaradıcılığına öten əsrin 60-cı illərindən başlayaraq elmi münasibət bildirməyə başlamışdır. Bu münasibət ən müxtəlif forma və şəkillərdə öz ifadəsini tapmışdır. Lakin Mehman Həsənlinin müəllifi olduğu monoqrafiya yazıçıya həsr olunmuş və əhatə dairəsinə görə ən masstablı əsər kimi meydana çıxmışdır.

Əsərdə Çingiz Aytmatovun həyatının uşaqlıqdan başlayaraq müxtəlif dövlərinə aid əsas faktların yer alması, ilk dəfə olaraq görkəmli yazıçının geniş elmi-tərcüməyi-halının hazırlanmasına ciddi bir cəhd təəssürati doğurur. Qüdrətli yazıçının hekayə, povest və romanlarından hər birinin ayrı-ayrılıqlı tədqiqatqa cəlb edilməsi, habelə müəllifin fəlsəfə doktorluğu dissertasiyasında yazmış olduğu Azərbaycan-qırğız ədəbiyyatındaki müqayisəli-tipoloji paralellərin, eləcə də ədəbi əlaqələr müstəvisində Çingiz Aytmatov və Azərbaycan münasibətlərinə dair məsələlərin daha da dərinləşdirilmiş, yeniləşdirilmiş və təkmilləşdirilmiş şəkildə əksini tapması monoqrafiyanın ciddi bir elmi-tədqiqat əsərində çevrilməsini şərtləndirmişdir.

Filologiya üzrə fəlsəfə doktoru Mehman Həsənli böyük söz ustası Çingiz Aytmatovun həyat və yaradıcılığını, onun Azərbaycanla çoxcəhətli olan münasibətlərini incəliklərinə qədər araşdırmağa müyəssər olmuşdur.

Bu kitabı Azərbaycanla yanaşı dünya aytmatovşunaslığına da yaxşı bir töhfə hesab etmək olar. Müəllifi sanballı monoqrafiya münasibətilə təbrik edir və ona gələcək elmi fəaliyyətində uğurlar arzu edirəm.

# I. ÇİNGİZ AYTMATOV: HƏYATI VƏ YARADICILIĞI

## 1. QIRĞIZ YAZILI ƏDƏBİYYATININ YARANMASI VƏ İNKİŞAFI TARİXİNƏ ÜMUMİ BAXIŞ (1920-1955)

Digər türk xalqlarından fərqli olaraq, qırğızların yazılı ədəbiyyatı, demək olar ki, XX əsrin əvvəllərində yaranmağa başlamışdır. Orta Asiyada sovet imperiyasının qurulması qırğız xalqının taleyində bir sıra müsbət hadisələrin də baş verməsinə səbəb olmuşdur. Sosial quruculuq, qırğız yazılı dilinin inkişafı və nəhayət, qırğız yazılı ədəbiyyatının yaranıb inkişaf etməsi XX əsrin 20-ci illərinə təsadüf edir. Oktayabr inqilabından sonra imperiyanın digər yerlərində olduğu kimi, Orta Asiyada da məktəblərin açılması, əhalinin kütləvi təhsilə cəlb olunması prosesinə başlanılmışdır. Öz məqsəd və ideyalarını xalqa çatdırmaq məqsədi güdən bu addımın nəticəsində Qırğızistanda əhali arasında oxuma-yazma faizi nəzərəçarpacaq səviyyədə artmışdır. Nəticədə yaranan yeni qəzet və jurnallarda qırğız yazılı ədəbiyyatının ilk örnəkləri görünməyə başlamışdır. Dərsliklər əsasən qazaxca və tatarca olduğuna görə, qırğız yazılı ədəbiyyatının ilkin nümunələri bu dillərdə nəşr olunmuşdur. Qırğız yazılı ədəbiyyatının ilk nümayəndələrindən olan Sadiq Karacevin əsərləri tatarca, Qasim Tinistanovun şeirləri isə qazax dilində yazılmışdır. Buna baxmayaraq, qırğız dilinin ədəbi dil səviyyəsinə qaldırılması üçün dövrün şair və yazıçıları ciddi cəhdələ çalışmışlar.

Qırğız dilində yazılan ilk bədii əser Moldo Kılıç Şamirkənulunun "Zilzala" adlı şeirlər kitabıdır. 1924-cü ildən qırğız dilində nəşr olunan ilk qəzet – "Ərkin too" ("Azad

dağlar") qəzetiinin yaranması qırğız ədəbiyyatı tarixində hadnə hesab olunur. "Ərkin too" ilk qırğız qəzeti olmaqla yanaşı, həm də yeni nəsil qırğız şair və yazıçılarının meydana çıxmásında əhəmiyyətli rola malikdir. Aali Tokombayev, Toktoqul Satılqanov, Toqolok Moldo, Qasimalı Bayalinov, Tugelbay Sıdıqbayev və digərləri mətbuat səhifələrində bədii nümunələrini çap etdirmiş, qırğız yazılı ədəbiyyatının inkişafına töhfələr vermişlər.

Moldoqazı Tokobayevin "Turdının ölümü" (1927) poeması, "Kakey" pyesi (1927), Qasimalı Bayalinovun "Həcər" povesti 20-ci illərdə qırğız ədəbiyyatının mənzərəsini müəyyənləşdirən əhəmiyyətli əsərlərdir. Hər üç əsərdə XIX-XX əsr qırğız həyatının gerçəklilikləri sovet ideoloji müstəvisində təqdim olunmuşdur.

Qırğız poeziyasının ən görkəmli nümayəndələrindən biri Toktoqul Satılqanov olmuşdur. Onun "Alımxan", "Beş kaman", "Nəsilxan" və digər şeirləri qırğız yazılı ədəbiyyatının kamil nümunələridir. Toktoqul Satılqanov şair olmaqla yanaşı, "Manas"ı yaxşı bilən ozan olmuşdur. 2014-cü il şairin 150 illik yubileyi münasibətilə TÜRKSÖY tərəfindən Toktoqul ili elan olunmuşdur. Onun əsərləri Azərbaycan, Qırğızistan, Qazaxistan, Türkiyə, Türkmenistan və Özbəkistanda nəşr olunmuş və dövlət səviyyəsində təqdimatları keçrilmişdir. Şairin irsi Azərbaycan dilinə Ramiz Əskər tərəfindən tərcümə olunmuşdur. Satılqanovla yanaşı Aali Tokombayev, Cömərd Bökönbayev Qırğızistanda sovet ədəbiyyatının qurucuları olmuşlar.

XX əsrin 30-40-cı illərində qırğız ədəbiyyatında qəhrəmanlıq və sovet torpaqlarının qorunması əsas mövzuya çevrilmişdir. Suyunbay Eraliyev, Sooronbay Cusuyev, Alikul Osmanov həmin dövr qırğız ədəbiyyatının görkəmli nümayəndələri olmuşlar.

Suyunbay Eraliyev müharibədə ağır yaralanmış və vətəninə qayıtdıqdan sonra onun “Dostlarımı məktub” adlı şeirlər kitabı (1949) çap olunmuşdur. Şair rus dilindən tərcümələr etmiş, “Qırğızıstan pioneri” qəzetiinin redaktoru olmuşdur.

Qırğız ədəbiyyatının inkişafında mühüm xidmətlər göstərmiş şairlərdən biri Sooronbay Cusuyevdir. Şairin “Ömür yazı” (1950), “Ümid” (1960) adlı şeirlər kitabı yayımlanmışdır. Çingiz Aytmatovun “Üz-üzə” povestindən təsirlənərək ikipərdəli “Səidə” dramını qələmə almışdır. Çingiz Aytmatovun əsərindəki Səidənin taleyi, ən ağır şəraitdə belə vicdanla qərar verməsi şairi təsirləndirmiş və dramda həmin motiv fərqqli şəkildə öz əksini tapmışdır.

Qırğız xalqının sevilən şairlərdən biri də Alikul Osmanov olmuşdur. Şairin “Tandağı ırlar” (1935), “Məhəbbət” (1945), “Ata yurd” (1958) şeir kitablarında yurd sevgisi, qırğız çöllərinin, dağlarının tərifi əsas mövzu olmuşdur. “Mən qırğız şairiyəm” şeirində şair vətəninə olan sonsuz sevgisində bəhs etmişdir. Osmanovun dram əsərləri qırğız teatrının inkişafında mühüm rola malikdir.

Sovet dövründə qırğız yazılı ədəbiyyatının inkişafında Sadiq Karaçevin müstəsna xidmətləri olmuşdur. Onun dram və nəşr əsərləri qazax, tatar və sonradan qırğız dilində nəşr olunmuş və geniş xalq məhəbbəti qazanmışdır. Onun “Evlilikdən qaçıdı”, “Sevdiyinə qovuşmadı”, “Kədərli iki gənc” hekayələri qırğız realist nəşrinin ilk nümunələridir. O, sovet hökuməti tərəfindən “xalq düşməni” elan edilərək 1937-ci ildə öldürülmüşdür.

Digər türk xalqlarına nisbətən gec yaranan qırğız yazılı ədəbiyyatı özünün ən kamil zirvəsinə məhz Çingiz Aytmatovla çatmışdır. Bir məsələ də var ki, köklü yazılı ədəbiyyat ənənəsinə malik olmasa da, qırğız xalqı tarixən zəngin folklor yaradıcılığı ilə seçilib. Belə ki, qırğız eposu

“Manas” həcminə görə, dünyanın ən nəhəng folklor nümunəsidir. Məhz belə bir mədəniyyət abidəsi olan qırğız xalqının gələcəkdə Çingiz Aytmatov səviyyəsində qüdrətli bir yetişdirməsinin meydana çıxmazı təsadüf yox, zərurət idi.

YUNESCO-nun 1974-cü ildən son illərə qədər aparıldığı statistikalar göstərir ki, o, əsərlərinin tərcüməsinə və nəşrinə görə dünyada ön sıradə duran yazıçılardan biridir. Çingiz Aytmatovun əsərləri dünyanın 170-dən çox dilində, 150-dən çox ölkəsində nəşr olunmuşdur. Bu amil yazıcıının dünya ədəbiyyatında mövqeyini ifadə edən və ən nəhəng klassiklərlə eyni cərgəni paylaşdığını göstərən ciddi faktdır.

Çingiz Aytmatov dünya ədəbiyyatının min illər boyu keçdiyi inkişaf tarixində öz dəsti-xətti ilə seçilən klassiklərdən biridir. Bu baxımdan o, təkcə qırğız ədəbiyyatının deyil, qırğız xalqının və onun mədəniyyətinin, ümumilikdə Qırğızıstanın pasportudur.

## 2. ÇİNGİZ AYTMATOVUN HƏYATI

Çingiz Aytmatov 1928-ci ildə, Talas vadisindəki Şəkər kəndində anadan olmuşdur. Ona Çingiz adının verilməsi ilə bağlı iki fikir vardır. Yazıçının atası Torequl Aytmatovun Kommunist Universitetindəki tələbə yoldaşı, dostu Beysenbay Kenjebayev xatirələrində bu məqama toxunaraq qeyd etmişdir. “*Ayrılıb evə qayıdarkən bir-birimizə dostluğunuzun nişanı olaraq ilk övladımız oğlan olarsa Çingiz adının verəcəyimizlə bağlı sözləşdik*”<sup>1</sup>.

Çingiz Aytmatov “Uşaqlığım” adlı kitabında isə adının əmisi Rəsulbəy tərəfindən qoyulduğunu yazmışdır: “*Mənə Çingiz adının verilməsini də o təklif etmişdi. Tarixi çox yaxşı bildiyi bəlli idi. Uşaqlara tanınmış şəxsiyyətlərin adını vermək adətinə sadıq idi*”<sup>2</sup>.

Çingiz Aytmatov yazıçı kimi adını daşıdığı qüdrətli monqol-tatar xanı Çingiz xandan fərqli şəkildə təsdiq etməyi bacardı. Dünya tarixinin gəlib-keçmiş ən böyük strateqlərindən biri olan Çingiz Xanın özünəməxsus ordu quruculuğu, döyüsdə hərbi manevrləri bu gün də dünya hərb sisteminde bir məktəb olaraq öyrənilir və tətbiq olunur. Çingiz Xanın fəthləri nəticəsində ayrı-ayrı yerlərdə yaşayan Avrasiya xalqları arasında əlaqələr güclənmiş, İpək yolu kimi təninan dünya ticarət yolu yenidən canlanmışdır. Əsrlər keçdikdən sonra eyni coğrafiyada, eyni adda, bu dəfə dünyani sülhə, barışa çağırıran missiya ilə doğulan Çingiz Aytmatov dünya tərəfindən qəbul olundu.

Çingiz Aytmatovun doğulduğu Şəkər kəndi Qırğızistanın şimal-qərbində - Talas ovalığında yerləşir. Burada tarixən üç nəsil - Quşçu, Sarılı və Kıtay tayfalari yaşayıb.

<sup>1</sup> Абдылдажан Акматалиев. Чингиз Айтматов, Бишкек, ЧП, 2018, с.4

<sup>2</sup> Cengiz Aytmatov. Çocukluğum, DA Yayıncılık, 2002, s.12

Çingiz Aytmatov Kıtay<sup>1</sup> nəslinə mənsubdur. Kıtayın oğlunun adı Tulku, Tulkunun oğlanları Baytike, Buday və Boqju, Baytikenin oğlanları Tontoqur və Kýra, Tontoqurun oğlanları isə Açı və Şəkər olub. Şəkər kəndinin adı Aytmatovun ulu babalarının adından götürülbü. Şəkərin oğlu Xudaynazar, onun əkiz oğlanları Asan və Usen, Asanın oğlunun adı Tabıldı, Tabıldınnın oğlanları Konçuyuk və Tanabay, Konçuyokun oğlanları Caneli və Tineli, Canelinin oğlu Kimbildi olub. Kimbildinin də iki oğlu olmuşdur: yazıçının babası Aytmat və Birimkul.

Yazıçının babası Aytmat Kimbildiyev el arasında təninan şəxslərdən biri olmuşdur. Onu “Maşınçı Aytmat” (Dərzi Aytmat) deyə çağırılmışlar. Həmin bölgədə ilk “Zinger” markalı tikiş maşını onda olub.

Aytmatın taleyi o qədər də uğurlu olmamış, zəhmətkeşliyinə baxmayaraq, həyatı borc içində keçmişdir. Nəhayət, bir gün qohumları ilə birgə yığışib Kurkureu çayıının dərəsində su dəyirmanı tikməyə qərar vermişlər. Uzun əziyyətdən sonra istəklərinə çatsalar da cəmi altı ay sonra dəyirmando yanğın olmuş, çəkilən əmək heçə getmişdir. Çingiz Aytmatov çox sonralar ailəsinin başına gələn bu bədbəxt hadisəni taleyin sırlı işləri olduğunu vurgulamışdır. Dəyirman yanmasaydı, Aytmat oğlu Torequlu Maymaka aparmayacaq, o isə oxuyub bu qədər savadlı və önəmlı şəxs olmayıcaqdı.

<sup>1</sup> Kıtay adının mənşəyi ilə bağlı bir neçə versiya vardır. Deyilənə görə, qırğızların qonşuluqda yaşayan çinlilərlə tez-tez döyüşləri baş verirmiş. Çinlilər onları məğlub edir, əsir alır, qarət edirmiş. Nəhayət, döyüşlərin birində qırğızlar çinliləri məğlub edir. Gecə evə qayıdarkən göydə ay parlaq işıq saçırı. Evə çatlığında övladının doğulduğunu eşidir və onu Kıtay (Qut ay, Uğurlu ay) adlandırır. Digər ehtimala görə, isə qırğızlarla çinlilər arasında uzun süren müharibədən sonra sülh bağlanır və Çin imperatoru öz qızını qırğız xanına ərə verir. Ondan törəyən nəsil Kıtay adlanır.

1913-cü ildə Aytmat oğlu Torequlla birlikdə Türküstan-Sibir dəmiryolunun tikintisində işləmək üçün Maymak stansiyasına yollanmışdır. Torequl stansiyada yerləşən rus məktəbində oxuyaraq dövrünə görə yaxşı təhsil ala bilmışdır.

1920-ci ildə, atasının ölümündən sonra Torequl doğma Şəkər kəndinə qayıtdı. Sovet hökumətinin yeni qurulduğu həmin illər ölkənin çətin vaxtı idi və savadlı mütəxəssislərə ehtiyac duyulurdu. Ona görə Torequl qısa zamanda diqqəti cəlb etdi. Gənc olmasına rəğmən qırğız və rus dillərini, eləcə də, kiril, latin və ərəb əlifbalarını mükəmməl biliirdi. 1920-ci ildə o, Kurkureu vilayətinin icra komitəsinə katib vəzifəsinə işə götürülmüş, 1921-ci ildə Daşkənddə yerləşən Sırdərya bölgə komitəsinə Talas bölgəsində nümayəndə təyin olunmuşdur. Eyni zamanda Torequl Daşkənd sovet partiya məktəbində üç aylıq kursda təhsil



Torequl Aytmatov İssık-göldə ilk gəminin açılışında çıxışı, 1926-ci il

almışdır. Ardınca Moskvada, Şərqi Zəhmətkeşlərinin Kommunist Universitetində oxumuş, beləliklə, onun partiya karyerası başlamışdır. Moskvada 4 il, 1924-cü ilə qədər təhsil aldıqdan sonra Qırğızistanda Vilayət Kommunist Partiyasının Təbliğat və təşviqat şöbəsində təbliğat üzrə müdir nüavini, sonra isə müdir vəzifələrində çalışmışdır.

1926-ci ilin 25 fevralında Qırğız Muxtar Vilayətinin Qırğız Sovet Sosialist Respublikasına çevriləməsi haqqında komissiya təşkil olunarkən, həmin heyətə Torequl Aytmatov da daxil edilmişdir. Heyət Qırğızistanın deklarasiya laiyəsini və konstitusiyasını hazırlamalı idi.

Cengiz Aytmatov uşaqlığı ilə bağlı xatirələrində atası haqqında yazır: “Fərqañadəki evləri, ətrafi düzdamlı hasarlanmış kasib evləri xatırlayıram.... Burada özünəməxsus bir cəmiyyət hayatı, yəni kollektiv sistemin çərçivəsində bir həyat hakim idi. Məhəllələrdə cəmiyyət birliliyi güclü idi. İstər qadınlar, istərsə də kişilər arasında böyüklerin sözünə qulaq asılardı. Bir yas, toy və ya başqa bir hadisə olduğunda, bütün məhəllə bir yerə toplanardı. Bu adət bu günə qədər Özbəkistanda qorunub saxlanılmaqdadır..... 1934-cü il yeni başlamışdı. Atam Torekul Aytmatov tanınmış və savadlı adam idi. Cambulda rusların Aulie-Ata adlı məktəbini bitirmiş, 30 yaşı olmamış böyük məsuliyyət tələb edən vəzifələri icra etmişdir..... Cənubi Qırğızistanın Aravan bölgəsində yerləşən Fərqañə vadisində əsasən pambıq yetişdirilirdi. Pambıq çox məşğulliyət tələb edən bitkidir. Müəssisələr kollektivləşib mexaniki vəziyyətə gəlincə, məhsuldarlıq daha da artırdı. Atam da məhz bununla maraqlanırdı. Gecə və gündüz işləyir, dayanmadan arabayla harasa gedirdi. Həmişə insanlar əlaqədə idi”<sup>1</sup>.

<sup>1</sup> Cengiz Aytmatov. Çocukluğun, DA Yayıncılık, 2002, s. 27-28

Torequl Aytmatov dövrünün aparıcı ictimai-siyasi xadimlərindən biri kimi 1935-ci ildə Moskvaya, Marksizm-Leninizm yüksək ali kurslarında dinləyici qismində təhsil almağa göndərilmişdir. “Qısa müddət sonra Moskvaya göndərildi. Məsələnin təfərrüratını bilmirəm. Bildiyim yeganə şey o vaxt Bişkek, o zamankı adıyla Frunzeyə qayıtdığımızda atamın bir müddət bizimlə ola bilməyəcəyiyydi. Moskvada təhsil alırdı. SSRİ-nin bütün bölgə və respublikalarının təmsilçilərinin Marksizm siyaseti əsasında öyrədildiyi Qızıl Professorluq İnstytutunda oxuyurdu. Onların arasında atam da var idi. Cəmi bir il yarımla ayrı yaşamışdıq”<sup>1</sup>

Kursu bitirdikdən sonra 1936-ci ildə Moskva Qırmızı Professorluq İnstytutuna partiya tarixini öyrənmək üçün qəbul edilmiş, 10 noyabr 1937-ci ildə partiyadan uzaqlaşdırılmışdır. Bir il sonra isə güllelənmişdir.

Çingiz Aytmatov atası ilə sonuncu dəfə güllelənməsindən bir neçə ay əvvəl Kazan stansiyasında sahollaşmış və uzun müddət, 1991-ci ilə qədər atasının taleyi haqqında heç bir məlumat əldə edə bilməmişdir. 1956-ci ildə isə Torequl Aytmatova bərəət verilmişdir.

Sovet imperiyası dağıldıqdan sonra Bişkek yaxınlığındakı Çon-taşda kütləvi məzarlıq aşkar edildi. Öldürülen 138 nəfərdən yalnız dördünün şəxsiyyətini müəyyən etmək mümkün oldu. Onlardan biri də Torequl Aytmatov idi. Təsadüf nəticəsində ürək tərəfdən cibində ittihəm kağızı çürüməmiş qalmışdı. Yazarının öz arzusu ilə həmin kütləvi məzarlıq Ata-beyit adlandırılmışdır.

Yazıcının anası Nayimə xanım çox savadlı qadın olmuşdur. O, 1904-cü ildə İssık-göl yaxınlığındakı Karakol şəhərində anadan olmuşdur. Atası Həmzə Abduvəliyev

dövrünün tanınmış ipək tacirlərindən biri olmuş və onun ailəsi burası Kazandır köçmüştür. Təxminən 1880-ci ildə Həmzə Abduvəliyev öz ticarətini genişləndirmək məqsədilə Böyük İpək yolu boyunca səfərə çıxmış və İssık-göl yaxınlığındaki Karakol şəhərini çox bəyəndikləri üçün orada məskunlaşmışlar. Torequlla Nayimə Pişpekde tanış olub evlənmişlər. Torequlun həbsindən sonra Nayimə Aytmatova bir müddət bağçada (1938-1939), daha sonra Kirov rayonu maliyyə şöbəsində mühasib - inspektor (1940-1954) işləmiş, 1954-cü ildə təqaüdə çıxmışdır. 1970-ci ildə dünyasını dəyişmişdir.

Çingiz Aytmatovun uşaqlıqda rus dilini və dünya ədəbiyyatını öyrənməyində anasının xüsusi xidmətləri olmuşdur. Yazarçı ömrünün sonuna qədər onları böyük çətinliklə böyüdən, təhsil verən anasına özünü borclu hiss etmişdir. Çingiz Aytmatov “Ana tarla” əsərində Tolqonayı müqəddəs torpaqla müqayisə edərək öz anasına olan dəyərini ifadə etmişdir. Yazarçı əsərini harada dəfn olunduğu bilinməyən atasına və onları min bir əzabla böyüdən, təhsil verən anasına həsr etdiyini əsərin proloqunda qeyd etmişdir.


Çingiz Aytmatovun zəngin uşaqlıq xatirələrinin formalasmasında nənəsi Ayimxanın, bibisi Qaraqız apanın



Torequl və Nayimə Aytmatovlar,  
Qaraqol, 1926-ci il

<sup>1</sup> Cengiz Aytmatov. Çocukluğum, DA Yayıncılık, 2002, s.29

mühüm rolü olmuşdur. Ayımxan Kıtay tayfasının digər qolu olan Kırya nəslindən olmuşdur. Çingiz Aytmatov uşaq-kən nənəsi ilə birlikdə dağları gəzmiş, köçəri həyatın incəliklərini öyrənmişdir. Eyni zamanda nənəsi və bibisi sayəsində qırğız nağıl, əfsanə, hekayətlərini mənimsemışdır. Yazıçının çox sonralar yazacağı əsərlərindəki şifahi bədii düşüncə qatı məhz uşaqkən, nənəsi və bibisinin sayəsində yaranmışdır. O, nənəsini tez-tez xatırlamışdır: “Uşaqlıq illərimdə nənəm Aymxanla bağlı xatırələrim önemli yer tutur. O, mükəmməl bir şəxsiyyət olmaqla bərabər, kənddəki insanların nəzərində də böyük etibar sahibi idi. Müdrik qadın olduğu bəlli idi. Atama da bir çox şeyi o öyrətmüşdi. Onunla gürur duyardı”<sup>1</sup>.



**Çingiz Aytmatov bağçada, Oş şəhəri, 1932-ci il**

1932-ci ildə bağçada çəkilən yazıçının şəklini anası Nayimə Aytmatova Karamat Orunbayevaya vermiş və təriyəçi çox sonralar həmin şəkli mətbuatda çap edərək öz xatırələrini bölüşmüşdür. “Frunze (indiki Bişkek) şəhərinə

köçməyə hazırlaşan Nayimə Həmzəyevadan Çingizin uşaq bağçasında çəkdiridiyi şəklini xatirə olaraq almışdım”<sup>1</sup>.

1934-cü ildə onlar Bişkekə köçürlər. Altı yaşlı Çingiz ilk müsahibəsini bağçada, “Gənc leninçi” qəzetiňə verir. “Gənc leninçi” qəzetiňin müxbiri, daha sonralar yazıçı kimi məşhurlaşan Raykan Şukurbekova Bişkekdəki uşaq bağçasından reportaj hazırlamaq tapşırılır. Müxbir uşaqlardan “-Böyüyəndə kim olacasan?” sualına cavab soruşur. Müxbirin suallarını ən əhatəli balaca Çingiz cavablandırır. Həmin müsahibəni 1988-ci ildə akademik Abdildajan Akmataliyev “Gənc leninçi” qəzetiндə yenidən çap etdirir.

### **Çingiz sürücü olmaq istəyir**

*Çingizin yeddi yaşı var. O, çox səliqəli və intizamlıdır. Bunları ona evdə öyrədiblər. Biz Çingizlə bir saatdan çox söhbət etdik. O çəkinmədən öz fikirlərini ifadə edir.*

- *Böyüyəndə kim olacaqsan? – Ondan sadə sual soruşduq. Özünü cilovlamadan dərhal cavab verməyə başladı:*
- *Mən sürücü olacam.*
- *Bağçadan sonra evdə nə edirsən?*
- *Evdə mənim guşəm var. Orada məşğul oluram.*
- *Sənin guşəndə hansı kitablar var?*
- *Uşaq kitabları, qəzetləri, jurnalları.*
- *Evdə başqa hansı məşğuliyyətlərin var?*
- *Oynayıram, yuyunuram, yemək yeyirəm, vaxtı gələndə isə yatmağa gedirəm.*
- *Atan hardadi?*
- *Moskvada*
- *Nəyə görə ora gedib?*

<sup>1</sup> Роза Айтматова, Асан Ахматов. Человек жив, пока о нем помнят люди, Бишкек: Имак, 2017, с. 217

<sup>1</sup> Cengiz Aytmatov. Çocukluğum, DA Yayıncılık, 2002, s.11

- *Orda oxuyur.*
- *Atan təhsildən əvvəl harda işləyirdi?*
- *O, Raykomun katibi idi. İndi isə oxuyur. Mənim güşəmi getməzdən əvvəl düzəldib. Atam və anam məni çox istəyir, mən də çalışıram ki, onların sözünə baxam. Mən özüm sürücü olmaq istayıram.*
- *Evdə hansı oyuncaqların var?*
- *Oyuncaqlarım çoxdu. Mən kabinetində otura biləcəyim böyük maşın istayıram. Atam Moskva-dan gətirəcəyinə söz verib. Tezliklə gətirəcək.*

*Verilən suallara fasilə vermədən və səmimiyyətlə cavab verən uşaq Aytmatovun oğlu Çingizdir. O, artıq böyük şriftlə qəzet və kitab oxumağı bacarır, yazmayı öyrənir.*

*Bu balaca oğlanı uşaq bağçasında tərbiyə alır. Çingizin arzusu sürücü olmaqdır. Arzusuna çatacağı şübhəszidir. Bunun üçün onun bütün imkanları var*<sup>1</sup>. (Tərcümə edən: M.H.)

Uşaqlıqda sürücü olmaq istəyinin yaziçının sonrakı yaradıcılığında ən müxtəlif şəkildə izlərini görmək mümkündür. Belə ki, o, İlyas (Qırmızı yaylıqli qovağım mənim), Qulubəy (Ağ gəmi) kimi sürücü obrazlarını yaratmaqla uşaqlıq arzusunu bu şəkildə ifadə etmiş oldu.

1935-ci ildə atasının təhsilinə görə ailə Moskvaya köçmüş və Çingiz iki il burada təhsil almışdır. Atası günahlandırlaraq həbs edildikdən sonra ailə yenidən geriyə, doğma Şəkər kəndinə qayıtmalı oldu. Çingiz Aytmatov atası ilə son dəfə qatar stansiyasında sağollasmasını ömrünün sonuna qədər unuda bilmədi. “*Torequlun Kursk vağzalında arvadı və uşaqlarını yola salarkən sanki qatara çatıb onlarla birlikdə getmək istəyərcəsinə qaçmasını* yaziçi

*unutmamış və əsərlərində bu məqamı təsvir etməyə çalışmışdır. “İlk müəllim” povestində sevimli tələbəsi Altınayı stansiyadan yola salan Duyşen sanki yarımcıq qalan sözünü demək üçün qatar boyunca qaçırmış*<sup>1</sup>.

Torequl Aytmatov xalqının tanınmış şəxslərindən biri kimi Sovet repressiyasının qurbanı oldu. Onu burjua millətçiliyi ittihamı ilə 1938-ci ilin noyabr ayının 4-də həbs edərək qısa məhkəmənin nəticəsində həmin ayın 8-də güllələdilər. 1991-ci ildə Bişkek yaxınlığındaçı Çon-Arik kəndində köhnə kərpic zavodunun quyusunda 138 nəfər repressiya qurbanının nəşri tapıldı. Onların içərisində yaziçinin atası da var idi. Torequl Aytmatovun qızı, yaziçinin bacısı Roza Aytmatova “*Tarixin ağ səhifələri*” kitabında bu barədə geniş bəhs edib. Kitabdan məlum olur ki, DTK işçilərinin istirahəti üçün nəzərdə tutulan həmin ərazinin gözətçisi Abıkan Kıdıraliyev soyuq noyabr gecəsində maşınlarla cəsədlərin daşınaraq quyuya doldurulmasının şahidlik edib. O, hadisədən uzun illər keçdikdən sonra, 1973-cü ildə qızı Bübüraya şahidi olduqlarını danışır. Yalnız 1991-ci ildə, SSRİ tarixə qovuşduqdan sonra Bübüra Kıdıraliyeva dövlət rəsmilərinə məlumat verir və məzarlıq aşkarca çıxır. Çingiz Aytmatovun istəyi ilə həmin məzarlığı Ata-beyit adı verilir. Ümumi siyahı bəlli olsa da, yalnız Torequlla birlikdə dörd nəfərin şəxsiyyətini müəyyən etmək mümkün olur. Digərlərini arxadan, baş nahiyyəsində vursalar da, Torequlu ürəyindən güllələmişdilər. İttihad kağızı cibində çürüməmiş qalmışdı.

Moskvadan geri qayıdan ailənin Şəkərdə çətin günləri başlamışdır. Anası Nayimə Aytmatova ağır revmotizmdən əziyyət çekirdi. Buna baxmayaraq dörd uşağı sağlam şəkil-də böyütmək üçün əlindən nə gəlirdisə edirdi. Bir yandan

<sup>1</sup> Абдылдажан Акматалиев. Чингиз Айтматов. Бишкек, ЧП, 2018, с.6, Райкан Шукурбеков. Чингиз хочет стать шофером. Ленинчил жаш, 1935, 5 июня

<sup>1</sup> Османакун Ибраимов. Чингиз Айтматов / Жизн замечательных людей. Москва, Молодая гвардия, 2018, с. 17-18

da “Xalq düşməni” ittihamı yaxalarını buraxmirdı. Onlara kömək etmək istəyənləri şübhə altına alaraq həbs edirdilər. Beləliklə, yaziçinin əmisi Rəsulbəy, bibisinin əri və bir neçə başqa qohumları həbs edilərək güllələndilər.

Yaziçinin bacısı Roza Aytmatova xatirələrində qardaşları Çingizlə İlgizin həmin illərdə məktəbə getməyə belə icazə verilmədiyini yazmışdır. Yalnız kəndin aqsaqqallarından olan Usubalı Tinaliyevin məktəb direktorunu kütləvi təhsil haqqında dövlət qanununu pozması ilə təhdidindən sonra qardaşları məktəbə götürmişlər.

Çingiz Aytmatovun təhsilə böyük həvəsi olmuş və rus dilində çoxlu kitablar oxumuşdur. Rus dilini bilməsi, dünya ədəbiyyatına hədsiz marağlı Aytmatovu uşaqqən digərlərin-dən ayıran özəlliyi olmuşdur. Yazıçı “Erkən gələn durnalar” əsərində İnkamal müəllimədən bəhs etmişdir. Təsadüfi deyil ki, Şəkərdə İnkamal Coloyeva onun ilk müəllimlərin-dən biri olmuşdur. Cox sonralar İnkamal Coloyeva öz şagirdi haqqında təəssüratlarını yazımışdır: “*O zamanlar boy-nuna qırmızı yaxalıq bağlayan uşaq idi. Görünüşü mənə xoş gəlmışdı. Tənəffüs zamanı sınıfın altını üstünə çevirən nadinc uşaqlardan da deyildi. Daim qayğılı olduğunu xatırlayıram... Çingizin xətti gözəl olduğu üçün divar qəzeti ona yazdırıldı. Özü də oxumağa, öyrənməyə həvəsi olan, zəkalı uşaq idi. Buna görə də məktəbin nə işi olursa olsun, böyük şövqlə edərdi*”<sup>1</sup>.

Dünya müharibəsinin başlaması ilə ailənin vəziyyəti daha da pisləşir. Çingiz Aytmatov çox kiçik yaşda böyük öhdəlikləri üzərinə götürməli olur. Müharibə illəri onun təleyində qırmızı xətlə keçir və çox sonralar yazacağı əsərlərinin qəhrəmanları ilə bu illərdə qarşılaşır. “*Cox erkən, 10 yaşında torpaqda işləməyə başladım. Bir il sonra bölgənin*

*mərkəzinə, rus kəndi Kirovskaya köçdük. Anam mühəsib vəzifəsində işləməyə başladı. Yenə də rus məktəbinə getdim. Mührəbə (İkinci Dünya müharibəsi) başlayanda həyatımız yenicə düzəlməyə başlamışdı.... 1942-ci ildə anam biza dəstək verə bilmədiyinə görə məktəbə gedə bilmədim.... Yenə - də müharibənin ağır şərtləri ucbatından yoxsullaşmış kəndimiz Şəkərdə idim. Gənclər arasında ən savadlısı olduğum üçün kənd sovetinin katibi vəzifəsinə təyin etdilər*”<sup>1</sup>.

Mührəbə illərində Aytmatov kənd sovetinin katibi, mühəsib, gecələr isə traktör briqadasında çalışmalı olur. “Üz-üzə”, “Cəmilə”, “Ana tarla”, “Erkən gələn durnalar” povestlərini, “Əsgər oğlu”, “Oğulla görüş” hekayələrini məhz bu dövrdə yaşadığı, gördüyü hadisələr əsasında qələmə almışdır.

*Mührəbə vaxtı kişilərin çoxu cəbhəyə aparıldığından, arxa cəbhədəki işlərin hamısı onun kimi hələ sümükləri bərkiməmiş 10-15 yaşlı uşaqların üzərinə düşürdü.*

*Kənd sovetinin sədri o zamanlar Kabilbek Turdubayev idi. İndi dünyasını dəyişib, o zamanlar 60 yaşı var idi. Cox çalışqan adam idi. Günün birində kənd sovetinin sədri vəzifəsinə təyin olunana qədər bütün həyatı boyu çobanlıq etmişdi, vicdanlı və etibarlı bir adam idi. Oxuma və yazma bilən, üstəlik rus dilini bilən adama ehtiyac var idi*”.

Katiblik işi ilə eyni zamanda Çingiz poçtalyonluq da edir. Ön cəbhədən gələn məktubları qırğız dilinə tərcümə edərək evlərə çatdırır. Onların bir çoxu qara kağızlar olduğunu üçün bu, heç də asan bir iş deyildi. Sonsuz ümidiə acliğə, yoxsulluğa qarşı mübarizə aparan kənd ailəsinə belə bir xəbəri çatdırıldıqdan sonra onların mənəvi-psixoloji çöküşünü görmək yeniyetmə Çingizin təfəkkürünə ciddi təsir etmişdir. O, “Üz-üzə” povestində Totoyun və “Ana tarla”

<sup>1</sup> İnkamal Coloyeva. Çingiz Aytmatov haqqında. “Qırğızstan mədəniyyəti” qəzeti, 6 avqust 1981-ci il

<sup>1</sup> Cengiz Aytmatov. Hakkında notlar. “Kardaş Edebiyatlar” dergisi, say.28, s.42-43

əsərində Tolqonayın ailəsinin timsalında məhz bu facəini canlandırmışdır. “Qara kağız”ları evlərə çatdırma işini yerinə yetirdiyi üçün heç kəs onu öz qapısında görmək istəməzdidi və bu amil yazılıının uşaq təfəkküründə dərin iz buraxmışdı. Yaziçi sonradan uşaqlığı ilə bağlı yazdığı xatirələrində müharibə dövrünü belə xatırlayırdı: “*Qadın və uşaq-lar ağlayır, sizildayib səs-küy qoparırdılar. Qonşuları və qohumları da ölü şəxs üçün kədərlərini paylaşırdılar. Mən də orada dayanıb o qorxunc ana şahidlik edirdim. Öz-özümə düşünürdüm: Nəyə görə bu kağızı mən gətirirəm, xəbəri mən çatdırıram? Kağızı göstərmək, oxumaq və açıqlamaq üçün nəyə görə uzun müddət orda qalaraq gördükərimə qatlanmalıydım?*

*Bizim kəndlilər mənim kim və haralı olduğumu bilsidilər. Mənə qarşı yaxşı davranırdılar və bunun mənim işim olduğunun fərqindəydi. Mənim bir evə, xüsusiylə də, öz evlərinə yaxınlaşdığını gördükərində, ən çox da qadınlar başlayırdı qorxmağa. Bəzən hər hansı qadın özünü saxlaya bilməyi bağırırdı: Bizə gəlmə! Yerində dayan! Ən yaxşısı get! Get!*<sup>1</sup>

Həyat bir bumeranqa bənzəyir. Nə vermisənsə onu mütləq alacaqsan. Müharibə dövrünü sərt, amansız şərtləri Çingiz Aytmatovu əymədi, əksinə, daha da qüvvətləndirdi. Müharibə bitdikdən sonra Aytmatovlar ailəsinin vəziyyəti yaxşılaşmağa başladı. Yarımçıq qalmış təhsili davam etdirmək lazım idi. “Xalq düşməni” ittihamı isə onları hələ də təqib etməkdə davam edirdi. Yazıcının kiçik bacısı Roza Aytmatova həmin illəri belə xatırlayır: “*Həmin məş-hur gün anam bizi bir yerə toplayıb dedi:- Nəhayət, lənətlənmiş müharibə başa çatdı... Hamımız üçün çox çətin ol-du. Bütün çətinliklərə rəğmən biz üzərimizə düşəni layiqin-*

*cə yerinə yetirdik, biz hamı ilə birlikdə qalib gəldik. İndi isə biz gələcəyimizlə bağlı düşünməliyik. Hər şey özümüzdən asılıdır. Müharibə ucbatından siz təhsilinizi dayandırmaq məcburiyyətində qaldınız. Nəhayət, sülh qədəmlərini qo-ydu, indi isə dördünüz də məktəbi bitirmək üçün təhsilinizi davam etdirməlisiniz. Unutmayın: təhsil, bilik – bunlar hə-yatda çox vacibdir. Sizin gələcəyiniz bundan asılıdır*<sup>1</sup>.

Müharibə bitdikdən sonra Çingiz rus kəndi Pokrovka-da orta məktəbə getməyə başlayır. Qardaşı İlгizlə birlikdə hər gün yaşıdları Çiydə kəndindən Talas çayını keçməklə məktəbə getməli olurdular. Daha sonra ailə ticarətlə məşğul olmaq üçün o dövr mərkəz hesab olunan Cambula köçür. Müharibədən geri qayıdan kənd aulunun müəllimi Mirzəbəy Üküyevin tövsiyəsi ilə kolxozi öncül məktəbliləri, o cümlədən Çingiz Aytmatov Cambul Veterenarlıq texnikomuna göndərilir.

*“Qiymatlərim yaxşı olduğuna görə Cambulda veteri-narlıq, veterinar assistentliyi və heyvandarlıq təhsili verən Veterinar Texniki Məktəbinə qəbul edildim.*

*Pis tələbə deyildim amma həyat çətin idi. Texniki məktəbin yataqxanasındaki həftəlik ehtiyacımı ödəmək üçün hər həftə Cambuldan qatarla Maymak stansiyasına, ordan da ayaqla Çiydəyə, Şəkərdə yaşayan bibimgilə get-məli olurdum.*

*Peşə məktəbində mükəmməl müəllimlərimiz var idi. Onlardan çoxu Moskva və Sankt-Peterburqdan Asiya bölgəsinə köçürürlən ziyali təbəqənin nümayəndələri idilər. Bu gün də o zaman cəbhədə döyüşmiş Tıqtı Nikolayevi-ci unutmadım. Mükəmməl at yetişdirəniz də var idi. İvan Qriqoreviç adlı yaşlı adam idi*<sup>2</sup>.

<sup>1</sup> Роза Айтматова, Асан Ахматов. Человек жив, пока о нем помнят люди, Бишкек: Имак, 2017, с.62

<sup>2</sup> Cengiz Aytmatov. Çocukluğum, DA Yayıncılık, 2002, s.84-85

Təhsil illərində nə qədər çətin olsa da ailəsi onun arxasında durdu, hər bir dəstəyi verdi. Bibisi Qaraqız apə onun oxuması üçün uzun müddət yiğdiyi pulu son qəpiyinə qədər ona yollamışdı. Torequl Aytmatovun, Rıskulbekin və ailənin digər üzvlərinə qarşı ədalətsizliyin əksini sübut etmək vacib idi. Yaziçinin anası Naimə, bibisi Qaraqız var gücləri ilə onların yaxşı təhsil almaları üçün çalışırdılar. Çingiz Aytmatovun “Dəniz kənarıyla qaçan alabaş” poves-tində balaca Kiriskin taleyi üçün bir ailənin mübarizəsi, özlərini fəda etməsi təsvir olunur. Şübhəsiz ki, bu ideya, fi-kir yazıçıda anasının, bibisinin onların yaşaması və özünütəsdiqi uğrunda mübarizəsindən doğmuşdur. Yaziçi bibisini xatırlayaraq yazar:

*“Şəkərdəki Qaraqız bibim mənim peşə məktəbinə qəbul olmağıma o qədər sevinmişdi ki, burada təhsilimi davam etdirə bilməyim üçün bir kəndçi nə qədər pul yıga bilərsə, son qəpiyinə qədər mənə göndərmişdi... Cambuldan qatarla Maymak stansiyasına, oradan kəndimiz Şəkərə gedəndə çox sevinərdi. Onun üçün bu, çox önemliydi. Gəldiyim gün mənə nə verəcəyinin təlaşına qapılardı: Biraz pul, biraz yemək”<sup>1</sup>.*

Çingiz Aytmatovun ədəbiyyata, yaradıcılığa marağının yaranmasında Cambulda aldığı təhsil və ona dərs deyən müəllimlər mühüm rol oynamışlar. *“Mübalığəsiz demək olar ki, ədəbiyyat müəllimi Yuliana Petrovna İlina və pedaqoq Aleksey Vasileviç Štubendorf Çingiz Aytmatovu böyük ədəbiyyata gəlməyə sövq edən, rus klassik ədəbiyyatını sevdirənlər olmuşlar”<sup>2</sup>.*

O, yaradıcılığa şeirlə başlamışdı. Onun ilk şeirlərini oxuyan Štubendorf özünü nəsrədə sinamağı tövsiyə etmişdi. Çingiz Aytmatov çox sonralar müəllimini xatırlayarkən,

onu “dünya ədəbiyyatının kompası” adlandırmışdır. Çingiz Aytmatov eyni zamanda tərcümə fəaliyyəti ilə məşğul olmuş, rus dilindən qırğız dilinə əsərlər tərcümə etmişdir. Bu da onun yaziçi kimi formaşalmasında əhəmiyyətli rol oynamışdır.

1948-ci ildə texnikomu bitirdikdən sonra ixtisası üzrə daha 5 il, 1948-1953-cü illərdə Qırğızistan Kənd Təsərrüfatı İnstitutunda təhsil almışdır. Çingiz Aytmatovun yaradıcılığı məhz bu illərdə başlamışdı. “Rus-qırğız lüğəti haqqında”, Qırğız dilinin terminologiyası haqqında”, “Uzaqlardan, orijinaldan tərcümələr” adlı məqalələrindəki professionallıq ədəbi ictimaiyyətin böyük marağına səbəb olmuşdur.

İlk hekayələri olan “Qəzetçi Dzyuyo”, “Aşım”, “Biz irəli gedirik” (1952-1953) əsərlərində gələcəyin böyük yazıçısının izlərini görmək mümkündür. Lokal hadisələrdən bəhs edən, bəzən də ideoloji xarakter kəsb etsə də, bu hekayələrdə Çingiz Aytmatovun yazıçılıq texnikasını, insanın, onun psixologiyasının iç qatlarına enmə bacarığını görə bilirik. Təbii ki, bu istedadın cilalanmağa ehtiyacı var idi. Çingiz Aytmatov daha sonralar verdiyi müsahibələrdə, yazmağa başladığı vaxtlarda Muxtar Auezovun “Abay” romanının və rus ədəbiyyatının ona böyük təsir etdiyini yazmışdır.

Çingiz Aytmatov yaxşı oxuduğu üçün İnstitutda ona Lenin təqaüdü verilirdi. Bu təqaüdlə ailəsinə də kömək edirdi. Təhsili əla qiymətlərlə bitirdikdən sonra Qırğızistanın eksperimental heyvanyetişdirmə elmi-tədqiqat İnstitutunda işləməyə başlayır. Yaziçi aspiranturaya qəbul olmaq, elm yolu ilə irəliləmək istəsə də, onun bu arzusunun üzərindən “xalq düşməninin oğlu” ittihamı ilə xətt çəkilir. Aspiranturaya imtahan verib əla qiymətlər almasına baxmayaraq, buna imkan vermirlər. Çingiz Aytmatov müsahibələrinin birində bu məqama toxunaraq deyir: “Ən böyük idea-

<sup>1</sup> Cengiz Aytmatov. Çocukluğun, DA Yayıncılık, s. 86-87

<sup>2</sup> Абдылдашан Акматалиев. Чингиз Айтматов, Бишкек, ЧП, 2018, с.13

*Elm sahəsində addımlamaq idi. Buna görə də doktorluq işi yazmaq istəyirdim. "Xalq düşməninin oğlu" ittihamı ilə istəyimi rədd etdilər. Bütün qapılar üzümə qapanmışdı. Elm sahəsində gələcəyimi qurmaq istəyimin qarşısı alındı. Özümü ifadə edə biləcək yollar axtarırdım. Bu isə yazı idi”<sup>1</sup>.*

Eyni zamanda, yaziçinin bacısı Luçiya Aytmatova Leninqrada ali məktəbə qəbul olunduğu halda, məlum səbəbdən orada onun oxumasını əngelləyirlər. İnstytut illərindən Aytmatovu yaxşı tanıdığı üçün İnstytutun direktoru Luşixin ona kömək edir. Beləliklə, Çingiz Aytmatov öz elmi işini davam etdirmək şansı qazanır. Luşixin Çingiz Aytmatovun potensialını yüksək qiymətləndirir və bu da onun işində uğurlar qazanmasında əhəmiyyətli rol oynayır.

1953-ci ildə məlum hadisədən – Stalinin ölümündən sonra ailəyə olan təzyiqlər azalır. Çingiz Aytmatov Pokrovkada iki otaqlı mənzil alır və ailəsini də himayəsinə götürür. Çünkü anası ikinci qrup əlil idi və işləyə bilmirdi. Ailənin bütün məsuliyyətini Çingiz çəkməli olur. O, bu işində 1956-ci ilə qədər çalışır. Həmin ildə atasına bəraət verirlər. Bu illərdə o, yaradıcılığını da davam etdirir, “Baydamtal çayında”, “Ağ yağış”, “Dəhnəçi” hekayələri çap olunur. Get-gedə imzası Qırğızistanda tanınmağa başlayır.

1956-ci ildə Çingiz Aytmatov Moskvaya, ali ədəbiyyat kurslarında oxumağa gedir. Maksim Qorki adına Ədəbiyyat İnstytutunda Ali Ədəbiyyat kursu Çingiz Aytmatovun yaziçı kimi formalaslaşmadığında əhəmiyyətli rol oynayır. Müsahibələrinin birində yaziçı bu barədə demişdir: “Əgər mən Moskvaya oxumağa getməsəydim, onda povestlərimi yaza bilməzdəm”<sup>2</sup>.

Moskvada aldığı təhsil yaziçinin mənsub olduğu milli mədəniyyətin ümumbəşəri dəyərlər kontekstində bütün dünyada ən yüksək səviyyədə təqdiminə imkan yaratdı. Bu özünüütəsdiqin əsasında yaziçinin malik olduğu yüksək bədii istedad dursa da, düşdürüyü ədəbi mühitin də rolü danılmazdır. Moskva mühiti Çingiz Aytmatovun nəzəri cəhətdən zənginləşməsinə və püxtələşməsinə kömək etdi. İlk təhsil ilinin yekununda onun “Üz-üzə” povesti qırğızcadan tərcümədə əvvəlcə “Октябрь”, daha sonra “Новый Мир” jurnalında yayıldı. Bu povest Çingiz Aytmatovun ədəbiyyatda öz yolunu müəyyənləşdirməsində ciddi rol oynadı. Əsərdə yaziçı Səidə və İsmayılov brazları ilə cəmiyyət-fərd probleminə dair fəlsəfi məsələni ortaya qoydu, müharibədən qaçan insanın obrazını bədii ədəbiyyata gətirərək, sosializm realizminin prinsiplərinə zidd olaraq Totoyun ailəsinin timsalında müharibə insanının acınacaqlı faciəsini təsvir etdi. Povestin 1990-cı il nəşrinə yazdığı ön sözə Çingiz Aytmatov əsərin qayəsində duran mətləblərdən bəhs etmişdir: “Mən oxucuya cəmiyyət mənafeyindən, xalq borcundan və insanın fərdi vəzifələrindən danışmağa çalışırdım. Eyni zamanda, mən şəxsiyyət və borc arasında həllədilməz mübahisədən qaçmağa çalışan insana onun və ailəsinin faciəsini göstərmək istəyirdim”<sup>1</sup>.

1958-ci ildə İnstytutda diplom işi kimi qələmə aldığı “Cəmilə” povesti yaziçiya dünya şöhrəti qazandırdı. Povest ilk dəfə Anna Dimitrievanın tərcüməsində rus dilində “Новый Мир” jurnalında nəşr olundu. Təsadüfi deyil ki, məşhur fransız yaziçisi və əsərin tərcüməçisi Lui Araqon “Cəmilə” povestini oxuduqdan sonra onu dünyanın ən yüksək eşq hekayəsi adlandırmışdır: “Cəmilə” haqqında düünsələrimi yazmağa başlarkən, nə qədər tərəddüd içində

<sup>1</sup> Cengiz Aytmatov. Çocukluğun, DA Yayıncılık, 2002, s.24-25

<sup>2</sup> Абдылдаҗан Ақматалиев. Чингиз Айтматов, Бишкек, ЧП, 2018, с. 19

*olsam da, amma deyə bilərəm ki, bu əsər mənimcün dünyanın ən gözəl eşq hekayəsidir. Bax, buna görə də boş vaxtının olub-olmadığını düşünmədən bütün işlərimi bir kənara qoyub, özümə vaxt ayırdım və bu hekayəni tərcümə etdim. Və artıq dünyanın eşq haqqında ən gözəl hekayəsi çapa hazır bir vəziyyətdə əlimdə idi<sup>1</sup>.*

Moskvada Ali Ədəbiyyat kursunu bitirdikdən sonra Bişkek şəhərində jurnalist kimi fəaliyyətə başlayan Çingiz Aytmatov 1958-1960-ci illərdə “Литературний Кыргызстан” jurnalının redaktoru olur, 1960-1965-ci illərdə “Правда” qəzetiñin Orta Asiya və Qazaxıstan üzrə xüsusi müxbiri vəzifəsində çalışır.

1960-1980-ci illərdə SSRİ Ali Sovetinin deputati seçilmiş, “Новый Мир” və “Литературная газета”的 redaksiya heyətinə daxil olmuşdur. 1962-1986-ci illərdə Çingiz Aytmatov Qırğızıstan Kinematoqrafçılar Birliyinə rəhbərlik etmişdir. Bu dövrdə Qırğızıstan kinosu sovet kino sənətinə bir çox incilər bəxş etmiş, yazıçının özünün əsərlərinə çəkilmiş filmlər SSRİ-nin sərhədlərini aşaraq dünyada yayılmışdır. Beləliklə, Çingiz Aytmatov təkcə ədəbiyyatda deyil, həm də kinematoqrafiyanın inkişafında böyük xidmətlər göstərmiş, qırğız xalqının timsalında dünya mədəniyyəti xəzinəsinə nadir incilər bəxş etmişdir. Dövrün tanınmış rejissorları Andrey Konçalovski, Larisa Şepitko, Balot Şamşıyev və digərləri Çingiz Aytmatovun əsərləri əsasında filmlər çekmiş və həmin filmlər bir sıra beynəlxalq mükafatlara layiq görülmüşdür.

Yazıçının “Köşək gözü” (1961), “İlk müəllim”(1962) povestlərinin yer aldığı “Dağ və səhraların povestləri” top-lusu 1963-cü ildə Lenin Mükafatına layiq görülmüşdür. Yaziçi kimi qazandığı şöhrət Çingiz Aytmatovu yaradıcılı-

ğa daha möhkəm tellərlə bağlayır və yeni əsərlər əsəyə getirməsinə təkan olmuşdur.

Çingiz Aytmatovun müharibə mövzusunda qələmə aldığı “Ana tarla” povesti böyük maraqla qarşılanmışdır. Tolqonay ana ilə obrazlaşdırıldığı Torpaq ananın dialoqunda o, dünya müharibəsinə münasibətini əks etdirmiş, öz anasının timsalında dövrün qadınlarının yaşadığı ağrı-acıları göstermişdir. Ardınca onun “Qızıl alma” hekayəsi 1964-cü ildə “İzvestiya” qəzetində çap olunmuşdur.

Çingiz Aytmatovun yaradıcı taleyində at kultu mühüm yer tutmaqdadır. Bu baxımdan “Өлvida, Gülsən”(1966) povesti Çingiz Aytmatovun ən maraqlı əsərlərindən biridir. Əsər 1968-ci ildə SSRİ Dövlət Mükafatına layiq görülmüşdür.

Çingiz Aytmatov 1968-ci ildə Qırğızıstanın Xalq yazıçısı, 1974-cü ildə isə ölkəsinin Elmlər Akademiyasının həqiqi üzvü seçilmişdir.

1970-ci illərdə yazıçının “Ağ gəmi”, “Köçəri quşların göz yaşları”, “Erkən gələn durnalar”, “Dəniz kənarıyla qaçan alabaş” əsərləri çap olunmuşdur. Erkən gələn durnalar” və “Dəniz kənarıyla qaçan alabaş” povestləri İtaliyanın Etarriya Mükafatına layiq görülmüşdür.

1980-ci ildə Çingiz Aytmatovun ilk romanı – “Gün var əsrə bərabər” nəşr olundu. XX əsrin roman epoxasında Çingiz Aytmatov fərqlənə bilmiş, bir-birinin ardınca yazdığı dörd romanı ilə dünya romançılığında özünəməxsus iz qoymağın bacarılmışdır.

Çingiz Aytmatov 1984-cü ildə Avropa Elm və Sənət Akademiyasının üzvü seçilmişdir.

SSRİ dağılıqdan sonra, yazıçı Brüsseldə bir müddət Rusiyanın, daha sonra isə Qırğızıstanın səfiri kimi çalışmışdır.

<sup>1</sup> Louis Aragon. Dünyanın en güzel aşk hikayesi. “Türk edebiyatı” dergisi. 2008, sayı 418, s.37

Dünyaya küçük qırğız elindən günəş kimi parlayan “böyük ədəbiyyat heykəli” (İsa Həbibbəyli) Çingiz Aytmatov öz zəngin yaradıcılığı ilə milli ədəbiyyatını dünyaya təqdim etməklə yanaşı, dünya ədəbiyyatında yeni bir zirvəni yaratmış oldu. “XX əsrin əvvəllərində ədəbiyyatda meydana çıxmış kiçik insanı hər yazıçı öz ölkəsində, Çingiz Aytmatov isə dünya ədəbiyyatı miqyasında böyük ədəbiyyatın əsas obrazına çevirə bilmüşdir”<sup>1</sup>.

50-ci illərin əvvəllərində kiçik hekayələrlə ədəbiyyata qədəm qoyan yazıçı 2008-ci il iyunun 10-da dünyanın sənət adına ən gözəl nümunələrinin sahibi kimi dünyadan köçdü. Çingiz Aytmatovun qələmində ən sadə qırğız insanının həyat qayğılarından tutmuş, dünyani narahat edən global əhəmiyyət daşıyan problemlər yüksək bədii istedadla öz əksini tapmışdır. Çingiz Aytmatov get-gedə qloballaşaraq milli dəyərlərin itirilməsi prosesində dünyaya qırğızların timsalında ümumilikdə türk xalqlarının keçmişindən süzülüb gələn mif və folklorunu, zəngin mədəni irsi təqdim etmişdir. Dünyanın dörd bir yanında yazıcının əsərlərinin sevilərək oxunması bu təqdimatın ən yüksək səviyyədə qəbul edilməsinin əyani sübutudur. Çingiz Aytmatov yaradıcılığında qlobal mövzuları, dünya insanının gələcəyi ilə bağlı həyəcanları, bəşəriyyəti narahat edən və onun gələcəyini təhlükə altında qoyan zərərli davranışları yüksək bədii ustalıqla təsvir etməklə dünya ədəbiyyatında yeni epoxa yaratmış oldu.

### 3. CİNGİZ AYTMATOV NƏSRİ ZAMAN VƏ MƏKAN KONTEKSTİNDƏ

Çingiz Aytmatov nəsr yaradıcılığı ilə dünya ədəbiyyatının zənginləşməsinə öz töhfəsini vermiş qüdrətli yazıçıdır. “Manas” kimi möhtəşəm eposa malik qırğızlar Çingiz Aytmatov yaradıcılığı ilə dünyaya yeni bir ədəbiyyat hadisəsi təqdim etdi. Bir sıra tədqiqatçılar haqlı olaraq qırğız ədəbiyyatını “Manas” dastanından Çingiz Aytmatov dastanına qədər keçən dövr kimi səciyyələndirir. Akademik Isa Həbibbəyli isə Çingiz Aytmatovu “Manas” dastanından doğulan, əsərləri ilə yeni tipli Manas fəlsəfəsi və müasir ədəbiyyat təfəkkürü yaradan böyük mütəfəkkir hesab edərək yazar: “Obrazlı şəkildə desək, insanlığa xidmət edən ölməz əsərləri ilə birlikdə Çingiz Aytmatov dünyanın ən uca zirvələrindən biri olan Tyan Şan dağlarında bədii sözün qüdrətinə, böyük ədəbiyyata ucaldılan möhtəşəm abidədir”<sup>2</sup>.

Çingiz Aytmatovun uşaqlığı bolşevik hökumətinin Qırğızistanda qurulma illərinə təsadüf edir. Yazıcının “Ağ yağış”, “İlk müəllim”, “Dəhnəçi”, “Baydamtal çayında” hekayələrində həmin dövrlə bağlı hadisələr əks olunmuşdur. “Dəhnəçi”də Bəknazar və “Ağ yağış”da Zeynəb apa quruculuq astanasında keçmiş təmsil edərək yeni qaydalara qarşı təpki göstərir. “Baydamtal çayında” hekayəsinin qəhrəmanı Nurbek isə yeni nəslin oyanişını və inkişafının göstəricisidir.

SSRİ-nin tərkibinə zorla daxil edilən aparıcı türk xalqları - Azərbaycan, özbək, tatar və qazaxlar üçün bu birlik işgalçılıqdan və müstəmləkəçilikdən başqa mahiyyət kəsb etmirdi, ancaq qırğızlar üçün eyni zamanda bir sıra müsbət nəticələri də oldu. Təsadüfi deyil ki, Çingiz Aytma-

<sup>1</sup> Isa Həbibbəyli. Çingiz Aytmatov haqqında söz. Bakı, “Elm və təhsil”, 2018, s.29-30

<sup>2</sup> Isa Həbibbəyli. Böyük ədəbiyyat heykəli. “Azərbaycan” qəzeti, 2013,11 dekabr, № 273

tov SSRİ-nin dağıldığı 1991-ci ildə Romada keçirilən “SSRİ-də milli məsələ: yeniləşmə, yaxud vətəndaş müharıbəsi” adlı konfransda qırğızlar üçün 70 ildə formalışmış müsbət inkişaf dinamikasının və Birliyini qalmasını istəyir. *“...O demokratiyaya ki, biz belə can atıraq, sən demə, bir o qədər də asan iş deyilmiş və həmin demokratianın qiyməti hələ ki, ölçüyəgəlməzdür. Bununla əlaqədar olaraq bir şeyə diqqəti yönəltmək istərdim ki, imperiyanın dağılmamasına Sovet dövlətinin dağılması ilə eyni nöqtəyi-nəzərdən mütərəqqi bir hal və yaxud qarşısialınınmaz bir hadisə kimi baxmaq olmaz. Hətta bu dağılma zəruri, tarixi bir proses olsa belə, o bizim tərəfimizdən müəyyən mənada şüurlu surətdə dərk edilməlidir. Və mənə elə gəlir ki, yoxluğa çəkilməkdə olan dövlətin xarabaliğində yetmiş ildə əldə etdiyimiz nailiyyətləri bərpa etmək, qoruyub saxlamağın özü bir qanuna uyğunluq olardı. Ola bilsin ki, bunlar bir uyğunsuzluq kimi səslənir, lakin kiçik, müstəqil qurumlar bir adamın, bir milletin, bir xalqın xoşbəxtliyini təmin edə bilmədiyi halda bizim tariximizin baş məqsədi və məğzi çətin ki, milli suverenliklərin əldə edilməsi olsun. Əgər milli qurumlar belə bir suverenliyə hazır deyilsə, onda ölkəni vahid bir cəmiyyət kimi birləşdirmək və qoruyub saxlamaq haqqında düşünmək lazımdır”<sup>1</sup>.*

Mütərəqqi addımlardan hesab olunan kənd təsərrüfatının inkişafı (“Ağ yağış”, “Baydamtal çayında”, “Dəhnəçi”), kütləvi və icbari təhsil siyaseti (“İlk müəllim”) Aytmatov tərəfindən təqdir olunmuş və yaradıcılığının ilkin pilləsi olmasına baxmayaraq, həmin əsərlər onun gələcək yaradıcılığı üçün möhkəm özül rolunu oynamışdır.

Çingiz Aytmatov uşaqlıq illərini şəhərdə deyil, doğma Şəker kəndində, el-obasında keçirmiş, nənəsi Aymxandan

“Manas”ı, ayrı-ayrı qırğız nağıllarını, əfsanələrini dinləmişdir. Yaziçinin əsərlərindəki mifoloji məzmun və qırğız şifa-hi xalq yaradıcılığının təsiri doğma nənəsindən eşitdiyi və onunla birlikdə obaları, elləri gəzərkən iti müşahidələri nəticəsində formalışmışdır. Böyük yazıçı xatirələrində yazır: *“Uşaqlığım nənəmin ziyanlı işığında keçib. Digər tərəfdən nənəm məni tez-tez dağlardakı yaylalara aparırdı. Çox ağıllı qadın idi. Kənddə hər kəs ona hörmət edirdi. Mənim üçün isə o, gerçək xalq hekayələri, qədim nəğmələr və hər cür yaşlanmış və ya xəyal edilmiş hekayələr xəzinəsi idi”*<sup>2</sup>.

Yazıçı bir neçə müsahibəsində ata nəslindən bəhs edən avtobioqrafik əsər yazmaq istədiyini dilə gətirir. 1996-cı ildə alman müxbir Fredrik Hitlerlə geniş müsahibəsi və sonradan “Uşaqlığım” adı ilə çap olunan sənədli kitabla yazıçı bu arzusunu qismən də olsa gerçəkləşdirmişdir. O, şəcərəsini belə ifadə etmişdir: *“Atamın adı Torekul, babamın adı Aytmat, onun atasının adı Kimbildi, onun atasının adı Kuncuyok....”*

Adət-ənənəyə və keçmişə sadəqətinin bir göstəricisi də öz nəslinin tarixi ilə bağlı ətraflı məlumatata sahib olması idi. Babalarının qəbirləri, uzaq qohum-əqrabası haqqında ətraflı məlumatlara malik olmuşdur.

Aldığı təhsil və uşaqlıq dövründə gəzib-dolaşlığı qırğız çölləri, nənəsindən eşitdiyi nağıl və əfsanələr Aytmatovun yaradıcılığında təbiəti baş qəhrəman etmişdir. Mədəniyyətlə təbiətin toqquşmasında böyük yazıçı hər zaman təbiətin yanında durmuş, insanların ona qarşı amansız, qəddar davranışlarını bir çox əsərlərində pisləmişdir. “Gün var əsrə bərabər” romanında Qaranər, “Qiyamət”də Ağbərə və

<sup>1</sup> Cengiz Aytmatov. Hakkında notlar. “Kardaş Edebiyatlar” dergisi, sayı 28, s.43

<sup>2</sup> Zeynep Oral. Cengiz Aytmatov ile konuşma. Nesin Vakfı Yılığı, İstanbul, 1976, s.197

<sup>1</sup> Cengiz Aytmatov. Yazıçıların Roma görüşləri. Bakı, “Səs” qəzeti, 18 yanvar 1991-ci il

Daşçeynər, “Ağ gəmi” povestində Ana maral, “Əlvida, Gülsarı”da Gülsarı, “Əbədi gəlin” romanında Caabars təbiat-cəmiyyət, insan-heyvan münasibətlərinə işq salır. Bütün bunlar təbii ki, həm də Aytmatovun aldığı təhsildən, ixtisasından irəli gəlirdi. Sanki onun baytarlığı heyvanların fiziki durumunu deyil, mənəvi dünyasını müalicə edirdi və öyrənirdi. O, heyvan obrazlarından istifadə etməklə dərin mənəvi münasibətləri ifadə etmişdir.

Çingiz Aytmatovun yazıçı kimi formalaşmasında iki əsas mənbə vardır. Yaziçinin əsərlərinin əsas mənbəyini heç şübhəsiz ki, “Manas” dastanı təşkil edir. Yazıçı özünün “Qədim qırğız ruhunun zirvəsi” adlı məqaləsində dastanın mahiyyətini aydın şəkildə ifadə etmişdir. *“Onun damarlarında gəzən ideal, bəşəriyyətin doğusundan bu yana, insanı gah məhv edən, gah sevindirən, gah araşdırma və ideal şövqü verib yorğun insana qol-qanad olan, qüvvət və nafəs verən əbədi, ölümsüz ideyadır”*<sup>1</sup>.

Saysız-hesabsız misralarla bir xalqın əsrlər boyu davam etmiş zəngin mədəniyyətini, tarixini, şifahi bədii düşüncəsini özündə ehtiva edən “Manas” eposundan yazılı ədəbiyyatda ən gözəl şəkildə yararlanan da məhz Çingiz Aytmatov olmuşdur. Müasir dünya ədəbiyyatında Tomas Mann, Ceyms Coys, Jan Pol Sartr, Albert Kamyu kimi sənətkarların yaradıcılığında istifadə olunan mif və folklor ənənələri əsasında Çingiz Aytmatov dünya ədəbiyyatında bənzərsiz əsərlər yarada bilmişdir. Özüne hər zaman “Mən Manas oğluyam” deyən yazıçı “Manas”ı və tanınmış qazax yazıçısı Muxtar Auezovu özünün müəllimləri adlandırmışdır: *“Qırğız dastanları mənə çox təsir edib. Hələ də təsir etməkdədir. Hər əsərimin bir ucu bu dastanlara bağlanmaqdadir. “Manas” dastanı bir milyon misradan ibarətdir.*

*Dörd cildlik bu dastan iyirmi ildə bir yerə toplanmışdır. Dastan insan duyğularından ibarətdir. Təkrar edirəm, hər əsərim bu qırğız dastanından qaynaqlanır”*<sup>1</sup>.

Yaziçinin yaradıcılığı üçün ikinci əsas mənbəni dünya ədəbiyyatı təşkil edir. Təsadüfi deyil ki, o, türk dili və ədəbiyyatı ilə bərabər, dünya xalqlarının ədəbiyyatları və onların görkəmli şəxsiyyətləri ilə bağlı araşdırımlar aparmışdır. Vilyam Şekspir, Fyodor Dostoyevski, Maksim Qorki, Muxtar Auezov, Taxavi Axtanov, Aleksandr Puşkinlə bağlı bir sıra tədqiqatlar aparmış, məqalələr yazmışdır. Moskvada ali ədəbiyyat kursunda təhsil aldığı vaxt Maksim Qorki ilə bağlı geniş araştırma ilə məşğul olmuşdur.

Çingiz Aytmatovun kiçik hekayələrlə başladığı yaradıcılığı povestləri ilə yeni məzmun çaları qazanmağa başladı. Bu nəşr dünyyanın aparıcı ədəbi-estetik tendensiyalarını özündə birləşdirməklə yanaşı, orijinallığı ilə seçilirdi. Ötən əsrin 80-ci illərindən etibarən yazmış olduğu dörd romani ilə dünya romançılığının inkişafına öz töhfələrini vermiş oldu. Onun nəşri qırğız milli düşüncəsi ilə dünyəvi idealların kəsişməsində yaranan dünya ədəbiyyatı hadisəsidir.

<sup>1</sup> Cengiz Aytmatov. Kadim Kırğız ruhunun zirvesi // Türk edebiyatı dergisi, 2008, ağustos, sayı 418, s.92

<sup>1</sup> Zeynep Oral. Cengiz Aytmatov ile konușma. Nesin Vakfı Yıllığı, İstanbul, 1976, s.412

#### 4. ÇİNGİZ AYTMATOVUN HEKAYƏ YARADICILIĞI

Çingiz Aytmatov bədii yaradıcılığa hekayə ilə (“Qəzetçi Dzyuyo”) başlamış və son əsəri olan “Əbədi gəlin” romanının epiloquunda da “Öldürmək-öldürməmək” adlı hekayəsini oxoculara təqdim etmişdir. Hekayə janrı Çingiz Aytmatov yaradıcılığının bütün inkişaf mərhələlərini, ideya-məzmun istiqamətlərini müəyyən etməyə imkan verir. İlk yazdığı “Qəzetçi Dzyuyo” hekayəsində Çingiz Aytmatov daha çox sovet ideologiyasının təbliğatçısı mövqeyindədir. Qəzet səticisi balaca Dzyuyo Yaponiyada amerikan işğalına qarşı imza toplayır. Yaziçı əsərdə Stalinin adını da çəkir. “Aşım” hekayəsində də eyni Sülh paktına imza toplamaq məsəlesi mərkəzi yer tutsa da, Aşimin müharibədə oğlunu itirməsi, şagirdinin sayəsində sənətinin yaşacağına bəslədiyi inam kimi məqamlar Çingiz Aytmatovun daha sonra yazacağı böyük əsərlərin rüşeym halında ilkin cürcətiləri idi. “Biz irəli gedirik” hekayəsindəki sovetdən əvvəlki dövrlə 1950-ci illərin müqayisə edilməsi və üstünlüğün manaplara deyil, yeni texnikanı tətbiq edən sovet kolxozunun idarəcilərinə verməsi fikri də yazıçının daha sonralar yazacağı “Əlvida, Gülsarı” povestində yanlış olduğu qənaətinə gətirəcəkdir.

1953-1956-cı illərdə yazdığı hekayələrin əsas mövzusu işlədiyi ixtisasa uyğun olaraq qırğız kəndində sosial qu-ruculuq, kolxoz həyatı ilə bağlı olmuşdur. Yaziçı eyni zamanda bu hekayələrində nəsillərarası ziddiyətdən, yeniliklə köhnəliyin mübarizəsindən bəhs etməyə çalışmışdır. “Dəhnəçi” hekayəsində dəhnəçi Alimbeklə oğlu Beknazər arasında, “Ağ yağış”da Zeynəblə qızı Səidənin arasında bənzər problemlər əks olunmuşdur.

1954-cü ildə yazdığı “Quraqlıqda” hekayəsi ilə Çingiz Aytmatov nəsrində yeni mərhələnin konturlarını görmək mümkündür. Belə ki, yaziçı yaratdığı Kojomkulov obrazı ilə ilk dəfə idarəetmədəki boşluqları göstərməyə başlamışdır. Stalinin ölümündən sonra yaranan yumşalma prosesləri Çingiz Aytmatovun hekayələrində öz əksini tapmağa başlayır.

“Qızıl alma” hekayəsi ilə Çingiz Aytmatovun yaradıcılığında qədim mif mətnlərinin, mifoloji simvolların izləri görünməyə başlamışdır. Hekayədə məhdud şəkildə başladığı bu xətt daha sonra povest və roman yaradıcılığında inkişaf edərək əsərlərinin əsas ideyasını, məğzini təşkil etmişdir. İnama görə qələbə, uğur rəmzi kimi çıxış edən qızıl, qırmızı alma ideyası, mifi hekayədə deformasiyaya uğramış şəkildə iştirak edərək bəxtin, xoşbəxtliyin rəmzinə çevrilmişdir.

İkinci Dünya müharibəsi Çingiz Aytmatovun taleyində silinməz izlər buraxmış və yaziçı çox sonralar bu mövzuda silsilə əsərlərini qələmə almışdır. Əsasən povest janrında işlədiyi müharibə mövzusuna yaziçı hekayələrində də toxunmuşdur. “Oğulla görüş”, “Əsgər oğlu” bu baxımdan yaziçinin önə çıxan əsərləridir. Hər iki hekayədə müharibədə illər sonra onun insanların taleyinə vurduğu yaraların sağalmadığı təsvir edilmişdir. “Oğulla görüş” hekayəsində qoca Çordon müharibədə həyatını itirmiş oğlunu iyirmi il sonra axtarmağa başlayır. Ona elə gəlir ki, oğlu sağdır. Oğlunun sonuncu dəfə kənddə getdiyi yerlərə bir də gedir. Yolda rastlaşdığı adamlarla səhbətində oğlu sağmış kimi davranır. Və ya “Əsgər oğlu” hekayəsində atasını heç vaxt görməyən balaca Avilbek kolxozda nümayiş etdirilən filmdə atasını “tapır” və filmdəki obrazın onun atası olduğunu sonuna qədər inanır. Balaca Avilbek atasının ölümünü film vasitəsilə dərk edir və anlayır ki, müharibə heç də on-

ların oynadığı kimi deyil, sən demə orada insanlar onların yixıldığı kimi sonra ayağa qalxıb hər şeyə davam edə bilmirlər. Balaca uşaq müharibənin dəhşətini film vəsítəsilə dərk edir.

Çingiz Aytmatovun əksər əsərlərində “Manas” dastanının təsirləri vardır. Yaziçi uşaq vaxtı nənəsinin danışdıqları, daha sonra özünün mütləisi nəticəsində mənimsədiyi dastandan yaradıcılığında uğurla istifadə etmişdir. Bu baxımdan “Köçəri quşların göz yaşları” hekayəsi yazıçının birbaşa “Manas” dastanı əsasında yazdığı ilk və tek əsəridir. Hekayə romanın parçası xarakterindədir. Görünür, Çingiz Aytmatov əsəri roman kimi düşünmüş, lakin sonradan arxasını yazmamışdır. İssik-göl sahilində bozoylarla cunqarlar arasındaki qanlı savaşa şahidlik edən köçəri durnalar rastlaşlığı amamsız səhnədən dəhşətə gəlirlər. Bu lənətlənmiş torpağı tərk etməyə tələsirlər.

Çingiz Aytmatovun romanın parçası, natamam xarakterli əsərlərindən biri də “Baxiana” hekayəsidir. Yaziçi əsərdə dünya müharibəsi vaxtı öz yurdu Bolqaristani tərk edib İstanbulla, Mərmərə dənizi sahilindəki kilsəyə gələn iyirmi bir yaşlı Baxiananın tərəddüdlərini, qayğılarını təsvir edir. Lakin əsərdə onu bura gətirən səbəb açıqlanmır. Əsər xristian dini motivləri əsasında qələmə alınmışdır.

Çingiz Aytmatovun sonuncu romanı “Əbədi gəlin” epiloquunda əsərin qəhrəmanı Arseni Samançının “Öldürmək-öldürməmək” hekayəni təqdim etmişdir. Yaziçi Arsenin romandakı taleyi ilə onun Volqaboyunda- Saratovdan müharibəyə yollanan on doqquz yaşlı gənc Sergey Vorontsov arasında əlaqə yaradır. Yazıçının gəldiyi qənaət belədir: Tale məğlubedilməzdir, hətta ölümdən belə üstündür.

Yaradıcılığa hekayə ilə başlayan Çingiz Aytmatov yarım əsrənən çox səslənən “Türküsünü” hekayə ilə tamamladı. Bu panoramada əsas yer tutmasa da, Çingiz Aytmatovun

yaradıcı şəxsiyyətini tam olaraq, bütün incəlikləri ilə məhz hekayələrində görmək mümkündür. Onun əsərlərinin istər üslub, texnika baxımından təkmilləşməsini, istərsə də ideya-mövzu dəyişilmələri paradigmalarını bütün cəhətləri ilə ən yaxşı hekayələrində öz əksini tapmışdır.

**Qəzetçi Dzyuyo.** Çingiz Aytmatovun 1952-ci ildə “Qırğızistan ədəbiyyatı” toplusunda çap olunan “Qəzetçi Dzyuyo” hekayəsi yazıçının ilk bədii əsəri hesab olunur.

Hekayədə hadisələr Yaponiyada baş verir və əsərdəki əsas obraz qəzet satan balaca Dzyuyodur. Qəzet satıcısı Dzyuyo Yaponiyada amerikan istilasına qarşı mübarizə aparır.

Kiçik hekayədə İkinci Dünya müharibəsindən sonra viran qalmış və hələ də bərpa olunmayan Yaponiya təsvir olunur. Əsərin qəhrəmanı balaca və yetim Dzyuyo küçədə qəzet satmaqla öz dolanışığını təmin edir. O, hər gün böyük insan selinin sağ-sola hərəkət etdiyi bu küçədə var gücü ilə səsini eşitdirməyə çalışır: “-Şəhər-qəzetləri!... Qəzet, qəzet!... Ən son xəbərləri öyrənməyə tələsin!.... – İki geniş küçənin kəsişməsində dayanan Dzyuyo qışqırırdı.

14 yaşlı yapon oğlanın səsi bəzən küçənin səsküyündə itirdi. Bura böyük liman şəhərinin ən çox qələbəliyi olan küçəsi idi. Dzyuyonun səsini avtomobil signalları, rikşaların xəbərdarlıq qışqırıqları, polislərin fitləri, səki ilə ağayana hərəkət edən amerikan əsgərlərinin yekəxana nitqləri baturirdi. Qəzetçinin yalvarişlı baxışlarını və ağızından üzünə nazik qırışlarını, iztirabla geniş açılmış ağızını görüb və səsini eşitməmək qəribə idi. Bəzi hallarda sözlərinin parçalarını, hissələrini sezmək, duymaq mümkün olurdu.

- ....zet, Xəbərlər, ...nablar!... ”<sup>1</sup>

Balaca Dzyuyo hər gün küçədə ayaqyalın, cırıq pal-tarda və ac müxtəlif redaksiyaların adlarını qışkırmalı keçirir. Onun həyatı işgalçılıq əleyhinə nümayiş keçirən əhaliyə amerikan əsgərlərinin zorakılığından sonra kəskin dəyişir. Həmin gündən etibarən qəzətçi Dzyuyonun qəzət satmaqdan əlavə bir qayğısı da yaranır. O, hər bir qəzət alicisi-na ölkəsinin işğaldan azad olunması üçün Sülh paktına imza atmasını təklif edir.

Hekayədə İkinci dünya müharibəsində möglub olan və amerikan hərbi qüvvələrinin yerləşdirildiyi Yaponiya təsvir edilir. Hekayədə sosializmin, kommunist ideologiyasının Yaponiya üçün xilas yolu olduğu qənaətinə gəlinir. Əsərdə məlum ideoloji məqamlar olsa da, böyük yazıçının ilk əsəri kimi qiymətlidir. Eyni zamanda bu hekaya Çingiz Aytmatovun yazıçı texnikasının, əsərlərinin ideya baxımından inkişaf amplitudasını izləmək baxımından əhəmiyyətli-dir.

**Aşim.** Çingiz Aytmatovun ilk əsərlərindən biri də “Aşim” hekayəsidir. Əsər 1952-ci ildə “Qırğızıstan” ədəbi almanaxının ikinci sayında çap olunmuşdur. Ideya baxımından əsər “Qəzətçi Dzyuyo” hekayəsi ilə səsləşir, onun davamı kimi xarakterizə etmək olar. Hər iki əsərdə 1951-ci ildə Berlində imzalanmış Sülh paktının icrası məsələsinə toxunulur. Balaca Dzyuyo hər kəsi pakta imza atmağa çağırırsa, Aşim bu münasibətlə keçirilən mitinqdə ilk imza atan şəxs olur. Sülh ideyası, dünyadakı qlobal konfliktlərin müharibəsiz həll edilməsini özündə ifadə edən pakt yazıçının yaradıcılıq amalını ifadə edən ideyadır. Sonra yazacağı

böyük əsərlərin ideya-estetik baxımından ilkin rüseymlərini bu hekayələrdə görmək mümkündür.

Hekayənin əsas qəhrəmanı Aşim yeganə oğlu Saqını mühəribədə itirib. O, yuxularında tez-tez oğlunu görür, əsərdə reallıqla irrealıq arasında kecid baş verir. Aşim yuxularının gerçek olmasına inanır: “Bəzən gecələr Aşim oyanır və uzun müddət yuxuya gedə bilmirdi, oğlu haqqında düşünürdü. Xatirələr qocanı göz yaşları içində boğurdu. Hərdən o, qoca və tənha olduğunu unudaraq çağırırdı:

- *Saqın, Saqın! Hardasan sən? Cavab ver... Budur o, oğlunu ön cəbhədə döyüşmiş olan kolxo佐uların danışdığı dərin qazılmış səngərdə tapır...*
- *Əlbəttə, odur, mənim Saqınım. Deyəsən, o, heç dəyişməyib.....<sup>1</sup>*

Aşim bütün günahları əjdaha adlandırdığı Hitlerdə görür. Əgər “Qəzətçi Dzyuyo”da Sülh paktına təhrik varsa, “Aşim”də Dünya Sülh Birliyi üçün çağırışlar əsas yer tutur. Aşim sülh naminə ilk imzani atır. Kiçik olmasına baxmayaq hekayədə müharibənin gətirdiyi dəhşətlər, insan itkisinin gətirdiyi mənəvi-psixoloji fəlakətlər qoca Aşimin timsalında təsvir edilmişdir.

Hekayədə yazıçı insanlığın gələcəyi, nəslin və sənətin varisliyi kimi onun gələcək yaradıcılığı üçün çox vacib istiqamətlərdən birinə çevriləcək məsələlərə toxunur. Oğlu Saqını mühəribədə itirən, qocalaraq əldən düşən Aşim onun işlədiyi dəmirçixanadakı tələbəsi Kubatkulun sayesində gələcəyə inamlı və ümidi baxır.

Kiçik olmasına baxmayaraq, “Aşim” hekayəsində Aytmatovun yazacağı böyük mətləblərin ilkin rüseymlərini görmək mümkündür.

<sup>1</sup> Чингиз Айтматов. Газетчик Дзюйо. “Комсомолец Киргизии”. 6 апреля 1952

<sup>1</sup> Чингиз Айтматов. Ашим. Полное собрание сочинений в десяти томах. 6 том. Рассказы. Диалог, Бишкек. Улу тоолар, 2018, с.13

**Biz irəli gedirik.** Hekayə 1952-ci ildə “Komsomoleç Kirgizi” qəzetiində (№ 17, 20) çap olunmuşdur. Hekayədə yaziçinin ilkin dövr yaradıcılığına xas xüsusiyyətlər: sosial quruculuq, kənd təsərrüfatının inkişafı məsələlərinə yer verilmişdir. Bu hekayələrin mövzuları yaziçinin həmin dövrdə aldığı təhsillə bağlı olaraq qarşılaşlığı insanlar, onların iş həyatından götürülmüşdür. Bu hekayədə sovet quruluşunda kənd təsərrüfatı sahəsində görülən işlər, texniki təchizatın modernləşməsi nəticəsində əldə olunan uğurlar təqdır edilmişdir. Hekayənin əsas qəhrəmanları ömrünü su təsərrüfatının qurulmasına həsr etmiş mirab Beyşenali və onun Volqa-Don kanalının çəkilməsində iştirak edən oğlu, ekskavator sürücüsü Samsalı Beyşanaliyevdir. Beyşanali keçmişdə özünün və indi oğlunun iyirmi iki yaşlarında qarşılaşıqları fərqli reallıqları müqayisə edir:

*“1915-ci il – Beyşenali ömrünün iyirmi ikinci ilini qorxulu epidemiyə kimi qeyd etdi... Aclıq insanları və mal-qarani cənginə almışdı. Aclıq yeməyə bir şey tapmayanlara hər hansı güzəşt etmirdi.*

*1952-ci il – Samsalı Beyşanaliyev ömrünün iyirmi ikinci ilini sovet xalqının böyük qələbəsi kimi qeyd edirdi. Volqa-Don kanalının çəkilişi başa çatmışdı”<sup>1</sup>.*

Hekayədə yaziçi sovet qurulmadan əvvəlki və sonrakı vəziyyət müqayisə edilmişdir. 1915-ci ildə, manap Bonombayın rəhbərliyi altında suyun çəkilməsi üçün görülen əziyyətli iş səmərəsiz yekunlaşmışdı. Əvəzində isə onun oğlu Samsalı həmin yaşda artıq Volqa-Don kanalının çəkilişini tamamlayıb irəliyə doğru, yeni işlər haqqında düşünməkdədir.

Beyşanali oxuma-yazmağı bacarmasa da öz işini yaxşı bilən, zəhmətkeş və yenilikləri öyrənməyə can atan ob-

razdır. O, vaxtında özünün edə bilmədiklərini oğlu Samsalının öhdəsindən gəlməsini qürur hissi ilə qarşılıyır və sevincini hər kəslə bölüşməkdən zövq alır. Bu baxımdan o, Çingiz Aytmatovun çox sonralar yaradacağı Yedigey obrázının ilkin variantıdır.

Hekayənin adındakı “Biz irəli gedirik” ifadəsi isə Samalının timsalında sovet quruluşunun sosial sahədə və kənd təsərrüfatındaki uğurları xarakterizə edilməkdədir.

*“Volqa və Don birləşdi... Biz irəli gedirik, biz irəli gedirik, - Beyşenali gəzə-gəzə elə bil bu sözlərin dərin mənasını açmağa çalışaraq, ara vermədən təkrar edirdi”<sup>1</sup>.*

“Biz irəli gedirik” hekayəsində Çingiz Aytmatov əməyin, zəhmətin insan taleyindəki vacib rolunu ifadə etməyə çalışmışdır.

**Dəhnəçi.** Nəsillərarası toqquşma, inadkarlığın, köhnəliyin müdafiəsinin arzuolunmayan nəticələri Çingiz Aytmatovun ilk hekayələrinin əsas ideya-məzmununu təşkil etməkdədir. Bu baxımdan “Dəhnəçi” hekayəsi maraq doğurur. Hekayə 1953-cü ildə “Qırğızıstan” almanaxında (№2) rus dilində çap olunmuşdur.

Əsərin qəhrəmanları Talas üzərində dəhnə quran Beknazар və onun oğlu Alimbekdir. Əsərdə nəsillərarası toqquşma, yəni ata ilə oğul arasında baş verən konflikt inkişaf naminədir. Dədə-babadan dəhnəçi Beknazar oğlu Alimbekin yeni ideyalarını qəbul etmək istəmir, bunu qüruruna siğışdırır. Beyşenalidən fərqli olaraq Beknazar mühafizəkardı və ənənəvi qaydaları inadla müdafiə edir. Lakin onun ən böyük arzusu oğlunun bu sənəti davam etdirməsidir.

<sup>1</sup> Чингиз Айтматов. Мы идем дальше. Полное собрание сочинений в десяти томах, шестой том. Бишкек. Улу тоолар, 2018, с. 21, 25

<sup>1</sup> Чингиз Айтматов. Мы идем дальше. Полное собрание сочинений в десяти томах, шестой том. Бишкек. Улу тоолар, 2018, с. 28

*“Beknazarda isə belə bir mütləq inam yaranmışdı ki, onların nəslindən törəyən bütün kişilər ancaq dəhnəçi olmalıdır. Dəhnəçilik – onun aləmində əsl kişi peşəsi idi. Beknazar onların adət-ənənələrinə sadıq olmuş ata-babalarını həmişə rəhmətlə anirdi.... Bu onun ən böyük arzusu, həyatının mənası idi. Özündən sonra bu dünyada əsl dəhnəçi qoyub getmək o demək idi ki, ömrünü hədər yaşamayıb, insanlar üçün faydalı bir iş görüb.”<sup>1</sup>*

Talas çayı üzərində qurulan dəhnəni daşqın aparması və yenidən bərpa edilən bəndin Beknazarin inadkarlığı ucbatından uğurlu olmaması əsərdə hər şeyi Alimbekin xeyrinə dəyişir. Beknazar sənətindən vaz keçir və bir daha dəhnəçilik etmir. Oğlu Alimbek isə ali təhsil alaraq peşəkar suvarma mütəxəssisinə çevrilir. Lakin sonda məhz Alimbekin qurduğu bəndlər sayəsində suvarma işinin təkmilləşməsini bürüze verməsə də qürur hissi ilə qarşılıyır.

Hekayədə müharibədən sonrakı dövrədə sosial quruculuq təsvir edilir. Sovetlər dövründə kütləvi təhsilə, xüsusən də peşə təhsilinin inkişafına diqqət göstərilməsi təkcə Qırğızistanda deyil, Birliyə daxil olan digər dövlətlərdə də aqrar sahənin inkişafına səbəb olmuşdur.

**Quraqlıqda.** Hekayə 1954-cü ildə “Советская Киргизия” qəzetində (11 aprel) rus dilində çap olunmuşdur. Stalinin ölümündən sonra sovet cəmiyyətində başlanan yeni mərhələnin izlərini bu əsərdə görmək mümkündür. Bu baxımdan “Quraqlıqda” hekayəsini yazıcının yaradıcılığında imperianın formallaşmış ideoloji meyarları ilə ilk kəsişməsi hesab etmək olar. Hekayə yeni təyin olunmuş baş aqraronom Kojomkulovla traktorçuların briqadırı Çormonov arasındakı ziddiyətlə başlayır. Səbəb isə Çormonov tərə-

findən hazırlanmış sənədlərlə real göstəricilərin uyğun gəlməməsidir. İndiyə qədər hər kəsi, hətta direktoru belə aldatmaçı bacarmış Cormonovun düşdüyü vəziyyət onu həm qəzəbləndirir, həm də bərk qorxudur. *“O, araşdırmaq, aydınlaşdırmaq, başqaları ilə müzakirə etmək istəyir! Bəs mən kiməm onunçün? Yoxsa mənim sözlərim kifayət deyil? Mən ona quraqlığın yararsız olduğunu demədim? Allaha şükür, sinaqdan keçirdiyimiz ilk briqadir deyil... O mənə inanmır. Onun nə haqqı var?!”<sup>2</sup>*

Yazıcı ilk dəfə olaraq sovet quruluşunun formal tərəflərindən, Cormonov kimi mənsəb sahiblərinin hər kəsi necə aldatdığından bəhs etmişdir. Bu, əslində Çingiz Aytmatov nəsri üçün yeni mərhələ idi. Hekayədəki daxili monoloqlar, insan psixikasını ən müxtəlif dərinliklə göstərmə cəhdləri Çingiz Aytmatov texnikasının inkişafının göstəricisi idi.

Gənc Kojomkulov qarşılaşduğu ilk sərt dialoqdan sonra özü haqqında şübhəyə düşür, bundan sonra necə işləyəcəyi barədə düşünür. Yazıcı daxili monoloqlardan hekayədə uğurlar istifadə edir: *“İşlər pisdir, -Kojomkulov ürəyində özünü söyürdü. –Yəqin insanlara yanaşmayı bacarıram. Əgər kollektivlə uzlaşa bilmirsənsə çox pisdir. Yaxşısı gec olmadan hər şeyi buraxıb getmək lazımdır. Əgər ilk gündən briqadırla mübahisə etdinsə, bunun axırı necə olacaq.... Başa düşmürəm, axı Cormonovu ağılli adam kimi təqdim etmişdilər. Ola bilər ki, mən səhv edirəm.... Nə baş verir, niyə o özündən belə çıxır... Lənət şeytana! Bu da sənə kənd işi! Eh, ucadan ifadələr...”<sup>2</sup>*

Əsərin əsas hissəsini Kojomkulovun Orta Saydakı quraqlıq torpaqlarda Eralı adlı kolxozçu ilə dialoqu təşkil edir. Məlum olur ki, Eralı illər önce Orta Saydakı quraqlıq ərazi-

<sup>1</sup> Чингиз Айтматов. На бораре. Полное собрание сочинений в десяти томах, шестой том. Бишкек. Улу тоолар, 2018, с. 45

<sup>2</sup> Yenə orada, s. 46

<sup>1</sup> Çingiz Aytmatov. Dəhnəçi. Çingiz Aytmatov: Seçmə hekayələr. Bakı, “Altun kitab”, 2014, s.113

də traktorcu kimi işləyib. Çoromonova etiraz etdiyi üçün işindən uzaqlaşdırılıb, təzyiqlərə məruz qalıb. Səbəb isə Eralının Orta Saydakı torpaqların yararsızlığı ilə bağlı Çoromonovun illərdən bəri formalasdırıldığı mövqeyə qarşı çıxmışdır. Eralıdan ayrılandan sonra Kojomkulov uzun müddət baş səhrada gəzərək olub-keçənlər barədə düşünür. Bu zaman fasiləsi Kojomkulovun timsalında bütün İttifaq üçün səciyyəvi idi. Stalinin ölümündən sonra keçmişlə qaranlıq məqamları və eləcə də gələcəklə bağlı düşünmək lazımlı idi. Kojomkulov Çoromonov tərəfindən yararsız elan edilən Orta Sayda hər seydən uzaq qalaraq düşünməsi elə Çingiz Aytmatovun özünün də gələcək haqqında, yazacaqları ilə bağlı düşüncələrə qapılması demək idi.

**Ağ yağış.** Hekayə Çingiz Aytmatovun ilkin yaradıcılıq dövrü axtarışlarının nəticəsi kimi meydana çıxdı. Sovet quruculuğu illerinin təsviri bu hekayənin də əsas sujet xətti-ni təşkil edir. Hekayədə nəsillərarası qarşidurma, insan-təbiət fəlsəfi problemi qabarılq şəkildə əks olunmuşdur. Hekayə ilk dəfə 1954-cü ildə "Советтик Кыргызыстан" (№8) jurnalında qırğız dilində çap olunmuş və daha sonra rus dilinə tərcümə edilmişdir.

Çingiz Aytmatovun əsərlərində insanla təbiət arasındakı qarşılıqlı fəlsəfi münasibətlər yüksək səviyyədə öz əksini tapıb. Yaziçi insanla təbiətin taleyinin ortaqlı olduğunu bildirir. "Ağ yağış" hekayəsi bu baxımdan maraq doğurur. Baxmayaraq ki, hekayə yaziçinin ilkin dövr yaradıcılığının məhsuludur, əsərdə gələcək böyük əsərlərin konturlarını görmək mümkündür. "Ağ yağış" insanların təbiətin sərt, amansız düzənini öz arzu və istəkləri üçün dəyişdirmə cəhdlerinin, mübarizəsinin hekayəsidir. Sovet imperiyasının qurulmasının ilk illərində başlayaraq bölgələrdə sosial

yüksəliş baş verdi. Kolxozlar quruldu, yeni kənd təsərrüfatı texnikası bu sahədə canlanmaya səbəb oldu.

Əsərdə Zeynəp apanın qızı Səidə mərkəzdən gələn və əkilməyən Qədim oba torpaqlarında işləyəcək traktorcu qrupuna qoşulmaq istəyir. Hekayədə bütün hadisələr bununla başlayır. Zeynəb apa qızının müstəqil həyata atılma cəhdlərinə qarşı çıxır, traktorcu qrupuna qoşulmasına icazə vermək istəmir. Qaynı Tokay ağanın müdaxiləsindən sonra razılaşmaq məcburiyyətində qalır. Səadət mərkəzdən gələn heyətlə birlikdə indiyə qədər əkilməyən Qədim oba torpaqlarında işləyir və bu əsnada onun traktorcu Qasimcanla sevgi münasibəti başlayır. Zeynəb apa qızını hər gün ondan daha da uzaqlaşdırın, fikrini, düşüncəsini özünə cəlb edən qüvvədən narahat olmağa başlayır. "Səadət getdi və anası bir müddət sonra çox peşman oldu. Başqa bir qüvvənin onu hər gün özündən biraz daha uzaqlaşdırdığını hiss edirdi. Bəzən ona elə gəlirdi ki, Səadət özündən daha ağıllı olub. Gənc bir qız üçün bu qədəri çox deyilmiydi? Amma Səadətin gizli bir qayğıları var idi və anası bunu başa düşə bilmirdi. Nəyə görə evə gələn vaxtlarda anası üçün çox darıxmasına rəğmən hələ gün çıxmadan qrupa qayitmaq üçün yola çıxırıdı?

*Qəribə idi. Bəzən birdən ciddiləşir, fikrə dalır, bəzən də o günə qədər görmədiyi şəkildə mehriban olurdu. Mahni oxuyar, gülər, coşardı<sup>1</sup>.*

Zeynəb apanın qorxduğu hadisə başına gəlir və bir gün Səadətin evlənmə xəbəri gəlir. Qızı Səadət əslində anasının taleyini yaşıyır. Uzun illər önce anası da eyni şəkildə Səadətin atasına vurulmuş, Qədim oba torpaqlarına köç etmişlərdi. Lakin onların arzuları puç olmuş, Qədim oba torpaqlarınıbecərə bilməmişdilər.

<sup>1</sup> Çingiz Aytmatov. Ağ yağış. "Ədəbiyyat" qəzeti, 2014, 10 oktyabr

Hekayədə ağ yağış arzuya qovuşmağı ifadə edir. Qaynı Tokayla söhbətindən sonra Zeynəb apa qızı haqqında fikrini dəyişir. Onların evlərini tərk edəndə ağ yağış yağır.

*“Qaynı durub onu yola saldı. Çöldə elə şiddətli yağış yağırda ki, nə dağ, nə çöldəki ağaclar nə də ki uzaqdakı evlər görünürdü. Hər şey yağışın qaranlığında qalmışdır.*

*Bax hər yerə nece yağır! Bu ağ yağışdı. İki-üç gündür ki, dayanmadan yağır....*

*- Deyirsən, ağ yağış hə? -sakit səslə Zeynəb apa soruşdu və cavabı gözləmədən getdi”<sup>1</sup>.*

“Ağ yağış” hekayəsində də nəsillərarası toqquşmanın, yersiz inadkarlığın yeniliyə qarşı çıxmanın izlərini görə bilirik. Yaziçi yeniliyin, gələcəyin işıqlı qalibiyyətinə inanır. “Ağ yağış” hekayəsi Çingiz Aytmatovun sosial-ideoloji məzmunlu ilkin dövr yaradıcılığının uğurlu nümunəsidir.

**Baydamtal çayında.** Hekayə 1955-ci ildə “Советтик Кыргызыстан” (№12) jurnalında çap olunmuşdur. Hekayənin qəhrəmanı Nurbekin həyatındaki bir səhv onu cina-yətkar qaçağa çevirir. Ciddi həyat sınağı onun taleyini kardinal şəkildə dəyişdirir. Hekayədə obrazların individual keyfiyyətlərinin açılması, sujet quruculuğu yazıçının texnikasının inkişaf etdiyini göstərir. Yaziçi bu hekayə ilə sovet ədəbiyyatının bir sıra tendensiyaları ilə razılaşmadığını ifadə etmişdir.

İnsan tam mənasıyla dərkolunmazdır, onun şüurunu ötən nəsnələr var ki, əsl sənət, ədəbiyyat məhz bunlara diqqət yetirməlidir. Çingiz Aytmatov nəsrində də yazıçı öz obrazlarından mütləq qəhrəman və ya əksinə, düşmən yaratmaq niyyətində deyil. Mövcud situasiya gözlənilmədən obrazın taleyini müəyyən edir. Marsel Prustun “İtmiş zaman

axtarışında” romanlar silsiləsinə daxil olan “Albertinin qeybi” əsərində qəhrəman təlatümlər içərisindədir və öz iradəsində asılı olmayan kənar qüvvə onu dəyişdirir. Özündə gedən prosesi anlamaqda çətinlik çəkir, içində baş qaldırın duyğuları öyrənməyə çalışır. “Amma zəkamız nə qədər kəskin olursa olsun, qəlbimizdə yer alan tək-tək duyğuları aşkarlaya bilmir; çox vaxt uçan halda var olan duyğularımız onları izah edəcək hal ilə qarşılaşmadıqları müddətdə özlərini bəlli etməzlər. Öz qəlbimin içini açıqca görə bildiyimi zənn edərkən yanılmışdım”<sup>1</sup>.

Əsərdə hadisələr Nurbekin Talas vadisində - Baydamtal çayının kənarında yarımcان vəziyyətdə Bektemir tərefindən tapılması ilə başlayır. Asıyanın şəfqəti sayəsində o ölümündən qurtula bilir.

Nurbek vilayət komsomol komitəsinin qərarı ilə xam torpaqları əkməyə yollanır. İti zəkası, çalışqanlığı sayəsində ilk vaxtlar işləri sürətlə irəli aparmağı bacarır. İşlər o qədər qızğın davam edir ki, o, tezliklə şəhərdə qoyub gəldiyi sevgilisi Aynagülü də az-az xatırlamağa başlayır. Lakin bir gün dağətəyi ərazinin əkinin zamanı Nurbeklə traktorçular arasında ziddiyyət yaranır. Mexanik Trofimov da ərazinin təhlükəli olduğunu və burada şumlama aparmağa qarşı çıxır. Buna baxmayaraq, Nurbek gecənin bir vaxtı özünü haqlı olduğunu sübut etmək üçün traktoru həmin əraziyə sürür. Lakin traktoru aşırır və qaçmağa başlayır. Beləliklə, nümunəvi Nurbek öz inadı ucbatından cinayət törətmış qaçağa çevirilir. “Amma artıq gec idi. Birdən traktor geri hərəkət etdi, kotanı altına alıb şaqqlı ilə əzdi və çevrilməyə başladı, Nurbek özünü kabinetdən bayırə atdı.... O, özündə-

<sup>1</sup> Çingiz Aytmatov. Ağ yağış. “Ədəbiyyat” qəzeti, 2014, 10 oktyabr

<sup>1</sup> Marcel Proust. Albertine kayıp, YKY yayınları, 2018, s.8

*sözündə deyildi, çasib qalmışdı, nə edəcəyini bilmirdi, bir-dən yerindən götürüldü və hara gəldi qaçmağa başladı”<sup>1</sup>.*

Çingiz Aytmatov Nurbekin timsalında yersiz inadkarlığının acınacaqlı sonunu təsvir etmişdir.

**Rəqiblər.** Hekayə 1955-ci ildə əvvəlcə qırğız dilində, daha sonra rus dilində çap olunmuşdur. Yazıçının ilkin dövr yaradıcılığına xas elementlər, ideya-mövzu xüsusiyyətlərinə bu hekayədə də rast gəlmək mümkündür. Çingiz Aytmatov hekayənin çap olunduğu illərdə aldığı təhsilə uyğun olaraq kənd təsərrüfatı sahəsində işləyirdi. Yazdığı hekayələrin əsas mövzusu da məhz əkin sahələrinin suvarılması, yeni texniki qurğuların tətbiqi və bu əsnada qarşılaşlığı insanlar, onların fərqli talelərindən götürülmüşdür.

“Rəqiblər” hekayəsində də iki mirab<sup>2</sup> arasındaki ziddiyətlər, kolxoz həyatı təsvir olunmuşdur. Karatayla Sadırbek müharibə vaxtı bir yerdə ön cəbhədə döyüşmiş, daha sonra təhsil alaraq əkin sahələrinin suvarılmasına rəhbərlik edən iki həmkəndlilərdir. “Tale bəzən onların yollarını birləşdirmişdir. Uşaqlıqda qonşu yaşamış, gənc yaşlarda birlikdə oxumuş, ön cəbhədə eyni bölkükdə döyüşmüssüdürlər....”<sup>3</sup>

Onlar arasında ziddiyətin yaranmasına səbəb isə güya Karatayın xanımı Kanımgülə Sadırbekin göz qoyması olmuşdur. Bu dedi-qodu Karatayın içənə şübhə salmış və nə qədər çalışsa da bundan xilas ola bilməmişdi. Dostu ilə münasibətlərinin birdəfəlik kəsilməsi ilə bərabər, şübhələri xanımı Kanımgüllə də problemlərə gətirib çıxarmışdı.

<sup>1</sup> Çingiz Aytmatov. Baydamtal çayında. Seçilmiş hekayələri. Bakı, “Altun kitab”, 2014, s.23

<sup>2</sup> Suvarma işlərinə nəzarət edən şəxs

<sup>3</sup> Чингиз Айтматов. Соперники (Ночной полив). Полное собрание сочинений в десяти томах, шестой том. Бишкек. Улу тоолар, 2018, с.121

*“Hardansa aula söz yayılmışdı ki, Sadırbek öz dostunun nişanlığını sevir. Bu necə ola bilərdi axı? Bu barədə heç kim heç nə bilmirdi. Amma Karatay həmin vaxtdan Sadırbek-dən uzaq durmağa başladı. “Külək əsmədən otlar tərpənməz” - deyə düşünmüşdü”<sup>1</sup>.*

Karatay da bacarıqlı mirab olmasına baxmayaraq, tale Sadırbekin üzünə daha çox gülmüş, o, nəinki kolxozun, rayonun da ən tanınmış şəxslərindən birinə çevrilmişdi. Təbii ki, zəhmətkeşliyi də bu işdə həllədici rol oynamışdı.

Hekayə bu adla yanaşı “Gecə suvarması” adı ilə də nəşr olunmuşdur. Hekayədə əsas hadisələr bir gecədə baş verir. Rayon partiya komitəsinin iclasında çıxış edən Sadırbek “Beş-Taş” kolxozunda məhsuldarlığın aşağı olmasının əsas səbəbini mirab Karatayın işi düzgün təşkil etməməsində görür. Faktlar qarşısında aciz qalan Karatay geri dönerkən Sadırbekin sahəsi üçün nəzərdə tutulan suyu özünün rəhbərlik etdiyi əkin sahələrinə yönləndirir. Uzun illər boyu təmizlənməyən arxlardan təzyiqə davam gətirmir və su ətrafi basmağa başlayır. Sahəyə baxan bütün işçilər gəlsələr də, bir xeyri olmur. Yorulduğdan sonra səhərə qədər üzüqölyü torpaqda qalan Karatayın köməyinə köhnə dostu Sadırbek gəlir. “Sadırbek tələsmədən arx boyunca gedirdi. Hərdən dayanıb əraziyə baxır, hardan yeni arx salmağın daha yaxşı olacağını düşünürdü. Karatay dodaqlarını çeynəyirdi. Çixılmaz vəziyyətdə idi. Dostunun əlindən tutmaqdansa, düşmənin əli ilə ölmək daha yüngül idi”<sup>2</sup>.

Yazıçı Karatayın aciz vəziyyətə düşməsinin səbəbini onun xarakterindəki naqışlıklarla əlaqələndirir. Karatayın yersiz şübhələri, özünü bir çox məsələlərdə təcrid etməsi

<sup>1</sup> Чингиз Айтматов. Соперники (Ночной полив). Полное собрание сочинений в десяти томах, шестой том. Бишкек. Улу тоолар, 2018, с.121

<sup>2</sup> Yenə orada, s.133

nəticədə onu keçmiş dostu, indi isə düşmən hesab etdiyi Sadırbek qarşısında məğlub vəziyyətə salır.

**Qızıl alma.** Çingiz Aytmatovun 1964-cü ildə çap olunmuş “Qızıl alma” (“Молодая гвардия”, №4) hekayəsi yaradıcılığında yeni bir istiqamətin əsası qoyulmuşdur. Çingiz Aytmatov dünya ədəbiyyatında mif mətnlərindən öz əsərlərində ən uğurlu istifadə edən nasirlərdən biridir. Bu baxımdan “Qızıl alma” hekayəsi bu xəttin başlangıcı hesab oluna bilər.

Qızıl alma harada olduğu və ya ola biləcəyi qeyd olunmadan yer üzündə bütün türklərin birləşərək quracaqları ideal ölkə, vahid mərkəzdə birləşməsi fikridir. Azərbaycan türkləri arasında yayılan inaclara görə, Şimalda yaşayan Xəzər xaqanının otağında “qızıl top” asılmışdı. İbn Fədlan eramızın 920-ci ilində yazdığı qeydlərində Cənubi Qafqaz və Orta Asiyada “qızıl alma”nın fəth ideyası olduğunu göstərmişdir. Bu ideya əsasən Osmanlı hakimiyyəti dövründə daha geniş yayılmışdır. Ayasofyanın qarşısında əlində qızıl kürə və ya alma Yustianın heykəli ucaldılmışdı. Bu heykəl imperatorun dünyani əlində tutmasını simvolizə edirdi. O kürənin yerə düşməsi ilə türklərin dünyada yeni fəthlərə başlayacağı ifadə olunurdu. İstanbulun fəthini də məhz “qızıl alma”nın ora düşməsi ilə bağlayırlar. Daha çox əfsanəleşmiş, xaqanların uğur rəmzinə çevrilən “qızıl alma” ideyası türk xalqlarının bədii yaradıcılığında, qüdrətli sənətkarlarının əsərlərində özünəməxsus şəkildə yer almışdır. Türkiyədə Ziya Göyalp, Ömrə Seyfəddin, Azərbaycanda Aşıq Qurbani, Aşıq Səfi, Qırğız ədəbiyyatının görkəmli nümayəndəsi Çingiz Aytmatovun yaradıcılığında qızıl alma motivindən istifadə olunmuşdur. Aşıq Qurbani bir şeirində “qızıl alma”nı belə dəyərləndirir:

*Əski nişanımız Qızıl almada,  
O aşılmaz dağlar, ellər bizimdi.*

Aşıq Səfi Nadir şahın Dağıstanı səfərini şeirində “qızıl alma”ya çatmaq istəyi kimi təsvir edir:

*Şah niyat eylədi Qızıl almaya  
Yanısır neçə xanlar yerisin  
Çəksin düşmənlərə ayri qılınçı  
Su yerinə qızıl qanlar yerisin.*

Azərbaycan ədəbiyyatında da sovet işgalinə qədər “qızıl alma” əsasən fəth ideyası olaraq göstərilir. Qırğız ədəbiyyatının görkəmli nümayəndəsi Çingiz Aytmatovun yaradıcılığında “qızıl alma” fəth ideyası deyil, uğur, səadət simvolu kimi mənalandırılmışdır. Yəni tarixən hərbi uğurlarla bağlı olan, xaqanların qalibiyyətlərini simvolizə edən “qızıl alma” sovet işgalinə məruz qalan türk xalqlarında yəni bir məzmun çaları qazanmışdır

Əsərdə insanların gözündən bir alma yayınıb bağda qalır. Həmin alma Anarə adlı bir qızə nəsib olur. Onun dərilməsi insanlara xoşbəxtlik, səadət gətirir. İsabəyov qızı Anarəyə alma haqqında bəhs edərkən onun xoşbəxtlik, sevinc gətirəcəyini bildirir. O, gənclik vaxtında “qızıl alma”sını sevdiyi qadına verə bilməmiş və bu ona bütün həyatı boyu uğursuzluq, bədbəxtlik gətirmişdir. Ailə qursa da, xoşbəxt ola bilməmişdir.

İsabəyov xanımı Sabirə ilə ayrılmak qərarını verirlər. Ən çətin məqam isə bunu qızına anlatmaqdır. Anarə anasının Moskvaya dissertasiya işini verməyə getdiyini bilir. Atası çox cəhd etsə də qızına anası ilə ayrılacağını deyə bilmir. Yolda gedərkən bir bağda dayanırlar. Həmin bağdan Anarə öz “qızıl alma”sını dərir. Əsərin sonunda həmin qızıl

almanı Anarənin anası təqdim etməsi ailəyə yenidən xoşbəxtlik, səadət gətirir. Sanki İsbəyov qızının sayəsində gəncliyində itirdiyi “qızıl alma”sını - xoşbəxtliyini yenidən tapır. “*Sevdiyini əldə edə bilmirsənsə, əldə etdiyini sev! İnsanın həyatda tapa biləcəyi alma məhduddur*”<sup>1</sup>.

Eyni motivi biz Alla Axundovann yazdığı və əsasında məşhur “Alma almaya bənzər” filminin çəkildiyi kinossenarıdə də görə bilirik. Müəllif Çingiz Aytmatov kimi “qızıl alma”ya fəth ideyası kimi deyil, xoşbəxtlik, uğur, səadət simvolu kimi dəyər vermişdir. Kinokomediyanın baş qəhrəmanı bağban Nadir babadır. Ömrü boyu bağbanlıq edən Nadir baba təhsili olmasa da, yeni bir alma növü yetişdirmək uğrunda çalışır. Neticədə buna nail olur. Onun başında yetişən almalar insanlara şevinc bəxş edir. Sürücü Qurban gənc kolxozçu Mədinəyə vurulur. Müəllimə almanın gördükdən sonra uşaqlarla rəftarını dəyişdirir. Yeddi qız atası Haşımın ailəsində nəhayət, oğlan uşağı dünyaya gəlir. Alma xoşbəxtlik gətirdiyi kimi, onu oğurlayanların bədbəxtliyinə səbəb olur.

Göründüyü kimi, tarixən fəth simvolu olan “qızıl alma” sovet işgalinə məruz qalan türk xalqlarında yeni çalar qazanmış, bu dəfə insanları səadətə, xoşbəxtliyə, uğura aparın bir ideya olaraq öz varlığını qoruyub saxlamışdır.

**Oğulla görüş.** Çingiz Aytmatovun yaradıcılığında müharibə mövzusu qırmızı xətlə keçir. “Oğulla görüş” həkayəsi də Aytmatovun müharibə zamanında geridə qalanların – arxa cəbhənin dərin psixoloji yaşıntılarını, iztirablarını anladan nəşr nümunəsidir. Dünya müharibəsi insanları elə çıxılmaz məngənəyə, üfüqləri görünməyən dərd məkanına salmışdır ki, çıxış yolunu, təsəllini ancaq şüurdankənar

uydurmalarda tapmaq olurdu. Aytmatovun Tolqonay anası torpaqla dərdləşir, ondan kömək umur. Hekayəmizin qəhrəmanı Cordon isə iyirmi il əvvəl müharibədə itirdiyi oğlunun sağ olmasına özünü inandırır. Bu zaman onun aqlı ilə qəlbi arasında kəskin bir mübarizə başlayır. O öz uydurmaşına o qədər inanır ki, yolla gedərkən bunu öz kəndlisi Səfəraliya da danışır: “*Cordon təngnəfəs özünü ona çatdırdı, istədi hər şeyi olduğu kimi danışın, ancaq yenə hansısa bir qüvvə onu qərarından daşındırdı, oğlunu sağ-salamat təsəvvür etmək hissi onu tərk etmədi.... Söylədiyi kəlmələrdə və təsəvvüründə oğlunun sağ-salamat olması ona düzünü danışmağa imkan vermadı. Oğlunu elə buradaca yenidən dəfn etmək istəmədi. Cəsarəti çatıb deyə bilmədi ki, oğlu artıq yoxdur: o, müharibədə həlak olub. Cordon istəyirdi ki, oğlu biraz da yaşasın, heç olmasa, bir neçə dəqiqəliyə. Sonra deyər, qaçhaqaç deyil ki....*”<sup>1</sup>

Çingiz Aytmatov müharibənin gətirdiyi fəlakətlərin onun başa çatması ilə bitmədiyini, Cordonun timsalında miqyasının daha da artaraq genişləndiyini göstərmişdir. Cordon oğlu Sultanı müharibədə ölümündən iyirmi il keçəndən sonra dərs dediyi məktəbdə yenidən tapmaq ümidi ilə yola hazırlaşır. O, bunu hər şeyi bilə-bilə yenə edir. Hətta arvadı da hər şeyə rəğmən yola çıxarkən onun köhnə papağıni yenisi ilə dəyişdirir, yemək ehtiyatı verir. Yolboyu Cordon oğlu ilə sonuncu dəfə stansiyada vidalaşlığı günü xatırlayır. Sultanın öz xahişi ilə müharibəyə getmək qərarına qarşı çıxmadığı üçün qızları Cordondan üz döndərir. Bütün bunlara rəğmən Cordon həmişə olduğu kimi, oğlunun qərarına hörmətlə yanaşır.

Cordon yoldaykən əsər bitir, yazıçı “Erkən gələn durnalar” povestində olduğu kimi, öz qəhrəmanının taleyinin

<sup>1</sup> Ali İhsan Kolcu. Bozkirdakı bilge Cengiz Aytmatov. İstanbul, Salkımsöyü yayınları, 2008, s.145

<sup>1</sup> Çingiz Aytmatov. Oğulla görüş. Seçmə həkayələr. Bakı, “Altun kitab” nəşrlər evi, 2014, s.52

sonluğunu sual işaretleri altında gizlədir. Professor Ali İhsan Kolcunun yazdığı kimi, "Oğulla görüş" hekayəsi Çingiz Aytmatovun mühəribə mövzulu əsərlər palitrasının uğurlu tərkib hissəsidir. "Bir atanın savaşda ölüyünə inanmadığı övladı üçün çəkdiyi ağrıları dilə gətirildiyi bu hekayə yazıçının mühəribənin fərdi və sosial əsasda açlığı sağalmaz yaraları göstərmək baxımından diqqətəlayiqdir"<sup>1</sup>.

"Oğulla görüş" hekayəsində baş verənləri Çingiz Aytmatov mühəribə vaxtı öz gözləri ilə görmüş və çox sonralar həmin hadisənin əsasında öz hekayəsini yazmışdır.

**Balaca əsgər.** "Oğulla görüş" hekayəsində olduğu kimi, bu əsərdə də hadisələr İkinci Dünya mühəribəsi zamanı bir qırğız kəndində baş verir. Hekayə 1968-ci ildə qırğız dilində çap olunmuş, iki il sonra yazıçının özünün tərcüməsində rus dilində "Povestlər və hekayələr" kitabında yayımlanmışdır.

Hekayə atasını mühəribədə itirmiş balaca Avalbek haqqındadır. Yazıçı dövrün acinacaqlı gerçekliyini uşaq baxışı ilə təsvir edir. Kolxozda axşam nümayiş etdirilən mühəribə haqqında filmdə rusa bənzəməyən obrazı anası qəfil şəkildə, özü də bilmədən oğluna onun atası olduğunu bildirir. "Anası piçildədi: -Bax, o sənin atandır... Rusa bənzəməyən topçu elə həmin andan dönüb onun atası oldu və bundan sonra film bütünlükla onun atasından bəhs etdi"<sup>2</sup>.

Atasının adından və evdə asılmış şəklindən başqa heç bir təsəvvürə malik olmayan balaca Avalbek bir anda özünü filmin içərisində hiss etməyə başladı. Onun uşaq təfəkküründə reallıqla irreallıq arasında keçid baş verdi və

<sup>1</sup> Ali İhsan Kolcu. Bozkurdakı bilge: Cengiz Aytmatov. Erzurum, Salkım-sögüt Yayıncılı, 2008, s.146

<sup>2</sup> Çingiz Aytmatov. Balaca əsgər. Seçmə hekayələr. Bakı, "Altun kitab" nəşrlər evi, 2014, s.87.88

filmi gerçeklik olaraq yaşamağa başladı. Ona döyüş oyun zamanı imitasiya etdikləri kimi gəlirdi. Elə başa düşürdü ki, öz oyunlarında olduğu kimi, burada da gülələnəndən sonra ayağa qalxmaq mümkün idi. "O da əsl döyüşülər kimi yixila bilir, sanki qaçarkən birdən kimsə ona badalaq vurur. Ağridır, əlbəttə, ancaq nə edəsən, yenə hücuma keçirən və ağrıların yaddan çıxır. Bunlar isə qara təpəcik kimi torpağın üstünə sərilib qalxmaq bilmirdilər. O, başqa cür də yixila bilirdi, filmdə gullə qarnından dəyənlər kimi: onlar o dəqiqə yixilmirlər, əvvəl qarınlarından tuturlar, sonra əyilirlər və yavaş-yavaş silahı əllərindən otluğa buraxırlar. Bundan sonra oğlan ayağa qalxırı və elan edirdi ki, o ölməyib və yenə də döyüşməkdə davam edirdi. Bunlar isə qalxmırıd."<sup>1</sup>

Kinolent firlandıqca balaca Avalbekin mühəribə haqqındaki təəssüratları da dəyişirdi. Yerə yixilanların al qan içərisində ayağa durmadığını görərkən yerə yixılmağın güləməli deyil, ciddi, qorxunc və həyəcanlı olduğunu anlamağa başlayırdı. Ən əsası o özünü atasının yanında, od-alovun içərisində təsəvvür edirdi. Kinoaparat susunda uşaq həmin dünyadan öz real dünyasına qayıtmak istəmirdi. Hər kəsə inandırmağa çalışırı ki, öldürülən əsgər onun atası idi. "Balaca əsgər yalnız indi, həyatında ilk dəfə itkinin acısını yaşayırıd"<sup>2</sup>.

Hekayədə balaca Avalbek atasının ölümünün ağracısını illüziya vasitəsilə, göstərilən filmin köməkliyi ilə dərk etməyə başlayır.

**Köçəri quşların göz yaşları (Manasçı).** Çingiz Aytmatovun yaradıcılığının əsas istinad nöqtələrinəndə birini

<sup>1</sup> Çingiz Aytmatov. Balaca əsgər. Seçmə hekayələr. Bakı, "Altun kitab" nəşrlər evi, 2014, s.87

<sup>2</sup> Yenə orada, s.93

“Manas” dastanı təşkil etmişdir. Yaziçi dəfələrlə verdiyi müsahibələrdə yazdığı əsərlərində dastandan yararlandığını qeyd etmişdir. “Köçəri quşların göz yaşları” və ya “Manasçı” hekayəsi yazıcının tarixi mövzuda, “Manas” dastanının motivləri əsasında yazdığı hekayəsidir. Hekayə sanki bitməyib, tamamlanmayıb. Yazıçının daha geniş həcmdə düşündüyü əsərinin parçası xarakterindədir.

Çingiz Aytmatov hekayəni iki versiyada yazmışdır. Əsərin qırğızca versiyası “Manasçı”, rusca versiyası isə “Köçəri quşların göz yaşları” adlandırmışdır. Əsər ilk dəfə qırğız dilində yazılmış, daha sonra isə müəyyən dəyişikliklərlə rus dilində oxuculara təqdim edilmişdir. Hekayə Çingiz Aytmatovun sərf tarixi mövzuda yazdığı ilk və tek əsəridir.

Əsərdə hadisələr İssik-gölün sahilində baş verir. Hekayədə Senirbayın gəlininin bacısının gənc yaşda vəfat etməsi, ailənin yas mərasimini yollanması və oğlu Koyçumanın Talçuyda iştirak etdiyi Bozoylarla Cunqarlar arasındaki savaş təsvir edilmişdir. Senirbayın bərk ürək ağrısının olması səbəbindən ailəni yas mərasimində evin xanımı Kertolqo-zayıp təmsil etməli olur. “*Beləcə, Bozoylar nəslinin qadınları və uşaqları, qocaları və qarılıları Cunqar oyratları ilə gedən mühabibənin qorxu və təlaşı içində yas mərasimində iştirak etmək üçün yola düzəldilər*”<sup>1</sup>.

Kiçik oğlu Elemanı yanına çağırın anası Kertolqo-zayıp onunla birlikdə İssik-göl baxaraq Tanrıya yalvarır və ondan kömək umur: “-Ey İssik-göl, sən yerin görən gözüsən, həmişə üzü göylərə baxırsan. Sözüm sənədir – ey əbədi və heç zaman donmayan İssik-göl, sənə yalvarıram, o sənin dərinliklərinə baxarkən mənim dualarımı göylərin sahibinə - taleləri yanan uça Tanrıya çatdır. Ey Tanrı, bu

*ağır və qorxulu zamanda xalqımıza düşmən kəsilmiş oyratların qarşısında duruş gətirmək üçün bizə qüvvət ver*”<sup>1</sup>.

Hekayənin qəhrəmanları mif dünyasında yaşayırlar, onlar üçün Tanrıya çatmaq üçün vasitə təbiətin özüdür. Ana bu duaları edərkən onların başı üzərində uçub getmək ərefəsində olan köçəri quşlar dövrə vurur. Həmin quşlar ananın yalvarışlarını, daha sonra isə gölün digər tərəfində bir-birinə qarşı amansızcasına vuruşan iki tayfanın ölüm-dirim savaşına şahidlik edəcəkdilər.

Digər məkanda təhkiyəçi bütün bunlara şahidlik edən köçəri quşlardan biridir. Onlar bir-birilərinin qanından gölməçələr yaratdıqları bu lənətlənmiş torpaqları göz yaşları içərisində ötüb keçməkdədirlər.

*Ağlayıram uça-uça,  
Ağlayıram uça-uça,  
Ağlayıram uça-uça,  
And verirəm, insanlara, tanrılarla,  
Qoruyun Yer kürəmizi,  
Durnaların göz yaşları tutar sizi,  
Silin onu üzünüzdən.  
Mən yenə də, mən yenə də, deyirəm ki,  
Sonu gəlməz bələlərdən,  
Söndürülməyən yanğınlardan,  
Qanlı-qadəli qırğınlardan,  
Bağışlanmaz günahlardan,  
İlahi, sən özün qoru insanlığı....<sup>2</sup>*

“Köçəri quşların göz yaşları” hekayəsi kiçik olmasına baxmayaraq, Çingiz Aytmatovun nəsrində mühüm yer tut-

<sup>1</sup> Çingiz Aytmatov. Köçəri quşların göz yaşları. Seçmə hekayələr. Bakı, “Altun kitab” nəşrlər evi, 2014, s.68

<sup>2</sup> Yenə orada, s.83-84

muşdur. Yaziçi onu daim narahat edən savaş mövzusunu bu dəfə tarixi aspektdə işləmiş, məsələni "Manas" motivləri əsasında gündəmə gətirmişdir.

**Baxiana.** Süjet quruluşu etibarilə tamamlanmamış romanın parçası, girişи xarakterində olan "Baxiana" hekayəsi 1988-ci ildə "Литературный Киргизстан"da (№11) çap olunmuşdur.

Bu hekayə natamam əsər xarakterindədir. Əsərin sonunda baş qəhrəman Baxiananın taleyi ilə bağlı cavablanmamış bir sıra suallar qalır.

Əsərdə hadisələr İkinci Dünya müharibəsi zamanında Türkiyədə, Mərmərə dənizinin sahilindəki kilsədə baş verir. Çingiz Aytmatov nəşrində yaradılışın ilkin nəsnələri - quru ilə suyun qarşılıqlı münasibətlərini təsviri mühüm yer tutur. "Dəniz kənarıyla qaçan alabaş" povestində bu münasibətlərin mifoloji kontekstdə əksini görə bilərik. Yaziçının əsərlərində intəhasız qurunun -bozqırın təsvirləri daha geniş yertutsa da, "Baxiana" hekayəsi dənizin əks ilə olunması başlayır. "Günəş doğduqca, hava açıldıqca dənizin boz-bənövşəyi çalarında hər şey, hətta hər biri ayrılıqda, özünəməxsus şəkildə ləpələrlə əhatə olunan adalar, onların sanki kəllə-kəlləyə gəlməyə hazırlaşan öküzlər kimi suda qəribə tərzdə kəsişən əzəmətli konturları da aydın görünməyə başlayırdı. Taleyn hökmü ilə onun gəlib çıxdığı adadan Mərmərə dənizi həmin səhər belə görünürdü"<sup>1</sup>.

Əsərdə hadisələr adı görkəmli alman bəstəkarı İohan Baxdan götürülmüş iyirmi bir yaşlı gənc kənd müəlliməsi Baxiananın təhkiyəsində təqdim edilir. Bolqarıstandan dəniz vasitəsilə uzun müddət çətin səyahətdən sonra İstanbulla, Mərmərə dənizinin sahilindəki Bizans dövründən qalma

qədim kilsəyə çatan Baxiananın tək istəyi monastr şemasını geyinmək, ömrünün qalanını rahibə kimi yaşamaqdır.

Lakin kilsənin baş rahibəsi Mitrodor rahibə Feodorun cəhdlərinə baxmayaraq, gənc qızın kilsəyə qəbuluna birmənalı baxmir. Mitrodorla söhbət zamanı nə qədər çalışsa da, Baxiana uzun yol qət edərək İstanbula, məhz bu kilsəyə gəlmə səbəbini açıqlamır. "Rahiblikdən ayrılanla Baxiana qəfildən geri dönmək, qoca rahibəni qucaqlıyb doyunca ağlamaq, ruhunu azad etmək və hər şeyin necə baş verdiyi ni demək istədi. Sonra isə həmin yerdə ölmək, tüstü kimi yoxa çıxmaq, özünü qeyb edərək mövcudluğunu sonlandırmaq.... O, bunu necə çox istəyirdi!"<sup>1</sup>

Yaziçi özü də qəhrəmanın sırr saxladığı məqamın üzərində ötüb keçir. Bu da hekayənin bitməyən bir əsərin tərkib hissəsi olduğunu bir daha göstərir. Lakin "Baxiana" məhz bu həcmidə yaziçinin sağlığında Moskvada çap olunmuş yeddicidliyinə daxil edildiyi üçün bu qənaətə gəlmək olar ki, o, əsəri bu şəkildə oxuculara təqdim etməyi məqsədə uyğun hesab edib.

**Öldürmək, öldürməmək.** Çingiz Aytmatov "Əbədi gəlin" (Dağlar yuxtapozit) romanında taleyin sırr olmasının özü bir tale olduğunu bəhs etmişdir. Yaziçi insanla təbiətin taleyini – şəhərin tüstü qoxuyan mərkəzdə yaşayan jurnalist Arsen Samançının dəniz səviyyəsindən 3000 metr dağ zirvəsində yaşayan Caabarsın ömürlərinin eyni mağarada sona çatması fövqəladə bir qüvvənin - taleyin sırrı olduğunu bildirmiştir.

Romanın epiloquunda yaziçi əsərin qəhrəmanı Arsen Samançının hekayəsini təqdim edir. Arsen hekayəni yazıraq sevgilisi Eles Caabarsovaya vermiş və onun vasitəsilə

<sup>1</sup> Чингиз Айтматов. Бахиана. Полное собрание сочинений в десяти томах, шестой том. Бишкек. Улу тоолар, 2018, с.195

<sup>1</sup> Чингиз Айтматов. Бахиана. Полное собрание сочинений в десяти томах, шестой том. Бишкек. Улу тоолар, 2018, с. 214

Brüsseldə nəşr edilmişdir. Hekayə “Öldürmək, öldürməmək” adlanır.

Bəzən yaziçı onu düşündürən mətləbi ifadə edərkən təfərrürata varır, bəzi məqamları ötürür, oxucunu yormamaq üçün üzərindən keçir. Nəticədə həmin məqamlar bir neçə ayrı-ayrı əsərin yaranmasına səbəb olur. Bu baxımdan “Öldürmək-Öldürməmək” hekayəsi məzmun baxımdan fərqli olsa da, ideyası ilə “Əbədi gəlin” romanının davamıdır.

Çingiz Aytmatovun İkinci Dünya müharibəsi ilə bağlı yaradıcılığı kifayət qədər genişdir. Yaziçı 13 yaşındaykən qarşılaşdığı müharibəni unutmamış, iti müşahidələrindən keçirdiyi insan taleplerini, həyat hekayələrini illər sonra yazıya köçürmüştür. “Üz-üzə”, “Cəmilə”, “Ana tarla” və “Erkən gələn durnalar” yazıçının dünya müharibəsinə həsr etdiyi povestləridir. “Öldürmək-Öldürməmək” hekayəsi ideya-məzmun baxımdan adlarını çəkdiyimiz povestlərlə bir sırada dayanır.

Müharibə baş verəndə yazıçının 14 yaşı var idi və povestlərində ifadə etdiyi kimi həmin tarixi prosesi yaş etibarilə yalnız arxa cəbhədə izləmək imkanı olmuşdur.

Hekayədə hadisələr Voqaboyunda- Saratovda baş verir və əsərin qəhrəməanı 19 yaşlı gənc Sergey Vorontsov-dur. İstər zaman, istərsə də məkan baxımdan yazıçı özündən kənara çıxıb və 19 yaşlı gəncin yaştılарını əks etdirib.

Sergeyi qatar stansiyasında yaxalayan və ondan əl çəkmək istəməyən falçı qadın gənc oğlanın alın yazısını, təleyini söyləyir. Məlum olur ki, gənc Sergey müharibədə ölməyəcək. Lakin onu daha ciddi bir məsələ düşündürür: Öldürmək yoxsa öldürməmək. Atası müharibənin əsas qanununun öldürmək olduğunu söyləyir. Anası isə bütün adam öldürənlərin qatil olduğunu, oğluna heç kimi öл-

dürməməyi tövsiyə edir. Volqaboyu qatarla gedən Sergeyi ata və anasının verdiyi bir-birinə zidd tövsiyələri arasında seçim düşündürür. Gənc Sergey ilk dəfə partlamadan dağılan məkanı görəndə müharibə adlı gerçəyi dərk etməyə başlayır. Qatardan boy兰ib gördüyü dağ-dərə, ağaclar, çəmənlərdən həmin qara və xaotik məkana kecid gənc Sergeyin bütün düşüncələrini, xəyallarını alt-üst edir və sanki həmin anda o böyüyür. Bəlkə də böyüməyə məcbur qalır.

“Öldürmək, öldürməmək” Çingiz Aytmatovun hekayəciliyinin, həm də yaradıcılığının yekunudur, son akkor-dudur.

Modernist estetikanın tələblərinə görə, müəllif, əsərdə onu narahat edən, yazmaq istədiyi hər hansı problemin üzərindən sürətlə keçir. Həmin boşluqlar müəllifə növbəti kiçik həcmli əsərlərini yazmağa imkan yaradır. Ümumilikdə, Çingiz Aytmatovun hekayə yaradıcılığı roman və povestlərindəki həmin məqamların ifadəsi xarakterindədir. Təbii ki, bu mənada yaradıcılığının ilk dövrlərində yazdığı hekayələr istisnadır. Daha çox dünyada roman və povestləri ilə tanınan Çingiz Aytmatovun hekayələri onun yaradıcılığını zənginləşdirən, dolğunlaşdırın nəşr nümunələridir.

## 5. POVEST JANRININ İNKİŞAFINDA ÇİNGİZ AYTMATOV MƏRHƏLƏSİ

Yaradıcılığa hekayə ilə başlayan Çingiz Aytmatovun yazıçı taleyində povestləri mərkəzi yerdə durmaqdadır. Dünya ədəbiyyatşünlüğündə rus nəzəri məktəbinə aid olan povest janrının həm forma, həm də məzmun baxımından ən yaxşı nümunələrini yaradanlardan biri Çingiz Aytmatov olmuşdur. Çingiz Aytmatovun povestləri istər strukturu, istər texnologiyası baxımdan, istərsə də ideya və obrazların inkişaf dinamikasına görə hekayələri ilə romanları arasında mərhələ təşkil etməkdədir.

Çingiz Aytmatov nəsrində hekayədən povestə keçid (baxmayaraq ki Çingiz Aytmatov bundan sonra da hekayə yazmağa davam etmişdi) ciddi bir ideya dəyişimi kimi baş verdi. Doğrudur, ilk povesti olan “Üz-üzə”yə qədər yazdığı hekayələrdə yazıçı texnikası, obrazların fərdi psixoloji dünyasının dərinliklərinə enmə baxımdan müəyyən dəyişmələr, inkişaf nəzərə çarpmışdır. Lakin həmin hekayələrdə Çingiz Aytmatov “çağının yazıçısı” formatından kənara çıxa bilməmişdir. Həmin yolla davam etsəydi, biz dünyani yaxşı mənada heyrətə gətirə bilən yazıçı ilə tanış ola bilməzdik. Bu baxımdan Moskva təhsilinin də onun yazıçı kimi formalaşmasında mühüm rola malik olduğunu qeyd etməliyik. Lakin heç bir təhsil iki il ərzində “Üz-üzə”, “Cəmilə” kimi sovet ədəbiyyatının inkişaf xəttinin dəyişməsinə ciddi təsir edə biləcək əsərlərin ortaya qoyulmasına səbəb ola bilməzdi. Bu, ilk növbədə Çingiz Aytmatovun malik olduğu yüksək bədii istedad, daxili enerjisi ilə bağlı olan məsələ idi.

“Üz-üzə” povesti Çingiz Aytmatov nəsrində ciddi dönüş nöqtəsi idi. Yazıçı öz taleyindən qırmızı xətlə keçən məqamları, onu ən çox narahat edən məsələlərdən ilk dəfə

yazmağa başladı. “Moskvada Maksim Qorki adına Dünya Ədəbiyyatı İnstitutunda Ali Ədəbiyyat Kursunda təhsil alarkən yazdığını “Üz-üzə” povesti (1957) Çingiz Aytmatovun ədəbiyyatda özünəməxsus yaradıcılıq yolunu müəyyənləşdirməsində ciddi rol oynamışdır.

İkinci Dünya müharibəsi Çingiz Aytmatovun özü və ailəsi üçün ciddi sinəga çevrildi. Atasını haqsız ittihamlarla itirən ailənin “xalq düşməni” damgası ilə çətin müharibə illərində yaşadıqları yazıçının yaddaşından silinməmişdi. “Üz-üzə”, “Cəmilə”, “Ana tarla”, “Erkən gələn durnalar” povestləri bu baxımdan vahid bir kontekstin sərhədlərlə ayrılmış parçalarıdır. Çingiz Aytmatov müsahibələrinin birində müharibə mövzusunda yazması ilə bağlı bunları demişdir: “Əlbəttə, insan yalnız müharibə xatirələri ilə yaşamır. Lakin nə qədər ki, bəşəriyyət hələ planetar təfəkkürə gəlib çatmayıb, nə qədər ki, həmi başqası haqqında özü barədə düşündüyü kimi fikirləşmir, başqasının da özü kimi ölümdən qorxması, əzab çəkməsi, həyəcan keçirməsi, habələ həyatı da məhz onun kimi sevməsi ilə hesablaşmaq istəmir, nə qədər ki, bəşər cəmiyyətinin inkişafında təzadlar, bir-birinə əks qüvvələr mövcuddur və həmin qüvvələr nə qədər ki, ortaya çıxan məsələləri hərb vasitəsilə həll etməklə bəşəriyyəti hədələyir, deməli, hərbi mövzu özünün bütün təcrübəsi ilə həyati mövzuların ən başlıcası olaraq qala-caqdır”<sup>1</sup>.

“Üz-üzə” povestində Çingiz Aytmatov müharibədən qaçan insanın obrazını ədəbiyyata gətirdi, müharibədəki qələbinin təmtəraqını deyil, arxa cəbhədə mənəvi-psixoloji çöküşün dərinliklərini göz önünde canlandırdı. Onun ardınca yazdığını “Cəmilə” povestində isə insanın hiss və duy-

<sup>1</sup> Dayaq nöqtəsi. V.Levçenko ilə yazıcının 50 illik yubileyi münasibətində müsahibə. “Вопросы литературы”, 1976, № 8, “Azərbaycan” jurnalı, 1978-ci il, №12

ğularının ən çətin vəziyyətdə də olsa qələbəsinə inam ifadə olunurdu. Məhz bu əsər onun yaradıcılığında dünyani yaxşı mənada fəth etmək üçün ciddi istinad nöqtəsinə çevrildi. Təbii ki, o, növbəti əsərləri ilə bu əsas üzərində yüksəlməyi bacardı.

Çingiz Aytmatovun 1960-cı illərin əvvəlində yazdığı “Köşək gözü”, “İlk müəllim” və “Qırmızı yaylıqlı qovağım mənim” povestlərində onun hekayə mövzularının izlərini görmək mümkündür. “Köşək gözü” povestində ziddiyətli insan tipini (Abakir) yaratsa da, ümumilikdə sosial-ideoloji motivlər üstünlük təşkil etməkdədi. Eləcə də “Qırmızı yaylıqlı qovağım mənim” povestindəki İlyas, “Ağ yağış”, “Dəhnəçi”, “Rəqiblər” hekayələrindəki inadçı insan tipinin davamı idi. “İlk müəllim” povestində kollektiv təhsil siyasetinin müsbət nəticələrindən bəhs edilmişdir. Doğrudur, Çingiz Aytmatovun həmin povestlərində dövrün reallıqları təsvir olunsa da, ideya-məzmun keyfiyyətləri bu əsərlərin daimiliyini, əbədiyyaşarlığını təmin etmişdir.

“Əlvida, Gülsarı” povesti yazıcının ruhunu, onun yazıçı kimliyini ən dürüst göstərən əsərlərindən biri, bəlkə də birincisidir. Çingiz Aytmatov bütün varlığı ilə ata bağlıdır və Gülsarı bu bağlılığın yüksək bədii ustalıqla ifadəsidir.

Çingiz Aytmatovun 1970-ci ildə çap olunmuş “Ağ gəmi” əsərini yazıcının təkcə povestləri arasında deyil, ümumilikdə yaradıcılığında yeni mərhələnin başlanğıcı kimi dəyərləndirmək olar. Mifə istinad, mif mətni ilə müəllif mətni arasındaki keçidlər Çingiz Aytmatov yazıçı texnikasında yeni idi. Adsız uşağın nağıllarından biri babası Mömün kisinin danışığı “Ana maral” haqqında mif idi. Yazıçı həmin mətni əsərə daxil edir. Əsərdə ikinci mif isə uşağın uydurduğu və sonunda seçim etdiyi “Ağ gəmi” idi. Əsərdə hələ seçim etmədiyi üçün uşaq adsızdır. Çingiz Aytmatovun povestdən romana keçidinin konturlarını “Ağ gəmi” povestin-

də görə bilirik. Ana maral-Manqurt, Mömün baba-Yediqey xətləri Çingiz Aytmatovun povestdən romana kecidini xarakterizə edir.

“Dəniz kənarıyla qaçan alabaş” povestini mifoloji məzmun qatı baxımından yazıcının ən gözəl əsəri adlandırmış olar. Povestdə reallıqla irrealığın, mif mətni ilə yaziçi təxəyyülünün sərhədləri birindən digərinə kecid hiss olunmayacaq qədər şəffafdır. Əsərdəki obrazlar mifin içində yaşayırlar, ondan ayrılmayıblar. Kiriskin anası oğluna meşədə uğurlu ov arzulayır (Mifologiyadakı ölüb-dirilmə motivi). Ən əsası Çingiz Aytmatovun modelində dünyanın gələcəyini simvolizə edən və əsərdəki yeganə oğlan uşağının sağ qalması uğrunda aparılan mücadilə insanoğluna ucaldılan ən böyük abidə kimi səciyyələndirmək olar.

Çingiz Aytmatovun 1990-ci ildə çap olunmuş sonuncu povesti “Çingiz xanın ağ buludu” isə “Gün var əsrə bərabər” romanının davamı, əlavəsi xarakterindədir. Yaziçı “Gün var əsrə bərabər” romanında Abutalib Kutubbayevlə ilk dəfə onu uşaqlığından bu yana ən çox narahat edən mövzuya – repressiyaya işiq saldı. Çingiz Aytmatovu yazımağa ən çox sövq edən səbəblərdən biri də məhz atası idi. Yaziçı 1937-ci ildə Moskvada –Kazan stansiyasında sağlaşılığı atası haqqında 1991-ci ilə qədər heç bir məlumat ala bilməmişdi. “Gün var əsrə bərabər” romanında başladığı mövzunu bu povestdə davam etdirdi. Povest iki daxili mətnindən ibarətdir. Yaziçı zaman baxımından bir-birindən çox uzaq məsafədə olan iki hadisə arasında kecid edir. Onlardan biri Çingiz xanın yaşadığı orta çağ, digəri isə represiyanın tügəyan etdiyi 30-cu illərdir. *“Romanda işlənən xanın və uzaq tarix bu şəkildə ortaya qoyulur. İki ayrı zamanda, iki ayrı rejim təqnid edilmiş və bu qəddar rejimlərin insanlara qarşı faciəvi davranışları təsvir edilmişdir. Birində Abutalib sadəcə gələcək nəslə qazaxların tarixini və öz şəx-*

*si keçmişini miras saxlamaq istemişdir. İkincisində isə Ərdənə və Doğulan gələcəyə Xan tərəfindən yasaqlanmış bir eşqin meyvəsini və mirasını saxlamışdır. Bu iki hekayəni birləşdirən nəsil və gələcək qayğılarından başqa bir şey deyildir”<sup>1</sup>.*

Çingiz Aytmatovun “Ağ gəmi”, “Dəniz kənarıyla qaçan alabaş”, “Çingiz xanın ağ buludu” povestlərində roman miqyası var. Müasir roman nəzəriyyəsi ilə baxdıqda bu əsərlər həmin qəliblərə tam şəkildə uyğunlaşır. Beləliklə, povest janrı Çingiz Aytmatov nəşrinin onurğa sütünunu təşkil edir.

**Üz-üzə.** Çingiz Aytmatov Maksim Qorki adına Ədəbiyyat İnstitutunda Ali Ədəbiyyat kursunda təhsil aldığından Moskva elmi-ədəbi mühiti sənətkarın bədii yaradıcılığında mühüm rol oynayıb. Orada aldığı təhsil yazıçının mənsub olduğu milli mədəniyyətin ümumibəşəri dəyərlər kontekstində bütün dünyada ən yüksək səviyyədə təqdiminə imkan yaratdı. Bu özünütəsdinqin əsasında yazıçının malik olduğu yüksək bədii istedad dursa da, düşdüyü ədəbi mühitin də rolü danılmazdır. Moskva mühiti Çingiz Aytmatovun nəzəri cəhətdən zənginləşməsinə və püxtələşməsinə kömək etdi. İlk təhsil ilinin yekununda onun “Üz-üzə” povesti 1958-ci ildə qırğızcadan tərcümədə əvvəlcə “Октябрь”, daha sonra “Новый Мир” jurnalında yayıldı. Bu povest Çingiz Aytmatovun ədəbiyyatda öz yolunu müəyyənləşdirməsində böyük rol oynadı. Əsərdə yazıçı Səidə və İsmayııl obrazları ilə cəmiyyət-fərd probleminə dair fəlsəfi məsələni ortaya qoydu, müharibədən qaçan insanın obrazını bədii ədəbiyyata gətirərək, sosializm realizminin prinsip-

lərinə zidd olaraq Totoyun ailəsinin timsalında müharibə insanının acinacaqlı faciəsini təsvir etdi.

Çingiz Aytmatov “Üz-üzə” povestinə sonralar yenidən qayıtmışdır. Bu onun yaradıcılığında tek nümunədir. Belə ki, yazıçı povesti üzərində sonradan yenidən işləmiş İsmayıılın anasının ölümü və onun dəfn mərasimində gizli şəkildə iştirak etməyini əsərə əlavə etmişdir. Bu əlavələr əsərdəki psixoloji ziddiyətləri daha da gərginləşdirmişdir. Əsər yenidən 1990-ci ildə “Новый Киргизистан» jurnalında çap edilmişdir.

Həmin nəşrə yazdığı Ön sözdə Çingiz Aytmatov əsərin qayəsində duran mətləblərdən bəhs etmişdir: “Mən oxucuya cəmiyyət mənafeyindən, xalq borcundan və insanın fərdi vəzifələrində danışmağa çalışırdım. Eyni zamanda, mən şəxsiyyət və borc arasında həlledilməz mübahisədən qaçmağa çalışan insana onun və ailəsinin faciəsini göstərmək istəyirdim”<sup>1</sup>.

“Üz-üzə” povesti ilə Çingiz Aytmatovun özünəməxsus yaradıcılıq yolu bütün konturları ilə görünməyə başladı. Bəzən yazıçı özü də yaradıcılığının məhz bu əsərdən başladığını qeyd edirdi.

Povestin qəhrəmanı İsmayııl müharibəyə aparıllarkən yolda qaçır. Onun qaçması üçün səbəbləri var. Müharibənin başvermə səbəbi ilə onun xalqının hər hansı bağlılığı yox idi, getdiyi ərazilər onun babalarının yaşadığı torpaqlar deyildi. Yazıçı müharibənin beynəlmiləl mahiyyətinə, imperialist qüvvələrinin öz maraqlarını təmin etmək məqsədilə törədilməsinə eyham vurur. Bu baxımdan İsmayııl haqlı olسا da, onu əhatə edən cəmiyyətin baxışı fərqli idi. Başında papaq gəzdiren hər kəs müharibəyə getmiş və bu, bir vətəndaşlıq borcuna çəvrilmişdi. Bundan qaçmaq mümkün deyil-

<sup>1</sup> Orhan Söylemez. Türk dünyasında tarihi roman ve milli kimlik. Ankara, Bengü yayınları, 2019, s. 87

<sup>1</sup> Çingiz Aytmatov. Üz-üzə. Bakı, “Elm və təhsil”, 2016, s.14

di. Çingiz Aytmatov sosialist realizminin mütləq qəhrəman ideyasından kənara çıxır. “Yazıcı hekayəsində İsmayılin dünyasını daha çox Səidə vəsitəsilə oxucuya təqdim edir. Aytmatov İsmayılı ittiham etməkdən, baş verənləri təsvir etməklə hökmün oxucu tərəfindən verilməsinə şərait yaradır. Beləliklə, arxa planda şahid kimi qalmığı seçir”<sup>1</sup>.

İsmayılin taleyini düşdüyü mövcud vəziyyət müeyyənlenədir. Əsərin sonunda onu çox sevən xanımı Səidə seçim qarşısında qalır. Bir tərəfdə qonşusu Totoyun öz şəxsi səadəti naminə son ümidi yeri olan inəyini uğurlayan İsmayıllı, digər tərəfdə isə xalq var idi. Səidə ikincini seçir və İsmayılin yerini deyir. Yazıcıının gəldiyi qənaət bundan ibarətdir ki, heç kim şəxsi səadəti naminə xalqı ayaq altına ala bilməz.

**Qeyd:** Çingiz Aytmatovun “Üz-üzə” povesti haqqında bu monoqrafiyanın “Çingiz Aytmatov və İsa Hüseynovun povestlərində müharibə reallıqlarının bədii inikası” bölməsində geniş bəhs olunmuşdur.

**Cəmilə.** Moskva təhslinin yekununda qələmə aldığı “Cəmilə” povesti Çingiz Aytmatova dünya şöhrəti qazandırdı. Povest dünyanın 160-dan çox dilində oxunmaqdadır. Povestin dünya şöhrəti qazanmasında görkəmli qazax yazıçısı Muxtar Auezovun və fransız yazar Lui Araqonun mühüm xidmətləri olmuşdur.

Qırğızca qələmə alınan əsər 1958-ci ildə Anna Dmitrievanın tərcüməsində “Новый Мир” jurnalında rus dilində nəşr olunmuşdur. Povesti oxuyan Lui Araqon onu fransız dilinə tərcümə etmiş və “Ən yaxşı eşq hekayəsi” adlı önsöz yazmışdır: “Cəmilə” haqqında düşüncələrimi yazmağa başlarkən, nə qədər tərəddiüd içində olsam da, amma deyə

bilərəm ki, bu əsər mənimçün dünyanın ən gözəl eşq hekayəsidir. Bax, buna görə də boş vaxtimın olub-olmadığını düşünmədən bütün işlərimi bir kənara qoyub, özümə vaxt ayırdım və bu hekayəni tərcümə etdim. Və artıq dünyanın eşq haqqında ən gözəl hekayəsi çapa hazır bir vəziyyətdə əlimdə idi”<sup>1</sup>.

Povestdə Cəmilə ilə Daniyarın sevgi əhvalatı balaca Seyidin çəkdiyi şəkildə canlandırılır. Əri müharibədə olan Cəmilə başqasına - Daniyara vurulur və qoşulub qaçırl. Əsərdə insan hissi, onun sevgisi ən ağır, ən çətin şəraitdə bütün stereotipləri aşaraq qalib gəlir. Cəmilə adət-ənənəyə, rejimin sərt siyasetinə qarşı çıxır. Povestin sonunda Seyidin çəkdiyi şəkildə onlar qalib kimi təsvir olunur. Çingiz Aytmatov “Cəmilə”ni real həyat hadisələri əsasında qələmə almışdır. Əsərdəki Seyid yazıcının prototipidir. 1944-cü ildə Çingiz kənddə vergi toplamaqla bərabər, gecələr traktorçulara kömək edirdi. Yazıcı xatirələrində qeyd edirdi: “Həyatimdə ən çox işlədiyim yay həmin yaydır deyə, fikirləşirəm. Heç unutmaram....”<sup>2</sup>

İsti avqust günlərində biçində sonra o, Daniyar və Cəmilə ilə qarşılaşmış və onların sevgi əhvalatına şahidlik etmişdir. İllər sonra həmin əhvalatı povest şəklində qələmə almışdır. Muxtar Auezov “Yolun açıq olsun” məqaləsində yazar: “Cəmilə” Çingiz Aytmatovun ilk əsəri deyildir... Məncə, “Cəmilə” ilə özünəməxsus parlaq istedadını nümayış etdirən bu əsərində Aytmatovun təsvir etmək gücünün yüksək bir nöqtəyə çatdığını qəti şəkildə görünür... Doğrusu, Çingiz Aytmatovun qırğız ədəbiyyatına bir yenilik kimi daxil olan ən mühüm özünəməxsusluğu insanın duygularını və münasibətlərini yad bir şəxs kimi deyil, onları tam mənası

<sup>1</sup> Ali İhsan Kolcu. Bozkırdakı bilge Cengiz Aytmatov. İstanbul, Salkımsöğüt yayınları, 2008, s.115

<sup>1</sup> Louis Aragon. Dünyanın en güzel aşk hikayesi. “Türk edebiyatı” dergisi. 2008, sayı 418, s. 37

<sup>2</sup> Cengiz Aytmatov. Çocukluğum. İstanbul, DA Yayıncılık, 2002, s.21  
85

*ilə anlayan bir gözlə, son dərəcə təbii bir şəkildə canlan-*  
*dirmasıdır”<sup>1</sup>*

**Qeyd:** Çingiz Aytmatovun “Üz-üzə” povesti haqqında monoqrafiyanın “Çingiz Aytmatov və İsa Hüseynovun povestlərində müharibə reallıqlarının bədii inikası” bölməsin-  
də geniş bəhs olunmuşdur.

**Köşək gözü.** Povest 1960-cı ildə “Советская Киргизия” qəzetində (30 noyabr, 8 dekabr) “Золото” adı ilə, 1961-ci ildə isə “Новый Мир” jurnalında (№2) “Кошёк gözü” adı ilə nəşr olundu. Povestdə Stalin dövründəki kolxoz və sovxoziñ idarə olunmasındaki çatışmazlıqlar tənqid olunur. Yaziçi illər sonra verdiyi müsahibəsində sovet sisteminin istehsal siyasetinin yanlışlıqlarına diqqət yetirmişdir: “Stalin istibdadi kolxoz və sovxoziñ potensi-al imkanlarına dərin və uzun müddətli zərbə vuraraq kəndçini bir fərd olaraq əzmişdir. Bu bizim ölkə üçün bir nömrəli məsələyə çevrilmişdir”<sup>2</sup>.

Əsərdə rejimin illər boyu məktəblərdə apardığı ideoloji təbliğatla mövcud reallıq arasındakı ziddiyətlər baş qəhrəman Kamalın həyat hekayəsi əsasında göstərilmişdir. Texnikumu bitirərək Anarxay kəndinə işləməyə gələn Kamal tarix müəlliminin ona öyrətdikləri ilə ideologianının yerlərdeki real ifadəsi arasında böyük təzad görür. Nəticədə bir gəncin arzuları məhv olur. “Өlvida Gülsarı” povestində Tanabay, “Qiyamət” romanında Boston kimi, Kamal obrazı da yaziçinin mövcud quruluşun naqis tərəflərinə etirazının ifadəsidir.

<sup>1</sup> Мухтар Ауэзов. Путь добрый. “Литературная газета”, 1958, 23 октября,  
№ 7

<sup>2</sup> Чингиз Айтматов. Подрываются ли основы? Газета “Известия”, 1988, 4  
май

Çingiz Aytmatov ucsuz-bucaqsız Anarxay çöllərində yeni əkinlərin başlanmasına həsr etdiyi “Ağ yağış” hekayəsindən sonra “Koşək gözü” povestində həmin sosial mövzuya qayıtmış, daha fərqli və mürəkkəb insan talelərindən söhbət açmışdır. Povestin qəhrəmanı məktəbi bitirib tarix müəllimi Aldiyarovun təlqinləri ilə Anarxaya işləməyə gələn Kamaldır. Aldiyarovun məktəbdə ölkəşünaslıq dəslərində keçdiyi dərslə, etdiyi təlqinlərlə Kamalın Anarxaya qarşılaşlığı mənzərə kontrast təşkil etməkdədir. Kamal buraya qoşquyu kimi işləməyə gəlsə də, ona tam fərqli suçu vəzifəsini verirlər. Burada o, traktorcu Abakir kimi müştəbeh, kobud, özündənrazi, kimsəyələ anlaşmayan birini tənələri altında işləməyə məcbur qalır. Əsərdə traktorcu Sadəbəy, qoşquyu Əkiçiəp, Aldey, Kalipə və Kamalın bulaq başında- Koşək gözündə görüb vurulduğu kəkilli qız Abakirdən tam fərqli, Kamalın içində daşıdığı ali idealları ifadə edən obrazlardır. Kamal bulaq başında rastlaşdığı gənc çoban qızla bulağı adlandırırlar.

*“Bu çəşmənin adı nədir?*

*Suyunu bulandırdığım üçün sönük-sönük parlayan*  
*girdə nohura baxıb fikirləşdim. Doğrudan da, bizim bu ye-*  
*ganə bulağın adı olmalıdır, ya yox. Fikirləşdiyim müddətdə*  
*su duruldu, indi onun səthi işildayır,ancaq dibi qaralırı.*

*Mən qızı çevrilib dedim:*

*- Koşək gözü!”<sup>1</sup>*

Kamal Abakirin təhqirlərinə ilk başda çətinliklə dözür, onunla yola gedə bilmir. Anarxay ölkəsi adlandırdığı bu sonsuz yovşanlı çölün əkilməsindən vaz keçmək fikrinə də düşür. Bu zaman çöl ona boş, mənasız səhra kimi gəlir: “Çöl qarşında boş-boş, ehtirassız uzanmışdı. Bütün təpəliklər, daş döşləri, dərələr, atrafdakı hər şey zəhlətökən şə-

<sup>1</sup> Çingiz Aytmatov. Koşək gözü. Bakı, “TEAS Press” Nəşriyyat evi, 2019,  
s.123

*kildə bir-birinə oxşayırıdı. Bu ölü, həzin yeknəsəqliyi kim yaratmışdı?*<sup>1</sup>

Sonsuz yovşanlı səhrada Abakirlə mübarizə aparan Kamal gec-tez anlayır ki, insanın xəyal gücü, onun arzu istəkləri hər şeydən üstündür. Kimsə bunun qarşısını ala, ona mane ola bilməz. Beləliklə, Kamal daha şövqlə öz mübarizəsini aparmağa başlayır: “*Mənim üçün bir şey aydın oldu ki, həqiqət uğrunda yumruqla da vuruşmaq olar. Başa düşdüm ki, səni döyən adamla döyüşmək labüddür*”<sup>2</sup>.

Yazıcı əsərdə Kamalın yovşanlı Anarxay səhrasında yeni əkin sahələrinin salınmasını bir məktəblinin yeni səhifədə yazdığını ilk sətirə bənzədir: “*Həmin günlərdə biz yeni, böyük bir sahəni şumlayırdıq. Arzuladığın, sənə ləzzət vərən bir işlə məşgül olduğun zaman həmin təzə şeyə başlamaq xoşdur! Hələ məktəbdə ikən yeni, təmiz səhifədə sətirlər yazmayı sevirdim. Səhər ayaq dəyməmiş qarın üstü ilə qaçaraq ilk iz buraxmayı sevirdim. Baharda dağ atayına, hələ heç kəsin görmədiyi zanbaqların dalınca getməyi sevirdim. İnsanı yeniliyi və təravəti ilə cəlb edən bu işdə nə isə var. Burada, Anarxayda, əl dəyilməmiş çöldə açılan yeni şirəm mənim üçün ilk sətir, ayaq basılmamış qar və dərilməmiş zanbaq idi*”<sup>3</sup>.

Əsərin sonunda Abakir qeyri-müəyyən şəkildə baş götürüb gedir, yovşan ətirli Anarxay çölünü tərk edir və Kamal ona qalib gəlir. Daha çox sosial məzmun kəsb etsə də, Çingiz Aytmatov əsərdə bir insanın idealları, arzuları uğrunda mübarizəsini və sonda qələbəsini Kamalın timsəlində uğurla təsvir etmişdir.

<sup>1</sup> Çingiz Aytmatov. Köşək gözü. Bakı, “TEAS Press” Nəşriyyat evi, 2019, s.125

<sup>2</sup> Yenə orada, s.133

<sup>3</sup> Yenə orada, s.142

**İlk müəllim.** Çingiz Aytmatov povesti qırğız dilində yazmış və “Xalq müəllimi haqqında ballada” (“Ala too”, 1961), “İlk müəllim haqqında ballada” (“Müəllim” qəzeti, 1961) adları ilə çap olunmuşdur. Əsər 1962-ci ildə Çingiz Aytmatovla Anna Dmtrievanın birgə tərcüməsində rus dilində “Новый мир” (№7) jurnalında çap olunmuşdur.

Çingiz Aytmatov povesti real qəhrəmanın həyat hekayəsi əsasında qələmə almışdır. Həqiqətən də, Şəkər kəndində ilk məktəb açan və uşaqlara əlibfa öyrədən Duyşen adlı müəllim olmuşdur. Sovet quruculuğunun ilk in illərində icbari təhsilin uğurları əsərdə təqdirdə olunur. Həqiqətən də Sovet İttifaqının əhalini kütləvi təhsilə cəlb etməsi yerli xalqların savadlanmasında əhəmiyyətli rol oynamışdır.

İnqilabdan sonra Duyşenin açdığı məktəbdə əlibfa öyrənən Altınay akademik səviyyəsinə qədər yüksəlir. Duyşen bütün əngəllərə, yerli xalqın təpkilərinə baxmayaraq, sadə qırğız kəndində məktəb açır. Altınay və digərləri qırğız xalqının gələcək ziyanlarının ilk qaranquşları olurlar.

Baxtin müsahiblərinin birində qeyd edirdi ki, “*yalnız indiyə aid olan hər şey indiyə birlikdə olər*”<sup>1</sup>. Yazıcının böyüklüyü ondadır ki, daxilindəki sonsuz enerjini, nəfəsi əsərə ötürsün və bu amil əsərə yaşama vəsiqəsi versin. Nəcə ki, biz Nizami Gəncəvini, Nəsimini, Füzulini, Puşkinin, Hüqonu, Dostoyevskini, Tolstoyu və digər dünya klassiklərini əsrlər ötdükdən sonra da böyük maraqla oxuyuruq.

Bəzən ideoloji qəliblər yazıcıını bu günə, sosial sıfarişlərə yönəldir. Lakin böyük istedad və fəhm bu kontekstdə dərin mətləbləri ifadə edə və əbədiyaşarlıq qazana biler. Çingiz Aytmatovun “İlk müəllim” povesti ilk baxışdan ideoloji mahiyyət kəsb etsə də, Altınayın firça ilə çəkdiyi

<sup>1</sup> Mihail Bahtin. Söylem türleri ve başka yazılar. Noviy Mir dergisinin yonetiliyi soruya cevap, Metis yayınları, 2016, s.10

tabloda ifadə etdiyi mətləblər hər hansı ideoloji qəlibə siğmir, insanın dərin yaşantılarını ifadə edir. Çingiz Aytmatov dünyada hələ bu gün də mövcud olan savadsız, cahil mikromühitlərdə fədakar, xalqını düşünən adamlar tərəfindən aparılan mübarizəni simvollaşdırmışdır. Bu mübarizənin qəhrəmanı müəllim Duyşen, nəticəsi isə akademik Altınaydır. Əsər Altınayın onun üçün digər tablolarından fərqli olaraq, o qədər də asan olmayan rəsmi çəkilməsi ilə başlanır. Bu rəsmidə onun müəllimi Duyşenlə əkdiyi iki qovaq ağacı və onun yanında “Duyşen məktəbi” təsvir olunacaqdı. *“Hələ tamamlanmamış şeylər barəsində hətta yaxın dostlarra belə qabaqcadan söz deməyi və xəbər verməyi xoşlamıram. Ona görə yox ki, işimə tələbkarlıqla yanaşıram, sadəcə olaraq, mənə elə gəlir ki, beşikdə olan uşağın böyüyündə necə olacağını əvvəlcədən bilmək çox çətindir. Lakin bu dəfə əhdimə xilaf çıxıram... İstəyirəm ki, adamlar öz məsləhətləri ilə mənə kömək etsinlər, xəyalən də olsa, molbertin qabağında mənimlə qoşa dayansınlar, mənimlə birlikdə həyəcan keçirsinlər”<sup>1</sup>.*

Hər şey akademik Altınay Süleymanovanın böyüdüyü Kurkureu vadisindəki yeni məktəb binasının açılışında iştirakı ilə başlayır. Orada ona qoca bir poçtalyon – Duyşen məktub gətirir. Altınay molbertin qarşısında 1924-cü ili xatırlayır. Yaziçi əsərdə ötən əsrin 20-ci illərini, sovet quruculuğu və kütləvi təhsilin həyata keçirilməsi ilə bağlı hadisələrə toxunur. Duyşen mərkəzdə öyrəndiyi çox da əhatəli olmayan bilikləri doğma kəndinin uşaqlarına öyrətməyə, onları maarifləndirməyə çalışır. Lakin yerli əhalisi ona qarşı çıxır. Duyşen əvvəller bəylərin atlarının saxlandığı tövlədə məktəb qurur və o məktəbdə savad almağa başlayan Altınay akademik səviyyəsinə yüksəlir. Altınay üçün ayaqları-

nın altına xalı salınaraq hörmətli adam kimi qarşılandığı doğma kəndində illərboyu axtardığı sevimli müəllimi Duyşen adlı qocanın poçt məktubunu çatdırması onu gözlənilməz vəziyyətə salır. Duyşen onu insan hesab etməyən emisi arvadının əlindən alıb məktəbə gətirmişdi, daha sonra onu zorla əra verərkən aparmağa gəlmış adamlarla sona qədər əlbəyaxa vuruşmuşdu. Polis hesabına olsa da, Altınayı onların əlindən alıb mərkəzə oxumağa göndərmişdi.

Əsərdə iki yeniyetmə bir vaxtlar “Duyşen məktəbi”nin yerləşdiyi təpədə Duyşenlə Altınayın birlikdə ədkilikləri əkiz qovaqlara çıxaraq ucsuz-bucaqsız məmləkətlərini seyr edirlər. Yaziçi burada Duyşeni apardığı mübarizənin nəticəsində indi insanların daha geniş düşünə bildiklərini ifadə etməyə çalışmışdır. *“Biz gözümüz işlədikcə gömgöy üfüqə baxır və əvvəllər heç ağlımız gətirmədiyimiz qədər çox yer görürdük, əvvəllər bizə məlum olmayan çayları görürdük”<sup>1</sup>.*

Altınay həmin günləri xatırlayarkən sonuncu dəfə Duyşenin onu xilas edərək qatar yoluna gətirməsini taleyində dönüş nöqtəsi hesab edir. *“Əgər mən Duyşenlə qayıtdığım o ciğiri indi tapsayıdım, yerə döşənib müəllimimin izlərini öpərdim. O ciğir mənim üçün hər seydən qiymətlidir. Keçdiyim bütün yolların başlangıcıdır. Məni həyata, yeni əqidaya, yeni inama və işığa gətirən o günə, o ciğira, o yola uğurlar olsun! Var olsun həmin günəş, var olsun həmin torpaq....”<sup>2</sup>*

Çingiz Aytmatov povestdə fədakar müəllim obrazını canlandırmışdır. Duyşenin Altınay və digər şagirdlərinin təhsil alması naminə etdikləri fədakarlıq, qəhrəmanlıqdır. Yaxşı gələcək, gözəl sabahlar üçün yaxşı təhsil təkcə hər

<sup>1</sup> Çingiz Aytmatov. İlk müəllim, Bakı, “TEAS Press” Nəşriyyat evi, 2019, s.151-152

<sup>1</sup> Çingiz Aytmatov. İlk müəllim, Bakı, “TEAS Press” Nəşriyyat evi, 2019, s.154

<sup>2</sup> Yenə orada s.193

hansı xalqın deyil, ümumilikdə bəşəriyyətin yeganə çıxış yoludur. Buna görə də Çingiz Aytmatovun “ilk müəllim” povesti gələcək naminə fədakarlıq edən müəllimlərə ucaldılan abidədir.

**Qırmızı yaylıqli qovağım mənim.** Çingiz Aytmatovun 60-ci illərdə qələmə aldığı povestlərində işıqlar insanın üzərinə fokuslanıb və obrazları bütün cəhətləri ilə, tale həkayətləri ən xırda cizgilərinə qədər əks olunub. Bu baxımdan İlyasın İssik-göl sahilində yarımcıq qalmış mahnısı – “Qırmızı yaylıqli qovağım mənim” insan xarakterinin, onun dərkolunmazlığının və bəzən atlığı addımlarla tale dolanbaclarında azmağının Çingiz Aytmatov yozumudur. Povesti 1961-ci ildə “Дружба народов” jurnalında rus dilində çap olunmuşdur.

Əsərin proloqunda bir jurnalistin Tyan-Şana müsahibə üçün gedişi və bu əsnada həyatı məhv olmuş İlyasla tanışlığı təsvir olunur. O yolboyu komuzda bir mahniya qu-laq asaraq düşüñürdü: “*Onu dinləyəndə mənə həmişə elə gəlirdi ki, qürub vaxtı çöldə yalqız bir atlinin mahnısını eşidirəm. Yol uzaq, çöl genişdir, düşünməyə və zümrümə eləməyə vaxt var. Gərək ürəyini boşaldasan. Yalqız qalandı, ətrafda süküt hökm sürəndə və yalnız at dirnaqlarının səsi eşidiləndə, məgər insanın başından azmi fikirlər gəlib keçir? Tellər arxin hamar ağ daşları ilə süzülən sular kimi bəmdən səslənirdi. Qopuzla çalınan nəğmə nələr demirdi! Deyirdi ki, bir azdan günəş təpələrin arxasına çəkilib gizlənəcək, axşam sərinliyi səssiz-səmirsiz yera yayılacaq. Boz yolun qıraqındaki gömgöy yovşan və sarı ceyranotu tozunu tökə-tökə yavaş-yavaş yellənəcək. Çöl atlını dinləyəcək, onunla birlikdə düşünəcək, birlikdə zümrümə edəcək....*<sup>1</sup>”<sup>1</sup>

Rüstəm Kamal “Yalqız atlinin türküsü” essesində Çingiz Aytmatovun yaradıcılığının türküler üzərində yazılıdığını qeyd edir: “*Böyük yaziçi əsərlərində konkret bir musiqi havasının çalınması, türkünün oxunması ilə süjetin simvolik dilini yaradır, oxucuda müəyyən duygusal assosiasiyalar oyadır, türkü ilə qəhrəmanın etnik mədəni kontekstə, milli dəyərlər sistemində qovuşmasına nail olur, həm də oxucunun mətnin mistik atmosferinə alışdırır, oxucu-dinləyici ilə mifoloji-əfsanəvi tarix arasında ruhsal əlaqə yaradır*”<sup>1</sup>.

Asel cəmi bir neçə dəfə yolda təsadüfən gördüyü və möhkəm vurulduğu İlyasa toyuna bir neçə gün qalmış heçnəyi düşünmədən qoşulub qaçıır. İlyas da həmçinin ilk dəfə gördüyü Aseli unuda bilmir və sovxozi istiqamətində işlədiyi günlərdə onu görməyi arzulayır, tale qəribə şəkildə və bəlkə də Aselin istədiyi üçün onları qarşılaşdırır. Asel İlyasın gəlməyini maşının izindən belə tanır: “-Kitabxanadan gəlirdim, baxıb yolda maşının izlərini gördüm. – Yox, əşsi?! – Bu mənim üçün “sevirəm” sözündən daha qiymətli, daha mənalı idi. Asel mənim maşınınım izini axtarmışsa, deməli, məni düşünürmiş, deməli, xətrim onun üçün əzizdir”<sup>2</sup>.

İlyasın xarakterindəki dağınqliq, ipə-sapa yatmayan xüsusiyyətləri onun “nəgməsi”nin yarımcıq qalması ilə sonnuclanır. Sürücü yoldaşlarına qarşı çıxaraq maşına yedək qoşması və onu ünvana çatdırıa bilməməsi İlyasın xarakterindəki müştəbehliyin, özündənrazılığın ifadəsidir. Əsərdə Xədicə bu xüsusiyyəti ilə bağlı ona xəbərdarlıq edir: “Hə-

<sup>1</sup> Rüstəm Kamal. Yalqız atlinin türküsü. “Gülzü günü” esselər kitabı. Bakı, Çaşioğlu, 2017, s.185

<sup>2</sup> Çingiz Aytmatov. Qırmızı yaylıqli qovağım mənim. Bakı, “TEAS Press” Nəşriyyat evi, 2019, s.30

<sup>1</sup> Çingiz Aytmatov. Qırmızı yaylıqli qovağım mənim. Bakı, “TEAS Press” Nəşriyyat evi, 2019, s.9

*yatla ayaqlaşmaq, onu haqlamaq olmaz, əlinə keçəni qənimat bil... Tale ilə gizlənqəç oynamaq nəyə lazımdır...<sup>1</sup>*

İnsan sonuna qədər dərkolunmazdır və onun addımları bəzən qeyri-ixtiyari və izaholunmazdır. İlyasın sevərək evləndiyi Aseli və balaca oğlu Səməd varkən onun niyə belə uçurumun dibinə yuvarlanması da xarakterindəki izaholunmayan cəhətləri ilə bağlıdır. “Bilmirəm, ya insan belə yaranıb, ya da ki, mənim təbiətim bu cürdür: sanki həmişə həyatında nəsə çatışmir”<sup>2</sup>.

Üzərindən illər keçdikdən sonra İlyas geri dönsə də, artıq gec idi. Onun qatarı getmişdi və o, yubanmışdı. Asel uzun müddət İlyasın yolunu gözləsə də, yolda təsadüfən qarşılaştığı Canturinin ərinin Xədicə ilə birlikdə uzaqlarda yaşadığını deməsi onun bütün arzularının üzərindən xətt çəkir və ona böyük şəfqət və məhəbbətlə yanaşan Baytemirlə evlənir. İlyasın keçirdiyi maşın qəzası nəticəsində tale onları yenə üz-üzə gətirir. İlk dəfə olduğu kimi, İlyas Aseli oğlu Səmədlə birlikdə aparmaq istəsə də, o razılaşdır. Beləliklə, İlyasın nəgməsi yarımcıq bitir: “-Yola çıxdığım gün gölün sahilinə getdim, həmin o sildirim dikdirdə çıxdım. Tyan-Şan dağları ilə, İssik-göllə vidalaşırdım. Əlvida, İssik-göl, yarımcıq qalmış mahnim mənim! Mən səni, sənin maviliyini və sarı sahillərini özümlə götürüb aparardım, ancaq sevdiyim adamın məhəbbətini özümlə apara bilmədim kimi, bu da mənə qismət olmadı. Əlvida, Asel! Əlvida, sevgilim. Bəxtiyar ol! Qırmızı yaylıqli qovağım mənim..”<sup>3</sup>

“Qırmızı yaylıqli qovağım mənim” povestində insanlar arasındaki münasibətdə qarşılıqlı sevgidən daha çox hörmətin, qiymətləndirmənin rolü vurgulanır. Yaziçi əsərdə

İlyasın acınacaqlı faciəsi, Aselin arzuları, Baytemirin xarakteri və Səmədin gələcəyinin təsviri fonunda ailə və onun məsuliyyətindən bəhs etmişdir.

**Ana tarla.** 1963-cü ildə Çingiz Aytmatovun İkinci Dünya müharibəsindən bəhs edən üçüncü povesti, “Ana tarla” qırğız dilində “Ala-Too” (№1), rus dilində “Новый мир” (1963, №5) jurnallarında nəşr olunmuşdur. Çingiz Aytmatov müharibədən çox sonralar Tolqonayla rastlaşmış və onun həyat hekayəsi əsasında əsərini yazmışdır. Yaziçi çox sonralar əsəri haqqında müsahibələrinin birində demişdir: “Mən öz povestimdə müharibə ilə bilavasitə əlaqəsi olanları, döyüslərdə iştirak edənləri yox, müharibə ilə qismən, dolayı yolla bağlı olanları göstərmək istəmişəm. “Ana tarla”da olduğu kimi. Müharibə hardasa çox uzaqlarda başlayır, ancaq o, Tolqanayın həyatına taxıl zəmilərində daxil olur”<sup>1</sup>.

Həqiqətən də Tolqonay Çiydə kolxozunda yaşamış və əsərdə olduğu kimi, real həyatda da ərini və oğlanlarını müharibədə itmişdir. Povestin əsas qəhrəmanı Tolqonay ana və onunla həmsöhbət olan Torpaq anadır. Tarixə şahidlik etmiş torpaq müharibənin dəhşətini yaşayan Tolqonayla söhbət edir, dərdləşir. Torpaq belə bir dəhşətə bəşəriyyətin şahidlik etmədiyini təsdiqləyir. Bu dialoq özündə mifoloji məzmun kəsb edir və çox qədim zamanların, Neolit dövrü əkinçilərinin torpaqla bağlı yaratdığı miflərə əsaslanır. Qədim insanlar özlərinin ən çətin anlarında torpağa üz tutar, onunla söhbətləşər, kömək dileyərlər. Dinlər tarixinin tədqiqatçısı Karen Amstrong özünün “Mifin qısa tarixi” kitabında yazır: “Bir zamanlar ruhani aləmlə təmasa girmək

<sup>1</sup> Çingiz Aytmatov. Qırmızı yaylıqli qovağım mənim. Bakı, “TEAS Press” Nəşriyyat evi, 2019, s.59

<sup>2</sup> Yenə orada, s.72

<sup>3</sup> Yenə orada, s.110

<sup>1</sup> Dayaq nöqtəsi. V.Levçenko ilə yaziçinin 50 illik yubileyi münasibətə mütəsahibə. “Вопросы литературы”, 1976, № 8, “Azərbaycan” jurnalı, 1978, №12, s.172

*üçün göyə yüksələn insanlar indi müqəddəs olanla yer üzərində ritual əlaqə qururdular. Lasko mağarasındaki Paleolit dövrü tunellərinin analoqu olan Neolit dövrü labirintləri də kəşf edilmişdir, ancaq yeraltı mağaralarda müqəddəs heyvanlarla təmasa keçmək əvəzinə, əkinçi sitayışçilər Torpaq ananın bətninə girib bütün varlıqlarının qaynağına mistik qayıdış etdiklərini düşünürdülər”<sup>1</sup>*

Tolqonay ananın əri Suvankul, oğlanları Qasım, May-selbek, Caynaq növbə ilə müharibəyə gedir və heç biri geri qayıtmır. Bu əsnada ana gəlinin Alimanı da itirir. Yalnız nəvəsi Canpolat onun üçün gələcək naminə ümid nöqtəsinə çevirilir.

Torpağı obrazlaşdırıran yazıçı Tərpaq Ana ilə İnsan Ananın dialoqunda bir xalqı ümmüniləşdirmiş, torpağın müqəddəsliyindən və insanla təbiətin tale ortaqlığından bəhs etmişdir. Tolqonay deyir: “Mən həmin an düşündüm ki, gövdə köküñ üstündə bitdiyi kimi, ananın xoşbəxtliyi də xalqın xoşbəxtliyi ilə bağlıdır. Xalqın taleyi ilə ananın taleyi ayrılmazdır. Başında min bəla gəlsə də, həyatım ciddi çətinliklərə düşər olsa da, mən inamımdan heç vaxt dönmərəm. Xalq yaşayır deyə mən də yaşayıram”<sup>2</sup>.

Müharibə bitdikdən sonra gedənlərin dönmədiyini görən Tolqonay ana bir anlıq özündən qalib, yoxsa məglub olduqlarını soruşur. Cavabı isə heç də imperiyanın təmtəraqlı qələbə pafosu ilə səsleşmir. Tolqonay ana kimi minlərlə, milyonlarla analar bu imperialist savaşın nəticəsində məglub oldular, həyatları puç oldu.

*Qeyd:* Çingiz Aytmatovun “Üz-üzə” povesti haqqında monoqrafiyanın “Çingiz Aytmatov və İsa Hüseynovun po-

vestlərində müharibə reallıqlarının bədii inikası” bölməsin-də geniş bəhs olunmuşdur.

**Əlvida, Gülsarı.** 1968-ci ildə “Новый Мир” jurnalında (№ 3) “Əlvida, Gülsarı” povesti rus dilində nəşr olunur. Yaziçı bu əsərini də uşaqlıq dövrü müşahidələrinin nəticəsində qələmə almışdır. Şəkər kəndində Tanabayın obrazının prototipi olan Bektay adlı şəxs yaşamışdır. Gülsarının əhvalatını isə Şəkərə səfəri zamanı Bektayla səhbətindən sonra bılır və onun taleyi yazıcıını kədərləndirir.

Çingiz Aytmatovun nəsrində “Əlvida, Gülsarı” janrı-üslub baxımından povestin sərhədlərindən kənara çıxır, roman yaxınlaşır. Həm həcm, həm də hadisələrin hərəkət etdiyi zaman trayektoriyası baxımından bu əsər povestdən daha çox roman səciyyəsindədir. Qoca Tanabay qoca atı Gülsarı ilə birlikdə oğlunun evindən hirsli qayidarkən atının halının xarab olduğunu görür. “Tanabay hardan biləydi ki, özünüñ qaymaqçıçayı kimi açıq-sarı rənginə görə Gülsarı çağrılan bu qoca at, Aleksandrov yoxusuñu son dəfə qalxır, öz son yerişini yeriyir, son verstlərini gedir. Tanabay hardan biləydi ki, bayaqdan bəri atın başı gicəllənir, onun tutqun gözlərində aləm rəngdən-rəngə düşür, dağ-das başına fırlanır, bir yumruca yumağa dönmüş yer də gah o yana, gah da bu yana əyilərək, gah o yandan, gah bu yandan göyün ətəklərinə toxunur. Gülsarının ehmal-ehmal ayaq baslığı torpağın hərdən qırılıb bir zülmət boşluğunə çəvrildiyini Tanabay bilmirdi. Tanabay bilmirdi ki, onu dağ yuxarı çəkib aparan at qabaqdakı sildirim təpaləri görə bilmir; get-gedə atın nəzərində dağlar qırmızımtıl dumana çəvrilir, tüstüyə dönür”<sup>1</sup>.

<sup>1</sup> Karen Armstrong. Mifin Qısa tarixi. Bakı, Teas-Press, 2017, s.37

<sup>2</sup> Çingiz Aytmatov. Ana tarla. Seçilmiş əsərləri. İki cilddə, II cild, Bakı, “Öndər” nəşriyyatı, 2004, s.20

<sup>1</sup> Çingiz Aytmatov. Əlvida, Gülsarı. Seçilmiş əsərləri, iki cilddə, II cild, Bakı, “Öndər” nəşriyyatı, 2004, s.140

Povestin baş qəhrəmanı Tanabay müharibədən çox əvvəl kollektivləşdirmənin həyata keçirilməsi uğrunda çalışır, müharibə dövründə vətəni faşistlərdən qorumaq üçün əlindən gələni əsirgəmir. Qoca Tanabay can verən Gülsarının yanında onunla birlikdə keçirdiyi günləri xatırlayır. Məlum olur ki, Gülsarı sadiqliyi, dürüstlüyü baxımından dövrün bir çox insanlarından üstündür.

Bir qırğız kimi Çingiz Aytmatovun təfəkküründə at obrazı özünəməxsus yer tutur. Doğrudan da, tarixin bütün dövlərində olduğu kimi, müharibə dövründə də at insanlara çox kömək etdi, əziyyətlərə sinə gəldi. At hər bir qırğızın ruhunun ifadəçisidir, Aytmatov da bütün ruhu ilə ata bağlıdır. Dünya şöhrətli yazıçı yazır: “Mən Moskvaya, Qahirəyə və ya başqa bir yerə getmək lazımlı olanda əlbəttə ki, təyyarəyə minərək səsdən sürətli təyyarə ilə gedəcəyim yerə cətaram. Fəqət dəyərli Tupalov, Antonov və İlyuşinin mənə acığını tutmasın, təyyarədən görünən mənzərə məni həyəcanlaşdırmazdı. Mənim ağlım mühəndis dühəsi önungədə baş əysədə, viycudum səssizdir. Gözəl ata minərək tək vücud olan süvariləri görəndə həyəcanlanıram. Mən xoşbəxt oluram, içim arzularla dolur, atın görünüşünün, gözəl izlənilməyən hərəkətinin ehtişamını, insan və atın ahəngini, at üzərindəki insanın cəldliyini dərhal hiss edirəm”<sup>1</sup>.

Tanabay atı sağ-salamat dərənin o biri başındaki evinə aparıb çatdırımq üçün çox çalışır, cəhd edir. Lakin Gülsarı qocalmış və ömrünün son saatlarını yaşayırıdı. Əvvəlcə razılışmaq istəməsə də, Gülsarının gözündə ölezilik, ümidişsizlik işarəsi ona hər şeyi başa salır. Atın başının üzərində Tanabay onun şahidlik, bəzən də iştirak etdiyi ömrünü xatırlayır. Əslində Gülsarı Tanabayın özünün taleyini yaşamışdı, bu baxımdan iki obraz arasında alın yazısı, yaşam

baxımından paralelliklər vardır. Mətndə dəfələrlə təkrarlanan “Qoca insan və qoca at” cümləsində məhz bu məqama işarə edilir. Ömrünü qurulmasına sərf etdiyini partiyanın biletini əlindən alınan, oğlu və gəlini tərəfindən tənə edilən, lazımsız adam kimi damgalanan Tanabay və bir zamanlar yeni təyin olunan katib üçün onun əlindən zorla alınan, sonra isə ən müxtəlif vəzifə, mənsəb sahiblərini gəzdiren Gülsarı gecənin bir qaranlığında eyni taleyi bölüşürələr. “*Tanabay asta-asta addımlayırdı, atla bağlı olan illəri xatırlayırdı, insanlar barəsində acı-acı düşünürdü: Hamımız beləyik. Bir-birimizin yadına ömür qurtaranda düşürük. Gözləyirik ki, birisi bərk naxoşlaşın, ya da ki, yixilib ölsün. Onda adəmin qədrini bilirik. Bilirik ki, kim idi, nəçi idi, işinə-güçünə qiymət qoyuruq. Qaldı ki, dilsiz-ağızsız heyvan ola. Səni kimlər minməyib, Gülsarı? Belində kimlər çapma-yıb sənin? İndi qocalmisan, hamının yadından çıxmışan. Gedirsən, ayaqlarını zorla sürüyürsən. Axı sən belə deyildin, Gülsarı. Bir at idin ki, dünyalara dəyərdin!...*”<sup>1</sup>

Tanabay inqilabdan sonra ölkəsində kommunist quruculuğunun önündə gedənlərdən biri olmuşdu. Hətta buna görə qardaşı Qulubayı bada verib Sibirə sürgün etdirmişdi. Mühəribə vaxtında cəbhədə döyüşüb geri qayıtmışdı. Lakin sonralar hər şey dəyişdi. Ömrünü xərclədiyi ideallar onu tapdamağa başladı.



<sup>1</sup> Çingiz Aytmatov. *Əlvida, Gülsarı. Seçilmiş əsərləri*, II cilddə II cild, Bakı, “Öndər” nəşriyyatı, 2004, s.162

<sup>1</sup> Abdildacan Akmataliyev. Cengiz Aytmatovun dünyası. Ankara, Atatürk Kültür Merkezi Başkanlığı yayımı, 1998, s.27

Gülsarı Tanabay ondan əvvəl ilxiçi işləyən Torqaydan qalmışdı. Torqay onu bərk-bərk tənbehləmişdi ki, atın varlığını çox da dilə salmasın. Lakin bu, belə olmadı. Gülsarının şöhrəti el-aləmə yayıldı. Onun yarışlarda qalib gəlməsi hər kəsin diqqətini bu yorğa ata yönəldi. Beləliklə, bir gün Tanabayın qorxulu yuxusu gerçəkləşdi. İbrahim katibə yarınmaqdan ötrü Gülsarını ona minik atı üçün aparmağa gəldi. Tanabay üçün bu çox çətin ayrılıq oldu. “*İlxı Gülsarısız qaldı, yetim qaldı. Ürək də yetim qaldı. Gülsarı özü ilə birgə Tanabayın ürəyini də apardı. O, hər şeyi apardı. Hər şey dəyişdi. Sanki günəş də o günəş deyildi, göy də başqalaşmışdı, Tanabayın özü də başqa adam idi*”<sup>1</sup>.

İbrahimin tülükü dərisindən papağı, mərkəzdən Çoro ilə birlikdə achiqdan bir-birilərin yununu yeyən qoyunları, ölü qoyunun əmcəyini axtaran quzuları yoxlamağa gələn xəz paltolu, əyninə brezent plaş geynmiş prokuror Yeqizbəyevlə yazıçı sovetin bağırıldığı ideallarla gerçəkliyin nə qədər kontrast təşkil etdiyi, Tanabay kimilərin ömürlerini sərf etdiyi ideoloji sistemin çürüdüyüünü göstərirdi. Tanabayın partiya iclasında hələ görmədiyi sürü haqqında plan üçün söz verməyə məcbur edilməsi və daha sonra ağır şəraitdə sürüünün qırılmasını müşahidə etməsi ilə Çingiz Aytmatov əslində sovet quruluşunu təftiş edirdi. Formal plandoldurma cəhdələri yerlərdə əhalini yoxsul vəziyyətə gətirib çıxarmışdı. Əslində bərabərlik üçün mübarizə aparıb qurduqları sistem Tanabaya ağır dərs verdi. “*Bəs yaşamaq nə vaxtacan belə çətin olacaq?.. Bircə nitqlərə qulaq asanda elə bilirsən ki, hər şey qaydasındadır.... Onlar xalqa xoşbəxt hayatı vəd eləmişdilər, böyük-böyük arzularla yaşamışdilar. Bu arzuları həyata keçirmək üçün onlar nələr etməmişdilər?*”<sup>2</sup>

Tanabayın bir zamanlar keçmiş məhvətmə cəhdərinin nə qədər yanlış olduğunu həyat ona bir-bir göstərirdi. İndi özü keçmişin qalığı kimi bir qırğıa atılonda hər şeyi başa düşürdü.

Çingiz Aytmatov “Gün var əsrə bərabər” romanında geniş bəhs edəcəyi sistemin yerli xalqları manqurtlaşma cəhdərinə povestində toxunmuşdur. Sovet internat məktəbində formallaşan Sabitcanın ilkin variantı Coronun oğludur. “*Hərdən internatda oğlumun yanında oluram. Bilmirsən öyrəndiyi nədir, axırı nə olacaq. İnidən böyükərə quyruq bulayır. Sən, deyir, ata, məktəbimizin direktoru na tez-tez kumis gətir. Niyə axı? Dərslərində də pis deyil...*”<sup>1</sup>

Çingiz Aytmatov qeyd edirdi ki, insanların eyni cür düşünməyə vadar edilməsi, qəlib halına salınma cəhdəri manqurtlaşmadır. Bəlkə də Coronun internat məktəbi haqqında düşüncələri o mahiyyətə işaretədir. “*Sən hələ onların oxumağını görəsən. Uşaqlar vaxtı mən Aleksandrovkada Yefremova muzdurluq eləyirdim, bir dəfə Pasxa bayramında o məni kilsəyə aparmışdı. Bu saat bizim uşaqlar da eynən oradakı kimi oxuyurlar. Əlləri qoyunlarında, sıfətləri daş kimi quru, elə bil rus kilsəsində oxuyurlar. Oxuduqlarının da hamısı bir-birinə oxşayır...*”<sup>2</sup>

Əsərdə əlvida nidası iki məqamda istifadə olunmuşdur. Birinci dəfə raykomda Coronun ölümündən sonra onun partiya biletini təhvil verəndə, ikinci dəfə isə Gülsarı canını tapşıranda. Həm Çoro, həm Gülsarı Tanabay üçün unudulmaz dost idilər. Tanabay ən böyük əlvidanı isə uğrunda savaşıduğu kommunizmə, kolxoza və ümumilikdə sovet ideologiyasına demişdi.

<sup>1</sup> Çingiz Aytmatov. Əlvida, Gülsarı. Seçilmiş əsərləri, İki cilddə II cild, Bakı, “Öndər” nəşriyyatı, 2004, s.199

<sup>2</sup> Yenə orada, s.215

<sup>1</sup> Çingiz Aytmatov. Əlvida, Gülsarı. Seçilmiş əsərləri, II cilddə II cild, Bakı, “Öndər” nəşriyyatı, 2004, s.219-220

<sup>2</sup> Yenə orada, s.220

Çingiz Aytmatov daha sonra “Qiyamət” romanında qurdla, “Ağ gəmi”də Ana maralla, “Əbədi Gəlin”də qar bəbiri ilə insanın ortaq taleyindən bəhs etmişdir. Ümumiyyətlə, onun yaradıcılığı insanla təbiətin vəhdəti, bütövlüyü, insan taleyi ilə heyvanın taleyini birləşdirən mükəmməl ədəbiyyat nümunəsidir. “Əlvida Gülsarı”da da at insan kimi düşünür, dərd çekir, insan sevgi və nifrəti, pislik və yaxşılığı, gözəllik və cırキンliyi atla birlikdə öyrənir. Bu baxımdan Gülsarı Tanabay üçün əvəzedilməz dost və sirdəşdir.

**Ağ gəmi.** Çingiz Aytmatovun “Ağ gəmi” povesti 1970-ci ildə “Новый мир” jurnalında (№1) nəşr olunmuşdur. Povesti Çingiz Aytmatovun yaradıcılığında yeni mərhələnin başlanğııcı kimi səciyyələndirmək mümkündür. 50-ci illərdə qələmə aldığı kiçik hekayələrində zəmanəsinin həyat gerçəkləyini, daha sonrakı dövrədə fərdin psixoloji dünyasını, müharibə dövrünün çətin və məşəqqətli həyat gerçəkləyini qələmə alan Çingiz Aytmatovun yaradıcılığına “Ağ gəmi” povesti ilə yeni və maraqlı çalar əlavə olunur. Yaziçının epizodik olaraq, çox zaman da alt qatda ifadə etdiyi mifoloji məzmun “Ağ gəmi”də üzə çıxır, süjet xəttində başlıca faktora çevrilir və obrazların taleyini həll edir. Mif və şifahi xalq ədəbiyyatı mətnlərinə total müraciət heç şübhəsiz ki, təsadüfi deyildi. Bu, böyük mənada dünya ədəbiyyatında gedən prosesin təsiri idi.

İmperianın məlum manqurtlaşma cəhdləri, keçmişindən arınmış, tarixi oktyabr inqilabından başlayan vahid xalq (əslində müstəmləkə) yaratma planlarını Çingiz Aytmatov görüb-duyur, “Ağ gəmi” ilə bu məsələyə tutarlı cavab verir. Xalqın əfsanə, rəvayət, dastan və digər şifahi bədii örnəkləri ilk növbədə onun keçmişindən, tarixindən sözüllüb gələn, varlığını qoruyan və təsdiq edən ən mühüm mənbələrdir. “Romanda bəhs edilən nağılin və ya əfsanənin

gerçekliyi başqa bir müzakirənin mövzusudur. Amma müzakirəsiz bir gerçek vardır ki, yaziçi bu nağılı əsərində istifadə edərək qırğızların bir keçmişinin olduğunu və onunda köklərinin tarixin dərinliklərinə endiyini bütün dünyaya çatdırmış oldu”<sup>1</sup>.

Ana maraldan Nayman anaya, “Ağ gəmi”dən “Əsrə bərabər gün”ə qədər obrazların və ideyanın bixxətli inkişafının bütün mahiyyəti Çingiz Aytmatov şəxsiyyətini, onu düşündürən mətləbləri göstərən ciddi faktlardır.

Əsərin baş qəhrəmanı Mömin kişi və onun adsız nəvəsidir. Adsız uşağın iki nağılı var. Biri onun babasının danışlığı Ana maral, digər isə özünün uydurduğu Ağ gəmi haqqında nağıldır. İssik-göl yaxınlığında kiçik yaşayış yerində sevimli babası Mömin, ögey nənəsi, xalası Bekey onun yoldaşı Orozqulla birlikdə yaşayırlar. Maraqlıdır ki, Çingiz Aytmatov baş qəhrəmanı adsızdır. Bu, bilavasitə onun taleyi ilə bağlı olan məsələdir. Kiçik yaşayış yerində, beləliklə Çingiz Aytmatovun qurduğu dünya modelində yeganə oğlan uşağıdır. Bu mühitdə onun uşaq kimi yaşamağı üçün demək olar ki şərait yoxdur. Uşaq cəmiyyətlə təbiətin toqquşmasında seçim etmək məcburiyyətindədir. Bir tərəfdə xalasını hər gün döyən, təbiəti məhv edən manqurt təfəkkürlü Orozqul, digər tərəfdə özünün adlandırdığı dağ, daş və onu aparmağa gələcək ağ gəmi var. Uşağı cəmiyyətə bağlayan tək insan onun babasıdır. Bu barədə ədəbiyyatşünas Arif Əmrəhoğlu yazar: “Bakırə təbiətin qoynunda azzaylı insanlarla birlikdə yaşayan yeddi yaşıni tamamlayaraq səkkiz yaşına keçmiş uşaq kimi böyüməyinə şərait yoxdur. Onun ətrafindakıların hamısı öz qayğıları, problemləri, dərdləri ilə yaşayan böyüklərdir. Mömin kişi-

<sup>1</sup> Orhan Söylemez. Türk dünyasında tarihi roman ve milli kimlik. Ankara, Bengü yayınları, 2019, s. 27

*dən başqa heç kəs uşaq olmaq istəmir, uşaq isə vaxtından əvvəl böyükləşə bilmir”<sup>1</sup>.*

Onu yeganə babası Mömin başa düşür və uşağı da yaşıdıgı həyata bağlayan tək şəxs də odur. Uşağın adsız olması onun hələ seçim qarşısında olması ilə də bağlıdır. Belə ki, o, iki yoldan birini seçməli idi və hər ikisi irreal aləmlə dolayısı ilə də olsa bağlıdır. “*Onun iki nağılı vardı. Biri özünündü, bundan heç kəsin xəbəri yox idi. O birisini isə babası danişmişdi. Sonralar ikisi də yox olub getdi. Elə səhbətlər də bu haqqdadır*”<sup>2</sup>.

Həmin nağıllardan birincisini babası Mömin ona danışdıgı Ana maral əfsanəsidir. Əfsanəyə görə, qırğız qəbiləsi tayfa başçısının yası vaxtı düşmən qəbilə tərəfindən qırğına məruz qalır və gözdən-qırqaqdə qalan iki uşaq sağ qalır. Düşmənləri sonra həmin iki uşağı da ələ keçirirlər. Onları Yenisey çayına atmağı Çopur Topal qarıya tapşırırlar. Bu zaman Ana maral peydə olur və ondan uşaqları alır. Ana maral uşaqları bəsləyərək böyüdüür. Həmin nəsil Buqular adlanır. Tayfa gün-gündən böyüyür və qüdrətli, tanınan bir nəsilə çevrilir. Onlar üçün maral daim müqəddəs sayılır. Vaxt keçir, zaman ötür və buqular arasında qəribə bir adət meydana çıxır. Ölən hörmətli adamların qəbrinin üzərinə maral buynuzu qoymağa başlayırlar. Yaşlılar buna qarşı çıxsalar da gənclər təpki göstərir. Beləliklə, maralların kütləvi öldürülməsinə başlanır. Marallar qırılır və çox az bir qismi xilas olaraq oranı tərk edirlər. Yerli xalqın öz xilaskarına qarşı çıxməsi faciəyə səbəb olur.

Əsərdə əfsanəni Adsız oğlan öz yeni çantasına danişır. Uşaq öz çantası ilə danışır, yaşıdıgı yerdə daşa, qayaya “Xışmış dəvə”, “tank” və s. adları verir. “*Uşaq isə yalnız*

*coğrafi məkan kimi təbiətdə deyil, eyni zamanda mədəniyyətin qarşidiurması mənasında təbiətdə yaşayır. Yaşidlardan fərqli olaraq, onun hətta uşaq kimi “bicləşməsinə”, “korlaşmasına” səbəb, bəhanə yoxdur. Böyükler dünyasında uşaqlaşan, uşaq dünyası olmadığından uşaqlığını saxlaya bilməyən bu obraz mədəniyyətlə təbiətin sərhəddindədir. Buna görə də o, istər-istəməz özünün uşaq dünyasını uydurur: söhbət eləməyə yaşıdığını tapmadığı üçün cansız əşyalarla danışır. Yaşıdıgı real dünyadakı haqsızlıq, murdarlıq, amasızlıq, qəddarlıq uşağı gerçək həyatdan daha da uzaqlaşdırır. Gerçək həyatdan uzaqlaşdıqca o, uydurduğu həyata mehrini daha çox salır. Hətta tədricən uydurduğu həyatın reallığına özü də inanmağa başlayır*”<sup>1</sup>.

Yaşadıqları kiçik qəsəbədə hər kəsin öz qayıları var. Meşə qoruğunun gözətçisi Orozqul özünü tiran, amansız, qəddar biri kimi aparrı. Onun Mömin babaya, arvadı Bekeyə, qoca nənəyə münasibəti eynidir. Mömin babanı söyməkdən, onu təhqir etməkdən çəkinmir. Uşağın xalası Bekeyi qısır olduğuna görə hər gün evdə döyür, ona əzab verir. Yaziçının qəhrəmanı bu mühitə öyrəşə, onlar kimi bicləşib yaşaya bilər. Yaziçi isə uşaga ad qoymamaqla onun taleyini, bu dünyadan olmadığını göstərir və buna sonadək sadiq qalır.

Adsız uşağı həyata bağlayan tək adam babası Mömindir. Mömin baba obrazını Aytmatovun daha sonralar yaradacağı Yedigeylə (“Gün var əsrə bərabər”) müqayisə etmək olar.

O, buqu nəslinin şərəfini qoruyan, elin adət-ənənəsinə sadiq qalan və buquların gələcəyi üçün çalışan obrazdır. Dolayısı ilə manqurtluğa dirənən, xalqın varlığı uğrunda yazılıçının düşüncəlerinin bədii planda ugurlu təsviridir.

<sup>1</sup> Arif Əmrəhoğlu. Türk xalqları ədəbiyyatı (məqalələr, resenziyalar). Bakı: “Elm və Təhsil”, 2009, s. 121

<sup>2</sup> Cingiz Aytmatov. Ağ gəmi. Povestlər. Bakı, “Yazıçı”, 1980, s.9

Onun nəvəsinə Ana maral əfsanəsini danışması da xalqın keçmişinin gələcək nəsillərə ötürülməsi, yaşaması üçün mübarizənin göstəricisidir.

Əsərdə Orozqulun qəddarlığının, haqsızlığının sərhədi olmadığı kimi, Mömin babanın da qayğıkeşliyinin, dürüstlüyünü, təmizliyinin ölçüsü yoxdur. Lakin o hələ zəifdir, Orozqulun tiranlığı onu əzir, bəzən ədalətsizliklə barışmağa məcbur edir. Babasının Orozqulun qarşısında əzildiyini görəndə uşaq kömək axtarır, cəmi bir dəfə görüşdüyü sürücü Qulubəyin Orozqulu qəsəbədən birdəfəlik qovmasını xəyalına gətirir. Orozqul üçün müqəddəs heçnə yoxdur. Tanrı bəlkə buna görə də ona övlad vermir, şərin varisliyinin davam etməsini istəmir. Aytmatov bu mövzunu daha sonra "Kassandra damğası" romanında qlobal planda işləmişdir.

Uşaq babasından dirlədiyi Ana maral əfsanəsini gerçək həyata daşımağa çalışır. Qəsəbə yaxınlığında peyda olan marallardan xalası Bekey üçün beşik istəyir və inanır ki, maral buynuzunda zinqirovlu beşiyi gətirəcək. Orozqulun əmri ilə babanın maralı öldürməsi həm də bu arzunun puça çıxması idi. Orozqul əbədilik uşaqsız qalacaqdı.

Cəmiyyətdə rastlaşdığı naqışlıklar, insanların qəddar, amansız rəftarları adsız uşağı get-gedə öz dünyasına, yəni təbiətə doğru aparır. Uşaq uydurduğu nağllara getdikcə daha çox bağlanır. "Ana maral" əfsanəsində qırğızların son iki uşağa qədər öldürülməsi və ana maralın onları xilas etməsindən bəhs edilir. Bir zamanlar onları yox olmaqdan xilas edən ana marala sonra qənim kəsilsər. Beləliklə, xilaskarına qarşı çıxan və onu məhv edən insanı bir sonluq gözləyir-qiyamət. Yaziçi "Qiyamət" romanında geniş şəkildə bəhs etdiyi insanın, xilaskarını məhv etməklə öz acınacaqlı taleyini müəyyənləşdirməsi motivini "Ağ gəmi" də nisbətən lokal səviyyədə təsvir etmişdir.

Əsərin sonunda Mömin baba Orozqul qarşısında məğlub olur, öz tayfasının- Buquların müqəddəs hesab etdiyi maralı öldürür, uşaq bunları görəndə dəhşətə gəlir, Orozqul balta ilə maralın başını parçalaması onun həyatla olan bütün əlaqələrini qırır və özünün uydurduğu nağıla – "Ağ gəmiyə", fiziki olaraq ölümünə doğru gedir. "Fəqət sən üzüb getdin. Bilirdinmi ki, heç vaxt balıq olmayıacaqsən. İssik gölə qədər də üzüb getməyəcəksən, ağ gəmini də görməyəcəksən və ona deməyəcəksən: "Salam, ağ gəmi, mənəm ey!"

*İndi mən yalnız bunu deyə bilərəm: uşaq qəlbinin barışa bilmədiklərini sən rədd etdin. Təsəllim də elə budur. Sən şimşek kimi yaşadın – bircə dəfə çaxdın və söndün. Şimşəyi çaxdırın göydür. Götür isə əbədidir. Bu da mənim təsəllimdir.*

*Bir də təsəllim budur ki, insanda uşaq vicdanı – toxumun rüşeyimi kimidir, rüşeyimsiz dən cürcərməz.*

*Bizi dünyada nələr nələr gözləyir gözləsin, necə ki, insan oğlu doğulur və ölüür, haqq əbədi olaraq yaşayacaqdır...*

*Səninlə vidalaşıram, ayrılıq dəmi sənin öz sözlərini təkrar edirəm, ay oğlan: "Salam, ağ gəmi, mənəm ey!"<sup>1</sup>*

"Ağ gəmi" povestində Çingiz Aytmatov nəsrinin növbəti böyük təsdiqlərinin izlərini görmək mümkündür. Orozquldan Sabitcana, Mömin babadan Yedigeyə Ana maraldan Nayman anaya və digər bu kimi xətlər Çingiz Aytmatovun yazıçı kimi inkişafının dinmikasını müəyyən etməyə imkan verir.

Çingiz Aytmatovun povestdə yaratdığı obrazlar dünyanın kiçik bir modelidir. Əsərdə öldürülən ana maral son xilaskar, adsız uşaq isə insan nəslinin axırıcı nüma-

<sup>1</sup> Çingiz Aytmatov. Ağ gəmi. Povestlər. Bakı, "Yazıçı", 1980, s.131-133

yəndəsidir. Povestin sonunda ana maralın məhz babasının iştirakı ilə öldürülməsi, onun ətindən çəkilən kababdan babasının da yeməsi uşağın cəmiyyətlə bağını tamamilə qırır. Mövcud dünyada ümidi lərini itirən uşaq öz dünyasına, atasının onu gələcəyə aparacağı aq gəmiyə doğru gedir və özünü suya atır. Yaziçı həm xilaskar ana maralın, həm də insan nəslini davam etdirəcək yeganə uşağın ölümü ilə dünyanın sonunun gəldiyinə işaret edir.

**Erkən gələn durnalar.** Çingiz Aytmatov “Erkən gələn durnalar” povestində İkinci Dünya müharibəsi mövzusunu əvvəlki əsərlərindən nisbətən fərqli şəkildə, öz şəxsi avtobioqrafiyasının məqamlarını daha açıq şəkildə ifadə edərək qələmə almışdır. Çünkü Cəmilə, Tolqonay ana, Səidə onun yaşadığı deyil, müşahidə etdiyi qəhrəmanların həyatı idi. Bu baxımdan Sultanmurad daha çox Çingiz Aytmatovun özüdür. Povest 1975-ci ildə “Новый Мир” jurnalında (№9) nəşr olunmuşdur.

“Cəmilə”, “Üz-üzə”, “Ana tarla” müharibə povestlərindən fərqli olaraq, “Erkən gələn durnalar” povestinin qəhrəmanları yeniyetməlik dövrünü yaşayan uşaqlardır.

Əsərin baş qəhrəmanı Sultanmurad və onun dostları Anatay, Eskinbəy, Ergəş, Kubatqul uşaq olmaqdan vaz keçərək yetkinlik dövrünə atılıb, vaxtından tez böyüməyə məcbur olublar. Onlar kənddə yaşlılara kömək edir, qələbə üçün əlindən gələni edirlər. “Aksay desanti” adlanan bu qrup at və özlərinə lazım olan alətləri hazırlayaraq yaza həzirlaşırlar.

Əsərə “Erkən gələn durnalar” adının verilməsi də yازın tez gəlişi və bu gəlişin insanlara bol məhsul, sevinc bəxş edəcəyi ümidi ilə bağlıdır. Uşaqlar durnaların arxasında qəçaraq sevinirlər, bir anlıq olsa da, müharibəni unudurlar. Baş qəhrəman Sultanmuradın nəticədən asılı olma-

yaraq, ədalətsizliyə qarşı mübarizəsi əsərin fəlsəfi məzmununu, əxlaqi təməlini təşkil edir. Oğrular atlarını oğurlayarak Sultanmurad sona qədər vuruşur. Böyük ümid və xəyallarla yaza hazırlaşan, qarşıya qoyulan məqsədə çatmır və bu reallıqla barişa bilmir. Çingiz Aytmatov yaratdığı obradın apardığı mübarizə haqqında müsahibələrinin birində demişdir: “Mən öz Sultanmuradımı başqa cür də qələmə ala bilərdim: onun, xala-xətrin qalmasın, ədalət tərəfdarı olduğuna, at oğruları ilə döş-döşə gəlib onlara divan tutduğuna, yaxud da əksinə, çətinliklərə rast gəldiyinə, düşmən qüvvələrlə üz-üzə durduğuna daha çox yer verə bilərdim. Ancaq mənim məqsədim başqa idi: insanın həqiqi, təbii məhiyyətini daha qabarıq bürüzə verə biləcək keyfiyyətləri göstərmək. Bu, olduqca çətin vəzifədir. Mənim qəhrəmanım yaşadığı şəraitdə xeyirlə şərin mübarizəsini göstərmək asan məsələ deyil”<sup>1</sup>.

Müharibə Çingiz Aytmatovun həyatında dərin izlər buraxmışdır. Müharibəyə gedən gənclərin yerinə keçərək kolxozdakı ağır işləri görmək, əslində, 12-13 yaşlarındakı Seyid, Sultanmurad kimi uşaqların üzərinə yüklenmiş ağır vəzifə idi. Çingiz Aytmatov uşaq yaşında məktəbi ataraq kənd sovetinin katibi olmuşdur. Buna görə də əsərdə baş verən hadisələr yazıcının həyat tarixçəsi ilə sıx bağlıdır.

**Qeyd:** Çingiz Aytmatovun “Erkən gələn durnalar” povesti haqqında monoqrafiyanın “Çingiz Aytmatov və İsa Hüseynovun povestlərində müharibə reallıqlarının bədii inikası” bölümündə geniş bəhs olunmuşdur.

**Dəniz kənarıyla qaçan alabaş.** Povest 1977-ci ildə “Знамя” jurnalında (№4) çap olunub. Orqan, Əmrayı, Mil-

<sup>1</sup> Dayaq nöqtəsi. V.Levçenko ilə yazıcının 50 illik yubileyi münasibətilə müsahibə. “Вопросы литературы”, 1976, № 8, “Azərbaycan” jurnalı, 1978, №12, s.173

qun və Kiriskin timsalında yazılı insan həyatının mənası və onun gələcəyi uğrunda mübarizəsinə təsvir edir. İnsanın məglubedilməzliyi, ruhun ölməzliyi və onun varisliyi dünya ədəbiyyatının içindən qırmızı xətlə keçir və zaman-dan, məkandan asılı olmadan sənət adamlarını düşündürür. XIX əsrin sonu, XX əsr boyu dünyada elmi texniki inqilablar baş verir və bu hadisələr arzuolunmayan nəticələrə sə-bəb olur. Bir-birinin ardınca baş verən iki dünya müharibəsi ədəbiyyatı vahid ideyaya-insanın tədqiqinə yenidən və fərqli baxmağı tələb edirdi. Nəzəri konsepsiyanın bir-biri-ni əvəz etməsi bu və ya digər səbəblə dünya müharibələri və onların doğurduğu paroksizmlə bağlı idi. Sənət insanı və insanlığı sarsıdan, onun ucalığı haqqında min illər boyu formallaşan konsepsiyanı dağlıdan fəlakətlər qarşısında aciz idi. Əgər modernizm Birinci Dünya müharibəsi zəminində meydana çıxmışsa, postmodernizm İkinci dünya müharibəsinin nəticəsi kimi yarandı. Doğrudan da, Lev Tolstoyun “Hərb və sülh” kimi monumental əsərindən sonra iki dünya müharibəsi baş vermişsə, demək ki, sənət, geniş mənada mədəniyyət, ictimai-siyasi maraqların, imperialist iddiaların qarşısında məglub olub. Erix Maria Remark “Qərb cəbhəsində təbəddülət yoxdur” romanında qəhrəməm<sup>19</sup> yaşı gənc Paul Boymer vasitəsilə dünya müharibəsindəki mə-lum reallığı xarakterizə edirdi. “...parçalanmış bədənin üzərində hələ də həyatın gündəlik cərayanını əks etdirən insan çöhrəsinin bulunduğu adəm heç cür inana bilmir. Lakin bu, hələ yalnız bir xəstəxana, yalnız bir müalicə məntaqəsidir; halbuki, bunlardan yüz minlərcə Almaniyada, yüz minlərcə Fransada, yüz minlərcə də Rusiyada vardır. Bütün bunlar mümkün olduğu halda, insanların vaxtilə yazdıqları, elədikləri, düşündükлəri şeylər nə qədər mənasız imiş? Əgər min illərin mədəniyyəti bu qədər qanın axması-na, yüz minlərlə belə həbsxanaların törməsinə bais olan

*amili aradan qaldıra bilməmişsə, o zaman bütün bunlar yalnız yalan və laqqırtıdan başqa bir şey deyilmiş!“<sup>1</sup>*

Hər iki müharibədə milyonlarla insan ölürdü. Heç kim onların seçim haqqını müzakirə etmirdi. Ən ucuz xərclənən isə insan ömrü, onun arzu və istəkləri oldu. Dünya nəsrində “İtirilmiş nəslin nümayəndələri” kimi tanınan Erix Maria Remark, Ernest Miller Hemenquey və başqalarının yaradıcılığında müharibə bütün mahiyəti ilə təsvir olunurdu. Remarkın “Qərb cəbhəsində təbəddülət yoxdur”, Hemenqueyin “Olvida silah”, “Olmali, yaxud olmamalı” romanları, eləcə Çingiz Aytmatovun çox sonralar qələmə aldığı “Öldürmək, öldürməmək” əsəri təxminən eyni səpkidə qə-ləmə alınan nəşr nümunələri idi.

Müharibədən illər keçdikdən sonra sənətdə insana da-ha fərqli rakursdan baxmağa, onu yenidən kəşf etməyə cəhdələr edilməyə başlandı. Bu kontekstdə ərsəyə gələn ən uğurlu əsərlərdən biri Ernest Miller Hemenqueyin “Qoca və dəniz” povesti idi. Çingiz Aytmatov üstündən on illər keçdikdən sonra həmin ideyada öz əsərini yazdı. Yaziçının “Dəniz kənarıyla qaçan alabaş” povesti insana yenidən və fərqli dönüş ideyasını ifadə edən dünya nəşrinin maraqlı nümunələrindən biridir. “Dəniz kənarıyla qaçan alabaş” Çingiz Aytmatov yaradıcılığının və onun insan konsepsiyanının təkrarsız bədii nümunəsidir. “Qoca və dəniz”də olduğunu kimi bu əsərdə insanın yenilməzliyi, ucalığı müharibə situasiyasında deyil, fərqli zaman və məkanda təsvir edilir.

Povest dənizlə bağlıdır və həyatları baliqçılıqla keçən insan talelərindən bəhs olunur. Eyni zamanda əsərin sujeti real müşahidələrə, yaşınanmış hadisələrə və qəhrəmanlara əsaslanır.

<sup>1</sup> Erix Maria Remark. Qərb cəbhəsində təbəddülət yoxdur. Bakı, “Qanun” nəşriyyatı, 2015, s.231

“Dəniz kənarıyla qaçan alabaş” povestinin sujeti Çingiz Aytmatovun dostu, yaziçi Vladimir Sanqinin mənsub olduğu dənizçi nivx xalqının həyatından götürülüb. Əsas məşgülüyyətləri balıq ovçuğuluğu olan nivxlərin sənətləri ilə bağlı müxtəlif əhvalatları var və Vladimir Sanqi onlardan birini, balıqçıların dəniz ovu zamanı azması və qu quşunun köməyi ilə qurunu tapması ilə bağlı hadisəni görüşdükəri zaman Aytmatova danışır. Əsərdəki Kiriskin prototipi Vladimir Sanqinin özüdür, Çingiz Aytmatov da əsərini yaziçi dostuna ithaf etmişdir. *“Bu əsərdə baş vermiş real hadisədən bəhs etdim. Hekayənin qəhrəmanı kiçik Kirisk hələ də yaşamaqdadır və bir yaziçıdır. Adı Vladimir dir”*<sup>1</sup>.

Çingiz Aytmatov müsahibələrinin birində Vladimir Sanqi ilə həmin görüşü və əsərin yaranması ilə bağlı tarix-çədən bəhs etmişdir: *“Mənə bir gün başına gələn hadisəni nəql etdi. Bu hadisəni mənə verməsini, icazə verərsə yazmaq istədiyimi söylədim. Heç tərəddüd etmədi, -hətta, bundan hekaya çıxar? -deyə sakitcə ciyinlərini çəkdi. Mən oturub yazdım. Nəşr olundu. Bir gün qarşılaştıq, heyrətlənmişdi. -Necə yazdın? Mümkün iş deyil, kaş hekayəni sənə verməsəydim!”* -dedi. Güldüm. *“-O hadisəni yaşayan sənən, amma sən yaza bilməzdin”* - dedim. Ancaq mən yaza bilərəm. Mən nə etdim? Vladimirın yaşadığı, hər kəsin başına gələ biləcəyi hadisəni götürdüm, öz fəlsəfəmin içini oturdum. Əhvalatdakı bəşəri, müştərək olan məqamı tutdum və əsəri yazdım. Hər usta yaziçı, dünyadan harasında yaşıyır-yaşasın, bütün insanlar arasında müştərək olan

*nöqtəni tutar və o nöqtəni hədəf alaraq əsərlərini qələmə alar”*<sup>1</sup>.

Çingiz Aytmatov əsərlərində obrazlarından və onları əhatə edən mühitlə çərçivələnmiş dünya modelini qurur. “Qiyamət” romanında dünyanın sonu-qiyamət o zaman başlanır ki, əsərdə təsvir olunan və nəslin, geniş spektrdə insanlığın davamçısı sayılan sonuncu oğlan uşağı ölürlər. Eyni zamanda, mifik inanca görə, insanların xilaskarı hesab edilən boz canavar insanlar tərəfindən öldürülür. Yaziçi “Dəniz kənarıyla qaçan alabaş” povestində də bir ailənin timsalında model quraraq bəşəri ideyaları diqqət mərkəzinə çəkir. Dörd nəfərin mindiyi qayıq dənizə balıq ovuna çıxır. Povestdə Kirisk bir ailənin timsalında insan cəmiyyətinin, eyni zamanda onların müqəddəs saydıqları sənətlərin gələcəyini təmsil edir. Hər kəs ona uğurlu ov arzulayır. Bir-biri-nin ardınca öz həyatlarını qurban verərkən, Orqan, Əmrayı və Mılqun yeniyetmə gəncin müstəqil bir fərd olaraq özünü cəmiyyətdə təsdiqini və bir nəslin gələcəyinin xilasını düşünürler.

Yaziçinin əsərdə əsl məqsədi dünyanın əbədiliyinə inam və hər bir insanın öz nəslinin yaşama arzusunu ifadə etməkdir. Bu baxımdan balıqçı nəslinin nümayəndələri Orqan, Mılqun və Əmrayılın yeniyetmə Kiriskin həyatı uğrunda apardıqları mübarizə və özlərini fəda etmələri insan-oğlunun ucalığıdır. Əsl insan çətin anlarda öz mənafeyini deyil, xalqın taleyini düşünərək gələcək üçün nə lazımdırsa etməlidir. Povest adət-ənənənin atadan oğula ötürülməsinin və insanoğlunun dünəni, bu günü və gələcəyi uğrunda mübarizəsinin göstəricisidir. Çingiz Aytmatovun povestinin sujeti gerçək qəhrəmana və onun həyat hekayəsinə dayanır.

<sup>1</sup> Beşir Ayvazoğlu. Turan Ülkesinin Büyükk Yazarı Cengiz Aytmatov Anlatıyor, “Türkiye” gazetesi, 1992, 14 Mayıs

<sup>1</sup> Beşir Ayvazoğlu. Turan Ülkesinin Büyükk Yazarı Cengiz Aytmatov Anlatıyor, “Türkiye” gazetesi, 1992, 14 Mayıs

Həyati dənizə bağlı olan insanların taleyi harda olmasından asılı olmayaraq, ortaq mahiyyət kəsb edir.

Povestdə mifə istinad olunur. Miflər dünyanın ilkin yaranışında və onun ayrı-ayrı inkişaf mərhələlərində, ulu əcdadlarımızın ətraf aləmi dərk etməsi, onu narahat edən, maraqlandıran hadisələrlə bağlı yaratdıqları şifahi bədii mətnlərdir. Qədim insanların həyat tərzi kimi qəbul edərək yaşadıqları miflər, bəşəriyyətin inkişafının növbəti mərhələlərində bu və ya digər formada iştirak etmiş, öz mövcudluqlarını qoruyub saxlamışlar. XX əsrərde Karl Qustav Yunq-Ziqmund Freydin şüuraltı nəzəriyyəsinin əksinə özünü təhtəlşür konsepsiyasını irəli sürdü. Yunqun təhtəlşür psixoloji konsepsiyasının üç elementindən biri ortaq təhtəlşür adlanırdı. Məhz bu elementin əsasında Yunq arxetip nəzəriyyəsini yaratdı. Yunqun nəzəriyyəsinə görə, ortaq şüur insanların həyatlarında bəzən ixtiyarı, bəzən də qeyri-ixtiyari şəkildə iştirak edən vərdişlərin, inancların məcmusudur.

Beləliklə, modernist estetikanın faktı kimi mifə istinad XX əsrərde dünya nəşrində geniş yayıldı. Baş verən hadisələri izah etməyə çətinlik çəkən sənət, mədəniyyət geriye, ilkin başlangıca qayıtmaqla izahlar tapmağa çalışır. Məhz bu səbəbdən, Aytmatovun “Dəniz kənarıyla qaçan alabaş” povestində insan taleyinin bəşəriyyətin ilkin başlangıç əlamətləri – mif gerçəkliyi kontekstində izahı təbiiidir.

Dünyanın müxtəlif xalqlarının mifologiyasında dünyanın su başlangıcı ilə bağlı motivlər vardır. Altay yaradılış dastanında Qaraxan dünyani ucsuz-bucaqsız su üzərində yaradır. Çingiz Aytmatovun əsəri mifdən gələn mətnlə Luvr ördəyinin qanadları ilə qurunu yaratması ilə başlayır. Povestdə üç əsas tərəf var: nəhayətsiz dəniz, Luvr ördəyinin lələkləri ilə qurduğu yuvadan yaranan torpaq və onların arasında seçim etmək məcburiyyətində qalan insan. İnsan

təbiət etibarilə daha çox quruya, torpağa bağlı olduğu üçün dəniz onu sevməz. İnsan isə əksinə, hər zaman dənizi fəth etmək arzusu ilə yaşıyır. Qurunun hüdudsuzluğundan fərqli olaraq dənizin intəhasızlığı insanı həyəcanlandırır, düşündürür. Su mifoloji mətnlərdə kainatın başlanğıcı, ilkin vəziyyəti xarakterizə edir. Su eyni zamanda, həyatın var olması, canlıların varlıklarını davam etdirə bilmələri üçün təməl ünsürlərdən biridir. Dolayısı ilə canlıının həyatı suyla bağlıdır.

Özünüaldatma yolu uğursuzluqdan qaçma cəhdı, taleyin arzuolunmayan hökmündən qorunma təhtəlşür hadisəsinə-arketipə əsərdə rast gəlinir. *“Dəniz kənarıyla qaçan alabaş”* povestində Kiriskin anası oğlunun ilk baliq ovunun uğurlu keçməsi, pis qüvvələrin ona mane olmaması üçün çalışır. Tayfada hər kəs Kiriskin ilk ovunu görməzliyə vurmağa, unutmağa ciddi cəhdlə çalışırlar. Ana özünə və evdə hər kəsə inandırmağa çalışır ki, oğlunun hara getdiyini bilmir və onları yola salarkən meşəyə tərəf baxır və sanki pis qüvvələri qovmağa, Tanrının arzuolunmayan taleyindən oğlunu gizlətməyə çalışır. “Anası dənizə yox, meşəyə tərəf baxaraq, oğluna bilə-bilə ucadan və aydın şəkildə: “Hə, get meşəyə! –dedi. –Amma odun quru olsun, özün də meşədə azma ha!”<sup>1</sup>

Çingiz Aytmatov yaradıcılığını mifoloji kontekstdə tədqiq edən Arif Əmrəhoğlu Çingiz Aytmatovun “Dəniz kənarıyla qaçan alabaş” povestindəki bu məqamı Mirzə Fətəli Axundzadənin “Aldanmış kəvəkib” povesti ilə müqayisə edərək ölümən qacma, onu aldatma motivi kimi öyrənir. “... ölüb-dirilmə və ölümün aldadılması motivi mifologiyada da, bədii ədəbiyyatda da xaos-kosmos qarşidurması ilə birbaşa bağlıdır. İki nümunədə M.F.Axundovun “Aldan-

<sup>1</sup> Çingiz Aytmatov. Dəniz kənarıyla qaçan alabaş. Seçilmiş əsərləri. Bakı, “Öndər” nəşriyyatı, 2004, s.313

*miş kəvakib*", Çingiz Aytmatovun "Dəniz kənarıyla qaçan alabaş" povestlərində bu motivlərin əyani təzahürünü görmək mümkündür. Aldanmış kəvakib" də Şah Abbasın Yusif Sərracla əvəzlənməsi, "Dəniz kənarıyla qaçan alabaş" povestində dənizə baliq ovuna çıxan oğlana anasının meşədə keçəcək ovunda uğurlar arzulaması da ölümün aldadılması faktının maraqlı nümunəsidir"<sup>1</sup>.

Yunq yuxunun arxetipik yozumunu verərkən, onu insan ruhunun psixoloji vəziyyəti ilə əlaqələndirir. "*..ruhun təhtəşüür yaşamının təməlini təşkil edən ana plan bizim qavrayışımızdan o qədər uzaqdır ki, qarşılıqlı təsirlənmədən müsbət nəticənin alınması üçün necə bir pisliyin lazımlığını, hansı müsbətin mənfiyə, pisliyə yol açacağını əsala bilmərik*"<sup>2</sup>.

Yuxu gerçekliklə irreallığın sərhədləri arasında neytral boşluqda mövcuddur. Yuxu süjetini Yunqun qeyd etdiyi kimi bir o qədər asan deyil, bəzən bizim düşüncə sərhədlərimizdən çox kənarda olur. Əsərdə Orqanın məlum yuxuları periodik təkrarlandığına görə, onun üçün görülənlər irreallıqdan çıxır, qəhrəman yuxunun gerçek olduğuna inanır. Obrazın yuxusunda gördükəri mifoloji yaddaşın təzahürü kimi çıxış edir. Nəticədə o yuxuya inanır. Qoca Orqanın məlum yuxuları Balıq-qadınla bağlı idi. Nivxlərin qədim inancına görə, onlar Balıq-qadından törəmişlər. Qoca Orqan üçün ölüm o qədər qorxulu deyil, yetər ki, Balıq qadına qovuşsun. Orqan yuxuda gördükərini irreal və təsadüfi deyil, həyatının, yaşamının tərkibi hissəsi kimi qavrarıv. Sənki yuxu ilə gerçeklik arasındaki məsafə aradan qalxır, birindən digərinə keçid baş verir. Obraz yuxunu gerçeklik, həyatının parçası kimi qəbul edib yaşıyır.

<sup>1</sup> Arif Əmrəhoğlu. Türk xalqları ədəbiyyatı. Çingiz Aytmatov nəşrində mifoloji motiv model kimi, Bakı, "Elm və təhsil", 2009, s.117

<sup>2</sup> Karl Gustav Yunq. Dörd arxetip. Metis yayınları, s. 12

İnsan nə qədər çalışsa da, taleyin hökmündən qaça bilməz. Onun verdiyi qərar həllədicidir. Folknerin "Qoca və dəniz" haqqında fikrində qeyd olunduğu kimi, Tanrı akulanı yaratmışdı ki balığı yesin. Eyni zamanda Tanrı dənizin üzərinə dumanı çökdürmüdü və Milğunun üsyən etməsinə, külək tanrısını qarğımasına rəğmən qoca Orqan, Milğun və Əmrayıł ölürlər. Tanrı eyni zamanda onların hər üçünün arzusunu yerinə yetirir və nəсли yaşadacaq, sənəti davam etdirəcək Kiriski sağ saxlayır və o, alabaşını tapır. Beləliklə, əsərdə dənizə çökən duman taleyin hökmünü icra edən element kimi çıxış edir.

Dənizdə quşun ümid, uğur rəmzi kimi iştirak etməsinə əsərdə rast gəlinir. Babası Kiriskə dumanda yolunu azmış balıqçıya yalnız aququq quşunun kömək edəcəyini bildirir. Çünkü aququq quşunun gözləri çox itidir, qurudan dənizə və əks istiqmətdə uçur. Ona görə qurunu müəyyən etmək olur. Kirisk aququq quşunu görür və bu onu ümidi ləndirir.

Dənizə çökən dumanın günlərlə çəkilməməsi qoca Orqanı, Milğını Əmrayılı ona görə narahat etmir ki, öle bilərlər. Onları bu an bir şey düşündürür, qayıqda sənətin, nəсли davam etdirəcək Kirisk var və onun sağ qalması həyatı məsələdir. Qoca Orqan günlərlə yemək yemir, su içmir və o əmindir ki, digərləri sağ qalsa, hər şey yaxşı olacaq. O, bütün mahiyyəti ilə inanır ki, əger yüksək ideallar yaşayacaqsa, varislik davam edəcəksə, ölüm qorxulu deyil. Həcnədən qorxmaq lazım deyil. "O başa düşürdü ki, nəhayətsiz ənginlik müqabilində qayıqda olan insan heçnədir. Lakin insan düşünür, özü də bununla Dəniz və Səma böyüklüyü kəsb edir, bununla da o, dünyaların dərinliyi və və ucalığı fəvqündə dayanır. Elə buna görə də insan nə qədər ki sağdır, o, ruhən dəniz kimi qüdrətli, səma kimi nəhayətsizdir, zira onun düşüncəsinin hüdudu yoxdur. O ölen-dən sonra isə davamını kimsə bir başqası düşünəcək, ondan

*sonra daha bir başqası sonra da bir başqası, və bu minval-la nəhayətsiz olaraq düşünəcəklər*”<sup>1</sup>.

Bəli, Çingiz Aytmatovun qeyd etdiyi kimi, insan rûhən dəniz kimi qüdrətli, səma kimi nəhayətsizdir. Qoca Or-qanın varisi Kirisk məhdud şəkildə götürüldükdə balıqçılıq sənətinin, daha geniş spektrda isə insanlığın, bəşəriyyətin varislik ənənələrini təmsil edir. Hemenqueyin qeyd etdiyi kimi, “*İnsan övladı məğlubiyyət üçün yaranmayıb; insani məhv etmək olar, lakin onu məğlub etmək mümkünüsüzdür*”<sup>2</sup>.

Yazıcı qəhrəmanlarını sınaq qarşısında təsvir edir. Modernist ədəbiyyatın əsas prinsiplərdən biri də bu idi. Yəni tam mənasıyla müsbət və ya əksinə, bütün mənfiləri, yaramazlıqları özündə birləşdirən qəhrəman yoxdur. İnsanın keyfiyyətləri sınaq qarşısında üzə çıxır. Yazıcı insanı və insanlığı ucaltmağa, onun dəniz kimi intəhəsizliyini, məğlubedilməzliyini göstərməyə çalışır. Eyni zamanda insan-dan, bütün varlığın üzərində fövqəladə bir güc – tale haqqında bəhs edir. İnsanın şüurunu, dərrakəsini ötüb keçən, onun sərhədlərindən kənardə olan şeylər var. Əsl ədəbiyyat məhz bu məsələləri öyrənməlidir. Sonda yazıcıının gəldiyi qənaət də budur: Tale sırlıdır və hətta ölümündən belə üstündür.

**Çingiz xanın ağ buludu.** Povest 1990-cı ildə “Зна-мя” jurnalında (№8) çap olunmuşdur. “Gün var əsrə bərabər” romanından Abutalibin hekayəsini davam etdirən yazıcı Çingiz xandan bəhs edən əfsanə ilə tarixlə müasir dövr arasında paralellər apararaq, romanda başladığı repressiya

mövzusunu “Çingiz xanın ağ buludu” povestində davam etdirmiştir.

Əsərdə Çingiz Aytmatov əsas qayəni iki müxtəlif tarixi məkan və zaman kontekstində təsvir etmişdir. İki hissədən ibarət əsərin birinci hissəsində yazıçı “Gün var əsrə bərabər” romanında Abutalib Kutubbayevlə başladığı repressiya mövzusunu davam etdirir. Sarı-Özəkdə xalq rəvayətlərini toplayan Abutalib axtarış zamanı tapılan “Manqurt” və “Sarı özək qurbanları” adlı əfsanələrə görə ittiham olunur. Onu əfsanələri yazmaq, ata dilini canlandırmaq, millətin assimiliyasiya olmasının qarşısını almağa çalışmaq, hakimiyəti pisləmək və fərdlərin maraqlarını dövlətin maraqlarından üstün tutduğuna görə günahlandırırlar. Heç şübhəsizdir ki, Abutalib repressiya zamanı günahsız yere güllələnən minlərlə türk ziyalısının ümumiləşmiş obrazıdır.

Abutalib xalq təmsillərini və rəvayətlərini toplamaqla xalqın keçmişini qorumağa və gələcək nəsillərə ötürməyə çalışırdı. Onun bu addımı sovet hökuməti əleyhinə fəaliyyət olaraq qiymətləndirilmiş və ingilis-yuqoslav birlikləri ilə əməkdaşlıqda günahlandırılıb həbs edilmişdir. İttiham irəli sürən Tansikbayev o dövrdə Azərbaycanda Hüseyn Cavidə, Mikayıl Müşfiqə, Özbəkistanda Abdurrauf Fitrətə, Çolpana və başqa ziyalılara böhtan atan, onların günahsız yere ölümüne bais olan rejimin amansız şərtlərinin meydana çıxdığı tipik obrazdır. Tansikbayev gecə-gündüz Abutaliba qarşı “ittihamlar” haqqında düşünür. Ona görə Abutalib vəzifədə bir pillə yüksəlmək üçün vasitədir. Bir insanın taleyi, onun fiziki məhvi üzərində öz vəzifəsində yüksəlmə arzuları həyata keçirən Tansikbayev sovetizmin mahiyyətinin əsl üzüdüdür. Əsərdə Tansikbayev sovet dövlətinin iç üzünü olduğu kimi açıqlayır: “Dövlət belə bir soba-dir ki, onun odunu yalnız insandır. Yandırılacaq insan olmasa soba sənər. Sənən, yanmayan bir sobanın heç bir fay-

<sup>1</sup> Çingiz Aytmatov. Dəniz kənarıyla qaçan alabaş. Seçilmiş əsərləri. Bakı, “Öndər” nəşriyyatı, 2004, s.349

<sup>2</sup> Ernest Hemenquey. Qoca və dəniz. Bakı, “Qanun” nəşriyyatı, s. 99-100

*dası yoxdur. Amma bir tərəfdən də insanlar dövlət olmadan yaşaya bilməzlər. Sobani alovlandıran və yandıran onlardır. Ocaqçının peşəsi oda odun atmaqdır. Hər şey məhz bunun üzərində qurulmuşdur*<sup>1</sup>.

Çingiz Aytmatov roman içində roman yaratmaqdə mahir ustadır. Burada da Abutalibin başına gələn hadisələrlə bərabər, Çingiz xanla bağlı müdhiş əfsanədən bəhs edir. Əsərdə Çingiz xanın Qərb səfəri zamanı kahinin ona Gök Tanrı tərəfindən buludun verildiyini deməsi və minbaşı və onun arvadının qətlində fərman verməkdə buludun onu tərk etməsi təsvir olunur. Digər əsərlərində olduğu kimi, Aytmatov bu povestində də buludun timsalında türk mifologiyasından uğurla yararlanmışdır. Büyük yazıçı əsərlərində mifologiya ilə əlaqədar olaraq belə yazmışdır: "... Mifologiya, nağıllar, əfsanələr, qədim insanların yaşadığı hadisələr, qulaqdan-qulağa gələn xəzinəmizdir. Qədimdən bizə qalan mədəni zənginliklərdir. Onlarla mövcud texnologiya arasında bir əlaqə qurmaqda fayda görürrəm. Onun üçün mən və mənim kimi yazıçılar da tarixdə başımıza gələn, xalqın təcrübələrini və tarixini izah edən bu cür zənginlikləri kitablarımızda istifadə edirik"<sup>2</sup>.

Çingiz Aytmatov qəddarlığına görə, Çingiz xanla Stalin müqayisə edir. Çingiz xanın orta əsrlərdə apardığı imperialist müharibələrlə Stalinin əməllerinin eyniliyini vurğulayır. Yaziçı bir müsahibəsində bu mövzuyla bağlı demişdir: "Totalitarizm hər dövrdə eynidir. Bu baxımdan Çingiz Xanla Stalin arasında heç bir fərq yoxdur. Diqqət

etsəniz, "Çingiz xanın ağ buludu" povesti özündə universal bir ölçü daşıyır"<sup>1</sup>.

*Qeyd:* Çingiz Aytmatovun "Çingiz xanın ağ buludu" povesti haqqında monoqrafiyanın "Qırğız və Azərbaycan nəşrində repressiyanın bədii-estetik dərki" bölməsində geniş bəhs olunmuşdur.

Çingiz Aytmatov sovet dövründə dünyanın bir çox dillərinə hekayə və ya roman kimi tərcümə olunan (həcmində görə kiçik olanlar hekayə, böyük olanlar isə roman), rus ədəbiyyatşunaslığında povest adlanan janrin ən yaxşı nümunələrinin yaradıcılarından oldu. Məhz bu janrin çərçivələri onun özünü dönyaya təqdimatında ("Cəmilə" povesti ilə) mühüm əsasa çevrildi. Çingiz Aytmatovun əsərləri janrından, yazıldığı dövrün ideologiyasından asılı olmayaraq insanı, onun təlatümlü tale hekayələrini yüksək peşəkarlıqla əks etdirən tablolardır. Bu əsərlər dönyanın harasında yaşamasından asılı olmayaraq insanı daim özünə cəlb edə bilir. İraqından, milli kimliyindən asılı olmayaraq hər bir insan Çingiz Aytmatov povestlərində özünü tapa bilir. Ona görə də bu nəşr əbədiyəşardır.

<sup>1</sup> Çingiz Aytmatov. Gün var əsra bərabər. Seçilmiş əsərləri. İki ciddə, I cild. Bakı, "Öndər" nəşriyyatı, 2004, s. 36

<sup>2</sup> Gülsine Uzun. Cengiz Aytmatov un əsərlərində falcılık. Kehanet ve rüya motivi. Uluslararası Sosyal Araştırmalar Dergisi, 2008, sayı 1, s. 425

<sup>1</sup> Cengiz Aytmatov. Bulut Cengiz Hana Niçin küstü? (Mülakat: Beşir Ayvazoğlu). "Türkiye" gazatesi, 1992, 13 Mayıs

## 6. ÇİNGİZ AYTMATOVUN ROMAN EPOXASI

Yer üzündə sivilizasiyanın inkişafının son bir əsrde gəldiyi nöqtə bu dövrə qədərki milyon illər boyu keçdiyi yoldan kəskin fərqlənir. Hətta bu istiqamətdə cüzi irəliləyiş, addım belə prosesin bətnindəki kəskinliyi artıraraq qabardır və nəticədə yeni meydana gəlmış nəsnələr köhnəni, əski analayışları “udmaqla” özlərini hər şeyi izah və şərh edən universal kateqoriya kimi qələmə verirlər. Prosesin məhiyyətində elə bir xassə var ki, sanki bəşəriyyət milyon illər boyu tərkində bu sıçrayışı hazırlamış və sadəcə onun üçün var olmuşdur. Məlumdur ki, elmi kəşflərin nəticəsində yaranan inkişaf zaman-zaman bir sıra təbəddülatlara da səbəb olur. Bir çox məqamlarda insan zakası sayəsində əldə edilən nəticələr məqam yetişir ki, onun özünə qarşı çevrilir. Bu da təbiidir, çünki hər bir hadisədə olduğu kimi, zəka və intellektin də fəaliyyət göstərdiyi sfera da zaman-zaman onun işləmə sürətini əngəlləyən, ona qarşı çevrilən məqamlar olur.

XX əsrдə iki dünya müharibəsi baş vermişdir. Birinci Dünya müharibəsi öncəsi kəşf olunan təyyarədən insanlar bir-birinin başına bomba yağıdırmaq üçün (nağıl və əfsanələrdə uçan xalçanın daşıdığı missiyanın əleyhinə olaraq), İkinci Dünya müharibəsi zamanı ərsəyə gətirilən atom nüvə silahından enerji təminatı üçün deyil, faciəvi məqsədlə istifadə edilmişdir.

XX əsrдə dünyadakı gedən sərt dəyişmələr humanitar fikrə təsir edirdi. Müxtəlif nəzəri konsepsiylar yaranır və sinma nöqtələrində yenisi ortaya çıxır. Bəzən yeni fikir əvvəlkinin davamı və ya dəyişilmiş şəklində deyil, birbaşa onun özünə qarşı meydana çıxırı.

Bu kimi məsələlərə həssas olan ədəbi-bədii fikir həmin dəyişmələrin fonunda çıxış yollarını, özünüfadə üsul-

larını axtarırdı. XX əsr dünya ədəbiyyatı konteksti çox-funksiyalı, dəyişkən və mütəhərrikdir. Orta əslrlərdə ədəbi-bədii fikir daha çox statik idi, sərt dəyişilmələr müşahidə olunmurdu. Bəzən hər hansı ənənə tədricən, əslrlər boyu qismən dəyişir, yeni formaya keçirdi. Məsələn, böyük Nizami Gəncəvi tərəfindən əsası qoyulan “Leyli və Məcnun” ənənəsi əslrlər boyu Məhəmməd Füzuli dövründə də davam etmiş, əsərlərin orijinallığına baxmayaraq konsepsiya, estetik prinsip bu mövzuda yazılın əsərlərdə qismən dəyişmişdir.

XIX əsrдə dünyada əslrlər boyu davam edən estetik prinsip elmi kəşflərin fonunda böhrana düşər oldu və yeni konsepsiyanın yaranması labüb idı. Dünya ədəbi-bədii fikrində İmpressionizmdən absurd teatra qədər, təxminən XIX əsrin sonlarından XX əsrin 50-ci illərinə qədər modernizm dövrü adlanır. Təbii ki bu zaman kəsiyinin özü də şərtidir.

Modernizmin cərəyan kimi formallaşmağında bir sıra elmi kəşflər mühüm rol oynadı. Məsələn, fotoqrafiyanın kəşf olunması, daha sonra kinonun yaranması ənənəvi estetikadakı gerçəkliyin birəbir inikasının gərəkliliyinə kölgə salındı. Ədəbiyyat özünü yeni biçimdə ifadə etməliydi və etdi də. Keçmişin ənənələri, dünənə qədər yığılib qalan bilik yeni dövrün texnikasının imtahanına çəkilir, bir növ saf-çürük edilirdi. Modernizmin ideoloji əsaslarına gəlincə, qeyd edək ki, Avropa fəlsəfəsində köklü dəyişikliklərin hədəfə alınması məhz onun adıyla bağlıdır. Dünyada bütün sahələrdə, o cümlədən humanitar düşüncədə vəziyyət elə bir şəkil almışdı ki, insan zəkasının gücüyle yardımın nai-liyyətlər saf-çürük edilməli, differensiasiya aparılmalıydı. XIX əsrin sonlarından ard-arda edilən kəşflər yenilik hissini gücləndirmiş, ənənəni təftiş etmək meylləri artmışdır. “XX əsr modernizminin qaynağında Birinci və İkinci Dünya müharibələrinin yaratdığı xaosun, Zədələnmiş insan

*şüürünün dayanması mübahisələrə açıq deyil. Məhz bu müharibələr dünya və insanlığın nizamına qarşı ciddi yürüş idi. Bu proseslər sənət və düşüncə adamlarını real olandan uzaqlaşdırır, əvəzində isə irreal olana doğru istiqamətləndirirdi. Məntiqin təhtəlşüurla mübarizəsi başlayırdı. Modernist yazıçı reallığı, şüuru və təhtəlşüuru bir-birimə hörüb yeni ədəbiyyat yaradırdı*<sup>1</sup>.

XX əsr dünya ədəbiyyatı dövrün özü kimi keşməkeşli, dəyşikən və zəngindir. Bu dövrde yaranmış ədəbiyyat materialının konturlarını çizmaq, hər hansı şəkildə vahid çərçivəyə salıb beyin süzgəcindən keçirib təhlilə cəlb etmək o qədər də asan deyil. Eyni zamanda bu çətinlik dövrün ədəbi prosesinə də sirayət etmişdir. XX əsrin ədəbiyyatında izmlərin çərçivəsindən kənara çıxan, özünəməxsus ada təşkil edən bədii əsərlər yarandı. Məsələn, Ernest Hemenqueyin nəşr təhkiyəsi modernist təhkiyənin sərhədlərindən müstəqil, özünəməxsus bir üslub idi.

XX əsrin mənzərəsini, təbəddülatlı gerçekliyini ədəbiyyatda inikası üçün roman janrının inkişafı və onun fənksionallığı böyük əhəmiyyətə malik oldu. Marsel Prust "Romançının gücü" esesində yazdığı kimi, "*Hamımız romançının qabağında imperatorun qarşısındaki kölələr kimiyik: bircə sözüylə bizi azad edə bilər. Onun sayəsində köhnə ictimai statusumuzdan siyrilib generalın, toxucunun, müğənninin, kənd ziyalisinin vəziyyətini, kənd həyatını, qumarı, ovu, nifrəti, sevgini, hərbi tanıyırıq*"<sup>2</sup>.

XX əsr dünya nəşrinin faktına çevrilmək, kiçik xalqın taleyinin fonunda bəşəriyyətin arzularını, gələcəyini sinkre-

tik şəkildə uğurla birləşdirən yazılılardan biri Çingiz Aytmatov oldu. O, geniş coğrafiyada yaşayan türk xalqlarının dünyasının aparıcı janrı olan romanda ən güclü nümayəndələrindən biri, bəlkə də birincisidir. Çingiz Aytmatov roman yaradılığına 1980-ci ildə çap olunmuş "Gün var əsrə bərabər"lə başladı və ardınca "Qiyamət"(1985), "Kassandra damgası"(1994) və "Əbədi gəlin" (2005) əsərlərini yazdı.

Çingiz Aytmatov nəşri də öz zirvə nöqtəsinə "Gün var əsrə bərabər" romanı ilə çatdı. Təkcə bu əsər yetər ki, o dünya nəşr tarixində qalsın. Baxmayaraq ki, yazıcının digər romanlarının da kifayət qədər uğurlu taleyi olmuşdur. Folken müasiri Hemenqueyin "Qoca və dəniz" povesti ilə ömrəboyu arzuladığı Tanrısını tapdığını yazırdı. "Buna qədər Hemenqueyin qəhrəmanları vakuumda hərəkət edidlər, onların keçmişiyi yox idi. Lakin qəfildən – "Qoca və dəniz" də Hemenquey Tanrını tapdı"<sup>1</sup>.

Santiaqo Hemenqueyin yaradıcı axtarışlarının məntiqi və mükəmməl yekunu idi. Eyni paraleli müəyyən mənada "Gün var əsrə bərabər" romanı ilə də aparmaq mümkündür. Yedigey Aytmatovun içindəki enerjinin ən zirvə nöqtəsində ifadəsi idi, dolayısı ilə onun Tanrısını tapması idi. Akademik İsa Həbibbəyli roman haqqında yazır: "Çingiz Aytmatovun "Əsrə bərabər gün" əsəri ideyası və bədii-sənətkarlıq xüsusiyyətləri etibarilə XX əsrin ən möhtəşəm epopeyasıdır. "Əsrə bərabər gün" romanı dünya ədəbiyyatının son bir əsərlik dövrünün möhtəşəm yekunu, yenidən özünüdərkə qayitmağa can atan müasir epoxanın ədəbiyyatının start nöqtəsidir"<sup>2</sup>.

Yazıcının həyatından qırmızı xətlə keçən məqamlar, yaşadığı həyat, düşündüyü mətləblər romana səpələnib.

<sup>1</sup> Ernest Hemenquey. Qoca və dəniz. Bakı, Qanun nəşriyyatı, 2013, s. 5

<sup>2</sup> İsa Həbibbəyli. Çingiz Aytmatov haqqında söz. Bakı, "Elm və təhsil", 2018, s.22

<sup>1</sup> Pervanə İsayeva. Modernizmin təşəkkülü və inkişafı. Ədəbiyyat nəzəriyyəsi: inkişaf mərhələləri və problemləri, 2 cilddə, I cild, Bakı, Elmin İnkışaf Fondu, 2018, s.244

<sup>2</sup> Marsel Prust. Romançının gücü. "Ədəbiyyatsız dünya" dünya yazarlarının esseləri, "Alatoran" yayınları, 2014, s.245

Aytmatovun taleyini, yaşadıqlarını izleyenler bilirlər ki, əsərin hər qətrəsində onun özü var. Yaziçi əsərdə zamanca və məkanca bir-birindən kəskin fərqlənən hissələri, süjetləri vahid ideyada və kontekstdə birləşdirir. Əsərdə sıravi insandan başlayaraq bütün bəşəriyyətin taleyini birləşdirən vahid xəttin hər bir qətrəsində yaziçinin çağırışları, ədəbiyyatın missiyası yüksək bədii ustalıqla ifadə olunur. Tolstoyun “Hərb və sülh” romanından sonra iki dünya müharibəsinin baş verməsi ədəbiyyatın ictimai proseslər, imperialist iddiaların qarşısında məğlubiyyətini göstərir. Buna baxma-yaraq, Çingiz Aytmatov dünya müharibələrindən sonrakı dönəmdə, soyuq müharibənin getdiyi bir mərhələdə sələfinin qələmə aldığı “Hərb və sülh” kimi özünün monumental romanını ərsəyə gətirir. Fikrimcə, hər il sülhə xidmətlərinə görə təqdim olunan “Nobel” mükafatının Çingiz Aytmatova verilməməsi də həmin mükafatın adındakı sülh sözü ilə kontrast təşkil edir.

Çingiz Aytmatov “Qiyamət” romanı ilə bütün dünyanın diqqətini sürətlə artan narkomaniya, təbii resursların sürətlə məhv edilməsi kimi qlobal problemlərə yönəltdi. Romanda müxtəlif zaman və məkan qatları eyni ideyanın ifadəsi üçün uğular birləşdirilmişdir. İsa peyğəmbərin Ponti Pilatla dialoqu və nəticədə çarmixa çəkilməsi, Avdi Kalistratovun Moskvadan yola çıxaraq narkotik qaçaqcılarının izinə düşməsi və nəhayət saksaul ağacına bağlanaraq yandırılması, bütün bunlara paralel olaraq Ağbərə və Daşçeynərin nəsillərini davam etdirmək cəhdlərinin hər dəfəsində insan amilinin dağıdıcı fəaliyyəti nəticəsində ugursuz sonuclanması “Qiyamət” romanının daxili süjetlərini təşkil etməkdədir.

Çingiz Aytmatov “Kassandra damgası” romanı ilə türk mifologiyasından kənara çıxaraq qədim Ellada ölkəsinə, yunan mifinə müraciət etmişdir. Yunan mifologiyasın-

dan götürülmüş Kassandra gələcəyi görən və insanları gözləyən faciələrlə bağlı məlumatlandırmağa çalışan mifik obrazdır. Lakin Appolon tərəfindən tilsimlənir və onun dediklərinə heç kim inanmur. Beləliklə, onun sözlərinə qulaq asmayan xalq dəfələrlə faciələrlə üzləşir.

Əsərdə kosmos rahibi Filofey (Andrey Kriltsov) və Fütüroloq (gələcəkdən xəbər verən) Robert Bork müasir Kassandralardır. Yaxınlaşan və dünyanın sonunu hazırlayan fəlakətlərə insanların laqeyd münasibətinə qarşı Filofey və Robert Bork mübarizə aparır. Filofey öz gələcək faciəsini hiss edən və dünyaya gəlmək istəməyən insan embrionunu kəşf edir.

Beləliklə, əsərdə Rahib Filofey Robert Bork dünyani gözləyən faciədən qurtarmaq uğrunda mübarizə aparırlar. Əgər insanlar onlara inanıb Kassandra damgasının mahiyətinə uyğun hərəkət etsələr, dünyani xilas edə biləcəklər. Əks halda dünyanın sonu-qiyamət qəçilməz olacaqdır. Aytmatov “Ağ gəmi” povestində lokal səviyyədə başladığı, “Gün var əsrə barəbər”, “Qiyamət” romanlarında genişləndirdiyi dünyadanın sonu və insanlığın taleyi ilə bağlı düşüncələrini “Kassandra damgası” romanında qlobal səviyyəyə qaldırılmışdır.

“Əbədi gəlin” və ya “Dağlar çökəndə” romanı Çingiz Aytmatov yaradıcılığının məntiqi yekunu, mükəmməl manifestidir. Çingiz Aytmatov əsərdə kapitalist münasibətlərinin əsl sənəti məhv etməsini Arsen Samançınla Ertəş Kurçal arasındaki ziddiyət əsasında təsvir etmişdir. Yaziçi əsərdə insanla təbiətin tale oxşarlığını mükəmməl şəkildə əks etdirmişdir. Məvcud iqtisadi münasibətlərin kənara atlığı Arsen Samançınla qocaldığı üçün sürübən qovulan qar bəbiri Caabarsın eyni mağarada sonlanan həyat yolları insan-təbiət münasibətlərinin Çingiz Aytmatov yozumunda mükəmməl təsviridir.

Çingiz Aytmatov yazmış olduğu dörd romanı ilə dünya romançılığında öz möhrünü vura bilmışdır.

**Gün var əsrə bərabər.** Çingiz Aytmatovun “Gün var əsrə bərabər” romanı 1980-ci ildə “Новый мир” jurnalında (№11) çap olunmuşdur. Əsərin özəyini təşkil edən, əsas hədisələrin baş verdiyi məkan bir neçə ailənin məskunlaşduğu Boranlı razyezdidir. Yedigey dostu Qazaqapın ölümü və onun dəfninə qədər çəkən bir gündə öz həyatını, Sarı özək bozqırının bütün tarixini xatırlayır.

Yazıcı Boranlıdan başladığı romanında tarixi keçmişə - Juanjuanların Nayman ananın oğlu Jolamanın manqurta çevirməsi ilə bağlı əfsanəyə, utopik Cazib günəşinə daxil olan Meşəlidőş planetinə qədər zaman və məkanca geniş konturları birləşdirir. Bütün bu xətləri bir nəfər - Boranlı Yedigey bir günün içərisində birləşdirir. Yedigey Boranlı stansiyasında fəhlə işləsə də o, bir günün bir əsri düşünə biləcək qədər zəngin düşüncəyə malikdir. Yedigeyin yaddaş zənciri Nayman anadan Qazanqapa, Boranlıdan kosmosa qədər uzanır. Akademik İsa Həbibbəyli Boranlı Yediqey haqqında yazır: “Əsərdəki Boranlı Yedigey XX əsr dünya ədəbiyyatında yaranmış yeni tipli bədii obrazdır. Boranlı Yedigey bütün ruhu ilə əsl qırğız ruhunun daşıyıcısı olmaqla bərabər, həm də stalinizmin acı keşməkeşlərini yaşamış və siyasi-mənəvi əsarətdən xilas olmağa çalışan insanların ümumiləşmiş obrazıdır. Boranlı Yedigey əsərin müəllifi Çingiz Aytmatovla birgə geniş mənada Zamanın sözünü ifadə edən rezenyor obrazdır. Boranlı Yedigey Cangəldin – əzabları və iradəsi ilə bütün bir epoxanı, mənsub olduğu xalqın və məmləkətin taleyini bütün reallıqları ilə ümumiyyətli şəkildə əks etdirir”<sup>1</sup>.

Çingiz Aytmatov Yedigey obrazı vasitəsilə zəhmətkeş, işgüzar insanın obrazını yaradır. O bir mühəndis, alim və ya başqa bir sənətin adamı ola bilər. Yedigey təkcə sənətinə görə zəhmətkeş deyil. Yazıcı qəhrəmanı haqqında qeydlərində yazır: “...onu da qeyd etməliyəm ki, “zəhmət adımı” deyəndə mən bu anlayışı “təbiətən sadə adam”, yalnız can-başla yer şumladığı və ya mal-qara otardığı üçün mütləşqləşdirmək fikrindən uzağam. Məncə, əbədi və dəyişkən həyatla üz-üzə gələn zəhmət adaminın nə dərəcədə şəxsiyyət olması, mənəvi aləminin nə dərəcədə zənginliyi dövrünün əsas xüsusiyətlərinin onda nə dərəcədə cəmləşdiyi ilə ölçüləməldir”<sup>1</sup>.

Yedigey təbiətlə üz-üzə gələrkən onun bir xalqın tarixi keçmişini, bu gününü, gələcək taleyini, qayğılarını düşünə bilmək, öz daxili aləminə sığdırma bilmək keyfiyyəti ortaya çıxır. Yalnız zəhmət, sonsuz əmək nəticəsində insan yedigeyləşə, beləliklə əsl insan ola bilər. Yazıcı romanda qəhrəmanın timsalında harda olmasından, hansı sənətlə məşğul olmasından asılı olmayaraq, özünün insan konsepsiyasını, nümunəsini irəli sürür və onun əsas şüarı zəhmətdir. Yalnız Yedigey öz dostu Qazanqapla birlikdə ömürlərini bu bəyaz səssizliyin ortasından keçən bir cüt qara xəttin böyründəki kiçik qəsəbədə - Boranlı razyezdində bir ömür yaşaya bilmisdilər. Çünkü onların düşüncəsinin, ruhunun sərhədləri bu ucsuz-bucaqsız torpaq qədər genişdir. Yazıcıının təsvir etdiyi əsl insan, onun düşüncəsi bu nəhayətsiz torpaqları qavraya, öz fikri ilə əhatə etməyə qabil ola bilərdi.

Roman boyu yazıçı yeni süjetin başlanğıcında, bəzən də ortasında bir fikrə döñə-döñə qayıdır, təkrarlayır. Sanki oxucuya əzbərlətməyə çalışır. Daxili kontekstlərin sərhəd-

<sup>1</sup> İsa Həbibbəyli. Çingiz Aytmatov haqqında söz. Bakı, “Elm və təhsil”, 2018, s.20

<sup>1</sup> Çingiz Aytmatov. Gün var əsrə bərabər. Bakı, “Qanun”, 2015, s.6

lərində verilən bu abzas, yazılıçının əsərə səpələdiyi taleyinin ortasından keçən qırmızı xətdir. Qatar yolu və stansiya yazılıçının taleyinin əsas dönüş nöqtələridir. Yazılıçının atası Torequlun həyatında dönüş nöqtəsi babası Aytmatla dəmir-yol xəttinin tikintinə yollanarkən dəyişir və o orada oxuya-raq dövrünün ən görkəmli adamlarından birinə çevrilir. Torequl öz oğlu Çingizlə də bir stansiyada – Qazanda sağollaşır və bundan sonra oğul atasını bir daha görmür. Stansiya və qatar yolu həm də babadan gələn bir varisliyi ifadə edir. Çingiz Aytmatovun beyninə əsərin yazılmış ideyası qatarda gedərkən Baykonurdan kosmosa raket göndəriləcəyini eşidərkən gəlir. Beləliklə, Qatar yolu, stansiya onun taleyində bir "Qırınviç"dir.

*"Bu yerlərdə qatarlar şərqdən qərbə, qərbdən şərqə gedir..."*

*Dəmir yolunun hər iki tərəfi ilə göz işlədikcə çöllər uzanıb gedirdi – Sarı – Özək sarı torpağın özəyi – ortası idi.*

*Coğrafiyada hər şey Qırınviç meridianından ölçüldüyü kimi, bu yerlərin də bütün məsafələri dəmir yol ilə müəyyən edilirdi...*

*Qatarlar isə şərqdən qərbə, qərbdən şərqə gedirdilər...<sup>1</sup>*

Çingiz Aytmatov əsər içərisində əsər yaratmaqdə mahir ustadir. Mif, folklor müraciət edərək hər hansı əfsanəni, nağılı əsərə götürir və sonra həmin əfsanənin məğzi ilə öz dövrü arasında bağ qurur, paralel süjetini təqdim edir. "Gün var əsrə bərabər" romanında belə bir süjet "Manas" dastanından götürülmüş "Manqurt" əfsanəsidir. O, "Manqurt" əfsanəsini dövrün məşhur manasçısı Karalayevdən eşitmişdir. Yazıçı Nayman ananın oğlu Jolamanın əsir alındığı Juanjuanlar tərəfindən başına zif keçirilərək hafızəsinin

itirilməsini – manqurta çevirilməsi ilə bağlı əfsanəni əsərinə gətirir. Yedigey özü də naymanların nəslindəndir, onun dəvəsi Qaranər də Ağmaya kökündən (Nayman ananın dəvəsi) gəlir. Çingiz Aytmatov yaradıcılığına xas mifik sujetlə çağdaş dövrdəki prosesləri eyni ideya çərçivəsində uğurlu birləşməsi romanda aydın şəkildə görünür. Yazıçı kökdən uzaqlaşmanı, milli kökə, tarixi kimliyə özgələşməyi manqurtluq hesab edir. Sovet imperiyasının qurulduğu ilk illərdən başlayaraq digər xalqlarla bağlı məqsədi xalqın keçmişinə qənim kəsilmək, yaddaşını silmək və manqurta çevirmək idi. Çingiz Aytmatov imperiyanın məlum addımlarını bədii planda uğurlu şəkildə işləmişdir. 30-cu illərin məlum repressiyası hansı məqsədlə törədildiyi bəllidir. İnsanın şəxsiyyətə çevriləməsi onun fərdi, özünəməxsus keyfiyyətlərinin inkişafının nəticəsidir. Sovet imperiyasının qurulanandan bəri məqsədi insanları özünəməxsus, fərdi keyfiyyətlərdən məhrum etmək, öz ideoloji qəliblərinə uyğun standart insanlar formalasdırmaqdən ibarət olmuşdur. Yazıçı romanın ön sözündə yazır: "Adamlar bir-birilə yol gedə bilərlər, amma öz insanlıqlarını, ləyaqətlərini saxlamaq istəylərsə, heç vaxt eyni cür düşünə bilməzlər. Ta qədimlərdən bugünə kimi insani fərdi keyfiyyətlərdən məhrum etmək imperiya, imperialistlər və hegemonluq iddiasında olanların məqsədi olmuşdur"<sup>2</sup>.

Stalin rejiminin insanları simsasızlaşdıraraq köləyə çevirmə cəhdlərini görkəmli Azərbaycan ədibi, mühacirətdə yaşamış Ceyhun Hacıbəyli özünün "SSRİ-də ziyanlılar" məqaləsində dəqiq ifadə edir: "Bolşeviklər kommunist olmayan və onlara rəğbət bəsləməyən alımlarə nəinki təzyiq göstərir və onları qarabaqara izləyir, hətta dərhal nəticə verən praktiki elmlərdən savayı, ən qiymətli tətbiqi əhəmiyy-

<sup>1</sup> Çingiz Aytmatov. Gün var əsrə bərabər. Bakı, "Qanun", 2015, s.14

<sup>2</sup> Çingiz Aytmatov. Gün var əsrə bərabər. Bakı, "Qanun", 2015, s.15

*yət kəsb edən məhsuldar, böyük nəzəri kəşflərə belə fikir vermirdilər; bu azmiş kimi, onlar surə bolşevik elmi yaratmaq iddiasına qədər gedib çıxmışdilar*<sup>1</sup>.

Əsərdə Nayman ana başına zif keçirilməsi yolu ilə hafizəsini itirən oğlunu görəndə dəhşətə gəlir, insanın milyon illər təkamülü nəticəsində əldə etdiyi təcrübə, şüurun nə üçün, hansı məqsədlə istifadə olunması onu heyrətləndirir. Yaddaşı silinmiş oğluna anası, atası, soyu, kökünü xatırlamaq üçün əlindən gələni edir. Amma bütün cəhdlər mənəsizdir. O, manqurta çevrilib və geriyə dönüş yoxdur. Nayman ana qarşılılığı mənzərənin qarşısında acizən şəkildə üzünü göyə tutur – Tanrıdan soruşur: “*Torpağı almaq olar, mali-dövləti almaq olar, -deyə ana söyləndi, -ancaq adamin hafizəsinə kim qəsd eləyə bilər, bunu kim fikirləşib tapıb?! Pərvərdigara, varsansa bunu necə insanların beyninə salmışan? Məgər dünyada zülm-şər azdır?*”<sup>2</sup>

Jolaman sahibinin əmri ilə anasını oxla öldürür. Anasının başındakı ağ yaylığı külək göylərə uçurur və Donenbay quşuna çevrilir. Donenbay əsərdə Jolamanın atasının adıdır. “*Deyilənə görə o vaxtdan Sarı-Özəkdə Donenbay quşu uçur. Donenbay quşu yolçuya rast gələndə onun yanlığında uça-uça səslənir: “Yadına sal kimlərdənsən! Kimin oğlusan? Adın nədir? Adın? Sənin atan Donenbaydır! Donenbay, Donenbay, Donenbay!...*”<sup>3</sup>

Yazıcı xalqın tarixində, mifində yer alan həmin ideyanın yaşadığı müasir dövrdə fərqli üsulla davam etdiyindən bəhs edir. Əsrlər ötsə də, hegemonluq iddiasında olanların düşüncəsi dəyişməyib, sadəcə tətbiq üsulları yenilənib. Qazanqapın oğlu Sabitcan dövrün şərtlərinin yaratdığı man-

qurtdur. Başına “zif”i fiziki olaraq deyil, ideologiya ilə şüuruna yerdiblər. O, keçmişə, xalqın tarixinə, min illər boyu əldə etdiyi təcrübəsinə, yazısına, dilinə xor baxır. Ona görə reallıqda o qədər də uğurlu olmayan karyerası hər şeydən vacibdir, sovet ideoloji maşının ruhunu və varlığını fəda edərək xidmət edir. Yazıcı özü bu haqda yazır: “*Keçmişini unudan adam dünyada öz yerini, mövqeyini təzədən müəyyən etmək zərurəti qarşısında qalır. Öz xalqının və başqa xalqların əldə etdiyi tarixi təcrübədən məhrum edilmiş adam tarixi perespektivdən kənardə qalır, yalnız bu günün qayğısı ilə yaşamağa məhkum olur*”<sup>1</sup>

Yedigey dünyasını dəyişmiş dostu Qazanqapın son arzusunu yerinə yetirmək, onu müqəddəs saydıqları Ana-beiyit məzarlığında dəfn etmək istəyir. Qazanqapın yeganə oğlu olan Sabitcan üçün müqəddəs heç nə yoxdur. O, belə düşünür ki, atasının harada dəfn olunması əhəmiyyətli deyil, ölüünün bir önemi yoxdur. Atasının dəfnindən önceki gecə oturub içir, təmtəraqlı nitqlə insanlar qarşısında çıxış edir. Sabitcan üçün xalqın mif və əfsanənlər yaratdığı Ana beiyit məzarlığının, atasının vəsiyyətinin, hətta ölüünün özü belə bir məna kəsb etmir. Necə ki, ziflə manqurta çevrilən Jolaman sahibi üçün ən yaxşı qul, sözəbaxan kölə olur, eləcə də Sabitcanı rejim atasından ayıraq, təhsil adı ilə köləyə çevirib, onların əmrini yerinə yetirən, atasından qopan, elinə qarşı gələn manqurta çevrilmişdir. Əsərdə zaman və məkanca fərqli kontekstləri Yedigey birləşdirir. Yedigeyin Sabitcanla bağlı təəccübü Nayman ananın başına zif keçirilən oğlunu gördükdə gəldiyi dəhşəti xatırladır. “*Belə də adam olar?! – deyə Yedigey ürəyində söyürdü. Onlara ölümdən başqa hər şey vacibdir!*” Bu məsələ ona rahatlıq vermirdi. “*Əgər ölümün onlar üçün heç bir əhəmiyyəti yox-*

<sup>1</sup> Ceyhun Hacıbəyli. SSRİ-də ziyailər. Azərbaycan mühacirət ədəbiyyatı kitabxanası. Bakı, “Elm”, 2017, s.339

<sup>2</sup> Çingiz Aytmatov. Gün var əsərə bərabər. Bakı, “Yazıcı”, 1987, s.114

<sup>3</sup> Yenə orada, s.119

<sup>1</sup> Çingiz Aytmatov. Gün var əsərə bərabər. Bakı, “Qanun”, 2015, s. 6

*dursa, deməli, həyatın da qədir-qiyəməti yoxdur. Onda nə məqsədlə yaşayırlar, niyə yaşayırlar?*”<sup>1</sup>

Sabitcanın insanların gələcəkdə vahid mərkəzdən “biotik”lər vasitəsilə idarə olunacağı ilə bağlı söhbətləri Yedigeyi özündən çıxarır. Bu, axı insanın təməl dəyərlərinə ziddir, bu, “ali mənafə”yə – təbiətin başlıca qanununa qarşı çıxmışdır. Digər əsərlərində yazıçı bu məsələyə toxunmuşdur. İnsan şürünün inkişafının çatdığı mərhələ onun xeyrinə deyil, əksinə bir-birinə ziyan vermək üçün istifadə olunur. İmparrialistlər elmi nəticələrdən əldə olunan qənaətləri resurs kimi öz iddialarını yerinə yetirmək naminə istifadə edirlər.

Əsərdə dönyanın iki nəhəng gücü SSRİ və ABŞ tərəfindən birgə kosmik tədqiqatlar üçün “Tramplin” orbitinə göndərilən “Paritet” kosmik gəmisinin kosmonavtları başqa bir orbitdən siqnallar almağa başlayırlar. Yazıçı mövcud dünyaya, reallıqlara alternativ olaraq özünün biraz da utopik sayılan məkanını, cəmiyyətini təqdim edir. Gəmiyə daxil olan siqnallar nəticəsində məlum olur ki, Yerdən kənar sivilizasiya mövcuddur. Yazıçı Yer insanların davranışlarını, imperialist qüvvələrin manqurtlaşdırıldığı cəmiyyəti və bunun o qədər arzuolunmayan nəticələrini özünün uydurduğu, utopik cəmiyyətlə müqayisə edir. “Paritet” stansiyası ilə əlaqə quran Cazib orbitinə daxil olan Meşəlidőş planetinin sakinləridir. Büyük Azərbaycan şairi Nizami Gəncəvi özünün “İsgəndərname” poemasında utopiyaya müraciət edərək, “ideal cəmiyyət”dən bəhs açır, öz dövrünüə ibrət dərsi verməyə çalışır. Eləcə də Çingiz Aytmatov Nayman ananın əfsanəsi ilə zamanca keçmişə, Cazib qalatikası ilə də anr etibarilə fantastikaya müraciət edir. Yazıçı fantastikaya müraciətini əsərin Ön sözündə şərh edir: “Fantastika

– həyati yeni, gözlənilməz bir baxımla görə bilmək imkanı verən həyat metaforasıdır. Bizim əsrimizdə metaforalar bir də ona görə xüsusişə vacib olmuşdur ki, bunlar təkcə elmi-texniki nailiyyətlərimizin dünənki fantastika aləminə müda-xılə etdiyi üçün deyil, bəlkə də iqtisadi, siyasi, ideoloji, irqi ziddiyyətlərin didib-parçaladığı dünyamızın özünüň fantastik olduğu üçün vacibdir”<sup>1</sup>.

Məlum olur ki, Cazib günəşinin qalaktik sisteminə bu planetinin insanları sivilizasiyanın inkişafı baxımından Yer insanını dəfələrlə üstələyib. Onların işqdan daha sürətlə uçan qurğuları var. Bu planetin sakinləri Yerdəki kimi bir-birinə müharibə aparmırlar, ümumiyyətlə, onlarda müharibə anlayışı yoxdur. Onları milyon illər sonra qarşılışa biləcəkləri səhralaşma probleminə qarşı mübarizə yolları düşündürür. Bunları görən “Paritet” gəmisinin kosmonavtları heyrətlənlərlər. Yerin bu qədər qlobal ekoloji problemlərinə biganə münasibət fonunda onların milyon illər sonrakı düşünməsi maraq doğurur. Nəticədə kosmonavtlar Yerə məktub göndərirlər: “Yer üzündə siyasi mübarizədən kənardə qalmaq çətindir, bəlkə də heç mümkün deyil. Ancaq yer kürəsinin avtomobil çarxi böyüklikdə göründüyü uzaq kosmosda qaldığımız uzun günlər və həftələr ərzində ürək ağrısı və acı təəssüflə fikirləşirik ki, cəmiyyəti çilginliğə, ümidsizliyə sürükləyən, bəzi ölkələri atom bombasına əl atmağa sövq eləyən indiki enerji böhrəni texniki problemlər-dən başqa bir şey deyildir, bu ölkələrin bir-birilə dil tapıb razılığı gəlməsi daha vacib məsələdir..”<sup>2</sup>

“Gün var əsərə bərabər” romanının süjeti çoxplanlıdır. Yazıçı romanda ilk dəfə olaraq onu ömrüboyu narahat edən, gözü yolda qoyan bir məsələyə toxunur. Romana qədər onun əsərlərində ata axtarışlarının izlərini görmək

<sup>1</sup> Çingiz Aytmatov. Gün var əsərə bərabər. Bakı, “Qanun”, 2015, s. 206

<sup>2</sup> Çingiz Aytmatov. Gün var əsərə bərabər. Bakı, “Qanun”, 2015, s. 348  
2 Yenə orada, 128

mümkündür. Yazdığı hekayə və povestlərdə bu və ya digər formada atasını axtaran övladların obrazları vardır. 30-cu illərin məlum qanlı repressiyası Çingiz Aytmatovun ailəsini də böyük faciəyə düşçər etdi. Yaziçi atası ilə Moskva vağzalında sağıllaşdı, sonra onların qayğısına qalan əmisi Rəsulbəyi gecənin birində apardılar və geri dönmədi. Nənəsi Aymxan bunlara dözməyərək vəfat etdi. Atasının əmisi oğlu Birimkul bu səbəblə öldürüldü. Bu hadisələr Çingiz Aytmatovun taleyində silinməz izlər buraxdı. "Gün var əsrə bərabər" romanı ilə ilk dəfə o ağrını ifadə etmiş oldu.

Əsərdə Abutalib müharibədə savaşır, əsir düşərək yuqoslaviya partizanlarına qoşulur və sonra ölkəsinə qayıdır. Lakin şübhələr, bu şübhələrin marağında olan imperiya onun yaxasını buraxmir. Tale onu sıxışdırıb Sarı Özəyin Boranlı razyezdinə gətirir. Abutalib gecələri yatmadan yazar, xalqın nağıl və əfsanələrini, Aral haqqında nəğmələri kağıza köçürür. Xalqın taleyi uğrunda, onun keçmiş və varlığı naminə mübarizədir. Xalqın keçmişini silmək, dili-ni, şifahi bədii düşüncəsini, mifini unutdurmağa çalışan məqsəd naminə Abutalib bir qurbanıdır. Abutalibin məlubiyyəti əsas deyil, əsas olan onu yazdıqlarının, topladılarının, dolayısı ilə xalqın yaşamasıdır.

Abutalib gedər-gəlməzə aparıllarkən Yedigeyə vəsiyyət etməyə imkan tapır və övladlarına Araldan danışmağı tapşırır: "Abutalibla Yedigey macal tapıb bərk-bərk qucaqlaşdırılar, islaq, tüklü yanaqlarını bir-birinə sıxıb, bir an donub durdular. Abutalib onun qulağına piçıldı".

- Onlara dənizdən danış!<sup>1</sup>

Çingiz Aytmatov yaradıcılığına xas olan övladın atasını axtarması izlərinə burada da aydın təsvir olunur. Abutalibin övladları Ermək və Daul həmin gündən sakitlik tapa

bilmirlər. Söhbətin nədən getməsindən asılı olmayaraq əhvalatın sonunu atasına bağlayırlar.

Yaziçi fəddən cəmiyyətə, sonra qlobal miqyasda aparılan manqurtlaşmadan və buna qarşı mübarizəni əsərin əsas ideyası olaraq seçmişdir. Yedigey Qazanqapı vəsiyyətinə uyğun olaraq Nayman ananın dəfn olunduğu məzarlıqda basdırılmasında israrlıdır. Nə qədər ona qarşı çıxsalar da, dediyindən dönmür. Dəfn qafiləsi Nayman ana qəbiristanlığına yaxınlaşanda, dəmir məftillərlə qarşılaşırlar. Məlum olur ki, dövlət məzarlığı dövrəyə alıb, burada kosmodrom tikiblər. Yaziçi qeyd etdiyimiz kimi, fəddən başlanan mövzunu Nayman ana məzarlığının ətrafına çəkilən məftillərlə cəmiyyət səviyyəsində qaldırır. "Birində əsir bir insan hafızasını itirirsə, digərində bir cəmiyyət, bir xalq və ya bir millət hafızasını itirir".<sup>1</sup>

Juanjuanların əsir alaraq manqurta çevirdikləri Jolamanla, dövrün şərtləri ilə öz kimliyini unudan Sabitcanın hər hansı fərqi yoxdur. Yazıçının fikrincə, keçmişdə juanjuanların funksiyasını XX əsrə sovet imperiyası həyata keçirməkdədir. Necə ki, juanjuanlar insanları daha rahat idarə etmək üçün onların başına zif keçirir və yaddasını itirən insan sadiq qul kimi yaşayırıdı. Eynilə Sovet rəhbərliyi də Ana Beyiti məhv etməklə, insanların min illik keçmişini, yaddasını silmək istəyir. Çingiz Aytmatov tarixi əfsanə ilə XX əsrin reallıqları arasında paralel aparır. "Yazarın məqsədi maraqlı hadisələr olan əfsanənləri əsərə daxil etmək deyil, hər seydən öncə, o əfsanələrdəki insanın yaşayışındaki

<sup>1</sup> Orhan Söylemez. Cengiz Aytmatovun ardından: Ata-Beyitten Ana-Beyite. Cengiz Aytmatov: Tematik incelemeler. Ankara, Atatürk Kültür Merkezi, 2010, s.13

*məsələlərin bu günlə əlaqələrini, oxşarlıqlarını tapmaqdır".<sup>1</sup>*

Nəhayət, Yerdən dəfələrlə uzaqda, Cazib qalaktikasına daxil olan Meşəlidöş planetindən xəber alan "konvensiya"dakı mərkəz təcili məşvərət keçirir. Əldə olunan ortaq qərarla Yer üzərinə maqnit "həlqə" çəkilir və bura ilə hər hansı təmasın qarşısı alınır. Yazıçı bununla da qlobal miqyasda aparılan manqurtlaşmanın təsvir edir. "...onların fikrincə, bu qlobal özünütəcrid başər cəmiyyətini elə bir tarixi və texnoloji bataqlığa sürükləyəcək ki, bunun aradan qaldırılması üçün min illər lazım gələcək... Əfsus ki, artıq gec idi... Dünyada heç kim onları eşitməyəcəkdi, heç kəsin ağılna gəlməyəcəkdi ki, onların haray səsi kainat boşluğununda itib-batır...".<sup>2</sup>

Planetin üzərinə maqnit təbəqə çəkməklə onlarla Yer insanların əlaqəsini məhdudlaşdırmağa çalışırlar. Çünkü Yerdəki insanlar Meşəlidöslülər planeti haqqında məlumat əldə edərsə, dünya rəhbərlərindən hesabat tələb edəcək. Maqnit səth Çingiz Aytmatovun təsvir etdiyi zifdir, manqurtlaşmanın daha qlobal səviyyədə ifadəsidir. "Yer ətrafindakı kosmik fəzanın kənar planetdən gələn qurğuların mümkün ola bilən müdaxiləsindən mühafizə məqsədilə Ümumimərkəz elan edir ki, Kosmosda Yerə yaxınlaşan hər cür predmeti nüvə-lazer şüalanması ilə məhv etmək üçün müəyyən program əsasında, müəyyən orbitlərdə uçacaq döyüş raket-robotlarından ibarət, təcili sürətdə "həlqə" adı altında fövqələdə transkosmik rejim yaradılır"<sup>3</sup>

Çingiz Aytmatov Qazaxıstanın tanınmış şairi Muxtar Şaxanovla etdiyi söhbətdə, müasir dövrümüzdə və ya daha

məhdud çərçivədə SSRİ dövründə həyata keçirilən manqurtlaşma üsulunu "Totalitar sistem bütün cəmiyyətə, onun içində mənə də, sənə də, hamımızın zehninə də, düşüncəmizə də ideoloji bir zif keçirmişdi. Bütün bunlar cəmiyyəti bir rejimə bağlamaq, bir mərkəzdən idarə etmək məqsədi ilə edildi"<sup>1</sup>, – deyərək ifadə edirdi.

Beləliklə, romanda manqurtlaşma problemi üç qatda təsvir olunur. Birinci qatda əfsanədəki Jolamanın juanjuanlar tərəfindən başına zif keçirilərək manqurta çevriləməsi və onun müasir prototipi olan Sabitcan canlanıdır. İkinci qatda, problemin qoyuluşu nisbətən daha genişlənir. Ana Beyitin ətrafına çəkilən dəmir tikanlı hasarı yazıçı millətin beyninə hörülən zif kimi dəyərləndirir. Və nəhayət, üçüncü qatda manqurtlaşma qlobal səciyyə daşıyır. Kosmik raketlə Meşəlidöslülər planeti ilə əlaqə saxladıqdan sonra yer üzərinə maqnit qat çəkilir. Bu, daha inkişaf etmiş və yüksək mədəniyyətə malik Meşəlidöslülərin saknları ilə qütbləşərək insan amilini məhv edən super dövlətlərin bilərəkdən apardıqları manqurtlaşmanın təzahürünün təsviridir.

**Qiyamət.** Ədəbiyyata kiçik hekayələrlə gələn, povestləri ilə dünyani yaxşı mənada heyratləndirməyi bacaran Çingiz Aytmatov yaradıcılıq zirvəsinə özünü "Gün var əsrə bərabər" romanı ilə çatdı. "Gün var əsrə bərabər"lə Çingiz Aytmatov dünya romançılığının yeni və orijinal bir səhifəsini yaratmış oldu. "Qiyamət" isə Çingiz Aytmatovun "Gün var əsrə bərabər"lə başladığı romançılığının uğurlu davamı idi. Roman 1986-cı ildə "Новый мир" jurnalında çap olunub.

Daşlığı bəşəri mahiyyət baxımından "Qiyamət" yazıçının bəlkə də ən monumental əsəridir. Romanın çap edil-

<sup>1</sup> Abdildacan Akmataliyev. Cengiz Aytmatov Dünyası. AKMB yayınları, Ankara 1998, s.102

<sup>2</sup> Cengiz Aytmatov. Gün var əsrə bərabər. Bakı, "Qanun", 2015, s. 389

<sup>3</sup> Yenə orada, s. 393

<sup>1</sup> Cengiz Aytmatov-Muhtar Şahanov, Şafak Sancısı, İstanbul, DA Yayıncılık, 2002, s.164

diyi ildə Çingiz Aytmatovun təşkilatçılığı və rəhbərliyi altında Beynəlxalq İssik-göl forumu keçirilirdi. Dünyanın dörd bir yanından toplaşan fikir adamları bəşəriyyətin gələcəyini təhlükə altında qoya biləcək ən müxtəlif problemləri – durmadan artan narkomaniya, bioresursların insan müdaxiləsi nəticəsində məhv edilməsi, silah istehsalı və başqa biki məsələləri müzakirə edirdilər.

Roman başdan –ayağa çağırış xarakteri daşıyır və yaçı insanlara durmadan mesajlarını ötürür, suallarını ünvanlayır.

“Qiyamət” romanı bəşəriyyətin gələcəyinin təhlükədə olması ilə bağlı xəbərdarlıq missiyasını icra edir. Rus dilində “Plaxa” hərfi tərcümədə “Cəllad kötüyü” adlanır. Bəzi hallarda Azərbaycan ədəbiyyatşünaslığında da romanın bu adla təqdim edildiyini görmək mümkündür. Lakin yazıçı əsərini qırğız dilində “Kiyamat” adı ilə çap etdirmişdir. Əsərin məzmunu da bu adın daha doğru seçim olduğunu göstərir. Qiyamat – dünyanın sonunun gəlməsi ilə bağlı ən qədim mif mətnlərində, daha sonrakı dövrlərin məhsulu olan dini kitablarda yozumlar vardır.

İnanca görə, qiyamat – dünyanın sonu o zaman gəlir ki, yerdəki insanın pozuculuq fəaliyyəti nəticəsində şər xeyrə, xaos kosmosa qalib gəlir. Nəticədə geridönüş mümkünüsüz olur. Dünyanın sonu gəlir və Tanrıının hesab-çəkməsi başlayır. Bu inanc minilliklər boyu insanları kosmosa-nizama çağırın başlıca fəlsəfə olmuşdur. Çingiz Aytmatov romanı ilə özünün daha təkmil şəkildə konsepsiyasını irəli sürür. Romanın esxatoloji sonluğu əslində ümidsizliyi deyil, sağlam gələcək naminə mübarizəyə çağırışı simvolizə etməkdədir.

Çingiz Aytmatov roman içində roman yaratmaqdə mahir ustadir. Zaman və məkan baxımından bir-birindən bəzən kəskin şəkildə seçilən süjetlər eyni kontekstdə, vahid

ideya ətrafında uğurla birləşdirilir. Nəticədə yaziçinin əsas ideyası, məqsədi açıqlanmış olur. İsa Peyğəmbərin Qolqaf təpəsində çarmixa çəkilməsi ilə XX əsrin şərtlərində yaşayan Avdi Kalistratovun saksaul ağacına bağlanaraq yandırılması paraleli gələcək naminə xilaskarlıq ideyasının, fədakarlıq simvolunun yaşatma cəhdididir. Bu missiyani ümumiyyətdə “Qiyamat” romanı ilə Çingiz Aytmatov etməyə çalışmışdır.

Çingiz Aytmatov XX əsrin sonlarında İsa peyğəmbərin ideya və tale baxımından varisini – Avdi Kalistratovu yaratmaqla başqa nəyi düşünmüştür? Bu əslində yaziçinin dünyanın xilası üçün yeni qəhrəman, ideal yaratmaq cəhdidi və yazıçı buna nail ola bilmişdir.

Roman Çingiz Aytmatovun yaziçi üslubuna xas şəkil-də müxtəlif zaman və məkan xətlərinin vahid ideyada birləşməsi şəklində qələmə alınmışdır. “Gün var əsrə bərabər” romanında mifə istinad edərək Manqurt əfsanəsini romanına gətirən yazıçı, bu əsərində zaman baxımından nisbətən daha müasir dövrə müraciət edir. İsa peyğəmbərin çarmixa çəkilməsi ilə bağlı məlum hadisə, onun Ponti Pilatla söhbətləri, ideyası uğrunda öldürülməsi təsvir olunur. Yaziçı tarixlə müasirliyin uğurlu şəkildə paralelini aparır. “Gün var əsrə bərabər” romanında zamandan və məkandan asılı olmayaraq insanın uydurduğu ağlaşığmayan vəsítərlə onun şüurunun əlindən alınması, manqurtlAŞMASI təsvir edilir. Qiyamətdə isə yaziçı İsa peyğəmbərlə özünün qəhrəmanı Avdi Kalistratov arasında məlum bağlı yaradır. İnsanları doğruluğa çağırın, öz ideyası uğrunda qurbana çevrilən insanlar. Zaman və məkanca bir-birindən fərqlənsə də, onları tale birləşdirir.

İsa peyğəmbərin Ponti Pilatla dialoqu və onun Qolqaf təpəsində çarmixa çəkilməsi hissəsini çıxmaqla, əsərdə hadisələr bəlli bir məkan trayektoriyası ilə davam edir. Bu

məkan trayektoriyası yaziçinin hayatı, taleyi ilə birbaşa bağlıdır. Əsərdə hadisələr Avdinin Moskvada Kazan stansiyasından xaşxaş ticarəti ilə məşğul olan dəstənin izinə düşməsi ilə başlayır. Niyə məhz Kazan stansiyası? Ümmüyyətlə, Çingiz Aytmatovun yaradıcılığında qatar yolu və stansiya mühüm bir başlanğıc nöqtəsi kimi götürülür. Eyni-lə “Gün var əsrə bərabər” romanında Boranlı stansiyası da eyni mahiyyət kəsb edir. Kazan stansiyasında yaziçi atası ilə sonuncu dəfə sağollaşmış və onu bir daha görməmişdir. Bu həm də yaziçinin taleyində təltümlərin, ağır və məşəqqətli bir mübarizə yolunun başlanğıcı idir. Eləcə də Avdi Kalistratov bütün çətinliklərə rəğmən “xunta” adlanan həmin dəstənin izinə düşür. “Kazan stansiyası bir sərhəddir və o sərhəddən o yana mənimçün tamamilə başqa bir həyat başlayacaqdi”<sup>1</sup>.

Bu yola o kilsə məktəbindən qovulmasından sonra düşür. Kilsənin təblig etdiyi ənənəvi təlimlə Avdinin düşüncələri arasında yaranan ziddiyət, onun yeni baxışları məktəbdən qovulması ilə nəticələnir. Avdiyə görə yaxşılıq etmək istəyən insanın kilsəyə ehtiyacı yoxdur. Necə ki, o bu yolda mübarizə aparr və özünü fəda edir. Həzrəti İsa özüne qədərki dini təlimi öz bədəninin çarmıxa çəkiləsi ilə dəyişdirə bilən qəhrəmandırsa, Avdi onun varisidir. “....anlaşıylarımıza görə, Tanrı əzəli və əbədidir. Amma insanın məlumatları artıraqca, fikirləri inkişaf edirsə, Tanrı anlamlının inkişaf anlayışından kəndarda qalmaması məntiqli görünür.... Bütün cəhdlərim uğursuzluqla nəticələnsə belə, Tanrı anlayışını müasirləşdirmək istayıram”<sup>2</sup>.

Həzrəti İsanın ittihamlarla çarmıxa çəkiləsi, bəşəriyyətin taleyini düşünən bu insanın vəhşicəsinə öldürülməsi və sonradan insanların vicdan əzabıyla yenidən doğuluşu

və əsrlər boyu bir yol, nizam tərzisi kimi çıxış etməsi də dünyadan taleyi idi. Yaziçı digər əsərlərində olduğu kimi, bu romanında da taleyin sırlı, şurun sərhədlərini aşan nəsnə olmasından bəhs edir.

Avdiyə görə, insanın şurunun, vicdanının kənarında Tanrı anlayışı yoxdur. Əslində yaziçinin qəhrəmanı taleyi və ideylərini baxımından böyük Azərbaycan şairi İmadəddin Nəsimini xatırladır. Tanrı ilə insan arasında vasitəni inkar edən, orta əsrlərin məlum din strategiyasını qəbul etməyən Nəsiminin dərisi soyulur. İdeyası uğrunda son ana qədər geri çəkilmir və edam olunur. Nəsiminin məşhur qəzəlində deyildiyi kimi:

*Kövni-məkandır ayətim, zatidürür bidayətim,  
Sən bu nişanla bil məni, bil ki, nişana siğmazam.*

*Kimsə gümanü zənn ilə olmadı həqq ilə biliş,  
Həqqi bilən bilir ki, mən zənnü gümana siğmazam.<sup>1</sup>*

Avdi Kalistratov ideya baxışları baxımından Nəsiminin varisidir. “Mənim məbədim hər zaman mənimlə olacaq, çünki mən özümün kilsəsiyəm, başqa bir kilsə də tanımır, qəbul etmirəm. Din xadimlərinin də hal-hazırkı vəziyyətləri ilə heç qəbul etmir, tanımırəm”<sup>2</sup>.

Fikrimizcə, bu paralel, yaziçinin həyatındaki bir tarixi məqamla bağlılığı şübhə doğurmur. Romanın çapından bir ölüncə - 1985-ci ildə Çingiz Aytmatov Bakıya, Bəxtiyar Vahabzadənin 60 illik yubileyinə gəlmiş, şairin məhz Nəsimidən bəhs edən “Fəryad” tamaşasını izləmişdir. O, şairin belə çoxşaxəli, problematik mövzunu nəzmlə yazmaq məharətinə heyrət etmiş və “Fəryad”ın böyük gələcəyi olduğunu

<sup>1</sup> İmadəddin Nəsimi. Seçilmiş əsərləri. iki cilddə, II cild. Bakı, “Lider” nəşriyyatı, 2004, s.7

<sup>2</sup> Çingiz Aytmatov. Qiyamət. Bakı. “Qanun” nəşriyyatı, 2013

<sup>1</sup> Çingiz Aytmatov. Qiyamət. Bakı, “Qanun” nəşriyyatı, 2013

<sup>2</sup> Yenə orada

nu vurğulamışdır. "...Əsər azadlığa can atan və özü səhnədə iştirak etməyən bir şəxsin ideyası əsasında qurulub. Həmin ideya yavaş-yavaş ayrı-ayrı adamların, nəsillərin mübarizə amalına çevrilir. Bir şəxs tarixi sima səviyyəsinə ucalır. Əslində, tamaşa da Nəsiminin özü yoxdur. Ancaq ustalıq ondadır ki, biz hər an Nəsimini görə bilirik"<sup>1</sup>.

Avdinin Xunta adlanan qrupun izinə düşməsi, döyüllerək qatardan atılması və nəhayət, saksaul ağacına bağlanaraq yandırılması əsərin əsas, mərkəzi süjet xəttini təşkil edir. Məkan baxımından bu xətt məlum bir tarayektoriya çizir; Moskvadan başlayaraq İssik-göldə bitir. Bu xəttin bir paralelinde qeyd etdiyimiz kimi, İsa peyğembərin çarmıxa çəkilməsi ilə bağlı süjet durur. Yaziçi hər iki qəhrəmanını bir araya gətirir. Avdi xəyali olaraq əsrlər öncəyə səfər edir, İsa peyğembərin başına gətirilən məlum fəlakətin qarşısını almağa çalışır. Lakin bu, mümkünsüzdür, onun səsini eşidən olmur. Çünkü o, hələ doğulmayıb, onun münasibət bildirmək haqqı tanınmır.

Avdinin taleyinin həll olunduğu xətlə ikinci paralelin - Ağbərə və Daşçeynər adlı iki canavarın həyatı dayanır. İlk növbədə türk mifologiyasından bəllidir ki, boz qurd xilaskar, qurtarıcı missiyamı icra edən totemdir. Ən qədim türk dastanlarında boz qurdun xilaskarlığına dair mətnlər vardır. Çingiz Aytmatov boz qurdun mifik xilaskarlıq missiyasından romanında uğurla yaralanmışdır. İnsanlığı xilas etməyə çalışan Avdi ilə xilaskarın, iki canavarın taleyi əsərdə parallel olaraq təsvir edilir. Onların bütün cəhdləri puça çıxır. Yaziçi burada sadəcə paralellik yaratmış, qəhrəmanların taleyində müəyyən kəsişmə nöqtələrini təsvir edir. Avdi iki dəfə qurdalarla qarşılaşır. Maraqlıdır ki, Ağbərə hər ikisində ona toxunmur. Ölüm anında da Avdi köməyə insanları de-

yil, məhz qurdu çağırır. "Avdi "özününkülərdə" imdada çağırmağa heç kəsi tapa bilmir, Qurd uşaqdır, Qurd isə, dediyimiz kimi, xilaskarı olduğu bəndələr öldürürlər. "Ağ gəmi" də Buynuzlu Ana maral da, uşaq da məhv olduğu kimi, "Qiyamət" də də bəndə Qurdun və uşağı qatılına çevrilir".

Ağbərə hər gecə Börü Anaya yalvarır. Qurd ulaşmasını müəllif balalarının acısından müqəddəs sayılan Börü Anaya yalvarişi kimi təsvir edir. Beləliklə, insanların yanlış rəftarı nəticəsində üç nəsil balalarını itirən qurd Tanrıya yalvarır, ondan kömək diləyir. Tanrıdan - Börü Anadan nəslinin davam etməsi üçün kömək diləyir. İnsan isə düşünmədən qurtarıcısını – qurdu məhv edir. Məlumdur ki, adətən Orta Asiya bozqırlarında bozqurdular sürü halında yaşayırlar. Müəllif isə əsərdə yalnız iki qurdu təsvir edir. Bu, əsində qurtarıcı hesab olunan qurdun sonuncu nəslidir. Hər törəyişdə insan amilinin dağıdıcılığı nəticəsində onların nəsil artırma istəkləri puç olur. İnsan öz qurtarıcısının nəslinin məhv etməklə, bir növ öz sonuna-Tanrı imtahani olan qiyamətə yaxınlaşır.

İnsan amilinin təsirindən, təbiətə yersiz müdaxilənin nəticəsində Ağbərə və Daşçeynərin üç nəsil balaları öldürülür. Sonuncu dəfə Boston tərəfində yuvadan qurd balalarının oğurlanması faciə ilə nəticlələnir. Qurd anası Ağbərə Börü anaya yalvarır, doğub-törəmə haqqının elindən alınmasına görə üsyən edir. Qurd balalarının oğurlanması insanlara fəlakət gətirir. Bostonla səfərdən qayıdan Ərnazar atıyla birlikdə uçurumdan aşağı yuvarlanaraq ölüür. Qurdlar insanlardan intiqamını hər gün öldürdükleri saysız qoyunlarla alır. "O gündən Ağbərəynən Daşçeynərin hən-

<sup>1</sup> Çingiz Aytmatov. Bəxtiyar Vahabzadə haqqında. "Литературная газета", 1983, 19 oktyabr

<sup>1</sup> Arif Əmrəhoğlu. Türk xalqları ədəbiyyatı (məqalələr, resenziyalar). Çingiz Aytmatov nəşrində mifoloji motiv model kimi. Bakı, "Elm və təhsil", 2009, s.119

*dəvər camaatına vurduğu ziyan-zərərin hesabı artdı. Quduzluqda adları çıxdı. Ancaq adamlar, qulağına söz çatanlar məsələnin, işin əslindən bixəbərdilər, bu qisasın kökünü bilmirdilər – ana canavarın bala dərdindən xəbərsizdilər... ”<sup>1</sup>*

Yazıcı sovet dövründə 5 illik planın yerinə yetirilməsi üçün sayqakların kütləvi sürətdə ovlanmasına eyham vurur. Bununla da təbiətə nə qədər zərər vurulduğunu diqqətə çatdırır.

Şərti olaraq Moskvanın Kazan stansiyasında başlayan roman İssik-göl ətrafında bitir. Burada Boston Ağbərənin balalarını oğurlayır və qurd anası qisas haqqında düşünür. Bu qisas bütün kəndə bədbəxtlik gətirir. Bazarbayın oğlu Gənceş qaćıran Ağbərə sonuncu gülə ilə yerə sərilir. Beləliklə, şərti mənada əsərdə, yazıcının modelində dünyada sonuncu oğlan övladı – Gənceş ölüür. Eyni zamanda insanlığın qurtarıcısı sayılan qurd nəslə də tükənir. Beləliklə, dünyanın sonu gəlir və qiyamət başlayır.

Çingiz Aytmatovun “Qiyamət” romanı XX əsrin insanlığa ən böyük çağırışlarından biridir. Yazıcının daha sonra qələmə aldığı “Kassandra damğası” (1994) romanında bu çağrı Filofeyin məktubu ilə birbaşa, açıq nitqlə səsləndirilir. “Qiyamət” romanında isə bu nitq bədii planda təqdim olunur. İnsan əgər öz nəslindən olanlara qənim kəsilərsə, təbiəti məhv edərsə, onun sonu qiyamətlə bitəcək, yer kürəsi kosmosun sonsuz boşluğunda küle çevriləcək.

Qətiyyətlə demək olar ki, qırğız ruhunu böyük ədəbiyyatın mövzusuna çevirməyi bacarmış müəllif “Qiyamət” romanında türk mifologiyası ilə Qərb düşüncəsinin sintezi əsasında bəşəriyyətin, insanlığın taleyini düşünən qüdrətli yazıçı olduğunu bir daha isbat etdi. Romanda qəhrəmanla-

rın taleyi, təbiətlə ünsiyyəti, fəlsəfi və eyni zamanda ziddiyətli dünyagörüşləri təsvir olunur. Ən qədim mif mətnlərində və daha sonrakı dini kitablarda təsvir olunan qiyamət mövzusuna Çingiz Aytmatov özünəməxsus ustalıqla yanaşdı.

**Kassandra damğası.** XX əsr bəşər üçün böyük elmi-texniki inqilablarla yanaşı, onların doğurduğu kataklizmlərlə yadda qaldı. Humanitar fikir baş verən paroksizmlərin qarşısında aciz qalmamaq üçün çıxış yollarını axtarırdı. İnsan zəkası məhz bu əsrde yaşadığımız planetin sərhədlərini aşış sonsuz qalaktikaya daxil oldu. Lakin əldə olunan nəticələr supergüt dövlətlə, bir-birinə qarşı istifadə etmək üçün vasitə kimi baxırdılar. Bu isə humanitar böhrana, insanı və insanlığı çıxılmaz bir dalana sürükləməkdəydi. Belə bir situasiyada ədəbiyyat, tarixin bütün dövlərində olduğu kimi, mühüm bir missiyani öhdəsinə götürməliydi. XX əsrin ədəbi-fəlsəfi, bədii-estetik inkişaf dinamikası bizə bu barədə çox söz deməyə imkan verir. Bu baxımdan Çingiz Aytmatovun qələmə aldığı “Kassandra damğası” romanı ümum-bəşəri çağırış, hətta xəbərdarlıq missiyasını icra edən maraqlı roman nümunələrindən biridir. Qlobal problemlərdən bəhs edən fantastika ilə mifin vəhdətindən yaranan “Kassandra damğası” romanı 1994-cü ildə “Знамя” jurnalında çap olunub.

Akademik İsa Həbibbəyli Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu tərəfindən ilk dəfə Azərbaycan dilində çap olunmuş “Kassandra damğası” romanının ( Tərcümə edən: fil.f.d., dos. Nərgiz Cabbarlı ) Ön sözündə yazar: “Kassandra damğası” anlayışı qüdrətli yazıçı Çingiz Aytmatovun bəşəriyyətə ünvanladığı xəbərdarlıqdır, yazıçı-vətəndaş narahatlığının ifadəsi olan çağırışdır. Bədii əsər kimi “Kas-

<sup>1</sup> Çingiz Aytmatov. Qiyamət. Bakı. “Qanun” nəşriyyatı, 2013, s.214

*sandra damğası*" isə mövzusu və ideyasına görə Çingiz Aytmatovun yazdığı bəşəriyyətin xilaskarlıq romanıdır"<sup>1</sup>.

Roman Çingiz Aytmatovun yaradıcı taleyində xüsusi bir fərqləndirici xüsusiyyətə malikdir. Yaziçi Fuji Yama pyesindən sonra növbəti dəfə türk mifologiyasından kənar mətnlərə müraciət etmiş, bəşəri problemləri özündə ehtiva edən global bir əsər yazımışdır.

Yunan mifologiyasına görə, Kassandra onun sevgisini rədd etdiyinə görə Appolon tərəfindən lənətlənmişdir. Mif mətnində Kassandraya Appolon tərəfindən gələcəyi görmə bacarığı verilmişdir. Lakin lənətləndiyi üçün ona kimsə inanmamışdır. Hətta Troya Atının gətirəcəyi fəlakət barəsində əvvəlcədən xəbərdarlıq etsə də, ona inanan olmamışdır. Rahibə olmaq istəyən Kassandra nəticədə bir qadın olaraq aşağılanmış, təhqirədici bir həyata sövq edilərək öldürülmüşdür. Kassandra mövzusu alman romançısı və es-seisti Krista Volfun "Kassandra" (1983) romanında feminist yanaşma ilə işlənmişdir. Volf 80-ci illərdə Üçüncü Dünya müharibəsi təhlükəsinin yarandığını və supergüclərin sürətlə silahlanması qarşı çıxmışdır. Volfun Kassandraya müraciəti dünyadan xilasının qadınlarla mümkünlüyü, bütün bəlaların, müharibələrin kişi tərəfindən aparıldığı qənaətini ortaya qoyan yanaşmadır. Volf əsərində mifdə qəhrəman kimi təqdim olunan Hektor, Aqemennon kimi obrazları qorxaq, zəif, qadınlar tərəfindən idarə edilən xarakterlər kimi təqdim etmişdir.

Kassandranın taleyi Çingiz Aytmatovun romanında bir alluziya kimi çıxış edir. Yaziçi onun üslubuna xas olan tərzdə mif mətnindən yararlanmış, paralel taleləri təsvir etmişdir. Rahib Filofey taleyi və funksiyası etibarilə Kas-

sandra adlandırdığı kəşfi də mifdəki məzmunla paralellik təşkil etməkdədir. Tale paralelliyi bir-birinin müasiri olan iki alim, bioloq Filofey və futuroloq Rober Bork arasında: "...həmin vaxt orbitdə, kosmik tənhalıqda yaşayan, Borkun varlığından xəbəri belə olmayan Filofeyin taleyi ilə bağlı olduğunu da düşünürdü... Hər necə olursa-olsun, baş verməli olacaq o hadisə baş vermişdi. Talelər arasında yaranmış bağ artıq heç cür qopası deyildi. O aylı gecədə bütün bunlar haqqında hələ heç kəs heç nə bilmirdi. Bir-biri ilə bağlananlardan heç biri..."<sup>2</sup>

"Kassandra damğası"ni ritorik suallar romanı adlandırmaq olar. Əsərdə əsas mətləblər məhz bu suallar vasitəsilə təqdim edilir. Filofeyin Roma papasına ünvanladığı, Robert Borkun Oliver Ordokla, Entoni Yungerlə, eləcə də təklikdə qaldıqda özünə və sonda əsərin epiloqundakı Filofeyin vəsiyyətindəki verilən cavabsız suallar əsərin ideyasındaki məğzi, yaziçinin çatdırmaq istədiyi mətləbləri ifadə edir. Bu suallar bəşəriyyət və onun gələcəyi üçün həyatı əhəmiyyət kəsb etməkdədir.

Professor Qorxmaz Quliyev "Xaosmos ədəbiyyatda" məqaləsində Xaosmos termini haqqında yazır: "Neologizm üçtərkiblidir – "xaos", "kosmos" və "osmos" sözlərinin bir-birinə nüfuz edib çulğalaşmasından təşkil olunmuşdur. "Xaos" dağınıqlıq və nizamsızlıq, "kosmos" nizamın bərpası olunması, "osmos" isə bu iki durum arasında keçidə imkan yaradan arakəsmədir"<sup>2</sup>.

Coysun uğurlu kəşfi olan Xaosmos anlayışı xaosun tərkibində nizamın mövcudluğunu, eyni zamanda kosmosda xaotikliyə meylliliyin olmasını və onlar arasında qarşılıqlı keçidin mümkünluğu fikrini irəli sürür. Bu kontekst Çingiz

<sup>1</sup> Isa Həbibbəyli. Çingiz Aytmatovdan bəşəriyyətə xəbərdarlıq: "Kassandra damğası". Çingiz Aytmatov. Kassandra damğası. Bakı, "Elm və təhsil", 2018, s.12

<sup>1</sup> Çingiz Aytmatov. Kassandra damğası. Bakı, "Elm və təhsil", 2018, s.91-92  
<sup>2</sup> Qorxmaz Quliyev. Xaosmos ədəbiyyatda. Bakı, "Azərbaycan" jurnalı, 2019

Aytmatovun “Kassandra damgası” romanının mahiyyetini açmağa, onun məğzində duran məqamları aydınlaşdırmağa imkan verir. Çingiz Aytmatovun yaradıcılığı, xüsusən də romanları çağırış mahiyyətli konseptuallığa malikdir. “Gün var əsrə bərabər”də manqurtlaşma probleminin fərddən qlobal miqyasa qədər çoxqatlı təsviri, “Qiyamət” romanında dünyanim sonunun labüdüyü və nəhayət, “Kassandra damgası”ndakı Filofeyin xəbərdarlığı xaos-kosmos qarşidurmasının bütün aspektləri ilə aydın təsvir olunmuşdur.

Əsərdə orbital stansiyada özünü kosmik rahib adlanıran Filofeyin – Andrey Kriltsovun “Tribyun” qəzetində çap olunan Roma papasına müraciəti yer kürəsini lərzəyə getirir, dünyyanın ən müxtəlif ölkələrində etirazlar baş qaldırır. Filofeyin məktubunda hələ döllənmənin ilk həftəsində embrionun öz gələcək həyatına, taleyinə qarşı çıxməsi kimi fantastik kəşfdən danışılır: “Mənim iradəmdən asılı olsayıdı, doğulmamağı üstün tutardım. Sizin sualınıza cavab olaraq signal ötürürəm. Bunu siz alın yazımı, məni, deməli, həm də ailəmi gözləyən bədbəxtlikləri hiss etməyim kimi başa düşə bilərsiniz. Əgər bu signalları anlayırsınızsa, bilin ki, mən *Kassandra-embriyonam*... Dünyaya gəlmədən, heç kimə əzab-əziyyət vermədən yox olmayı seçirəm. Siz soruştursunuz – mən cavab verirəm: yaşımaq istəmirəm. Amma istəyimə baxmadan, məni dünyaya gəlməyə məcbur qoymaqlarsa, taleyi qismətimə necə düşübə, eləcə də qəbul edəcəyəm. Bütün insanlar bütün zamanlarda etdikləri kimi... Nə etməli? Özünüz qərar verin! Hər kəsdən də əvvəl məni dünyaya gətirəcək ana söyləsin bunu! Amma əvvəlcə məni eşitməyə və anlamağa çalışın. Mən – *Kassandra-embriyonam*. Hələ ki məndən xilas olmaq üçün gec deyil və mən buna hazırlam. Mən – *Kassandra-embriyon!* Bir neçə müddət sizə özümdən xəbər verəcəyəm! Mən – *Kassandra-embriyon* sizə öz signallarımı göndərəcəyəm. Mən – *Kas-*

*sandra-embriон, dünyaya gəlmək istəmirəm, istəmirəm, istəmirəm!... Mən – Kassandra-embriон!*<sup>1</sup>

Müxtəlif şifahi və yazılı mətnlərdə doğuşa etirazın lokal, hər hansı bir fərdin timsalında ifadəsinə rast gəlinmişdir. Kral Edip dastanında, eləcə də Sofoklun faciəsində Edipin gələcək uğursuz taleyi falçı, öncəgörənlər tərəfindən bildirilir. Uşağı meşəyə atmaqla uğursuz taledən qaçmaq istəsələr də, olan olur.

Çingiz Aytmatov isə məsələyə qlobal miqyasda yanaşır. Burada səhbət hər hansı fərddən getmir, *Kassandra-embriyon* bütün insanlığın arzuolunmayan faciəsidir.

Elmin sürətlə inkişaf etdiyi dövrə Çingiz Aytmatov insanın və onun ali dəyərlərinin, hisslerinin məhv edilməsini qəbul edə bilmir. “Gün var əsrə bərabər” romanında Sabitcanın insanların biotiklər vasitəsilə idarə olunacağı ilə bağlı fərziyyəsinə Yediqey ağlaşımaz qəddarlıq kimi rədd edir. Bu romanında ziddiyyət məhz bu məqamın üzərindədir. İnsan zəkası durmadan inkişaf edir, hətta İlahi qüdrəti ələ keçirmək uğrunda mübarizə aparır. Bütün planeti orbital stansiyadan ovucun içi kimi nəzarətdə saxlamaq, əsl-i-nəsl olmayan inkub insanın yaradılması, axı, həm də Tanrıya qarşı çıxməq, onun bacarıqlarını mənimsemək demək idi. Çingiz Aytmatovun yazdığı kimi “..gələcək obrazının mövcud olmadığı həyat qısırıdır”<sup>2</sup> Amma insanın genetik strukturunu metomorfozaya məruz qoyaraq gələcəyin yaradılması kimə və nəyə lazım idi? Çünkü hər bir balaca rüşeyimdə, hər bir yenidən “bərpa edilən” variantda əbədi hərəkətin təkrarolunmayan şifrası qorunur. Dünyaya gələn hər bir varlıq zamanın axınında özünə bənzəyən növbəti birini yenidən dünyaya gətirmək üçün şifrələnib və bütün bunlar lap ələ başlangıcidan dünya quruluşuna Yaradıcı

<sup>1</sup> Çingiz Aytmatov. *Kassandra damgası*. Bakı, “Elm və təhsil”, 2018, s.29

<sup>2</sup> Yenə orada, s.25

*güt tərəfindən tətbiq edilib”<sup>1</sup>.*

Əsərdə özünü kosmik rahib adlandıran Filofey özü də ailəsi tərəfindən atılmış, bir növ kəşf etdiyi “iks nəslin ilkin formasıdır. Buna görə də Filofey “bəşəri cinayət” hesab edilən inkub insanın yaradılmasını adı bir şey hesab edirdi.

Çingiz Aytmatov çıkış yolunu həm də dinlərin bir-biri ilə qarşılıqlı dialoqunda görür. “Mənim təsəvvürümdə istənilən bir din – öz müstəsnalığından aldığı həzzin içərisində ətalət vəziyyətində qalmayıbsa – bir çox səslər üçün rezonator rolunu oynaya bilər. Səma müxtəlif quşların uçuşu üçün geniş vüsət təklifi etdiyi kimi...”<sup>2</sup>

Embrionun doğuşdan imtinası və bu imtinanın xal piqmenti şəklində özünüifadəsi bəşəriyyətə ünvanlanmış xəbərdarlığın maksimalist formaşıdır. Filofeyin durmadan Papaya ünvanlandığı suallar gözlənilən təhlükənin miqyasından xəbər verir. “Məgər nəsilin davam etdirilməsinin mənası varmı? Hətta ola bilsin ki, dünyəvi möhnətlərin belə heç bir anلامı yoxdur... Bundan sonra necə olsun bəs? Adəm və Həvvadan miras qalmış həyatın sarsılmaz quruluşunun itirilməsini nə ilə kompensasiya edə bilərik? Yaxşı olmazdım ki, biz də cassandra-embrionun bu periskopundan həyatımıza, yaşamımıza baxa bilək? Məgər bizi darmadağın edən firtinaların səbəbi özümüz deyilikmi? Düşünməyə belə qorxuram: cassandra embrion bizim yer üzündəki alın yazımızdan üz döndərməyimizin təzahüri deyilmi? Axi biz – ideyaca tanrıya bənzəyən insanlar bu səviyyəyə necə düşə bildik? İnsanlar hansı işlərdə və fikirlərdə “özlərini ötüb keçməli idilər ki”, təkamülü hələ rüseym mərhələsində olan dölü belə bir apokaliptik səviyyəyə yetirsinlər?”<sup>3</sup>

Əsərdə yaziçi cassandra embrionunu kütlələrin lənət-

lədiyi, faciəvi formada qəbul etdiyindən fərqli, mənəvi cəhətdən kamilləşmək üçün xəbərdarlıq siqnalı kimi dərkinə, izahına çalışır. Həm Filofeyin, həm də onun yerdə müdafiəçisi futuroloq Robert Borkun bu cəhətdən fikirləri ortaqdır. İnsan əməyinin nəticəsi olaraq meydana çıxan QİÇS və digər bu kimi xəstəliklər, müharibələr, iqtisadi böhranlar, acliq, cinayətkarlıq, narkomaniya, irqçılık, nüvə sinaqları, qara dəliklər və s. onun yer üzündə gələcək mövcudluğu üçün ciddi təhlükələrdir.

Əsərdə Robert Bork ABŞ-da yaşayan futuroloq alimdir. Onun tədqiqatları ilə Filofeyin fikirləri arasında müəyyən qədər oxşarlıq, paralelliklər mövcuddur. Borkun taleyində yuxu ilə gerçəklilik iç-içədir. O hər gecə yuxusunda balinaların kütləvi şəkildə harasa üzəməsini görür və özü də sanki onlarla birlikdə üzür. Borku alim olaraq narahat edən məsələlərdən biri də balinaların kütləvi şəkildə sahilə yاخınlaşaraq intihar etməsidir. Canının yaşama uğrunda mübarizə və özünümüdafıə hadisəsinə zidd olan bu total intiharın səbəbi alimi düşündür. Əsərdə kütlənin bəzən siyasi alət kimi yanlış yönləndirilməsinin xaosa səbəb olması nümayiş etdirilir. Alim Robert Bork həqiqətləri söyləsə də, Ordokun siyasi kompaniyasına uyğun gəlmədiyi üçün “Kassandra” taleyi yaşıyır, lənətlənərək öldürülür.

“Kassandra damğası” romanı Çingiz Aytmatovun əvvəl yazmış olduğu əsərlərində bəşəriyyətin sağlam gələcəyi naminə narahatlığının qlobal miqyasda ifadəsidir.

**Əbədi gəlin (Dağlar çökəndə).** 2006-cı ildə Çingiz Aytmatovun son romanı olan “Əbədi gəlin” və ya “Dağlar çökəndə” əsəri “Дружба народов” jurnalında çapdan çıxır. Hər sətri ilə insanı düşündürən və nəticə çıxarmağa vadar edən roman böyük yaziçının yaradıcılığının irihəcmli məntiqi yekunu, mükəmməl manifestidir. Vəhşi təbiətin sərt və

<sup>1</sup> Çingiz Aytmatov. Kassandra damğası. Bakı, “Elm və təhsil”, 2018, s.37

<sup>2</sup> Yenə orada, s.36

<sup>3</sup> Yenə orada, s.41

amansız qanunları, kapitalist cəmiyyətinin şərtləri qar bəbi-ri Caabars və jurnalist Arsen Samançının tale oxşarlığı əsa-sında təsvir olunmuşdur.

İnsan yaradılışdan, ilkin mifik düşüncəsindən bu günə qədər təbiət və onun sirləri ilə maraqlanmış, təbiəti öyrənməyə, hiss etməyə və onunla dil tapmağa çalışmışdır. Bu münasibət bədii yaradıcılıq üçün hər zaman mənbə rolunu oynamışdır. XX əsrin 50-ci illərində ədəbiyyata gələn, yazdığı əsərlərlə dünya ədəbiyyatında yeni bir epoxanın əsasını qoymağa bacarmış böyük qırğız yazıçısı Çingiz Aytmatov əsərlərində insan və təbiətin mifoloji kontekstdə vəhdətini təsvir etməyə nail olmuşdur. Yazıçının "Ana tarla" povestində torpaq canlıdır, insanla danışır, onun dərdini, kədərini paylaşır. Müqəddəs sayılan torpaq və Tolqonayın dialoqunda müharibənin dəhşəti, bir ananın faciəsi göstərilir. "Torpaq, sən bizim hamimizi öz sinəndə saxlayırsan; əgər sən bizi xoşbəxtlik bəxş etməyəcəksənsə, onda niyə torpaq olursan, biz isə niyə dünyaya gəlirik? Biz sənin övladlarınıq, torpaq, bizi xoşbəxtlik ver, bizi bəxtəvər elə!"<sup>1</sup>

Əsərdə torpaq canlıdır, təbiət insanla dərdləşir, ona qulaq asır, dinleyir. "Əlvida, Gülsarı" povestində Çingiz Aytmatov atı əsərin baş obrazlarından biri səviyyəsinə qaldiraraq Gülsarını sadiqliyinə, dürüstlüyünə görə dövrün bir çox insanların üstün təsvir etmişdir. O, "Ağ gəmi" povestində insanla maralın, "Qiyamət" romanında insanla qurdun tale bənzərlikləri əsasında mifik təfəkkürdə yer almış inanclar əsasında təbiətlə cəmiyyətin münasibətindən bəhs etmişdir. "Əbədi gəlin" romanı bu baxımdan yazıçının yaradıcılığının irihəcmli məntiqi yekunu, mükəmməl manifiesti hesab oluna bilər. Əsərdə vəhi təbiətin sərt və aman-

sız qanunları ilə kapitalist cəmiyyətinin şərtləri arasında müqayisə aparılır.

Roman Caabarsın dağdakı hakimiyyətinin başa çatması ilə başlayır. Qar bəbirləri Tuyuq Car dağlarının qeyri-şərtsiz hökmdarları hesab olunurlar. Dəniz səviyyəsindən 3000-5000 metr hündürlükdə yaşayan bu nadir heyvan növünə dünyanın az-az ölkələrində təsadüf edilməkdədir. Bu növün yaşadığı coğrafi məkanlarından biri də Tuyuq Car dağlarıdır. Qırğız və qazax folklorunda qurd, ana məralla birgə qar bəbiri ilə bağlı mifoloji mətnlər mövcudluğu da məhz bu coğrafi məskunlaşma ilə bağlıdır.

Qar bəbiri Caabars artıq qocalıb, təbiətin qanununa uyğun olaraq artıq yeni cavan bəbirlər dağlarda ağalıq etməkdəirlər. Cütleşmək üçün başladığı bütün mübarizələri məğlub olmuş, süründən ayrılmak məcburiyyətində qalmışdır. Bir vaxtlar rəqib tanımayan Caabars üçün artıq vaxt ötüb, başını götürüb dağın zirvələrinə doğru gedir. Amma çox da irəliyə getməyə gücü çatmır. Beləliklə taleyin hökmü olan ölümünü bir mağarada gözləyir. Dağın zirvəsindəki Caabarsla şəhərin ortasında yaşayan əsərin digər qəhrəmanı, müxbir Arsen Samançın də eyni taleyi yaşamaqdadır. Bir zamanlar hər kəs tərəfindən rəğbətlə qarşılanan müxbir artıq öz şöhrətini itirmişdir.

Caabars qocalığı üçün vəhi təbiətin qanunlarına uyğun olaraq süründən, cütleşmədən uzaqlaşdırılır. Ov ovlaya bilmədiyi üçün səssiz sonuna, ölümünə doğru sakit mağara-yaya gedir. Mağarada onun taleyi kapital cəmiyyətinin sərt qanunlarından qaçan, ona üşyan edən Arsenlə birləşir və onlar eyni taleyi – ölümü birlikdə qarşılmalı olurlar. "Hər zaman və hər kəs üçün dəyişməz olan bir həqiqət var: Həc kim öncədən taleyini, başına gələcəkləri bilmir; sadəcə həyat onu göstərir. Tale başqa necə ola bilərdi ki? O hər zaman belə olub. Dünyanın yaranmasından, cənnətdən qovu-

<sup>1</sup> Çingiz Aytmatov. Ana tarla. Seçilmiş əsərləri. İki cilddə, II cild. Bakı. "Öndər" nəşriyyatı, 2004, s.12

*lan –bu bir tale deyilmi?- Adəm və Həvvadan günümüzə qədər hər dəqiqə, hər saat, hər gün, hər əsr, hamımız üçün taleyin sirri, əbədi bir tapmaca olaraq qalmaqdadır*<sup>1</sup>.

Əsərdə yazılıçı get-gedə qloballaşan, kiçilən dünyada böyük sərmayələrin cəmiyyət üzərindəki hakimiyyətini, pulun gücü qarşısında əzilən insanın taleyini və onun məğlubiyətlə sonuclanan mübarizəsini təsvir etmişdir.

Çingiz Aytmatovun əsərdə gəldiyi qənaət budur ki, güc anlayışı vəhşi təbiətlə şüurlu insanların yaşadığı cəmiyyətdə eynidir. Hər iki aləmdə gücsüz, zəif olan məhv olmağa məhkumdur. Güclü gücsünün haqqını tanımır. Təbiətdə olduğu kimi insan cəmiyyətdə də güclü zəifə qalib gəlir, onu əzir. “*Tale əsərin hər iki qəhrəmanına qarşı oyun qurmuşdur. Təbii ki, onlar bir-birilərinin varlığından xəbərsizdir. Əksi mümkün ola bilərdi? Çünkü biri əhali sıxlığından, basıraq küçələrdən və kabab qoxan restoranların tüstüsündə boğulan milyonluq müasir şəhərdə, digəri isə six ardıc ağaclarının yetişdiyi, ilin altı ayının qarlarla örtülü olan yüksək dağların ayaq dəyməyən sərt qayalıqlarda yaşayirdı*

<sup>2</sup>.

Çünki zaman əvvəlkindən çox dəyişmiş, müasir dövrün təsləbləri, kapitalizmin meydana çıxardığı fiqurların pulunun qarşısında heç bir qüvvənin dayana bilməyəcəyi aydınlaşdır. Keçmişə, sənətə, xalqın tarixinə bağlı olan Arsen üçün mövcud şərtlərdə yaşamaq get-gedə imkansızlaşır. Əvvəller opera solisti olan Aydana Samarova “Əbədi gəlin” operasında baş rolu deyil, Ertaş Kurçal kimilərin restoranlarında bəsit musiqilər oxumağı seçir. Mövcud kapitalizmə boyun əyməyənlərin taleyi bəllidir. Arsen hər addımı ilə

özünü taleyin bu kədərli sonuna, Caabarsın mağarasına aparmaqdadır.

Ertaş Kurçal əvvəller zəif bir aktyor olsa da, kapitalizmin şərtləri onu varlı bir təşkilatçıya çevirmişdir. Arsenin əvvəl dost olduqları Ertaş Kurçala nifrətinin bir səbəbi sevdiyi qadın Aydananı onun əlindən alması ilə bağlırsa, digər ən əsas səbəb onun operada “Əbədi gəlin” ifa edəcək və arzularını gerçekləşdirəcək ifaçını sabun köpüyü kimi mahnı oxuyan solistə çevirməsidir.

Çingiz Aytmatov yaradıcılığına xas olan mif mətnlərinə, xalqın keçmişindən sözülbə gələn hekayə və rəvayətlərə istinad başlıca yer tutur. Əbədi gəlin əfsanəsini Arsen Aydanaya birlikdə səfər etdikləri vaxt danışır. Əfsanəyə görə, “*Yüksək dağların bağrında saxladığı bir kənddə çox yaraşılı, atlığıni vuran bir ovçu yaşayırımış. Bu gənc dağın ətəklərində yaşayan bir qızın aşağı olur. Ailələrinin xeyirduası ilə bu iki gənc nişanlanırlar. Yaxşı ovçu olan gənc qızın ailəsinə və nişanlısına dəyərli kürklər gətirirmiş. Onların xoşbəxtliyinə ətrafdakılar qıbtə edərlərmiş. Nişan gündündə adətə görə, atla dördnala çapan gəlini nişanlısı ona çatıb atdan düşmədən öpməliymiş. Ovçu oğlan bu adəti tam şəkildə yerinə yetirmiş və çay buna şahidlilik etmişdir. Pis niyyətli insanlar qızı qaçırmışlar. Kənddə dedi-qodu yayılmış ki, guya qız başqasına qoşulub qaçıb. Bunları eşitdikdən sonra gənc həyatdan küsərək dağlara çəkilmiş. Ancaq qız onu qaçıranların əlindən özünü hər şəyə şahidlilik edən çaya ataraq xilas olmuşdur. Nişanlısının kəndinə gələrək onun getdiyini eşitmış və ona səslənərək çağırılmış, səs gəlmədiyini görəndə, quşa çevrilib sevgilisini axtarmağa başlamışdır*

<sup>1</sup>.

<sup>1</sup> Чингиз Айтматов. Когда падают горы (Вечная невеста). Полное собрание сочинений в десяти томах. 5 том. Бишкек. Улу тоолар, 2018, с.262

<sup>2</sup> Yenə orada, s.263

<sup>1</sup> Чингиз Айтматов. Когда падают горы (Вечная невеста). Полное собрание сочинений в десяти томах. 5 том. Бишкек. Улу тоолар, 2018, с. 318-319

İnsanın quşa çevrilməsi motivi Çingiz Aytmatovun "Gün var əsrə bərabər" romanındaki "Nayman ana" əfsanəsində də vardır. Nayman Ana oğlu Jolaman düşmənlər tərəfindən qaçırılaraq manqurta çevirilir. O isə sahibinin əmri ilə anasını öldürür. Nayman Ananın başından düşən yaylıq quşa çevirilir və oğluna "Yadına sal kimlərdənsən! Kimin oğlusən? Adın nədir? Adın? Sənin atan Donenbaydır! Donenbay, Donenbay, Donenbay, Donenbay!..."<sup>1</sup>

Çingiz Aytmatovun əsərlərində tez-tez müraciət etdiyi müqəddəs simvollardan biri sudur. İki gəncin sevgisinə su şahidlik edir, yenə də gənc qız suya atılaraq xilas olur. "Ağ gəmi" povestində adsız uşaq babasının ona danışdığı Ana maral əfsanəsinə inanır. Orozqul tərəfindən babasının Ana maralı öldürülməsinə məcbur edildiyini görəndə balaca uşağıın bütün xəyalları və ümidi ləri puç olur. Beləliklə, özünün uydurduğu Ağ gəmiyə çatmaq üçün gölə atır. "Qi-yamət" romanında Həzrəti İsa və Avdi yuxularında suyu və analarını görülər. Bostonun dostu Ərnazar ölümdən sonra özünün İssik-göl sularına qovuşmasını istəyir. Boston Ağbərə, Gəncəş və Bazarbayı öldürdükdən sonra intihar etmək üçün gölə doğru gedir. "Su simvolu qurtarıcı, həyat verən ünsür olaraq əsərdə çıxış etməkdədir. Yazar qədimdən şüurraltında saxlanılan suyu tam yerində və yenidən doğuş obrazı olaraq istifadə edib. Həyatın geri döndərilməsi mümkün olmayan, təkrarsız axışı suların sırrı ilə görüşür. Suların çəkilməsi sə gələcək fəlkətlərdən xəbər verir"<sup>2</sup>.

Arsenin əmisi Bektur Ağa Sovet dövləti dağlıqlıdan sonra "Mergen" adlı şirkət quraraq ov işləri məşğul olur. Arsen də dayısına xaricdən gələn qonaqlarla bağlı sənəd,

tərcüməcilik işində köməklik göstərir. Tuyuq Carda ov ən çox pul gətirən iş hesab olunur. Bir gün dayısı iki ərəb şeyxinin qar bəbiri ovu üçün gələcəyini bildirir və Arsen təklifi qəbul edərək Tuyuq Cara gedir. "Taleyin sərr olması özü bir taledir"<sup>1</sup> fikri öz təsdiqini tapır. Arsen öz ayağı ilə həyatının real şərtlər daxilində sonuna doğru addimlayır. Sonda Arsen üşyan edir. Onları torpağına gələn, heyvanlarını öldürən ərəbləri ölkəsindən qovur. "Qulaq asın! Siz, xarici ovçular! Əmrimə qulaq asın! Meqafon Arsenin səsini dağlarda dalğalı yayırı. Əllərinizi qar bəbirlərindən çəkin! Rədd olun burdan! Heyvanlarımızı məhv etməyə icazə verməyəcəm! Rədd olun Dubaylarımıza, Küveytlərinizə gedin, müqəddəs dağlarımızdan uzaq durun! Bir də buralara addiminizi atmayın! Dərhal gedin, yoxsa haminizin sonu olacaq!"<sup>2</sup>

Beləliklə, başlanan silah səslərinin nəticəsində qar bəbiri Caabars və Arsen mağarada yan-yanan can verirlər. Tuyuq Carin müqəddəs hesab olunan qar bəbiri öldürməyə çalışınlara qarşı çıxməsi Arsenin öz həyatı hesabına başa gəlir. Doğrudan da, tale başqa cür necə ola bilərdi.

Əsərin sonunda Arsenin Tuyuq Carda tanış olduğu və sevdiyi Eles Caabarova onun "Öldürmək, öldürməmək" adlı hekayə mətnini oxuyur. Hekayə "Qana bulanmamış tək günəş qalacaq və at süvarisiz qaçacaq"<sup>3</sup> cümləsi ilə başlayır və Arsenin şəxsində Aytmatovun İkinci Dünya müharibəsi ilə bağlı münasibətini ifadə edir.

Çingiz Aytmatov qloballaşan dünyada, kapitalist münasibətlərinin mədəniyyəti, dəyərləri məhv etməsini qə-

<sup>1</sup> Чингиз Айтматов. Когда падают горы (Вечная невеста). Полное собрание сочинений в десяти томах. 5 том. Бишкек. Улу тоолар, 2018, с.262

<sup>2</sup> Yenə orada, s.460

<sup>3</sup> Yenə orada, c. 474

<sup>1</sup> Çingiz Aytmatov. Gün var əsrə bərabər. Seçilmiş əsərləri. İki ciddə, I cild. Bakı. "Öndər" nəşriyyatı, 2004, s.119

<sup>2</sup> Ramazan Korkmaz. Aytmatov Anlatılarında Ötekileşme Sorunu ve Dönüş İzlekleri. Grafiker Yayımları. Ankara: 2008, s.186

bul edə bilmir. Arsen Samançının dirənişi və sonunda ölümlə bitən taleyinin təsvirində yaziçı məhz bu məqama diqqət yetirmək istəyir. Eyni zamanda Aytmatov təbiətin mükəmməliyinə inanır. Bəşəriyyətin milyon illər boyu təkamülü nəticəsində yaşadığımız ekosistem formalasılıb. Çingiz Aytmatov təkamül zəncirinin zirvəsində dayanan insanın və onun şüurunun ekosistemə qarşı durmasını, onu məhv etməsinə qarşı çıxır. Yaziçı varlı ərəblərin dağlarda bəbir ovuna gəlməsini kapitalizmin vəhşi təzahürü kimi təsvir edir.

Kapitalist münasibətləri intellektualıq baxımından o qədər də inkişaf etməyən cəmiyyətlərdə əks təsirə malik olur. Mövcud dəyərləri dağıtmaqla mənəsiz boşluq yaradır. Çingiz Aytmatovun təsvir etdiyi modeldə yeni münasibətlər sistemi mədəniyyətin, sənətin inkişafından daha çox ona qarşı yönəlir, dağidıcı fəaliyyət göstərir. Ertaş Kurçal əsərdə həmin metamorfozaya uğramış gücün əksidir. Zəif aktyor varlı təşkilatçıya çevrilir. Ertaşın formalasdığı sel özü ilə istedadlı opera solisti Aydana Samarovanı, Arsenin arzuladığı “Ədəbi gəlin” operasını və nəhayət, Arsenin özünü də öz ağuşuna alaraq aparır. Arsen də bu baxımdan bir “Don Kixotdur”. Onun mübarizəsi taleyini müəyyənləşdirir.

Uşaqlıq illerində nənəsindən “Manas”ı öyrənən, qırğız çöllərini gəzən, gəncliyində zootexnik təhsili alan Çingiz Aytmatov üçün təbiət başlıca mövzulardan biridir. “Ağ yağış”, “Ana tarla”, “Əlvida, Gülsarı”, “Dəniz kənriyla qaçan alabaş”, “Gün var əsrə bərabər”, “Qiyamət” və digər povest və hekayələrində təsvir olunan cəmiyyət və təbiət münasibətləri özünün ən zirvə nöqtəsinə məhz “Ədəbi gəlin” romanında çatır. İnsan taleyi ilə qar bəbiri taleyini eyniləşdirir. Yaradıcılığına möhtəşəm fəlsəfi yekun vurur.

## 7. ÇİNGİZ AYTMATOVUN DRAMATURGIYASI

Sartrın fikrincə, insan bütün mənalarda həyatı seçməlidir, həyat bütün ziddiyyətləri, sevinci, kədəri və faciələriylə bir dərsdir, sınaqdır və bu sınaq dayanmadan, nəfəs dərmədən davam edir. Bu mənada tarix boyu bədii mətnlərdə ifadə planında texnologiyalar dəyişsə də, insan və onun taleyi ilə bağlı istiqamət dəyişməmişdir. Həmin talelələri birləşdirən və sosiumun mənafeyini ifadə edən ictimai məzmun bədii əsərin lokal və dünya miqyasında mövqeyini bəlləyən faktordur, bu olmadan əsər havadan asılı qalmış kimi görünür. Çingiz Aytmatov əsərlərində intəhasız qırğız-qazax bizqırında yaşayan fərdin taleyini, qayğılarından başlayaraq iyerarxik şəkildə bəşəriyyəti narahat edən, global miqyasda, bəzən də qalaktikanın sərhədlərini ötüb keçən, fantasmaqoriyaya (“Gün var əsrə bərabər” romanında Cazib günəşinə daxil olan Meşəlidőş planeti) qədər uzanan nəhəng konturları vahid kontekstdə oxucuya təqdim edir.

Çingiz Aytmatov yaradıcılığı ister milli çərcivədə qırğız və türk xalqlarının faktı kimi, isterse də bəşəri çərcivədə ictimai əhəmiyyəti, harda nə, necə olmağından asılı olmayaraq insanın yanında durması ilə seçilir. Yuri Lotman “Noviy mir”ə müsahibəsində bildirirdi ki, bütün mahiyyəti ilə indiyə aid olan hər şey elə indi ilə birlikdə ölürlər. Əlbəttə, əsl mətn yazılılığı dövrün ideoloji şərtlərindən, nəzəri-estetik görüşlərdən asılı olmadan yaşamaq hüququ qazanır. Nəzəriyyələr, cərəyanlar əlbəttə ki, elm adamlarının yaratdığı nəsnələrdir, əsl ədəbiyyat isə hər zaman bunun üzərində durur. Yaziçinin həyatı boyu yaşadıqları, müşahidələri onun yaradıcılığına səpələnib, əsərlərinin hər qətrəsində həmin həyat faktlarını, yaşantıları duymaq mümkündür. Bu yaradıcılıq aktı zaman və məkan sərhədlərini aşır, əbədiyyət qazanır.

Çingiz Aytmatovun yaradıcılığı janr baxımından çox cəhətlidir. Hər şeydən öncə o, nasirdir və dünyada roman, povest və hekayələrinin orijinallığı ilə dəyərləndirilib qəbul edilir. Buna baxmayaraq, bir çox ədiblərin yaradıcılıq taleyində olduğu kimi, bəzən onu düşündürən, bədii mətndə alt qatda ifadə olunan mətləblər haqqında şərh vermək ehtiyacı yaranır. Bu şərhlər janr baxımından müxtəlif səpkidə ola bilir. Çingiz Aytmatov dünyada baş verən qlobal dəyişmələr, bəşəriyyətin gələcək taleyi, eləcə də mənsub olduğu xalqın dünəni, bu günü və sabahı ilə bağlı qayğılarını özündə əks etdirən məqalələr, esselər yazmış, müxtəlif formatda çıxış və müsahibələr vermişdir. Təsadüfi deyil ki, Aytmatov qlobal problemlərin müzakirə olunduğu Beynəlxalq İssik-göl forumunun (1986) müəllifidir.

Çingiz Aytmatovun dramaturji yaradıcılığı da məhz bu səpkidədir, ictimai məzmunun dərinliyi ilə seçilir. Təbii ki, burada ədəbi növün imkanları da öz sözünü deyir. Dramatik növ resipyentlə birbaşa əlaqə üçün daha uğurlu platformadır və yazılıçı bu imkanlardan uğurla istifadə etmişdir. Təsadüfi deyil ki, Çingiz Aytmatov 25 ilə yaxın Qırız kinematografiyasına rəhbərlik etmiş, qırız kinosunun ən gözəl nümunələri məhz bu illərdə ekran taleyini yaşamışdır. Yazıcıının əksər əsərlərinin sujeti əsasında filmlər çəkilmiş, roman və povestləri əsasında dünyanın müxtəlif ölkələrində tamaşalar hazırlanmışdır.

Yazıcıının dram kimi yazdığı iki əsəri: "Fuji – Yama" və "Sokratı anma gecəsi" məlumudur. Hər iki dram əsəri müstərəkdir, dövrünü tanınmış fikir adamları, yaxın dostları ilə müzakirələrinin, diskussiyalarının bədii formatda təqdimati səciyyəsi daşıyır. Belə ki, "Fujiyama" pyesini qazax şairi və müətəfəkkiri Kaltay Məhəmmədcanovla, iki pərdəli tarixi-müasir "Sokratı anma gecəsi" dramını isə Çingiz

Aytmatov qazax şairi, dostu Muxtar Şaxanovla birlikdə qələmə almışdır.

**Fujiyama.** 1977-ci ildə yazıcının qazax dramaturqu Kaltay Məhəmmədcanovla birlikdə yazdığı "Fujiyama" və ya "Fujiyama dağında bir gün" adlı dram əsəri nəşr olunmuşdur. Fuji Yaponiyada yerləşən və buddistlərin müqəddəs saydıqları dağın adıdır. Onların inancına görə, hər bir buddist ömründə bir dəfə dağın zirvəsinə çıxaraq, Tanrıya ən yaxın olduğu nöqtədə bütün günahlarını etiraf edib təmizlənməlidir. Əsərin qəhrəmanları kolxozda kənd təsərrüfatı mütəxəssisi olan Dosbergen və arvadı coğrafiya müəllimi Almagül, tarix müəllimi Mambet və arvadı həkim Ənvər, elm adamı Yusifbəy, müxbir İsbəy və onun arvadı aktrisa Gülcən və onların məktəbdəki müəllimi Ayişə Apardır.

Dosbergen və Almagülün dəvəti əsasında keçmiş dostlar dağın ətəyində görüşüb keçmiş günləri ilə bağlı birgə xatırlarından danışırlar. Məktəb vaxtı beş oğlan olduqları halda, toplantıda dördü iştirak edir. Çünkü birinin satqınlığı nəticəsində şair Sabur onlardan uzaqlaşmışdır. Şair Saburun müharibə dövründə yazdığı və yalnız bu beş nəfərin yanında oxuduğu şeir onun taleyini müəyyənləşdirir. Kimin satdığı məlum olmasa da, şairi həbs edərək sürgünə göndərilər. Hətta müqəddəs dağın ətəyində belə heç biri bu günahını etiraf edə bilmir. Almagül tərəfindən şərti olaraq adlandırdıqları məkan öz funksiyasını icra etməyə başlayır. Halbuki, onlar başda bu inanca şübhəylə, hətta rişxəndlə yanaşırlar:

*"İsbəy: Əgər yanılmırımsa, hər inanlı buddist ömründə azı bir dəfə Fuji-Yamaya çıxar; yaşadıqları ilə bağlı Tanrıya ürəyini boşaldarmış. Başa düşdüyüñüz kimi, indiki dillə Tanrıya hesabat verərmiş.*

*Dosbergen: Dindarlıq! Bilmirəm ki. Tanrıya inanınlar nələr uydurmur ki!*

*Mambet: Dayan, məsələ dindarlıqda deyil. Dinin bununla əlaqəsi yoxdur. İnsanoğlu ömründə bir dəfə də olsun vicdanıyla baş-başa qalmaq, həyatın səs-küyündən uzalaşmaq istəyir, o qədər.*

*İsabəy: İnsanlar Fuji-Yamaya hər halda özləri ilə danışmaq üçün çıxmırlar. Məqsəd Tanrıya şükranlarını bildirməkdir. Tanrı qatı yüksəkdir; insanlar qarışqa kimi, həşərat kimi ora dırmaşırlar. Yazıqlar, bədbəxtlər günahlarının bağışlanması diləyirlər beləcə. İnsanın varlığının gizliliyi məhz burdadır!<sup>1</sup>*

Pyesin süjet xəttində şair Saburun satqınlıq nəticəsində başına gələnlər əsas yer tutur. Hər biri ali dəyərlərin daşıyıcısı olduğunu iddia etsə də, bir-biriləri ilə sərt dialoqları onları ifşa edir. Çingiz Aytmatov Saburu kimin satlığına axıra qədər aydınlıq gətirmir. Sabur müharibədə qələbənin elanına az qaldığı, qoşunların Avropaya daxil olduğu bir dövrdə “Təhlükə zəngləri susar-susmaz” adlı şeir yazmış, müharibəni lənətləmişdi:

*Təhlükə zəngləri susar-susmaz  
Ölənlərin kölgələri düzleşəcək,  
Görünməz qələbəlik halında  
Səssizcə yanımıza yaxınlaşacaq.  
Onlara mən nə deyəcəm?  
Bu savaşda ölənləri  
Hansi xoş sözlərlə  
Hansi xoş sözlərlə ovudacam?<sup>2</sup>*

<sup>1</sup> Cengiz Aytmatov. Fuji-Yama. İstanbul, Cem yayinevi, 2011, s. 211-212

<sup>2</sup> Yenə orada, s.224

Dostu Mambet şeiri zamana uyğun olmadığını qeyd edərək Saburla mübahisə etmiş, hətta dalaşmışdı. Lakin üzərindən illər keçidkən sonra bunun peşmanlığını yaşayırıdı. “O, insanoğlunun içindəki sonsuz və uca gerçəyi anlatmağa çalışırıdı. Saburun gücü də, gücsüzlüyü də onda idi...”<sup>3</sup>

*İsa Hüseynov vicdanı dinin hamısı hesab edirdi<sup>4</sup>. Çingiz Aytmatov “Fujiyama”da daha irəliyə gedərək belə qənaətə gəlir: “Tanrı bütün insanların inandığı, bütün dünyanın bel bağladığı vicdanıdır insanoğlunun... ”<sup>5</sup>*

Çingiz Aytmatov pyesdə sovet dövlətinin elmin özünü ideologiyasına qurban verməsi ilə bağlı məqama toxunur. Əsərdə Yusuf Tatayeviçin “Ölkənin cənub bölgələrində xalqlararası əməkçiliyin tədrisi” mövzusunda yazdığı dissertasiya sadəcə statistik məlumatlardan ibarətdir. Tarix müəllimi olan Mambet Yusifbayı tənqid edir: “...İki vur iki, dörd etməsi qədər aydın məsələ. Ancaq, burada sənən elmə verdiyin töhfəni başa düşmədim.... Vurma cədvəlinin elm və sənət deyə təqdim etməyə gərək yoxdur”<sup>6</sup>

Əslində Saburun sürgünə getməyinin səbəbi onun yüksək istedadı və bacarığı idi. Dostları bu bacarığını qısqandıqları üçün onu satmışdır. Aralarında mübahisə zəminində davam edən dialoqlarda onların xarakterlerinin nəqis tərəfləri üzə çıxmaga başlayır. Məlum olur ki, İsabəyin müharibə dövründə Ayışə müəllimlərinə yazdığı məktublar belə pafoslу və saxtadır. İsabəy həyatı məhv olmuş dostu Saburun kitabını çap etməyi ona görə boynuna götürür ki,

<sup>1</sup> Cengiz Aytmatov. Fuji-Yama. İstanbul, Cem yayinevi, 2011, s.241

<sup>2</sup> Şəmil Sadiq. İsa Müğanna ilə səhbətim. İsa Müğanna. Ölümündən sonrakı həyat. Bakı, “Hədəf” nəşrləri, 2014, s. 36

<sup>3</sup> Cengiz Aytmatov. Fuji-Yama. İstanbul, Cem yayinevi, 2011, s. 212

<sup>4</sup> Yenə orada, s. 228-229

internatın 40 illiyi ilə bağlı təşkil olunacaq sərgidə onun şeirləri də təqdim edilsin.

Əsərin sonunda Çingiz Aytmatov baş verən bir hadisə ilə bağlı obrazlarının hər birinin xarakterini tam şəkildə aşkarla çıxarmış olur. Məlum olur ki, ötən gecə içki içdikdən sonra İsaməy, Yusif və Dosbergenin yarışa çıxaraq dağdan aşağı atdıqları daşların biri çoban arvadının başına dəyib və qadın ölüb. Polis meşə gözətçisini onların yanına göndərib heç bir yerə getməmələrini tələb etsə də, onlar bir bəhanə uydurub aradan çıxırlar. Sona yalnız Mambet, Almagül və Dosbergen qalır. Saburu satan qaçanlardan biri idi.

“Fujiyama” dramı Çingiz Aytmatovun insanlığın gələcəyi ilə bağlı narahatlıqlarının ifadəsidir. Hekayə, povest və romanlarından fərqli olaraq yazıçı pyeslərində sanki bir Manas, Dədə Qorqud kimi çıxış edir. Xalqının və ümumiyyətdə bəşəriyyətin xilası naminə, insanlığın əsas məziiyyətləri ilə bağlı düşüncələrini daha qabarlıq şəkildə ifadə edir.

**Sokrati anma gecəsi.** 1988-ci ildə yazılan “Sokrati anma gecəsi” dramı Çingiz Aytmatovun 70 illik yubileyi ərəfəsində, 1998-ci ildə Qırğızistanda tamaşaşa qoyulmuşdur. Maraqlı məqam ondan ibarətdir ki, dram əsəri iki il sonra, 2000-ci ildə Azərbaycan Akademik Dram Teatrında nümayiş olunmuşdur.

Eramızdan əvvəl 4-cü əsrə yunan alimi Ksenofant “Sokrat haqqında xatirələr” kitabını yazmışdır. Adın assosiasiyası baxımından Çingiz Aytmatovun dramını həmin əsərlə və ya böyük filosofun həyatı ilə əlaqələndirmək mümkündür. Ancaq əsərin başlanğıcında tamamilə başqa mətləblərin olduğu aşkar çıxır, Sokrat dostlarının belə adlandırdığı dövrün görkəmli rejissoru Talmasdır və dostları görüş gününü onun xatirinə “Sokrati anma gecəsi” adlandırmışlar.

Hər iki müəllif – Çingiz Aytmatov və Muxtar Şaxanov dövrün görkəmli ziyalıları kimi əsərdə qazax-qırğız elinin milli məsələri, ortaq tarixi keçmiş və gələcək qayıqlarından danışırlar. Bu baxımdan sanki müasir Manas, Dədə Qorqud funksiyasını icra etmiş olurlar. Dram milli səciyyə daşıyır və bazar iqtisadiyyatına keçid nəticəsində sürətlənən mənəvi aşınmadan və tarixdə baş verən hadisələrə istinad edərək bu vəziyyətdən çıxış yollarından söz açır. Almata yaxınlığındakı dağın ətəyində toplanan müzakirə iştirakçıları qazax-qırğız elinin müasir vəziyyəti, tarixi və gələcəyi ilə bağlı müzakirələr açırlar.

“Sokrati anma gecəsi” iki bilgin insanın qayıqlarının dramatik dildə ifadəsidir. Maraqlıdır ki, dramda müəlliflərin özlərinin prototipləri yazıçı Cinet (Çingiz Aytmatov) və şair Murad (Muxtar Şaxanov) iştirak edirlər. Pyesdə müasir dövrün hadisəleri ilə bərabər, ideyanın məğzini açmaq üçün müxtəlif tarixi dövrlərə ekskurslar olunur. Bəzən bu ekskurlar hər hansı tamaşadan hissənin səsləndirilməsi (Sokratın danışlığı), bəzən isə obrazın dilində hər hansı tarixi hadisənin nəql olunması şəklində ifadə olunur. Göründüyü kimi, Çingiz Aytmatovun müstərək şəkildə dram əsəri qəleğmə alması sırf janr xüsusiyyəti, bədii mətləbin ifadə üsulu ilə bağlıdır. Maraqlı sayıyla biləcək başqa bir cəhət isə hər iki pyesin müəlliflərindən birinin nasır, digərinin şair olmasınadır. Bu, bir tərəfdən eyni mətləbin müxtəlif “dillərdə” ifadəsini nəzərdə tutursa, digər tərəfdən türk eposunun strukturuna qayıdışı şərtləndirir. Yəni, bütövdən qopan damlalar bir dövrə başa vurulduğandan sonra yenidən ona qovuşur, onu yeni məzmunla zənginləşdirir, başqa sözlə, əsas dəyər daşıyıcısı xalqdır, ondan nə qədər uzaqlaşsan da, qovuşmaq, qayıdış ehtimalı bir o qədər güclənir. Və bu proses qlobal rakursdan heç də uzaq deyildir, onun içindədir. Bu mənada Çingiz Aytmatov bu mətnlərində qırğız xalqının,

qırğız insanların timsalında dünyanın keçdiyi tarixi sınaqları göstərir, özünə qədərki dünya ədəbiyyatının təcrübəsini ümumiləşdirməyə çalışır.

Pyesdə ümumi ideya Mindövlət (Dövrünün varlı biznesmenlərindən biridir) – Sokrat (Teatrı bağlanmış rejissor) qarşılumasında açıqlanır. Mindövlət dövrünün şərtlərini yaxşı bilir və ona görə davranışır. Onun bir fikri var: "Qarşında böyük bir qayə var. Onun uğrunda timsahı sevər, ilanı öpər, tülüylə qardaş olaram". Sokrati isə daha çox Mindövləti qalib edən kapitalizmin əzdiyi, məhvə sürükədiyi sənətin taleyi düşündürür.

Əsərdə Aliyənin "Bazar iqtisadiyyatı və mənəviyyat" adlı dissertasiyası əsasında çağdaş kapitalist düzən və millimənəvi dəyərlərin qorunub – saxlanması məsəlesi müzakirə olunur. Bu süjet parçası yazardının "Əbədi gəlin" romanından gəlir, onu təkrar etmir, əksinə oxşar mətn fraqmentinin mənasını vurğu altında saxlayır. Jurnalist Arsen Samançın sevdiyi Aydananın səhnədə "Əbədi gəlin" operasını ifadə etməsi üçün çalışır. Ortaya Mindövlətin daha yırtıcı forması Ertaş Kurçal çıxır və Arsenin arzularının üzərindən xətt çəkilir, Aydana "Əbədi gəlin" operası əvəzinə, restoranda ara musiqiləri fadə edən müğənniyə çevrilir. Zirvəyə can atan insanın birdən həyatın dibinə düşməsi faciəvi ovqat yaradır. Bu isə əsərin faciəvi kolliziyasını şərtləndirir.

Pyesdə ilk ekskursu Sokrat edir. O, tamşaya qoyduğu utopik səciyyəli əsərdən dəliqanlı Gəncin yuxuda Ümid, daha sonra Qayğı ilə dialoqunu səsləndirir. Müəlliflərin şair və yazar olması əsərin mətninə sirayət edir, həm quruluşu, həm də ideya-məzmun baxımından pyes "Kitabi Dədə Qorqud" u xatırladır. Pyes başdan-başa nəsrələ nəzmin növbələşməsi üzərində qurulub. Məlum olur ki, dəliqanlı gənc yol verdiyi xətaların, biganəliyinin ucbatından xoşbəxtliyini itirib, Qayığının məzəmmətinə tuş gəlib.

*Söylə, yadindamı ağ örپəkli anan,  
Öləcəyini hiss etdiyi zaman,  
Sənə çörək bişirdi arpa unundan.  
İstədi bilməyini torpağın qiymətini.  
Amma... ağız büzüb bulud kimi doldun:  
Dedin nəyə gərək bu qara çörək?  
Rədd etdin o dadlı gözəl neməti,  
O gündən itirdin xoşbəxtliyini...<sup>1</sup>*

İndi axtardığı xoşbəxtliyi o çoxdan itirib. Bu o zaman baş verib ki, Öləcəyini hiss edən anasının arpa unundan hazırladığı çörəyi geri çevirib. Xoşbəxtlikdən məhrum olan Gənc ikinci yuxusunda Qayğı ilə üz-üzədir:

*Bəli, qarşılaşırıq hər axşam, hər səhər,  
Bilirəm ürəyində var böyük kədər.  
Üz-üza gəlsək də, sən məni unutmusan,  
Qəribə maxluq kimi, sən yatmışan.  
Cahana yayılıb mənim şöhrətim,  
Çöldə, dağda, dənizdəydim hər zaman.  
Ey igid indi məni tanıdım?  
Adımı söyləyim: adım Qayğı!<sup>2</sup>*

Mətndə gerçekliklə fiktivlik bir-birilə dialektik vəhdət təşkil edir. Frideman bədii mətndə təhkiyənin həqiqiliyi məsəlesi barədə bəhs edərkən yazırı: "Dramatik mənada hal-hazırda baş verən hadisə "həqiqidir". Epik mənada nəql olunan hadisə yox, təhkiyənin özü "həqiqidir". Əsərdə söhbətin iştirakçılarının ekskursları əsər içində əsər təsiri

<sup>1</sup> Cengiz Aytmatov – Muhtar Şahanov. Səktarı anma gecəsi. Ankara. Bilgi yayınları, 2000, s.24

<sup>2</sup> Yenə orada, s.27

bağışlayır. Bu, Aytmatov yaradaıcılığına xas xüsusiyyətdir. Əsas mətləbi izah etmək üçün yazıçı bəzən diaxron şəkildə mətnə alt kontekstlər əlavə edir. Əsərin ideyası həmin süjetləri bir mərkəzdə birləşdirir.

Sokratın tamaşasından verilən hissə ilə müəlliflər əsər içində əsərdən bəhs edirlər. Ümidini itirən insanın qayğı ilə qarşılılaşması əsəri gerçəklilikdən, həqiqət payından biraz da uzaqlaşdırır. Növbəti ekskurs yaxın tarixə - sovet imperiyasının dağılması ərərəfəsi, 1986-cı ildə Qazaxistanda baş verən Jeltoksan hadisələrinə edilir. Jeltoksan adlanan hadisələr zamanı sovet rəhbərliyi dinc əhaliyə qarşı qırğın törətmüşdür. Muxtar Şaxanov xalqına qarşı törədilən həmin hadisələrdə iştirakçı olmuşdur.

Məlum olur ki, onların yaxın dostu Ağqanad həmin hadisələr zamanı öldürülmüşdür. Ağqanadın xəstəxana həyatı və onun Aliyəyə qarşı məhəbbəti və son arzusu poetik çalarlarla Sokratın dilindən ifadə olunur. Müəlliflər xalqın azadlığı naminə gedən prosesləri Ağqanadın taleyi fonunda təsvir edirlər. Dostları Ağqanadın söylədiyi şeiri yada salıb onu təkrar edirlər.

*Sevda hicrandır, sevda hicrət,  
Eşqə inanmayan bədbəxtidir, bədbəxt  
“Sevgi yoxdur” deyənin gözləri kordur,  
Nə qəlbi, nə hissi, nə duyğusu vardır.  
İnsanlıq cəsarətdir, ürək yaşar,  
Sevda məhəbbətdir, ürəkdə yaşar...  
Əzabsız eşqə “bir heçdir” deyin  
Nağması olarmı sədəsiz neyin?<sup>1</sup>*

<sup>1</sup> Cengiz Aytmatov – Muhtar Şahanov. Sokarı anma gecəsi. Ankara. Bilgi yayınları, 2000, s.43

Əslində müəlliflərin toxunduğu nöqtələr geniş kontekstdə türk xalqının tarixində açar nöqtələrdir. Bayaq qeyd etdiyimiz kimi, əsər içində əsər xarakteri daşıyan bu parçalar sujetin əsasında duran ideyaya xidmət edir, ictimai məzmunu zənginləşdirir.

Söz şair Murada veriləndə o tarixin daha dərin qatlarına, Çingiz xanın qoşunlarının Otrar şəhərini ələ keçirilməsi ilə bağlı hadisələrə ekskurs edir. Ümid – Qayğı, Ağqanad və onun milli mübarizə dostları – işgalçi sovet qoşunu kimi dialektik ziddiyyətlərin davamını burada Çingiz xan – Xeyir xan qarşıdurmasında görürük. Qəhrəmanlar sadiklik və xəyanət arasında seçim qarışısındadırlar. Modernist estetikanın prinsipinə uyğun olaraq qəhrəman situasiyada öz xislətini ifadə edir.

Çingiz xan dünya hərb tarixinin ən qəddar hökmardarlarından biri sayılır. Onun həyatı və hərbi səfərləri ilə bağlı bir çox hekayə və rəvayətlər olmuşdur. Cengiz Aytmatov “Çingiz xanın ağ buludu” povestində böyük sərkərdə ilə bağlı əfsanəyə istinad etmişdir. Eyni zamanda Muxtar Şahanovun “Çingiz xanın səhv'ləri” əsərində Çingiz xan obrazı iştirak edir.

Çingiz xanın oğlu uzunmüddətli mühasirədə saxlamasına rəgmən Otrar qalasını ala bilmir və atası buna görə onu məzəmmət edir. Qaraşoku adlı sərkərdənin xəyanəti nəticəsində qala alınır. Növbəti səhnədə qalanın cəsur xanı Xeyir və xəyanətkar Qaraşoku Çingiz xanın qarışısında durur. Çingiz xanı adil addım atır və xəyanətkarı cəzalandırmaq üçün Xeyir xana həvalə edir. Baxmayaraq ki, Qaraşoku cəza deyil, etdiyinin müqabilində Çingiz xandan tərif gözləyirdi.

Eyni motiv Çingiz xanla bağlı çəkilmiş filmdə də vardır. Hələ tayfa başçısı kimi vahid dövlət uğrunda mübarizə apararkən onun əsas rəqibi Camuqanın sirlərini ona çatdı-

ran iki sərkərdəni Çingiz xan öldürməyi əmr edir. Halbuki, bu sırların nəticəsində o əsas düşməninə qalib gələcək və vahid dövləti quracaqdi. Burada diqqət xarakterdəki naqışlıkdən gedir. Çingiz xan haqlı idi, bu gün ən sadıq hökmadırını satan sabah onu da sata bilər.

Buna baxmayaraq, ümid hələ ölməyib, xalq hələ tükənməyib. Qoca Kariyanın Xeyir xanın övladını gizlədə bilib və beləliklə hələ gələcəyə ümid var. Çingiz Aytmatov yaradıcılığına xas olan mifizm süjet xəttində özünü bürüze verir. Belə ki, “Ağ gəmi” povestinin məğzini təşkil edən Ana maral əfsanəsində düşmənlər tərəfindən bir xalq qırılır. Yalnız ana maralın xilas etdiyi iki uşaq sayəsində xalq yenidən artıb-çoxalar. Yaxud “Qiyamət” romanında dünyanın sonu o zaman gəlir ki, əsərdə (beləliklə həmin modeldə dünyada) sonuncu oğlan uşağı və son xilasedici qurd öldürülür. Qoca Kariyanın Xeyir xanın oğlunu xilas etməsi Otrardakı xalqın gələcəyi üçün işiq, ümid rəmziidir. Çingiz Aytmatov yaradıcılığına xas olan keyfiyyət, yaradıcılıq aktının dünyada insan nəslinin məhvəndən xilas etmək cəhdidən dərklə olunması bu əsərdə özünü göstərir.

*Ölkələr, diyarlar döndülər küllə...  
Yeddi əsr keçdi həmin zamandan,  
İllərin köpüklü xırçın sularından.  
Adını araşdırıdım sənin Xeyir xan!  
Ey mərd ulu babam duyдум səsini,  
Tarixlər yandıran od nəfəsini.  
Bil, arzun ölmədi sağ ol, ey babam,  
Qurtulan oğlunla edir davam.  
O məgrur qövmin övladıyam mən,  
İlk duamdan bu günə qədər,*

*Mən sağamsa, sən də ölməmisən,  
Zəfərlər qazandıq fatehlər fatehisən.<sup>1</sup>*

Nəhayət, sonda yazıçı Çinet daha qədimə, Hun dövrünə ekskurs edir. Qədim dövrdə Hunların çinlilər tərəfindən assimiliyasiya cəhdləri ilə bağlı müxtəlif tarixi faktlar, eyni zamanda əfsanə və rəvayətlər məlumdur. Qədim türk yazılı mətnlərində Tonyukukun hökmdarı Bilgə xaqana məsləhəti məlumdur. Göytürk tarixinin tədqiqatçısı Ahmet Taşagil Çin mənbələrinə istinadən yazır: “*Türk sayca çox az idi, daha doğrusu çinlilərin yüzdə biri qədər deyildilər. Buna baxmayaraq çinlilər savaş meydanlarında məglub edilirdi. Sular və otlaqlar izlənilir, bir yerdə davamlı yerləşmirdilər. Ovculuq önəmli peşə idi, dolayısı ilə praktik olaraq savaşa hazırlıqlı olurdular. Gücləri çatanda hücum edib yağmalayır, çatmayanda isə qaçıb meşələrin, dağların arasında gizlənirdilər*”.

Türklərin oturaq həyataya keçməsi ilə bağlı fikrinə vəzir Tonyukuk qarşı çıxır və bildirir ki, bu halda onlar özlərindən qat-qat çox çinlilər arasında əriyib yox olacaqlar. Burada isə hökmdar Tanrıqut özü də bilmədən xəyanətin içindədir, çinlilərlə olan nıgah və onlarla qohumluqları getdikcə milli özünəməxsusluqdan uzaqlaşdırılmış, yad təsirə salmışdır. Bu təsir getdikcə artmaqdadır. Tanrıqut isə bunun fərqlində belə deyil. Hətta qaynatasının təklifi ilə çinli qadından olan oğlunu onun nəzarəti altında çinlə sərhəd olan əsas torpaqlara rəhbər təyin etməyə belə razılaşır. Gündərin bir günü onu Tanrıqut – ölkənin rəhbəri vəzifəsinə təyin edənlər onun qarşısında peydə olur, sanki qəfil yuxudan ayılır. Amma artıq gecdir və cəza mexanizmi işə düşmüştür.

<sup>1</sup> Cengiz Aytmatov – Muhtar Şahanov. Soktarı anma gecəsi. Ankara. Bilgi yayınları, 2000, s.59

*“Sənə böyük bir məqam verdik, Tanrıqut. Fəqət sənin hunlara yaxşılıqdan çox pisliyin dəydi. Kim idik və indi kim olduq? Rəhbərliyinlə böyük Çinə hücum etdik, qalib gəldik. Amma görünür ki, işgal etmək məğlub etmək mənasını vermir. Hakim və qalib sayılsan da darmadağın ola bilərsən. Çinlilər səni necə tələyə saldılar? İlk öncə Tanrıqutu tərifləməyə başladılar. Sonra ərməğanlar verib rüşvətə öyrətdilər. Sonra yavaş-yavaş bu ilanı (çinli qadın nəzərdə tutulur) yatağına saldılar. Xalq yerində deyib “qızıl mələyi də yoldan çıxarar.*

*Sən xalqı vətən sevgisindən, dilindən, adətlərindən uzaqlaşdırın.*

*Sən xalqımızın tarixini, soyunu, yurdunu unutdurdu.*

*Sən hunlarda olan mərdliyi, insanlığı, vəfani tüketdin.*

*Sən aslanı pişiyə, qaraltı sərçəyə, ceyrani eşşəyə, da-hini miskinə çevirdin”<sup>1</sup>.*

Yazıcı bu məqamda da xilas yolunun bağlanmadığını, ümid işığının sönmədiyini gösterir. Tanrıqutun hunlu qadından olan oğlu Almas əslində canavarlar tərəfindən aparılmışdır. Sağ qalan oğlan övladı burada nəslin, yaxud bütövlükdə dünyanın xilasına ümidişlerin qaldığını gösterir.

Bədii ədəbiyyat ictimai statusu ilə xalqın yanında durur, onun dünənini, bu günü yaşamanının və gələcək qayğılarının ifadəcisinə çevrilir. Həyat gerçəkliyi ilə bədii nəsrin daxili qanuna uyğunluğunun (fiktivliyin) kəsişməsində yaranan başlıca ideyanın, yazıçı təfəkkürünün ifadəcisi kimi meydana çıxan bədii nümunə insanı düşündür, bəzən qayıqlar aləminə qərq edir, onu bildiyi və bilmədiyi həqiqətlər haqqında düşünməyə vadar edir. “Sokratı anma gecəsi”

pyesi iki xalqın: qazax və qırğız elinin dünəni, bu günü və gələcəyini tarixi nümunələrlə göstərən dram nümunəsidir. Əsərin müəllifləri Çingiz Aytmatov və Muxtar Şaxanov status etibarilə bu mövzunu, ideyanı ifadə edə biləcək iki bilgin, ziyalı insandır. Əsərdə tarixi sınaqlardan, tarix boyu baş verən olaylardan dərs almağın vacibliyi önə çekilir.

<sup>1</sup> Cengiz Aytmatov – Muhtar Şahanov. Sokratı anma gecəsi. Ankara. Bilgi yayınları, 2000, s.81-82

## 8. ÇİNGİZ AYTMATOVUN POEZİYASI

Çingiz Aytmatovun qəhrəmanları taleyi ilə təbiətə bağlıdır, təbiətin içindədirler və ondan ayrılmayıblar. Onlar çətinə düşəndə təbiətdən kömək umur, ona sığınırlar. Çünkü bu mühit yazıçıya insanı tanıtmaqla qalmır, eyni zamanda oxucunun bu yaradıcı mühitə “daxil olmasına” şərait yaratır. Aytmatov nəsrinin alt qatlarında çağrı, dua xarakteri var. Bu, bir tərəfdən dilin zəngin şifahi qatı, bu laylarda hifz edilən sırlı nəsnələrlə bağlıdırsa, digər tərəfdən onun böyüdüyü çöl mühiti, ab-havasının təsiridir. Çöl mühiti hər zaman ilahi mətnlərin qaynağı olub. Çingiz Aytmatovun roman və povestlərində də poeziya elementləri güclüdür. Bəzən əsərlərində poeziya ilə nəşr bir-birinə qovuşur, məraqlı keçidlər baş verir. Ancaq bəri başdan bir cəhəti qeyd etmək lazımdır ki, burada söhbət xalis nəşr üçün yad olan dilin poetikliyindən yox, müəllifin çözüyü mətləblərin hansısa məqamda qovuşub fəlsəfi-poetik aura yaratmasından gedir, yəni, təhkiyə boyunca xalis nəşr dili və düşüncəsi ilə çözülən mətləblər oxucunun şüurunda müəyyən fasilələrlə “poeziya” şəklində doğulur, təhkiyə strategiyasının qurduğu “oyunlarla” adı keçən poeziyanın kənar müstəvidə görüşüb qovuşması sayesində nəşr mətni gerçəklilikdəki əşya və hadisələri başqalaşdırır və bu, insan xislətinin ən düzgün formasına çevrilir. Başqa bir qeyd edilməli önemli fakt isə təhkiyə massivini “zəbt edən” mifoloji “fiqurlarla” oyundur. Mifoloji qat real hadisələrin içindən və əksinə keçir, məsələ reallığı “söndürmək”, onun ziyasını azaldıb mətləbi mifoloji keçmişin diliylə anlatmaq yox, hər iki qütb arasında bəzən şəffaf, bəzən də keçilməz lay yaratıb ortaya hər iki qütbə dair suallar yaratmaqdır.

Yazıcının “Dəniz kənarıyla qaçan alabaş” povestində Mılğın dənizə çökən dumanın çəkilmədiyinə görə külək

şamanını qarşıyır, balaca Kirisk Göt siçandan su istəyir, Aququq quşunun ona yardım edəcəyinə inanır, Ulu Alabasıını axtarır, küləyi, ulduzu, dalğaları adlandırır. Mifdən, şifahi bədii düşüncədən, “Manas”dan qidalanan Aytmatov yaradıcılığında insan hələ müasir cəmiyyətlə təbiətin arasında seçim qarşısındadır. Yazıcının arzusu insanın təbiətə vəhdətdə qalmasındadır.

*Ulu Balıq-qadın, harda üzürsən?  
Sənin isti bətnin-həyat mənbəyi,  
O isti bətnindən törəmişik biz –  
Dəniz kənarında göz açmışıq biz<sup>1</sup>.*

İnsan həm də yaradıcıdır. Yunq yazdığı kimi: “Kimi-yaçılardın fikrinə görə, təbiətin yarımcıq qoyduğunu sənət tamamlayırdı. Mən, yəni bir insan, gizlin bir yaradıcılıqla dünyaya obyektiv mövcudluq qataraq onun qüsursuz damgasını vurmuşdum. Deyilənə görə, belə bir davranışlı ancaq Yaradan edə bilər... İnsan yaradılışın tamamlanması üçün vacibdir. Çünkü insan ikinci bir yaradıcıdır və dünyaya obyektiv varlığını sübut edən də məhz odur”. Bu fikirlər Aytmatov nəsrinin xarakterinə tam uyğun gəlir və onun nəşr əsərlərindəki mətləbin çözülmə mexanizmi, təhkiyənin spesifikasiyi və sair məhz bu keyfiyyətlə bağlıdır. Aytmatovun poeziyasında isə həmin “iştirakçılıq” sadəcə bəyan edilir, sırlar mətnlərin ən alt qatlarına çökür, onlara edilən işaretlər insan ruhunun tükənməzliyini bildirir.

Çingiz Aytmatov yaradıcılığının əsas istinad nöqtələsindən biri, bəlkə də birincisi, heç şübhəsiz ki, qırğız eposu “Manas” və qədim folklor və mif mətnləridir. Uşaqqən nənəsindən dinlədiyi həmin mənbələri yazıçı çox sonralar pe-

<sup>1</sup> Çingiz Aytmatov. Dəniz kənarıyla qaçan alabaş. Seçilmiş əsərləri. İki cilddə, I cild. Bakı, “Önder” nəşriyyatı, 2004, s.315

şəkarcasına tədqiq etmiş və yaradıcılığında həmin mətnlərdən ustalıqla yararlanmışdır. Xüsusilə, "Manas" eposunu yaziçi özünün müəllimi adlandırmışdır. O, özünün "Qədim qırğız ruhunun zirvəsi" adlı məqaləsində dastanın mahiyyətini aydın şəkildə ifadə etmişdir. "Onun damarlarında gəzən ideal, bəşəriyyətin doğusundan bu yana, insanı gah məhv edən, gah sevindirən, gah araşdırma və ideal şövqü verib yorğun insana qol-qanad olan, qüvvət və nəfəs verən əbədi, ölümsüz ideyadır".

Çingiz Aytmatovun şeirləri onun geniş miqyaslı yaradıcılıq palitrasında özünəməxsus yer tutmaqdadır. Bəzən romanlarının içində, bəzən də ayrı-ayrı tədbirlərdə səslənən şeirləri təbiətə səslənən şamanın dualarını xatırlatmaqdadır. "Əkinçinin nəgməsi", "İssik gölə həsrət", "Fırtınaya səsləniş", "Dağ keçidində", "Ulduza" şeirləri müasir poetik nümunələr olsalar da, hardasa mif mətnlərini də xatırladır. Yaziçı insanlığın keçmişinə, onun daha təmiz inaclarının mövcud olduğu çağına ekskurs edir. Bu şeirlərdə hələ də insanlar torpaqların hamisi Babadiyxani, yağışı, küləyi, dağların ruhunu, ulduzu köməyə çağırırlar.

"Əkinçinin nəgməsi" Çingiz Aytmatovun nəşr yaradıcılığındaki mətləblərin kiçik həcmdə poetik əksidir. Yaziçinin qəhrəmanı əkin sahəsi boyu addimlayır və toxumu torpağa səpir. İlk baxışdan adı görünən bu prosesdə qəhrəman insan xarakterinə, insanlığa aid olan ali dəyərləri təcəssüm etdirir. O toxumdan cücerəcək məhsulun bol olmasını torpaqların hamisi sayılan Babadiyxandan isteyir. Ovuc – ovuc sağa, sola səpdiyi toxumdan bol məhsul üçün Babadiyxana müraciət edir və kimsəsiz yetim uşaqlara, tənha qocalara, qonşu diyarlarda ac qalanlara, səyyahlara, torpaq gəzən, sürünen, uçan həşərat və heyvanlara, nəhayət, hamiya – sənə, mənə, ailəyə, uşaqlara pay bölmər. Yaziçinin qəhrəmanı həm də zəhmətkeşdir. O, Yedigeyin, Mömin Baba-

nın, Tinaliyevin varisidir. Burada təkcə sınıf olaraq zəhmətkeşlik deyil, xaraktercə, düşüncə baxımından zəhmetkeşlikdən söhbət gedir. Bu, o insanlardır ki, onlar dünyanın yükünü ciyinlərində daşıyırlar. Yaziçi "Gün var əsrə bərabər" romanının Ön sözündə Yedigey obrazını xarakterizə edərkən yazar: "Boranlı Yedigey təkcə öz təbiəti və məşğulliyət tərzinə görə zəhmət adamı olaraq qalmır. O, ruhən zəhmətkeşdir. Ruhən zəhmətkeş adam isə həmişə düşünür, özünə suallar verir".

"İssik gölə həsrət" şeirində yaziçi doğulduğu qırğız çölünün incisi olan İssik gölünü tərif edir. Dünyanın nadir göllərindən biri olan İssik gölü yaziçinin yaziçiliğində mühüm yer tutmaqdadır.

"Fırtınaya səsləniş", "Dağ keçidində" və "Ulduza" şeirləri də təbiətə yalvarış, fəvqəl güclərin köməyə çağırış motivi əsasında yazılmışdır. Çingiz Aytmatov insan şəxsiyyətinin ölçüsünü zəhmətə olan münasibəti ilə qiymətləndirir. Bu baxımdan onun söylədiyi nəgmələrin qəhrəmanları da yaziçinin həmin ideallarının davamçısıdır.

## ƏKİNÇİNİN NƏĞMƏSİ

*Zəmidə,  
Şirimlər arasıyla addimlayaraq  
Torbadan toxum səpirəm ətrafa.  
Ovuc-ovuc,  
gah sağa, gah sola,  
həm də ətrafa  
Toxumlar, yatin yumşaq pambıq kimi isti torpağa, yatin...*

*Bax bir ovuc – balaca yetim uşaqlara,  
Bu isə şikəstlərə, kimsəsiz qocalara,*

*Bu – qonşu diyarlarda acıdan ölənlərə,  
Bu ovucsa – sərgərdan səyyahlara,  
Bu isə tacirlərə, qonaqlara bir də...*

*Ovcumu açıram,  
qarışqalar, sıçanlar, quşcuğazlar  
və bütün digər həşəratlar durur gözlərim önündə  
Açıram ovcumu - bizim hamımız üçün  
sənin üçün, onun üçün,  
mənim üçün,  
ailəmiz və uşaqlarımız üçün,  
Babadiyxan güc versin, arxa dursun mənə.*

*Qalanlarını mən özüm edəcəm,  
Quraq torpaqları suvaracam,  
Enli arxlar salacam,  
Zəmini alaq otlarından qoruyacam.*

*Qoymaram avaralar məhsulu oğurlasın,  
Cücərsin, böyüüsün, bar versin,  
Hər dən qoy min toxum olsun,  
Torpaqların hamisi - Babadiyxan köməyim olsun!*

## İSSIK GÖLƏ HƏSRƏT

*Xəyallarda ağ qu olub,  
Gölün üzəriylə süzmək  
Göy üzünün maviliyində  
Üzmək, baliq kimi üzmək.*

*Uzaqlara getsəm, darixib  
Şərəf yerim bilib özlərəm səni*

*Altın gölüm, İşık gölüm  
Gözəl gölüm, gözəl gözlüm,  
dalğalarını özlərəm.*

*Əcdadların, babaların  
Sözü qalib göl üzündə  
Uşaqlığın unudulmaz  
İzi qalib göl üzündə*

*Xəyalimdə uçub varam  
Uca dağlar üzərindən  
Əsrləri adlayıb keçən  
Gözəl üzlüm,  
Qırğız gölüm çox yaşa sən!*

## FIRTINAYA SƏSLƏNİŞ

*Poz artıq, hava, uğulda zirvələrdə,  
Qovala hava, qovala buludlardan,  
Sürülərlə böyürən buğaları –  
Çaxdır şimşəkləri ayaqlarından  
Göydən yerə qədər...  
Silkələ havada, silkələ yerdə,  
Yağdır, tök yağışını,  
Torpaqdan otlar bitir,  
Torpağın elə  
daşların səthini  
Çılğın rənglər bəzəsin,  
Sonra olsunlar quru ot  
Və doldursun samanlıqları!*

*Dəryazlar ot biçə-biçə korşalsa,  
 Əllərimizlə biçək,  
 Əyilək, duraq,  
 Qırılsın belimiz qoy,  
 Tər axsin alnimizdan.  
 Poz, hava, uğulda zirvələrdə,  
 Qorxuram gücündən,  
 Həm də şimşəyindən sənin.  
 İnəklərin məmələri südlə dolsun,  
 Qadınlar sevinclə sağısnı,  
 Süd nov kimi axsin.  
 Qızlar ocağın ətrafında  
 Yesinlər qazandakı dadlılardan!  
 Poz, hava, uğulda zirvələrdə,  
 Səslənirəm sənə firtına,  
 Əyilirəm önündən firtına  
 Sarsıt, göy üzünü, sarsıt,  
 Bol məhsul alaq,  
 Sarsıt, yeri, sarsıt,  
 Meyvələr, köklər və bitkilər,  
 Sarsıt, göy üzünü, sarsıt!...*

## DAĞ KEÇİDİNDE

*Yatmayıb, keşik çəkirik ocağın ətrafında  
 Və keçidin tam altında gözləyərkən sabahi,  
 Buludlarla birlikdə ocağın ətrafında otururuq.  
 Dağların ruhu, yol verə bizə keçək!  
 Ulduzlar altında otururuq,  
 Atlar qulaqlarıyla oynar,  
 Qoyunlar soyuq daşlarda nəfəs dərər...  
 Dağların ruhu, yol verə bizə keçək!*

*Odu gətirdik  
 Və rəqslər edirik ətrafında, rəqslər,  
 Sizə gəldik, dağların ruhu!  
 Yolumuza davam edək, açılsın yolumuz!  
 Sağ-salamat keçək, yol verə bizə!  
 Atlar səndəlləməsin,  
 Qoyunlar boğulmasın,  
 İnəklərin məmələri üşüməsin,  
 Ərisin qarlar, buzlar!  
 Yatmayıb, keşik çəkirik ocağın ətrafında  
 Və keçidin tam altında gözləyərkən sabahi,  
 Buludlarla birlikdə ocağın ətrafında oturaq,  
 Dağların ruhu, yol verə bizə keçək!*

## ULDUZA

*Göy üzündə yeni doğmuş,  
 Ulduzu gördüm!  
 Günləri sayırsan yenidən,  
 Ulduz-ulduz...  
 Işığından,  
 Yer üzünün hər yerindən,  
 Heyvanlarımız üçün alıram  
 Bütün ili ot və saman  
 Dulun göz yaşlarını qurut,  
 Yetimə xoşbəxtlik ver,  
 Yolçuya yolunu,  
 Tənbələ qorxu,  
 Tənhaya qardaş,  
 İta bala,  
 Çalışqana bərəkət,  
 Xəsisə qışlıq ərzaq,*

Boşboğaza möhnət və öd,  
 Baməzəyə bol əyləncə və boş vaxt ver!  
 Və hamimizi doyaq  
 Sənin tər-təmiz çöhrənə baxmağa.  
 Salam sənə ey günəş,  
 Gök üzündə yeni doğan, salam!  
 Böyü artıq, bədirlən!  
 Böyü ki, yenidən üzərimizdə səni görək....<sup>1</sup>

## II. QIRĞIZ VƏ AZƏRBAYCAN NƏSRİNDƏ MÖVZU VƏ İDEYA PARALELLƏRİ

### 1. ÇİNGİZ AYTMATOV VƏ İSA HÜSEYNOVUN POVESTLƏRİNĐƏ MÜHARİBƏ REALLIQLARININ BƏDİİ İNİKASI

Müxtəlif formada qruplaşan insanlar arasında müharıbələr min illər boyu davam edib və sayı bilinməyən insanların məhv ilə nəticələnib. Yaranan imperiyaların varlığını sürdürməyin yeganə yolu da məhz uğurlu müharıbələr, ərazi fətləri olmuşdur. İşgallar qədim və orta əsr dövlətlərinin əsas varlıq fəlsəfəsinə çevrilmişdir. Qədim Çinin hərbi strateqlərindən biri olmuş Sun Tzu “Mühəribə sənəti” əsərində mühəribəni təhlükəsiz yaşamaq və ya məhv olmaq üçün bir yol olduğunu qeyd edirdi.<sup>1</sup>

XX əsrдə elm və texnologiyanın inkişafı yeni mühəribə erasının başlanmasına səbəb oldu. Müxtəlif tip silahların, xüsusilə də, nüvə silahının icadı cəmiyyət və təbiət üçün yeni təhlükə yaratmış, nəticədə bir əsr ərzində milyonlarla insanın məhvini gətirib çıxardan iki dünya mühəribəsi baş vermişdir. Bu baxımdan İkinci Dünya Mühəribəsinə əhatə etdiyi coğrafiya və itkilərinin sayına görə insanlıq tarixinin ən dəhşətli mühəribəsi kimi dəyərləndirmək mümkündür.

Çingiz Aytmatov “Kassandra damgası” romanında mühəribəni kosmos rahibi Filofeyin dili ilə belə ifadə edir: “Bu mənada bizə çox şeyləri söyləməyi bacaran Stalin-Hitler və ya tam tərsinə Hitler-Stalin dövrü hafizəmizdən silinməmişkən, əlimizdə məşəl keçmişin dərinliklərində gəzərək

<sup>1</sup> Nəşr təfəkkürlü poeziya və ya Aytmatovun səslenişləri, Ulduz, AYB Yayınları, 2020, 608(1), s.38-41

<sup>1</sup> Sun Tzu. Savaş Sanatı. İstanbul, Kastaş yayınları, 2001, s.43

*ölü üzləri aydınlatmağın mənəsi varmı? Bunların tamamilə eyni olan mahiyyəti insanlığın o qədər qanının tökülməsinə səbəb olmuşdur ki, çox illər keçməsinə baxmayaraq, dünya-də aparılan statistika, aralarında baş vermiş qanlı dünya müharibəsinin qurbanlarının tam sayını müəyyən edə bilmir. Bu ölüm qalim savaşı fizioloji olaraq bir canavarın iki başı arasında gedirdi. Əcaba, bolşevizm olmasa, nasizm ola bilərdi? Stalin olmadan Hitler və ya tərsinə ola bilərdi? Ayri-ayrı yerlərdə doğulmuş, fəqət cəhənnəmin qarışığında çarpanlaşan Stalin-Hitler və Hitler-Stalini düşünməyin özü belə insanın qanını dondurur”<sup>1</sup>.*

Bolşevizm və nasizm adları ilə dizayn olunan və XX əsrin 30-cu illərində bir-biri ilə toqquşan ideologiyalar bütün dünyani ağlaşıqmaz bir fəlakətə sürüklədi. Xüsusilə, Sovetlər Birliyinin bir o qədər inkişaf etməmiş hərbi sənayesi insan itkisinin miqyasına böyük təsir etmiş oldu. Müharibə nəticəsində SSRİ-nin qalibiyəti heç də ədalətin bərpası demək deyildi. Ümumilikdə, 50 milyondan artıq insanın ölümünə səbəb olan müharibə qurbanlarının 23 milyonu SSRİ-nin payına düşməsi nəticənin “Pirr qələbəsi”ndən başqa məzmun kəsb etmədiyini ortaya qoydu. Bir o qədər yaxşı texnikaya sahib olmayan ordu milyonlarla insanın fiziki ölümü, geridə ondan dəfələrlə çox insanın həyatının mənəvi iflası hesabına qələbə qazandı. Müharibə dövründə və ondan sonrakı onillikdə əsasən qələbənin təmtəraqı təbliğ olunurdu. Real mənzərənin bədii ədəbiyyatda əksi 50-ci illərin sonu, 60-cı illərin əvvəllərində gənc yaşlarında ağır sınaqlardan keçən ədiblərin yaradıcılığında əks olunmağa başladı. Çünkü müharibə təkcə baş verdiyi meydandarda getmirdi. Hər gün, hər dəqiqə qapıları “qara kağız”lar döyürdü, itkilər, fəlakətlərlə üzləşən, ağır sınaq qar-

şısında yaşayan insanların sayı-hesabı yox idi. Nəciblik, igidlik, vicdan kimi ali dəyərlər müharibə illərində qorxaqlıq, qəddarlıq, əclaflıq kimi qeyri-insani keyfiyyətlərlə mübarizə aparırdı. Ölüm və qalim, fəlakət və ümid arasında çarpışan kənd və şəhərlərdə gedən bu proseslər səngərdəki top, güllə səsindən daha vahiməli və acınacaqlı idi.

SSRİ qurulmasından sonra sosialist realizmi və kommunist ideologiyasının tələblərinə uyğun bədii ədəbiyyatın formallaşması üçün qəlib də müəyyənləşdirildi. Bu sterotiplərə sığmayan və qoyulan tələblərə uyğunlaşmaq istəməyən ədiblər 1937-38-ci illərin amansız repressiyası ilə üz-üzə qaldı. Repressiya dalğasından cəmi bir neçə il sonra başlayan müharibə sovet insanının psixologiyasına dağıdıcı təsir göstərdi. Sovet ideoloji maşını durmadan qəhrəmanlıq və “vətən” uğurunda savaşmağa çağırışlar edirdi. Bunun əyani göstəriciləri var idi. “II Dünya Müharibəsi dövründə Azərbaycan yazıçılarının 12 külliyyati, cəbhəçi şairlərinə xüsusi şeirlər toplusu nəşr edilmişdi. Müharibənin ilk ilində ordu hissələrinə Azərbaycan dilində 172 adda 247 min nüsxə kitabı, 106 adda 736 min plakat, 66 adda 813 min vərəqə, 213 adda 11898 min şüar göndərilmişdi”<sup>1</sup>.

Müharibə sovet insanı üçün böyük bir müəmmə idi. Nəticədə milyonlarla insan həlak olsa da, onların yolunu gözləyənlərin gözü yolda qalsa da, bu ağır fəlakətdən qəcməq da mümkün deyildi. Çingiz Aytmatovun “Üz-üzə” postvestindəki İsmayılin müharibəyə etirazı faciə ilə nəticələnir. Kənd Sovetinin sədri Mirzəqul başında tebetey (qırğız papağı) gəzdirdən hər kəsin müharibəyə getdiyini bildirməsi də mövcud şəraitin kişilik sınağı olması həqiqətini ifadə edir.

<sup>1</sup> Çingiz Aytmatov. *Kassandra* damgası (Rahib Filofeyin Roma Papasına məktubu). “Ədəbiyyat” qəzeti, 2014, 21 noyabr

<sup>1</sup> Əhəd Bağırzadə. Azərbaycan ziyalıları Böyük Vətən müharibəsi illərində. Bakı, Azərnəşr, 1970, s. 379

50-60-cı illərdə SSRİ-nin tərkibində yaşayış xalqların ictimai-siyasi sferasında olduğu kimi ədəbiyyatında da yeni meyillər yaranmağa başladı. Bu yeni mərhələ 1953-cü ildə məlum tarixi hadisə – Stalinin ölümünün nəticəsində baş verdi. Nikita Xruşovun hakimiyətə gəlməsi ilə başlayan aşkarlıq dövrü və şəxsiyyətə pərəstişin tənqid olunması bədii ədəbiyyatda nisbətən daha azad ruhlu, insanın yaşantilarını, onun hiss və həyacanını daha dolğun şəkildə ifadə edən nümunələrin yaranmasına səbəb oldu. “Şəxsiyyətə pərəstişin tənqidini sovet adamlarının bütöv bir nəslinin yaşıdığı aləmi, bu aləmdəki mənəvi dəyərlər sistemini bütünlük dəyişdi. Və dərhal da həmin aləmi əks etdirən ədəbiyyatın yalan və riyadan yoğrulmuş böyük bir hissəsinin canlı insandan daha çox müqəvvaya bənzəyən qəhrəmanlarının puç və yararsız olduğu üzə çıxdı. Bu cür gərəksiz nəstri doğuran sosial şərait kökündən ləğv edildi, yaranan yeni şərait dərhal ədəbiyyata öz müsbət təsirini göstərdi”<sup>1</sup>.

İdeoloji yumşalma mövcud problemlərə yanaşma metodlarını da dəyişdi. 20 il öncə mühəribə dövrünün uşaqlığı, mühəribənin bütöv bir nəslin dünyagörüşündə sarsılmaz izləri dövrün yazıçıları üçün əsas mövzuya çevrildi. Ənənəvi “qəhrəmanlıq” nəğmələri yerini mühəribənin ağracısını, yoxsulluq və itkinin insan psixologiyasına açdığı yaraları əks etdirən bədii əsərlərə verdi. Bunu yaradan yeni nəsil həmin ağrı-acıları, sarsıntıları yeniyetmə yaşalarında arxa cəbhədə yaşayanlar id. “Həmin illər müəlliflərin öz şəxsi-mənəvi bioqrafiyasında çox mühüm mərhələ-onların bir şəxsiyyət kimi formallaşması dövrü olmuşdur, həmin illər bu yazıçıların dünya duyumuñun yönünü və dünyagörüşünün özülünü qoydu, onları həyat və ölüm, xeyir və şər, fəlakət və ümid kimi bəşəri düşüncələrə ələməna

çəkib gətirdi. Onların hələ bərkiməmiş uşaq qəlbini igidlik və ləyaqət, namus və vicdan, fədakarlıq və nəciblik hisləri, həmçinin əclaflıq, qorxaqlıq, tamahkarlıq və qəddarlıqla üz-üzə gəldi”<sup>2</sup>.

Əgər mühəribə xalqın azadlığı, onun milli varlığı uğrunda gedirsə, o zaman cəmiyyət bu ağrını qəbul edə bilir. Şəhid anası vətən uğrunda mühəribəni haqq işi sayır. Türkiyənin istiqlal savaşı zamanı ilk qadın zabiti Xalidə Ədib Adıvar “Atəşdən köynək” əsərində mühəribə haqqında fəxrlə danışır. Mühəribədə qorxulacaq tək şey qorxunun özü olduğunu bildirir<sup>2</sup>. Mustafa Kamal Atatürkün rəhbərliyi ilə aparılan istiqlal savaşı qurbanlarının sayına görə heç də başqa qanlı mühəribələrdən fərqlənmirdi. Lakin insanlar nəyin uğrunda və nə üçün savaşdıqlarını yaxşı bilirdi. İtkilərin sayının çox olmasına baxmayaraq, bu gün də hər bir Türkiyə vətəndaşı üçün Çanaqqala zəfəri qürur simvoludur. Şəhidlər dövlətin müstəqilliyi, ərazi bütövlüyünün təməlidir. Amma İlkinci Dünya mühəribəsi SSRİ tərəfindən “Böyük Vətən mühəribəsi” kimi təqdim edilsə də, bu, yerli xalqlar üçün insanlıq savaşı idi. Mövlud Süleymanlının mühəribədən bəhs edən “Şanapipik” povestində Telli qarı mühəribənin səbəbkər kimi göyü daşlayır, sərçələri mühəribəni gətirdiyinə görə qarğıyır. Telli qarı üçün mühəribə bir müəmmadır. Onun səbəbləri də anlaşılmazdır. “Telli qarı yuxudan oyanıb eşiye çıxdı, gördü çəpərin üstünə çoxlu sərçələr qonub tumarlanırlar. Əyilib yerdən daş götürdü, söyə-söyə, söylənə-söylənə sərçələri daşa basdı. Hirslənməyindən, qışkırmağından xəbəri olmadı. Qonsusu

<sup>1</sup> Anar. Nəsrin Fəzəsi. “Azərbaycan” jurnalı, 1984, № 8, s. 153

<sup>2</sup> Xalidə Ədib Adıvar. Atəşdən köynək. Sakarya ordusuna. Bakı, “Elm və təhsil”, 2012, 208 s.

*Sayalı arvad hay-həşirə gəlib çapardan baş uzatdı, gördü ki, Telli qarı göyə daş atır, arvadın əli üzündə qaldı....*<sup>1</sup>

Sırazi Azərbaycan kəndlisi kimi, qırğız insanı üçün də mövcud müharibə dərkedilməzdir. Çingiz Aytmatov müharibənin insanlara vurduğu ağılaşımaz zərbələri təsvir edərək mövcud savaşın qırğızlar üçün heç də arzuolunan bir vəziyyət olmadığını bildirir. "Ana tarla" povestində Tolqonayın oğlu Mayselbek ön cəbhədən məktubunda yazdı: "Müharibəni biz istəməmişik, biz törətməmişik, bu, hamımız üçün, bütün insanlar üçün böyük bəladır. Mən heç zaman müharibədə qəhrəmanlıq göstərmək həsrətini çəkməmişdim. Mən özümü ən sadə bir peşə üçün hazırlayırdım – müəllim olmaq istəyirdim".<sup>2</sup>

SSRİ-də yaşamağa məcbur olan xalqlar üçün müharibə millətləri yüksəldəcək, azadlığa qovuşduracaq yol deyil, sadəcə, məcburiyyətdir. Rəhbərlik bu məcburiyyəti vəzifə olaraq insanların ciyinə yükləmişdir.

XX əsr Azərbaycan nəşrinin görkəmli nümayəndəsi Isa Hüseynovun İkinci Dünya müharibəsi illərindən bəhs edən "Tütək səsi" və "Saz" povestləri ilə Çingiz Aytmatovun eyni mövzuda yazdığı "Üz-üzə", "Cəmilə", "Ana tarla" və "Erkən gələn durnalar" əsərlər arasında ortaq cəhətlər mövcuddur. Bu cəhətləri meydana çıxaran ciddi səbəblər vardır. Birincisi, hər iki sənətkar eyni quruluşda - SSRİ-nin tərkibində yaşamış və yazıb-yaratmışdır. Həm qırğız, həm Azərbaycan xalqı repressiya ilə cəzalandırılmış, daha sonra müharibənin ağır sınağı ilə üz-üzə qalmışdır. İkincisi, onlar eyni ildə (1928-ci il) doğulmuş və müharibəni eyni yaşda (13-14 yaş) qarşılamışdır. Müharibə dəhşətinin, onun ağıri-acısının, heç vaxt sağalmayacaq yaraları vardır. Bunu hər

iki yaziçi dərk edirdi. Bu amillərin onların yaradıcılıqlarında necə eks olunması təbii ki, müharibəni hansı yaşda qarşılamları ilə birbaşa bağlıdır. Təsadüfi deyil ki, Xalq yazarı Anar "Nəsrin fəzası" məqaləsində yaziçilərin İkinci Dünya müharibəsindən bəhs edən əsərlərindən sitat verərək onların doğum illərini xüsusi olaraq göstermişdir. Üçüncüüsü, coğrafi baxımdan çox uzaq olsa da, hər iki müəllifin əsərlərində təsvir olunan kəndin bir-biri ilə oxşar tərəfləri həddindən artıq çoxdur. Bu kəndlər hər şeydən önce ağır sınaq qarşısındadır. Burada durmadan çalışan, işləyən, acliğa, yoxsulluğa dözən, qələbəyə sonsuz ümidi inanan insanlar, hər gün "qara kağız"la qadınları ərlərindən, uşaqları atalarından, bacıları qardaşlarından ayıran, yarıac kənd camaati yaşayır. Dördüncüüsü, hər iki yaziçi etnik kökəncə turkdür və bu amil onların yaradıcılığına ciddi təsir edən faktdır. Beşincisi, hər iki yaziçinin mövzu ilə bağlı yazdığı əsərlərdə avtobioqrafizm olduqca güclüdür. Isa Hüseynovun İkinci Dünya müharibəsindən bəhs edən "Saz", "Tütək səsi" kimi povestlərində baş verən hadisələr yaziçi təxəyyülünün məhsulu olmaqla bərabər, gördüyü, qarşılaşlığı real həyat hadisələri də əsas yer tutur. Yaziçi 1971-ci ildə çap olunmuş "Ömrümüzdə izlər" kitabında uşaqlığı haqqında yazdı: "...Müharibə illərində kəndimizdə şahidi olduğum müsibətlər və bu müsibətlər içində məhv olmuş gəncliyi xatırlayıram".<sup>1</sup>

Müharibə başlayanda Çingiz Aytmatovun 13 yaşı var idi. On yaşında atasını haqsız ittihamlarla itirən ailə müharibədə növbəti zərbəni yaşamalı olur. Yeniyetmə yaşında Aytmatova o qədər də asan olmayan bir vəzifə verilir. Ona ön cəbhədən gələn "qara kağız"ları qırğızcaya çevirərək ünvana çatdırmaq işi tapşırılır. Sonsuz ümidi acliğa, yox-

<sup>1</sup> Mövlud Süleymanlı. Seçilmiş əsərləri. Bakı, "Şərq-Qərb", 2006, s. 117

<sup>2</sup> Çingiz Aytmatov. Ana tarla. Seçilmiş əsərləri. İki ciddə, II cild. Bakı, "Öndər" nəşriyyatı, 2004, s. 62

<sup>1</sup> Isa Hüseynov. Ömrümüzdə izlər. Bakı, "Gənclik", 1971, s.37-38

sulluğa karşı mübarizə aparan kəndli ailəsinə belə bir xəbəri çatdırıldıqdan sonra onların mənəvi-psixoloji çöküşünü görmək yeniyetmə Çingizin təfakkürünə ciddi təsir etmişdir. O, “Üz-üzə” povestində Totoyun və “Ana tarla” əsərində Tolqonayın ailəsinin timsalında məhz bu faciəni canlandırmışdır. “Qara kağız”ları evlərə çatdırma işini yerinə yetirdiyi üçün heç kəs onu öz qapısında görmək istəməzdı və bu amil yazılıçının uşaq təfəkküründə dərin iz buraxmışdı. Yazıçı sonradan uşaqlığı ilə bağlı yazdığı xatırılarda mühəribə dövrünü belə xatırlayırdı: “*Qadin və uşaqlar ağlayır, sizildiyib səs-küy qoparırdılar. Qonşuları və qohumları da ölen şəxs üçün kədərlərini paylaşındılar. Mən də orada dayanıb o qorxunc ana şahidlik edirdim. Öz-özümə düşünürdüm: Nəyə görə bu kağızı-mən gətirirəm, xəbəri mən çatdırıram? Kağızı göstərmək, oxumaq və açıqlamaq üçün nəyə görə uzun müddət orda qalaraq gördüklorima qatlanmaliydim?*

*Bizim kəndlilər mənim kim və haralı olduğumu biliyorlər. Mənə qarşı yaxşı davranışlardır və bunun mənim işim olduğunun fərqindəydi. Mənim bir evə, xüsusilə də, öz evlərinə yaxınlaşdığını gördüklerində ən çox da qadınlar başlayırdı qorxmağa. Bəzən hər hansı qadın özünü saxlaya bilməyib bağırırdı: Biza gəlmə! Yerində dayan! Ən yaxşısı get! Get!*<sup>1</sup>

Çingiz Aytmatovun ümumilikdə mühəribə ilə bağlı yaradıcılığı geniş olsa da, sırf İkinci Dünya mühəribəsinin, arxa cəbhənin reallıqlarının əks olunduğu dörd povesti vardır. “Üz-üzə” (1957), “Cəmилə” (1958), “Ana tarla” (1964) və “Erkən gələn durnalar”(1975) povestləri yazılıçının yeniyetmə dövrünün müşahidələri nəticəsində qələmə alınmış bədii örnəklərdir.

Yazıçının 1957-ci ildə, Moskva təhsilinin ilk ilinin yekunu olaraq qələmə aldığı “Üz-üzə” povestində İkinci Dünya mühəribəsi zamanı qırğız kəndində baş verən hadisələr əks olunmuşdur. “Üz-üzə” yazılıçının ilk povesti olmasına baxmayaraq, ona qədər yazılmayan mühəribə reallıqlarını təsvir edən mükəmməl nümunədir. Əsər bir neçə real həyat hadisəsi əsasında qələmə alınmışdır. Doğrudan da Çingiz Aytmatovun yaşadığı Şəkər kəndində mühəribədən qaçan İsmayıł adlı şəxs olmuşdur. Yazıçı sonradan uşaqlığı ilə bağlı yazdığı “Uşaqlığım” adlı sənədli kitabının “Gərçək İsmayıł” hissəsində obrazın real həyatdakı kimliyi ilə bağlı məsələyə aydınlıq gətirmişdir. O, əsəri yazarkən ədəbi təcrübəsizliyindən qəhrəmanının gerçək adını dəyişdirmədiyini, olduğu kimi qələmə aldığıni bildirmiştir. “Üz-üzə” adlı povesti qələmə alarkən ədəbi təcrübəsizliyimdən İsmayılin adını dəyişdirmədim. Mənim üçün o, elə canlı qəhrəman idi ki, onu həqiqi adı ilə əsərə daxil etmişdim. Bu əsər bölgədə, xiüssüsilə də Şəkər kəndində yaşayış oxucular arasında böyük əks-səda doğurmuşdu”<sup>1</sup>.

İsmayıł onların yaşadığı bölgədə mühəribədən qəçənlərdən biri olmuşdur. 1945-ci ildə həbs olunaraq Sibirə sürgün olunmuş və sürgündən qayıtdıqdan sonra Çingiz Aytmatova məktub yazaraq oğlanlarının şəkli ilə birlikdə ona göndərmişdi. “Mühəribədən qaçığım üçün mənimlə bağlı əsər yazmışam. Oğullarımın hər ikisi zabitdir. Biri dəniz donanmasında, digəri ona bənzər yerdə. İki oğlum da orduda. Başa düşürsənmi? İndi hər şey qaydasındadı”<sup>2</sup>.

Hətta “Üz-üzə” əsəri əsasında qurulan tamaşa Şəkərdə nümayiş olunarkən onun qohumları ilə yerli xalq arasında dava da düşmüştü. “Tamaşaçılardan bəziləri daş atmağa

<sup>1</sup> Cengiz Aytmatov. Çocukluğum. İstanbul, DA Yayıncılık, 2002, s. 65

<sup>2</sup> Cengiz Aytmatov. Çocukluğum. İstanbul, DA Yayıncılık, 2002, s.101

<sup>2</sup> Yenə orada, s.102

*və İsmayılın orada olan qohumlarını əsəbləşdirməyə başlayır. –Alın sizin İsmayılinizi!*<sup>1</sup>

Əsərdə Çingiz Aytmatovun təsvir etdiyi Totoyun ailəsi və onların inəyinin qaçırılması da real həyat hadisələrinə söykənir. “Uşaqlığım” kitabının “Öldürmək istədiyim biri” bölməsində yazıçı mühəribə vaxtı ailəsinin başına gələn facieli hadisədən bəhs etmişdir. Çingiz Aytmatov çox böyük məhrumiyyətlər hesabına əldə etdikləri və mühəribənin acliq vaxtı çətinliklə bəslədikləri inəyin ogurlanması hadisəsinə unutmamış, Totoyun ailəsinin timsalında öz ailəsinin taleyini yazmışdır. Beləliklə, “Üz-üzə” povestinin yazılımasında yazıçının yaşadıığı həmin hadisələrin mühüm təsiri olmuşdur.

Çingiz Aytmatov İsmayııl obrazının timsalında ilk dəfə olaraq sovet nəşrində mühəribədən qaçan insanın obrazını ədəbiyyata gətirmiş, imperiyanın ənənəvi mühəribə təbliğatından fərqli olaraq, arxa cəbhədəki real vəziyyəti, acliq, yoxsulluq və “qara kağız”larla mənəvi cəhətdən sarsılan kəndin real mənzərəsini təsvir etmişdir.

Senzura əsərin çapından imtina etmiş və yalnız ciddi redaktörələrdən sonra povest çapdan çıxmışdır. Buna baxma yaraq, Çingiz Aytmatov 1990-cı ildə povestə yenidən qaytmış, senzura ucbatından ixtisar etdiyi hissəni yenidən işləyərək əsərə əlavə etmişdir. Çingiz Aytmatov əsərə yenidən qayitmaqdə duyduğu zərurəti əsərə yazdığını ön sözündə belə ifadə etmişdir: “Bəli, bir çox şeylər qadağan idi, qərrəzli yanaşındılar, öz fikrimizi istədiyimiz kimi ifadə etməyə imkan verilmirdi. Məsələn, mühəribəni, mühəribədə iştirak edən insanı təsvir etmək istəyərkən mütləq, – biz axı qalibik, ona görə də əsərdə mütləq buna uyğun olaraq ədəbi qəhrəman iştirak etməlidir, – prinsipinə sadıq qalmalı idik.

*Bax indi, üstündən çox-çox illər keçəndən sonra, o zaman olduğu kimi, çox gənc bir yazarın vicdanı ilə, mənə məlum olduğu qədərilə zamanında heç kimin müraciət etmədiyi bir qaçağın, onun arvadı və anasının taleyinin təsviri mövzusuna yenidən qayitmaq istəyirəm*<sup>2</sup>.

Təkrar nəşri zamanı Çingiz Aytmatov əsərə İsmayıılın anası Beksaatin ağır xəstələnməsi və ölümü ilə bağlı hissəsini əlavə etmişdir.

Povestdə ölüm qorxusu ilə qəhrəmanlıq üz-üzə gəlir. Əsərin qəhrəmanı İsmayııl mühəribəyə aparıllarkən yolda içindəki qorxu ilə birlikdə aradan çıxır. Onun yeganə arzusu sağ qalmaqdır. Çingiz Aytmatov İsmayıılın yaşamaq uğrunda mübarizəsi fonunda dünya mühəribəsinə qırğız xalqının münasibətini də əks etdirmişdir. İsmayııl mühəribədən qaçmasına haqq qazandırır: “Nə olur olsun, güllənin altına getməyəcəm. Yaşayacağım bir günlük ömrüm qalsa belə, onu öz evimdə, istədiyim kimi keçirmək istəyirəm. Dünyanın o biri başında, cəbhədə mənim nə işim var? O uzaq ölkələri ata-babalarım heç yuxularında belə görməyiblər! Başqaları nə edirlər etsinlər, amma mən bunu vacib hesab etmirəm, heç istəmirəm.... Əgər getsəm belə, nə dəyişəcək? Düşməni təkbaşına məğlub edə bilmərəm və mənsiz də keçinənlər....”<sup>2</sup>

İsmayıılın bu sözleri mövcud mühəribənin qırğızlar üçün müəmmalı, anlaşılmayan gerçeklik olduğunu nümayiş etdirir. Lakin İsmayıılın sonrakı taleyi bir daha sübut edir ki, mövcud gerçeklik sosial tələbdir və bundan qaçmaq mümkünüszdür.

İsmayııl həbs olunmamaq üçün bütün qışı mağarada yaşamağa məcbur olur. Yaşadıığı mühit mühəribədən heç də yüngül deyil, o, qışın sərt soyuğu, hərəkətsizlik, hər an vəh-

<sup>1</sup> Cengiz Aytmatov. Çocukluğum. İstanbul, DA Yayıncılık, 2002, s.101

194

<sup>2</sup> Çingiz Aytmatov. Üz-üzə. Bakı, “Elm və Təhsil”, 2016, s.31

<sup>2</sup> Yenə orada, s.26

195

Şi heyvanlara yem olmaq təhlükəsi ilə üz-üzədir. Getdikcə bu vəziyyət İsmayılin həm fiziki görkəm, həm də əxlaqi cəhətdən dəyişməsinə, insani dəyərlərininitməsinə və vəhişləşməsinə gətirib çıxarır. Artıq onu mədəsindən başqa heç-nə düşündürmür. Beləliklə, yaşadığı qaçaq həyatı İsmayıli insanlıqdan uzaqlaşdırır və dövrünə görə ən ağır cinayəti törətməli olur. O, qonşusu Totoyun son ümid yeri olan inəyini oğurlayır. Eyni zamanda onu hər zaman sevən, müdafiə edən Səidənin fikrini də dəyişdirməyi bacarır. Yazıçının sonradan işləyərək əsərə əlavə etdiyi anası Beksaatin ölüm səhnəsi İsmayılin tragik durumunun incəliklərini daha dərinəndə təsvir etməsinə imkan yaratmışdır.

İşər qırğız, istərsə də Azərbaycan nəsində müharibə ilə bağlı yazılın əsərlərdə maraq doğuran obrazlar içərisində kənd sovetinin sədri diqqəti cəlb edir. Fərdi keyfiyyətləri ilə bərabər, əsərlərdə sədrin dövrün reallıqlarından irəli gələn ümumiləşmiş xüsusiyyətləri daha qabarlı özünü bürüzə verir. Məsələn, "Tütək səsi"<sup>1</sup>ndəki Cəbrayıldan fərqli olaraq "Üz-üza" povestindəki Mirzəqul obrazı daha çox milli, xalqın mənafeyini müdafiə edən şəxs kimi çıxış edir. Kənd Sovetinin başçısı olan Mirzəqul müharibədə qolunu itirmişdir. Fiziki şikəstlik onun psixoloji vəziyyətinə də təsir etmiş, daha qəddar və soyuqqanlı birinə çevirmiştir. İsmayılin qaçığını eşidəndə Səidə ilə münasibətdə sərt davranır, daxilində Səidəyə qarşı gizlin sevgi hissinin olmasına rəğmən onu bərk döyür. "Sən fikirləşirsən ki, ona yaxşılıq edirsən? Xalq qarışındaki şəraf və heysiyyatın necə olacaq? Bunu fikirləşmirsən? Böyük atamız Dövlətin soyundan olan, başında tebetey daşıyan hər kəs, son nəfərə qədər getdik. Pis və yaxşı günlərdə həmişə bərabər hərəkət etdik. Tanrı səni xalqından uzaqlaşdırmasın! Bu günah hamimizindir! Başa düşürsən? Cavab ver, nə dediyimi başa

düşürsən? Daha vaxt varkən İsmayılı gətir, o da başqaları kimi gedib savaşın!"<sup>2</sup>

Mirzəqulun Səidəni sevməsinə rəğmən onu möhkəm döyməsi bir tərəfdən sosial məsuliyyətdən irəli gəlirdi, digər tərəfdən bu, şikəstliyin onun mənəvi dünyasına gətirdiyi acı fəlakətin göstəricisi idi. "Səidəyə qarşı sevgisinə baxmayaraq, ona əl qaldıracaq qədər qəzəblənməsi, dövr-dəki sosial dəyərlərin fərdi arzulardan üstün tutulduğuna işarədir"<sup>3</sup>.

Əsərdə müharibənin faciəsi Totoy və onun ailəsinin timsalında daha qabarlı şəkildə təsvir olunur. Totoyun ailəsi bir çox məqamları ilə yazıçının öz ailəsinin başına gələnlərin obraklı ifadəsidir. Akademik İsa Həbibbəyli "Üz-üza" povestinə yazdığı "İnsan mənəviyyatının böyük ədəbiyyatı" adlı ön sözündə əsərin qəhrəmanları ilə onların həyatdakı gerçek prototipləri barəsində yazar: "Çingiz Aytmatov "Üz-üza" povestini həyatda baş vermiş real hadisələr əsasında qələmə almışdır. Həqiqətən də onun Qırğızistanda böyüdüyü kənddə müharibədən qaçmış İsmayııl adlı şəxs olmuşdur. İnayi oğurlanan Totoyun ailəsinin simasında yazıçı müharibə dövründə kəndli ailəsinin başına gələn hadisələri təsvir edib ümumiləşdirmiştir"<sup>4</sup>.

Əsərdə Totoyun əri Bəydalı ilə bağlı süjet yazıçının əlavəsidir. Çünkü bəllidir ki, onun atası müharibəyə qədər artıq repressiyanın qurbanı olmuşdu. Amma yenə də əsərdə biraz fərqli şəkildə olsa da atasını axtaran övladın obrazı vardır. Yaziçi müxtəlif formada da olsa öz ata axtarışlarını əsərlərində ifadə etmişdir.

<sup>1</sup> Çingiz Aytmatov. Üz-üza. Bakı, "Elm və təhsil", 2016, s.57-58

<sup>2</sup> Bilge Ercilasun. Cengiz Aytmatov eserlerinde askerlik ve savaş. Cengiz Aytmatov bilgi şöleni bildiriləri. Ankara, Atatürk Araştırma Merkezi yayınları, 1998, s.73

<sup>3</sup> İsa Həbibbəyli. İnsan mənəviyyatının böyük ədəbiyyatı. "Üz-üza" povestinə Ön söz. Bakı, "Elm və təhsil", 2016, s. 9-10

Totoyun ailəsində əri Bəydalı müharibəyə getmişdi. Bəydalı getməmişdən əvvəl ailənin güzərəni yaxşı idi. Müharibə başladıqdan sonra üç uşaqla baş-başa qalan Totoy çətin günlər keçirir. Bütün ümidi lərini inəyin doğmasına bağlayan ailənin növbəti faciəsi baş verir. İnək doğduqdan sonra onun südü ilə üç övladını bəsləyəcəyinə ümid bağlayan ana bir gün gözünü açanda inəyinin oğurlandığını görür. Səidənin ağlına belə gətirmədiyi bir hadisə baş verir. Bir gecə İsmayılin əlində ət parçası evə gəlməsi ilə əslində Səidənin daxilindəki savaş başa çatır. Çünkü belə bir dövrdə rahat yaşamaq heç kimə qismət ola bilməzdi. Səidə övladını və qaçaq ərini qorumaq üçün olmazın əzablar çekmişdi. Totoyun ailəsindən Bəydalının "qara məktub"u məhz ona görə gizlədilmişdi ki, bu acı gerçək ailənin olan-qalan ümidi lərini məhv edə bilərdi. Hər gün oğlunun poçtalyon Qurbandan məktub gözləməsi, uşaqların çekdiyi acliq, Totoyun necə böyük ümidi lə inəyin süd verəcəyinə inanması onun gözünün qarşısında baş vermişdi. İsmayııl isə təkcə özünü düşünərək cəmiyyət maraqlarını tapdampış, insanlığa zidd addim atmışdı. Səidə pəncərədən çölə baxaraq kəndini, xalqını İsmayılla müqayisə edir: "Bu kiçik pəncərədən çöldəydi bütün dünyası: Kəndi, xalqı ordaydı. Qurban, üç uşağı ilə Totoy, tək qollu Mirzəqul və İsmayııl da ordaydı. Amma yox dedi İsmayııl üçün, sən onlar kimi deyilsən. Xalqını fəlakətin içində qoyub gedən bir insan, istəsə də, istəməsə də onun düşməni olur...."<sup>1</sup>

Yazıcı İsmayılı günahlandırır, sadəcə onun psixoloji vəziyyətini olduğu kimi təsvir edir. Cəmiyyəti idarə edən qanunlar onsuz da, onu sərt şəkildə cəzalandırmış, fiziki və mənəvi cəhətdən insanların çıxmamasına səbəb olmuşdur. Xalq yazarı Anar 60-cı illər nəşrinin özünəməxsusluğunu-

dan bəhs edərkən bu məqama xüsusi diqqət yetirir. "Bu nəsr "mənfi qəhrəman"da da insanı görə bilirdi, ona bərə-ət qazandırmaq üçün deyil, onu dinləmək üçün. Əlbəttə, bu nəsr igidlilik, namus, ləyaqət, vicdan kimi yüksək anlayışlar-dan imtina etmirdi və edə də bilməzdi".<sup>2</sup>

Əsərdə yaziçi sosial tələblərin insanın fərdi istək və arzularının üzərində qələbəsini təsvir edir. Səidə qaçaqlığın xəyanət olduğunu anlayır, amma oğlu Amaturun atasını sona qədər qorumağa çalışır.

İsmayılin qaçaq həyatı və onun insani dəyərlərini itirərək yırtıcılaşması, Mirzəqulun fiziki şikəstliyinin onun daxili dünyasında açdığı yaralar, Bəydalının "qara xəber"i və inəyinin İsmayııl tərəfindən oğurlanması ilə Totoyun ailəsinin faciəsinin başlanması siyasi cəhətdən qalib gələn ordunun mənəvi möglubiyyətinin göstəricisi idi.

Çingiz Aytmatovun otuz yaşında Moskvada təhsilinin yekunu olaraq qələmə aldığı "Cəmilə" povesti müharibə dövründə arxa cəbhədə insan hiss və duygularının mövcud qaydalarla savaşımı eks etdirən və yaziçini bütün dünyaya məşhurlaşdırıı əsəridir.

Çingiz Aytmatovun müharibə povestləri bir tamın hissələri və hadisələrin ardıcılılığı "Üz-üzə" və Cəmilə" povestlərində aşkar şəkildə ifadə olunmuşdur. "Üz-üzə"-hekayəsində savaşdan "qayıdanlar"la "qayıtmayanlar"ın həyatları rəsm edilmişdir. Cəmilə hekayəsi də "qayıdanların" hekayəsidir.<sup>2</sup>

Cəmilənin aşiq olduğu Daniyar "Üz-üzə"dəki Mirzəqul obrazı ilə, Cəmilə isə müəyyən qədər Səidə ilə ortaq təleyi paylaşan obrazlardır. Həm Daniyar, həm də Mirzəqul müharibəyə getmiş və şikəst halda geri qayıtmışdır. Bu fi-

<sup>1</sup> Anar. Nəşrin Fəzəsi. "Azərbaycan" jurnalı, 1984, № 7, s. 166

<sup>2</sup> Ali İhsan Kolcu. Bozkurdakı bilge Cengiz Aytmatov. İstanbul, Salkumsögüt yayınları, 2008, s.127

ziki şikəstlik hər iki obrazın psixoloji vəziyyətinə təsir etmişdi. Hər ikisi dövrün əxlaq normalarına, sosial tələblərə uyğunsuz şəkildə sevmişdilər (Daniyar yoldaşı müharibədə olan Cəmiləyə, Mirzəqul isə yoldaşı müharibəyə gedərək sonra qaçan Səidəyə vurulmuşdu). Ümmülikdə, müharibə dövründəki fiziki itkilərin arxa cəbhədə yaratdığı mənəvi-əxlaqi aşınma Çingiz Aytmatovun və Azərbaycan nəşrinin görkəmli nümayəndələrinin əsərlərində öz əksini tapmışdır. Müharibəyə gedənlərin çoxu geri dönmürdü və bu, kəndlərdə kişi-qadın nisbətini dəyişirdi. Yaziçi uşaqlığı ilə bağlı yazdığı xatirlarında əvvəller adət-ənənəyə zidd hesab olunan bir sıra münasibətlərin müharibə və ondan sonrakı dövrde normaya çevrildiyindən bəhs edirdi. “Müharibədən əvvəl gənc yaşında evlənən qızlar heç boşanmadılar. Bir qız bir dəfə evləndikdən sonra o evdə ömürlük qalırırdı. Hətta əri öldükdən sonra da belə hər kəs onun ərinin qohumları ilə birlikdə qalmasına çalışırdı, xüsusilə də uşaqları var idisə. Ailə hayatı, qohumluq prinsiplərini qoruyurdu. Amma müharibə bu adətin məhv olunmasına səbəb oldu”<sup>1</sup>.

İsa Hüseynovun povestlərinin də başlıca leytmotivi məhz kəndin mənəvi aşınması, əxlaq normalarının pozulması ilə bağlı idi. Müharibənin dəhşəti bir çox məqamlarda bu normaların pozulmasına səbəb olurdu. Bir çox məqamlarda yaritmaz idarəcilik bu kimi hallara rəvac verirdi. Həm Çingiz Aytmatovun, həm də Isa Hüseynovun povestlərində həmin idarəçilərin obrazları canlandırılmışdır.

Mövlud Süleymanlıının “Sığırçı Gülüünün ala iti” hekayəsində Gülü müharibədən əvvəl kənd ığidlərinin qarşısında gödək ayağı üzərində gəzirdisə, müharibə vaxtı onların qadınlarının qarşısında hündür ayağı ilə gəzməyə başlayır. Bu detal özlüyündə bir sıra məqamları izah edir. Isa Hüsey-

novun “Tütək səsi”ndə Cəbrayıl el-obanın adətini tapdayaraq zorla dostunun evinə girib onun arvadına sahib çıxır. “Cəmilə” povestində də Osmanla Cəmilənin dialoqunda kişilərin müharibədə olduğu müddətdə arxa cəbhədəki qadınların vəziyyətini ifadə edir. Kəndin igid oğlanları müharibədə savaşlığı vaxt Osman kimilər kənddə ağalıq edir. “Bəlkə də gedirəm. Ancaq bizim taleyimiz belədir. Sən axmaq isə gülürsən, yüz il də tək qalsam, sənin kimilərin üzünə tüpürmək istəmərəm; adamin ürəyi bulanır. Müharibə olmasaydı, görüm sənin üzünə heç baxan olardı? ”<sup>2</sup>

Bütün bu məqamlar bir-birindən uzaq məsafələrdə yerləssə belə, qırğız və Azərbaycan kəndlərində müharibənin yaratdığı oxşar psixoloji situasiyalardır.

“Cəmilə” povesti Çingiz Aytmatovun müharibə dövründə qarşılaşdığı real həyat hadisəsinin əsasında qələmə alınmışdır. Müharibə vaxtında kənddə mühasib işləməklə bərabər gecə traktor briqadasında əkin işlərinə kömək edir. Cəmilə ilə Daniyarın əhvalatına da məhz yorğun gecələrin birində şahidlik edir. Üstündən illər keçdikdən sonra yazıçı bu əhvalatı qələmə alır. Əsərdəki Seyid obrazı yaziçının özünün prototipidir. Əsərin sonunda Seyidin çəkdiyi tablo da onlar qalib kimi təsvir olunurlar. Yazıçı dövrün qaydalarına, normalara qarşı çıxaraq sevginin qalibiyyyətinə inandığını göstərir.

İsa Hüseynovun İkinci Dünya müharibəsindən bəhs edən “Saz” (1964) və “Tütək səsi” (1965) povestləri yaziçinin yeniyetməlik dövründəki iti müşahidələrinin nəticəsində yaranan və Azərbaycan nəşrində sosial və fərdi psixologizmin əsasını qoyan bədii nümunələrdir. “Saz” povestində İsfəndiyar kişi xalqı təmsil edir. İki oğlunu cəbhəyə yola salan, hər gün iztirab içində onların yolunu gözləyən İsfən-

<sup>1</sup> Cengiz Aytmatov. Çocukluğun. İstanbul, DA Yayıncılık, 2002, s.11

<sup>2</sup> Çingiz Aytmatov. Cəmilə. Seçilmiş əsərləri. İki cilddə. II cild. Bakı, “Öndər” nəşriyyatı, 2004, s.102

diyar xalqına inam və ehtiram hissindən məhrum olmamışdır. Necə, "Ana tarla" əsərində üç oğlunu və ərini cəbhəyə yola salan Tolqonay ana öz nəcib xarakteri ilə xalqın mahiyətidir, eləcə də İsfəndiyar kişi də bir xalqın, millətin ən ali dəyərlərini özündə daşıyaraq xalqlaşır, onun məğzini ifadə edir. Çingiz Aytmatov "Ana tarla"da xalqı belə təsvir edir: "*Nahaq demirlər ki, xalq-dənizdir, onun dərini də var, dayazı da*"<sup>1</sup>.

İsa Hüseynov insan xarakterinə aid bütün müsbət cəhətləri İsfəndiyar kişinin timsalında göstərir. İsfəndiyar kişinin xalqı özündə birləşdirməsini Qılinc Qurban özünməxsus şəkildə təsvir edir: "...*Neçə illərdir çəkic vurursan. Bu kənddə elə bir təkər şını tapmaq olmaz ki, ona sənin əlin dəyməmiş olsun. Kətmən vuranlarımızın əlinin kətmənisən, yer sulayanların əlinin lapatkasisan....*"<sup>2</sup>

Əsərdə iki el ağsaqqalının – İsfəndiyar kişi ilə Qılinc Qurbanın qarşıdurması ilə yazıçı mühəribənin gerçəkliliyinə və quruluşun idarəetmədəki yaritmazlığına işaret edir. Yazıçı etibar və mərhəmət kimi ali dəyərləri bu iki obrazın ziddiyətinin açarı kimi göstərir. İsfəndiyarın iki oğlu - Rəhman və Bəhman mühəribənin ilk günlərində cavan arvadlarını və körpə usaqlarını evdə qoyub cəbhəyə getmişdi. İsfəndiyar kişinin hər gün çəkdiyi əzablar onu qəddarlaşdırmaq əvəzinə daha da həssaslaşdırır və insanların dərdinə yanan, onlara kömək etmək istəyən bir insana çevirir. Halbuki, Qurban öz böyüklüyünü sübut etmək istəyir, hər gecə onun kənddə "gəş" eləməsi heç də birmənalı olaraq kəndin taleyini düşünməsi, onu qorumaq niyyəti ilə bağlı deyil. Bu, Qurbanın xarakterindəki inamsızlığı, müştəbehliyi göstərən faktdır. Sadəcə, mühəribə mühiti onun mahiyyəti-

ni daha aydın şəkildə üzə çıxarır. Özü haqqında yaranan mifə o qədər inanır ki, başqalarının həyatına müdaxilə etməkdə özünü haqlı hesab edir. Mühəribə Qurbanda insana xas başlıca xüsusiyyətlərin – insanlara inam, etibar hissininitməsinə səbəb olmuşdur. Feldşer Hacıya qarşı ittihamlarda hər hansı bir fakt göstərə bilməməsi və "hər kəsin içinde şeytan gizlənib" fikrini əsas tutaraq hamiya şübhə ilə yanaşması, əslində, mühəribə dövründə quruluşun Qurban kimini xaraktersiz insanlara verdiyi səlahiyyət və bu səlahiyyətdən istifadə edərək xalqdan uzaq, ona zidd davranışlarını göstərir. "Qulağıma çatib", "deyirləmiş" kimi iddialarla İsfəndiyar kişinin möhkəm əqidəsini əymək mümkün olmur. Qılinc Qurban feldşeri onun qızlarına göz dikən, namussuz biri kimi təqdim etsə də, İsfəndiyar bunları cəfəngiyat hesab edir. Çünkü feldşer öz canına qəsd etməklə mənəvi borc bildiyi işi görür. Onun hər gün insanları qorumaq üçün qamışlıqlara əhəng səpməsini İsfəndiyar xalq uğrunda mübarizə kimi qiymətləndirir. Feldşerə iki müxtəlif yanaşmanın özündə iki el ağsaqqalının xarakterlərinin mahiyyəti açılır. Qılinc Qurban rəhbər təyin olunsa da o, xalqlaşa bilmir. Çünkü onun insanlara yanaşmasının əsasında qorxu, nifrət və şübhə durur. Mühəribə sınağı Qurbanın ağalığına, onun külli-ixtiyar sahibi olmasına, heç kəsi dinləmədən feldşer Hacını tutub dama basması ilə nəticələnir. "*El qayğısı çəkmək istəyən bu adamin fəaliyyəti əslində həmin keyfiyyətin antipodu-camaata inamsızlıq, hamidan, hər şeydən şübhələnmək üzərində qurulmuşdur*"<sup>3</sup>.

Əvəzində İsfəndiyar xalqa, insanlara ən ali, humanist dəyərlərlə yanaşır. O, sonuna qədər ister feldşer Hacıya, istərsə də Milliyə olan münasibətdə həmin yanaşmanı əyani şəkildə görmək mümkündür.

<sup>1</sup> Çingiz Aytmatov. Ana tarla / Seçilmiş əsərləri. İki cilddə II cild. Bakı, "Öndər" nəşriyyatı, 2004, s.29

<sup>2</sup> Isa Hüseynov. Povestlər. Bakı, "Gənclik", 1967, s.26

Millinin cəbhədən gələn “qara kağız”ları gizlətməsini Qurban onun xeyirxah məqsədi ilə deyil, tamahkarlığının, feldşer Hacının İsfəndiyara olan hörmətini onun hiyləgərləyinin, gəlinlərinə göz dikməsinin səbəbi kimi qiymətləndirir. Buna baxmayaraq, İsfəndiyar feldşer Hacını sona qədər müdafiə edir.

İstər Çingiz Aytmatovun müharibə povestlərində, istərsə də Isa Hüseynovun bu mövzuya həsr olunmuş əsərlərində əsas qorxu müharibənin vurduğu ağır mənəvi-psixoloji zərbənin kənddə əxlaqi pozuntulara yol açması ilə bağlıdır. Hər iki yazıçı bu məqama ehtiyatla yanaşır. Tolqonay müharibədən sonra xalqının xalq olaraq qalmasından, pozulmamasından fəxrə danışır. “...indi xalq qarşısında baş əyirəm, ona görə ki, həmin günlərdə xalqım pozulmadı, xalq olaraq qaldı”<sup>1</sup>.

“Saz”da bu baxımdan yazıçı kənd qadınlarının alverçi Xeyriyyəyə pul verib çaxır məclisi düzəltmələrini mənəvi aşınmanın atributu kimi təsvir edir. Yazıçı bu məqamda əxlaq normalarından bəhs edərkən açıq təsvirdən çəkinir. “....Millinin ağızından pis qoxu gəlirdi. Çaxır qoxusu! İsfəndiyar kişi eşitməşdi ki, ərlərindən “qara kağız” gələn bəzi gəlinlər “dərdlərini yüngülləşdirmək” üçün alverçi Xeyriyyəyə pul verib dəmir yolu vağzalından çaxır aldırırlar. Xəlvətcə toplaşıb içirlər”<sup>2</sup>.

İsfəndiyar Millinin məclisdə içki içdiyini bilsə də, onun gözlərindəki saflığı duyur. Onun məktubları gizlətməsində pis niyyəti olmadığını anlayır. Əslində Milli İsfəndiyarın övladları ilə bağlı faciəli xəbəri gizlətmmişdir. Bu baxımdan İsfəndiyar Qılınc Qurbanla eyni mövqedən çıxış edir. “....Çaxırı zornan sıriyb qəpik-quruş qazanmağı zə-

həri olsun, qoy qazansın. Mən ayri şeyin dərdini çəkirəm, İsfəndiyar kişi. Qorxum ondandır ki, Xeyrə arvad kimi təki başqalarının cilovunu boş qoyaram, yavaş-yavaş baxarsan ki, kəndin bir şaqqası korlanıb, əldən gedib”<sup>1</sup>.

İsa Hüseynovun 1965-ci ildə qələmə aldığı “Tütək səsi” povesti müharibə zamanı sadə Azərbaycan kəndinin, kənd insanının ağır, məşəqqətli sınaq karşısındaki mübarizəsini real həyat faktları əsasında canlandıran, dövrün real mənzərəsinə işiq tutan nəşr nümunəsi kimi Azərbaycan ədəbiyyatında xüsusi yeri olan əsərlərdən biridir. Sosialist realizminin prinsiplərinə görə faciəden yazmaq qadağan idi. Yazıçının müharibə povestlərində isə faciə müharibə dəhşətinin, quruluşun qəddarlığının nəticəsidir. “Tütək səsi”ndə bir cüt “qara kağız”ların gəlməsi ilə başlayan faciə Cümruün anasının qarşısında diz çöküb hönkürməsi ilə daha da dərinləşir. “Cümru qağamızın birdən-birə belə ehitirasla hönkürməsi, müsibətimizin necə böyük olduğunu bizə yenidən anlatdı”<sup>2</sup>.

Bir ailənin timsalında müharibənin Azərbaycan kəndində törətdiyi faciə kənd sovetinin sədri Cəbrayılın “evlənmişik”<sup>3</sup> elanından sonra pik həddə çatır. Bir tərəfdən müharibənin onlara atasının “qara kağız” ilə vurduğu psixoloji zərbə, digər tərəfdən isə naməlum yarım milyonluq tank pulunun hesabına kənddə sədr olan Cəbrayılın dövrün əxlaq normalarına zidd davranışı, Cümru və Tapdığın anası Söylünü zorla özünə arvad etməsi bir ailənin timsalında kəndin faciəsinin göstəricisi idi. Beləliklə, konfliktin bir tərəfində kənd sovetinin sədri, həyatın hər üzünü görmüş yetkin Cəbrayıl durursa, digər tərəfdə atalarını müharibədə itirən, min bir əzabla acliq, yuxsulluqla mübarizə aparan

<sup>1</sup> Çingiz Aytmatov. Ana tarla. Seçilmiş əsərləri. İki cilddə, II cild. Bakı, “Öndər” nəşriyyatı, 2004, s.36

<sup>2</sup> Isa Hüseynov. Povestlər. Bakı, “Gənclik”, 1967, s.45

<sup>1</sup> Isa Hüseynov. Povestlər. Bakı: “Gənclik”, 1967, s.50

<sup>2</sup> Yenə orada, s.77

<sup>3</sup> Yenə orada, s.91

Cümürü, Tapdıq və onun dostları dayanır. Bu savaşın əsasında insan mənəviyyatı, əxlaqi sərvətlər durur. Cəbrayıl dostu Muxtarın evinə soxulmaqla kəndin dəyərlərini təhqir etmiş olur. Yaziçi nə qədər gücsüz olsalar belə, öz qəhrəmanları Cümürü, Tapdıq və Nurunun qələbəsinə inanır. Gələcək də məhz onların ciyinlərindədir.

Tapdığın qorxusu da Cəbrayıl kimilərin davranışlarının kənddə normaya çevrilərək mənəvi aşınmanı, xalqın min illərdir yaşatdığı qaydaları tapdaması ilə bağlıdır. “*Qorxum bircə ondandı ki, öyrəşərik.... –Nəyə öyrəşərik? Onun zalimliğinə. Qorxuram öyrəncəkli olarıq*”<sup>1</sup>.

İsa Hüseynov özünün yetkin yazıçı düşüncələrini özünün gənc qəhrəmanlarının vasitəsilə əsərə gətirir, onların əsas mübarizə amalına çevirir. Xalq yazıçısı Anar bu məqama diqqət edərək yazır: “*Tapdıq uşaq olsa da, başa düşür ki, hər şeyə alışmaq, öyrəsmək olar, qəmə, kədərə də, məhrumiyatlara də, qəddarlığın özünə də. Öyrəşəndən sonra isə qəddarlığa yamanlıq kimi yox, zərurət, norma kimi, az qala təbii hal kimi baxırsan*

<sup>2</sup>.<sup>2</sup>

Cümürü bütün bu faciələrin qarşısında tütək çalmاسını, tütək düzəldərək camaata paylamasını kənd əhalisi dəlilik kimi qiymətləndirirə də, əslində bu fakt yazıçının qəddarlığa, zülmə, ədalətsizliyə münasibətidir. Yazıçının “Saz” povestindəki saz, “Tütək səsi”ndə tütək, eyni zamanda Çingiz Aytmatovun “Üz-üzə” povestində Mirzəqulun qopuzu arxetipə çevrilir və yazıçıların baş verən hadisələrə münasibətini göstərməyə kömək edir. Cümürü tütəyi zalimliğa, qəddarlığa qarşı üsyanıdır. O, bu cür mübarizə üsulu seçmişdir. Eyni situasiya ilə Cəlil Məmmədquluzadənin “Ölüler” əsərində rastlaşmaq mümkündür. Hamının dəli adlandırdığı Kefli İsgəndər içkini vasitə kimi istifadə edərək,

xalqa həqiqəti çatdırmağa, nadanlıqdan uzaq olmağa çağrıır. Cümürüün də tütək çalması, xalqa tütək paylaması da bir çağırışdır. Cəbrayılın timsalında zalimliğin, qəddarlığın, ədalətsizliyin və ən əsası kənd insanların vicdanının ayaq altına salınmasının normaya çevrilməsinə qarşı etiraz çağrıışdır.

Povestdə Nuru ağır müharibə şərtlərində sınağa çekiilir və bu sınaq əsərin, ümumiyyətlə sənətkarın yaradıcılığının mahiyyətini, məqsədini ifadə edir. Nurunun evdə hər gecəsi kiçik qardaşının “*əppək! əppək!*” iniltiini eşitməklə keçir və o, var gücü ilə qardaşına çörək tapmağa çalışır. Çingiz Aytmatovun qeyd etdiyi kimi, “*mühəribə dövrünün uşaqlarının bir xüsusiyyəti də budur ki, uşaqlar bilmirlər onlar niyə ac qalmalıdırlar*”<sup>1</sup>.

Nəhayət, sınaq meydanında o, iki yoldan birini seçmeli olur. Ya qardaşının acliğina dözməli, ya da Cəbrayılın sədəqəsini qəbul etməli idi. Nurunun hər gecə anası Söylü arvadın Tapdığa gətirdiklərini istəməyə getməsi acliq, yoxsulluq dövründə leyaqət uğrunda savaş idi. Nuru biliirdi ki, Tapdığın yanına getməklə leyaqətini tapdamış olacaq. Lakin qulaqlarında cingildəyən Şöşünün “*əppək! əppək!*” iniltisi onu seçim qarışısında qoyur. “*Bircə dəqiqə keçsəydi, mən məğlub ola bilərdim. Bu, mənim həyatımın ən çətin dəqiqəsi idi. Başında, zehnimdə qeyri-adi bir aydınlıq var idi. Mən tamam aydınca dərk edirdim ki, yerimdən tərpənib evə doğru bircə addım atsam, daha dayana bilməyəcəm, aparıb bu ağ fətiri qardaşımı da, anama da yedirəcəm, bəlkə hətta özüm də yeyəcəm. Bunu eləsəm, demək, mən sabah da bir başqa qapıya gedəcəyəm. Kimin qapısına? Nə təsfavüti var?*”<sup>2</sup>

<sup>1</sup> Çingiz Aytmatov. Ana tarla. Seçilmiş əsərləri. İki cilddə, II cild. Bakı, “Öndər” nəşriyyatı, 2004, s.53

<sup>2</sup> Isa Hüseynov. Povestlər. Bakı: “Gənclik”, 1967, s.142

10-15 yaşlı gəncin ağır şərtlər daxilində ləyaqət, şəxsiyyət uğrunda savaşı müharibənin yetkin, dünyagörmüş insanlara xas xüsusiyyətlərin, keyfiyyətlərin çox kiçik yaşlı yeniyetmələrin timsalında uğurlu təsviridir. “Tütək səssi”ndəki bu məqam həm İsa Hüseynovu, həm də Çingiz Aytmatovu düşündürmiş və onların yaradıcılığının epiqrafini təşkil etmişdir. Bu baxımdan Tapdıq, Nuru Çingiz Aytmatovun Seyid (“Cəmилə” povestində), Sultanmurad (“Erkən gələn durnalar” povestində), Caynaq (“Ana tarla” povestində) obrazlarla eyni taleyi bölüşür. Ağır olmasına baxmayaraq, Nuru vicdanı seçir və sədəqədən imtina edir. Nurunun öz-özünə söylədiyi fikirlər isə artıq yazıçının müharibədən illər keçdikdən sonra öz qarşısında hesabatı xarakteri daşıyır: *“İndi, aradan uzun illər keçdikdən sonra həyatımın o bir dəqiqliyi haqqında düşünürəm, mənə elə gəlir ki, o bir dəqiqlidə təkcə özümün yox, atalarından “qara kağızlar” gəlmış bütöv bir nəslin həyatı yerləşir. O vaxtin on beş yaşılı kişilərinin həyatı”*<sup>1</sup>.

Cəbrayılın daxili aləmini sədrin atı Xarle və Mehbali əminin küçüyü Qarabaş obrazları daha aydın şəkildə göstərir. Povestdə yarım milyon tank pulunu əldə etdiyi mənbə haqqında obrazların dilindən müxtəlif fikirlər irəli sürürlər. Lakin yazıçı onun şəxsində bu məqama aydınlıq gətirmir. Xarlenin qitliq vaxtı arpa yeyib qudurması, kənddə cövlən edərək toyuq-cücəni, hətta bəzən Nuru və Tapdığı da onlara qataraq qovması Cəbrayılın xislətindəki naqisliyi, haramı göstərir. Mehbali əminin küçüyü Qarabaş Cəbrayılın evindən Söylü arvadın gətirdiyi əti, pendiri yeyərək qudurur. *“On günün-yarım ayın içində kiçik ağlasığmaz dərəcədə irilənmişdi. “Xarle” kimi o da tüküni töküb tumarlanmışdı...”*<sup>2</sup>

<sup>1</sup> İsa Hüseynov. Povestlər. Bakı: “Gənclik”, 1967, s.143

<sup>2</sup> Yenə orada, s.117

Sədrin atı Xarle və küçüyün qudurğanlığı Cəbrayılın xarakterini açmağa yardım edir. Yaziçi birbaşa olmasa da, dolayısı yolla həmin yarımlı milyon tank puluna aydınlıq gətirir. *“Mehbali əminin küçüyü Nurunu ona görə qapmışdı ki, Söylünün Tapdığa gətirdiyi əti, pendiri yemişdi. “Adamın öz küçüyünün özünü qapması pis şeydi, Tapdıq..... Ağ fətirnən əmlik əti yeyənlər indi bu cür qudururlar: yada yalaq olurlar, qohuma dalaq....”*

İsa Hüseynov Cəbrayılın qazancındaki haramı acliqdan, yoxsulluqdan güclə yeriyən kənd insanların tapdalayan atın, onun çörəyini yeyərək sahibini qapan itin timsalında təsvir etmişdir.

Əsər büsbütün faciələrdən ibarət olsa da, mahiyyət etibarilə yazıçı inamlı və nikbindir. Nə qədər inamsız görünəcək, müəllif Tapdıq, Nuru kimi qəhrəmanlarının nadanlıq, cəhalət, qəddarlıq və ədalətsizlik üzərində qələbə qazanacağına əmindir.

Müharibə gətirdiyi acliq, səfalət, yoxsulluq, fiziki və mənəvi itkiləri ilə ağır bir sınaqdır. Həm Çingiz Aytmatovun, həm də İsa Hüseynovun qəhrəmanları bu ağır sınaq mühitində təsvir olunur. Hər iki yazıçının povestlərinin sonunda gəldiyi qənaət budur ki, insan və insani dəyərlər hər şeydən üstündür. Dünyaya gələn hər bir insanoğlu yaxşılığı da, pisliyi də insandan öyrənir. İnsanın taleyi xalqın taleyi ilə sıx bağlıdır və bu tale əbədidir. Ədəbiyyat öz humanist missiyası ilə hər zaman mühribəyə qarşı olub. Amma Lev Tolstoyun “Hərb və”Sülh” romanından sonra iki dünya müharibəsinin baş verməsi ədəbiyyatın ictimai-siyasi ideologiyalar sırasında məglubiyyətinin göstəricisidir.

1963-cü ildə Çingiz Aytmatov müharibə vaxtı Çiydə kolxozunda yaşayan Tolqonayın və onun başına gələn fa-

<sup>1</sup> İsa Hüseynov. Povestlər. Bakı: “Gənclik”, 1967, s.128

ciənin əsasında “Ana tarla” povestini yazar. Onların ailəsi Çiydədə həmin Tolqonayın evində bir müddət yaşamışdır. Tolqonayın mühəribədə əri və oğlanlarını itirməsinin şahidi olan sənətkar illər sonra yazdığı povestdə həmin hadisəni təsvir etmişdir. “Ana tarla” povesti bir ananın həyatda yaşadığı faciənin qarşısında mənəvi qələbəsi, insanlığın ən ali mərtəbədə ifadə olunan manifestidir. Tolqonay mühəribənin ağrı-acısını yaşayarkən, sadəcə ailəsinin deyil, bütün xalqın anasına çevirilir. Suvankul və Qasimdan ayrılan, Mayselbekin mühəribəyə aparıllarkən üzünü belə görməyə macal tapmayan, Caynaq və Alimanı itirən ananın çəkdiyi bütün iztirablara rəğmən nəvəsi Canpolatin sayəsində ümidi ləri tam puç olmur, gələcəyə inanır. Bu, ən böyük, nəcib insana xas xüsusiyətdir.

Yazıcı əsərdə torpaqla insanın dialoqu kimi şerti üslubdan istifadə etmişdir. Onlar dövrün tələbləri, siyaseti, iqtisadiyyatı, insan həyatı, onun keçmişini, bu günü və gələcəyi haqqında müzakirələr aparırlar. Yazıcı bu əsərdə nə qədər çətin, facieli olsa da, sonunda insan nəcibliyinin, inamının, mübarizəsinin qələbəsinə inanır və onu Tolqonayın timsalında təsvir edir. Qırğız kəndində əri Suvankul və oğlanları Caynaq, Qasım, Mayselbek və gelini Alimanla xoşbəxt yaşayan Tolqonayın taleyi Qasımin - “Ana, mühəribə!” deməsi ilə alt-üst olur. Yeni həyat, mühəribə həyatı başlayır. Ard-arda ərini və üç oğlunu itirən ananın yeganə ümid yeri, sığınacağı onlara bərəkət verən, həyat verən torpaqdır. Müqəddəs sayılan torpaqla əsərdə müqəddəsləşən insan Tolqonayın dialoqunda yazıçı bəşəriyyətin xilas yoluunu düşünür. Tolqonay üçün torpaq müqəddəsdir, inanc yerdidir. O, öz xoşbəxtliyini də torpaqdan istəyir: “*Torpaq, sən bizim hamımızı öz sinəndə saxlaysan; əgər sən bizi xoşbəxtlik bəxş etməyəcəksənə, onda niyə torpaq olursan, biz*

*isə niyə dünyaya gəlirik? Biz sənin övladlarınıq, torpaq, bizi xoşbəxtlik ver, bizi bəxtəvər elə!*<sup>1</sup>

Yazıcı Tolqonay ananın timsalında qırğız xalqının obrazını yaratmışdır. Mühəribənin sərtliyi, acliq, yoxsulluq, “qara kağız”larla gələn fiziki itkinin ağır mənəvi zərbəsini yaşayan Tolqonay nəcib insani hislərini itirmir, eksinə, da-ha da güclənir. Xeyirxahlıq ananın ən ali dəyərinə çevrilir. “*Sən çox istəyirdin ki, insanlar insan olaraq qalsınlar, istəyirdin ki, mühəribə insanların qəlbini şikəst eləməsin, istəyirdin ki, mühəribə onların xeyirxahlıq, rəhmdillik hislərini öldürməsin. Sən hər şeyi bunun naminə etdin. Dünyada yalnız xeyirxah işlər əbədi yaşayır, qalanları isə yox olub gedir.. Axi xeyirxahlıq yolda düşüb qalmayıb, ona təsadüfən rast gəlmək olmaz. Xeyirxahlığı insan insandan öyrənir*<sup>2</sup>.

Necə ki, “Saz” povestində İsfəndiyar kişi, “Gün var əsrə bərabər” romanında Yedigey xalqı təmsil edirə, Tolqonay da daşıdığı nəcib, insani, bəşəri dəyərləri ilə bir xalqın obrazıdır. “*Mən həmin an düşündüm ki, gövdə kökün üstündə bitdiyi kimi, ananın xoşbəxtliyi də xalqın xoşbəxtliyi ilə bağlıdır. Xalqın taleyi ilə ananın taleyi ayrılmazdır. Başına min bəla gəlsə də, həyatım ciddi çətinliklərə düşçər olsa da, mən inamımdan heç vaxt dönmərəm. Xalq yaşayır deyə mən də yaşayıram*<sup>3</sup>.

Tolqonay nə qədər əzablara sinə gərib taleyi ilə barışsa da, mühəribə onun ailəsi ilə birlikdə bütün ümidi lərini alt-üst etmişdir. Mühəribənin dəhşəti Tolqonayın min illər boyu mühəribələr görmüş, üzərində olmayan hadisələrin baş verdiyi torpaqla dialoqunda aşkar təsvir edilir. “-Ey

<sup>1</sup> Çingiz Aytmatov. Ana tarla. Seçilmiş əsərləri. İki cilddə, II cild. Bakı, “Öndər” nəşriyyatı, 2004, s.12

<sup>2</sup> Yenə orada, s.46

<sup>3</sup> Yenə orada, s.20

*əziz torpaq, de görüm haçan, hansı vaxtlarda ana belə iztirab keçirib, əzab çəkib? -Bilmirəm, Tolqonay. Dünya sənin vaxtında olan müharibəni heç zaman görməyib*<sup>1</sup>.

Əsərdə torpaq canlıdır. O, insan kimi danışır, əzab çəkir, Tolqonaya təsəlli verir. Torpaq min illərdən gələn tarixi keçmişin Tolqonayla dialoqunda mövcud dəhşətə münasibət bildirir. Torpaq milyon illər yaşı olan tarixin özüdür. İnsanın yaradılışından bu günə qədər keçdiyi yolların, etdiyi əməllərin tək şahidi tarixdir. Əsərdə torpaq gəlib-keçmiş tarixin özünü xarakterizə edən simvoldur.

Tolqonay "qara kağız"lar gəlsə belə, sona qədər ərinin və övladlarının qayıdacağına inanır. Müharibə bitdikdən sonra kəndə sağ bir nəfərin qayıtdığını və onun doğmalarının ölüyünü bilən ana ağır psixoloji zərbə alır. Bir tərəfdə qələbə sevinci, digər tərəfdə ər, övlad itkisinin vurduğu mənəvi zərbə qarşısında ananı bir sual düşündürür. Sevinc hissi güclüdür, yoxsa kədər? Ana qələbədən üzr isteyir. Kədər hissi, övlad itkisinin yerini qələbənin qazanılması doldura bilmir. Tolqonay bu anda deyir: "*Analar uşaqları həyat üçün, yer üzərindəki adı xoşbəxtlik üçün doğurlar...*"<sup>2</sup>

Tolqonayın qələbədən üzr istəməsi əslində, müharibənin qırğız kəndində törətdiyi faciəni, heç vaxt sağalmayaçaq yaranı, yeri doldurulmayacaq boşluğu göstərir. Heç bir ana övladını belə bir müəmmalı müharibədə, dünya ağalığı iddiasında olan iki imperiyanın, iki azgınlaşmış ideologyanın qarşidurmasında itirməyi istəməzdi. Imperiyanın "qələbə" himnləri gerçekliyi ifadə etməyən mənasız pafos idi. Tolqonay ana bu acı gerçekliyi göstərən obrazdır. Müharibə onun həyatını puç etdi. Ərini və övladlarını əlindən aldı. Ən əsası isə onun oğlanlarının həyatı, arzularının üstündən xətt

çəkdi. "*Müharibə nə qədər adamı məhv etdi. Əgər müharibə olmasaydı, mənim Caynağım necə gözəl, nəcib adam olacaqdı! Onların hayatı qabaqda idi, arzuları böyük idi. Müharibə əsl gənclik çağında, onları baltalayıb məhv etdi. Əgər müharibə olmasaydı, Suvankulla Qasim hələ nə qədər iş görərdilər....*"<sup>1</sup>

1975-ci ildə Çingiz Aytmatov "Erkən gələn durnalar" povesti ilə yenidən müharibə mövzusuna qayıdır. Povestdə müharibənin gerçəkləri dövrün yeniyetmələrinin başlarına gələn həyat hadisələri əsasında qələmə alınmışdır. Əsərin qəhrəmanları 15-16 yaşlı gənclərdir və Çingiz Aytmatov da müharibə vaxtında təxminən bu yaşlarda idi. Bu baxımdan povest yazıcının öz usaqlığından bəhs edən və şəxsi avto-bioqarafiyasını ən yaxşı əks etdirən əsərlərdən biridir. Əgər "Üz-üzə", "Cəmилə", "Ana tarla" povestlərinin qəhrəmanları yazıcının apardığı müşahidələrinin nəticəsində yaranmış-disa, "Erkən gələn durnalar" povestində bilavasitə özü iştirak edir. Çingiz Aytmatov müsahibələrinin birində demişdir: "*Mən həm biraz Seyidəm, həm də Sultanmuradam*"<sup>2</sup>.

"Cəmилə"də Seyid, "Ana tarla"də Caynaq kimi Sultanmurad və onun dostları da vaxtından əvvəl böyümək, kişiləşərək ön cəbhəyə aparılanların yerini alaraq kəndin ağır yükünü daşımali olurlar. İnkamal müəllimənin Coğrafiya dərsində Seylon adası haqqında danışdıqlarını dinləyən Sultanmurad və onun dostları Anatay, Erkinbəy, Ergəş və Qubatqul kolxoz sədri Tinaliyevin təkidi ilə məktəbi tərk etmək məcburiyyətdində qalırlar. Povestdə baş verən faciəvi hadisələrin fonunda Sultanmuradla sinif yoldaşı Mirzagül

<sup>1</sup> Çingiz Aytmatov. Ana tarla. Seçilmiş əsərləri. İki ciddə, II cild. Bakı, "Öndər" nəşriyyatı, 2004, s.43

<sup>2</sup> Yenə orada, s.64

<sup>1</sup> Çingiz Aytmatov. Ana tarla. Seçilmiş əsərləri. İki ciddə, II cild. Bakı, "Öndər" nəşriyyatı, 2004, s.52

<sup>2</sup> Güner Yüreklik. Aytmatov Tanrısını arıyor. "Cumhuriyyət" gazetesi, 1987 17 kasım

arasındaki saf sevgi münasibətləri yüksək bədii boyalarla əks olunmuşdur.

Bələliklə, məktəbdən ayrılan yeniyetmələr “Aksay desanti” adlanan qrup yaradaraq Aksaydakı boş torpaqları əkməyə hazırlaşırlar. Durnaların erkən gəlməsi və yazı gətirməsi yeniyetmələrin ən böyük arzusu və itkilərlə, yoxsulluqla mübarizədə yeganə təsəlliləridir. Hər biri müharibəyə gedən atalarının atına minərək sanki döyüşə hazırlaşırlar. Yaziçi gənc qəhrəmanlarını sanki yeni ərazi fəth edəcək orduya bənzədir. *“İlk günlər açıq havada suvadağa gedəndə atlارın gözləri alacalanırdı, qızları dolaşırdı, sonralar isə oynayıb səkməyə başladılar, ələxsus da çaydan qayıdanda. Hərə öz döyüş köhləninin belində atları suvarmağa elliklə aparırdı. Sultanmurad Çabdari minərdi, Anatay - Oktoru, Erkinbay - Akbayraki, Ergəş Altintuyaki, Qubatqul da Jibekjali. Kiçicik ilxini hər tərəfdən əhatə edərək çaya tərəf qovub aparırdılar”*<sup>1</sup>.

Əsərdə yaziçi kolxozi sədri Tinaliyevi Manasla müqayisə edir. İkinci Dünya müharibəsinin ədalətsiz şərtləri, sovet quruluşunun əksər məqamlarda yerli xalqların milli adət-ənənəsinə biganə, zidd mövqeyi olsa da belə, “Erkən gələn durnalar” povestində sanki mövcud dünya daxilində ayrıca bir dünya təsvir olunur. “Aksay desanti” adını alan Sultanmurad və onun dostlarının qrupu Manas hesab etdikləri Tinaliyevin rəhbərliyi ilə döyüşə hazırlaşırlar. *“Hər verilən əmri yerinə yetirməyə hazır idilər. Qarşılardakı döyüşü sanki Manas idi. qır saçlı, zirehli, heybəli Manas! Və özlərini də onun sadıq, igid döyüşçüləri. Qılıncları belərində, qalxanları əllərində idi”*<sup>2</sup>.

Sultanmuradin at belində oğruları sona qədər qovması, sonda qurdla üz-üzə gəlməsi bu mübarizəni şərtləndirən

başlıca məqamlardır. “Aksay desanti” mövcud dünyadakı şərə, ədalətsizliyə qarşı mübarizə aparmış və sonda məğlubiyyətləri ilə mənəvi qələbəyə çatmışlar. Əsərin “Erkən gələn durnalar” adlanması da yeniyetmələrin arzusu ilə durnaların tez gəlişi və yazı gətirməsi, “Aksay desanti”nın fədakarlığı ilə bu gəlişin yoxsulluqla üz-üzə qalan insanlara bol məhsul, sevinc bəxş etməsi ümidi ilə əlaqədardır. İnkamal müəllimə Seylon adasından danışarkən Sultanmurad bir anlıq da olsa hər şeyi unudub özünü orada xoşbəxt hiss edir. Durnaların gəlişini görəndə də evdəki xəstə anasının acliqla mübarizəsini, atasından aylarla məktub gəlmədiyinə görə keçirdiyi dərin iztirabı unudur. Dostları ilə birgə durnaların arxasında qəçəraq bir müddətlik olsa da xoşbəxt olur.

Doğrudur, yaziçi əsərdə yeniyetmə qəhrəmanları ən ali insani dəyərlərin daşıyıcısı kimi nikbin qələbə ruhunda təsvir etsə də, faciəvi sonluqdan qaçmaq mümkün olmur. “Aksay desanti”nın arzularının üzərindən bir gecə oğruların gəlişi və atları oğurlamaları ilə xətt çekilir. Sultanmurad taleyin bu amansız qərarı ilə razılaşır. Büyük ümid və xəyallarla yaza hazırlaşan, qarşılara qoyulan məqsədi yerinə yetirə bilməmələri reallığı ilə barışa bilmir. Sona qədər mübarizə aparır. Sultanmuradın nəticədən asılı olmayaraq ədalətsizliyə qarşı mübarizəsi əsərin fəlsəfi məzmununu, əxlaqi təməlini təşkil edir.

Oğrular atları qaçırandan atasından ona qalan Çabdari minərək sona qədər onların arxasında çapır və Çabdaların vurulması ilə həyat puç olur. Sultanmurad qan qoxusuna gələn canavarlarla üz-üzə qalır və bu məqamda da əsər bitir. Yaziçi qəhrəmanının sonrakı taleyini göstərmir və bəlkə də onun real dünya qarşısındaki fiziki məğlubiyyətini qəbul etmək istəmir. Bələliklə, onun Aksay fəth etmək, Çabdaların

<sup>1</sup> Çingiz Aytmatov. Qiyamət. Bakı, “Yaziçi”, 1991, s.299

<sup>2</sup> Yenə orada, s.295

belində qardaşını atasını qarşılıamağa aparmaq arzuları yerinə yetmir.

Şifahi xalq ədəbiyyatı ünsürlərinin təsirinin aşkar hiss olunduğu “Erkən gələn durnalar” povesti sanki əfsanələrdəki qaranlıq və işıqlı dünya arasındaki savaşı xatırladır və sanki əsərin qəhrəmanları inam və mübarizlik keyfiyyətləri ilə “Manas”, “Dədə Qorqud” dastanının qəhrəmanlarının özüdür. Yaziçi ağır müharibə şərtlərində yüksək mənəvi dəyərləri öné çəkərək xalqın ölməzliyini ifadə edir.

Bir-birindən min kilometrlərlə uzaq məsafədə yerləşən Azərbaycan və qırğız kəndlərinin müharibə sınağı qarşısındaki tale bənzərliyi və qəhrəmanlarına yanaşmada ən ali insani dəyərlərlə yanaşması iki böyük yazıçının yaradıcılığında oxşar məqamların yaranmasına səbəb olmuşdur. Hər iki yazıçının əsərlərində avtobioqrafizm güclüdür və baş verən hadisələr şəxsi müşahidələrinin nəticəsdir.

Həm qırğız, həm də Azərbaycan nəsrandə İkinci Dünya müharibəsinə yanaşmada meydana çıxan oxşar məqamlar türk xalqları nəşrinin tarixi proseslərə adekvat münasibətinin göstərcisidir. Akademik Nizami Cəfərov özünün “Böyük mədəniyyətin övladı, yaxud varisliyin poetikası” məqaləsində iki xalqın ərsəyə gətirdiyi yaradıcılıq nümunələrini müqayisə edərkən, onları eyni təfəkkürün məhsulu hesab edərək yazır: “50-ci illərin sonu, 60-ci illərdə Çingiz Aytmatov “Cəmilə”, “Qırmızı yaylıqli qovağım mənim”, “Koşak gözü”, “İlk müəllim”, “Ana tarla”, “Əlivida, Gülsarı” povestərini yazır – oxşarlıqa baxın: bu zaman Isa Hüseynov da təxminən eyni problemlərlə bağlı silsilə povestlər üzərində işləyir; həm də oxşarlıq təkcə problematikada deyil, təfəkkür mədəniyyətinin eyniyəti var, -

cəsarətlə demək olar ki, 60-ci illərdə “Cəmilə”ni, yaxud “Ana tarla”ni Isa Hüseynov da yazardı...”<sup>1</sup>

“Erkən gələn durnalar” povestinin qəhrəmanı Sultanmurad və onun dostları, “Cəmilə” povestinin qəhrəmanı Seyid, “Tütək səsi”nin qəhrəmanları Tapdıq, Nuru, Cümru ilə eyni taleyi bölüşür, hər iki yazıçının qəhrəmanları haqsızlığa, ədalətsizliyə qarşı mübarizə aparır. Bir çox məqamlarda ədalətsizliyin səbəbi kimi təkcə müharibə şəraiti deyil, mövcud quruluşun xalqın ali dəyərlərinə qarşı mövqeyi də rol oynayır. “Tütək səsi”ndə tütək, “Saz”da saz “Üzüzə”də komuz xalqın tarixinin, varlığının göstəricisi kimi mövcud quruluşun özünə də qarşı çıxır. “Saz”da İsfəndiyar, “Ana tarla”da Tolqonay, “Erkən gələn durnalar”da Tinaliyev ədalət, ləyaqət mücəssiməsinə çevrilərək xalqlaşırlar. Hər iki yazıçı qəhrəmanlarına və xalqına yüksək məhəbbət və ləyaqət hissi ilə yanaşır. Bütün sınaqlara baxmayaraq xalqın milli varlığını, özünü qorumasını alqışlayırlar.

## 2. ÇİNGİZ AYTMATOVUN “ÇİNGİZ XANIN AĞ BULUDU” VƏ YUSİF SƏMƏDOĞLUNUN “QƏTL GÜNÜ” ƏSƏRLƏRINDƏ REPRESSİYA

XIX əsrin əvvəllerindən etibarən Qafqazı və Orta Asiya işgal etməyə başlayan Çar Rusiyası imperiyanın principlərinə uyğun olaraq zəbt etdiyi torpaqlarda müstəmləkəçi siyaset yürütmüşdür. Təbii ki, onların əsas məqsədi asan idarə olunan rəiyyət formalasdırmaqdan ibarət idi. Yerli əhalinin təhsil alması ilə bağlı məsələdə Çar rəhbərliyinə təqdim olunan programlarda əsas iki xətt mövcud idi. Çar ideoloqlarının bir qismi belə fikirləşirdilər ki, yerli xalqlara təhsil verməyə gərək yoxdur. Savadsız xalqı daha asan idarə etmək olar. İkinci qisim isə məhdud şəkildə savadlanmanın tərəfdarı idilər. Türküstən general qubernatoru Kuropatkin rəhbərliyə məktublarının birində yazdı: “*Biz yerli xalqı, tərəqqidə, məktəbdə rus həyatından 50 il geridə tutduq*”<sup>1</sup>.

Kuropatkinin bu fikri Çar imperiyasının yerli xalqlara qarşı yürüdülən geriçi imperiya siyasetinin mahiyətini açıqlamış olur. Eyni fikir başqa bir imperiya rəhbərlərindən biri olan M.Muropiyev tərəfindən belə ifadə olunmuşdur: “*Müsəlmanların təhsilində əsas məqsəd onları ruslaşdırmaqdır... İkinci prinsip isə İslami pozmaqdır*”<sup>2</sup>.

Çar rəhbərliyinin yerli xalqlara qarşı ideoloji planları heç də öz düşündükləri kimi nəticə vermədi. Mirzə Fətəli Axundzadənin, Çokan Vəlixanovun çiyinlərinə çar paqonlarını taxmaqla istədikləri idarəetmə modeli qurmağa çalışın imperiya rəhbərliyi tam əksini gördü. Əsası Mirzə Fətə-

li Axundzadə tərəfindən qoyulan milli maarifçilik, çağdaşlıq hərəkatı sonradan Azərbaycanın və digər Orta Asiya türk xalqlarının həyatında mühüm başlangıç oldu. Türk xalqlarının böyük maarifçi ziyanlı nəslə yetişdi. Imperiyanın “parçala, hökm sür” ideologiyasına qarşı İsmayılov bəy Qaspiralı “Dildə, fikirdə və işdə birlik” tezisini irəli sürdü. XIX əsrin 80-ci illərində Tataristanda “Tərcüman” qəzeti və “üsuli-cədidi” məktəbləri ilə Qaspiralı əsində rus başbilenlərinə alternativ proyekti ortaya qoymağını bacardı.

Maarifçilik sahəsində ən böyük işi sözsüz ki, mətbuat gördü. “Əkinçi”, “Tərcüman”la başlayan milli mətbuat “Molla Nəsrəddin”, “Füyuzat”, “Türküstən” və digər mətbənəşrlər inkişaf etdi. Dövrün ziyanlıları əvvəlcə mədəni mexətariyyət sonra ərazi mexətariyyəti və nəhayət, çağdaş dünya modelində müstəqil dövlətin qurulması fikrini irəli sürdülər və bu fikri uğurla gerçəkləşdirməyi bacardılar.

Çar Rusiyası türk xalqlarının ideya və fikirlərinə nifrətlə yanaşır və mümkün qədər hərəkatı boğmağa çalışır. Həbsler, sürgünler, qətllər milli müqaviməti nəinki zəiflətdi, əksinə, daha da gücləndirdi.

İmperiyanın çöküşü labüb idi və belə olan təqdirdə ortaya bir sira qüvvələr çıxdı. Bu mübarizədə bolşeviklərin qalib gəlməsi və elə ilk başlangıçda Çar II Nikolayın ailə üzvlərinin qətli gələcək qəddarlıqlarından xəbər verirdi. Yerli türk xalqları bolşeviklərin əsas məramının fərqində idilər. Görkəmli özbək ədibi Əbdürəauf Fitrat bolşeviklərin qalib gəlməsi ilə bağlı məqaləsində yazdı: “*Yeni bəla gəldi, bolşevik bələsi*”<sup>3</sup>.

Bolşeviklər yerli xalqların müstəqillik fikrini heç bir vəchlə qəbul etmirdilər. Terror hesabına olsa da, Qafqazda Azərbaycan Xalq Cumhuriyyətini, Orta Asiyada müstəqil-

<sup>1</sup> Fatma Açıq. Özbek türk şairi, yazarı, dil bilimci və düşünürü Abdurauf Fitrat. Kök dergisi, sayı: 4, 2002, s. 49

<sup>2</sup> Dilorom Alimova. Mustabid Tütimnin Özbekistan Milli Baytlarını Talaş Siyaseti: Tarih şahidiyi və sabakları. Toşkent, Şark, 2000, s.171

<sup>1</sup> Fatma Açıq. Özbek türk şairi, yazarı, dil bilimci və düşünürü Abdurauf Fitrat. Kök dergisi, sayı: 4, 2002, s. 42

ləşən quruluşları işgal yolu ilə məhv etdilər. 20-ci illərdə müstəqil dövlət uğurunda mübarizə aparanlara qarşı sürgün, həbs və qətlərə başlandı. 30-cu illərdə isə ictimai-siyasi və ədəbi həyatın bütün sferalarını əhatə edən təzyiq-lər vüsət aldı. Bu prosesin zirvə nöqtəsini 1937-1938-ci il-lərdə törədilən repressiya təşkil etmişdir.

Sovet imperiyasının 1937-38-ci illərdə törətdiyi repressiya quruluşun mahiyyətindəki qəddarlığın ifadəsi idi. İkinci Dünya müharibəsi ərəfəsində qəsdən, imperianın dataqlarını qorxu yaratmaq yolu ilə möhkəmləndirməyə hədəflənən dalğa, irq və din fərqi qoymadan ölkə boyu tügyan etmişdi. Yerli rusların bu dalğanın qurbanı olması sərf ideoloji xarakter daşıyırdısa, türk xalqları üçün ideoloji müstəvi ilə yanaşı, həm də milli mahiyyət kəsb etmişdir. Misal üçün, Çingiz Aytmatovun atası Torequl Moskvada Qızıl Professorluq İnstytutunda oxuyan bolşevik idi. Onun repressiya qurbanı olmasının hər hansı ideoloji səbəbi ola bilməzdi. Qanlı dalğa ilə xalqların düşünən beynlərini aradan götürməklə intellektual bazanı zəiflətməyə, müstəmləkəçi imperialist mövqelərini bölgələrdə gücləndirməyə çalışıldı. İmpriya rəhbərliyi bu müdhiş terrorla müstəmləkəçiliyi gücləndirmək məqsədi güdürdü. "Çingiz xanın ağ buludu" əsərində müstəntiq Tansıkbayov dövrün real mənzərəsini, qəddarlığın yaratdığı vahiməli sünü mühiti olduğu kimi təsvir edir. "...ana dilindən imtina etməyə qədər hər cür milli dəyərləri nümayışkarana şəkildə danırdılar. Əgər biri hər addimbaşı Lenin dilində danışdığını, Lenin dilində düşündüyüünü təkrarlayırsa, gəl beləsinə iliş görüm, necə ilişirsən..."<sup>1</sup>

Repressiya bütün mahiyyəti ilə ilk növbədə yerli xalqların milli özünməxsusluğunu məhv edərək sovetizmin

(bolşevizmin) dayaqlarını möhkəmləndirməyə və Çingiz Aytmatovun vurğuladığı kimi, manqurt nəsil formalaşdırmaq məqsədilə bilərəkdən törədilmişdi. Çar Rusiyasının müxtəlif layihələr, həbslər və sürgünlərlə qarşısını almağa çalışıldığı milli düşüncəni bolşeviklər fiziki terrorla məhv etməyə cəhd göstərdi. "*30-cu illərin analogu olmayan repressiya kabusu təkcə istedadlı, vətənpərvər adamları tragik şəkildə həyatdan, sevdiyi sənətindən ayırmadı (bu maddi, statistiklərin hesablaşacağı ittidir), həm də on minlərlə oxuma və yazma səvadı olmayan adamları belə ağışuna alaraq xalqın şüurunu dəyişdi, onu tərəqqidən saxladı, mənəviyyata, tarixi-etnik düşüncəyə ağır zərbə vurdu*"<sup>1</sup>.

Heç şübhəsiz ki, bu cür davranışın ötən əsrin ən böyük imperiyasının rəhbəri Stalinin anatomiyasından doğurdu. Stalin hələ ötən əsrin əvvəllərində, bolşevik-menşevik mübarizəsi gedərkən şəxsi fikir və düşüncələrində, proqramında kütləvi terrorun vacibliyini vurğulayırdı. Stalinə bir müddət təmasda olmuş Azərbaycanın görkəmli ictimai xadimi Məhəmməd Əmin Rəsulzadə imperiya rəhbərinin xarakterini Stalinin ölümündən sonra qələmə aldığı "Stalinə ixtılal xatırələri" adlı silsilə məqalələrində onun anatomiyasından doğan və kütləvi terroru dəstəkləməsi barədə yazılmışdır. Belə ki, xatırələrin "Müdhiş İvan bir idealdır" hissəsində Məhəmməd Əmin Rəsulzadə Bakı-Moskva qatarında Stalinə ikili söhbətlərində kütləvi terror məsələsində həmsöhbətinin dediklərini belə xatırlayır: "- Yox, - dedi, yanılırsınız, terrorun, hələ kütləvi terrorun tarixdəki rolü mühümdür. Biz bolşeviklər, təbii ki, şəxsi terroru qəbul etmirik. Bunun faydası yoxdur. Bu, eserlərin sistemidir. Fə-

<sup>1</sup> Bədirxan Əhmədov. Ədəbiyyat və repressiya; xarakteri, genezisi və yanaşma meyilleri  
[http://www.avangard.net/index.php?action=static\\_detail&static\\_id=55058](http://www.avangard.net/index.php?action=static_detail&static_id=55058)

<sup>1</sup> Çingiz Aytmatov. Gün var əsərə bərabər. Seçilmiş əsərləri. Bakı, "Çəşioğlu", 2004, s. 302

*qət kütləvi terror başqa, onu qəbul və tətbiq edəcəyik. Bunuñ faydası isə şübhəsizdir*<sup>1</sup>.

Qırğız və Azərbaycan nəşrində eyni motivli əsərlərin yaranmasının obyektiv səbəbləri vardır. Təbii ki, imperiya-nın yürütdüyü siyasetin xalqlarda oxşar təsiri, eyni zaman-də buna adekvat münasibətdə etnik cəhətdən eynilik bu və ya digər dərəcədə bir-birinə yaxın əsərlərin yaranmasını şərtləndirmişdir. Bu baxımdan repressiya mövzusunda Çingiz Aytmatovla Yusif Səmədoğlunun əsərləri arasında paralellər az deyil.

Çingiz Aytmatov özünün “Gün var əsrə bərabər” (1980) romanı ilə bütün dünyani silkələməyi bacardı. Əsər bir insanın faciəsindən başlamış bəşəri səviyyədə aparılan manqurtlaşmadan, imperialist maraqlardan bəhs etməklə bərabər, Abutalib Kutubbayevin həyat faciəsi əsasında Stalin rejiminin törətdiyi repressiyadan, cinayətdən bəhs edirdi. Yaziçi romanda Abutalibin taleyinə sona qədər aydınlıq gətirmədi və onun həyatının necə sonlanması müəmmalı qaldı. Beləliklə, “Çingiz xanın ağ buludu” povestində Aytmatov yenidən həmin mövzuya qayıdaraq, onu uşaqlıqdan narahat edən mövzunu, tarixi faciəni tam şəkildə təsvir etmişdir.

1987-ci ildə “Azərbaycan” jurnalında görkəmli yazıçı Yusif Səmədoğlunun “Qətl günü” romanı çap olunmuş və Çingiz Aytmatovun toxunduğu repressiya mövzusunu müəllif Azərbaycan gerçəkliliyinə uyğun şəkildə təsvir etmişdir. Təbii ki, hər iki yazıçının mövzuya müraciət etməsi və faciənin yüksək dəqiqliklə eks olunması onların şəxsi avtobioqrafiyaları ilə birbaşa bağlıdır. Necə ki, “Gün var əsrə bərabər” romanı və “Çingiz xanın ağ buludu” povesti-nin qəhrəmanı Abutalib Kutubbayevin taleyi ilə yazıçının

atası Torequlun, əmisi Rəsulbeyin acınacaqlı sonluğu bu və ya digər dərəcədə oxşardırsa, “Qətl günü” romanının qəhrəmanı Sədi əfəndinin taleyi də yaziçinin atası, görkəmli Azərbaycan şairi Səməd Vurğunun həyat hekayəsi arasında bənzərliklər coxdur. Uşaqlıqdan sözüllüb gələn xatirələr, iti müşahidələr və ən əsası yüksək yaradıcılıq istedadı bu əsərlərin meydana gəlməsinə səbəb olmuşdur.

Çingiz Aytmatov xatirələrində Moskva vağzalında atası Torequlu son dəfə necə gördüğünü dəfələrlə xatırlamış, atasının yoxluğu onların ailəsinin həyatında çətinliklərə səbəb olmuş və yaziçinin bir sıra arzularının üstündən məhz “Xalq düşməninin oğlu” ittihamına görə xətt çəkilmişdir. Onun yaradıcılığında müxtəlif formalarda qatar yolu və stansiyanın təsviri də məhz atası ilə bağlı yaranan de-taldır. Yaziçi atasının taleyi ilə bağlı keçirdiyi sarsıntıları “Ana tarla” povestinin epiqrafında belə ifadə etmişdir: “Ata, bilmirəm harada dəfn olunmusan. Bunu sənə, Torequl Aytmatova ithaf edirəm”<sup>1</sup>.

1991-ci ildə Çontaş adlı yerdə Qırğızistanda repressiya qurbanı olmuş 137 nəfərin basdırıldığı toplu məzar tapıldı və Torequl Aytmatovun şəxsiyyətini müəyyən etmək mümkün oldu. Digərləri başından vurulsa da Torequlu ürəyində güllələmişdilər və güllə ona qarşı ittihamlarının əks olunduğu kağızı yandıraraq ürəyinə dəymişdi. Qəribədir ki, kağız çürüməmişdi. Bakıda jurnalist Mirşahin Ağayevə verdiyi müsahibəsində Çingiz Aytmatov atanını və həmin məzarlığın açılmasını belə xatırlamışdır: “1991-ci ildə məlum oldu. Büyük qəbiristanlıq tapıldı. Burda repressiya illərində güllələnən 137 nəfər dəfn olunub. Dağlar-in altında. İndi bu yer belə adlanır: Ata Beyit – Ata qəbi-

<sup>1</sup> Məhəmməd Əmin Rəsulzadə. Bir türk milliyyətçisinin Stalinlə ixtilal xatirələri. Bakı, “Elm və təhsil”, 2011, s. 62

<sup>1</sup> Çingiz Aytmatov. Ana tarla. Seçilmiş əsərləri. İki cilddə, II cild. Bakı, “Öndər” nəşriyyatı, 2004, s. 7

*ristanlığı. Mən təklif etmişəm bu adı. 1991-ci ilə qədər bu yeri gizli saxlayırdılar*<sup>1</sup>.

Çingiz Aytmatov atası Torequlu, əmisi Rəsulbəyi və xalasının ərini repressiya zamanı itirmişdir. Onu ən çox təsirləndirən və həyatında həyəcanlı və çətin yolun başlanmasına səbəb atasının öldürülməsi ilə bağlı idi. Torequlun ölümü ilə bir tərəfdən anasının dörd uşağı böyütmək naminə yaranan maddi çətinliklər, digər tərəfdən “xalq düşməni” damğasına görə üzləşdikləri təhlükələr Çingiz Aytmatovun təleyində silinməz izlər buraxmışdır. Buna baxmayaraq, “Çingiz xanın ağ buludu” əsərindəki Abutalib yazarının atasından daha çox əmisi Rəsulbəyin prototipidir. Əmisi Rəsulbəylə Abutalib arasında bir çox oxşar xüsusiyyətlər vardır. Yazarı 1996-ci ildə alman jurnalisti Fredrik Hitzerə verdiyi müsahibədə bu məqama aydınlıq gətirmiştir. Özünün redaktəsi ilə “Qırğızistanda uşaqlıq” (1999) adı ilə dərc olunan sənədli kitabda əmisi Rəsulbəyi xatırlamışdır. O, əmisinin polislər tərəfindən evdən aparıldığı gecəni də heç vaxt unutmamışdı. ‘‘Nənəm Aymxanın son uşağının adı Rəsulbəy idi. Rəsulbəy əmim zəkali və savadlı adam idi. Atamın faciəli şəkildə ölümündən sonra Şəkərə geri qayıdıq və biza Rəsulbəy baxdı. O vaxt 25 yaşı var idi. Yeməklə təmin edir, əlindən gəldiyi qədər kömək edirdi. Amma tez-tez sorğu-sual etmək üçün aparırdılar. Əraziyə cavabdeh şəxslər ona artıqlaması ilə təzyiqlər edir və heçnə tapa bil-mədiklərindən daha da hiddətlənirdilər. 1937-ci ilin bir gecəsində polislər onu apardı... Rəsulbəyi artıq bir daha görmədi. Deyilənə görə, Buryatda düşərgədə ölüb’’<sup>2</sup>.

Xatirələrində bəlli olur ki, Rəsulbəy xalqın tarixini yaxşı bilən, dövrün ayıq şəxsiyyətlərindən biri olmuşdur.

Bu baxımdan əsərdəki Abutalib da eynən Rəsulbəy kimi xalqın keçmişini yaxşı bilir, keçmişə aid əfsanə və rəvayət toplayırdı. Abutalibin topladığı əfsanələrin içində “Sarıözək edamı” Çingiz xandan bəhs edir. Eyni zamanda xatirələrində yaziçi ona Çingiz adının verilməsini əmisinin istəyi olduğunu və bunun tarixi şəxsiyyət olan Çingiz xanla bağlılığını bildirmiştir. “Mənə Çingiz adının verilməsini də o təklif etmişdi. Tarixi çox yaxşı bildiyi bəlli idi. Uşaqlara tanılmış şəxsiyyətlərin adını vermək adətinə sadıq idi”<sup>1</sup>.

Çingiz Aytmatov Abutalibin timsalında günahsız yerə güllələnən minlərlə türk ziyanlığının ümmükləşmiş obrazını yaratmışdır. O, fəsvir etdiyi hadisələrin fonunda millətinin başına gətirilən faciələri dünyaya göstərməyə çalışmış və buna nail olmuşdur: “Yerüstünün Sarı-Özəyindəki insanların ıztirab və duyğularına az qala, yüz ildir biganə qalan dünya türkün faciəsinə yalnız Çingiz Aytmatovun qələminin hesabına əhəmiyyət verməyə başladı. Çingiz Aytmatov XX yüzillikdə sovet ideoloji qiyamətində yaşayan türklərin çəkdiyi zülmü ümumbaşərin ortaqq faciəsi kimi tanıtmağa müvaffəq oldu”<sup>2</sup>.

Tarixi şəxsiyyətlə bədii obraz arasında bənzər paraleli Yusif Səmədoğluunun “Qətl günü” romanında da apara bilərik. Əsərinin qəhrəmanı Sədi Əfəndinin “Qətl günü” adlı romanı var. Roman əsərdə tarixi göstəriləmediyi zamandakı hadisələrdən bəhs edir. Adsız hökmdarın qalası fəth etməsi, qaladakı satqın şairlərin ənam olaraq xalqın sevimli şairinin başını istəməsi və şairin edamı Sədi Əfəndinin romanında baş verən hadisələrdir. Romandakı hadisələr bu və ya digər dərəcədə Qacarın Qarabağa yürüşü və xalqın sevimli şairi Molla Pənah Vaqifin ölümünün tarixi gerçekliyi ilə üst-üstə

<sup>1</sup> Çingiz Aytmatovla təmiz söhbət (Mirşahin Ağayevlə müsahibə). Çingiz Aytmatov: Mən Manas oğluyam. Bakı, “Nurlan”, 2009, s. 5

<sup>2</sup> Cengiz Aytmatov. Çocuklugu. İstanbul, DA Yayıncılık, 2002, s.12

<sup>1</sup> Cengiz Aytmatov. Çocuklugu. İstanbul, DA Yayıncılık, 2002, s.12

<sup>2</sup> Azər Turan. Çingiz Aytmatovun ağ buludu. Türk ruhunun qələbəsi. Bakı, “Nağıl evi”, 2013, 284 s.60

düşür. Yaziçinin atası, görkemli Azərbaycan şairi Səməd Vurğunun "Vaqif" dramı tarixi zaman baxımından eyni dövr və hadisədən bəhs edir. Akademik İsa Həbibbəyli "Qətl günü" romanını Azərbaycan xalqının Molla Pənah Vaqifdən Səməd Vurguna qədərki mürəkkəb və keşməkeşli taleyinin ədəbiyyatda mükəmməl ümumiləşdirilməsi hesab edərək yazır: "Qətl günü" romanında *Molla Pənah Vaqifin və Səməd Vurğunun prototipi ola biləcək obrazlar da müəyyən etmək mümkündür. Romanın uğurlu çıxmasının, ədəbiyyatımızda "adəbi hadisə" səviyyəsində qəbul edilməsinin əsas səbəblərindən biri də əsərdə əks etdirilən mətləblərin, bəzi analoji məqamların, Yusif Səmədoğlu tərəfindən atası Səməd Vurğunun tərcüməyi-halında və yaradıcılıq taleyində dərindən və əsaslı şəkildə, görünən və görünməyən tərəfləri ilə müşahidə edilməsi ilə əlaqədardır*".<sup>1</sup>

Yaziçi özü də dəfələrlə "Qətl günü"nın "Şair, hökmədarın hüzurundasan"<sup>2</sup> fikrindən yarandığını bildirmiştir. Şah Qacarın Qarabağa yürüşü və dövrün görkemli şairi Molla Pənah Vaqifin edamı və qeyri-müəyyən dövrdəki hökmədarın qalaya yürüşü və satqınlıq nəticəsində xalqın sevimli şairinin edamı arasında bənzərliklər aşkarıdır.

Səməd Vurğun repressiyanın fiziki qurbanlarından olmasa da, həmin illərin dəhşətini mənəvi olaraq yaşamışdır. Həmin illərin hər gününü Səməd Vurğun təhdid, sorğu-su-al, ittihamlar içinde keçirmişdir. Şairin xanımı Xavər xanım həmin illərin mənzərəsini, şairin keçirdiyi iztirabları öz xatirilərində yazmışdır. Heç şübhəsiz ki, "Qətl günü" kimi mükəmməl əsərin ortaya çıxmásında həmin xatirələrin, ailənin yaşadıqlarının birbaşa təsiri olmuşdur: "Gecələr

*qonşu qapılar döyürlər, kimlərisə camaatin "qara qarğı" adlandırdıqları qara maşınlara basıb aparırdılar.... Qucağında körpə uşaq olmasına baxmayaraq, Səməd axşamlar məni təkcə qoyar, evdən çıxıb bir də səhər açılanda gələr, harada olması haqda bir kəlmə də danışmaz, xəyalala dalar, gözlərindən isə qəm-qüssə yağardı*".<sup>1</sup>

Həm "Qətl günü", həm də "Çingiz xanın ağ buludu" əsərində nisbi götürəndə müstəqil mahiyyət kəsb edən və bir-biri ilə varislik əlaqəsi daşıyan tarixi dövrlər əks olunmuşdur. "Qətl günü"ndə hadisələr Sədi Əfəndinin eyniadlı romanındaki Adsız hökmdardan bəhs olunan qeyri-müəyyən tarixi dövr, Sədi Əfəndinin öz taleyinin əks olunduğu 30-cu illər və yazıçının öz dövrü, yəni 70-80-ci illərdə baş verir. "Çingiz xanın ağ buludu" povesti isə iki hissədən ibarətdir. Tarixi hissədə dünyanın ən nəhəng imperiyalarından birini qurmuş, bəşər tarixinin ən böyük hərbi strateqlərindən biri sayılan Çingiz xandan bəhs olunur. Abutalib Kuttubbayevin topladığı "Sarıözək edamı" adlı əfsanəsində Tanrıının Çingiz xana qələbə rəmzi kimi ağ bulud bəxş etməsi və ona sadiq olacağı müddətə qədər buludunun onun başının üzərində olacağı şaman tərəfindən müjdələnir. Çingiz xanın Tanrıya qarşı çıxması, təbiətin qanunu pozmasının nəticəsində bulud onu tərk edir və onun məglubiyyətinin başlanğıcı olur. İkinci hissədə isə 30-cu illərin məlum qanlı hadisələri təsvir olunmuşdur. Ayrı-ayrı götürdükdə hər iki əsərin hissələri müstəqil süjet, kompozisiya və personajlara malikdir. Amma bu hissələri ümumi məqsəd birləşdirir ki, onun elementləri bütün tarixi dövrlərə səpələnmişdir.

Hər iki yazıçının əsərində əsas qəhrəmanın özünün yazdığı və ya topladığı əsəri vardır. Çingiz Aytmatovun

<sup>1</sup> Isa Həbibbəyli. Ədəbi tarixi yaddaş və müasirlik. Bakı, "Nurlan", 2007, s.359

<sup>2</sup> Səməd Vurğun. "Vaqif" dramı. Seçilmiş əsərləri, IV cild, Bakı, "Şərq-Qərb", 2005, s.99

əsərində Abutalib Kutubbayevin Çingiz xandan bəhs edən “Sarıözək edamı” əfsanəsi, Yusif Səmədoğlunun romanında isə Sədi əfəndinin yazdığı və Adsız hökmdardan bəhs etdiyi “Qətl günü” romanı vardır. Həm Sədi Əfəndiyə, həm də Abutaliba qarşı irəli sürülən ittihamlarda onların əsərləri başlıca fakt, dəlil kimi istifadə olunur. Hər iki yazıçının öz şəxsi avtobioqrafiyasından doğan və müşahidələrinin nəticəsi kimi meydana çıxan qəhrəmanları dövrün dəhşətinin real mənzərəsini canlandırmağa imkan verir. Roman içinde roman təsiri bağışlayan həmin əsərlər hər şeydən önce xalqın qadağan olunmuş tarixini tədqiqata cəlb edir və onun keçmişinə işıq salır. Mövcud realliq, dövrün ağır şərtləri bədii yaradıcılıq üçün daşlaşmış qəlib, aşılımaz sədd müəyyənləşdirse belə, sözün qüdrəti hər zaman özünü ifadə etmək üçün bir yol tapmağı bacarmışdır. Bu baxımdan tarix, qədimdə baş vermiş hadisələrə münasibət yaradıcı qələm sahiblərinin dövrünə ən yaxşı münasibətini ifadə etməyə yardım etmişdir. Bədii yaradıcılıqda tarixə müraciət əsasən iki məqsədlə edilmişdir. Birinci halda, tarixdə baş vermiş hadisəyə münasibət bildirmək, tarixin qaranlıqlarına işıq salmaq, ikinci halda isə keçmişdə baş vermiş hadisədən vəsita kimi istifadə edərək dövrünün proseslərinə münasibət bildirmək məqsədi daşımışdır.

Sovet imperiyasının əsas məqsədi tarixi unutdurmaq, keçmiş oktyabr inqilabından başlayan, inancından imtina etmiş vətəndaş formalaşdırmaq idi. Ona görə də milli olan hər şeyə qarşı amansız münasibət göstərilirdi. Repressiya adlı kütləvi terrorla sovet rəhbərliyi məhz bu məqsədə çatmağı qarşısına qoymuşdu. “Sarıözək edamı”nda Çingiz xan, “Qətl günü”ndə Adsız hökmdarın davranışları ilə qəhrəmanların öz dövründəki rəhbərinin – Stalinin xarakteri oxşardır. Bu baxımdan hər iki əsərdə tarixi faktı müraciət bir tərəfdən unutdurulmağa çalışılan keçmiş xatırladılır, di-

gər tərəfdən dövrün mənzərəsini, imperiya rəhbərinin qəddarlığını, haqsızlığını izah etmək üçün vasitəyə çevirilir.

Şərdən şərin, xeyirdən isə xeyrin doğulması və bu varişliyin zaman və məkandan asılı olmayaraq davam etməsi, bu qüvvələr arasındaki amansız mübarizə hər iki yazılıcını düşündürmüştür. Hər iki yazıçı şərin zülmü nə qədər dözülməz olsa belə, sonunda Tanrıının ədalətinin qələbə çalacağına sonsuz inamı ifadə etmişlər. Yusif Səmədoğlunun “Qətl günü” əsərində şərin təmsilçisi Hökmdarın “qırmızı” xətti xalqın sevimli şairini edam etdirməsi ilə başlayır və Baba Kahanın dondurucu küləyi hər şeyi buza döndərir. Bu zaman şairin kəsilmiş başı gözü açıq şəkildə olanları müşahidə edir. Xalqın sevimiş Şairin kəlləsi saraydakı digər iki şair tərəfindən öz satqınlıqlarının əvəzində verilən ənam olaraq istənilərkən, münəccim bunun fəlakətlə nəticələnəcəyi ilə bağlı xəbərdarlıq edir. Bir şairin digərinin başını ənam kimi istəməsi dövrün qəddar hökmdarını belə dəhşətə gətirir: *“Belə məmləkətin bir qalasını yox, cəmi qalalarını almaq olar. Belə məmləkəti yerlə yeksan etmək olar... Mən çox məmləkətlər görmüşəm, amma şairi şairinin başını istədiyi məmləkəti görməmişdim...”<sup>1</sup>*

Çingiz xan öz dünya hökmranlığı naminə inandığı göyə, uğur rəmzi kimi ona bəxş olunan ağ buluda xəyanət edir, təbiətin başlıca qanununa qarşı çıxır. Onun dünyaya uşaq gətirməsini yasaqlaması, bu qanunu pozan Doğulanq və Ərdənənin edam etdirməsi Tanrıının qəzəbinə tuş gəlir və ağ buludun onu tərk etməsi məglubiyyətinə və nəticədə faciəsinə səbəb olur. *“Döyüşlərdə çalınacaq zəfər naminə Çingiz xan həyatın özünün və Tanrıının üzünə ağ olaraq təbiətin qanununa belə dönüklük elədi. Ona qalmış olsayıdı,*

<sup>1</sup> Yusif Səmədoğlu. Qətl günü. Seçilmiş əsərləri. Bakı, “Şərq-Qərb”, 2005, s.62

*hətta Tanrını da özünə tabe eləyərdi, axı qadının uşaqa qalması Tanrıdan xəbər gözləməsi idi*<sup>1</sup>.

Görücü tərəfindən işaretləndirilən və Çingiz xanın özünü də heyrətə gətirən Ağ bulud Tanrının nişanəsi kimi çıxış edir. Çingiz Aytmatov yaradıcılığına xas olan mifologiyaya, xalqın tarixi keçmişindən süzülüb gələn mətnlərə müraciət Ağ buludun timsalında əsərdə uğurla istifadə olunmuşdur. Eyni zamanda “Qətl günü” romanında Baba Kaha xalqın keçmiş inancını ifadə edən, mifoloji simvol kimi çıxış edir. Həm ağ bulud, həm Baba Kaha Tanrının nişanəsi kimi nizamlayıcı, eyni zamanda cəzalandırıcı funksiyarı yerinə yetirir.

Çingiz Aytmatov bu povestində də buludun timsalında türk mifologiyasından uğurla yararlanmışdır. O, əsərlərində mifə müraciət etməsi ilə bağlı belə yazmışdır: “*İnsanlığın daha erkən dövrünün məhsulu olan miflər xalq müdrikiyini, onun inkişafının müəyyən mərhələsini ifadə etdiyindən çox qiymətli bir mədəni sərvətdir. Bu ırsə layiqli münasibəti mən olduqca qanunauygın sayıram. Hər bir mif öz-özlüyündə xalq düşüncəsinin gücünü əks etdirir və hər dəfə mifə müraciət etdikcə, biz elə bil ki, müasir insanın daşıdığı hər hansı bir mənəvi keyfiyyətin tarixi köküni qayitmış olurq*”<sup>2</sup>.

Hər iki əsərdəki tarixi dövrün qəhrəmanlarının Tanrıya inancı sonsuzdur və onlar özlərini bir növ Tanrının yerdəki elçisi hesab edirlər. “Sarı özək edamı”nda Çingiz xan inanırdı ki, ona Yerdə hakimlik Götür Tanrı tərəfindən verilib. Yoxsa Arat-kitay qabiləsindən çıxan yetim bir oğlanın dünya hakimliyinə ayrı bir cavab tapa bilmirdi. “Qətl günü”

romanında Adsız hökmədarın Tanrıya inamı sonsuzdur. Nəcə ki, Çingiz xan öz uğurlu fəthlərinin, qəlebələrinin əsas səbəbini Götür Tanrının ona lütfü kimi qiymətləndirir, Adsız hökmədar da alınmaz qalanı fəth etməsini göyün yerə, Tanrının yerdəki səlahiyyətlisində olan inamı kimi qəbul edir. “*Qala artıq hökmədarın əlində idi. Bu, hökmədarın fikrincə, Allahın möcüzəsi idi, xudavəndi-aləmin ona göstərdiyi mərhəmətin nişanəsi idi. Tanrı hökmədarın tərəfində idi*”<sup>1</sup>.

Həm Çingiz xana, həm Adsız hökmədara Tanrı tərəfindən xəbərdarlıq göndərilir. “Qətl günü”ndə bu vəzifəni şahın münəccimi icra edir və hökmədara əvvəlcə qalanı işgal etməməyi, daha sonra isə xalqın sevimli şairini edam etməməyi, ulduzların bunun faciə ilə nəticələnməsi barədə xəbərdarlığını çatdırır. Eyni zamanda “Sarı özək edamı”nda də Görücü xana Tanrı tərəfindən ağ bulud verildiyini və Tanrıya sadiq qaldığı müddətdə bulud onun başı üzərində hərəkət edərək qəlebəyə aparacağı müjdəsini verir. Lakin Çingiz xan Doğulanq və Ərdənəni edam etdirməklə, Adsız hökmədar isə qalanı darmadağın edib xalqın sevimli şairini edam etdirməklə Tanrının qəzəbinə səbəb olurlar. Doğulan uşağın baxıcısının Tanrıya yalvarması ilə Götür Tanrının buludu uşağın başı üzərində peydə olur.

“Qətl günü”ndə başı kəsilmiş şairin üstündə ağı deyən Üfləmə Qasımın anasının yanaklı səsi Baba Kahanaya çatrı və hökmədarı da, Xacə Ənvəri də buza döndərir. Şair gözleri açıq Baba Kahanın ilahi ədaləti bərpa etməsinə tamaşa edir. Ağ buludun funksiyasını Baba kaha yerinə yetirir. Əsərdə hadisələrin baş verdiyi hər üç dövrдə Baba Kaha ədaləti bərqrər edən obraz kimi çıxış edir. Ədalətin qoruyucusu nə qədər səbr edirsə belə, səlahiyyət verdikləri onu tapada-

<sup>1</sup> Yusif Səmədoğlu. Qətl günü. Seçilmiş əsərləri. Bakı, “Şərq-Qərb”, 2005, s.75

<sup>1</sup> Çingiz Aytmatov. Seçilmiş əsərləri. İki cilddə, II cild. Bakı, “Öndər” nashriyyatı, 2004, s.313

<sup>2</sup> Çingiz Aytmatov. Mən Manas oğluyam. tərtibçi Südabə Sərvi. Bakı, “Nurlan”, 2009, s.41

maqda davam edir. Amma səbr bir gün tükənir və beləliklə cəza mexanizmi işə düşür. "Məmləkətin ən qoca ağbirçayı-nın dediyi son ağı - layla yayılıb, nazik, yanar ipə dönüb, uzanıb-uzanıb dağlar aşış, ormanlar keçib, gəlib Baba Kahanın həndəvərindəki daşlardan birinə ilişdi və bu daşdan elə bir ah qopdu ki, Baba Kahanın oyumundan gələn səs dünyani lərzəyə gətirdi:

- Sizin köküñüz kəsilsin, ay ikiayaqlı bəndələr!  
...Dərd də, azar kimi gələndə batmanla gəlir, bacım.

Baba Kahanın oyugündən gələn hənirti ağ dumana dönüb eşiyyə axdi, yuxarı qalxıb ulduzlara qarışdı, sal buzlaqların başında əriyib, nəhəng buz parçalarına dönüb hündürlükdən aşağı şığıdı, ətrafdakı quru daşları, quru qayaları döyüəcləməyə başladı: qayalardan, daşlardan boğuş bir səs çıxdı, ah çəkdilərmi, lənət dedilərmi - bilinmədi və həmin anda da hər qayanın, hər daşın yarığından, çatlaşğından hörük kimi burula-burula, buz nəfəslə hənirti qopara-qopara, bal kimi qatı olan qara bir axartı süzülməyə başladı".

Sovet rəhbərliyi qeyri-şərtsiz törətdikləri cinayətlərə görə günahkar idilər. Lakin yerlərdə bu "cahanşüməl" hərəkatı həvəslə icra edən və bəzən prosesin genişlənməsinə da-ha da təkan verənlər də kifayət qədər idi. Həm "Qətl günü"ndə, həm də "Çingiz xanın ağ buludu"nda bu funksiyamı icra edən şəxslərin ümumiləşmiş obrazına rast gəlmək mümkündür. Çingiz Aytmatovda Tansıkbayov, Yusif Səmədoğlu Salahov, Muxtar Kərimli həmin funksiyamı icra edirlər.

Sarıözək çölündə arvadı Zərifə, oğlanları Ermək və Daulla xoşbəxt yaşayan Abutalib heç ağılna da gətirmirdi ki, bir gün ömür üyündən dəyirmando onun taleyi həll oluna-

<sup>1</sup> Yusif Səmədoğlu. Qətl günü. Seçilmiş əsərləri. Bakı, "Şərq-Qərb", 2005, s.165-166

caq. Yüzlərlə insanın tutulması, sürgünə göndərilməsi və edamı üzərində Tansıkbayovun vəzifədə yüksəlmək planı dövrün və quruluşun sərtliyini, amansızlığını göstərən faktdır. Əsərdə Tansıkbayov imperiyani səciyyələndirərkən dövləti sobaya, insani isə onu alışdırın və sönməyə qoymayan oduna bənzədir: "Dövlət elə bir sobadır ki, odunu da, kösəyi də yalnız insandır. Özgə cür olsa, bu soba ölüziyib sənər. Və ona heç ehtiyac da qalmaz. Lakin adamların özləri, üstlərində hakimiyyət olmasa, yaşaya bilməzlər, özləri özlərinə oddağ yaparlar. Ocaqçının isə peşəsi oddağ'a odun atmaqdır. Bax, hər şey bunun üstündə bərqəraradır".<sup>1</sup>

Hər gün dostlarının yeni rütbə alması münasibətə təşkil olunan mərasimlərdə iştirak edən Tansıkbayov üçün Abutalibin işi həyatın böyük nailiyyəti, tarixin xeyirxah iltifatıdır. Axtarış zamanı evində tapılan cızmaqaralarının içində yuqoslav partizanlarla görüşləri ilə bağlı xatirələr Tansıkbayovun "düşmən agenturasını" ifşa edərək dövlətin təhlükəsizliyini təmin etmək kimi cəfəng mübarizənin başlaması üçün bəhanə olmuşdur. Həmçinin evində axtarış zamanı tapılan "Manqurt" və "Sarıözək edamı" əfsanələri sozializmin əleyhinə fəaliyyət kimi qiymətləndirilmiş və ona qarşı xalqın unudulmuş qədim dilini canlandırmaq, millətin assimiliyasiya olunmasına müqavimət göstərmək kimi əlavə ittihamları da Tansıkbayov əlində fakt kimi istifadə etməyi düşünür. Əlbəttə, Çingiz Aytmatov "Manqurt" əfsanəsi vasitəsilə imperiyanın xalqın söykökünü, milli varlığıni unutdurmaq cəhdlerinə, "Sarıözək edamı" əfsanəsi ilə isə Stalin Çingiz xanla müqayisə edərək totalitarizmin təntənəsinə işaret etmişdir.

<sup>1</sup> Çingiz Aytmatov. Gün var əsrə bərabər. Seçilmiş əsərləri. İki cilddə, I cild. Bakı, "Öndər" nəşriyyatı, 2004, s.306

“Gün var əsrə bərabər” romanında yaziçi Juanjuanların insanın başına dəvə dərisi keçirməklə manqurtlaşdırması ilə bağlı həmin əfsanədən bəhs etmişdir. Juanjuanlar Nayman ananın oğlu Jolamanı bu üsulla manqurta çevirirlər və o, sonda anasını tanımayaraq qətlə yetirir. Çingiz Aytmatov bu sujetlə dövrün hadisələrini müqayisə edir: 1.Sabitcanın, Leytenantın timsalında fərdin; 2.Nayman ana qəbiristanlığının ətrafına çəkilən məftillər və onun dağıdılması ilə bağlı çağırışlarla cəmiyyətin; 3.yeni tapılmış və inkişaf baxımından Yerdən dəfələrlə irəlidə olan Meşəlidöşlülərin Yer insanı ilə əlaqə yaratmaması üçün planetin səthinə maqnit qatın çəkilməsi ilə bəşəriyyətin manqurtlaşmasını təsvir etmişdir. Bu baxımdan mövcud quruluş və onun vintciyi olan Tansikbəyov Çingiz Aytmatovun manqurt tipləridir və onların Abutaliba qarşı ittihamları rejimin siyasetinin mahiyətini ifadə edir. “*Manqurt əfsanəsi*” əcədələrin unudulmaz və gərəksiz dilini dirçəltməyə, millətlərin assimiliyasiya olunmasına müqavimət göstərməyə ziyan kar çağırış idi, “*Sarözək qətli*” isə güclü ali hakimiyyətin ittihamı, dövlət mənafeyinin şəxsiyyətin mənafeyindən yüksək olması ideyasının danılması, mənfur burjuaziya fərdiyətçiliyinə rəğbət, kollektivləşmənin ümumi xəttinin, da-ha doğrusu, kollektivin vahid məqsədə təbe edilməsi fikrinin inkarı idi, bununla da sosializmin neqativ dərk edilməsi arasında bir şey qalmırdı”<sup>1</sup>.

Əsərdə dövrün acı reallığını iki ailənin arzu və istəklərinin fərqində görmək mümkündür. Zərifə və onun övladları Abutalibin gəlməyini, Abutalib isə qatarla keçərkən bir dəfə uzaqdan belə olsa, öz ailəsini görməyi arzulasa da, ona qarşı ittihamlar irəli sürən müstəntiq Tansikbayovun arvadı “*Eybi yoxdur, bu gün-sabah biz də öz halal haqqımızı ala-*

*riq*”<sup>2</sup>, oğlunun “*Ata, səni tezliklə podpolkovnik rütbəsi almağın münasibətilə təbrik edə biləcəyikmi?*”<sup>2</sup>, kimi zidd arzuları vardır. Bir ailənin faciəsi üzərində digərinin xoşbəxtliyik planlarını dövrün amansız və qəddar şərtlərinin göstəricisi idi.

“Qətl günü”ndə isə xalqın sevimliSİ Sədi Əfəndini də öz qələm yoldaşı Muxtar Kərimli şərləmiş və müstəntiq Salahov tərəfindən mühakimə olunmuşdur. Ənənəvi ittihamlar ona qarşı irəli sürülməkdədir. Sədi Əfəndi yazdığı eyni adlı romanına görə, qələm yoldaşı Muxtar Kərimlinin təqdimati ilə müstəntiq Salahov tərəfindən təqib olunur. Həm Abutaliba, həm də Sədi Əfəndiyə qarşı irəli sürülən ittihamlarda bu və ya digər dərəcədə bənzərlik var. Onlar sozialist prinsiplərinə zidd olaraq xalqın dili, tarixi uğrunda mübarizə aparmışlar. Coğrafi məkan baxımdan kifayət qədər uzaq məsafədə yerləşsə belə, həm Azərbaycan və həm də qırğız nəsrində mövzuya yanaşmada eyni motivlər, bir-birinə bənzər obrazlar kifayət qədərdir.

Abutalibin topladığı “Sarıözək edamı” əfsanəsində Doğulanq və Ərdənənin qatlindən sonra baxıcıının sayəsində uşaq sağ qalırsa, Sədi Əfəndinin “Qətl günü”ndə şairin ölümündən sonra Üfləmə Qasımın sayəsində onun yazardıqları gələcək nəsillərə ötürülür. Necə ki şərdən şər doğursa, eləcə də xeyirdən xeyir doğur və bu iki zaman və məkan fərqindən asılı olmadan davam edir. Eyni zamanda Abutalib tutulan zaman Yedigeyə övladlarına Araldan, topladığı əfsanə və rəvayətlərdən danışmağı vəsiyyət edirə, Sədi əfəndinin romanı uğrunda isə onun qızı və xəstə alim mübarizə aparır. Təsadüfi deyil ki, Səməd Vurğun dindirilməyə aparılarkən “Vaqif” dramını Xavər xanıma vermiş və

<sup>1</sup> Çingiz Aytmatov. Seçilmiş əsərləri. Bakı, “Şərq-Qərb”, 2009, s.361

<sup>2</sup> Yenə orada, s.297

Mehdixan Vəkilova bu barədə bildirmişdir. “Şair yazib başa çatdırdığı “Vaqif”in taleyindən daha çox narahat idi. O, əsəri bitirdikdən sonra bir müddət gizli saxlayıb və öz qarşasına belə deyib: “Əgər məni aparsalar, sən tez mənim əsərimi götür və etibarlı yerdə gizlət. Əsərin yerini Xavər bilir”<sup>1</sup>.

Yusif Səmədoğluun romanında üç dövrü birləşdirən rəmzi Kirlikir obrazı vardır. Natəmiz məxluq sayılan siçovulun zibillikdə çirkinliklə, şərlə mübarizəsi hökmədarın və onun törəmələri sayılan Salahovların, Muxtar Kərimlilərin yanında ədalətli görünür. Yəni dövrdəki vəziyyət o qədər ifrat dərəcədə pisdir ki, natəmizliklərin şahı siçovul bunların yanında pakdır və bunlara qarşı mövqeyi təbii görünür. Kirlikir şərin varisliyinin şahidiidir. Salahovu hökmədar törəməsi adlandırması əsərin məzmunundan doğan mücadiləni şərtləndirir. “Salahov, – dedi, – bu dünyanın bəlasıdi. Bu dünyanın böyük fəlakətidi. – Qısaca sükutdan sonra: - Hökmədarın törəməsidir”<sup>2</sup>.

Çingiz Aytmatov “Kassandra damğası” romanında şərin varisliyinə dair özünün utopik fərziyyəsini irəli sürmüdüür. Onun fikrincə, şər əməllərin, pisliklərin daşıyıcısı olan bütün insanlar həmin kassandra damğası ilə doğulurlar. Yaxın tarixdə İkinci Dünya müharibəsinə törətmış Stalin, Hitler də məhz kassandraların törəməsidir. Romanda sonradan dünyaya bədbəxtlik gətirəcək, şər əməllərin icraçısına çevrilicək insan embrionu ana bətninə düşdükdən ilk bir həftə ərzində özünü bürüzə verir və ananın alnında xalq piqmenti peydə olur. “Mən doğuşa qarşı çıxan embrionların göndərdiyi işaretni tapdim. Həmin embrionlara sahib

olan qadının alnında kiçik xal piqmentləri yaranır. Bu xal “Kassandra damğası”, mənfi signallar göndərən rüşeyimi isə “Kassandra embrionu” adlandırdım. Mənfi nəticəli insan embrionu, ancaq hamiləliyin ilkin həftələrində öz gələcəyinə reaksiya vermək və təhlükə barədə işarə göndərmək üçün fövqəladə bacarığa sahibdir. Sonra bu bacarıq itir. Bu da hərhalda dölin zamən keçdikcə öz taleyinə boyun əyməsi ilə əlaqədardır”<sup>1</sup>.

Xeyir və şərin mübarizəsi dünya yaranandan bu günə qədər səngiməyən və töreyərək davam edən prosesdir. Ən qədim mif mətnlərində, dini kitablarda bu mübarizəyə dair müxtəlif əhvalatlar, hadisələr verilmişdir. Müqəddəs kitabı “Avesta” olan Zərdüştlik təliminin əsasında da xeyir və şər allahlarının, Əhriyən və Ahurəmazdanın mübarizəsi durmuşdur. Böyük Azərbaycan şairi Nizami Gəncəvi “Sirlər xəzinəsi” poemasında “Xeyir və şər” hekayəsində bu mübarizəni səciyyələndirmişdir. Dünya bina olandan bəri bu iki qüvvənin mübarizəsinə ötən əsrin əvvəllerində Hüseyn Cavid “İblis” əsərində İblisin monoloqu ilə fəlsəfi məna vermişdir:

*Onlar, əvət onlar sizi çıgnatmaya kafı,  
Kafı, sizi qəhr etməyə, məhv etməyə kafı...  
Bən tərk edərim sizləri əl'an, nəmə lazım!  
Hiçdən gələrək, hiçliyə olmaqdayım azim.  
İblis nədir? – Cümə xəyanatlərə bais...  
Ya hər kəsə xain olan insan nədir?  
İblis!*<sup>2</sup>

<sup>1</sup> Çingiz Aytmatov. Kassandra damğası (Rahib Filofeyin Roma Papasına məktubu). “Ədəbiyyat” qəzeti, 2014, 21 noyabr

<sup>2</sup> Hüseyn Cavid. İblis. Seçilmiş əsərləri. Beş cilddə, III cild. Bakı, “Lider”, 2005, s.104

<sup>1</sup> Mehdixan Vəkilov. Ömür dedikləri bir karvan yolu. Bakı, “Yazıçı”, 1986, s.136

<sup>2</sup> Yusif Səmədoğlu. Qətl günü. Seçilmiş əsərləri. Bakı, “Şərq-Qərb”, 2005, s.74

Müxtəlif tarixi məkan və zamanların təsvir olunduğu “Qətl günü” və “Çingiz xanın ağ buludu” əsərlərində xeyir və şərin mübarizəsi və yazıçıların bu bəşəri mübarizəyə fəl-səfi münasibətləri eks olunmuşdur. Abutalibin “Sarıözək edamı”ndakı Çingiz xan obrazı Sədi əfəndinin “Qətl günü”ndə Adsız hökmdardan nisbətən fərqlənir. Doğrudur, Çingiz xan qəddarlığı, amansızlığına görə Tanrı tərəfindən cezalandırılıb ağ buluddan məhrum olursa belə o, birbaşa şərin daşıyıcısı deyil. Çingiz xan uşağın valideynlərini edam etməklə səhv etdiyini bilir. Amma onu da yaxşı bilir ki, əgər onları bağışlasa, onda orduda ona qarşı inam azala-caq, intizamsızlıq yaranacaqdır. “Qətl günü”ndəki Hökmdar isə uşaqlığında onun başına gətirilən qanlı hadisəni unuda bilmir, xədim olmasının intiqamını günahsız insanların qanı hesabına almaq istəyir. Hətta Baba Kahanın dondurucu küləyi əsməyə başlayanda belə o, heç nəyin fərqində olmur. Çingiz xan isə başının üzərində buludu görməyəndə irəliləməyin mənasız olduğunu dərk edir və Tanrıının ondan üz döndərdiyini başa düşür.

Çingiz Aytmatov Çingiz xan obrazı vasitəsilə eyni zamanda unutdurulmağa çalışılan türk tarixinə nəzər salır. Təsadüfi deyil ki, əmisi Rəsulbəy ona məhz tarixi qəhrəmanının, Çingiz xanın adını vermişdir. Şər birbaşa olaraq daha çox əsərin digər hissəsində, yazıçının qəhrəmanı olan Abutalibin başın gətirilən məlum olayda özünü açıq şəkildə bürüzə verir. Yaziçi Hüseyin Cavidin fikrinə şərik olaraq dünyada insanın yaranışından bu yana mif mətnlərində, dini kitablarda yer alan xeyir və şər mübarizəsinə, onun varisliyinə və bəşəriyyətdə şərin ən böyük daşıyıcısının ən ali yaradılış olan insanın olduğunu bildirir. Abutalibin fikrinə, onun mübtəla olduğu şərdən xilas olmaq mümkün-süzdür. “...əgər yenidən doğulub bir də yer üzünə gələcək olsa, heç onda da Tansikbayovun arxasında dayanan sima-

*siz, insanlıqdan çıxarı qüvvə ilə baş-başa gəlməkdən canını qurtara bilməz. Bu qüvvə müharibədən də qorxunc idi, əsirlilikdən də dəhşətli idi, çünkü uzandıqca uzanan, ola bilsin, dünya bina olandan bu günədək uzanan şər idi. Bəli, yaranmışlar içində yalnız insan şərin bunca təəssübkeş daşıyıcısı oldu”<sup>1</sup>.*

Bir şər özündən daha böyük şərin, faciənin başlangıcıdır. Hökmdar beş yaşında axtalanarkən hiss etdiyi qan qoxusunun qisasını qalaları dağıtmışla, insanları qılıncdan keçirməklə almaq istəyir, amma içindəki qəzəb soyumur. “Bu, tarixi və psixoloji bir həqiqətdir ki, öz naqisliyini bəla həmişə əlavə bəla ilə tamamlayır. Belə bəla təşnəliyinə təsirli nümunələr romanda coxdur. Beş yaşlı körpəni saray zirzəmisində axtalayıv və qan qoxusu bütün ömrü boyu uşağın zehnində və burnunda qalır. Zoraklıqdan min qat artıq zoraklıq doğur”<sup>2</sup>.

Hər nə qədər şər mövcuddursa, Tanrıının nizamının, xeyirin sonda qələbəsi labüddür. Hər iki yazıçının gəldiyi qənaət də məhz budur. “Qətl günü”ndə Hökmdar və onun varisləri Muxtar Kərimli, Salahovlar şəri təmsil edirlərsə, Şair və onun varisi Sədi əfəndi xeyir qüvvənin təmsilçiləridir. Şairin əlyazmalarını Üfləmə Qasım qoruyub gələcək nəsillərə ötürürsə, Sədi Əfəndinin romanı uğrunda onun qızı Səlimə xanım və Xəstə alim mübarizə aparır. “Şairin başını hökmdardan ənam istəyən şairlə yanaşı həyatı bahasına onun əlyazmalarını qoruyan Üfləmə Qasım varsa, Sədi Əfəndini həyatdan küsdürən Muxtar Kərimli ilə bərabər, onun romanını uzaq ellərdə saxlayan bir kimsə varsa, demək, hələ ki, dünyanın sonu deyil. Demək hardasa işıq ya-

<sup>1</sup> Çingiz Aytmatov. Çingiz xanın ağ buludu. Seçilmiş əsərləri. İki cilddə, II cild. Bakı, “Öndər” nəşriyyatı, 2004, s.365

<sup>2</sup> Yaşar Qarayev. Qətl günü. Meyar şəxsiyyətdir. Bakı, “Yazıçı”, 1988, s. 160

nir. Və o işiq yaxşı adamlardan süzülə-süzülə, Baba Kahnın himayəsi ilə əsrlərdən-əsrlərə yol gəlir”<sup>1</sup>.

Çingiz xan və Adsız hökmdar göydəki Tanrıya sonsuz inanıb özlərini onun yerdəki təmsilçisi hesab edirlərse, müasir dövrün hökmdarı daha irəli gedərək özünü Tanrı elan etmişdir. Həm Çingiz Aytmatovun, həm də Yusif Səmədoğlunun gəldiyi qənaət bundan ibarətdir. Dövrün hökmdarı öz sələflərindən daha irəli gedərək özünü yerin-göyün mütləq hakimi Tanrı elan etmişdir. Yusif Səmədoğlu nisbətən üstüortülü mövzuya toxunsa da, Çingiz Aytmatovun əsərində birbaşa adı ilə ifadə edilmişdir. “...bizim allahımız karvanın sarbanı öndə gedən dəvənin cilovunu necə tutursa, bilirsiniz zəmanənin cilovunu eləcə əlində dəstələ-yən dahi rəhbərimizidir, bu, bizim İosif Vissarionoviçdir!”<sup>2</sup>.

Peter Rudyakov “Qətl günü”ndən bəhs edərkən onu “ağrilar romanı” adlandırmışdır. Müəllif özü içinde yaşadığını ağrını, kədəri obrazlarının taleyinə köçürmüştür. Uşaq yaşında xədim edilmiş hökmdarın göz yaşlarını tökməyə məcbur edən, vəziri Xacə Ənvərin tiryəklə unutduğu fiziki ağrıları, Zülfüqar kişinin Saracalı Əhmədi öldürdüyü üçün, xəstə öz sevgilisini satdığı üçün çəkdiyi mənəvi ağrıları vardır. Zənnimizcə, bu ağrını doğuran başlıca səbəbi həmin o dövrə baş verən hadisələrdir. “Qətl günü”ndə repressiya qurbanı olmuş Sədi əfəndinin qızı Səlimə xanımın obrazı bu və ya digər dərəcədə valideynləri bu terrorun qurbanı olmuşların ümumiləşmiş obrazıdır. Peter Rudyakovun “Arzular, ağrilar romanı” məqaləsində qeyd etdiyi kimi, “Bir nə-

sil məhv edilmişdir, növbəti nəslin isə beli qırılmışdır”<sup>1</sup>. Təsadüfi deyil ki, Çingiz Aytmatov da uşaqlığından başlayaraq həmin qorxu ilə yaşamış və çox sonralar öz yaradıcı istedadı ilə bu terroru törədənlərdən qisasını almışdır. Amma bu təsirlər onu ömrünün sonuna qədər izləmişdir.

Qeyd etdiyimiz kimi, xalq şairi Səməd Vurğun represiyanın fiziki qurbanı olmasa da, bu dəhşəti mənəvi olaraq yaşamışdır. Dəfələrlə sorğuya çəkilmiş, işi Moskvaya qədər gedib çıxmışdır. Maraqlıdır ki, Səməd Vurğun və oğulları Yusif və Vəqif Səmədoğlunu bir-birinə birləşdirən sırlı əlaqə, izaholunmaz varislik mövcuddur. Yusif Səmədoğlu “Qətl günü”ndə insanları bir-birinə bağlayan əsas qüvvənin kədər olduğunu bildirir. Bu kədərin yaranma səbəbini yazıçı izah etmir. Təxminən həmin illərdə yazıcının qardaşı Vəqif Səmədoğlu “Əlimi uzatdım...” şeirində bu kədərin səbəbini izah etmişdir:

Əlimi uzatdım  
Sevincə sari  
Gördüm yox,  
Arada kədər dayanıb.  
Atamı səslədim  
Köməyə gəlsin,  
Gördüm yox,  
Arada qəbir dayanıb.<sup>2</sup>

Vəqif Səmədoğlunun şeirlərindəki kədər, Yusif Səmədoğlunun romanındaki qəhrəmanlarının çəkdiyi ağrı, əzab şairin qeyd etdiyi kimi, ataları ilə aralarında qəbir dayanmasından yaranmışdır. Təbii ki, Çingiz Aytmatovun “Gün

<sup>1</sup> Aygün Bağırlı. Ağrılı həqiqətlər romanı. “Azerbaycan” jurnalı, 2014, №3, s.184

<sup>2</sup> Çingiz Aytmatov. Seçilmiş əsərləri. İki cilddə, II cild. Bakı, “Öndər” nəşriyyatı, 2004, s.300

<sup>1</sup> Peter Rudyakov. Arzular, ağrilar romanı. “Ulduz” jurnalı, 1987, № 11, s.24

<sup>2</sup> Vəqif Səmədoğlu. Mən burdayam, ilahi... : şeirlər və poemə. Bakı, “Gənclik”, 1996, s.197

var əsrə bərabər” romanında başladığı “Çingiz xanın ağ buludu” povestində davam etdirdiyi mövzu hələ qəbir yerini də bilməyən atasının axtarışlarının yazıda əksi idi.

Çingiz Aytmatov Yusif Səmədoğlu dan fərqli olaraq əsərində obrazları daha konkret və aydın şəkildə təsvir etmişdir. Hər iki əsərdə ittihamları irəli sürən müstəntiqin obrazı vardır. Çingiz Aytmatov Tansıkbayovu dəqiq və bütün mahiyyəti ilə təsvir edir. Nəticədə oxucuya onun xarakteri tam şəkildə açılır. Lakin “Qətl günü”ndə Salahovun obrazı epizodik xarakter daşıyır. Sədi Əfəndi ilə dialoqundan başqa onun xarakterini izah edən əlavə detal, demək olar ki, yoxdur. Eyni zamanda Sədi Əfəndinin taleyi də Abutalib qədər dəqiq işlənməmişdir. Fikrimizcə, bunun obyektiv səbəbi yazılıçılardan doğulduğu illər və həmin hadisələr zamanı hansı yaşda olduqları ilə birbaşa bağlıdır. Təbii ki, baş vermiş məlum tarixi hadisədən bəhs edən əsərləri tədqiqatə cəlb edərkən əsər müəllifərinin doğum tarixləri diqqətdən kənarda qala bilməz. Çingiz Aytmatov 1928-ci ildə anadan olmuşdu və məlum hadisələr baş verəndə onun 9 yaşı var idi. Atası ilə Moskva vağzalında son görüşünü, əmisinin gecə polislər tərəfindən aparılmasını və bir gün sonra bunlara dözməyən sevimli nənəsinin ölümünü xatirələrində olduğu kimi yazmışdır. Yusif Səmədoğlu isə 1935-ci ildə anadan olmuş və həmin tarixi hadisələri müşahidə aparacaq yaşına hələ çatmamışdı. Zənnimizcə, romanın yaranmasında anası Xavər xanımın xatirələri mühüm rol oynamışdır. Çingiz Aytmatovun mövzuya yanaşmasında daha çox müşahidələrinin nəticələri, faktlar üstünlük təşkil edirsə, Yusif Səmədoğlunun romanında xatirələrin üstünlüyünə şahidlik edirik.

Beləliklə, ötən əsrin 30-cu illərində kommunist rejiminin törətdiyi cinayəti, məhz bu cinayətin qurbanlarının övladlarını ədəbiyyata gətirdi. “Çingiz xanın ağ buludu”,

“Qətl günü” özündə ümumiləşdirici mahiyyət kəsb edərək Azərbaycan, Qırğızistan, Özbəkistan, Qazaxıstan, Türkmenistan və digər məmləkətlərdə günahsız yerə öldürülən mil-yonlarla insana qoyulan ədəbi abidə idi. Həm Çingiz Aytmatov, həm də Yusif Səmədoğlu tarixi missiyani uğurla icra etmişlər.

### III. ÇİNGİZ AYTMATOV VƏ AZƏRBAYCAN

#### 1. ÇİNGİZ AYTMATOV FENOMENİ VƏ QARŞILIQLI ƏDƏBİ ƏLAQƏLƏRİMİZ

Eyni kökdən inkişaf edərək kamilləşən Azərbaycan və qırğız ədəbiyyatı qədim, keşməkeşli tarixə malikdir. Hər iki xalqın bədii yaradıcılığının kökündə türk etnosunun min illər boyu yaratdığı zəngin mif və şifahi xalq ədəbiyyatı da yanmış, bu bazis sonrakı yazılı ədəbiyyat üçün əsasa çevrilmişdir. Geniş coğrafiyada yaşayan türk etnosunun müxtəlif tarixi dövrlərdə ayrı-ayrı dövlətlər şəklində parçalanması nəticəsində kökü bir olan xalqlar yaranmış və onlar arasında ictimai, siyasi və mədəni əlaqələrin inkişaf etdirilməsi tarixi zərurətə çevrilmişdir. Çar Rusiyasının ardınca ötən əsrin 20-ci illərində sovet imperiyasının qurulması və geniş türk coğrafiyasını tabeliyinə keçirməsi nəticəsində Azərbaycan və qırğız xalqının taleyində bir-birinə bənzər hadisələr baş verdi. Hər iki xalq 30-cu illərin repressiyasını yaşadı, İkinci Dünya müharibəsinin ağır sınaqlarından keçdi. Qarşılıqlı ədəbi əlaqələr sovet dövründə daha da inkişaf etdi. 30-40-cı illərin sərt ideoloji müstəvisi 50-ci illərdə nisbətən yumşalmağa başladı və türk xalqlarının həyatında da mühüm mərhələyə çevrildi. "Xalqlar dostluğu" ideologiyası altında türk xalqları həm də qarşılıqlı ortaş ədəbiyyatlarını bölüşürdülər. SSRİ-nin dağılıması və müstəqillik dövründə atılan addımlar, dövlət başçıları səviyyəsində əlaqələrin inkişaf etdirilməsi, Türk Parlament Assemblyasının yaradılması, TÜRKSOY-un mədəniyyət sahəsində həyata keçirdiyi layihələr, türk xalqları arasındaki qarşılıqlı əməkdaşlığın güclənməsinə, o cümlədən, Azərbaycan-Qırğız əlaqələrinin inkişafına da töhfə vermiş oldu.

Qırğız yazılı ədəbiyyatı ötən əsrin 20-ci illərindən, sovet imperiyasının qurulmasından sonra yaranmışdır. Bu səbəbdən Azərbaycan-Qırğız ədəbi əlaqələrinin tarixi sovet dövründə yaranıb inkişaf etmişdir. 20-ci illərdə yaranan qırğız yazılı ədəbiyyatı qısa zamanda inkişaf edərək 50-ci illərdə özünün zirvə nöqtəsinə çatdı. Çingiz Aytmatov fenomeni bu əlaqələrin inkişafında müstəsna xidmetlər göstərdi: "*50-ci illərdə qırğız aulundan dünyaya parlayan Çingiz Aytmatov eyni zamanda Azərbaycan-qırğız ədəbi əlaqələrinin tarixində də yeni və parlaq mərhələnin banisi oldu. Onun yaradıcılığı sərhədləri aşaraq türk xalqlarının ortaş mədəniyyətinin bəşəri təqdimatında mühüm rol oynadı. Heç şübhəsizdir ki, bu uğurlu təqdimatı qırğızlar qədər azərbaycanlılar da böyük qürur hissi ilə qarşılamışlar*"<sup>1</sup>.

Çingiz Aytmatovun Azərbaycanın görkəmli yazıçıları, şairləri, rəssamları və mədəniyyət sahəsinin tanınmış nümayəndələri, eləcə də siyasi xadimləri ilə münasibətlərin formallaşmasında təkcə eyni imperiyanın tərkibində yaşamağımız faktı mühüm rola malik deyildir. Bu əlaqələrin əsasında xalqların eyni soy-kökdən, mənşədən gəlmələri və yaşadıqları ortaş talelər dururdu. Təsadüfi deyil ki, yazıçıya Azərbaycanda hələ sovet dövründən başlayaraq xüsusi məraqq olmuşdur. Cəmil Əlibəyov, Qılman Musayev, Xeyrulla Əliyev, Vilayət Rüstəmzadə, İshaq İbrahimov və digərləri onun əsərlərinin tərcümə və təbliği xüsusi missiya kimi icra etmişlər. Çingiz Aytmatovun təbliği dolayısı ilə olsa da, ümumtürk düşüncəsinin formalşdırılması kimi ali məqsədə xidmət edirdi. Eyni zamanda, yazıçının da Azərbaycana və onun görkəmli ədiblərinə qarşı xüsusi sevgisi olmuş, bunu dəfələrlə ifadə etmişdir. Onun Azərbaycanla və azərbaycanlı ədiblərlə tanışlığı XX əsrin 50-ci illərində

<sup>1</sup> Isa Həbibbəyli. Böyük ədəbiyyat heykəli. "Azərbaycan" qəzeti, 2013, 11 dekabr, № 273

Moskvada Maksim Qorki adına Ədəbiyyat İnstitutunda ədəbiyyat dərsləri alarkən başlamışdır. Şahmar Əkbərzadə ilə müsahibəsində Çingiz Aytmatov ona dünya şöhrəti gətirmiş “Cəmilə” povestinin də ilk oxucusunun azərbaycanlı İsmayııl Cəfərpur olduğunu qeyd etmişdir. “...tanıdığım ilk azərbaycanlı o rəhmətlik idi. Moskvada ali ədəbiyyat kurslarında bir yerdə idik. Qiyamət oğlan idi. Azərbaycanı hər üzünə mənə o tanıdib. O vaxt zootexniklilikdən ədəbiyyat aləminə yenica qədəm qoymuşdım. “Cəmilə”ni də ilk dəfə ona oxumuşdım”<sup>1</sup>.

Yaradıcılığa başladığı ilk illərdən etibarən Çingiz Aytmatovun əsərlərinə Azərbaycan elmi-bədii fikrində xüsusi münasibət olmuşdur. Azərbaycanla eyni kök, tarix və mədəniyyətə malik qırğız xalqının, Manas elinin qüdrətli sənətkarı haqqında ölkəmizin ziyahları böyük fəxarət hissi ilə bəhs etmişlər. Çingiz Aytmatovu düşündürən milli ideallar, böyük qayğılar eyni zamanda Azərbaycan ziyalısını da düşündürmiş və bu baxımdan hər iki xalqın taleyində ortaq məqamlar mövcuddur. XX əsrin əvvəllərində kiçik insanı böyük ədəbiyyata gətirməklə, türk xalqlarının maarif lənməsində böyük rol oynamış Cəlil Məmmədquluzadənin daşıdığı taleyüklü missiyani əsrin ikinci yarısında Çingiz Aytmatov uğurla davam etdirmişdir. Bu varislik böyük ədəbi ənənələrin yaranmasına səbəb olmuşdur.

**Siyasi etimad böyük ənənənin əsasi kimi.** Yaziçinin Azərbaycanla, azərbaycanlı ziyalılarla münasibətlərinin yaranması və möhkəmlənməsində görkəmli dövlət xadimi Heydər Əliyevin rolü əvəzsizdir. Çingiz Aytmatov hələ sovet dövründə Heydər Əliyevlə dəfələrlə görüşmüş və onun böyüklüğünün, dahlisinin fərqində olmuşdur. Yaziçi Hey-

dər Əliyevi əfsanəvi lider adlandıraq onu həm sovet dövründə, həm də müstəqillik illərində Azərbaycanın, geniş mənada türk xalqlarının maraqlarını dünya səviyyəsində qoruyan lider adlandırmışdır: “Heydər Əliyev, həqiqətən də, tarixi, hətta əfsanəvi bir şəxsiyyətdir. Bu, sovet dövründə də belə idi, bugünkü MDB məkanında, xeyli çətinləşmiş müasir dünya şəraitində də belədir. Heydər Əliyev hər zaman xalqının xidmətində olmuşdur”<sup>1</sup>.

Ümumiyyətlə, rus-slavyan kimliyi əsasında idarə olunan sovet dövlətində 50-ci illərdən etibarən Heydər Əliyev kimi dövlət xadiminin meydana çıxmazı təkcə azərbaycanlıların deyil, ümumilikdə imperiyanın tərkibindəki türk və müsəlman nüfuzunun taleyində mühüm rol oynamışdır. Məhz Heydər Əliyevin SSRİ-nin rəhbərliyində çalışması türk və müsəlman xalqlarına qarşı yönələn bir sıra qərəzli qərarların qəbul və icra olunmasının qarşısının alınması ilə nəticələnmişdir. Təsadüfi deyil ki, ötən əsrin 80-ci illərində Heydər Əliyevin SSRİ rəhbərliyinə namizədliyi irəli sürüülərkən rəhbərlikdə temsil olunan bir sıra şəxslərin məhz Heydər Əliyevin etnik kimliyini nəzərə alaraq, onu bu vəzifəyə seçilməməsi üçün mübarizə aparmışdır. Onlar üçün SSRİ-nin dağıılması onu türk və müsəlman dünyasında doğulan və yüksək liderlik bacarığına sahib Heydər Əliyevə həvalə etməkdən daha məqsədəyən idi. Belə olan halda onlar, iki əsrdir ki, müstəmləkə kimi idarə etdikləri türk və müsəlman xalqlarının öz üzərlerində hakimliyini qəbul etməli idilər. Sovet rəhbərliyi ikinci yolu seçdi və imperiya dağıldı. Hətta o dövrə bu qərarı qəbul edənlərin bir çoxu sonradan etiraf etdilər ki, əgər Heydər Əliyev İttifaqın rəhbərliyinə seçilsəydi, onun dağıılması ən azı 20 il ləngiyəcəkdi.

<sup>1</sup> Çingiz Aytmatov. Heydər Əliyev haqqında. “Ədəbiyyat” qəzeti, 2011, 6 may

<sup>1</sup> Çingiz Aytmatov. Mən Manas oğluyam. Bakı, “Nurlan”, 2009, s.14

Çingiz Aytmatovun 75 yaşı tamam olan gün - 2003-cü ilin dekabrin 12-də Heydər Əliyev vəfat etdi. Ədəbiyyat dahisinin doğum gündündə siyaset dahisi dünyasını dəyişdi və həmin gün bir növ məhz buna görə türk xalqlarının taleyində ortaq məhiyyət kəsb edir. Çingiz Aytmatov Heydər Əliyevin vəfatı ilə bağlı etdiyi çıxışında müstəqillik illərində onun idarəciliyində, müstəqil Azərbaycanın qurulması və dünyada öz sözünü deməsində rolunu xüsusi vurgulamışdır. "Heydər Əliyev XX əsrin görkəmli liderlərindən biri kimi müasir demokratik Avrasiyanın yeni tarixinin bugünkü qurucularındandır".

Yazıçı Hüseynbala Mirələmovun rus yazılışı Viktor Andrainovla birlikdə qələmə aldığı "Görkəmli adamların həyatı" seriyasından "Heydər Əliyev" kitabını Brüsseldə diqqətlə və böyük iftixarla oxuyan yazılıçı oradan Hüseynbala Mirələmova yazdığı məktubunda hamının qəlbində əbədi abidə ucaldan Heydər Əliyev haqqında yazılmış bu kitabı şərəf işi saymış, hər iki müəllifə təşəkkürünü bildirmişdir. O, Əli Mahmudla müsahibəsini məhz "Heydər Əliyev" kitabı ilə başlayaraq görkəmli dövlət xadimi Heydər Əliyevi Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Ataturklə müqayisə etmiş və türk analarının dünyaya gətirdiyi bu iki dahinin bütün türk dünyasının iftixar mənbəyi olduğunu vurgulamışdır: "Biz dünyanın özü qədər yaşı olan nəhəng, rişələri gündoğandan günbatanadək torpağın dərin qatlarına işləmiş Türk ağacının Anadolu, Azərbaycan, qazax, özbək, qırğız, türkmən, qaraqalpaq, uyğur, qaqaуз və başqa adda olan qolları, budaglarıyıq. Tarixin min illər o üzündən xəbər verən "Manas", "Dədə Qorqud", "Koroğlu" birgə öyündüyümüz mənəvi sərvətlərimizdir. Müasir dünyamızın iki nəhəng siması – Atatürk və Heydər Əliyev

*türk analarının dünyaya gətirdiyi dahilərdir, iftixar, qürur yerinizdir*"<sup>1</sup>.

Eyni zamanda, görkəmli dövlət xadimi Heydər Əliyev sovetlər birliyi vaxtında Çingiz Aytmatovun yaradıcılığına yüksək diqqət və qayğı ilə yanaşmışdır. Sovet dövründə Çingiz Aytmatov dəfələrlə Heydər Əliyevlə görüşmüştür. Azərbaycan müstəqillik qazandıqdan sonra Çingiz Aytmatova Azərbaycanda dövlət səviyyəsində yüksək münasibət daha da qüvvətlənmişdi. 1998-ci ildə yazıcıının 70 illik yubileyi münasibətilə Heydər Əliyevin təbrik məktubu böyük ehtiramı və səmimi münasibəti ifadə edir: "Dünya ədəbiyyatı xəzinəsinə gözəl əsərlər baxış etmiş Çingiz Aytmatov həm Qırğızistanın, həm də bütün türk dünyasının fəxridir"<sup>2</sup>.

Ösas yaradıcı fəaliyyətləri XX əsrin ikinci yarısına təsadüf edən görkəmli dövlət xadimi Heydər Əliyev siyasi arenada və böyük yazılıçı Çingiz Aytmatov isə ədəbiyyat sahəsində dünya tarixində sözün əsl mənasında nümunəyə çevrilməyi bacardılar. Bu iki şəxsiyyətin tarixi fəaliyyəti türk dünyasının gələcək əməkdaşlığı və birliyi üçün nümunəyə çevrildi. Heydər Əliyevin siyasi arenada türk dünyası üçün gördüyü böyük işləri ədəbiyyat sahəsində heç şübhəsiz ki, Çingiz Aytmatov yazdığı roman, hekayə və povestləri ilə etmişdir. Hər iki şəxsiyyətin bir-birinə göstərdiyi yüksək ehtiram və diqqət, türk dünyasının gələcək birliliyinin möhkəm təməllər üzərində yüksəlcəyini bir daha sübut edir. Akademik İsa Həbibbəyli qarlıqlı böyük ehtirama əsaslanan bu münasibət haqqında yazar: "XX əsrin beynəlxalq miqyasda qəbul olunmuş görkəmli dövlət xadimi Hey-

<sup>1</sup> Çingiz Aytmatov. Mən Manas oğluyam. Bakı, "Nurlan", 2009, s.66

<sup>2</sup> Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin dünya şöhrəti yazılıçı, görkəmli ictimai xadim Çingiz Aytmatova təbrik məktubu. Bakı, 1998, 6 dekabr <http://lib.aliyev-heritage.org/az/5753280.html>

dər Əliyevlə bu epoxanın dünya şöhrətli yazarı Çingiz Aytmatovun siyasi və ədəbi qiymətləndirmələri tarixdə siyasi şəxsiyyətin və ədəbiyyatın rolu və əhəmiyyəti haqqında etalon səviyyəsində irəli sürülmüş mükəmməl tezislərdir<sup>1</sup>.

Görkəmli dövlət xadimi Heydər Əliyevdən sonra Azərbaycana rəhbərlik edən Prezident İlham Əliyevin dövründə də Çingiz Aytmatovun Azərbaycanla olan münasibətləri nəinki azalmış, əksinə, daha da genişlənmişdir. Yaziçi dəfələrlə Azərbaycana gəlmiş, ən yüksək dövlət mükafatlarına layiq görülmüşdür. 2003-cü ildə Bakıda keçirilən Birinci Beynəlxalq Rus Kitab Festivalı zamanı Çingiz Aytmatov da Azərbaycana səfər etmişdir. Ölkə başçısı festival iştirakçlarını qəbul etmiş və onlarla öz fikirlərini bələd etmişdir. Görüşdə iştirak edən Çingiz Aytmatov festivalla bağlı çıxışında yüksək təşkilatlılığı görə, ölkə başçısına minnətdarlığını bildirmişdir. "Biza çox xoşdur ki, Azərbaycan Prezidenti bizim üçün aktual olan məsələləri bizimlə bilavasitə müzakirə edir. Özü də iqtisadi, sosial problemlərlə, siyasətlə birlikdə"<sup>2</sup>

Böyük sənətkarın 2008-ci ildə Azərbaycana son gəlişi möhtəşəmliyi ilə seçilmiştir. Yaziçi üçün ən unudulmaz yubileylərdən biri heç şübhəsizdir ki, Bakıda qeyd olunmuşdur. Fevralın 25-də ölkə başçısı İlham Əliyev böyük yazarını qəbul etmişdir. Görüş zamanı Çingiz Aytmatov Heydər Əliyevlə bağlı öz keçmiş xatirələrindən, sovet dövründəki görüşlərindən bəhs etmişdir: "Mən Sizə ehtira-mımı bir daha bildirmək üçün yenidən burada olmağıma

şadam. Mən Sizin atanızı yaxşı tanıyırdım, onunla Moskva-da söhbətlərimiz olubdur"<sup>1</sup>.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev böyük yaziçi Çingiz Aytmatovu "Dostluq" ordeni ilə təltif etmişdir. Ölkəmizdə bu ordenə ilk layiq görülen şəxs məhz Çingiz Aytmatov olmuşdur.

Ölkə başçısı İlham Əliyev görüş zamanı Çingiz Aytmatovu hər zaman Azərbaycanın ən yaxın dostlarından olduğunu vurğulamışdır: "Siz həmişə, bütün dövrlərdə Azərbaycanın dostu olmuşsunuz. Bu, sovet dövründə də belə olub, ...müstəqillik dövründə də... Çətin anlarda siz həmişə ədalətin, sülhün, əməkdaşlığın tərəfdarı kimi öz qətiyyatlı sözünüüzü demisiniz"<sup>2</sup>.

Yüksək siyasi etimad Çingiz Aytmatovun Azərbaycanla möhkəm əsaslı əlaqələrinin yaranmasında mühüm əsasa çevrilmişdir.

Çingiz Aytmatovun Azərbaycanla ədəbi əlaqələrinin möhkəmlənməsində yazarının müxtəlif yubiley tədbirlərində Azərbaycana səfərləri, Bakıda və eləcə də Qırğızistanda və Avropada azərbaycanlı ziyalılarla görüşləri, verdiyi müsahibələr mühüm rol oynamışdır. O, Azərbaycana ilk dəfə 1963-cü ildə gəlmişdir. Bu səfər daha çox tanışlıq xarakteri daşımışdır. Səfərlə bağlı "Molodəjə Azərbайдж ана" qəzetinin 7 iyul sayında "60 dəqiqə Çingiz Aytmatovla birlikdə" başlıqlı reportaj yayımlanmışdır. Çingiz Aytmatov Bakını, Sumqayıtı gəzmiş və gördükleri onda böyük təessürat yaratmışdır. Yaziçi müsahibəsində Azərbaycan səfərinin onun yaradıcılığı üçün zəngin material verdiyini

<sup>1</sup> İsa Həbibbəyli. Çingiz Aytmatov haqqında söz. Bakı, "Elm və təhsil", 2018, s.41-42

<sup>2</sup> Azərbaycan Prezidenti İlham Əliyev Birinci Beynəlxalq Rus Kitabı festivalının iştirakçlarını qəbul etmişdir.  
[http://archive.president.az/articles.php?item\\_id=20070815120026181&sec\\_id=10](http://archive.president.az/articles.php?item_id=20070815120026181&sec_id=10)

<sup>1</sup> Çingiz Aytmatov. Türk ruhunun qələbəsi. Bakı, "Nağıl evi", 2013, s.16

<sup>2</sup> Prezident İlham Əliyev məşhur yaziçi Çingiz Aytmatovu qəbul etmişdir.  
[http://archive.president.az/articles.php?item\\_id=20080226095435110&sec\\_id=10](http://archive.president.az/articles.php?item_id=20080226095435110&sec_id=10)

vurğulamışdır. "Azərbaycanın məndə yaratdığı təəssüratların mənim gələcək yaradılığıma təsir edəcəyi şübhəsizdir. Gördüklerim mənə zəngin material vermişdir. Bütün bunlar yaradılıqlı üçün çox vacibdir"<sup>1</sup>.

Çingiz Aytmatov poeziyanın inkişaf tarixindən bəhs edərkən Qərb mədəniyyəti ilə Şərqi müqayisə edir. Qərb poeziyasının Homerdən Puşkinədək keçdiyi inkişaf mərhəlesi ilə Şərqdə Füzulidən Səməd Vurguna qədər keçilən mərhələni bəşər mədəniyyətinin inkişafında özül təşkil etdiyini vurğulayır. Heç şübhəsizdir ki, sovet dövrü türk xalqları ədəbiyyatında Səməd Vurğun yaradılığının daşıdığı milli məzmunu ilə xüsusi yer tutmuş və yazılı bu məqama toxunaraq yazmışdır: "Tarix "ələyi"nin dibində qalan inciləri – dünyanın poetik söz antologiyasını vunder-kindlər deyil (onların dühəsini inkar etmirik), zəngin mənəvi təcrübəyə malik olan qüdrətli şəxsiyyətlər yaratmışlar. Dünyanın mədəniyyət irlisinə Qərbdə Homerdən Puşkinədək, Şərqdə Füzulidən Səməd Vurğunadək neçə-neçə nəsillərin təxayyül qüdrəti və təcrübəsi sərf olunmuşdur".

Çingiz Aytmatovun fikirləri bir daha göstərir ki, o, Azərbaycan ədəbiyyatının və ümumlikdə mədəniyyətinin ən qədim zamandan başlayaraq çağdaş inkişaf mərhələsinə kimi dövrləri haqqında, qüdrətli qələm sahibləri barəsində etraflı məlumatla malikdir.



Çingiz Aytmatov özünün yarım əsrəndən bir az da çox davam edən yaradıcılıq yolu ilə bütün dünyani, o cümlədən Azərbaycan ədəbiyyatşunaslığını da yaxşı mənada təsirdə saxlamağı bacardı. Onun hər əsəri Azərbaycanda böyük bir hadisə kimi qarşılandı. Onun yaradılılığı min illərlə tarixə malik olan türk təfəkkürünün ümumdünya səviyyəsində təqdimatı idi. Bu təqdimatın hər addımını ədəbiyyatşunaslığımız diqqətlə izləyirdi. 1967-ci ildə Moskvada və Bakıda Cəlil Məmmədquluzadənin yüz illik yubleyində iştirakı və böyük ədib haqqında etdiyi çıxışlar, yazdığı məqalələr, 1985-ci ildə Bəxtiyar Vahabzadənin 60 illik yubileyində iştirak etmək üçün Bakıya səfər etməsi və daha sonra müstəqillik illərində intensivləşən görüşlər Çingiz Aytmatovun Azərbaycanla olan bağlarını daha möhkəmləndirmişdir.

Çingiz Aytmatov təkcə ədəbiyyat xadimləri ilə deyil, mədəniyyətimizin digər sahələrinin görkəmli yaradıcıları ilə yaxın dostluq münasibətləri olmuşdur. Onun müsahibələrində musiqi sahəsində xüsusi sevgiyə bəhs etdiyi azərbaycanlı bəstəkarlar arasında Üzeyir Hacıbəyli və Qara Qarayev özünəməxsus yer tutmuşdur. O, Üzeyir Hacıbəylini "Altaydan başlayan türkdilli xalqların vüqarı – "Alatos"su"<sup>1</sup>" adlandırmışdır.

O, çıxışlarında Azərbaycan dilinin, ədəbiyyatının, musiqisinin qədimliyindən və zənginliyindən bəhs etmişdir. Görkəmli Azərbaycan bəstəkarı Qara Qarayev böyük yazıçının çox sevdiyi sənətkarlardan biri idi. Moskvada tez-tez görüşən iki qüdrətli sənətkar türk xalqlarının dünya mədəniyyətinə bəxş etdiyi qüdrətli simalardır.

Çingiz Aytmatov 1967-ci ildə Qara Qarayevə göndərdiyi təbrik məktubunda bəstəkarın yaradılığında ifadə olunan yüksək insani dəyərlərin, azadlıq ideallarının bəşəri

<sup>1</sup> Шестьдесят минут с Чингизом Айтматовым. Газета "Молодёжь Азербайджана". 1967, 7 июль.

səciyyəsi barədə fikir yürüdür. Çingiz Aytmatovun fikrincə bu səs millət, din, irq fərqindən asılı olmadan kontinentin bu başından o başına qədər hər kəsi ehtizaza gətirəcək qüdrətə sahibdir. “İldirimli yollarla” baleti on illərlə əvvəl yazılımasına baxmayaraq öz aktuallığını heç vaxt zəiflətməyib. Xeyr! Bu əsər elə indi də canlı olaraq ürəkləri ehtizaza gətirir; Afrika ölkələrində yaşayan qaraların dözülməz həyatı millətlərin ayağa qalxmasına gətirib çıxarmağa səbəb olmuşdur”<sup>1</sup>.

Çingiz Aytmatovun fikrincə, Qara Qarayev yaradıcılığı dünyanın harasında yaşamasından asılı olmayaraq insanı, onun həyat gerçekliyini düzgün qiymətləndirərək əks etdirir. Bu, bir daha sübut edir ki, Çingiz Aytmatovun Azərbaycana olan münasibəti təkcə ədəbi kontekstdə deyil, bu əlaqələrin kökündə daha dərin məziyyətlər durur.

Çingiz Aytmatovun Azərbaycanın böyük rəssamları Toğrul Nərimanbəyov, Cavad Mircavadovla münasibətləri qarşılıqlı mədəni əlaqələrin mühüm halqasını təşkil etməkdədir. Toğrul Nərimanbəyovun çəkdiyi portret bu gün Çingiz Aytmatovun ev müzeyində saxlanılır.

Həm şəxsiyyəti, həm də yaradıcılığı baxımından seçilən Azərbaycan rəssamı Cavad Mircavadovun taleyində Çingiz Aytmatov mühüm rol oynamışdır. Böyük rəssamın xanımı Lyubov Mircavadov yazıcı-publisist Mirmehdi Ağaoğluyla etdiyi söhbətdə bu məqama xüsusi olaraq toxunmuşdur. “Bir dəfə evdə oturmuşduq. Maddi vəziyyətimiz əvvəlki kimi pis idi. Evdə yeməyə quru çörək belə yox idi. Mən hələ kətandan, boyadan danışmiram. Cavad mənə dedi ki, artıq dözə bilmirəm, özümü öldürmək istəyirəm. Ona acıqlandım ki, belə demə, özünü öldürsən, səndən sonra mən də yaşamayacam, qoy oğlumuz tək böyüşün.

<sup>1</sup> Çingiz Aytmatov. Mən Manas oğluyam. Bakı, “Nurlan”, 2009, s. 91

254

Bir qədər toxtayıb dedi onda televizoru aç, bəlkə klassik musiqi verirlər, qulaq asıb fikrimizi dağıdırıq. Televizoru açanda nə görsək yaxşıdır! Ekranda qıçıq göz bir adam göstərirlər, diktör isə danışır: “Çingiz Aytmatov Bakıda səfərdədir...”

Cavad bunu eşidən kimi səsinə ciddiyat verib dedi: “Ölməmişdən qabaq bir addım da atmalıyıq, bu da alınmasa, onda ölürik”.

Və biz geyinib-keçinib yollandıq Çingiz Aytmatovun görüşünə”<sup>1</sup>.

Çingiz Aytmatovla görüşdən sonra Cavad Mircavadovun yaradıcılığına diqqət artır, böyük rəssamın sərgiləri təşkil olunmağa başlanır. Çingiz Aytmatovu rəssamın emalatxanasında gördükleri onu təəccübəldəndirir: Səhəri gün Çingiz Aytmatov emalatxanaya təşrif gətirdi. O, sanki sehirli ölkəyə düşmüdü. Heyranlığını gizlədə bilmirdi. Bu görüşdən sonra Azərbaycanda hər kəsə Cavaddan bəhs edir, belə bir dahidən xəbərsiz olduqları üçün onları qınayardı”<sup>2</sup>.

Çingiz Aytmatovla görüşdən sonra Cavad Mircavadovun Bakıda, daha sonra Moskvada ardıcıl şəkildə sərgiləri keçirilir. Yaziçi rəssamın bir neçə şəklini alıb özü ilə aparır.

Cavad Mircavadovun ən çox sevdiyi yazıçılar arasında Çingiz Aytmatov və Qabriel Qarsia Markes əsas yer tutmuşdur. Bu, heç şübhəsiz ki, Cavad Mircavadovun rəsmələrinin məğzini təşkil edən mifoloji məzmunla bağlı idi. Cavad Mircavadovun çəkdiyi rəsmi Çingiz Aytmatovun Markesə təqdim etmişdir. Rəssamın həyat yoldaşı həmin hadisənin necə baş verdiyini müşahibəsində qeyd et-

<sup>1</sup> Lyubov Mircavadovun xatirələri (Söhbətləşdi: Mirmehdi Ağaoğlu). <https://www.aznews.az/news/interview/189495.html>

<sup>2</sup> Yenə orada

mişdir: “1987-ci il idi. Evdə oturmuşduq. Varşavadan zəng gəldi. Danişan Çingiz Aytmatov idi. Cavadın səhhəti yaxşı olmadığına görə yerinə mən cavab verdim. Çingiz dedi ki, yaxın günlərdə Markes Varşavaya gəlir, ordan birlikdə Moskvaya uçacaqlar: “Siz də gəlin, orda Cavadı Markeslə görüşüsdürüm”.

*Çingiz Cavadın Markes sevgisini biliirdi, onların yaradıcı dünyası eyni idi, hər ikisi mifik obrazlar yaradırdı.*

*İzah elədim ki, səhhəti yaxşı deyil, ona görə gələ bilməyəcəyik. Cavad qərara aldı ki, sevimli yaziçisi ilə görüşmək nəsib olmasa da, ona bir tablosunu göndərsin, göndərdi də*<sup>1</sup>.

Bələliklə, Çingiz Aytmatov Azərbaycanın qeyri-adi rəssamı Cavad Mircavadovun taleyində təkan rolunu oynamışdır.

**Böyük ədəbiyyatın əbədi karvan yolunda: Cəlil Məmmədquluzadədən Çingiz Aytmatovadək.** XIX əsr Azərbaycan ədəbiyyatında formalasən maarifçi realizm hərəkatı nəinki ölkə sərhədləri daxilində, bütövlükdə müsəlman Şərqində mütərəqqi ideya və istiqamətləri ilə seçilmiştir. Azərbaycan dramaturgiyasının və realist bədii nəşrinin banisi Mirzə Fətəli Axundzadənin yaradıcılığı dövrün möhtəşəm tarixi hadisəsi idi. Cəmiyyətin inkişafı ilə bağlı Mirzə Fətəli Axundzadənin irəli sürdüyü ideyalar, layihələr onu aparıcı dünya filosofları ilə eyni səviyyəyə qaldırmışdır. Akademik İsa Həbibbəyli Azərbaycan maarifçilik hərəkatının tarixində bəhs edərkən yazır: “...həmin dövrün məhz “məfkurə hərəkatı”, Axundzadənin isə “müəllim”, “ədəbiyyatın atası” adlandırılması da təbii səslənir. Hətta yeni ədəbi nəslin nümayəndələrinin Mirzə Fətəlini “Ustadi-

<sup>1</sup> Lyubov Mircavadovun xatirələri (Söhbətləşdi: Mirmehdi Ağaoğlu).  
<https://www.aznews.az/news/interview/189495.html>

əziz” kimi qiymətləndirməsi də göstərilən mərhələnin fikir ideya dövrü kimi etiraf, yaxud dərk edildiyinə işarədir”<sup>1</sup>.

Ümumilikdə, Azərbaycanda özünəqayıdaş çağdaşlıq düşüncəsi ilə XIX əsrin 50-ci illərində yaranmış və bütün Şərq dünyasında milli oyanış hərəkatı Mirzə Fətəli Axundzadə fəaliyyəti ilə başlamışdır. “Mirzə Fətəli Axundzadə Azərbaycanda və bütün Şərqdə modern ədəbiyyatın, Nizami və Füzulidən sonrakı ədəbi mərhələnin yaradıcısı və zirvəsi hesab edilir. Heç də təsadüfi deyildir ki, böyük yazıçı dünya ədəbiyyatşünaslığında öyrənilmə coğrafiyası səviyyəsi baxımından özünün klassik sələfləri ilə bir sıradə yer almaqdadir”<sup>2</sup>.

Mirzə Fətəli Axundzadə tərəfindən müəyyənləşdirilən yaradıcılıq yolu XIX əsrin sonu, XX əsrin əvvəllerində geniş coğrafiyada yaşayan türk xalqlarında zəngin bədii yaradıcılıq üçün əsasa çevrildi. Həmin zəngin ədəbiyyatın qüdrətli yaradıcılarından biri, heç şübhəsiz ki, Cəlil Məmmədquluzadə olmuşdur. Onun yaradıcılığı Azərbaycanla ortaq taleyi bölüşən digər türk xalqlarının ədəbiyyatlarına ciddi təsir göstərmiş, türk xalqlarının maariflənməsində Cəlil Məmmədquluzadənin hekayə, povest və felyetonları əvəzsiz rol oynamışdır. Cəlil Məmmədquluzadənin qələmindən çıxan “Ölülər” pyesi tekçə Azərbaycanda deyil, bütün Şərqdə cəhalətə qarşı mübarizədə bir ordudan çox iş görmüşdür. 1916-cı ildə Daşkənddə şərqsünas Samoylovicin rəhbərliyi ilə pyes tamaşaşa qoyulmuşdur.

Cəlil Məmmədquluzadənin “Azərbaycan” məqaləsi böyük mənada azərbaycanlılığın manifestinə çevrilmişdir. Görkəmlı dövlət xadimi Heydər Əliyev ədibin 125 illik yu-

<sup>1</sup> İsa Həbibbəyli. Nuhçixandan-Naxçıvana. Cəlil Məmmədquluzadə və maarifçilik hərəkatı. Bakı, “Elm və təhsil”, 2015, s.239

<sup>2</sup> Şahbaz Şamioğlu (Musayev). Mirzə Fətəli Axundzadə (Dövrü, elmi bioqrafiyası və mütasirləşmə konsepsiyası). Bakı, “Elm və təhsil”, 2016, s.8

bileyində çıkış edərkən Cəlil Məmmədquluzadəni Azərbaycanın milli ideologiyasının banilərindən biri olduğunu vurğulamışdır: “*Biz indi əsrin sonuna doğru addımlayarkən müstəqil dövlət kimi öz milli ideologiyamız haqqında düşününməliyik. Milli ideologiyamız, şübhəsiz ki, tarixi keçmişimizlə, millətimizin adət-ənənələri ilə, xüsusiyyətləri ilə, xalqımızın, dövlətimizin bu günü və gələcəyi ilə bağlı olmalıdır. Bu baxımdan, Cəlil Məmmədquluzadənin yaradıcılığında Azərbaycanın bütün milli xüsusiyyətlərini, eyni zamanda ümumbaşəri dəyərləri əks etdirən fikirlər bizim milli ideologianın əsasıdır və həmin ideologianın yaranması üçün böyük bir vasitədir, böyük bir sərvətdir*”<sup>1</sup>.

O, yaradıcılığı ilə özündən əvvəlki ənənəni inkişaf etdirərək öz novatorluğu ilə ənləmələnmiş nəsil üçün əsl örnək olmayı bacarmışdır.

Ötən əsrin 20-ci illərindən etibarən sovet hökuməti digər sahələrdə olduğu kimi, ədəbiyyat üçün qəlib formalasdırmağa başladı və bu ideologiya yazıçıları ədəbiyyatın əsas məqsəd və amalından sapdırmağa çalışdı. Bu ideologiya qəlibinin ədəbiyyat üzərində birmənanlı hakimliyi 50-ci illərə qədər davam etdi. Baş verən məlum tarixi hadisə-Stalinin ölümündən sonra ictimai-siyasi həyatdakı nisbi yumşalma və dövrün böyük yazıçılarının cəsarəti ədəbiyyatı yenidən öz başlıca amalına qaytardı. 50-60-ci illərdə yaranan ədəbiyyatın başlıca istinadgahı yenə də Cəlil Məmmədquluzadə oldu. Azərbaycan ədəbiyyatında 60-cılar nəslinin görkəmli nümayəndəsi Anar nəşrinin varisliyindən bəhs edərkən Cəlil Məmmədquluzadə ilə Çingiz Aytmatov, İsa Hüseynov mərhələləri arasında körpü qurur. Onların yara-

dıcılığını, ədəbi varisliyini sonraki nəsillər üçün zəngin əsasa çevrildiyini yazar. Anar sələflərindən bəhs edərkən 60-cılar nəslinin baş müəlliminin Cəlil Məmmədquluzadə və daha sonrakı mərhələdə Çingiz Aytmatov və İsa Hüseynov olduğunu vurğulamışdır. Bu məqam böyük ədəbiyyat yolunda iki qüdrətli sənətkarı birləşdirir və özündən sonrakı nəsillərin cəsarətli yaradıcılığı üçün zəmin hazırlayır. “*Yeni Azərbaycan nəşri*”nın axtarışlarına sələflərindən ən yaxını yenə də Cəlil Məmmədquluzadə olacaq. 60-ci illərdə bu sənətkar sanki yenidən kəşf edildi, onun yaradıcılıq irsi xəstəmatiya parıltısından təmizləndi və biz onun simasında öz böyük və həmişəyaşar müasirimizi gördük”<sup>1</sup>.

50-ci illərdə ədəbiyyata gelən və dünya ədəbiyyatında yeni epoxanı yaratmağa nail olan qırğız yazıçısı Çingiz Aytmatov öz sələflərindən bəhs edərkən Cəlil Məmmədquluzadənin yaradıcılığından böyük məhəbbətlə bəhs etmişdir. XX əsrin əvvəllerində ədəbiyyatın və onun qüdrətli yaradıcılarının başlıca missiyası xalqın cəhaletdən, imperiya-nın məlum geriçi siyasetinin təsirindən qurtulması idi. Bu ədəbiyyatın ən qüdrətli yaradıcısı Cəlil Məmmədquluzadə olmuşdur. Əsrin ikinci yarısında isə Çar Rusyasının davalı sovet dövlətinin repressiya hesabına amansızlıqla cəmiyyət və ədəbiyyat üçün tətbiq etdiyi normaları, qəlibi Çingiz Aytmatov yazıçılığı istedadı ilə qırmağı bacarmışdır. Beləliklə, iki qüdrətli yazıçı, Cəlil Məmmədquluzadə və Çingiz Aytmatov XX əsrin ümumtürk ədəbiyyatının qüdrətli yaradıcıları kimi bir-birini tamamlamış və nəsillərin varisliyi xalqların ədəbi və mədəni mühitinin inkişafına səbəb olmuşdur. Akademik İsa Həbibbəyli əbədi karvan yolunun iki qüdrətli yaradıcısı haqqında özünün “Çingiz Aytmatov haqqında söz” kitabında yazar: “XX əsrin əvvəl-

<sup>1</sup> Heydər Əliyev. “Cəlil Məmmədquluzadə Azərbaycan xalqının milli dirçəlişində əvəzsiz rol oynamışdır (Mirzə Cəlilin 125 illik yubileyində nitq)” // Heydər Əliyev. Ədəbiyyatın yüksək borcu və amalı, Bakı, “Ozan” nəşriyati, 1999 s.242-243

*lərində bədii nəsr sahəsində görkəmli Azərbaycan yazıçısı Cəlil Məmmədquluzadənin göstərdiyi hünəri keçən yüzilli-yin ikinci yarısından sonra böyük qırğız ədibi Çingiz Aytmatov nümayiş etdirmişdir. Nəticə etibarilə Molla Nəsrəddin təxəllüsü ilə böyük şöhrət qazanmış Cəlil Məmmədquluzadə və Manasın böyük oğlu olaraq qəbul edilmiş Çingiz Aytmatov dünyada yeni nəşrin böyük qurucuları kimi dərin iz qoymuşlar*<sup>1</sup>.

Çingiz Aytmatovun Cəlil Məmmədquluzadənin 100 illik yubileyi ərefəsində Moskvada və Bakıda etdiyi çıxışlarında, dövrü mətbuatda çap olunan məqalələrində Cəlil Məmmədquluzadəni özünün müəllimi adlandırmış və onun nəsr yaradıcılığından çox şey öyrəndiyini vurgulaşmışdır. 1967-ci il mayın 29-da Moskvadə Cəlil Məmmədquluzadənin 100 illik yubileyində çıxış edən Çingiz Aytmatov böyük rəğbətlə qüdrətli yazıçı haqqında fikirlərini bölüşmüş, ondan nəsr və dram əsərlərindəki yiğcamlığı, dil saflığını, fikri aydın ifadə etmək bacarığını öyrəndiyini fəxrlə vurğulamış və ədibi türkdilli ədəbiyyatda realist nəsr məktəbinin banisi adlandırmışdır. “Hər bir xalq, hər bir millət özünün dəhilərini sevir və onlarla fəxr edir. Amma Cəlil Məmmədquluzadə təkca Azərbaycan xalqı üçün qiymətli deyil. Böyük sevinclə demək istəyirəm ki, mənə Cəlil Məmmədquluzadənin nəsr və dramaturgiya yaradıcılığı lakonikiyi, dilin saflığını, fikrin dəqiqliyini öyrədib”<sup>2</sup>.

Cəlil Məmmədquluzadənin yubiley tədbirləri Moskvadan sonra iyun ayında Bakıda davam etdirilmişdir. Çingiz Aytmatov həmin tədbirlərə qatılmış, ədib haqqında

mətbuatda məqalələrlə çıxış etmişdir. Çingiz Aytmatov “Şərqi böyük sənətkarı”, “Müdrik söz ustası” (“Ədəbiyyat və İncəsənət” qəzeti), “Böyük ustad”<sup>1</sup> (“Bakinski raboci”) məqalələri ilə böyük ədib haqqında düşüncələrini bölüşmişdir.

Çingiz Aytmatov “Müdrik söz ustası” məqaləsində Cəlil Məmmədquluzadənin Şərq ədəbiyyatında oynadığı mühüm rolu vurgulayaraq yazırıdı: “Cəlil Məmmədquluzadə yaradıcılığı Şərq nəşrinin, yeni ədəbi qüvvələrin yaranmasına böyük təkan vermişdir. Onun realist yaradıcılığı, sözdən qənaətlə istifadə etməsi, əsərlərindəki realist süjet xətti müasir realist ədəbiyyatın yaranmasına kömək etmişdir”<sup>2</sup>.

Çingiz Aytmatov “Şərqi böyük sənətkarı” məqaləsində Cəlil Məmmədquluzadəni yeni nəşrin banilərindən biri olduğunu yazmışdır. O, Cəlil Məmmədquluzadənin nəsr yaradıcılığından, dramaturgiyasından təsirləndiyini bildirmiştir: “O, realist, müasir yazı üslubunun, müasir nəsr formalarının banilərindən biridir. Heyrətli yiğcamlıq, sadəlik və qüvvət onun nəşrinin əsas xüsusiyyətlərindəndir. Bunu biz “Danabaş kəndinin əhvalatları” povestində, bir silsilə gözəl hekayələrində, xüsusən kamil formaya malik olan “Poçt qutusu”, “Kişmiş oyunu” kimi hekayələrdə du-yuruq. Bax, hekayəni bu cür yazarlar! Komediya, faciə və dram ünsürlərinin üzvü şəkildə birləşdiyi “Ölülər” pyesi nə qədər gözəl və cazibədardır”<sup>3</sup>.

Cəlil Məmmədquluzadə ilə Çingiz Aytmatov nəşri arasında mövcud olan mənəvi varislik XX əsr geniş arealda

<sup>1</sup> İsa Həbibbəyli. Çingiz Aytmatov haqqında söz. Bakı, “Elm və təhsil”, 2018, s.43

<sup>2</sup> Чингиз Айтматов. Имя его произносим с любовью. Торжественный вечер в Москве, посвященный 100-летиюо дня рождения Дж. Мамедкулизаде. Бакинский рабочий. 31 мая 1967 года

<sup>1</sup> Чингиз Айтматов. Великий мастер. Бакинский рабочий. 4 июня 1967 года

<sup>2</sup> Çingiz Aytmatov. Müdrik söz ustası. “Ədəbiyyat və İncəsənət” qəzeti, 4 iyun 1967-ci il

<sup>3</sup> Çingiz Aytmatov. Şərqi böyük sənətkarı. “Ədəbiyyat və İncəsənət” qəzeti, 31 iyun 1967-ci il

yaşayan türk xalqlarının zengin mirasını təşkil etməkdədir. Bu zengin miras türk xalqlarının özünütəsdiqində mühüm əhəmiyyətə malikdir.

**Çingiz Aytmatov və Rəsul Rza.** Çingiz Aytmatov Sovet imperiyasının əsas mərkəzi olan Moskvada və digər respublikaların mərkəz şəhərlərində keçirilən ədəbi-mədəni tədbirlərdə tez-tez azərbaycanlı yaziçi və şairlərə görüşmiş, bu görüşlərin əsnasında səmimi dostluq münasibətləri formalaşmışdır. Çingiz Aytmatov hələ 60-ci illərdən yaxın dostluq münasibəti saxladığı Azərbaycan sənətkarlarından biri görkəmli Azərbaycan şairi, dramaturqu Rəsul Rza olmuşdur. Büyük şairin oğlu, xalq yaziçisi Anarla bağlı yazdığı məqaləsində o, Rəsul Rza ilə görüşlərini xatırlamışdır. *“Rəsul Rza mənim ən çox hörmət etdiyim çağdaş şairlərdən idi, böyük sənətkar və müdrik insan idi. Uzun illər boyu Moskvada yaziçiların plenum və qurultaylarında, Lenin və Dövlət mükafatları komitəsinin iclaslarında görüşlərimiz zamanı o da rəhmətliklər – Qara Qarayev, İmran Qasımov kimi mənim ən munis həmsöhbətim olurdı”<sup>1</sup>.*

Moskvada Çingiz Aytmatovun Əziz Nesin və Rəsul Rza ilə birlikdə çəkilmiş şəkli dərin mətləblərdən xəbər verir. Rəsul Rza Çingiz Aytmatovun Moskvada keçirilən qurultay və tədbirlərdə tez-tez görüştüyü, müzakirələr apardığı ədiblərdən biri olmuşdur. Rəsul Rzanın 60 illik yubileyi ilə bağlı yaziçinin<sup>1</sup> ona göndərdiyi təbrik məktubunda xalq şairini zamanəsinin ən çox hörmət bəslədiyi şairlərdən biri olduğunu vurğulamış və ilhamlı təfəkkürünə, yaratdığı əsərlərə görə ona təşəkkürünü bildirmişdir. Rəsul Rzanın ölüm xəbəri yaziçini dərindən kədərləndirmiş və müdrik

ustadin parlaq xatırəsini unudulmazlığından bəhs etmişdir: *“Bu böyük söz ustasını və müdrik sənətkarı itirdik. Mən Rəsul müəllimi yaxşı tanıyırdım. Moskvadaki çoxillik görüşlərimiz zamanı o, mənim ən yaxşı həmsöhbətim idi. Onun parlaq xatırəsi önungə baş əyirəm”<sup>1</sup>.*

**Çingiz Aytmatov və İmran Qasımov.** Çingiz Aytmatovun Azərbaycanda ən böyük dostu heç şübhəsiz ki, İmran Qasımov olmuşdur. Yaziçinin Azərbaycanla, ölkəmizin ədibləri ilə münasibətlərinin mərkəzində məhz İmran Qasımovla olan sıx yaxınlığı dayanmışdır. Onlar dəfələrlə Azərbaycanda, Moskvada, Bişkekdə görüşmüş, məktublaşmışdır. Salman Mümtaz adına Ədəbiyyat və İncəsənət arxivində yaziçinin şəxsi qovlugunda saxlanılan məktub və şəkillər bu əlaqənin dərinliyini bir daha sübut edir. Məktublaşmalardan aydın olur ki, Çingiz Aytmatov özünün yaradıcılığı ilə bağlı məsələləri, gələcək planlarını İmran Qasımovaya yazmış, onunla fikir mübadiləsində olmuş, bölmüşdür. Qarşılıqlı məktublaşmalarında Çingiz Aytmatov yaradıcılıq planlarından bəhs etmiş, dostunun əsərlərinin müsbət məziyyətlərindən söz açmışdır. 1964-cü ildə yeni il münasibətilə Çingiz Aytmatov yazdığı məktubunda “Известия” qəzetinin yaziçinin “Qızıl alma” hekayəsini çap zamanı redaktorlarının korladığından və həyatın təlatümlərindən məsləkə yaxın bildiyi dostuna yazmışdır. Çingiz Aytmatovun qələm dostu İmran Qasımovaya bu məktubu yaziçinin hər kəsin yanında etiraf edə bilmədiyi, amma onu ciddi narahat edən məqamları açıqlamışdır. Hamiya məlumdur ki, sovet dövründə istər mətubatda, istərsə də kitab çapı üzərində sərt senzura mövcud idi. Çingiz Aytmatovun əsərləri də rejimin sərt ideoloji redaktələrinə məruz qalmış və bu, yaziçini na-

<sup>1</sup> Çingiz Aytmatov. Mən Manas oğluyam. Bakı, “Nurlan”, 2009, s. 100

<sup>1</sup> Çingiz Aytmatov. Mən Manas oğluyam. Bakı, “Nurlan”, 2009, s.92

rahat etmişdir. Təsadüfi deyil ki, yazılıçının ilk povesti olan “Üz-üzə”nin ilkin çap zamanı əsərin çapına icazə verilməmiş, əsərin böyük bir hissəsinin ixtisarından sonra nəhayət, işq üzü görmüşdür. İmran Qasimova məktubunda da yazılıçı digərlərinə etiraf edə bilmədiyi gerçekliklərdən yazar:

“Əzizim İmran!

Sənin xoş məktubun tam vaxtında gəlib çatıb. Yeni ili bayram kimi qeyd etməyi qəbul etmişik amma günümüzdə narahatlıq, ümid və şübhələr vardır. Belə bir gündə sənin dost sözlərini oxudum və yüngülləşdim. Niyəsini izah etmək çətindir. Belə hisləri yəqin quşlar uzun və çətin uçuşla hazırlaşarkən keçirirlər...

“Qızıl alma” hekayəmin - “Известия” qəzetində gülünc ixtisarlarla korlanması mənə pis təsir etdi. Sən yəqin “Литературная газета”da əsərin korlanması haqqında yazınızı oxumusan. Təkcə bu deyil. Qorxulu tənhalıq dəqiqələri olur. Həyat nəhəngliyi ilə hərəkətdədir, sənsə çox şeyləri etmək istəyən amma minlərlə qayğıları olan ölümlü insansan. Cox sağol, dostum, ürəyindəki mənə qarşı olan istiliyə görə minnətdaram. Əgər dostların içində çox diqqətli və sənə qarşı həssas olanları varsa, deməli, addımlamaq və elə işləmək lazımdır ki, dostların utanmasınlar.

İmran, bağışla ki, belə şeylərdən yazıram, amma səndən gizlədəsi heç nəyim yoxdur. Əksinə, Cox şadam ki, öz düşüncələrimi səninlə açıq bölüşə bilirəm! Hər adama ürəyini boşaltmaq olmaz

Cari ildə fikrim var ki, iki üçlü hekayə yazım. Hər bir üçlük ümumi ideyası və kompoziyası olan müstəqil və tamamlanmış mərhələ olmalıdır. İlk hekayəsi kiçik povest xarakterindədir və “Ölmüş oğulla görüş” adlnair. Yarısını yazmışam. Tamamlayıb davam edəcəm. Məni “Anatarla”da olduğu kimi İnsan və Mühəribə mövzusu narahat

etməkdədir. Yenə və yenə də mən göstərmək istəyirəm ki, necə qeyri-adi, gözəl insanlar faşizm əleyhinə, sülh yaratmaq üçün mühəribədə ölüblər. mən kəmiyyət olaraq deyil, mənəvi itkiləri nəzərdə tuturam. Bilmirəm, buna nə qədər müyəssər olacaq.

İmran, sənin işlərin necədir? Ümid edirəm ki, sağlığın yerindədi. Biz hamımız sənə və ailənə can sağlığı və uğurlu fəaliyyət arzu edirik.

Sənin hər məktubun bizim ailəmizdə hadisəyə çevrilir. Yaz zəhmət olmasa.

İmran, səni bağrıma basıram!

Minarə və Səidəyə ən ülvı arzularımı çatdır.

Yeni pyesini tamamlamışan? Harda tamaşaşa qoyulacaq?

Çingiz  
4.1.64<sup>1</sup>.

Məktubda Çingiz Aytmatov “Üz-üzə”, “Cəmилə” kimi povestlərinin əsas mövzusu olan mühəribənin mənəvi qurbanlarının eks olunduğu yazacağı yeni əsər haqqında məlumat vermişdir. Məktubda “Ölmüş oğulla görüş” adlandırdığı əsər sonradan “Oğulla görüş” adı ilə çap olunmuşdur.

Bir il sonra, Çingiz Aytmatov İmran Qasimova yazdığı növbəti məktubunda dövrün çətinliklərdən, bəzi mühafizəkar qüvvələrin onun yaradıcılığına mənfi təsirindən yazımsıdır:

İmran, əzizim!

Cox yaxşı etmisən ki, mənə məktub yazmışan. Buna çox ehtiyacım var idi. Dərhal cavab yazıram.

Darıxmişam səninçün, çoxdandı görüşmürük.

<sup>1</sup> Письма Ч.Айтматова И.А.Касумову. Государственный архив литературы и искусства имени Салмана Мумтаза. Ф. № 626, с. 1, С. №148

*Hansısa kənddə dincəlirsən və işləyirsən. Bu çox yaxşıdır. Hər dəfə bakılıclarla görüşəndə səni soruşuram. Tanrıının köməyi ilə hər zaman özünü yaxşı hiss edəsən.*

*Mənə qaldıqda isə, əvvəlki çatılmazlıqlarla, qorxunc zaman darlığı hiss edirəm. Bizim ziyalılar arasında mədəniyyətin keçmiş meyarlarla təqdimati, "partiyali" yaradıcılığa meyllənmə prosesi başlayıb. Qocaların böyük əksəriyyəti "kult" psixologiyasından elə möhkəm yapışıblar ki, onları ayıltmaq, tərbiyə etmək çətindir. Bu da mənim yaradıcılığımı və onlar olan münasibətlərimə təsir edir. Onlar ənənəvi, köhnə meyarları üstün tutrlar və yeni, orijinal olan hər şeydən qorxurlar. "Nəzarət" maniyası onların yenilik hissini boğur. Bütün bunlar mənə təsir edir. Çünkü daim inkişaf edən sağlam gənclik ruhunu dəstəkləməliyəm. Coxlu güc, enerji və əsəb belə işlərə sərf olunur.*

*Başladığım işləri bitirmək haqqında düşünürəm. Əgər hər şey yaxşı olsa üç povestim alınacaq. Ən əsası odur ki, üzərində işləməyə nəsa var.*

*Biz tez-tez Bakını, sizin evi, küçəni xatırlayıraq. Həmin binada və insanlarında italyansayağılıq var. Bu mənim çox xoşuma gəlir.*

*Bax belə, əziz İmran. Mən çox şadam ki, sənin ailən böyüyür, balaca Fərid ümidi ləndirir. Bizim uşaqlar da o qədər sürətlə böyüyürlər ki, hərdən təəccüb edirəm. Tezliklə məni ötüb keçəcəklər. Onları tərbiyə etmək çətinlaşır. Bu yay Əsgərin qolu sindi. Qolunun ön hissəsi tamam qırılmışdı. Bütün yayı gipsdə gəzdi. Təsəvvür edirsən ki, mən Kereslə nə qədər həyəcan və narahatlıq keçirdik. Heç bir yerə getmədik, bütün yayı bağda oturduq. Növbəti işləri gözləyərək yaşayırıam.*

*Bizdən hər kəsə, Minarəyə, Səidaya, Fəridə salam olsun.*

*Səni bağrıma basıram, İmran.*

*Çox sağol, xatırladin, ürəyim şad oldu.*

*Çingiz  
22.IX.65.<sup>1</sup>*

1978-ci ildə İmran Qasimovun 60 illik yubileyi ərəfəsində Çingiz Aytmatov yazdığı növbəti məktubunda onu məslək, məfkurə dostu adlandırmışdır. Büyük yaziçi İmran Qasimovun yaradıcılığını çağdaş teatr dünyasında Azərbaycan teatrının bir adası olduğunu bildirmiştir. "İmran, sən ədəbiyyatda böyük, ləyaqətli bir simasan. Sənin dramaturgiyan çağdaş teatr dünyasında Azərbaycan teatrının bir adasıdır. Sənin dramaturgiyanın problemləri – indiki insanların, sənin qəhrəmanlarının ictimai-estetik şüurunun böyük tarixə qovuşması ilə bağlı, zəmanə problemləridir. Sən hər cəhətdən öz dövrünün adamışan. Həqiqət, Gözəllik, Məhəbbət, Xeyir, Ölüm – harmoniya kimi əbədi problemlər sənin yaradıcılığında aktual, çağdaş, əməli önem daşıyır. Və bu da gözəllikdir"<sup>2</sup>.

İki qüdrətli sənətkarın qarşılıqlı məktublaşmaları, səmimi münasibəti Azərbaycan – qırğız ədəbi əlaqələrinin inkişafına böyük töhfələr vermişdir. İmran Qasimov 1979-cu ildə yazarının 50 illik yubileyində iştirak etmiş, onun yaradıcılığını İnsanlığın manifesti olduğunu bildirmiştir. "İstər Bakının dəniz neftçilərinin və ya Azərbaycanın dağlıq kəndlərinin gənclərinin, istər Moskvada, istərsə Fransanın kiçik şəhərlərində, istərsə də Ərəb ölkələrində olanda mənə belə bir sual verirlər: Çingiz Aytmatov necə insandır? Mənim suala cavabım dəyişmir: O, babalarımızın vəsiyyət etdiyi qaydalarla yaşayır. O, dosta dost, düşmənə düşməndir.

<sup>1</sup> Письма Ч.Айтматова И.А.Касумову. Государственный архив литературы и искусства имени Салмана Муттаза. Ф. № 626, с. 1, С. №148

<sup>2</sup> Yenə orada

*Onun dostları xeyirxahlıq, ləyaqət, cəsarət və dürüstlük, onun düşmənləri həqarət, alçaqlıq və yalandır*<sup>1</sup>.

Çingiz Aytmatov məktubunda Azərbaycandan, onun qədim tarixə malik olan dilindən, ədəbiyyatından fəxrlə danışır. Ədəbiyyatı milli şürur ən ifadəli modeli olduğunu və cəmiyyətin dayağı olduğunu vurgulamışdır. Bu baxımdan Çingiz Aytmatov İmran Qasimovun yaradıcılığını yüksək qiymətləndirmişdir. Çingiz Aytmatovun özü ilə ya-naşı, övladları Səncər və Əsgər Aytmatovlar da yeni il və digər bayramlarda İmran Qasimova məktublar yazmışlar. İmran Qasimovun vəfati Çingiz Aytmatovu kədərləndirmiş, yazdığı məktubunda üzüntüsünü ifadə etmişdir. *“İmran Qasimovun işıqlı ağılı sönmüşdür. Mənim üçün İmrandan yaxın dost yox idi. Qəlbim tənha qalıb. Gözəl, həssas istedəda malik alicənab bir insan həyatdan köçmüşdür. Ömrümün sonuna qədər sadıq dostumu belə tez itirdiyimə təəssüflənəcəm. Qalbimə necə bir tənhalıq çökmüşdür”<sup>2</sup>.*

**Çingiz Aytmatov və Vilayət Rüstəmzadə.** Çingiz Aytmatov yaradıcılığının Azərbaycanda tədqiqi və təbliğində ədəbiyyatşunas Vilayət Rüstəmzadə önemli rol oynamışdır. Çingiz Aytmatov müsahibələrinin birində Vilayət Rüstəmzadənin onun yaradıcılığının tərcüməsi və təbliğində mühüm fəaliyyətindən bəhs etmiş və bu fəaliyyətin Azərbaycan-qırğız ədəbi əlaqələrinin inkişafında mühüm körpü olduğunu vurgulamışdır. İstər Bakıda, istər Bişkekdə baş tutan görüşlər, qarşılıqlı məktublaşmalar və Vilayət Rüstəmzadənin görkəmli yazıçının əsərlərinin Azərbaycan-

da tərcüməsi, nəşri və təbliğində oynadığı önemli missiya böyük əhəmiyyətə malikdir.

Çingiz Aytmatovun “Ağ gəmi” və “Dəniz kənarıyla qaçan alabaş” əsərlərinin çap olunduğu povestlər kitabı ilə qarşılıqlı məktublaşmalar olmuşdur. 1978-ci ildə Çingiz Aytmatov Vilayət Rüstəmzadəyə ortaq türk dilində, latinca məktub yazmışdır. Həmin məktubu olduğu kimi, hər hansı redaktə və dəyişiklik etmədən təqdim edirik:

*Vilayet Rustamzadega kat!*

*Kardeşim ve genç kalemdeşim!*

*Maktubunu alıp çok sevindim, tasirlendim. Hepimizle seven ustaz Kayslnun yeri Elbirus dağı ve ol arada bulan bayramlar, çat-saltanatlar gözüm qabağına geldi. Dünyada en küçük Türk nüfuzu olan Malkar halkı o zaman en büyük va maşhur oldu. Çünkü büyük şair bütün halkın ruhini ve kuvettini en yüksek derecede katabilir. Matimatikde bu formula 1010 olur. Bunun için her daürde büyük şair, büyük yazar halkın ölümzülüğünü gozderen candır.*

*Deyerli Vilayet! Bu mektubun ön sözüdür. Senin hakkında söyleriyorum ben Azerbaycan halkın içinde sen gibi genc Türk şairi görmekten Tanrıya çok razi oldum. Hakiki milli ruhını modern şiri güzelleşgenine güvendim. Buga baylaniste Men Sana bir fikir (uglis) söyleriyorum: bütün halklarını sev, ama bunu kendi dilinin ve kendi halkın sonsuz sevmende gözderebil.*

*Şimdi iş hakkında*

*Dönderdiyin yayinevinin anlaşmasına çok teşekkür. Men iki eseriimi vermekteyim: biri – “Ak gemi”, ikincisi – “Deniz kayisende koşan boz köpek”. Azerbaycan Devlet yayinevinin bu teklifi kabul ettigini soruyorum. Bu eserleri rus dilinden çevirmesini teklif ediyorum.*

<sup>1</sup> Государственный архив литературы и искусства имени Салмана Мумтаза. Ф. № 626, с. 1, С. № 103 (И.А.Касумов. (О Ч.Айтматове), (О М.Гусейне), (О С.Вургуне) и др. выступления)

<sup>2</sup> Телеграммы по поводу кончины И.А.Касумова. Государственный архив литературы и искусства имени Салмана Мумтаза. Ф. № 626, с. 1, С. № 297 Телеграммы по поводу кончины И.А.Касумова

*Şimdi ise kızlarını yüzlerinden öp. Bütün Azerbaycan arkadaşlarına Salam söyle.*

Çengiz Aytmatov  
7/II-78<sup>1</sup>

Daha sonra Bakıda çap olunan kitaba "Torpaq səxavətli sənətkar" adlı ön sözündə Vilayət Rüstəmzadə qüdrətli yazarının yaradıcılığının əsas məziyyətlərindən bəhs etmişdir. "Çingiz Aytmatovun adı ən böyük yazıçıların adıyla qoşa çəkildi. Bu - "Manas" qəhrəmanlıq dastanlarında qırğızların əsrlər boyu öz hafızasılə qoruyub saxladığı, nəsillərə miras kimi verdiyi vətənpərvərlik, cəngavərlik, halallıq, sədaqət, səxavət ənənələrinin yazılı ədəbiyyatda yeni tipli ifadəsi və bədii təzahürüdür"<sup>2</sup>.

Çingiz Aytmatovun yaradıcılığı bütün mahiyyəti ilə xalqının milli ideallarının ifadəsidir, qırğızların timsalında geniş coğrafiyaya səpələnmiş olan türk xalqlarının müdrikiliyinin əksidir. Onun yaradıcı qüdrətinin ilham mənbəyini müqəddəs torpaq, vicdan və halallıq kimi ali dəyərlər təşkil edir və Vilayət Rüstəmzadə məqaləsində məhz bu ali dəyərlərə toxunur, həmin meyarlar əsasında Çingiz Aytmatov yaradıcılığını, onun əsərlərinin ideya və məzmun xüsusiyyətlərini tədqiqata cəlb edir. Bəzi müasirləri yazarının dünya miqyasında şöhrət qazanmasında müxtəlif səbəbələr göstərirlər. Sovet dövlətinin verdiyi fəxri titulların bu şöhrətin qazanılmasında mühüm amil kimi göstərməyə cəhd edirlər. Çingiz Aytmatovun malik olduğu zəngin istedadı bütün bu amillərin, xırda təsirlərin fövqündə durur. Yoxsa, o qədər də zəngin yazılı ədəbiyyat ənənənəsinə ma-

lik olmayan qırğız aulundan çıxan, doqquz yaşında atasını, daha sonra əmisini "xalq düşməni" ittihamı ilə itirən və təzyiqlər içində yaşamağa məhkum olan, ağır ailə şərtləri ilə İkinci Dünya müharibəsini görən, daha sonra yaradıcılıq fəaliyyətinə tamamilə yad, zootexnik təhsili alan Çingiz Aytmatovun Moskavada Ali ədəbiyyat kursunda təhsil aldığı iki ilin yekununda dünyani sözün yaxşı mənasında silkləyə bilən "Cəmilə" povestini qələmə ala bilməsi onun ilahi tərəfindən bəxş olunmuş istedadından başqa amillərlə bağlamaq doğru deyildir. "Xam torpaqlarda, Anarxay çölündə xəbisliyə, xudbinliyə, əzazilliyyə - Abakirin mənfi xislətinə qarşı Kamalin üsyankar təbiətini formalasdırın ("Köşək gözü"); məhəbbətin, dəyanətin müqəddəs və qadir gücünü bir yeniyetmənin aləmində ilahiləşdirən ("Cəmilə"); keşməkeşlərdən keçərək başı əhlət daşına dəyəndən sonra ayılan İlyasın mənəviyyatını durultmağa ("Qırmızı yaylıqli qovağım mənim") müyəssər olan Aytmatovun böyük sənətkar istedadıdır".<sup>3</sup>

Eyni zamanda Vilayət Rüstəmzadə Çingiz Aytmatovun "Erkən gələn durnalar" povestini Azərbaycan dilinə tərcümə etmişdir.

**Xalqın taleyində "feil" olmaq: Çingiz Aytmatov və Bəxtiyar Vahabzadə.** Çingiz Aytmatov müasir Azərbaycan ədəbiyyatında Bəxtiyar Vahabzadənin yaradıcılığına böyük rəğbət bəsləmişdir. 1985-ci ildə Bəxtiyar Vahabzadənin 60 illik yubile yi çərçivəsində keçirilən tədbirlər zamanı Çingiz Aytmatovun Bakıya gəlməsi bu rəğbətin əyani göstəricisidir. Eyni zamanda Çingiz Aytmatov haqqında sanballı söz müəlliflərindən biri yazarının əqidə dostu Bəxtiyar Vahabzadə olmuşdur. Azərbaycanın Xalq şairi Bəxti-

<sup>1</sup> Çingiz Aytmatovun Vilayət Rüstəmzadəyə məktubu. Salman Mümtaz adına Dövlət Mədəniyyət və İncəsənət arxiv. F. № 700, № 25

<sup>2</sup> Çingiz Aytmatov. Ağ gəmi. Povestlər. Bakı, "Yazıçı", 1980, s.6

<sup>3</sup> Vilayət Rüstəmzadə. Torpaq səxavətli sənətkar. "Ədəbiyyat və İncəsənət" qəzeti. 1978, 16 dekabr

yar Vahabzadə Çingiz Aytmatovun yaradıcılığının məqsədini, amalını yaxşı bilmiş və həmin ideyaları ruhən bölüşmüşdür.

Çingiz Aytmatov Cəlil Məmmədquluzadədən sonra öz müasiri Bəxtiyar Vahabzadə haqqında yazdığı məqaləsində onun yaradıcılığından, müasirinin yüksək məziiyyətlərindən bəhs etmişdir. O, Cəlil Məmmədquluzadəni ustad, müəllim kimi yüksək dəyərləndirib *onun realizm ənənələrinə* çox şeyi əzx etdiyini məqalələrində vurgulamış, Bəxtiyar Vahabzadəni isə o, müasiri kimi, ideya, əqidə yoldaşı kimi çox yüksək dəyərləndirmişdir. Bu münasibət heç də təsadüfi deyildir. 1960-cı ildə “Gülüstan”ı yazmaq cəsərətini özündə taparaq ümumtürk məfkurəsini, milli idealları əsərlərində yaşadan Bəxtiyar Vahabzadə türk xalqlarının ədəbiyyat tarixində özünəməxsus yer tutmuşdur. Milli ideyalar və ümumtürk düşüncəsi kontekstində qırğızlar üçün Çingiz Aytmatov, qazaxlar üçün Oljas Süleymenov kimdirse, azərbaycanlılar üçün Bəxtiyar Vahabzadə məhz həmin mövqeyin daşıycısıdır. Bu baxımdan Çingiz Aytmatovun Bəxtiyar Vahabzadə haqqındaki fikirləri tale ortağı barəsində deyilmiş qiymətli fikirlərdir.

Adətən, ədiblər öz müasirləri haqqında fikir bildirərkən xəsislik edirlər. Lakin Çingiz Aytmatovun Bəxtiyar Vahabzadəyə münasibəti tam fərqlidir. Onun haqqında yazılmış məqalələri məzmununa görə sıralasaq, Çingiz Aytmatovun qələmə aldığı “Yaradıbdır inam məni, mən inamın övladiyam” məqaləsi ön sıralarda durmağa layiqdir. O, öz müasiri haqqında fikirlərini bölüşdүүнə görə özünü xoşbəxt hiss edir və onun yaradıcılığını milli poetik fikrin ən böyük nailiyyətlərindən biri kimi qiymətləndirir. “Eyni sistemə daxil olan türk mənşəli dillərimiz bir-birinə yaxın olduğuna görə, azərbaycanlılar məni asanlıqla inandırırlar ki, indiki dövrdə Bəxtiyar Vahabzadənin yaradıcılığı oriji-

*nalda milli poetik fikrin ən böyük nailiyyətlərindən biridir. Zəngin Azərbaycan ədəbi ənənələri müqabilində bu cür nüfuz və şöhrət qazanmağın çox-çox çatın olduğunu asanca təsəvvürümə gətirirəm. Bununla belə unutmaq olmaz ki, ənənələr yalnız və yalnız müasirliyin gərdişində, yeni yaradıcıların yeni sözündə yaşayır”<sup>1</sup>.*

Çingiz Aytmatov Bəxtiyar Vahabzadənin “Bir gəminin yolcusunuq” (“Мы на одном корабле”) kitabındaki əsərlərində aydın və müdrikcəsinə təsvir olunan və fizikada əksliklərin qarşılılaşması və vəhdəti şəklində təzahür edən qanuna uyğunluqdan çıxış edərək xeyirlə şərin, gözəlliklə eybəcərliyin təsvirindən bəhs edir. Çingiz Aytmatova görə, şairin milli səciyyədən qlobal mahiyyətə qədər inkişaf edən yaradıcılığının kökündə, məğzində Tanrıının ən ali yaratdığı hesab olunan insan və onun daxili təlatümləri durur. Onun fikrinə, Bəxtiyar Vahabzadənin yaradıcılığı təpədən dırnağşa qədər millidir. Eyni zamanda onun poetik təfəkküründə bəşəriyyəti düşündürən problemlər də az deyil və milliliklə beynəlmiləciliyin qarşılıqlı münasibətləri şairin yaradıcılığında öz əksini tapmışdır. “Vahabzadənin poetik təfəkkür mədəniyyəti təbiətcə millidir. Bu, müstəsna dərəcədə zəruri haldır ki, sən övladı olduğun xalqın nitq hissəsində feil olmayı bacaran, xalqının canlı dil memarlığına öz töhfəni verə biləsən. Bununla yanaşı, Vahabzadənin poetik təfəkkür mədəniyyəti daha üstün mahiyyət kəsb edir və millilikdən ümumbaşarı fəvqə qalxır”<sup>2</sup>.

Şairin Bakıda keçirilən yubiley tədbirləri çərçivəsində Çingiz Aytmatov “Fəryad” pyesini izləmiş və çox böyük zövq almışdır. O, şairin belə çoxşaxəli, problematik möv-

<sup>1</sup> Bəxtiyar Vahabzadə. Seçilmiş əsərləri. On iki cilddə, XII cild. Bakı, “Elm”, 2009, s. 707

<sup>2</sup> Çingiz Aytmatov Bəxtiyar Vahabzadə haqqında. “Azərbaycan gəncləri” qəzeti. 1983, 20 avqust

zunu nəzmlə yazmaq məharətinə heyrət etmiş və “Fəryad”ın böyük gələcəyi olduğunu vurğulamışdır. “...Əsər azadlığa can atan və özü səhnədə iştirak etməyən bir şəxsin ideyası əsasında qurulub. Həmin ideya yavaş-yavaş ayrı-ayrı adamların, nəsillərin mübarizə amalına çevrilir. Bir şəxs tarixi sima səviyyəsinə ucalır. Əslində, tamaşaçıda Nəsiminin özü yoxdur. Ancaq ustalıq ondadır ki, biz hər an Nəsimini görə bilirik”<sup>1</sup>.

Çingiz Aytmatovun “Gün var əsrə bərabər” romanı Azərbaycanda çap olunarkən, Bəxtiyar Vahabzadə nəşrə Ön söz yazmış, əsərin və yazardığının milli məhiyətinin bəşəri təqdimatından uğurla bəhs etmişdir. Çingiz Aytmatovun əksər əsərləri ruscadır. Buna baxmayaraq, onun əsərlərinin ruhu tamamilə qırğız ruhunun, türk təfəkkürünün ifadəsidir. Hətta bəşəri problemlər, qlobal məsələlər belə onun milli nəfəsi, ruhu ilə təqdim olunur. Onun yaradıcılığında dil milli varlığın əsas ifadəcisi aksiomu öz məzmununu itirmiş olur. Necə ki, dahi Nizami Gəncəvi fars dilində qələmə aldığı əsərlərində türk mədəniyyətini, ruhunu ifadə edərək yad bir dilin spesifikasını öz milli varlığını ifadə etmək yolunda uğurla yararlanmışdır. Çingiz Aytmatov da dövrün aparıcı dili olan rus dilinin imkanlarından xalqının keçmişini, arzu və ideallarını ifadə etmək üçün istedadla istifadə etmişdir. Bəxtiyar Vahabzadə ötən əsrin ikinci yarısında gizli və ya açıq şəkildə milli varlıq uğrunda mübarizəyə, imperianın xalqları kökündən, mədəniyyətindən, tarixindən uzaqlaşdırmaq cəhdlerinə qarşı dirənişdə, mübarizədə Çingiz Aytmatovun roluna diqqəti cəlb edir. Çingiz Aytmatov “Gün var əsrə bərabər” romanı ilə xalqların əsrlər boyu yaşadığı problemin, çəkdiyi əzabları ifadə etdi. Mövcud situasiya bədii ədəbiyyatda bu və ya

digər dərəcədə əks olunsa da, “Gün var əsrə bərabər” romanında Çingiz Aytmatov manqurt əfsanəsi üzərində qurduğu romanı ilə tarixi gerçəklüyü, dövrün hadisələrinə ən dəqiq münasibəti bildirdi. Əsər paralel olaraq qədim dövrdən çağdaş zamana, sırvı insandan başlayaraq bəşəri səviyyədə aparılan manqurtlaşmanı, soy-kökdən uzaqlaşmanı, qlobal maraqların tapdağı altında qalan bəşəriyyəti və onun gələcək taleyinin mənzərəsini aydın şəkildə insanlara təqdim etdi. Juanjuanlar Jolamanın başına dəvə dərisi kəçirib onu sahibinin əmrlərini sualsız icra edən qula çevirmişdi. Eyni zamanda yazardığının dövründə imperiya vahid model quraraq qəlib çərçivəsində insan yaratmağa çalışmışdır. Romanda Sabitcan tarixinə biganə, vətəninə yad manqurtdur. Bəxtiyar Vahabzadə bu məqama toxunaraq yazar: “Hər suala həzir cavabı olanlar düşünmək qabiliyyətindən məhrum, standart (qəliblər çərçivəsində yaşayan) robotlar, mahiyyətini dərk etmədiyi məlum fikirlərin carçıları, quru əmrlərin qul təbiəti icraçılarıdır. Bu əsərdə Sabitcan belə müqəvvaların ümumiləşmiş obrazıdır”<sup>2</sup>.

Əfsanədə Nayman ana manqurtluq əleyhinə mübarizə aparırsa, romanda bu missiyani Yedigey icra edir. Yedigey savadı olmasa da belə, “Manas”ı bilən, xalqın keçmişənə bələd olan, yurdunu sevən, inanclarına sadıq və ən əsası “bir gündə əsri” yaşaya bilən xalqın özüdür. “Keçmişini unudan adam dünyada öz yerini, mövgeyini təzədən müəyyən etmək zərurəti qarşısında qalır. Öz xalqının və başqa xalqların əldə etdiyi tarixi təcrübədən məhrum edilmiş adam tarixi perespektividən kənarda qalır, yalnız bu günün qayğısı ilə yaşamağa qabil olur”<sup>2</sup>.

<sup>1</sup> Çingiz Aytmatov. Bəxtiyar Vahabzadə haqqında. “Литературная газета”, 1983, 19 oktyabr

<sup>1</sup> Bəxtiyar Vahabzadə. Seçilmiş əsərləri. On iki cilddə, X cild. Bakı, “Elm”, 2009, s. 454-455

<sup>2</sup> Çingiz Aytmatov. Gün var əsrə bərabər. Bakı, “Qanun”, 2015, s.7

Bəxtiyar Vahabzadə ilə Çingiz Aytmatov arasında qarşılıqlı məktublaşmalar, yubiley tədbirlərində iştiraklar ardıcıl surətdə davam etmişdir. 1998-ci ildə yazarının 70 illik yubileyi ilə bağlı yazdığı məktubunda yeni çap olunmuş “Kassandra damgası” romanının ideya və məzmun xüsusiyyətlərindən bəhs etmişdir. Bəxtiyar Vahabzadə haqlı olaraq məktubunda romandakı “Gün var əsrə bərabər”də başlanan manqurtlaşma ideyasının daha qlobal çaları ilə əhatə olunmasından yazmışdır. “Siz bundan əvvəlki əsərlərinizdə yalnız Sovet imperiyasının törətdiyi faciələri və ayrı-ayrı fərdlərin öz səhvi ucbatından çəkdiyi bələləri qələmə almışsınızsa, bu kitabınızda kosmosdan dünyaya baxaraq bütün insanların global faciələrindən söhbət açırsınız”<sup>1</sup>.

İnsanlar yaradılışa müxtəlif və özünəməxsus bənzərsizliyə sahibdirlər. Təbiətin özündə də rəngarəng harmoniya mövcuddur. “Gün var əsrə bərabər” romanında daha çox Sovet imperiyasının kommunist ideologiyasına əsaslanan insan qəlibi formalaşdırmaq cəhdləri təsvir olunur. “Kassandra damgası” romanı isə qloballaşan dünyada fərdi özəlliyin, cəmiyyət və millet fərqliliyinin dünya güclərinin formalaşdırmaq istədiyi vahid qəlibdə məhv edilməsi, dolayı yolla manqurtlaşmanın daha bəşəri səviyyədə təqdimatını özündə əks etdirən mükəmməl bədii örnəkdir. Bəxtiyar Vahabzadə də məhz bu məqamı yazarının yaradıcılığında yüksək qiymətləndirmiş və öz şeirində Aytmatovla ortaq fikri bölüşdүünü ifadə etmişdir.

*Qorxuram, dünyada bir zaman gələ,  
İnsanlar yaşaya, insanlıq ölü.<sup>2</sup>*

<sup>1</sup> Bəxtiyar Vahabzadə. Çingiz Aytmatova məktub. “Ədəbiyyat” qəzeti, 1999, 10 sentyabr

<sup>2</sup> Bəxtiyar Vahabzadə. Seçilmiş əsərləri. On iki ciddə, X cild. Bakı, “Elm”, 2009, s. 468

Bəxtiyar Vahabzadənin 1985-ci ildə yazdığı Ön söz 2004 və 2009-cu illərdə yazarının “Seçilmiş əsərləri”nin ön sözü kimi yenidən çap olunmuşdur.

**Tale müasirləri: Çingiz Aytmatov və Anar.** Çingiz Aytmatov Azərbaycanın Xalq yazarısı, 60-cılar nəslinin nəinki Azərbaycanda, ümumilikdə postsovət məkanında ən parlaq və maraqlı imzalarından biri Anarın yaradıcılığını yüksək qiymətləndirmiştir. Maraqlıdır ki, Anar haqqında yazısını da “Tale müasirim” adlandırmışdır. Çingiz Aytmatov Anarın “Новый мир”, “Литературная газета”, “Советская культура”, “Неделя”, “Дружба народов” kimi Moskva mətbuatında nəşr olunan məqalələrini, hekayə və povestlərini oxumuş, ekranlarda əsərlərinə çəkilmiş filmləri izləmişdir. Çingiz Aytmatov nəsri daha çox kənd həyatını əhatə etsə də, Anarın yaradıcılığında şəhərin ictimai-mənəvi mühiti və orda baş verən hadisələr öz əksini tapmışdır. Xalqın mənəvi həyatının ən önemli hadisələrindən bəhs etməsinə görə, Çingiz Aytmatov yaşı fərqliyə baxmayaraq, özünü böyük iftixarla bu nəslə mənsub olduğunu bildirir. “Anar əsasən ona yaxın olan şəhər ziyalıları çevrəsindən yazır. Onun nəsrinə psixoloji dəqiqlik, yiğcamlıq, kinematografiq görümlülük və plastiklik xasdır”<sup>1</sup>.

Çingiz Aytmatovla Anarın tanışlığı Moskvadaki tədbirlərin birində, yazarının atası, böyük Azərbaycan şairi Rəsul Rza vəsitəsilə olmuşdur. Sonradan Çingiz Aytmatov yaradıcılığında böyük dəstək görmüş Aleksandr Trifonoviç Tvardovskinin redaktoru olduğu “Новый мир” jurnalında Anarın “Anlamaq dərdi” adlı məqaləsi onun böyük marağına səbəb olmuşdur. Təsadüfi deyil ki, məqalə Azərbaycanın

<sup>1</sup> Çingiz Aytmatov. Anar haqqında. “Литературная газета”, 2008, 19 mart 277

qüdrətli realist yaziçisi Cəlil Məmmədqulzadədən bəhs edirdi. Çingiz Aytmatov Anarın görkəmli ədib haqqında yazdığı esesini cəsarət nümunəsi kimi onun çar imperiya-sının ruslaşdırma siyasetinin ifşasını təqdir edir. “*Anar mənca, məqbul bir düstur təklif edərək yazırı ki, Cəlil Məmmədquluzadə rus xalqını səmimi qəlbən sevirdi, amma rus imperiyasının təbəəsi kimi yox, böyük rus mədəniyyəti tərbiya almış bir adam kimi*”<sup>1</sup>.

Çingiz Aytmatov məqaləsində Anarın “Otel otağı” povestində Azərbaycan aliminin faciəvi taleyinin uğurlu təsvirindən yazar. Öz yaradıcılığında mif mətnlərinə, folklo-ra geniş surətdə müraciət edən Çingiz Aytmatov bu baxımdan Anarın ən yüksək qiymət-verdiyi əsəri “Ağ qoç, qara qoç” romanıdır. Çingiz Aytmatov yaradıcılığına xas olan və xeyir və şərin mübarizəsinin mifik planda təsvirini Anar özünəməxsus şəkildə əsərə getirmiştir. Bu baxımdan Anarın “Ağ qoç, qara qoç” romanı Azərbaycanın taleyini əks etdirən maraqlı bədii nümunədir. Çingiz Aytmatov əsərlə-rində daha çox bəşəri kontekstdə yanaşlığı mövzunu Anar Azərbaycanın taleyi fonunda uğurla təqdim etmişdir. Tari-xən Azərbaycana qarşı törədilən həm ərazi, həm fikir, düşüncə parçalanmalarını Anar qara qoçun, əsl ziyahı kimi xalqın milli birliyi, ərazi bütövlüyüünə nail olmasına ağ qo-çun qələbəsi kimi təsvir edir. “Əgər birinci hissənin ideyası bizə gerçəklilikdən uzaq bir şey kimi görünürsa, ikinci hissə – antiutopiya postsoviet məkanını xatırladan real mənzərə-ləri canlandırır və bu, yalnız Azərbaycana aid deyil. Bu təhlükələrin rüşeymləri keçmiş sovet respublikalarının ha-misində mövcuddur, bəzilərində isə artıq həyata keçib”<sup>2</sup>.

Çingiz Aytmatov “Tale müasirim” məqaləsində Anarın timsalında ümumilikdə şərti olaraq 60-cılar nəсли adla-

nan yeni ədəbi hərəkatın xarakterindən bəhs edir. Sözün əsl mənasında bu nəsil xalqların gələcək müqəddəratında mühüm rol oynadı. 80-ci illərin sonu, 90-ci illərin əvvəllə-rində başlanan istiqalal mübarizəsinin öncülləri məhz bu nəslin nümayəndələri oldu. Onları bir ziyahı kimi müstəqil-lik ideyalarının formalaşmasında mühüm rol oynadı və bu prosesə öncülliük etdilər. “İndiki zamanda – altmışincilərə, ən yaxşı halda, yekəxana və ədabaz, ən pis halda, sinik və mərifətsiz münasibət dəb olarkən mən qəti əminəm ki, bu nəslin ədəbiyyatda, teatrda, kinoda ən istedadlı nümayəndələri, cəmiyyətin mənəvi, estetik və hətta ideoloji yeniləş-məsində müstəsna rol oynadılar. Rusiyada da, keçmiş müttəfiq respublikalarda da azadlıq, demokratiya, müstə-qillik ideyaları bu nəslin ən yaxşı nümayəndələrinin qurdu-ğu təməllər üzərində yüksəldi”<sup>1</sup>.

Anarın 70 illiyi ilə bağlı çəkilən telefilmdə Çingiz Aytmatov öz “kiçik qardaş”ına səmimi arzularını bildirirdi. Çıxışında o, Anarın keçmiş sovet dövrü, indiki MDB mə-kanının ən uğurlu yazıçılarından biri olduğunu qətiyyətlə söyləmişdi.

Eyni dövrdə, eyni taleyi bölüşən yazıçıların bir-birinə dəstək verərək, arxa durararaq ümumittifaq səviyyəsində öz səslərini çatdırmasında mühüm əhəmiyyət kəsb etmişdir. Anar “Onunla biz də fəxr edirdik” məqaləsində Çingiz Aytmatovun təhsil aldığı ixtisasla yaradıcılığında uğurlu və-h-dətdən bəhs edərək yazar: “Az yaziçi adı çəkmək olar ki, Aytmatov kimi yer üzündəki bütün canlı məxluqları bu qə-dər dərindən və dəqiq tanısın, insan iztirablarının bütün varlıqlarla sirlili vəhdətini duysın – kəhər Gülsarının,

<sup>1</sup> Çingiz Aytmatov. Anar haqqında. “Литературная газета”, 2008, 19 mart

<sup>2</sup> Çingiz Aytmatov. Tale müasirim. “525-ci qəzet”, 2005, 9 sentyabr

<sup>1</sup> Çingiz Aytmatov. Tale müasirim. “525-ci qəzet”, 2005, 9 sentyabr

*ya Qaranərin taleyini bəşər övladının ömrüylə əlaqələndirməyi bacarsın.”<sup>1</sup>*

Ana maral, Gülsarı adlı at, Qaranər adlı dəvə, Ağbərə və Daşçeynər adlı canavarlar və Caabars adlı bəbir obrazlarının heyvani keyfiyyətləri yazıçının ixtisasından irəli gələrək dəqiqliklə təsvir olunmuşdur. “Əbədi gəlin” romanında yazıçı “Taleyin sərr olması özü bir taledir” fikrini müxbir Arsen Samançınlə uca dağ zirvələrində yaşayan qar bəbiri Caabarsın bir-birinə bənzər yaşamı, eyni mağarada sonucalan ölümləri ilə eyni fikir, ideya ətrafında birləşdirmişdir.

Çingiz Aytmatov qırğız çöldündən aldığı enerjini, qazandığı müşahidələrini ümumbəşeri miqyasda təqdim etdi və dünya sevə-sevə bunu qəbullandı. Anar bu qəbulun əsasında duran bəşəri ideallardan bəhs edərək yazır: “*Hayat və Ölüm, Xeyir və Şər, Şəraf və Şərəfsizlik, Məhəbbət və Nifrət məsələləri əbədidir. Bu məsələlərə insanlar hansı dövrdə, hansı ölkədə, hansı ictimai quruluşda yaşamaqlarından asılı olmayıaraq üz-üzə gəlir. Məhz bunu dərk və ifadə edə bildiyinə görə, bu ümumbəşəri problemləri qırğız hayatı və qırğız tarixinin gerçəklilikləriylə əlaqələndirdiyinə görə, Çingiz Aytmatov, albəttə, ilk növbədə böyük istedadı sayəsində dünya yazıçısı ola bildi. Əsərləri dünyanın bütün qitələrində neçə-neçə dilə çevrilən, nəşr olunan, oxunan və sevilən bir yazıçı*”<sup>2</sup>.

Anar nəsrin varisliyindən bəhs edərkən, Cəlil Məmmədquluzadə ilə Çingiz Aytmatov, İsa Hüseynov mərhələləri arasında körpü qurur. Bu ədəbi varisliyini sonrakı nəsil-lər üçün zəngin əsasa çevrildiyini yazar. Anar sələflərindən bəhs edərkən 60-cılar nəslinin baş müəlliminin Cəlil Məmmədquluzadə və daha sonrakı mərhələdə Çingiz Aytmatov

və İsa Hüseynov olduğunu vurgulamışdır. Bu məqam böyük ədəbiyyat yolunda iki qüdrətli sənətkarı birləşdirir və özündən sonrakı nəsillərin cəsarətli yaradıcılığı üçün zəmin hazırlayır. “*Bizim nəslin Azərbaycan yazıçıları milli ədəbiyyatın zəminində yetişdi. Büyük Cəlil Məmmədquluzadənin mənəviyyat dərslərini mənimsədi, eyni zamanda rus və dünya ədəbiyyatına da bələd oldu. İki müasir nasırın təcrübəsi bizimcün xiüsuslu əhəmiyyət kəsb elədi – mən İsa Hüseynovu və Çingiz Aytmatovu nəzərdə tutarıram*”<sup>1</sup>.

**Çingiz Aytmatov və Şahmar Əkbərzadə.** Çingiz Aytmatovun Azərbaycanda ən yaxın dostlarından biri Şahmar Əkbərzadə olmuşdur. Müstəqillik illərində Bakıya səfərlərində Çingiz Aytmatov dəfələrlə Şahmar Əkbərzadəni xatırlamış, onun Qarabağ dərdinə dözmədiyini vurgulamışdır. Bu qarşılıqlı dostluq münasibəti şairin 1982-ci il Bişkekə səfəri zamanı yaranmışdır. “Ömrə yazılan günlər”, Çingiz Aytmatov: Mən Manas oğluyam”, Anam dünya, sonam dünya” adları ilə çap olunan üç reportajda yazıçının Azərbaycan şairinə qarşı yüksək hörmətinin, eyni zamanda Azərbaycana qarşı sonsuz məhəbbətinin ifadəsini görmək mümkündür. “Anam dünya, sonam dünya” adlı müsahibəsində Çingiz Aytmatov Azərbaycanla Qırğızistan arasında yaranan ədəbiyyat körpüsündən və bu körpünü yaradan Azərbaycan ziyalılarından bəhs etmişdir. “*Dədə-babalarmız körpünü müqəddəs sayıblar. Xahiş edirəm, Qırğızistanla Azərbaycan arasında ədəbi körpü salanlara - Cəmil Əlibayova, İshaq İbrahimova, Xeyrulla Əliyeva, Vilayət Rüstəmzadəyə ehtiramımı yetirəsiniz*”<sup>2</sup>.

<sup>1</sup> Anar. Onunla biz də fəxr edirdik. Türk ruhunun qələbəsi Bakı, “Nağıl evi”, 2013, s.30

<sup>2</sup> Yenə orada, s.31

<sup>1</sup> Anar. Onunla biz də fəxr edirdik. Türk ruhunun qələbəsi Bakı, “Nağıl evi”, 2013, s.33

<sup>2</sup> Çingiz Aytmatov. Mən Manas oğluyam. Bakı, “Nurlan”, 2009, s. 25

Sonradan Azərbaycana səfərləri zamanı etdiyi söhbətlərində, verdiyi müsahibələrində Çingiz Aytmatov dəfələrlə Şahmar Əkbərzadəni xatırlamışdır.

**Çingiz Aytmatov və Zəlimxan Yaqub.** Xalq şairi Zəlimxan Yaqub 2009-cu ildə Bişkek səfəri zamanı qırğızlar üçün əfsanədə Ana-beyitin ifadə etdiyi müqəddəs zirvəyə ucalan məkanı, Ata-beyiti ziyarət edir. “*Bişkekdən Pamirin ətəklərinə bir yol uzanır. Həsrət və nisgil, heyrət və sevgi dolu duyğularla dağlara qalxıram. Bu dağların ətəklərində mübarək bir ziyarətgah var. XX əsr dünya ədəbiyyatının ən böyük yazıçılarından biri olan Çingiz Aytmatovun məzarını ziyarətə can atıram*”<sup>1</sup>.

Zəlimxan Yaqub ziyarəti zamanı həyəcanını, keçirdiyi hislərini Çingiz Aytmatovun yaradıcılığına, əsərlərinə və qəhrəmanlarına nəzər salmaqla poetik dillə ifadə edir:

*Hər gün səni düşüñürdü,  
səni anırdı,  
Qərbi Şərqə, Şərqi Qərbə  
bağlayan qatar.  
Dünən sənin varlığınla  
qanadlanırdı,  
Bu gün sənin yoxluğunla  
ağlayan qatar*<sup>2</sup>

Zəlimxan Yaqub Çingiz Aytmatovun həyatından süzülərək yaradıcılığında öz əksini tapan qatar və dəmir yolu ilə bağlı detala təsadüfən toxunmur. Doğrudur, kiçik stansiya və qatar yolunun təsvirinə yazıçının bir neçə əse-

rində rast gəlinir. Mətləbin tam mahiyyəti isə “Gün var əsrə bərabər” romanında Yedigeyin işlədiyi Sarı-Özək stansiyası və Abutalibi son mənzilə aparan dəmir yol xəttinin timsalında ifadə olunmuşdur. Çünkü o, atası Torequlla bərdəfəlik Moskavada dəmir yol vağzalında sahəllaşmışdı və onun bilmədiyi günlərin birində atasını güllələməyə Abutalib kimi naməlum qatarda gətirmişdilər. Bəlkə də Torequl da Abutalib kimi sonuncu dəfə öz ailəsini görməyi arzulamışdı. Zəlimxan Yaqub yazıçının həyatındakı qırmızı xətt kimi keçən bu detali şeirinə köçürür:

*O qatarlar şütiyəcək  
belədən-bələ,  
Arxasınca min əl qalxıb,  
min göz baxacaq.  
O qatarın hər işiqli  
pəncərəsindən.  
Torequlun yadigarı  
Çingiz baxacaq.*<sup>1</sup>

**Çingiz Aytmatov və Hüseynbala Mirələmov.** Çingiz Aytmatovun Azərbaycanın tanınmış yazıçı-dramaturqu Hüseynbala Mirələmovla dostluq münasibətləri olmuşdur. Hüseynbala Mirələmovun Qarabağın işgalindən bəhs edən “Xəcalət” əserinin Qırğızistanda çap olunması və yazıçıya əsərinə görə Qırğızistan Yazıçılar Birliyi tərəfindən “Qızıl qələm” mükafatının verilməsi Çingiz Aytmatovun diqqətini cəlb etmiş və sonradan onunla Brüsseldə görüşmüştür. Hüseynbala Mirələmovun rus yazıçısı Viktor Andrianovla birlidə qələmə aldığı “Görkəmli adamların həyatı” silsiləsindən “Heydər Əliyev” kitabını oxuyan Çingiz Aytmatov

<sup>1</sup> Zəlimxan Yaqub. Seçilmiş əsərləri. On üç cilddə, I cild. Bakı, “Şərq-Qərb”, 2011, s.185

<sup>2</sup> Yenə orada, s.186

Brüsseldən yazdığı məktubunda həm Hüseynbala Mirələmova, həm Viktor Andrianova öz dərin təşəkkürünü bildirmiş, sonradan verdiyi müsahibəsində kitabın və onun həsr olunduğu dahi siyasetçinin liderlik məziyyətlərindən bəhs etmişdir. *"Belə fitri istedada malik insan, uzaqqorən siyasetçi, əvəzolunmaz rəhbər barədə əsər yazmaq, onun görünən və görünməyən tərəflərini, keşməkeşli həyatını, onun özünü zəka nuru ilə işıqlandırmaq hər müəllifə müyəssər olan xoşbəxtlik deyil. "Heydər Əliyev" kitabı bu gün siyasi dairələrin, diplomatların, dövlət rəhbərlərinin, eləcə də Heydər Əliyev pərəstişkarlarının öyrənc mənbəyidir. Keçmiş SSRİ rəhbərlərindən Primakovun, Lukyanovun və başqalarının əsər haqqında dedikləri də, buna əyani sübutdur, böyüklik, dahlilik qarşısında etirafdır"*<sup>1</sup>.

O, Hüseynbala Mirələmovla Bakıda və Avropada bir neçə dəfə görüşmüş və onun dostluqda dəqiqliyini, həssaslığını və təmənnasız münasibətlərini yüksək qiymətləndirmişdir. Yaziçinin 2008-ci ildə Bakıya səfəri Xocalı soyqırımının anim günləri ərefəsinə düşmüştür. Akademik Milli Dram Teatrında faciənin ildönümündə Hüseynbala Mirələmovun "Xəcalet" pyesi yazıçının böyük marağına səbəb olmuşdur. Çingiz Aytmatov tamaşadan sonra etdiyi çıxışında müəllifə belə bir fəlsəfi-dramatik məzmunlu əsər qələmə aldığına görə təşəkkür etmiş, Xocalı faciəsinin anim günündə tamaşanın ona qısa müddətlik də olsa, faciənin dəhşətini yaşatdığını və faciə qurbanlarının, şəhidlərin qarşısında baş əydiyini bildirmişdir. *"Hüseynbala ruhən mənə o qədər yaxındır ki, tamaşaşa baxdıqca elə bilirdim bu əsəri özüm yazmışam. Mən dostumu təbrik edirəm. Mən, bəlkə biraz kənar tamaşaçıyam. Amma onu deyim ki, heç də yüngül janrları, hər hansı komedyani xoşlamıram. Mənim*

*sevdiyim məhz "Xəcalet" kimi dərin məzmunlu, dramatik-fəlsəfi əsərlərdir"*<sup>1</sup>.

Çingiz Aytmatovun 80 illik yubileyi Azərbaycanda təntənəli şəkildə qeyd olunmuşdur. Adətən yazıçı respublikamıza görkəmli Azərbaycan ədiblərinin yubiley tədbirlərində iştirak etmək üçün gəlmüşdir. Bu dəfə isə əksinə, Azərbaycanın görkəmli yazıçıları, ziyalıları Çingiz Aytmatovun yubileyini Azərbaycanda təntənə ilə qeyd etmişlər. Səfər zamanı Fəxri Xiyabanı və Şəhidlər Xiyabını ziyarət edən Çingiz Aytmatov Azərbaycanla bağlı xatirələrində danışmış və sonuncu romanı olan "Əbədi gəlin" haqqında fikirlərini bölüşməşdir. *"Azərbaycanla əlaqələrimi bundan sonra da davam etdirəcəyəm. Mənim burda təkcə oxucularım yox, həm də yaxın dostlarım yaşayıb fəaliyyət göstərilər"*<sup>2</sup>.

Həmin ilin fevralın 28-də Azərbaycan Atatürk Mərkəzində baş tutan tədbirdə Azərbaycan Yazıçılar Birliyinin sədri Anar, akademik Nizami Cəfərov, Cavad Heyət, Hüseynbala Mirələmov çıxış edərək Çingiz Aytmatovun ümumtürk ədəbiyyatında oynadığı mühüm roldan bəhs et-



<sup>1</sup> Xəcaletli gəlünümüzün dərdlərini Çingiz Aytmatov da yaşadı. "Xalq" qəzeti. 2008, 28 fevral

<sup>2</sup> Bakıda dünya şöhrəti qırğız yazıçısı Çingiz Aytmatovun 85 illiyinə həsr olunmuş yubiley tədbiri keçirilmişdir. "Azərbaycan" qəzeti. 2013, 19 dekabr

mişlər. Çingiz Aytmatov çıxışı zamanı Azərbaycanın zəngin ədəbiyyat tarixinin olduğunu xüsusi vurğulamışdır. "Dostluq" ordeninin ilk sayını ona təqdim etdiyi üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və öz dərin təşəkkürünü bildirmiş və görkəmli dövlət xadimi Heydər Əliyevdən sonra Azərbaycana rəhbərlik edən İlham Əliyevin həm ölkə daxilində, həm də beynəlxalq miqyasda böyük nüfuz qazandığını və bu barədə Azərbaycan xalqının bəxtinin gətirdiyini vurğulamışdır. Çingiz Aytmatov "Xalq qəzeti"<sup>1</sup>nə verdiyi müsahibəsində bir daha onu Azərbaycana bağlayan görkəmli ədiblərimizi xatırlamış və Azərbaycan xalqına sonsuz sevgisini ifadə etmişdir. "Məni Azərbaycana ümumən həm xalqınıza olan dərin sevgi, həm də buradakı dəyərli dostlarım birləşdirir. Azərbaycan Dədə Qorqudun, Səməd Vurğunun vətənidir. Mərhum Rəsul Rzanı vaxtilə biz türkdilli yazarlar özümüzə ustad bilirdik. Bəxtiyar Vahabzadənin yubileyində iştirak etmişəm. Mərhum şair Şahmar Əkbərzadə ilə Bişkekdə və Bakıda unudulmaz görüşlərimiz olub. Anar - sizin böyük yəziçiniz, mənim dəyərli dostumdur. Hüseynbala Mirələmovun yaradıcılığı mənə çox yaxındır. Milli Dram Teatrında onun "Xəcalət" əsərinə baxdim və çox məmnun qaldım. O, sizin yaşadığınız ağrıları yüksək bədiiliklə səhnəyə gətirmişdir. Sizin musiqini, rəssamlığı yüksək qiymətləndirirəm!"<sup>1</sup>

Çingiz Aytmatov verdiyi müsahibələrində, yubiley tədbirlərində, Azərbaycana səfərlərində Azərbaycan ədəbiyyatı haqqında fikirlərini bildirmiştir. Ortaq mif yaradıcılığı və şifahi xalq yaradıcılığından başlayaraq Nizami, Nəsimi, Füzuli, Cəlil Məmmədquluzadə, Səməd Vurğun və müasirleri Rəsul Rza, Bəxtiyar Vahabzadə, İmran Qasımov, Anar, Hüseynbala Mirələmov haqqında qiymətli fi-

kirlər bildirmiş, haqqında müsahibələr vermiş, məqalələr yazmışdır. Ədəbiyyat müstəvisində Çingiz Aytmatovla Azərbaycan arasında olan əlaqələr dərin və genişdir. Eyni zamanda, Azərbaycan ədibləri Azərbaycan-Qırğızıstan arasında körpünün, ədəbi əlaqələrin yaranıb inkişaf etməsində müstəsna xidmətlər göstərmişlər. Çingiz Aytmatovun əsərlərinin Azərbaycan dilinə tərcüməsi və nəşrini ədiblərimiz sanki bir missiya olaraq yerinə yetirmişlər. Çingiz Aytmatov yaradıcılığı sovet gerçəkliyinin çizdiği qırmızı xətti aşaraq qırğız həyatının, ümumtürk gerçəkliliklərinin uğurlu bəşəri təqdimatına çevrilmişdir.

Çingiz Aytmatovun vəfatından sonra onun bədii ırsinə dünyada maraq nəinki azalmış, əksinə artan istiqamətdə davam etmişdir. Əsərlərindəki enerji dünyani yaxşı mənada təsirləndirməkdə davam edir və yeniləşən nəsillər Çingiz Aytmatovu oxuyurlar. Azərbaycanda da yəziçinin ırsinə maraq artmaqdə davam etmişdir. Yəziçinin 85 və 90 illik yubileyləri ölkəmizdə qeyd edilmişdir.

2018-ci ili Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı TÜRKSOY "Çingiz Aytmatov ili" elan etdi və bu istiqamətdə Azərbaycanda geniş fəaliyyət programı həyata keçirildi. Mayın 15-də Bakıda, TÜRKPA-nın ofisində yubiley tədbiri keçirildi. Tədbirdə Xalq yəziçisi Anar, akademik İsa Həbibbəyli, TÜRKPA-nın baş katibi Altınbek Mamayusupov, Xalq şairi Sabir Rüstəmxanlı, yəziçinin oğlu Askar Aytmatov, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fonduun prezidenti Günay Əfəndiyeva, Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral, fil.f.d. Mehman Həsənli çıxış edərək yəziçinin bəşəri miqyasda yaradıcılığından bəhs etmişlər. Akademik İsa Həbibbəyli çıxışında Çingiz Aytmatovu dünya ədəbiyyatının əbədi mögikanı adlandırmış və görkəmli yəziçinin 90 illik yubileyi münasibətlə rəhbəri olduğu Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda geniş fə-

<sup>1</sup> Ulu türk sözünün Aytmatov zirvəsi. "Xalq" qəzeti, 2008, 29 fevral

liyyət programı həyata keçirəcəklərini vurğulamışdır: “Çingiz Aytmatov Nobel mükafatı almasa da, bu mükafatı almış onlarla yazıçı onu heyranlıqla qarşılıyordu. Hesab edirəm ki, onun yaradıcılığı Nobel mükafatından da üstün idi. O, dünya ədəbiyyatının əbədi mögikanıdır. Azərbaycan xalqı Çingiz Aytmatovu özünüň böyük yazıçısı hesab edir. Onun bir çox əsərləri Azərbaycan dilinə tərcümə olunub. Ulu Öndər deyirdi ki, Çingiz Aytmatov bütün türk dünyasının böyük yazıçısıdır. O, hər zaman ədalətin keşiyində dayanan qələm adamlarından idi. Onun irsi Azərbaycan ədəbiyyatı üçün də bir nümunədir. O, Cəlil Məmmədquluzadəni türk dünyasının yazarlarının müəllimi adlandırdı. Çingiz Aytmatov oxuduqca öyrəniləsi ədibdir, yazıçıdır. Təbii ki, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu da görkəmli yazıçı ilə bağlı müxtəlif tədbirlərin təşkilini planlaşdırır”<sup>1</sup>.

Çingiz Aytmatovun 90 illik yubileyi ilə bağlı akademik İsa Həbibbəylinin rəhbərliyi ilə Ədəbiyyat İnstitutunda böyük işlər görüldü. İyul ayının 13-də İnstitutda “Çingiz Aytmatov: milliliklə bəşəriliyi birləşdirən fenomen” Beynəlxalq elmi konfrans keçirilmiş, akademik İsa Həbibbəylinin başçılığı altında Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) baş katibi Dusen Kaseyinov, Türkdilli Ölkələrin Parlament Assambleyasının Baş Katibi Altınbek Mamayusupov, yazıçı Hüseynbala Mirələmov, “Ədəbiyyat” qəzetiñin baş redaktoru Azər Turan, Yunis Əmrə İnstitutunun Azərbaycan təmsilciliyinin müdürü Cihan Özdemir, Bakıdakı Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin rəhbəri Əhməd Sami əl-Aydi, Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov, rusiyalı professor Vladimir Aqenesov, Akif İmanov, prof. Leyla Gərayzadə, Qırğızistan

və Qazaxıstan səfirliklərinin nümayəndələri, İnstitutun və ölkənin tanınmış elm adamları çıxişlar etmişlər.

Konfransda Azərbaycan Milli Kitabxanası ilə birlikdə əhatəli kitab, Türkdilli Ölkələrin Parlament Assambleyasının dəstəyi ilə yazıçının həyatının müxtəlif dövrlərinə aid rəsm sərgiləri nümayiş etdirilmişdir.

Konfransda Ədəbiyyat İnstitutunun “Müqayisəli ədəbiyyatşunaslıq” jurnalının Çingiz Aytmatovun 90 illik yubileyinə həsr olunmuş Xüsusi buraxılışı və İnstitutun əməkdaşı, fil.f.d. Nərgiz Cabbarlı tərəfindən Azərbaycan dilinə ilk dəfə tam halında tərcümə olunmuş “Kassandra damgası” romanları təqdim edilmişdir.

Çingiz Aytmatovun yaradıcılığı bu gün də Azərbaycanda böyük sevgi və maraqla oxunmaqdadır. Dahi yazıçının əsərləri Azərbaycan dilində ölkəmizdə hər il ayrı-ayrı nəşriyyatlar tərəfindən təkrar-təkrar çap edilməkdədir. Aytmatovşunaslıq Azərbaycanda inkişaf edir və onun haqqında müxtəlif istiqmətlərdə tədqiqatlar aparılır.

<sup>1</sup> Türk dünyasının böyük yazıçısı Çingiz Aytmatov Bakıda yad olunub.  
[/https://special.azertag.az/az/xeber/1163003](https://special.azertag.az/az/xeber/1163003)

## 2. ÇİNGİZ AYTMATOVUN İRSİ AZƏRBAYCAN ƏDƏBİYYATŞÜNASLIĞINDA

Çingiz Aytmatovun yaradıcılığının Azərbaycanda öyrənilməsinə hələ sovet dövründə başlanılmışdır. Onun yaradıcılığı ədəbiyyatda öz dəsti-xətti ilə seçilən və şerti olaraq “60-cılar nəslisi” adlandırılın böyük bir axının formalaşmasına mühüm təsir göstərmişdir. 1960-cı illərdən etibarən onun əsərləri dilimizə tərcümə olunmuş, qəzet və jurnallarda müxtəlif ədəbi-təqnidə məqalələr çap edilmişdir. Sənətkar Azərbaycanda ən çox sevilən yazıçılardan biri olduğu üçün ədəbiyyatşunaslığımızda onun nəşr olunan əsərlərinə چevik münasibət bildirilmişdir. Çingiz Aytmatovun yaradıcılığı haqqında Azərbaycanın görkəmli şair və yazıçıları, alımları məqalələr yazmış, elmi tədqiqatlar aparmışlar.

**Çingiz Aytmatov akademik Isa Həbibbəylinin tədqiqatlarında.** Dünya şöhrətli görkəmli yazıçı Çingiz Aytmatov yaradıcılığının müxtəlif aspektləri ilə öyrənilməsi həm böyük ədəbiyyatın, həm də insana xas ali dəyərlərin təbliği baxımdan mühüm əhəmiyyətə malikdir. Son illərdə Azərbaycanda akademik Isa Həbibbəyli aytmatovşunaslığı dünya miqyasında nümunə ola biləcək sistemli fəaliyyət göstərmişdir. Akademik Isa Həbibbəylinin Çingiz Aytmatova olan münasibəti ədəbi-estetik varisliyin, böyük ideyalara sadıqliyin və onların əbədiyaşarlığı naminə mübarizənin göstəricisidir. Akademik Isa Həbibbəyli Azərbaycan humanitar fikrində Yedigey kimi göz işlədikcə uzanan son-suz bir məkanı öz içinə yerləşdirə bilən, dərin elmi zəkası, prosesləri iti müşahidəetmə bacarığı, yüksək idarəetməsi və eləcə də qayğıkeşliyi ilə ən yüksək miqyasda öz obrazını yarada bilmiş elm xadimidir. Çingiz Aytmatovla akademik Isa Həbibbəyli məhz bu baxımdan ədəbi-bədii kontekstdə varisdirler. Bu varislik böyük ənənələrin yaranmasında,

şübhəsiz ki, rol oynamadır. Akademik Isa Həbibbəylinin böyük yazıçı barəsində son illərdə apardığı tədqiqatlar, gördüyü işlər böyük ədəbiyyata verilən əhəmiyyətli qiymətin təzahürüdür.

Akademik Isa Həbibbəyli Çingiz Aytmatovla bir neçə dəfə görüşmüş və onlar arasında yazıcıının əsərləri, obrazlarının taleyi ilə bağlı müxtəlif kontekstdə müzakirələr olmuşdur. Həmin görüşlərdən biri 2005-ci il 9 noyabrda Moskvada keçirilən Beynəlxalq elmi konfransda baş tutmuşdur. Akademik Isa Həbibbəyli Çingiz Aytmatova Moskvada “Nauka” nəşriyyatında yeni çapdan çıxmış Cəlil Məmmədquluzadə kitabını təqdim etmiş və yazıçı böyük demokrat ədibin nəşr yaradıcılığından, onun yaratdığı Məmmədhəsən əmi, Usta Zeynal obrazlarından söhbət açmışdır. Görüşlər zamanı Çingiz Aytmatovun müxtəlif əsərləri barədə söhbətlərindən sonra yazıçı akademik Isa Həbibbəyliyə düşüncələrini yazmağı tövsiyyə etmişdir. Bu tövsiyyələr yazıcıının ölümündən sonra silsilə şəklində 2013-cü ildən yaranmağa başlamışdır. Həmin ildə Çingiz Aytmatovun 85 illik yubileyi qeyd edilərkən, akademik Isa Həbibbəyli Qazaxistanda keçirilən Beynəlxalq elmi konfransda “Çingiz Aytmatovun yaradıcılığında millilik və bəşərilik” mövzusunda çıxış etmişdir.

Yazıcıının 85 illik yubileyi Azərbaycanda da qeyd edilmiş, Mədəniyyət Nazirliyi tərəfindən çap edilmiş “Çingiz Aytmatov – türk ruhunun qələbəsi” məqalələr toplusunun elmi redaktoru və kitabda yer alan “Qırğız ruhunun ədəbiyyat heykəli” məqaləsinin müəllifi akademik Isa Həbibbəyli olmuşdur. Məqalə Çingiz Aytmatov fenomeni və onun Azərbaycanla münasibətlərini əks etdirən və gələcək böyük tədqiqatların konturlarını çizən mühüm tezislərdən ibarətdir. Akademik Isa Həbibbəylinin qeyd etdiyi kimi, məhz Çingiz Aytmatovun qələmi sayəsində Tanrı dağları-

nin ətəklərində yaşayan qırğız xalqını dünya bütün milli mahiyəti ilə görmək imkanı qazandı. “*Dünya xalqları Qırğızistanı və Orta Asiyani Çingiz Aytmatovun əsərləri vəsi-təsil xəritədəkindən də yaxından tanımaq imkanı əldə etmişlər. Bu mənada ümumtürk təfəkkürünün möhtəşəm daşyicisi olan Çingiz Aytmatov ilk növbədə qırğız ruhunun böyük ədəbiyyat heykəlidir*”<sup>1</sup>.

Akademik İsa Həbibbəyli “Azərbaycan” qəzetində çap olunan “Böyük ədəbiyyat heykeli” məqaləsində Çingiz Aytmatovdan bəhs edərkən, onun yaradıcılığında milliliklə bəşəriliyin vəhdətindən xüsusi olaraq bəhs edir. Onun yaradıcı qüdrətinin sirri də məhz bundadır. Köklü ağaca bənzəyən milli ruhunun rişələrindən boy atan Çingiz Aytmatov malik olduğu yüksək istedadı ilə milli bəşəri səviyyədə təqdim etdi və dünya bu təqdimati böyük maraqla qəbul etdi. “*Çingiz Aytmatovun əsərlərində və baxışlarında milliliklə bəşərilik vəhdət halindadir. Milliliklə bəşəriliyin dahiyanə harmoniyası Çingiz Aytmatov sənətinin özünəməxsusluğunu müəyyənləşdirir. Millilik və bəşəriliyin dialektik əlaqəsi və üzvi sintezi Çingiz Aytmatovun ümumdünya tarazlığı modelinin əsas dayaqlarını təşkil edir. Çingiz Aytmatov ədəbiyyatda insani milli varlığı və bəşəri dəyəri ilə vəhdət-də təqdim etməyi zəruri saymış və yaradıcılığını bu harmoniya üzərində tarazlaşmışdır. Çingiz Aytmatovun yaradıcılığında millilik amili, ümumtürk ruhundan, qırğız etnik düşüncəsindən doğan və global dünyanın hadisəsi səviyyəsində ümumiləşdirilən yüksək və dərin insani keyfiyyatlər şəklində təzahür edir*”<sup>2</sup>.

Çingiz Aytmatovun “Üz-üzə” povesti məhz akademik İsa Həbibbəylinin təşəbbüsü ilə (Tərcümə edən Mehman

Həsənli) Azərbaycan dilinə tərcümə olunmuş və Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu tərəfindən nəşr edilmişdir. “Üz-üzə” əsəri Çingiz Aytmatovun ilk povesti olmasına baxmayaraq, müharibə dövrünün reallıqlarının və yazıçının gələcək yaradıcılıq yolunun müəyyənləşməsində mühüm rolü olan əsərdir. Çingiz Aytmatov imperiya maraqlarına zidd olaraq, müharibədən qaçan insanın obrazını yaratmış, arxa cəbhənin acınacaqlı reallıqlarını, rəhbərliyin bir çox hallarda yarıtmazlığından doğan həqiqətləri təsvir etmişdir. Ön sözdə akademik İsa Həbibbəyli povestin əhəmiyyətindən bəhs edərək yazar: “*Üz-üzə*” povesti Çingiz Aytmatovun ədəbiyyatda özünəməxsus yaradıcılıq yolunu müəyyənləşdirməsində ciddi rol oynamışdır. Yaziçi əsərdə Səidə və İsmayıllı obrazları ilə böyük ədəbiyyatda cəmiyyətfərd probleminə dair fəlsəfi məsələ qaldırmışdır. O, eyni zamanda müharibədən qaçan insanın obrazını böyük cəsarətlə bədii ədəbiyyata gətirmiş, sosialist realizmi prinsipinə uyğun gəlmədiyi halda, Totoyun ailəsinin timsalında ilk dəfə olaraq müharibə insanının acınacaqlı faciəsini təsvir etmişdir”.

2018-ci ildə Çingiz Aytmatovun 90 illik yubileyini Azərbaycan filoloji fikrinin baş qərargahı olan AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu geniş fəaliyyət programı ilə qeyd etdi. Qətiyyətlə demək olar ki, Çingiz Aytmatov yubileyini dünyada ən yüksək səviyyədə keçirən ölkələrdən biri Azərbaycan, qurum isə Ədəbiyyat İnstitutu oldu. Akademik İsa Həbibbəylinin ideya müəllifiyi və rəhbərliyi ilə 2 kitab (Akademik İsa Həbibbəyli –“Çingiz Aytmatov haqqında söz” və “Kassandra damgası” romanı), İnstitutun “Müqayisəli ədəbiyyatşunaslıq” jurnalının Xüsusi

<sup>1</sup> İsa Həbibbəyli. Çingiz Aytmatov haqqında söz. Bakı, “Elm və təhsil”, 2018, s.14

<sup>2</sup> Yenə orada, s.13

<sup>1</sup> İsa Həbibbəyli. İnsan mənəviyyatının böyük ədəbiyyatı /”Üz-üzə” povesti. Bakı, “Elm və təhsil”, 2016, s.9

buraxılışı və “Çingiz Aytmatov: milliliklə bəşəriliyi birləşdirən fenomen” adlı Beynəlxalq Elmi konfrans keçirildi.

“Çingiz Aytmatov: milliliklə bəşəriliyi birləşdirən fenomen” adlı Beynəlxalq Elmi konfransda TÜRKSOY, TÜRKPA, Türkдilli ölkələrin səfirlikləri, ölkənin tanınmış elm, ədəbiyyat xadimləri iştirak etdi. Bu konfrans Çingiz Aytmatova həsr olunmuş və yüksək beynəlxalq miqyasa malik mühüm tədbir oldu.

Nizami Gəncəvi adına Ədəbiyyat İnstytutunun “Müqayisəli ədəbiyyatşünaslıq” jurnalının Çingiz Aytmatovun 90 illiyinə həsr olunmuş Xüsusi buraxılışında akademik İsa Həbibbəylinin “Çingiz Aytmatov: Dünya ədəbiyyatının əbədiyyaşar fenomeni” yazısı məqalədən daha çox yaziçinin yaradıcılığını müxtəlif aspektlərdən göstərən monoqrafik tədqiqat xarakterindədir.

Ötən əsrin 90-cı illərində Çingiz Aytmatovun aktiv siyasi fəaliyyətlə məşğul olduğu illərdə yazdığı və dünyada baş verən qlobal problemləri bir az mifoloji, bir az fantastik süjet xətti ilə təqdim olunduğu romanı olan “Kassandra damğası” yaziçinin 90 illiyi ərefəsində Nizami Gəncəvi adına Ədəbiyyat İnstytutu tərəfindən nəşr olundu. İnstytutun əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru Nərgiz Cabbarlı tərəfindən dilimzə tərcümə olunan əsər Azərbaycanda Çingiz Aytmatov tərcümə ənənəsinin uğurlu davamı oldu. Akademik İsa Həbibbəyli kitaba yazdığı “Çingiz Aytmatovdan bəşəriyyətə xəbərdarlıq: “Kassandra damğası” adlı ön sözündə romanı bəşəriyyəti xilas etmək missiyasını icra edən əsər kimi dəyərləndirmişdir.

Akademik İsa Həbibbəylinin Çingiz Aytmatovun 90 illik yubileyi ilə bağlı yazıl və üç dildə (Azərbaycan, rus və ingilis) çap etdiridiyi “Çingiz Aytmatov haqqında söz” kitabı böyük yaziçinin həyatının və yaradıcılığının ən mühüm məqamlarını özündə ehtiva edən əhəmiyyətli mənbədir.

“Əsasən ədəbi-tarixi və elmi-nəzəri araşdırmacların bəhrası olan kitabda müəllif Çingiz Aytmatovun həm dünya ədəbiyictimai proseslərində, həm də qırğız ədəbiyyatındakı yerini və mövqeyini elmi cəhətdən hərtərəfli dəyərləndirməyə müvəffəq olmuşdur”<sup>1</sup>.

Tədqiqat əsərində Çingiz Aytmatovun böyük keşmə-keşlər və uğurlarla keçən ömür salnaməsi izlənilir və akademik İsa Həbibbəyli yaziçinin dünya ədəbiyyatı tarixində iz buraxmış Lev Tolstoy, Ernest Hemingway və digər klassikə çevrilmiş yazıçılarla eyni cərgədə dayanadığını bildirir.

Çingiz Aytmatovun yaradıcılığının, eləcə də onun bir intellektual kimi fəaliyyətinin əsas məğzi bəşriyyəti gözləyən xaos təhlükəsindən xilas etmək, insanları sülhə çağırmaqdan ibarətdir. Əsərlərinin həm ideya-məzmun, həm də bədii keyfiyyətləri baxımından çox yüksək olmasına rəğmən Nobel sülh mükafatını Çingiz Aytmatova təqdim etmədilər. Akademik İsa Həbibbəyli məhz bu məqama toxunaraq yazar: “Çingiz Aytmatov Nobel Mükafatı səviyyəsində yazıl-yaranan və Sovetlər İttifaqında qalib yaşamağı bacarımış qüdrətli dünya yaziçisi idi. Fikrimcə, bu mənada Nobel Mükafatı almamış Çingiz Aytmatovun xidmətləri bu böyük beynəlxalq mükafatın laureatlarından heç də az deyildir. Dünyanın digər görkəmli yaziçilərinin yaradıcılığına və fəaliyyətinə kölgə salmadan, əksinə, onlardan hər birinin əsərlərinə obyektiv şəkildə yüksək qiymət verməklə, həm də bu qənaətdəyəm ki, Çingiz Aytmatovun yaradıcılığı ilə dünya ədəbiyyatının yeni standartı meydana çıxmışdır. Bəlkə də, nə växtsa, dünyanın bu tipli ədəbiyyatı üçün də bir beynəlxalq mükafat – Çingiz Aytmatov Mükafatı da təsis ediləcəkdir. Reallıqda isə Çingiz Aytmatov dünya ədə-

<sup>1</sup> Maral Poladova. “Çingiz Aytmatov haqqında söz”. Bakı, 525-ci qəzet, 5 oktyabr 2018-ci il

*biyyatında Nobelüstü yeni bir ədəbiyyat standartı yaratma-  
ğa müvəffəq olmuşdur*<sup>1</sup>.

Akademik İsa Həbibbəyli yazıcının yaradıcılığını bir neçə mərhələyə bölərək tədqiq edir. Bu bölgü yazıcının yaradıcılığındaki dönüş məqamlarını və inkişaf stixiyasını izləmək baxımdan mühüm əhəmiyyətə malikdir. O, yazıcının 50-60-cı illər yaradıcılığının lirik-psixoloji nəşr mərhəlesi adlandırır. Yazıcının bu dövrde qələmə aldığı “Üz-üzə”, “Cəmile”, “Qırmızı yaylıqlı qovağım mənim”, “İlk müəllim”, “Ana tarla”, “Əlvida, Gülsarı” povestləri bir mərhəlenin kollajını xatırladır və bu əsərlər arasında qəribə şəkildə keçidlər vardır. Bu mərhələ yaradıcılığında daha çox diqqət fərdi insan talelerinin ifadəsinə yönəlib.

1970-ci illərdə Çingiz Aytmatov nəsirdə mifə müra-  
ciət (“Ağ gəmi”, “Dəniz kənarıyla qaçan alabaş”) və əsər  
içində əsər yaratmaq (“Ağ gəmi”) texnikasının ilk rüşeym-  
lərini görə bilirik. Akademik İsa Həbibbəyli yazıcının hə-  
min illər yaradıcılığını keçid dövrü kimi xarakterizə edir.  
Doğrudan da, bu dövr yazıcının buna qədərki fərqli insan  
həyatlarının təsvir olunduğu nəsrələ daha sonra roman miq-  
yasında ifadə edilən yaradıcılığı arasında keçid dövrüdür.

Çingiz Aytmatov yaradıcılığı 1980-ci ildə qələmə al-  
diği “Əsrə bərabər gün” romanı ilə yeni bəşəri miqyas aldı.  
Akademik İsa Həbibbəyli bu mərhələni roman epoxası ad-  
landırır. Çingiz Aytmatov XX əsrin ən geniş yayılmış janrı  
olan romanda özünü mükəmməl səviyyədə ifadə etdi və  
dünyanın ən yaxşı romançılarından biri kimi qəbul olundu.

SSRİ-nin dağılmasından sonra Çingiz Aytmatovun  
daha çox siyasetçi kimi fəaliyyəti onun yaradıcılığına ciddi  
təsir etmişdir. Akademik İsa Həbibbəyli ədibin 1990-cı illər  
yaradıcılığını bəşəri problemlərin ifadəsi mərhəlesi adlandı-

rır. Yaziçinin bu dövrde “Kassandra damgası” kimi qlobal  
əhəmiyyətli, çağırış motivli əsəri meydana çıxmışdır.

“Çingiz Aytmatov haqqında söz” kitabında Çingiz  
Aytmatov yaradıcılığında milliliklə bəşəriliyin sinkretik  
bağlılığından bəhs olunur. “Çingiz Aytmatovun əsərlərində  
və baxışlarında milliliklə bəşərilik vəhdət halındadır. Milli-  
liklə bəşəriliyin dahiyanə harmoniyası Çingiz Aytmatov sə-  
nətinin özünəməxsusluğunu müəyyənləşdirir. Millilik və bə-  
şəriliyin dialektik əlaqəsi və üzvi sintezi Çingiz Aytmatovun  
ümumdünya tarazlığı modelinin əsas dayaqlarını təşkil  
edir. Çingiz Aytmatov ədəbiyyatda insanı milli varlığı və  
bəşəri dəyəri ilə vəhdətdə təqdim etməyi zəruri saymış və  
yaradıcılığını bu harmoniya üzərində tarazlamışdır. Çingiz  
Aytmatovun yaradıcılığında millilik amili, ümumtürk ru-  
hundan, qırğız etnik düşüncəsindən doğan və global dünyaya-  
nın hadisəsi səviyyəsində ümumiləşdirilən yüksək və dərin  
insani keyfiyyətlər şəklində təzahür edir”<sup>1</sup>.



“Çingiz Aytmatov haqqında söz” kitabı təkcə Azərbaycanda de-  
yil, dünya aytmatoşunaslığında öz  
yeri, çəkisi olan tədqiqat əsəridir. Çingiz Aytmatovun çoxcəhatlı bədii  
yaradıcılığı, fəlsəfi dünyagörüşü və  
Azərbaycanla olan əlaqələri kitabda  
dəqiq analizlərlə öz əksini tapmış-  
dır. Təsadüfi deyil ki, Çingiz Ayt-  
matovun 90 illik yubileyi münasibə-  
tilə Qırğızistanda keçirilən yekun ic-  
lasda (4-7 oktyabr, 2018-ci il) “Çingiz Aytmatov haqqında  
söz” haqqında dönyanın müxtəlif ölkələrindən gəlmış ayt-

<sup>1</sup> Isa Həbibbəyli. Çingiz Aytmatov haqqında söz. Bakı, “Elm və təhsil”, 2018,  
s.8

<sup>1</sup> Isa Həbibbəyli. Çingiz Aytmatov haqqında söz. Bakı, “Elm və təhsil”, 2018,  
s.12-13

matovşunas tədqiqatçılar, yaziçinin dostları və ailəsi öz yüksək fikirlərini tribunadan ifadə etmişlər.

Çingiz Aytmatovun Qırğızistanda keçirilən 90 illik yubiley tədbirinin plenar iclasında akademik İsa Həbibbəyli “Əbədi mogikan” mövzusundakı məruzəsində dünya şöhrətli yaziçinin yaradıcılığını ən dərin qatlarına qədər təhlil edib təqdim etdi. Məruzənin mətni eyni adla “Literaturniy Azerbaydjan” jurnalında məqalə kimi çap olunmuşdur.

Akademik İsa Həbibbəyli müəllifi olduğu XI sinif orta məktəb Ədəbiyyat dərsliyinə Çingiz Aytmatovu daxil etmişdir. Həmin dərslikdə “Çingiz Aytmatov” portret-očerki özünə yer almışdır.

Akademik İsa Həbibbəylinin şəxsi kitabxanasında ayrıca Çingiz Aytmatov guşəsi mövcuddur. Həmin guşə son illərdə təkcə ölkəmizdən və dünyanın ayrı-ayrı ölkələrində alınmış kitablarla zənginleşməklə qalmamışdır. Akademik İsa Həbibbəylinin özünün rəhbərliyi ilə “Üzüzə” povesti, “Kassandra damğası” romanı, “Çingiz Aytmatov -90” məqalələr toplusu, “Çingiz Aytmatov və Azərbaycan ədəbiyyatı” (Akademik İsa Həbibbəylinin rəhbərliyi ilə Mehman Həsənli tərəfindən yazılmış fəlsəfə doktorluğu işi) və nəhayət, üç dildə “Çingiz Aytmatov haqqında söz” kitabları ilə ölkəmizdə Aytmatovşunaslıq sistemli şəkildə elmi istiqamət səviyyəsində formallaşmış və inkişaf etmişdir. Bütün bunlar Azərbaycan aytmatovşunaslığının uğurlu addımlarıdır.

**Professor Leyla Gərayzadənin tədqiqatları.** Çingiz Aytmatovun Azərbaycanda sistemli tədqiqatçılarından biri professor Leyla Gərayzadə olmuşdur. Müəllifin “Rusdilli yaziçilərin yaradıcılığında etno-epik yaddaş problemi” adlı elmlər doktorluğu dissertasiyasının böyük bir qismi Çingiz Aytmatovun yaradıcılığının təhlilinə həsr olunmuşdur. Tədqiqatçının mövzu ilə bağlı “Rusdilli yaziçilərin yaradıcılığında etno-epik yaddaş problemi” adlı monoqrafiyası türk etnosuna mənsub, amma əsərləri rus dilində olan sənətkarların yaradıcılıqlarına həsr olunub. Tədqiqatçı monoqrafiyada mifə, dini ritual və ayinlərə bağlılığı, əsrlər boyu xalqın özü ilə birlikdə yaşatdığı adət-ənənənin pozulma cəhdlerinin Çingiz Aytmatov yaradıcılığında təsvirinə diqqət yetirir. Bu baxımdan tədqiqatçı “Gün var əsrə bərabər” romanına həm monoqrafiyada, həm də mövzu ilə bağlı yazdığı məqalələrində xüsusi yer ayırır. Qazanqapın ölümü ilə bir gündə əsrden uzun gün yaşayan müdrik stansiya gözətçisi Yedigey müxtəlif dialoqlarda xalqın, onu əsrlər boyu yaşadıian dəyərlərin necə keşikçisi olduğu görünür.

“Seysmik ərazi” və “Rusdilli türk yaziçilərin ideya axtarışları” adlı kitabları, “Çingiz Aytmatovun yaradıcılığında din mövzusu və dini simvolika”, “İnsan və təbiət – Çingiz Aytmatovun yaradıcılığının əsas leymotivi”, “Çingiz Aytmatovun yaradıcılığında ekoloji problemlər”, “Çingiz Aytmatovun yaradıcılığında xeyir və şər problemi”, “Çingiz Aytmatovun yaradıcılığında mənəviyyat problemi”, “Çingiz Aytmatovun yaradıcılıq manerası”, “Murad Adıcı, Oljas Süleymenov və Çingiz Aytmatov yaradıcılığında dini simvolika, ritual və ayinlər”, “Çingiz Aytmatovun yaradıcılığında insan və onu əhatə edən dünya”, “Çingiz Aytmatov və Azərbaycan” adlı məqalələrində yaziçinin yaradıcılığının bir sıra tərəfləri ətraflı şəkildə tədqiq olunmuşdur.

Leyla Gərayzadənin “Çingiz Aytmatovun dünyası” adlı kitabı 2013-cü ildə Qırğızistanın paytaxtı Bişkekdə nəşr olunmuşdur. Üç hissədən ibarət olan kitabda müəllif əvvəlki kitablarında çap olunmuş tədqiqatlarını qırğız elmi ictimaiyyətinə təqdim etmişdir. Kitaba Çingiz Aytmatov adına Dil və Ədəbiyyat İnstitutunun direktoru, akademik

Abdildajan Akmataliyev “Çingiz Aytmatovun dünyası azərbaycanlı ədəbiyyatşunasın gözü ilə” adlı ön söz yazmışdır. O, Leyla Gərayzadənin monoqrafiyasını Çingiz Aytmatovun yaradıcılığının yüksək elmi yanaşma kimi dəyərləndirmişdir. *“Leyla Gərayzadənin ‘Çingiz Aytmatov dünyası’ monoqrafiyasının fəsillərində yazıçının yaradıcılığının dərinlikləri yüksək elmi dünyagörüşlə tədqiqata cəlb olunmuşdur. Müəllifin baxışı ilə Çingiz Aytmatovun yaradıcılığı alımlara, Çingiz Aytmatovun yaradıcılığı araşdırması ilə məşğul olanlara təqdim olunur”*<sup>1</sup>.

“Kökə qayıdış: Çingiz Aytmatov yaradıcılığında dini motivlər” adlı ilk hissədə Leyla Gərayzadə Çingiz Aytmatov yaradıcılığındaki mifik təfəkkürdən gələn, xalqın özündə yaşatdığı inancları təhlil cəlb ədir. Əslində sovet dövlətinin ateizm adı altında yürütdüyü siyasetdə məqsəd xalqın adət-ənənəsini, inancını məhv etməklə, Çingiz Aytmatovun özünün yazdığını kimi manqurt nəsil formalasdırmaqdan ibarət idi. Çingiz Aytmatovun “Köçəri quşların göz yaşları” povesti qədim türk tarixinin, onun mədəniyyətinin, adət-ənənəsinin, inanc sisteminin mahiyyətinin təsvir olunduğu uğurlu əsərlərindən biridir. Yaziçi bu əsərində tarixi mövzuya müraciət edərək qırğızların qədim yaşayışı haqqında təsəvvürləri canlandırmışdır. Əsərdə müharibədən əvvəl döyüşülərin və onların evdə yolunu gözləyən qadınlar Tanrıya dua etməsini təsvir edir. *“Çingiz Aytmatov doğma torpağı urğunda döyüşənləri və onların döyüş meydanından sağ-salamat evə qayıtmaları üçün Tanrıya dua edən qadınları ustalıqla təsvir etmişdir. Gøyə müraciət, Tanrıya inam bu günlərə qədər Orta Asiya xalqlarının əkəsriyyətində qorunub saxlanıb”*<sup>2</sup>

<sup>1</sup> Leyla Gərayzadə. Мир Чингиза Айтматова. Бишкек: Бийиктик, 2013, с.4

<sup>2</sup> Yenə orada, s.18

Tədqiqatçı eyni zamanda “Gün var əsrə bərabər” romanında Yedigeyin, “Əlvida, Gülsarı” povestində Tanabayın “Ağ gəmi” povestində Mömin baba və onun adsız nəvəsinin, “Dəniz kənarıyla qaçan alabaş” povestində Kirisk və onun yaşaması uğrunda mübarizə aparan yaxılarının timsalında Çingiz Aytmatov yaradıcılığındaki dini motivləri, inanc sistemini araşdırıb öyrənmişdir.

Çingiz Aytmatov yaradıcılığının əsasında insan və təbiətin qarşılıqlı münasibəti əsas yer tutur. Yaziçi əksər əsərlərində bu qənaətə gəlir ki, insan və təbiətin taleyi eynidir. Artıq Gülsarının son nəfəsində olduğunu, can verdiyini anlayan Tanabay atının başı üzərində onunla birlikdə keçən ömrünü gözünün önündə keçirir. Nəticədə bu qənaətə gəlir ki, ona ən sadıq qalan Gülsarının özüdür. “Ana tarla” povestində Tolqonay ana torpaqla dərdləşir, öz dərdini onunla bölüşür. Çingiz Aytmatov yaradıcılığının məntiqi yekunu və manifesti hesab olunan “Əbədi gəlin” romanında yaziçi uca dağ zirvəsində yaşayan qar bəbiri Caabarsla kapitalist şəhərində Arsen Samançın arasında əlaqə qurur. Təbiətin ölümə məhkum etdiyi Caabarsla mövcud kapitalizmin eyni aqibəti yaşamağa məcbur qoyduğu Arsen arasında əlaqə təbiət və insan əlaqəsinin məntiqi izahı, taleyin sirridir. Kitabın “insan və təbiət”, “insan və onu əhatə edən dünya” adlanan növbəti fəsillərində Leyla Gərayzadə yazıçının yaradıcılığında həmin tale bənzərliklərini, insanla təbiətin qarşılıqlı münasibətini, insanın bəzən öz nəfsi, marağı naminə təbitə vurduğu ziyanlardan bəhs edir.

Akademik Nizami Cəfərov Çingiz Aytmatovun 2004-cü ildə nəşr olunmuş “Seçilmiş əsərləri”nə yazdığı ön sözü “Böyük mədəniyyətin övladı, yaxud varisliyin poetikası” adlandırmışdır. O, eyni zamanda 2007-ci ildə özünün “Seçilmiş əsərləri”nin 3-cü cildində, “Ümumtürk ədəbiyyatı ta-

rixinin etüdləri” başlığı altında Çingiz Aytmatovdan bəhs etmişdir. Nizami Cəfərov haqlı olaraq Çingiz Aytmatov dühasının meydana çıxmاسını özündən əvvəl mövcud olan türk təfəkkürüün varislik ənənəsində görür. Təsadüfi deyil ki, tarixin istənilən dövrünə baxsaq, orada türk mədəniyyətinin ümumdünya miqyasında özünün ən yüksək şəkildə ifadə etdiyi nümunələri görə bilirik. “Çingiz Aytmatov ona görə nəhəng sənətkardır ki, min illərin zəngin türk mədəniyyətini özündə məhz tarixi inkişaf məntiqi ilə ehtiva edir, - onun təfəkküründə buddizmin də, iudaizmin də, xristianlığın da, islamın da fəlsəfi-estetik anlayışları aridicil şəkildə türk mədəniyyətinin idrak prinsiplərinə tabe olur, həmin prinsiplər baxımından işlənir, - bu mənada Çingiz Aytmatov mədəni-tarixi mövcudluğumuzun arxeoloji ibiidasından gəlir”<sup>1</sup>.

Nizami Cəfərov məqaləsində Çingiz Aytmatovla 50-60-cı illər nəsri arasında paralellər qurur, oxşar motivlərə vahid milli təfəkkür kontekstində yanaşır. Xalqların tarixi kökünü və yaşıdları oxşar talelərin yaradıcılıqda öz əksini tapdığını vurğulayır. O, haqlı olaraq yazır ki, “Əlvida, Gülsarı”, “Cəmilə”, “Ana tarla” Çingiz Aytmatov qədər İsa Hüseynovun da əsəridir. Həqiqətən də İkinci Dünya müharibəsinə yanaşamada iki müəllif arasında nə qədər bənzərlilik var. Sanki “Tütək səsi” Aytmatovun, “Ana tarla” isə İsa Hüseynovun qələmindən çıxıb. “Çingiz Aytmatov yaradıcılıq inkişafının ən qüdrətli vaxtında da türk nəşr təfəkkürü kontekstindədir, ondan kənara çıxmır, əksinə, onun keyfiyyətini müəyyən edir, potensiyasını aşkarlayır, - onu dünya nəşri miqyasına qaldırır”<sup>2</sup>.

<sup>1</sup> Nizami Cəfərov. Böyük mədəniyyətin övladı, yaxud varisliyin poetikası. Çingiz Aytmatov. Seçilmiş əsərləri. Bakı, “Çəşioğlu”, 2004, s. 7

<sup>2</sup> Yenə orada, s.8

Nizami Cəfərovun “Böyük mədəniyyətin övladı, yaxud varisliyin poetikası” adlı məqaləsi Azərbaycanın və eləcə də Türkiyənin bir sıra nüfuzlu jurnallarında nəşr olunmuşdur. Eləcə də alimin tərtibi ilə nəşr olunan “Türk xalqları ədəbiyyatı” dördcildilik müntəxəbatının IV cildində Çingiz Aytmatovun “Gün var əsrə bərabər” romanından bir parça nəşr edilmişdir.

Çingiz Aytmatov yaradıcılığının kökündə dünya mifoloji sisteminin tərkibində özünəməxsus yer tutan türk mifologiyası və zəngin şifahi xalq yaradıcılığı durur. Yaziçinin qələmə aldığı hekayə, povest və romanlarının mifoloji aspektindən ən uğurlu tədqiqatçılarından biri Arif Əmrəhoğlu olmuşdur. “Çingiz Aytmatov nəşrində kosmos və xaos”, “Çingiz Aytmatov nəşrində mifoloji motiv model kimi” məqalələrində, “Türk xalqları ədəbiyyatı və türk mifologiyası” adlı metodik vəsaitində o, yaziçinin yaradıcılığında ilkin qaynaqların, mif mətnlərinin, “Manas”ın və digər folklor nümunələrinin bədii mətnində əksi məsələlərini araşdırılmışdır. Arif Əmrəhoğlu bu aspektində yanaşaraq, Çingiz Aytmatovun yaradıcılığını mif modellərinin özünü cüzi şəkildə bürüzə verdiyi və daha çox ilkin təcrübə xarakteri daşıyan hekayə, povestlərini qələmə aldığı başlangıç dövrü və mif mətnlərinin müraciətin bədii mətnində aparıcı funksiyaya çevrildiyi kamillik dövrü olaraq iki yerə ayırır. “Yaradıcılığının ilk dövrlərində qələmə aldığı əsərlərdə (“İlk müəllim”, “Cəmilə”, “Əlvida, Gülsarı” və s.) kökə istinad – türk mifologiyası və folkloru motivi zahirən qabarıq nəzərə çarpmırsa, daha doğrusu, alt qatdadırsa, yaradıcılığının sonrakı mərhələsində ortaya qoyduğu əsərlərdə (“Ağ gəmi”, “Dəniz kənarıyla qaçan alabaş”, “Əsrə bərabər gün”, “Qiyamət”, “Kassandra damğası”) mifoloji, folklor

*motivləri aşkara çıxır, əsərlərinin paralel və eyni statuslu süjetinə, faktına çevrilir*<sup>1</sup>.

“Çingiz Aytmatov nəşrində mifoloji motiv model kimi” məqaləsində müəllif “Ağ gəmi”, “Dəniz kənarıyla qaçan alabaş”, “Qiyamət” və “Kassandra damgası” əsərlərinin mifoloji sistemini, miflə gerçəkliliyin qovuşmasını və bəzən də mifin real həyat faktına necə çevrilməsi barədə mülahizələr yürüdür. Çingiz Aytmatov əsərlərində dünyanın sadəcə onun qəhrəmanlarından ibarət olduğu model qurur. “Ağ gəmi” povestində adsız uşaq və onun ətrafında olan insanlarla birlikdə bir dünya var. Necə ki, “Dəniz kənarıyla qaçan alabaş” povestində dünya həmin balıqçı tayfasından ibarətdir və Kirisk yazıçının təxəyyülündə təkcə o ailənin, nəslin deyil, ümumlikdə insanların gələcəyini simvolizə edən obrazdır. “Qiyamət” romanında dünyanın sonu o zaman gəlir ki, əsərdə təsvir olunan yeganə oğlan uşağı və qurtarıcı missiyani icra edən dişi cananvar insanlar tərəfindən öldürülür. Yazıçı “Dəniz kənarıyla qaçan alabaş” əsərində Kiriskin xilası ilə bəşəriyyətin xilasına inanımını ifadə edir. “Ağ gəmi” və “Qiyamət” əsərlərində isə eksinə, xilaskarın ölümü ilə dünyanın sonu təsvir olunur. “Ağ gəmi” *insanların özlerinin sürətləndirdikləri qiyamətin gəlişinin xəbərdarlığıdır*, “Dəniz kənarıyla qaçan alabaş” isə *insanların öz iradələrindən asılı olmadan başlamaq ərafəsindəki qiyamətin qarşısını almalarının təntənəsidir*. Bütün hallarda modelin tərafları bu və ya digər dərəcədə iştirak edir: *xaos-kosmos münasibətlərinin pozulması*, *bu pozulmanın nəticəsi kimi qiyamət, insanların və insanların gələcəyinin*

*simvolu olan uşaq, yeniyetmə, qiyaməti yaxınlaşdırın və ya qiyamətin qarşısını alan insanlar*<sup>1</sup>.

Azərbaycanda Çingiz Aytmatovun yaradıcılığı dilşünaslıq baxımından da öyrənilmişdir. Ülviiyə Hüseynova Bakı Dövlət Universitetində “Çingiz Aytmatovun rusdilli əsərlərində türkizmlər” adlı filologiya üzrə fəlsəfə doktorluğu işi yazmışdır. Tədqiqatçının eyniadlı kitabı 2008-ci ildə işıq üzü görmüş və yazıçının 80 illik yubileyinə həsr olunmuşdur.

Tədqiqatçı monoqrafiyanın əvvəlində Çingiz Aytmatovun, eləcə də, əsərlərini rus dilində yazan Çingiz Abdullayev, Oljas Süleymenov kimi yazıçıların bu dilə müraciət etmələrinin səbəblərini izah edir. Təbii ki, rus dili, xüsusən də, sovet dövlətinin mövcud olduğu bir dövrə planetin böyük bir hissəsinə nəzarət edən bir imperiyanın dili idi. Çingiz Aytmatov məhz rus dili vasitəsilə dünyaya çıxmış bacardı. Ona görə yazıçı müsahibə və çıxışlarında rus dilini özünə yad hiss etmir. O, rus dili vasitəsilə ümumtürk təfəkküründən doğulan ideyalarını dünyaya təqdim edir.

Çingiz Aytmatov ilk əsərlərini qırğızca qələmə almışdır. “Ağ yağış”, “Baydamtal çayında”, “İlk müəllim” kimi əsərləri də tərcüməçilər tərəfindən rus dilinə çevrilmişdir. “Əlvida, Gülsarı” povestindən başlayaraq yazıçı əsərlərini birbaşa rus dilində qələmə almağa başlamışdır. Qırğız dilinə də əsərlərini özü tərcümə etmişdir. Ona görə də əsərləri hər iki dildə orijinal xarakter daşıyır. Yazıçı müsahibələrinin birində onun iki ana dilinin olduğunu bildirmişdir: “*Diqqətli oxular bilir ki, əsərlərimin çoxunu qırğızca yazmışam. Onları ya özüm, ya da tərcüməçilər rus dilinə*

<sup>1</sup> Arif Əmrəhoğlu. Türk xalqları ədəbiyyatı (məqalələr, resenziyalar). Bakı, “Elm və təhsil”, 2009, s.114

<sup>1</sup> Arif Əmrəhoğlu. Türk xalqları ədəbiyyatı (məqalələr, resenziyalar). Bakı, “Elm və təhsil”, 2009, s.118

*çevirib. Son əsərlərimi isə rus dilində yazıb, sonra qırğızcaya çevirirəm. Deməli, iki ana dilim var*<sup>1</sup>.

Çingiz Aytmatovun rus dilində yazdığı əsərlərinin orijinal cəhətlərindən biri də bu əsərlərdə çox sayıda qırğız sözlərinin işlənməsidir. Qırğız geyimləri; çapan (geyim), tebetey (papaq), içiq (ayaqqabı), malakay, ak-kalpak (papaq), beşmet, yemək və içki adları; ayran, kumis, beşbarmak, talkan və başqa sözlər olduğu kimi, qırğız dilində verilmişdir. Ülviiyə Hüseynova tədqiqatında Çingiz Aytmatovun rus dilində yazdığı əsərlərdə məhz bu söz və söz birləşmələrinə diqqət etmiş, onları təhlilə cəlb etmişdir.

Çingiz Aytmatovun yaradıcılığı kinoşünaslıq baxımından da Azərbaycanda tədqiq olunmuşdur. Görkəmli kinoşunas alim Tofiq İsmayılov özünün “Türk xalqlarının kino sənəti” adlı kitabında ayrı-ayrı türk xalqlarının kinolarının yaranması və onun ideya məziyyətlərində bəhs etmişdir. Çingiz Aytmatov uzun müddət, 1962-ci ildən 1986-ci ilə qədər Qırğız Kinostudiyasına rəhbərlik etmiş, bu dövr qırğız kinosunun qızıl dövrü kimi xarakterizə olunmuşdur. Yazıçının və eləcə də digər qırğız müəlliflərin əsərlərinə çəkilən filmlər sovet kinoematoqrafiyasının inicisiənə çevrilmiş, dünyada bir sıra mükafatlara layiq görülmüşdür. Tofiq İsmayılov Çingiz Aytmatovun fəaliyyətini qırğız kinosunun yeni mərhəlesi, mənəvi-əxlaqi axtarışlar dövrü kimi xarakterizə edir. “Bu, mənəvi-əxlaqi axtarışlar mərhəlesi idi. Onun əsasında mif və reallıq, əfsanə və tarix, kosmos və müasirlilik aləmində yaşayan insanın mənəvi-fəlsəfi dərki dayanırdı”<sup>2</sup>.

Qırğızistan kinosunun tarixi 1955-ci ildə çəkilən “Səltənet” filmi ilə başlayır. Daha sonrakı mərhələ isə Çingiz Aytmatovun adı ilə bağlıdır. “Qırğızistan kinosunun sovet kino sənətinin tamhüquqlu bədii sahələrindən biri olaraq, təşəkkülünü təmin edən sonrakı mürəkkəb inkişaf prosesini səciyyələndirən üç amil qeyd edə bilərik: *Çingiz Aytmatovun nəsri zəminində kinodramaturgiyanın yaranması; qırğız sənədli kinosunun bədii kinoematoqrafa təsiri; qırğız kino sənətkarlarının xalq yaradıcılığına müraciəti*”<sup>1</sup>.

Çingiz Aytmatovun yaradıcılığı Azərbaycanda həm sovet dövründə, həm də müstəqillik illərində orta və ali məktəblərdə geniş tədris olunmuşdur. Sovet dövründə ayrıca türk xalqlarının ədəbiyyatından bəhs etmək təbii ki, mümkün deyildi. Ona görə də, SSRİ xalqları ədəbiyyatı adı altında ayrıca istiqamət formalılmışdı ki, burada slavyan və digər sovet xalqları kimi, SSRİ-yə daxil olan türk xalqlarının ədəbiyyatı da öyrənilirdi. Azərbaycanda bu istiqamətin formallaşmasında professor Pənah Xəlilov böyük xidmətlər göstərmişdir. Bakı Dövlət Universitetində 70-ci illərdə SSRİ xalqları ədəbiyyatı kafedrasının açılması və eyniadlı dərsliyin yazılıması da Pənah Xəlilovun adı ilə bağlıdır. “SSRİ xalqları ədəbiyyatı” dərsliyi informasiya zənginliyi və nəzəri dərinliyinə görə bu gün də tələbələrin istifadə etdiyi dərsliklərdən biridir. Pənah Xəlilov dərslikdə digər sovet xalqları ilə yanaşı, ayrı-ayrı türk xalqlarının ədəbiyyatlarının yaranması, inkişafı və görkəmli nümayəndələri haqqında məlumat vermişdir. Dərsliyin “Qırğız ədəbiyyatı” bölməsində tədqiqatçı qırğız ədəbiyyatının mif yaradıcılığından, şifahi düşüncəsinin qüdrətini ifadə edən “Manas”dan bəhs etmişdir. 20-ci illərdə qırğız yazılı ədəbiyyatının yaranması və inkişafında mühüm xidmətlər göstərmiş

<sup>1</sup> Çingiz Aytmatov. Köşək gözü. Povestlər. Bakı, Azərbaycan Dövlət Nəşriyyatı, 1965, s.22

<sup>2</sup> Tofiq İsmayılov . Türk xalqlarının kino sənəti. Bakı, “Çaşioğlu”, 2008, s.111

Aali Tokombayev, Moldoqazı Tokobayev, Qasimali Bayalinov, Tugelbay Sidiqbayevin yaradıcılıqlarının əsas məziyyətlərinə toxunmuşdur. O, Çingiz Aytmatovun yaradıcılığını nisbətən daha geniş şəkildə təhlilə cəlb etmişdir. Burada yaziçinin 60-cı illərdə qələmə aldığı “Köşək gözü”, “İlk müəllim”, “Qırımızı yaylıqlı qovağım mənim” kimi povestlərindən bəhs etmişdir.

“Köşək gözü” povestini sovet ideoloji modelində təhlilə cəlb edir və Kamalın qarşılaşdığı haqsızlıqların səbəbiyi quruluşda deyil, Abakir kimi xain insanlarda axtarmağa çalışır. *“İri həkaya çərçivəsinə uyğun gələn belə bir hadisə sonunda müəllif hərəsinin öz fərdi aləmi olan iki ümumiləşmiş sürət yaratmışdır. Abakir kobud, xudpəsənd, xain, insanları təhqir etməkdən, adam döyməkdən, gücsüzlərə “nökər” gözü ilə baxmaqdan zövq alan bir fərəridir”*<sup>1</sup>.

Pənah Xəlilov Çingiz Aytmatovun əsərlərini həvəskar rəssamin məğrur qələmində çəkilən və insan səadətini, onun ağrı-acısını, xoşbəxtliyini, təbiətin gözəlliyini ifadə edən portret bənzədir. Tədqiqatçının bu fikirləri yaziçinin ilkin dövr yaradıcılığının, onun ideya axtarışlarının uğurlu təqdimatıdır. *“Aytmatovun povestləri də həmin şəffaf bulaq suları kimi yaziçinin gördüyü, müşahidə etdiyi insanları mümkün qədər parlaq şəkildə əks etdirir. Onun qəhrəmanı kasadakı suyu çalxalayıb yerə tökmədən aparmağı, insanlara dopdolu kasa təqdim etməyi arzulayır. Bu, müəllifin də arzusudur. O, insanı bütün ziddiyətləri ilə təqdim etməyə, onu bəzən durğun sularda parlaq əks olunan, bəzən də çıraqillara toxunaraq parçalanmış sularda bir anlığa öz parlaqlığını itirən ulduzlar kimi göstərmək istəyir”*<sup>2</sup>.

Azərbaycan müstəqillik qazandıqdan sonra türk xalqlarının ortaq mədəniyyətinin, tarixinin, dilinin və ədəbiyya-

tının öyrənilməsi ölkəmizdə prioritet istiqamətlərdən birini təşkil etmişdir. Sovet dövründə daha çox ittifaq ölkələri kontekstində, ideoloji calarları nəzərə almaqla öyrənilən bu istiqamət müstəqillik illərində öz gerçək məzmununa qayıtmışdır. Son illərdə türk xalqları ədəbiyyatı ilə bağlı uğurlu dərslik müəlliflərindən biri professor Elman Quliyevdir. Onun qələmə aldığı və bir neçə dəfə təkmilləşdirərək çap etdirdiyi “Türk xalqları ədəbiyyatı” dərsliyi ayrı-ayrı universitetlərdə əsas tədris materialı kimi istifadə olunmaqdadır. Elman Quliyev yaziçi ilə bağlı məqaləsində onun “Cəmilə”, “Əlvida, Gülsarı”, “Ağ gəmi” və “Gün var əsrə bərabər” əsərlərindəki ideya və məzmun keyfiyyətlərindən bəhs etmişdir. Müəllif haqlı olaraq yazar ki, yaziçinin qəhrəmanları Tanabay, Mömin baba və Yedigey bütün çətinliklərə güc gələn, bəzən dözülməz haqsızlıqlarla qarşılaşsalar belə, usanmayan xalqı təmsil edirlər. *“Yaziçi öz qəhrəmanlarını qarşılaşdıqları çətinlikləri önündə möhkəm əqidələri hesabına qalib kimi təsvir edir. Bu baxımdan Yedigey obrazı daha çox seçilir. “Hər günü bir əsrə bərabər” olan bu müdrik insan xalq ruhunun ifadəcisiidir. Yedigey zəhmətsevər insandır. Onun düşüncələrində əsas yeri mənəviyyata, insanlığa zidd olan problemləri həll etmək tutur. Müəllif bu problemləri həll etməkdə öz qəhrəmanının mənəvi gücünə inanır, eyni zamanda ona etibar edir, bir növ onun simasında özünü görür”*<sup>3</sup>.

Orta məktəb ədəbiyyat dərsliklərində Çingiz Aytmatov mövzu olaraq öyrənilməkdədir. Akademik İsa Həbibbəylinin həmmüəllifi olduğu 11-i sinif Ədəbiyyat dərsliyinə Çingiz Aytmatov və onun məşhur “Gün var əsrə bərabər” romanı daxil edilmişdir.

<sup>1</sup> Pənah Xəlilov. SSRİ Xalqları ədəbiyyatı. Bakı, “Maarif”, 1975, s.406

<sup>2</sup> Yenə orada, s.407

<sup>3</sup> Elman Quliyev. Türk xalqları ədəbiyyatı. Bakı, “Qismət”, 2009, s. 336

Çingiz Aytmatovun vəfatından sonra Azərbaycanda onun həyat və yaradıcılığına həsr olunmuş bir neçə məqalələr toplusu hazırlanaraq nəşr edilmişdir. 2009-cu ildə Azərbaycan Yazarılar Birliyi tərəfindən Çingiz Aytmatovun 80 illik yubileyi münasibətilə Südabə Sərvi tərəfindən tərtib edilən “Mən Manas oğluyam” kitabı aytmatovşunaslıq dəyərli töhfə sayıyla bilər. Kitab üç hissədən ibarətdir. Birinci hissədə əsasən Çingiz Aytmatovun Azərbaycan və azərbaycanlı qələm yoldaşları haqqında fikirləri yer almışdır. Şahmar Əkbərzadə, Mir Şahin, Əli Mahmud, Günel Anarqızı və digər müxbirlərlə müsahibələri, Azərbaycan xalqının görkəmli dövlət xadimi Heydər Əliyev haqqında düşüncələri, ölkə başçısı İlham Əliyev barəsində dedikləri, Qara Qarayev, Rəsul Rza və İmran Qasımovanın məktub və teleqramları, Bəxtiyar Vahabzadə, Anar və Hüseynbala Mirələmov haqqında yazdığı məqalə və fikirləri kitabda öz əksini tapmışdır. Kitabın ikinci hissəsində Bəxtiyar Vahabzadənin “Gün var əsrə bərabər” romanına yazdığı ön söz, Toğrul Nərimanbəyovun “O, həm də böyük insan idi!”, Bəkir Nəbiyevin “Ana torpağı”, Anarın “Onunla biz də fəxr edirdik”, Sabir Rüstəmxanının “Qırğızistanın dünyaya ən böyük hədiyyəsi”, Kamil Vəli Nərimanoğlunun “Çingiz Aytmatovun əsərlərində türklük fəlsəfəsi”, Vilayət Rüstəmzadənin “Torpaq səxavətli sənətkar”, Arif Məmmədovun “Çingiz Aytmatov nəsrində mifoloji motiv model kimi”, Güllü Yoloğlunun “Böyük insanın böyük məhəbbəti”, Nizami Cəfərovun “Böyük mədəniyyətin övladı, yaxud varisliyin poetikası”, Cəlil Nağıyevin “Çingiz Aytmatovun xarakter yaratma sənətkarlığı”, Lala Əliyevanın “Çingiz Ayt-



matovun əsərlərində mifoloji motiv”, Tofiq İsmayılovun “Çingiz Aytmatov və qırğız kinosu”, Azər Turanın “Çingiz Aytmatovun ağ buludu”, Azər Abdullanın “Şəhərmi maraqlıdır, yoxsa insanlar?” kimi məqalələri yer alıb.

Üçüncü hissədə Çingiz Aytmatovun ölümü ilə bağlı Azərbaycanda teleqramlar, məqalələr, vida məktubları verilmişdir. İlk növbədə ölkə başçısı cənab İlham Əliyevin görkəmli yazarının ölümü ilə bağlı Qırğızistanın həmin dövrdəki prezidenti Kurmanbek Bakiyevə və yazarının ailəsinə başsağlığı teleqramları, Azərbaycan Yazarları Birliyinin sədri Anarın Qırğızistan prezidentinə başsağlığı teleqramı, Anarın “Əlvida Çingiz ağa”, Hüseynbala Mirələmovun “Dünya Çingizsiz qaldı” adlı yazıları çap olunmuşdur.

Kitabın təqdimat mərasimində Azərbaycan Yazarları birliyinin sədri, Xalq yazarı Anar Çingiz Aytmatovun yaradıcılığının Azərbaycanda öyrənilməsi və bu kitabın nəşrinin əhəmiyyəti ilə bağlı fikirlərini bölüşmişdir: *“Bu gün ümumtürk köklərimiz baxımından soydaşımız sayılın biləcək böyük sənətkar Çingiz Aytmatovun xatirəsinə həsr edilmiş maraqlı bir kitabın təqdimat mərasimidir. O, ədəbiyyatımızın, eləcə də xalqımızın yaxın dostu, Azərbaycana ürkədən bağlı insan idi”*<sup>1</sup>.

“Çingiz Aytmatov. Mən Manas oğluyam” kitabı yazarının 85 illik yubileyi çərçivəsində Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondu tərəfindən qırğız dilinə tərcümə olunmuşdur. Qırğız şair və tərcüməçisi Mukan Asanaliev tərəfindən tərcümə olunan kitaba yazarının qardaşı İlqiz Aytmatovun “Çingiz Aytmatov yaradıcılığı və müasir cəmiyyətdə ideoloji problemlər”, bacısı Roza Aytmatovanın “Aytmatov haqqında məqale” və Çingiz Aytmatov adına Dil və Ədəbiyyat İnstitutunun direktoru, akademik Abdül-

<sup>1</sup> Çingiz Aytmatov: Mən Manas oğluyam kitabının təqdimati. “Ədəbiyyat” qəzeti, 2009, 26 iyun

dajan Akmataliyevin “Dostluq və birlik fikirləri” adlı məqalələri də yer almışdır.

2013-cü ildə Çingiz Aytmatovun 85 illik yubileyi münsibəti ilə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən “Çingiz Aytmatov – Türk ruhunun qələbəsi” kitabı Azərbaycanda işıq üzü gördü. Elnarə Akimovanın tərtibi və “Bitməyən yol, susmayan dua” Ön sözü ilə nəşr olunan kitabın elmi redaktoru akademik İsa Həbibbəyli olmuşdur.

Topluda Azərbaycandan Hidayət Orucovun “Zamandan uca yazıçı-mütəfəkkir”, Anarın “Onunla biz də fəxr edirdik”, İsa Həbibbəylinin “Qırğız ruhunun ədəbiyyat heykəli”, İmamverdi Əbilovun “Narahatlığın epopeyası”, Şahmar Əkbərzadənin “Çingiz Aytmatov türk ruhunun tanrı dağıdır”, Cəmil Əlibəyovun “Mən necə “Çingizləşdim”, Nizami Cəfərovun “Böyük mədəniyyətin övladı, yaxud varisliyin poetikası”, Kamil Vəli Nərimanoğlunun “Böyük sözün övladı”, Azər Turanın “Çingiz Aytmatovun ağ buludu”, Hüseynbala Mirələmovun “Ruhunu gözlərində gördüm”, Adil Cəmilin “Türk təfəkkürünün danılmaz dühəsi”, Azər Abdullanın “Şəhərmi maraqlıdır, yoxsa insanlar?”, Nərgiz Cabbarlıının “Dünyanı təsirə salmaq bacarığı”, Südabə Sərvinin “Çingiz Aytmatov fenomeni”, Fəxrəddin Meydanlının “Çingiz, sən yenidən doğulıs-san!”, Zərdüst Şəfinin “Madonna qar üstündə” qalıb”, Arif Məmmədovun “Çingiz Aytmatov nəsrində kosmos və xaos”, Nizami Tağısoyun “Öldürməli, ölməli”, Fərrux Məmmədovun “İnsan həm ovçudur, həm də şikardır”, Salidə Şərifovanın “Çingiz Aytmatovun postsovət ədəbi irsi: Problematika və janr konstruksiyasının xüsusiyyətləri” adlı məqa-



lələr çap olunmuşdur. Eyni zamanda xaricdən Oljas Süleymenovun, İlqız Aytmatovun, Yevgeni Sidorovun, Vladimir Oqnyovun, Didar Amantayın, Vyacheslav Timirbayevin, Yelena Belevançevanın, Yevgeniy Şablivovskinin məqalələrə kitabda yer almışdır.

2009-cu ildə “Oğuz eli” jurnalının xüsusi buraxılışı olan “Yazıçı” Çingiz Aytmatova həsr olunmuşdur. Jurnalın üz qabığında Şahmar Əkbərzadənin Çingiz Aytmatova həsr olunmuş “Aylanın, Çinqızistan!” şeiri verilmişdir. Şair şeirində türk fatehlərinin qılınıcı ilə işgal etdikləri dünyani Çingiz Aytmatovun qələmi ilə fəth etdiyini yazır:

*Bir zamanlar neçə fateh  
Qılınıcıla mən-mən dedi,  
Heyhat, onlar bilmədilər,  
Qan tökməyin sonu nədir!  
İskəndərlər, Çingizxanlar  
Yadda qaldı ələmiylə.  
Ərzi eşqlə fəth elədi  
Aytmatov qələmiylə.<sup>1</sup>*

Jurnalda xalq yazıçısı Anarın “Onunla biz də fəxr edirdik”, “Əlvida, Çingiz ağa” Oljas Süleymenovun “Fenomen”, Cəmil Əlibəyovun “Mən necə Çingizləşdim”, Siyavuş Məmmədzadənin “От Сары-Озека до галактики”, Sabir Rüstəmxanlıının “Bütün türk ellərinin fəxri”, Kamil Vəli Nərimanoğlunun “Böyük sözün övladı”, Hüseynbala Mirələmovun “Ədəbiyyatın əfsanəsi Çingiz Aytmatov”, Şahmar Əkbərzadənin “Çingiz Aytmatov türk ruhunun Tanrı dağıdır”, Fərzali Rüstəmin “Folklorun fəqir yetişdirməsi”, Südabə Sərvinin “Mən manas oğluyam”, Adil Cəmilin

<sup>1</sup> Şahmar Əkbərzadə. Aylanın, Çinqızistan! // Yazıçı (“Oğuz eli” qəzetinin xüsusi buraxılışı), 2009, aprel, № 6(128), s. 1

“Türk təfəkkürünün danılmaz dühası”, Azər Abdullanın “Şəhərmi maraqlıdır, yoxsa insanlar?” məqalələri, yazıçının müsahibələri, məktubları, məqalələri yer alıb.

Xalq yazıçısı Anar “Əlvida, Çingiz ağa” məqaləsində qüdrətli yazıçının vəfatından doğan kədəri ifadə etmişdir. Anarın qeyd etdiyi kimi Çingiz Aytmatov imperiyada yaşayaraq onun qəliblərini dağıtmağı, stereotiplərinin üzərinə öz fitri istedadı ilə çıxmağı bacardı. “Ulu əcdadı Manasın vətəni – Talas vadisində doğulan, kiçik Şəkər kəndində, sonralar repressiyaya məruz qalan valideynlərinin övladı, zootexnik təhsili almış Çingiz Aytmatov öz fitri istedadı və parlaq şəxsiyyəti sayəsində yer üzünün hər tərəfində çap olunan, oxunan, sevilən dünya şöhrətli yazıçı olmuşdur”<sup>1</sup>.

Çingiz Aytmatovun 90 illik yubileyi Azərbaycan Milli Elmlər Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstytutunda geniş fəaliyyət planı ilə qeyd edilmişdir. Görülən işlərdən biri də İnstytutun “Müqayisəli ədəbiyyatşunaslıq” jurnalının görkəmli yazıçıya həsr olunmuş Xüsusi buraxılışının hazırlanması olmuşdur. Jurnalın baş redaktoru akademik Isa Həbibbəylinin “Çingiz Aytmatov: Dünya ədəbiyyatının əbədiyyaşar fenomeni” adlı giriş məqaləsində yazıçının tərcüməyi-halı, əsərlərinin əsas ideya istiqamətləri, Azərbaycanla olan münasibətləri araşdırılmışdır. “Çingiz Aytmatov bütün yaradıcılığı boyu türk düşüncə tərzini, ruhunu, mənsub olduğu xalqın psixologiyasını, mənəvi aləmini və dünyaya yanaşma modelini oriji-



<sup>1</sup> Anar. Əlvida, Çingiz ağa. “Ədəbiyyat” qəzeti, 2008, 20 iyun

nal bədii vasitələrlə təqdim edən vir yazıçı kimi fərqlənmişdir. Çingiz Aytmatovun yaradıcılığında sadə və keşməkeşli taleyə malik insanların timsalında ümumiyyətlə, bəşəriyyətə və onun global problemlərinə yeni baxış tərzi dilindən, dinindən, yaşadığı məkandan, zamandan, dövlət quruluşundan asılı olmayaraq, İnsanın və Dünyanın problemlərinin sintezi və harmoniyası, orijinal düşüncələr milli və bəşəri yaradıcılığının əsas xüsusiyyətlərindən biri kimi qabarıq şəkildə görünür. Belə ki, onun qırğız ruhunun, ümumtürk təfəkkürünün, milli mənəviyyatın təqdimatına həsr olunmuş hər bir əsərində bütünlükdə bəşəriyyəti narahat edən, insanlığın taleyinə, onun gələcəyinə ünvanlanmış böyük problemlər qaldırılır”<sup>1</sup>

Xüsusi buraxılışda TÜRKSOY-un baş katibi Düsən Kaeyinovun "Çingiz Aytmatovun 90 illiyinə", görkəmli qazax yazıçısı Muxtar Auezovun "Yolun açıq olsun!", yazıçının dünyada məşhurlaşmasında rolü olan fransız şairi Lui Araqonun "Düyanın ən gözəl eşq hekayəsi", Oljas Süleymenovun "Fenomen", yazıçının qardaşı, akademik İlqiz Aytmatovun "Çingiz Aytmatovun yaradıcılığı: cəmiyyətin həyatında müasir ideoloji problemlər", akademik Nizami Cəfərovun "Böyük mədəniyyətin övladı, yaxud varisliyin poetikası", akademik Abdildacan Akmataliyevin "Kainat, insan və Caabars", professor Ramazan Qorxmazın "Aytmatov anlatıllarında biçimlendirici etkinlik; emek ve empati", professor Orhan Söylemezin "Aytmatov'un Kassandra damgası ve düşündürdükleri", Azər Turanın "Çingiz Aytmatovun Ağ buludu..., yaxud Əli bəy Hüseynzadəyə görə qırğızların epos təfəkkürü", Cihan Özdemirin "Türk dünyasının bilgəsi Çingiz Aytmatov", professor Kərim Tahirovun

<sup>1</sup> Isa Həbibbəyli. Çingiz Aytmatov: Dünya ədəbiyyatının əbədiyyaşar fenomeni/ “Müqayisəli ədəbiyyatşunaslıq” jurnalı, Bakı, “Elm və təhsil”, 2018, s.13

"Çingiz Aytmatov əsərlərinin Azərbaycanda nəşri", Kazakbay Yoldaşev və Almaz Ülvi Binnətovanın "Aytmatov saatında mankurtluk estetik kategori kimi", fil.e.d. Elnarə Akimovanın "Çingiz Aytmatovla yeniləşən dünya nəşri", professor Leyla Gərayzadənin "Çingiz Aytmatovun yaradıcılığında ümumbəşəri problemlər", dosent Cıldız İsmayılovyanın "Çingiz Torekul oğlu Aytmatovun yaradıcılığında musiqi", dosent Ülviyə Hüseynovanın "Çingiz Aytmatovun əsərlərində dünyanın türk dil mənzərəsi", Esmira Fuad Şükürovanın "Çingiz Aytmatov dünyasında Manqurtla üzüüzə düşüncələr...bayatılar, ninnilər və özünəqayıdış", professor Nizami Tağısoyun "Çingiz Aytmatovun qadın obrazları ənənə və novatorluq prizmasında", fil.f.d. Mehman Həsənlinin "Əsrə bərabər gün" romanında üslubi kontekst: Boranlıdan kosmosa qədər" və fil.f.d. Nərgiz Cabbarlıının "Çingiz Aytmatovun yaradıcılığında insan və təbiətin dialektikası" adlı məqalələri çap edilmişdir. Jurnalda eyni zamanda Çingiz Aytmatovun Azərbaycan ədiblərinə yazdığı məktubların bir qismi və ömrünün müxtəlif dövrlərinə aid fotolar yer almışdır.

## ÇİNGİZ AYTMATOVUN ƏSƏRLƏRİ AZƏRBAYCAN DİLİNDE

Uşaqlığından nənəsi ilə birlikdə gəzdiyi qırğız çölləri, kəndləri, şirin layla kimi qulağına piçıldanan "Manas" epo-su və zəngin mif və şifahi təfəkkürdən sözülbər gələn nümunələr, sonralar iti müşahidələrindən keçirdiyi və atasını, əmisini onun əlindən alan repressiya, yeniyetmə yaşında qarşılaşduğu dünya müharibəsinin gerçeklikləri və aldığı zootexnik təhsili yarım əsrən artıqdır ki, dünyani yaxşı mənada öz təsirində saxlayan Çingiz Aytmatovun istinad etdiyi həyat həqiqətləridir. O, kökünün rişələrinin endiyi dərinliyi ölçülməsi qeyri-mümkün, tarixi insanlığın tarixi qədər qədim olan bir mədəniyyəti həm forma, həm də məzmun baxımından müasir dünyaya ən mükəmməl şəkildə təqdim etməyi bacardı. Onun yaradıcılığının kökündə duran həqiqətlər təkcə qırğız xalqının deyil, o kökdən qidalanan və geniş coğrafiyada yaşayan bütün xalqların həyatını özündə eks etdirmişdir. Bu baxımdan, Çingiz Aytmatov hər bir qırğız qədər, azərbaycanlı üçün də doğmadır. Bu gerçeklik Çingiz Aytmatovun yazıçı kimi parlamağa başladığı ilk illərdən etibarən Azərbaycan ədəbi fikrində ən yüksək səviyyədə ifadə olunmuşdur. Akademik İsa Həbibbəyli yazıçının əsərlərinin Azərbaycan ədəbi düşüncəsində oynadığı mühüm roldan bəhs edərək yazır: "Görkəmlı yazıçı Çingiz Aytmatovun əsərləri Azərbaycanda məshurdur. Azərbaycan – Çingiz Aytmatovun əsərlərində əks etdirdiyi ideyaların, tarixi-mənəvi proseslərin tale ortağıdır. Dünya ədəbi-ictimai fikrinin qüdrətli nümayəndəsi, qırğız ədəbiyyatının görkəmlı klassiki Çingiz Aytmatovun əsərləri Azərbaycanda ana dilində yazılmış bədii ədəbiyyatın ən qiymətli nümunələri səviyyəsində böyük maraqla oxunur. Çingiz

*Aytmatovun, demək olar ki, əksər əsərləri Azərbaycan xalqının qiyomatlı mənəvi sərvətinə çevrilmişdir*<sup>1</sup>.

Çingiz Aytmatov özündən əvvəlki zəngin ədəbiyyata əsaslanaraq özündən sonrakı mərhələ, şərti olaraq 60-cılar nəslidən adlanan epoxanın formallaşması üçün möhkəm təməlləri yaratdı. Sənətkar imperiya rəhbərliyinin müəyyən etdiyi qəlibi dağıdaraq ədəbiyyatın məcrasını öz gerçək yoluna qaytara bildi. Xalq yazıçısı Anar “Onunla biz də fəxr edirdik” məqaləsində məhz bu məqama toxunaraq yazırırdı: “*Bizim nəslin Azərbaycan yazıçıları milli ədəbiyyatın zəminində yetişdi. Büyük Cəlil Məmmədquluzadənin mənəviyyat dərslərini məniməsədi, eyni zamanda rus və dünya ədəbiyyatına da bələd oldu. İki müasir nasırın təcrübəsi bizimcün xüsusi əhəmiyyət kəsb etdi – mən İsa Hüseynovu və Çingiz Aytmatovu nəzərdə tuturam*”<sup>2</sup>.

Ötən əsrin 60-ci illərindən başlayaraq Çingiz Aytmatovun əsərləri aparıcı dünya dilləri ilə yanaşı, Azərbaycan dilinə də tərcümə olunmuş, görkəmli şair və yazıçılarımız onun kitablarına ön söz yazmış, qəzet və jurnallarda əsərləri ilə bağlı məqalələr yayımlanmışdır. Çingiz Aytmatov Azərbaycan ziyalisının arzularından, oxucuların hiss və duyğularından yazırırdı. Birincisi, onun yaradıcılığı təpədən dırnağadək türk ruhunun ifadəsidir və bu baxımdan bütün türk xalqlarının olduğu kimi, azərbaycanlıların da ortaq sənətkarıdır. İkincisi, yazıçının sovet dövründə toxunduğu mövzular, problemlər bizimlə demək olar eyni idi. “Gün var əsrə bərabər” romanı, “Çingiz xanın ağ buludu” povestindəki Abutalib Hüseyn Cavidin, Mikayıl Müşfiqin və digər haqsız repressiya qurbanlarının prototipi idi. Bu baxı-

dan Yusif Səmədoğlunun “Qətl günü” romanı ilə Çingiz Aytmatovun “Gün var əsrə bərabər” romanı, “Çingiz xanın ağ buludu” povestində kifayət qədər ortaq məqamlara rast gəlmək mümkündür.

İkinci Dünya müharibəsi reallıqlarının təsviri baxımından onunla İsa Hüseynov və digər Azərbaycan müəlliflərinin əsərlərində ortaqlıqlar həddindən artıq çoxdur. Xalqlarımızın yaşadıqları ortaq tale bir-birindən uzaq məsafədə yerləşməsinə baxmayaraq, Azərbaycan və qırğız kəndlərində bənzər hadisələrin baş vermesi ilə nəticələnmişdir. “Cəmilə”nin tərcüməçisi yazıçı Cəmil Əlibəyov əsərlə bağlı təəssüratlarını bölüşərkən məhz bu məqama toxunaraq yazırırdı: “*Mən də bir vaxtlar davanın ağır günlərində əl boyda çörəyimizi, yumruq boyda süzməmizi və dağ boyda dərdimizi bərabər bölüşdüyüm adamlar haqqında ürəyimdəkili demək istəyirdim*”<sup>1</sup>.

Çingiz Aytmatov Stalin dövrünün yaritmaz kolxoz siyasətini təsvir edirdi ki, bütün bunlar qırğız oxucusu qədər azərbaycanlı oxucunu da düşündürür və özünə cəlb edirdi. Beləliklə, onun yaradıcılığı dünya üçün daşıdığı bəşəri ideallara görə cəlbedici sayılırdısa, Azərbaycan oxucusu üçün həm də daşıdığı milli məzmun, etnik mahiyyəti ilə doğma idi. Buna görə də Çingiz Aytmatov azərbaycanlıların sevimli yazıçısı olmuş və olacaqdır.

Çingiz Aytmatovun əsərləri 1961-ci ildən etibarən dilimizə tərcümə edilmişdir. Yazıçının Azərbaycanda çap olunan ilk əsəri “Cəmilə” povestidir. 1958-ci ildə Moskva təhsilinin yekunu olaraq qələmə aldığı və yazıçıya dünya şöhrəti gətirən bu povest, 1961-ci ildə Azərbaycanda çap olunur. İkinci Dünya müharibəsi zamanı şahidi olduğu və əsərdəki prototipi Seyidin firçası ilə Cəmilə və Danyarın

<sup>1</sup> İsa Həbibbəyli. Çingiz Aytmatov haqqında söz. Bakı, “Elm və təhsil”, 2018, s.55

<sup>2</sup> Anar. Onunla biz də fəxr edirdik. Türk ruhunun qələbəsi. Bakı, “Nağıl evi”, 2013, s.33

sevgi əhvalatının təsvir olunduğu "Cəmilə" ilə yaziçı özünü dünya miqyasında təsdiq etməyə başladı. 55 səhifəlik povesti Azərbaycan dilinə Qılman Musayev tərəfindən tərcümə olunmuş və "Azərbaycan Uşaq və Gənclər Ədəbiyyatı Nəşriyyatı"nda nəşr olunmuşdur.

Sovet dövrünün reallıqlarının, təbliğ olunan ideologiya ilə real vəziyyətin ziddiyətlərinin təsvir olunduğu "Köşək gözü" povesti yaziçinin dilimizə tərcümə olunan növbəti əsəridir. Əsərin qəhrəmanı Kamalın Anarxay çölündə tale təlatümlərindən bəhs olunan əsər 1963-cü ildə yenə Qılman Musayevin tərcüməsində "Azərbaycan" jurnalında (№7) çap olunur. "Cəmilə" və "Köşək gözü" povestlərinin tərcüməsi ilə Qılman Musayev yaziçinin əsərlərinin Azərbaycanda çapının uğurlu başlangıcını qoyur.

1965-ci ildə Çingiz Aytmatovun Azərbaycanda növbəti kitabı nəşr olunur. "Köşək gözü" adlanan povestlər kitabına yaziçinin dörd povesti daxil edilmişdir. Qılman Musayevin tərcümə etdiyi "Cəmilə" və "Köşək gözü" povestləri ilə bərabər, İshaq İbrahimovun tərcüməsində "Qırımızı yaylıqli qovağım mənim" və Cəmil Əlibəyovun tərcüməsində "İlk müəllim" povestləri ilk dəfə oxuculara təqdim edilmişdir. Kitab Azərbaycan Dövlət Nəşriyyatı "Azərnəş" tərəfindən çap olunmuşdur.

"Köşək gözü" povestlər kitabı Azərbaycan oxucuları və tədqiqatçıları tərəfindən maraqla qarşılandı. Araşdırmacı Aydın Əbilov "Bakı" qəzetində "Çingiz Aytmatovun povestləri Azərbaycan dilində" adlı məqalə yazmış, povestlərin tərcüməsinin mütərəqqi tərəfləri ilə bərabər, yol verilən nöqsanlarla bağlı öz mülahizələrini irəli sürmüştür. Tədqiqatçı nəşrlə bağlı yazırdı: "Qeyd etmək lazımdır ki, mütərcimlər İshaq İbrahimov, Cəmil Əlibəyov, Qılman Musayev povestlərin tərcüməsinə məsuliyyətlə yanaşmış, böyük əmək

*sərf edərək müəllifin üslubunu, ifadə tərzini saxlamağa çalışmışlar*"<sup>1</sup>.

1966-cı ildə Çingiz Aytmatovun qırğızca "Samançının joli", rus dilində "Materinskie pole" adlanan "Ana tarla" povesti Azərbaycanda işıq üzü görür. Tolqonay ana ilə müqəddəs sayılan torpağın dialoqunda ikinci Dünya müharibəsinin dəhşətlərinin təsvir olunduğu əsər yaziçinin yaradıcılığında mühüm mərhələ hesab olunur. Müharibədə ərinin, üç oğlunu itirən ana min illər boyu gəlib-keçənlərə, olub-bitənlərə şahidlik etmiş torpaqla səhbətləşir, əsl xalq olması, əsl insan olmayı torpaqdan öyrənir. Hərfi tərcümədə əsər "Ana tarla" kimi tərcümə olunsa da, burada tarla daha geniş mənəni, xalqın yaddasını ifadə edən torpağı ifadə edir. Əsər Azərbaycan dilinə Cəmil Əlibəyov tərəfindən tərcümə olunmuş və "Azərnəş"də çap olunmuşdur.

Çingiz Aytmatov yaradıcılığının ilk illərində əsərlərini qırğızca qələmə almışdır. İlk əsərlərinin rus dilinə ayrı-ayrı tərcüməçilər tərəfindən çevrilmişdir. Daha sonralar əsərlərini birbaşa rusça yazmağa başladı. Amma qırğız dilinə də özü tərəfindən çevrildi. Bu baxımdan yaziçinin əsərləri hər iki dildə orijinal əsər təsiri bağışlayır. Yaziçinin birbaşa rus dilində yazdığı ilk əsəri SSRİ Dövlət Mükafatına layiq görülen (1968) "Əlvida, Gülsarı" povesti olmuşdur. Əsər bir çox məqamı ilə ümumilikdə sovet dövrü kəndinin reallıqlarını eks etdirir. Baş verən hadisələrə diqqət yetirsek, o dövrün Azərbaycan kəndi ilə Qırğız kəndinin həyatındaki oxşarlıqları aydın görə bilərik. Gülsarı obrazı türkün taleyində, təfəkküründəki atın yerini göstərən mükəmməl obrazdır.

Yaziçi Cəmil Əlibəyov "Mən necə Çingizləşdim" adlı məqaləsində yaziçinin əsərlərinin tərcüməsi ilə bağlı fikir-

<sup>1</sup> Aydin Əbilov. Çingiz Aytmatovun povestləri Azərbaycan dilində. "Bakı" qəzeti, 1965, 16 avqust

lərini bölüşərkən yazırı: "... "Gənclik" nəşriyyatı "İlk müəllim" povestini tərcümə etməyi mənə təklif elədi. Sonradan "Ana tarla"ni dilimizə çevirdim və Çingiz Aytmatov yaradıcılığının təbliğatçısı Vilayət Rüstəmzadə "Ağ gəmi"ni tərcümə etməyi mənə tapşırırdı və "Yaziçi" nəşriyyatı böyük tirajla bunu oxuculara çatdırıldı. Artıq mən, özüm də hiss etmədən "Çingizləşdim".

Çingiz Aytmatov yaradıcılığa kiçik hekayələrlə başlamış və sonrakı dövrlərdə bu janrıda ara-sıra mükəmməl bədii nümunələr qələmə almışdır. İkinci Dünya müharibəsiyle bağlı povestləri ilə yanaşı Çingiz Aytmatovun hekayələri də böyük maraqla qarşılanmışdır. 1972-ci ildə yaziçinin dünya müharibəsindən bəhs edən "Oğulla görüş" hekayəsi "Azərbaycan" (№12) jurnalında çap olunmuşdur. Həcmə kiçik olmasına rəğmən yaziçı övladını müharibəyə yola salan atanın psixoloji dünyasını oxuculara təqdim etməyi bacarımışdır.

1979-cu ildə yaziçı dostu Vladimir Sanqiyə həsr etdiyi, insan və onun gələcəyindən, sənətin müqəddəsliyindən bəhs edən "Dəniz kənarıyla qaçan alabaş" povesti Xeyrulla Əliyev tərəfindən dilimizə tərcümə olunmuşdur. Kiriskin timsalında dünyanın gələcəyi ilə bağlı ümidi arzuların qələmə alındığı povest "Azərbaycan" jurnalında (№ 6) nəşr olunur. Kiçik bir ailənin timsalında qurulan dünya modelində Çingiz Aytmatov insan və onun gələcəyi üçün mübarizəni ən müqəddəs iş hesab etmişdir. Dünya ədəbiyyatının ən maraqlı əsərlərindən biri olan bu povestin Azərbaycanda nəşri olduqca mühüm əhəmiyyət kəsb etmişdir.

1980-ci ildə yaziçinin növbəti kitabı ölkəmizdə çap olunur. "Ağ gəmi" adlanan povestlər kitabı "Yaziçi" nəşriyyatında nəşr olunmuşdur. Kitaba Cəmil Əlibəyovun tərcüməsində SSRİ Dövlət Mükafatına layiq görülmüş (1977) "Ağ gəmi" və Xeyrulla Əliyevin tərcüməsində "Də-

niz kənarıyla qaçan alabaş" povestləri daxil edilmişdir. Kitabın çapından önce nəşrlə bağlı Vilayət Rüstəmzadə yaziçı ilə məktublaşmış, hansı əsərlərin kitabə daxil olması barədə məsləhətləşmişdir. Vilayət Rüstəmzadənin göndərdiyi məktuba Çingiz Aytmatov ortaq dildə və latin qrafikası ilə cavab yazmışdır. "Göndərdiyin yayinevi anlaşmasına görə çox təşəkkür. Mən iki əsərimi verməkdəyəm: biri - "Ağ gəmi", ikinci "Dəniz kıyısında koşan boz köpək" Azərbaycan Dövlət yayinevinin bu təklifi qəbul edəcəyini sanıram. Bu əsərləri rus dilindən çevirməsini təklif edirəm".<sup>1</sup>

Vilayət Rüstəmzadə kitabə "Torpaq səxavətli sənətkar" başlıqlı Ön söz yazmış və kitabın redaktoru olmuşdur. O, Ön sözdə yaziçinin həyat və yaradıcılığından və onun əsərlərinin Azərbaycanda çapından bəhs edərək yazırı: "Azərbaycan oxucuları Çingiz Aytmatovu özlərinin doğma yaziçiləri kimi sevirər. Ədibin əsərləri ana dilimizdə dövri mətbuatda və ayrıca kitab halında dəfələrlə çap olunub. "Cəmilə", "Köşək gözü" (tərcümə edəni Qılman Musayev), "Qırmızı yaylıqli qovağım mənim" (tərcümə edəni İshaq İbrahimov), "Ana tarla", "İlk müəllim" (tərcümə edəni Cəmil Əlibəyov), "Əlvida, Gülsarı" (tərcümə edəni Əkrəm Əylisli)".<sup>2</sup>

Beləliklə, 70-ci illərdə Çingiz Aytmatovun əsas povestləri ardıcıl şəkildə Azərbaycan dilinə tərcümə olunmuş və oxucular tərəfindən böyük rəğbətlə qarşılanmışdır. 80-ci illər isə həm yaziçinin yaradıcılığında, həm də onun əsərlərinin dilimizə tərcüməsi baxımından yeni dövrün başlangıcı kimi xarakterizə olunur. 80-ci illərin keşməkeşli dövründə yaziçı manqurt əfsanəsindən, Abutalibin timsalında imperi-

<sup>1</sup> Salman Mümtaz adına Azərbaycan Dövlət Ədəbiyyat və İncəsənat Arxiv: F. 700, s.1, iş 25, v.1-3 (V.Rüstəmzadəyə Aytmatovdan gələn məktub)

<sup>2</sup> Vilayət Rüstəmzadə. Torpaq səxavətli sənətkar. Çingiz Aytmatov. Ağ gəmi. Povestlər. Bakı, "Yaziçi", 1980, s.4

yanın işlədiyi repressiya cinayətindən yazdı. "Gün var əsrə bərabər" romanı ilə bir fəddən, yeni tarixi dövrdə Jolaman, müasir dövrdə Sabitcandan başlayaraq, Ana-beyit məzarlığının məhv edilməsi ilə sovet dövlətinin cəmiyyət səviyyəsində apardığı və nəhayət, yerdən dəfələrlə çox inkişaf etmiş Meşəlidöşlülər planeti ilə əlaqəni kəsmək üçün planetin üzərinə çəkdikləri maqnit səthlə qlobal mənada, bəşəri səviyyədə manqurtlaşmanı dünya oxucusuna çatdırmış oldu. 1980-ci ildə qələmə alınan "Gün var əsrə bərabər" romanı 5 il sonra, 1985-ci ildə İshaq İbrahimov tərəfindən dilimizə tərcümə olunur. Yaziçinin yaradıcılığında yeni mərhələ hesab olunan və dünyani yaxşı mənada silkələyən roman "Azərbaycan" jurnalında (№7,8,9) çap olunur. Qırğızca "Kılım karitar bir gün", rusça "И дольше века длится день" adları ilə çap olunan əsərdə yaziçi dünyada imperiyaların apardığı lokal və qlobal miqyaslı manqurtlaşdırma siyasətini ifşa etdi. Əsər dünyada olduğu kimi, Azərbaycanda da böyük marağa səbəb oldu. Əsərin adı orijinalda əsrdən uzun gün mənasını versə də, Azərbaycan dilində nəşrində "Gün var əsrə bərabər" olaraq tərcümə edilmiş və elmi dövriyyəyə bu adla daxil olmuşdur. "Azərbaycan" jurnalından sonra roman "Dəniz kənarıyla qaçan alabaş", "Ağ gəmi" povestləri ilə birlikdə Dünya ədəbiyyatı kitabxanasının 99-cu cildində ayrıca kitab halında nəşr edildi. Həmin nəşrə Azərbaycanın xalq şairi Bəxtiyar Vahabzadə Ön söz yazmışdır. Ön sözə o, Çingiz Aytmatov yaradıcılığının qüdrətindən bəhs etmiş və yaziçinin əsərlərinin ölkəmizdə çapını böyük hadisə adlandırmışdır. "Aytmatovun əsərləri həmişə məni heyrətləndirmiş, onlarda bir insan kimi məni də narahat edib düşündürən fikirləri, duyğuları tapmışam"<sup>1</sup>.

<sup>1</sup> Bəxtiyar Vahabzadə. Ön söz. Çingiz Aytmatov. Gün var əsrə bərabər. Bakı, "Yazıçı", 1987, s.4

1990-ci ildə Çingiz Aytmatovun növbəti əsəri Azərbaycanda işıq üzü görür. Yaziçinin 1975-ci ildə qələmə aldığı və İkinci Dünya müharibəsindən bəhs edən "Erkən gələn durnalar" povesti Çingiz Aytmatovun yaradıcılığının Azərbaycanda təbliği missiyasını icra edən Vilayət Rüstəmzadə tərəfindən dilimizə tərcümə olunur. Çingiz Aytmatovun dünya müharibəsindən bəhs edən 4 povesti var. Əvvəlki üç povest daha çox yaziçinin müşahidələrinin nəticəsidir. Amma "Erkən gələn durnalar" povestində daha çox yaziçinin öz taleyi var. Əsərin qəhrəmanı Sultanmurad Çingiz Aytymatovun prototipidir. Bu baxımdan əsərin tərcüməsi və nəşri Azərbaycanda uşaq ədəbiyyatı nümunələrinin zənginləşməsi baxımından mühüm işdir. Vilayət Rüstəmzadənin bu tərcüməsi "Dünya uşaq ədəbiyyatı" seriyasında V. Bikov V, R. Frayerman, A. Aleksinin povestləri ilə birlikdə "Gənclik" nəşriyyatında çap olunmuşdur. Əsər uşaqlara və yeniyetmələrə yüksək əxlaqi-tərbiyəvi dəyərlərin aşılanması baxımdan böyük əhəmiyyətə malikdir.

Çingiz Aytmatov "Gün var əsrə bərabər"la başladığı uğurlu romançılığını "Qiyamət" romanı ilə davam etdirdi. Avdi Kalistratov taleyi ilə iki qurdun-Ağbərə və Daşçeynərin həyat hekayəsi nəticədə vahid məqsəd, ideya ətrafında birləşir. Öz gələcəyinə, xilaskarına qənim kəsilən insanı bir sonluq gözləyir-qiyamət.

Əsər 1990-ci ildə Vaqif Əlixanlı tərəfindən dilimizə tərcümə olunmuş və "Azərbaycan" jurnalında (№6,7,8) çap olunmuşdur.. Əsərin adı Azərbaycan ədəbi fikrində müəyyəyen müzakirələrə səbəb olmuşdur. Rusca "Plaxa" adlanan roman hərfi tərcümədə "Cəllad kötüyü" mənasını bildirməkdədir. Bundan çıxış edərək bir sıra araştırmaçılar əsəri bu adla tədqiq etmişlər. Lakin əsərin məzmunu və yaziçinin ifadə etdiyi qayəyə diqqət yetirsək, "Qiyamət" adının əsər üçün ən doğru ad olduğunu aydın şəkildə görə bilərik. Eyni

zamanda qırğızca əsər “Kiyamat” adı ilə nəşr olunmuşdur. Əsərin Özbəkistanda özbəkçə nəşri də “Kiyamat” adlanır. Türkiyədə isə tamamilə başqa, “Dişi kurdun rüyaları” adı ilə çap olunmuş və bu adla da tədqiqata cəlb edilmişdir.

1991-ci ildə roman ayrıca kitab kimi ölkəmizdə nəşr olunmuşdur. “Yazıcı” nəşriyyatı tərəfindən çap olunan əsərin sonunda Vilayət Rüstəmzadənin tərcümə etdiyi “Erkən gələn durnalar” povesti də verilmişdir.

1992-ci ildə yazıcının “Gün var əsrə bərabər” romanında başladığı və sonradan ayrıca povest kimi qələmə aldığı “Çingiz xanın ağ buludu” povesti Azərbaycanda nəşr olundu. Məti Osmanoğluunun tərcümə etdiyi əsər “Azərbaycan Bədii Tərcümə və ədəbi Əlaqələr Mərkəzi”ndə çap olunmuşdur. Əsərdəki Abutalib Kutubbayevin taleyi Azərbaycan ictimai fikrinə, bədii düşüncəsinə təsir etməyə bilməzdi. Çingiz Aytmatov böyük ustalıqla sovetizmin apardığı manqurtlaşmanı və türk xalqlarının başına gətirilən ağırılı 1937-38-ci illər repressiyasını bu əsərində təsvir etmişdir. “Çingiz xanın ağ buludu” repressiya adlı qanlı cinayətə qoyulan “bədii heykəl” idi. İllərdir ki, üstü örtülməyə, gizlədilməyə çalışılan cinayətin dünyaya Çingiz Aytmatov qələmində təqdimati idi. “Çingiz xanın ağ buludu” Bişkek yaxınlığındakı Çon-taşda kərpic zavodunda gizlədilən Tore-qul və qırğız ziyanlarının, Sibirdə ölümə məhkum edilən Hüseyn Cavidin və digər Azərbaycan ziyanlarının, Nargin adasında güllələnmiş soydaşlarımızın ucalan haqq səsi idi. Çingiz Aytmatov imperianın məzarla gömüləməsi ilə məzarlıqda gizlənmiş həqiqətlərdən yazdı. Təsadüfi deyil ki, özü tərəfindən Ata-beyit adlandırdığı məzarlıqda “Həqiqət bükülər, amma sinmaz” sözləri yazılmışdır.

Beləliklə, XX əsrə Çingiz Aytmatovun əsərlərinin dilimizə tərcümələri ardıcıl və uğurlu şəkildə davam etdirilmişdir. İctimai fikir, oxucular onun əsərlərini böyük maraq-

la qarşılıdı. 90-cı illərin sonuna doğru yazıçının əsərlərinin tərcüməsi və nəşri nisbətən zəifləsə də, əsrimizin ilk illərindən başlayaraq yazıçının əsərlərinin tərcüməsi və yenidən latin əlifbası ilə nəşri sürətləndi.

Ölkə prezidenti cənab İlham Əliyevin 2004-cü il 12 yanvar Azərbaycan dilində latin qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında Sərəncamından sonra Çingiz Aytmatovun əsərləri də yenidən latin əlifbası ilə mükəmməl şəkildə nəşr olunmuşdur.

2004-cü ildə “Çaşıoğlu” nəşriyyatı tərəfindən yazıçının “Seçilmiş əsərləri” çap olunur. Akademik Nizami Cəfərov kitabın redaktoru olmuş və “Böyük mədəniyyətin övladı, yaxud varisliyin poetikası” adlı ön söz yazmışdır. Kita-ba Çingiz Aytmatovun “Gün var əsrə bərabər” romanı, “Dəniz kənarıyla qaçan alabaş”, “Ağ gəmi” povestləri daxil edilmişdir.

Ölkə başçısının Sərəncamına uyğun olaraq Çingiz Aytmatovun ikicildlik “Seçilmiş əsərləri” “Öndər” nəşriyyatında çap olunmuşdur. İkicildliyə yazıçının əvvəl tərcümə olunmuş əsərləri daxil edilmişdir. Birinci cilddə “Gün var əsrə bərabər” romanı və “Dəniz kənarıyla qaçan alabaş”, “Ağ gəmi” povestləri daxil edilmişdir. İkinci cilddə “Ana tarla”, “Cəmilə”, “Əlvida, Gülsarı”, “Çingiz xanın ağ buludu” povestləri verilmişdir. İkicildliyə Bəxtiyar Vahabzadənin 1985-ci ildə “Dünya ədəbiyyatı” seriyasında çap olunan ön sözü daxil edilmişdir.

2009-cu ildə Çingiz Aytmatovun əsərləri yenidən ölkəmizdə nəşr olunmuşdur. “Dünya Ədəbiyyatı” kitabxanası seriyasının bir cildi yazıçının əsərlərinə həsr olunmuşdur. Bəxtiyar Vahabzadənin Ön sözü ilə çap olunan kitaba yazıçının “Gün var əsrə bərabər” romanı, “Əlvida, Gülsarı”, “Dəniz kənarıyla qaçan alabaş”, “Ağ gəmi”, “Cə-

milə” povestləri daxil edilmişdir. Kitab “Şərq-Qərb” nəşriyyatında dərc olnumuşdur.

İsa Peyğəmbər, Avdi Kalistratov, Daşçeynər, Ağbərənin taleyi ilə insanlığın xilas edilməsi uğrunda mübarizənin təsvir olunduğu və əsərin sonunda onların ölümü ilə bəşəriyyətin arzuolunmaz sonluğunuñ-qiyamətin baş verəcəyini təsvir etdiyi “Qiyamət” romanı 2013-cü ildə “Qanun” nəşriyyatı tərəfindən təkrar nəşr edilmişdir.

2014-cü ildə Çingiz Aytmatovun ayrı-ayrı dövrlərdə yazdığı hekayələr kitab halında ölkəmizdə nəşr edildi. İbrahim İlyaslinın tərcümə etdiyi hekayələri “Altun kitab” nəşriyyatında “Hekayələr” seriyasında işıq üzü gördü. İndiyə qədər əsasən povest və romanları tərcümə və nəşr olunan Çingiz Aytmatovun hekayələri həcmə kiçik olmasına baxmayaraq, dərin mətləbləri ifadə etmişdir. Kitabda yaziçının 50-ci illərdə qələmə aldığı və daha çox sosialist quruculuğundan bəhs etdiyi “Baydamtal çayında”, “Dəhnəçi”, “Ağ yağış”, İkinci Dünya müharibəsinin gerçəkliliklərinin ifadə olunduğu “Oğulla görüş”, “Balaca əsgər”, mifoloji məzmun kəsb edən “Qırmızı alma”, “Buynuzlu ana maral”, “Manqurt əfsanəsi” və tarixi müharibədən bəhs edən “Köçəri quşların göz yaşları” hekayələri daxil edilmişdir. Şair İbrahim İlyaslinın tərcümələri Çingiz Aytmatovun Azərbaycanda tərcümə və nəşr ənənəsinin uğurlu davamıdır. Doğrudur, kitabda tərcüman rus dilində “Красная яблока” adlanan hekayəni olduğu kimi qırmızı alma adı ilə hərfi olaraq dilimizə tərcümə etmişdir. Halbuki, əsərin əsl adı “Qızıl alma” olmalı idi. Qızıl alma mifologiyadan gələn və türklerin tarixi fəth ülküsünü ifadə edən mifoloji simvoludur.

2014-cü ildə yaziçinin seçilmiş əsərləri yenidən çap edilmişdir. “Bakı kitab klubu” Çingiz Aytmatovun “Seçilmiş əsərləri”ni oxuculara çatdırmışdır. Kitaba yaziçının

“Gün var əsrə bərabər” romanı, “Əlvida, Gülsarı” və “Cəmilə” povestləri daxil edilmişdir.

Son illərdə “Ədəbiyyat” qəzetində Çingiz Aytmatovun əsərlərinin tərcümələri ardıcıl şəkildə çap olunmuşdur. Belə ki, qəzetiñ 10 oktyabr 2014-cü il sayında “Ağ yağış” hekayəsi çap olunmuşdur. Hekayə sosialist quruculuğu dövründə köhnəliklə yeniliyin mübarizəsindən bəhs edir. Yaziçı ilkin dövrə quruluşun sosial siyasetinin qırğızlar üçün əhəmiyyətli olduğu qənaətinə gəlir. Əsər Mehman Həsənli tərəfindən tərcümə olunmuşdur.

“Ədəbiyyat” qəzetiñ 21-28 noyabr saylarında yazıçının üçüncü romanı, “Kassandra damgası”ndan bir parça nəşr olunmuşdur. “Rahib Filofeyin Roma Papasına məktubu” adlı hissədə yaziçi yunan mifologiyasına istinad edərək dönyanın taleyi ilə bağlı düşüncələrini qələmə almışdır. O, kosmos rahibi Filofeyin biraz utopik görünən kəşfi ilə yer insanının keçmişinə, Kassandra damgası ilə doğulan uşaq-ların törətdiyi faciələrə və dönyanın arzuolunmaz sonu ilə bağlı fikirlərini Roma papasına məktubunda açıqlamışdır. Əsərdən parça Mehman Həsənli tərəfindən rus dilində tərcümə olunmuşdur.

“Kassandra damgası” romanı tam şəkildə gənc tənqidçi alim, filologiya üzrə fəlsəfə doktoru Nərgiz Cabaarlı tərəfindən dilimizə tərcümə edilmiş və “Ədəbiyyat” qəzetiñdə ardıcıl olaraq romandan hissələr çap olunmuşdur. Roman kitab halında AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu tərəfindən yaziçinin 90 illik yubileyi çərçivəsində nəşr edilmişdir.

Yenə “Ədəbiyyat” qəzetiñ səhifələrində yaziçinin 1957-ci ildə qələmə aldığı və yaradıcılıq istiqamətinin formallaşmasında mühüm rol oynayan “Üz-üzə” povesti (28 fevral, 7, 14 mart, 26 may) nəşr olunmuşdur. “Üz-üzə” Çingiz Aytmatovun ilk povesti olmasına rəğmən özündə ciddi

mətləbləri ifadə etmiş və dövrünə görə sovet rəhbərliyi tərəfindən bir o qədər də yaxşı qarşılanmamışdır. Görünür, əsərin sovet dövründə dilmizə tərcümə olunmamasında həkim ideologiyanın bu və ya digər dərəcədə rolü olmuşdur. Povest rus dilindən Mehman Həsənli tərəfindən dilmizə tərcümə olunmuşdur.

Ayrı-ayrı nəşriyyatlar, kitab evləri Çingiz Aytmatovun əsərlərinə özlerinin müxtəlif seriyalarında müraciət edərək onun əsərlərini təkrar nəşr edirlər. Bu isə sözsüz ki, yazıcının əsərlərinin hər zamana görə daşıdığı məna yükü, aktuallığı və oxucuların yazıçıya olan dərin məhəbbətinin ifadəsidir. Belə çaplardan biri də ötən il “Qanun” nəşriyyatı tərəfindən həyata keçirilmişdir. Nəşriyyatın “Klassiklər” seriyasında Çingiz Aytmatovun “Gün var əsrə bərabər” romanı yazıcının özünün yazdığı Ön sözü ilə birlikdə çap olunmuşdur.

2016-ci il mart ayında Çingiz Aytmatovun daha bir yeni kitabı ölkəmizdə nəşr olunmuşdur. Akademik İsa Həbibbəylinin “İnsan mənəviyyatının böyük ədəbiyyatı” adlı Ön sözü, Mehman Həsənli tərəfindən rus dilindən dilimizə tərcümə olunan “Üz-üzə” povesti Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu tərəfindən nəşr edilmişdir. “Üz-üzə” povesti Çingiz Aytmatovun ən çox senzuraya məruz qalan əsərlərindən biridir. Ona görə də 1957-ci il nəşri zamanı əsər ciddi ideoloji redaktörər və eyni zamanda müəyyən ixtisarlarla nəşr olunmuşdur. 1990-cu ildə o, povestə yenidən qayıdaraq, həmin hissələri əsərə əlavə etmişdir. “Ədəbiyyat” qəzetində əsərin məhz həmin 1957-ci il variantı nəşr edilmişdir. Kitab halında nəşri zamanı 1990-ci ildəki təkmil variantı yazıcının özünün yazdığı Ön sözə birlikdə tərcümə olunaraq oxuculara çatdırılmışdır. Yazıçı əsərin ilkin variantında İsmayılin anası Beksaatin taleyiinə aydınlıq gətirmir, o sadəcə evdən baş götürüb gedir. İkinci nəşri za-

manı isə anasının ölümü və İsmayılin keçirdiyi sarsıntılar, onun dəfni zamanı yaşadığı həyəcanları böyük ustalıqla təsvir edərək əsəri dərinləşdirməyi bacarmışdır. Akademik İsa Həbibbəyli Ön sözdə nəşrlə bağlı yazar: “*Bu kitabla gənc tədqiqatçı Mehman Həsənli Çingiz Aytmatovun layiqli və zəhmətkeş tədqiqatçısı olduğu kimi, həm də böyük sənətkarı daha dərindən hiss edən tərcüməçilərindən biri olduğunu nəzərə çarpdırır. Mehman Həsənlinin simasında Çingiz Aytmatovdan bəhs edənlərin sırasında tədqiqatçılıqla tərcüməciliyi vəhdətdə ifadə edən fərqli və əhəmiyyətli bir yaradıcı baxış meydana çıxır. Bu, Mehman Həsənlinin yekun elmi qavrayışı ilə yanaşı, həm də özünəməxsus bədii düşüncəyə malik olduğunu göstərir*”<sup>1</sup>.

Çingiz Aytmatovun əsərlərinin 1961-ci ildə “Cəmilə” povestinin tərcüməsi ilə başlayan marafonu bu gün müstəqillik işığında ölkəmizdə daha uğurla davam etdirilməkdədir. Ölkə başçısı cənab İlham Əliyevin latin dilində kütləvi nəşrlərə bağlı müvafiq Sərəncamından sonra yazıcının əsərlərinin dəfələrlə ölkəmizdə nəşriyyatlar tərəfindən yazıcının əsərləri dəfələrlə nəşr edilməsi və geniş yayımı yazıçıya ölkəmizdə olan böyük marağın və tələbin göstəricisidir.

Çingiz Aytmatov nəsrində poeziya ruhu güclüdür. Roman və povestlərində tez-tez poeziyaya müraciəti də təsadüfi deyildir. Bütün bunlardan əlavə onun yazdığı azsaylı müstəqil şeir nümunələri də vardır. Mehman Həsənlinin tərcüməsində “Ulduz” jurnalında həmin şeirlər “Nəşr təfəkkürlü poeziya və ya Aytmatovun səslənilşəri”<sup>2</sup> adlı giriş yazısı ilə çap olunmuşdur.

<sup>1</sup> Isa Həbibbəyli. İnsan mənəviyyatının böyük ədəbiyyatı / Çingiz Aytmatov. Üz-üzə. Bakı: Elm və Təhsil, 2016, s.10-11

<sup>2</sup> Nəşr təfəkkürlü poeziya və ya Aytmatovun səslənilşəri. Ulduz, AYB Yayımları, 2020, 608(1), s. 38 – 41

Çingiz Aytmatovun sovet dövründə tərcümə olunmuş əsərləri son illərdə yenidən, latin qrafikası ilə ayrı-ayrı nəşriyyatlar tərəfindən çap olunmaqdadır. "Kitab Klubu" Çingiz Aytmatovun "Seçilmiş əsərləri", "Ana tarla", "Dəniz kənarıyla qaçan alabaş", "Ağ gəmi" povestləri, "Teaspress" nəşriyyatı tərəfindən "İlk müəllim", "Qırmızı yaxılıqlı qovağım mənim", "Köşək gözü" povestlərinin daxil olduğu kitabı bu baxımdan nümunə göstərmək olar.

Sovet dövründə Cəmil Əlibəyov, Qılman Musayev, İshaq İbrahimov, Xeyrulla Əliyev, Vilayət Rüstəmzadə tərəfindən başlanan yol müstəqillik dövründə Məti Osmanoglu, İbrahim İlyaslı, Nərgiz Cabbarlı, Mehman Həsənli tərəfindən davam etdirilmişdir. Müxtəlif zamanlarda dövri mətbuatda akademik İsa Həbibbəyli, böyük Azərbaycan yazıçısı Bəxtiyar Vahabzadə, Xalq yazçısı Anar, Xalq yazıçısı Elçin, akademik Nizami Cəfərov, Xalq şairi Sabir Rüstəmxanlı, Ramiz Əskər və digər görkəmli Azərbaycan ziyalıları Çingiz Aytmatovun əsərlərinin Azərbaycan dilinə tərcüməsi və ölkəmizdə nəşri ilə bağlı fikirlər söyləmiş, elmi məqalələr yazımışlar.

Bir fakt danılmazdır ki, "Böyük ədəbiyyat heykəli" (İsa Həbibbəyli) Çingiz Aytmatovun yaradıcılığı daşıdığı milli mahiyyəti ilə bütün türk xalqlarının, bəşəri məzmunu ilə, bütün dünyanın yaddaşında əbədi qalacaqdır. İnsanlıq var olub yaşadıqca, Çingiz Aytmatov tərcümə olunacaq və təkrar-təkrar nəşr ediləcəkdir.

### 3. ÇİNGİZ AYTMATOVUN ƏSƏRLƏRİ AZƏRBAYCAN SƏHNƏSİNĐƏ

Çingiz Aytmatovun çoxcəhətli yaradıcılığını bir neçə baxış bucağından təhlil etmək olar. Yaziçi onu düşündürən bəşəri qayğılarla bağlı resipyentlə müxtəlif formalarda temas qurmuşdur. Təbii ki, hər seydən önce o nasirdir və dünyada yazmış olduğu roman, povest və hekayələri ilə qəbul olunub sevilir. Bununla bərabər Çingiz Aytmatov resipyentləri ilə temasın digər növləri, teatr və kino vasitəsilə əlaqə vasitəsindən ən uğurlu istifadə edən yazıçılardan bıdır. Təsadüfi deyil ki, Çingiz Aytmatov Qırğız kinematoqrafiyasına 25 ildən artıq rəhbərlik etmiş, qırğız kinosunun qızıl fondunu təşkil edən əsərlər məhz həmin illərdə ekranə çıxmışdır. Eyni zamanda Çingiz Aytmatovun əsərlərindəki dramatizm onların səhnəyə qoyulmasını asanlaşdırın amildir. Yaziçinin iki dram əsəri vardır. Çingiz Aytmatovun hər iki dram əsəri müştərəkdir, dövrünün tanınmış fikir adamları, yaxın dostları ilə müzakirələrinin, diskussiyalarının bədii formatda təqdimatı səciyyəsi daşıyır. "Fujiyama" pyesi ni qazax şairi və müətəffekkiri Kaltay Məhəmmədcanovla, "Sokratı anma gecəsi" adlı ikipərdəli tarixi dramını isə qazax şairi, dostu Muxtar Şaxanovla birlikdə qələmə almışdır. Eyni zamanda yazıçının "Ağ gəmi" (ilk dəfə 1972-ci ildə Türkmenistanın Gənclik teatrında), "Üz-üzə" (1961-ci ildə Qırğızıstan Dövlət Akademik teatrında), "İlk müəllim", "Dəniz kənarıyla qaçan alabaş", "Cəmилə", "Əlvida Gülsarı", "Gün var əsrə bərabər", "Qiyamət", Erkən gələn durnalar", "Ana tarla" və digər nəşr əsərləri əsasında da keçmiş sovetlər birliyinə daxil olan ölkələrdə və dünyanın dörd bir yanında tamaşalar hazırlanmışdır. Təsadüfi deyil, 1988-ci ildə "Aytmatov və teatr" adlı festival keçirilmişdir.

Çingiz Aytmatovun yaradıcılığına Azərbaycanda böyük maraq olmuşdur. Bu maraq onun yaziçi kimi parlamağa başladığı XX əsrin 60-cı illərindən başlamış və bu gün də artmaqda davam edir.

Şərqdə dramaturgiyanın banisi Mirzə Fətəli Axundzadə hələ XIX əsrin ortalarında dramaturgiyanın və teatrın zərurətindən və təsir imkanlarından yazımişdır. Təbrizli dostu Mirzə Ağanın əsərlərini tənqid edərkən “Zinətül məcalis”, “Gülüstan” kimi didaktik əsərlərin vaxtinin ötdüyünü, müasir tərəqqi dövrünün tələblərinə cavab vermədiyini yazır: “Gülüstan” və “Zinətül məcalis” dövrü keçmişdir. *Bu gün bu cür əsərlər millətin işinə yaramır. Bu gün millət üçün faydalı və oxucuların zövqü üçün rəğbətli olan əsər – drama və romandır”<sup>1</sup>.*

Şahzadə Cəlaləddin Mirzəyə göndərdiyi məktubda yazar: “Bu cür əsərlərin əsas məqsədi əxlaqi yaxşılaşdırmaqdır. Avropanın mütəfəkkirləri və filosofları anlımışlar ki, insanların təbiətindən və tənəħindən eybləri və pis əməlləri ancaq məsxərə və istehza vasitəsilə rəhz etmək olar. Buna görə də onların istilahinca dram fənni adlanan bu cür əsərlər yazmağa başladılar və bundan sonra teatr adı ilə məclislər və cəmiyyətlər təsis etdilər....”

Çingiz Aytmatovun pyesləri Azərbaycan səhnələrində hələ sovet dövründən başlayaraq dəfələrlə nümayiş olunmuşdur. Tanınmış yaziçi Hidayət Orucov “Bütün zamanlardan irəlidə” məqaləsində yazar: “Azərbaycan tamaşaçısına Çingiz Aytmatovun əsərlərinin əsasında səhnəyə qoyulmuş pyeslər çoxdan məlumdur. Artıq 70-ci illərdə Akademik

Milli Dram Teatrının səhnəsində “Ana tarla”, “Əlvida, Günsarı” tamaşaları böyük uğurla səhnələşdirildi”<sup>1</sup>.

Yaziçinin “Ana tarla” povesti əsasında hazırlanmış eyniadlı pyesi Teymur Elçin tərəfindən dilimizə tərcümə olunmuş və 1966-ci ildə Akademik Dram Teatrının səhnəsində nümayiş olunmuşdur. “Ana tarla” pyesi Akademik Dram Teatrın səhnəsində bir neçə dəfə tamaşaşa qoyulmuşdu. Əməkdar incəsənət xadimi Hüseyn Sultanovun quruluş verdiyi tamaşa sovet dövründə Dram teatrın repertuarında önəməli yer tutmuş və uzun müddət nümayiş olunmuşdur. İki hissəli tamaşanın rəssami Habil Kazımov, bəstəkar Azərbaycan Cahangir Cahangirov olmuşdur. Tolqanay rolunda SSRİ xalq artisti Hökumə Qurbanova, Torpaq rolunda Məhluqə Sadıqova, Suvangül (cavan) Bürcəli Əsgərov, Suvangül (qoca) Məmmədrza Şeyxzamanov çıxış etmişlər.

Çingiz Aytmatovun ilk romanı – “Gün var əsrə bərabər” dünya nəşrində hadisə kimi qəbul olunmuşdur. Yaziçi əsərdə Stalin rejiminin törətdiyi qanlı hadisələri orijinal formada bədii müstəviyə gətirmiştir. Əsərin tamaşası nəşr olunduğundan bir il sonra – 1981-ci ildə V. Spesivtsevin quşluşunda Moskva Gənclər Teatrında nümayiş olunmuşdur. Daha sonra tamaşa SSRİ-nin ayrı-ayrı ölkələrində, o cümlədən Azərbaycanda səhnəyə qoyulmuşdur. Roman 1986-ci ildə H. Ərəblinski adına Sumqayıt Dövlət Musiqili Dram Teatrında Yusif Əkbərovun quruluşunda səhnələşdirilmişdir. Tamaşanın rəssami Fuad Qafarov, musiqi tərtibatçısı İsmayılov Dadaşov olmuşdur. Yedigey rolunda Valeh Kərimov, Ukubala rolunda Səmaya Sadıqova çıxış etmişlər.

Çingiz Aytmatovun 1977-ci ildə qazax şairi, yaxın dostu Kaltay Məhəmmədcanovla birlikdə qələmə aldığı “Fudziyama” pyesinin tamaşa taleyi daha uğurlu olmuşdur.

<sup>1</sup> Mirzə Fətəli Axundzadə. Mirzə Ağanın pyesləri haqqında kritika. Seçilmiş əsərləri. Üç cilddə, II cild. Bakı, “Şərqi-Qərb”, 2005, s.184

<sup>1</sup> Hidayət Orucov. Yaziçi və mütəfəkkir bütün zamanlardan irəlidə. “Ədəbiyyat qəzeti”, 20 oktyabr, 2018

İlk dəfə Moskvada G.Volçekin quruluşunda Sovremennik teatrında nümayiş olunan pyes, daha sonralar Yaponiya, Türkiyə, Bolqarıstan, Macarıstan, Hindistan və digər ölkələrdə tamaşaşa qoyuldu. 1975-ci ildə Vəsinqtonda “Arena stage”də nümayiş olunan pyes ABŞ-da müharibədən sonra nümayiş olunan ilk sovet pyesi olmuş və haqqında əllidən artıq tənqidçi məqalə yazılmışdır. Pyes Azərbaycanda da tamaşaşa qoyulmuşdur. Dram 1993-cü ildə Azər-Paşa Nemətov tərəfindən Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında səhnələşdirilmişdir.

Çingiz Aytmatov yaradıcılığının mögzi ictimai əhəmiyyəti, harada və necə olmağından asılı olmayıaraq, insanın yanında durmasındadır. Nəzəriyyələr, cərəyanlar əlbət ki, elm adamlarının yaratdığı nəsnələrdir, əsl ədəbiyyat isə hər zaman bunun üzərində durur. Çingiz Aytmatovun dramaturji fəaliyyəti ictimai məzmunun dərinliyi ilə seçilir, burada ədəbi növün imkanları da öz sözünü deyir. Dramatik növ resipyentlə birbaşa əlaqə üçün daha uğurlu platformdır və yazıçı bu növdə qələmə aldığı “Sokratı anma gecəsi” pyesində xalqı ilə qayğılarını ifadə edən Manas, Dədə Qorqud funksiyasını icra edir. İki pərdəli tarixi-müasir dramı Çingiz Aytmatov qazax şairi, dostu Muxtar Şaxanovla birlikdə qələmə almışdır. Pyes 2000-ci ildə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında xalq artisti Mərahim Fərzəlibeyovun quruluşu əsasında səhnələşdirilmişdir. Tamaşanın rəssamı Sahil Sahilov, bəstəkarı Polad Bülbüləoğlu olmuşdur. Rollarda Xalq artistləri Yaşar Nuri, Nurəddin Mehdiyanlı, Bəsti Cəfərova, Firəngiz Mütəllibova, Zənfira Nərimanova və əməkdar artist Ələsgər Məmmədoğlu çıxış etmişlər.

Çingiz Aytmatovun yaradıcılığında “Dəniz kənarıyla qaçan alabaş” povesti mühüm yer tutur. Əsərdə Orqan, Əmrayı, Milgün və Kiriskin timsalında yazıçı insan həyatı-

nın mənası və onun gələcəyi uğrunda mübarizəsini təsvir edir. Yaziçi bir ailənin timsalında model quraraq bəşəri ide-yaları diqqət mərkəzinə çekir. Dörd nəfərin mindiyi qayıq dənizə balıq ovuna çıxır. Povestdə Kirisk bir ailənin timsalında insan cəmiyyətinin, eyni zamanda onların müqəddəs saydıqları sənətlərin gələcəyini təmsil edir. Hər kəs ona uğurlu ov arzulayır. Bir-birinin ardınca öz həyatlarını qurban verərkən, Orqan, Əmrayı və Milgün yeniyetmə gəncin müstəqil bir fərd olaraq özünü cəmiyyətdə təsdiqini və bir nəslin gələcəyinin xilasını düşünürərlər. Arif Əmrəahoğlu yazar: “Ağ gəmi” insanların özlərinin sürətləndirdikləri qiymətin gəlişinin xəbərdarlığıdır, “Dəniz kənarıyla qaçan Alabaş” isə insanların öz iradələrindən asılı olmadan başlamaq ərəfəsindəki qiymətin qarşısını almalarının tətənəsidi”. Yaziçinin əsərdə əsl məqsədi dünyadan əbdəliyinə inam və hər bir insanın öz nəsinin yaşama arzusunu ifadə etməkdir. Bu baxımdan balıqçı nəslinin nümayəndələri Orqan, Milgün və Əmrayıın yeniyetmə Kiriskin həyatı uğrunda apardıqları mübarizə və özlərini fəda etmələri insanoğlunun ucalığıdır. Əsl insan çətin anlarda öz mənafeyini deyil, xalqın taleyini düşünərək gələcək üçün nə lazımdırsa etməlidir. Povest adət-ənənənin atadan oğula ötürməsinin və insanoğlunun dünəni, bu günü və gələcəyi uğrunda mübarizəsinin göstəricisidir. Povest əsasında keçmiş sovetlər birliyinin ayrı-ayrı respublikalarında tamaşalar hazırlanmışdır. Azərbaycanda povest əsasında müstəqillik illərində tamaşa hazırlanmışdır. Hüseyn Ərəblinski adına Sumqayıt Dövlət Musiqili Dram Teatrında 2004-cü ildə Çingiz Aytmatovun “Dəniz kənarı ilə qaçan Alabaş” əsəri əsasında “Ümid sahilii” tamaşası əməkdar artist Firudin Məhərrəmov tərəfindən səhnələşdirilmişdir. Tamaşanın quruluşçu rəssamı Mübariz Gəncəli, bəstəkarı Xədicə Zeynalova olmuşdur. Orqan baba rolunda xalq artisti Məzahir Süley-

manov, Krisik rolunda Ceyhun Məhərrəmov, Əmrəyin rolunda Rauf Ağakişiyev, Milgün rolunda Dağlar Rüstəmov, Şaman rolunda əməkdar artist Ulduzə Nəsirova, Ana rolunda İlahə Nəsirova çıxış etmişlər.

“Gün var əsrə bərabər” romanında Çingiz Aytmatov dövrün gerçekliyinə işıq salmaq üçün qırğız eposu “Manas”a müraciət edir, Manqurt anlayışını ilk dəfə olaraq bədii əsərə gətirir. Sovet imperiyasının gerçekliklərini, 30-cu illərin məlum qanlı olaylarının təsviri baxımından bundan gözəl model ola bilməzdi. Yaziçi xalqının tarixi təfəkküründən süzülüb gələn əfsanəni gününün qlobal hadisələrinin baş verdiyi zamanla paralelləşdirir, tarixlə bu gün arasında anaxronik bağ qurur. “Gün var əsrə bərabər” romanının əsasında hazırlanmış “Manqurt” tamaşası müstəqillik illərində ölkəmizin ayrı-ayrı teatrlarında, fərqli quruluşlarda dəfələrə nümayiş olunmuşdur. Dövlət Pantomima Teatrı “Manqurt” pyesini 2013-cü ildə səhnələşdirmiştir. Tamaşanın ideya müəllifi xalq artisti Bəxtiyar Xanızadə, rejissoru Ceyhun Dadaşov, rəssamı əməkdar artist Nargilə Qəribova, musiqi tərtibatçısı Ceyhun Dadaşov olmuşdur. Həmin ildə Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında “Manqurt” tamaşası səhnəyə qoyulmuşdur. Tofiq Seyidovun quruluş verdiyi tamaşanın bədii tərtibatçısı əməkdar rəssam Əbülfəz Axundov, musiqi yozumu verən Şəmsəddin Qasimov olmuşdur. “Manqurt” pyesi Lənkəran Dövlət Dram Teatrında da dəfələrlə nümayiş olunmuşdur. Müstəqillik illərində Dövlət Pantomima Teatrının repertuarında “Manqurt” pyesi özünəməxsus yer tutmuşdur. Tamaşanın quruluşçu rejissoru Ceyhun Dadaşov, rəssamı Sənubər Səmədova musiqi tərtibatçısı Elman Rəfiyev, plastik həll üzrə rejissoru, Xalq artisti Bəxtiyar Xanızadə olmuşdur.

Çingiz Aytmatov XX əsr türk dünyasının ən böyük şəxsiyyətlərindən biridir. Əmisi Rəsulbəy tərəfindən ona verilən Çingiz adı dönyanın böyük bir hissəsini fəth etmiş Çingiz xanla yaziçinin fəaliyyəti arasında bir əlaqə qurmaq mümkündür. Fateh Çingiz xanın qılıncla fəth etdiyi döyunu yazıçı Çingiz Aytmatov qələmi ilə fəth etmişdir. O, yazıçı olmaqla bərabər, onu düşündürən ideyaları, bəşəriyyətin gələcəyi ilə bağlı qayğıları, öz xalqının keçmişsi, bu günü və gələcəyi ilə bağlı narahatlıqlarını həm nəşr əsərləri ilə, həm də kino və teatr vasitəsilə çatdırmağa çalışmışdır. Çingiz Aytmatova Azərbaycanda hər zaman böyük maraq olmuş, onun əsərləri dilimizə tərcümə olunmuş, kinoları böyük maraqla izlənmiş, əsərləri əsasında tamaşalar hazırlanmışdır.

## XÜLASƏ

Çingiz Aytmatovun yaradıcılığını qədim tarixə və böyük ənənələrə sahib ümumtürk mədəniyyətinin həm forma, həm də məzmun baxımından müasir dünyaya ən mükəmməl şəkildə təqdimatı adlandırmaq olar. Çingiz Aytmatovun yaradıcılığı zəngin ortaq türk təfəkkürünün XX əsrədəki ən parlaq təzahürlərindən biridir. Yazıçının adı müasir dövrün böyük sənətkarlarının ön cərgəsində dayanır. Onun bədii irləsində insan və zaman problemi bütün dərinlikləri və reallıqları ilə yüksək səviyyədə təqdim edilmişdir. O, ədəbiyyatın ümumbaşəri missiyasını xalqının keçmişindən gələn enerji və istedadı sayəsində dərindən ifadə etməyi bacarmışdır. Bu baxımdan dünyanın nəhəng klassikləri ilə eyni cərgədə təmsil olunan Çingiz Aytmatovun yaradıcılığının tədqiqi hər zaman öz aktuallığını qoruyub saxlayır.

Çingiz Aytmatovun yaradıcılığının əsasında türk xalqlarının ortaq mirası sayılan mif yaradıcılığı və folklor dayanır. Uşaq ikən nənəsi ilə birgə gəzdiyi qırğız çölləri, atası və əmisinin və digər qohumlarının haqsız ölümüne səbəb olan repressiya, 13 yaşında qarşıladığı İkinci Dünya müharibəsinin gerçeklikləri, Baytarlıq texnikomunda və Kənd Təsərrüfatı İnstitutunda aldığı təhsil Çingiz Aytmatovun yaradıcılıq boyu müraciət etdiyi həyat həqiqətləridir. İstintad etdiyi gerçeklikləri Çingiz Aytmatov qeyri-adi istedadı sayəsində dünyaya təqdim etdi və bu nəşr dünya ədəbiyyatında yeni bir epoxanı təşkil edir. "Çingiz Aytmatov fenomeni və Azərbaycan" adlı monoqrafiyamızda qırğız ədəbiyyatının Çingiz Aytmatova qədərki inkişaf tarixinə qısa ekskurs edilmiş, yazıçının həyatı, hekayə, povest, romanları, eləcə də şeirləri və dram əsərləri tədqiqata cəlb edilmişdir. Eyni zamanda Çingiz Aytmatov və İsa Hüseynovun po-

vestləri əsasında Azərbaycan və qırğız ədəbiyyatında İkinci Dünya müharibəsinin inikası məsələləri, yazıçının "Gün var əsrə bərabər", "Çingiz xanın ağ buludu" əsərləri və Yusif Səmədoğlunun "Qətl günü" romanında repressiya mövzusu araşdırılmışdır. Çingiz Aytmatovun Azərbaycana səfərləri, ölkəmizin görkəmli ədibləri, elm və sənət adamları haqqında dedikləri, yazdıqları, eyni zamanda Azərbaycan aytmatovşunaslığının bu günə qədərki inkişaf tendensiyaları, yazıçının əsərlərinin dilimizə tərcümə məsələləri öyrənilmişdir.

Çingiz Aytmatov əsərləri ilə sovet imperiyasının ədəbiyyat üçün müəyyən etdiyi qəlibdən kənara çıxa bildi və bütün mənfi və müsbət xüsusiyyətləri ilə insanı təsvir etdi. Modernizmin başlıca prinsipini, yəni insanın irrasional varlıq olmasını onun qəhrəmanlarında görə bilirik.

Tədqiqat işində Çingiz Aytmatovun çap olunmuş bütün hekayələri araşdırmağa cəlb edilmişdir. Çingiz Aytmatovun "Qəzetçi Dzyuyo" hekayəsi ilə başlayan yaradıcılığı "Öldürmək, öldürməmək" hekayəsi ilə tamamlanır.

Çingiz Aytmatovun povestləri həm zaman, həm də ideyası baxımından onun çoxcəhətli yaradıcılığının əsasını təşkil edir. Bu tədqiqat işində yazıçının bütün povestlərinin ideya-üslub xüsusiyyətləri araşdırılmışdır. Müharibə və repressiya ilə bağlı yazdığı povestləri İsa Hüseynov, Yusif Səmədoğlunun əsərləri ilə tipoloji müqayisədə tədqiqatın ikinci bölməsində araşdırmağa cəlb edildiyindən birinci bölmədə həmin əsərlər haqqında ləkonik şəkildə bəhs edilmişdir.

XX əsrədə dünyada roman bumu yaşanmağa başladı. Roman bütün digər janrlardan istifadə edərək, onları öz içində əridərək aparıcı janra çevrildi. Ötən əsrin ədəbiyyatının roman palitrası olduqca zəngin və çoxcəhətlidir. Çingiz Aytmatov qələmə aldığı dörd romanı ilə bu zəngin palitra-

da öz yerini almağı, görünmeyi bacardı. 1980-ci ildə qələmə aldığı “Gün var əsrə bərabər” romanı dünyani yaxşı mənada silkələdi və mifdən gələn sujeti, manqurtlaşmanın yazılı ədəbiyyata getirmiş oldu. Yazarın ən alt qatında insandan başlayaraq, ən üst mərtəbədə qlobal miqyasda aparılan manqurtlaşmanın özündə ehtiva edən prosesləri təsvir etdi. Dünyada az yazarı tapıla bilər ki, təbiəti bu qədər dolğunluğu, ən əsası təbiət və cəmiyyətin taleyinin ortaqlığını bu qədər uğurlu təsvir etmiş olsun. Çingiz Aytmatov insan və təbiət fəlsəfi problemini ehtiva edən uğurlu yaradıcılıq nümunələri ərsəyə getirmişdir ki, bu nümunələr min illərlə yaşı olan dünya ədəbiyatında öz orijinallığı ilə seçilmiştir. Çingiz Aytmatovun əsərlərinin dünyanın dörd bir tərəfində tərcümə olunaraq sevilməsinin əsas səbəbi, yazarının bütün yaradıcılıq boyu insan mənəviyyatının ucalığı və məglubedilməzliyi, insan ruhunun qələbəsini özünəməxsus şəkildə uğurla təsvir etməsindədir.

Çingiz Aytmatovun nəşri şeir kimi oxunur, onun əsərlərində poeziya ruhu var. Yaradıcılığa şeirlə başlayan Çingiz Aytmatovun povest və romanlarında kifayət qədər poeziya nümunələri vardır. Bundan əlavə yazarının müxtəlif toplantınlarda səsləndirdiyi bir neçə dua xarakterli şeiri vardır. Monoqrafiyada ayrıca başlıq altında həmin poeziya nümunələri (tərəfimizdən toplanaraq tərcümə edilib) tədqiq edilmişdir.

Çingiz Aytmatov uzun müddət Qırğız Kinematoqrafiyasına başçılıq etmiş və həmin dövr Qırğız kinosunun qızıl dövrü kimi səciyyələndirilmişdir. Yazarının demək olar ki, əksər əsərləri səhnələşdirilmişdir. Bundan əlavə, Çingiz Aytmatovun Muxtar Şaxanov və Kaltay Məhəmmədcanova birlikdə yazdığı iki dram əsəri monoqrafiyada tədqiqata cəlb edilmişdir.

Dünya miqyasında ən çox oxunan yazıçılarından sayılan Çingiz Aytmatova Azərbaycanda da həmişə böyük məraq göstərilmişdir. Monoqrafiyanın ikinci bölməsində yazarının Azərbaycana olan münasibəti, Azərbaycan ədəbiyyatşunaslığında onun yaradıcılığının tədqiqi, repressiya və İkinci Dünya müharibəsi kimi tarixi gerçəkliliklərin Çingiz Aytmatov və Azərbaycan nəşrində inikası məsələləri araşdırılmaya cəlb olunmuşdur. Eyni zamanda, görkəmli yazarının əsərlərinin Azərbaycan dilinə tərcümə edilməsi məsələsinə də geniş yer ayrılmışdır.

Keçmiş SSRİ məkanında oxşar taleləri yaşamış digər xalqlar kimi, Azərbaycan və qırğız xalqları da ortaq ictimai-siyasi və mənəvi-mədəni prosesləri yaşamışlar. Eyni qədim köklərə malik olan bu xalqlar XX əsrin 30-cu illərinin qanlı repressiyalarından keçmiş, böyük məşəqqətlərlə üzləşmişlər. İkinci Dünya müharibəsi illərində ön cəbhədəki fiziki itkilərin arxa cəbhədə vurduğu mənəvi zərbələrlə, acliq, yoxsulluq və ən əsası vicdanı ilə sınığa çəkilən kənd və şəhərlər hər iki xalqın qarşılaşduğu həyat həqiqətləridir. Yazarının “Gün var əsrə bərabər” romanında başladığı və “Çingiz xanın ağ buludu” povestində davam etdiridi repressiya mövzusunu Azərbaycanın Xalq yazarısı Yusif Səmədoğlu ölkəmizin və xalqımızın reallıqlarına uyğun olaraq “Qətl günü” romanında əks etdirmişdir. Bu əsərlər arasında bir-birini təkrar etməyən maraqlı oxşar motivlər və talelər mövcuddur. Yaxud İkinci Dünya müharibəsi ilə bağlı povestlərində Çingiz Aytmatovla İsa Hüseynov arasında ortaq məqamlar vardır. Azərbaycan ədəbiyyatı da Çingiz Aytmatovun təsvir etdiyi dövrün hadisələrini və proseslərini bədii düşüncənin diqqətində saxlamış, ölkə gerçəklilikləri əsasında cəlbedici ədəbi əsərləri meydana qoymuşdur.

Monoqrafiyada repressiya gerçəklilikləri Çingiz Aytmatovun “Çingiz xanın ağ buludu” və Yusif Səmədoğlunun

“Qətl günü” romanları əsasında, İkinci Dünya müharibəsində arxa cəbhənin ağır sınaq qarşısındaki gerçəklilikləri isə ədibin və İsa Hüseynovun povestləri əsasında müqayisəli tədqiq edilmişdir. Çingiz Aytmatovun əsərlərinin Azərbaycan dilinə tərcüməsi və nəşri məsələləri sistemli şəkildə araşdırılmışdır, Azərbaycan ədəbiyyatşunaslığında Çingiz Aytmatov şəxsiyyəti və yaradıcılığına münasibət kompleks şəkildə öyrənilmiş, ilk dəfə olaraq Çingiz Aytmatovun Azərbaycan yazıçılarına ünvanlanmış çoxsaylı məktubları (onlardan bir çoxu arxivdən götürülüb) toplanılmış və təhlilə cəlb olunmuşdur.

Çingiz Aytmatovun əsərləri qədimdən gələn ümum-türk təfəkkürünün bədii inikası, sovet dövründə ortaq yaşadığımız taleyin əksi, dünyanın gələcəyi ilə bağlı bəşəri narahatlıqları ehtiva edən zəngin xəzinədir. Azərbaycan ədəbiyyatşunaslığında Çingiz Aytmatov fenomeninə münasibət sovet dövründə yaranmış, müstəqillik illərində daha da güclənmiş, Aytmatovşunaslıq dünyada olduğu kimi, Azərbaycanda da inkişaf etmişdir. Yaziçinin özünün vəfatından sonra onun zəngin bədii irsi, yaradıcılığındakı milli və bəşəri ideyalar hər zaman insanları düşündürür. İdeoloji düşüncələr, nəzəri ideyalar yenilənməkdə davam etsə də, Çingiz Aytmatovun yaradıcılığı hər zaman oxucu üçün öz aktuallığını və müasirliyini saxlayır.

## SUMMARY

Chinghiz Aitmatov's creativity can be called the exquisite presentation of all Turkic literature with its ancient history and great traditions, to the world in terms of both form and content. Chinghiz Aitmatov's creativity is the splendid manifestation of common prosperous Turkic thinking in the twentieth century. The author's name stands at the forefront of the greatest artists of the modern times. The problem of human and time was indicated with all its depths and realities at the highest level in his literary heritage. He was able to express thoroughly the universal mission of literature owing to his talent and energy coming from his nation's past. On that score, the study of the creativity of Chinghiz Aitmatov, who is represented in the same ranks with the world's great artists, always maintains its topicality.

Mythology and folklore which is considered common heritage of Turkic people stands on the basis of the creativity of Chinghiz Aitmatov. The Kyrgyz steppes where he walked around with his grandmother during his childhood, the repression led to unjust death of his father, uncle and other relatives, the veracity of the Second World War that he came across at the age of 13, Zootechnics, then education at the Institute of Agriculture – all of them are the realities of life that throughout his creative activities Chinghiz Aitmatov addressed to. Chinghiz Aitmatov masterfully presented to the world the truths he referred to, so this prose became a new epoch in the world literature. Our monograph “The phenomenon of Chingiz Aitmatov and Azerbaijan” gives a brief overview of the historical development of Kyrgyz Literature before Chingiz Aitmatov, the writer's life, his stories, narratives, novels, poems and plays were involved to the study. Simultaneously, the issues of

the Second World War reflection on the Azerbaijani and Kyrgyz literature based on the stories of Chinghiz Aitmatov and Isa Huseynov, the author's works "The Day Lasts More Than a Hundred Year", "The White Cloud of Genghis Khan" and the them of repression in Yusif Samadoglu's novel "Murder day" were also investigated. Chinghiz Aitmatov's visits to Azerbaijan, what he said and wrote about the prominent writers, scientists and artists of our country, at the same time, the current prosperous tendencies of Aitmatov studies in Azerbaijan, the translation issues of the writer's works were also studied in this monograph.

Chinghiz Aitmatov was able to go beyond the stereotypes set by the Soviet Empire for literature and described man with all his negative and positive features. We could see in his heroes the main principle of modernism – the irrational existence of a man.

All published stories of Chinghiz Aitmatov were involved into this research. Starting his creative activity with the story "Journalist Jujo", Chinghiz Aitmatov ended his career with "Kill, not to kill". The research investigates not only writer's works translated into our language, but also works published in Russian language in author's "Selected Works", even some works that are considered incomplete novels ("Bakhiana"). Chinghiz Aitmatov's stories stand at the heart of his multifaceted creativity in terms of both time and ideas. The ideological and stylistics features of the author's all stories were analysed in our study. The first section of the study deals with his stories about war and repression in a concise manner, as they were included into the second section in a typological comparison with the works of Isa Huseynov and Yusif Samadoglu.

In the twentieth century, the world began to experience the novel "boom". The novel became the

leading genre, using all other genres and melting their features down in itself. The novel palette of the last century's literature is very rich and diverse. Chinghiz Aitmatov managed to take his place in this rich palette with his four novels. His novel "The Day Lasts More Than a Hundred Years", written in 1980, shook the world in a good way, hence the subject aroused from religion and myth, the theme of mangling were brought to written literature. The author described the process of mangling on the top of the work in a global scale starting from the human theme at the bottom of the work. Few writer could be found to portray the nature in its full colors, most importantly, to describe so successfully the common destiny of nature and society. Chinghiz Aitmatov brought up to the literature such successful examples of literary works containing philosophical problem of human and nature that they are being distinguished by their originality in the world literature of thousand years. The major reason of Chinghiz Aitmatov's works being translated and loved all over the world is that the writer efficiently and peculiarly depicted the greatness and invincibility of the man's morality, the victory of human spirit throughout his creativity.

Chinghiz Aitmatov's prose is read like poem, as his works have a specific poetic essence. There are enough examples of poetry in Chinghiz Aitmatov's stories and novels, who started his creativity initially by writing poems (though those poems were not found). Additionally, there are several poems with prayer theme that the author recited during some gatherings. In this monograph, these poetic examples were studied in separate heading (collected and translated by our side).

Chinghiz Aitmatov led Kyrgyz cinematography for a long time, which period was considered as golden age in

Kyrgyz cinema. Almost all of the author's works had been staged. Furthermore, two plays written by Chinghiz Aitmatov together with Mukhtar Shakhanov and Kaltay Mahammadcanov were included to this research as well.

One of the most widely read writers in the world, Chinghiz Aitmatov has always been of great interest in Azerbaijan. The writer's attitude to Azerbaijan, the study of his creativity in Azerbaijan, the reflection of such historical realities as repression, the Second World War in Chinghiz Aitmatov and Azerbaijani prose were investigated in the second section of the monograph. At the same time, the issues of translating works of the author into Azerbaijani language were also widely explored.

Like other nations in the USSR who experienced the similar fates, the Azerbaijani and Kyrgyz nations encountered the common socio-political and spiritual-cultural processes. These nations having the same ancient roots went through the bloody repressions of the 30s of the XX century, had faced great difficulties. The life truths that the both nations had faced were those villages and towns which experimented moral traumas caused from physical loss in the front lines together with poverty, hunger and most importantly conscience. The theme of repression that started by the author in "The Day Lasts More Than a Hundred Years", continued in "The White Cloud of Ghenghis Khan" was also depicted by Yusif Samadogly in "Murder day" according to the realities of our country. Among these works, there exist interesting motifs and destinies that don't repeat each other. Moreover, there are similar and common points between the stories of Chinghiz Aitmatov and Isa Huseynov that indicate the Second World War themes. Azerbaijani literature always keeps attention to the processes and events described by Chinghiz

Aitmatov, thus new literary examples arouse based on the realities of the country.

In the monograph, the realities of repression is investigated based on Chinghiz Aitmatov's "White Cloud of Ghenghis Khan" and Yusif Samadoglu's "Murder Day", the faithfulness of the events in the face of hardships of rear during the Second World War is comparatively analysed based on Chinghiz Aitmatov's and Isa Huseynov's stories.

Translation and publication of Chinghiz Aitmatov's works are systematically examined, the identity of Chinghiz Aitmatov in the Azerbaijan literature is thoroughly studied, and for the first time, letters written by Chinghiz Aitmatov addressing to the Azerbaijani writers (many of them taken from the archives) were collected and investigated.

The works of Chingiz Aitmatov are the rich treasure which is considered as the contemplation of all Turkic thinking, expression of the common life in the soviet period containing of human concerns about the future of the world.

The approach towards the phenomenon of Chinghiz Aitmatov in Azerbaijan Literature dated back to the Soviet times, grew strongly during the independent years of our country and like in the world, it developed in Azerbaijan as well.

After the writer's death, his rich artistic heritage, national and humanistic ideas always make people think about future. Although there is always change in ideological and theoretical ideas, Chinghiz Aitmatov's creativity always keeps its relevance for its readers.

## РЕЗЮМЕ

Творчество Чингиза Айтматова можно назвать самым совершенным представлением современному миру общетюркской культуры, обладающей древней историей и великими традициями, как с точки зрения формы, так и содержания. Творчество Чингиза Айтматова является одним из самых ярких проявлений богатого общетюркского мышления XX века. Имя писателя находится на переднем плане среди великих мастеров современности. В его художественном наследии мастерики освещены проблемы человека и времени, со всей ее глубиной и реальностью. Писателю удалось выразить общечеловеческую миссию литературы благодаря энергии, исходящей из прошлого его народа и таланту. С этой точки зрения изучение творчества Чингиза Айтматова, находящегося в одном ряду с величайшими классиками мира, всегда сохраняет свою актуальность.

В основе творчества Чингиза Айтматова стоят мифотворчество и фольклор, являющиеся совместным наследием тюркских народов. Киргизские степи, где он путешествовал с бабушкой в детстве, репрессии, приведшие к несправедливой смерти его отца, дяди и других родственников, реалии Второй мировой войны, с которыми он столкнулся в 13 лет, образование зоотехника, а затем, учеба в Институте сельского хозяйства, были реалиями жизни, к которым Чингиз Айтматов обращался на протяжении всего своего творчества.

Они были воссозданы Чингизом Айтматовым в его произведениях благодаря его необычайному таланту, и эта проза открыла новую эпоху в мировой литературе. В нашей монографии «Феномен Чингиза Айтма-

това и Азербайджан» дается краткий обзор истории развития киргизской литературы до Чингиза Айтматова, исследуются жизнь писателя, его рассказы, повести, романы, а также стихи и драматические произведения. Вместе с этим, на основе повестей Чингиза Айтматова и Исы Гусейнова, рассматриваются проблемы отражения Второй мировой войны в азербайджанской и киргизской литературе, разбираются произведения автора «И дальше века длится день», «Белое облако Чингизхана», а также тема репрессий в романе Юсифа Садедоглу «День казни». Рассматриваются визиты Чингиза Айтматова в Азербайджан, его высказывания о выдающихся писателях, ученых и художниках нашей страны, а также исследуются тенденции развития азербайджанского айтматоведения до сегодняшнего дня, вопросы перевода произведений писателя на наш язык.

Чингиз Айтматов сумел выйти за рамки, отведенные Советской империей для литературы и описал человека со всеми его негативными и позитивными чертами. В его героях отражается главный принцип модернизма, когда человек изображается как иррациональное существо.

Все опубликованные рассказы Чингиза Айтматова были вовлечены в исследование. Чингиз Айтматов начал свое творчество с рассказа «Газетчик Дзюйо» и завершил его рассказом «Убить – не убить». К исследованию были привлечены не только произведения, переведенные на наш язык, но и произведения, опубликованные на русском языке в «Избранных произведениях». Повести Чингиза Айтматова лежат в основе его многогранного творчества, как с точки зрения времени, так и идей. В нашем исследовании были изучены идеино-стилистические особенности всех повестей писате-

ля. Его повести о войне и репрессиях были включены во второй раздел исследования в типологическом сравнении с работами Исы Гусейнова и Юсифа Самедоглу, поэтому в первом разделе речь об этих произведениях идет в сжатой форме.

В XX веке мир начал испытывать романский бум. Роман, используя все остальные жанры и вобрав их в себя, превратился в ведущий жанр. В литературе прошлого века палитра романа очень богата и многогранна. Чингизу Айтматову удалось занять свое место и проявить себя в этой богатой палитре с его четырьмя романами. Роман «И дольше века длится день», написанный им в 1980 году потряс мир, в хорошем смысле этого слова, он смог привнести в письменную литературу сюжет, который произошел от мифа. Писатель изобразил процессы, связанные с макроконтуризацией, начиная от человека в нижнем слое произведения, доведя повествование до высокой ступени в глобальном масштабе. Мало можно найти в мире писателей, которые так успешно описывали бы природу, а главное, общность судьбы природы и общества. Чингиз Айтматов сотворил такие успешные примеры творчества, охватывающие философские проблемы человека и природы, что эти примеры отличаются своей оригинальностью в мировой литературе, насчитывающей тысячи лет. Основная причина, почему произведения Чингиза Айтматова были переведены и стали любимы во всех частях света, состоит в том, что на протяжении всего творческого пути писатель успешно, в своеобразной форме изображал величие и непобедимость человеческой духовности, победу человеческого духа.

Проза Чингиза Айтматова читается как стихотворение, его произведения содержат поэтический дух.

Чингиз Айтматова начал свое творчество с поэзии, но в его рассказах и романах содержится множество поэтических примеров. Помимо этого, у него есть несколько стихов молитвенного характера, которые автор читал на различных собраниях.

В монографии рассмотрены эти поэтические примеры под отдельным заголовком.

Чингиз Айтматов долгое время руководил киргизским кинематографом, и этот период был охарактеризован как золотой век киргизского кино. Почти на все произведения писателя были осуществлены постановки. Кроме того, в монографии исследуются два драматических произведения Чингиза Айтматова, написанные вместе с Мухтаром Шахановым и Калтаем Мухамеджановым.

Интерес к Чингизу Айтматову, одному из самых читаемых писателей в мире, всегда был велик в Азербайджане. Во втором разделе монографии рассказывается об отношении писателя к Азербайджану, изучении его творчества в азербайджанском литературоведении, отражение исторических фактов, таких как угнетения, репрессии и Вторая мировая война в прозе Чингиза Айтматова и азербайджанской прозе. В то же время было уделено большое внимание вопросу перевода произведений выдающегося писателя на азербайджанский язык.

Как и другие народы на пространстве СССР, азербайджанский и киргизский народы имели схожие судьбы, пережили общие общественно-политические и духовно-культурные процессы. Эти народы, имеющие одинаковые древние корни, пережили кровавые репрессии 30-х годов XX века, столкнулись с большими трудностями. Во время Второй мировой войны деревни

и города, пострадавшие от физических потерь на линии фронта, моральных потрясений, голода, нищеты и, самое главное, проверенные совестью в тылу, стали правдой жизни, с которой столкнулись оба народа. Тема репрессии, начатая писателем в романе «И дольше века длится день» и продолженная в повести «Белое облако Чингизхана», была отражена народный писателем Азербайджана Юсифом Самедоглу в романе «День казни», в соответствии с реалиями нашей страны и нашего народа. В этих произведениях имеются интересные похожие мотивы и судьбы, которые не повторяют друг друга. В повестях о Второй мировой войне также есть общие точки соприкосновения между Чингизом Айтматовым и Исы Гусейновым. Азербайджанская литература держала в центре внимания художественной мысли события и процессы периода, описанного Чингизом Айтматовым, на основе реалий страны были созданы увлекательные художественные произведения.

В монографии факты репрессий раскрываются на основе романов «Белое облако Чингизхана» Чингиза Айтматова и «День казни» Юсифа Самедоглу, а тяжелая действительность испытаний в тылу во время Второй мировой войны исследуется в сравнительном анализе романов писателя и Исы Гусейнова. Произведен системный анализ проблем перевода произведений Чингиза Айтматова на азербайджанский язык и их публикации, осуществлено комплексное изучение личности и творчества Чингиза Айтматова в азербайджанском литературоведении, впервые собраны и проанализированы многочисленные письма, адресованные Чингизом Айтматовым азербайджанским писателям (многие из них были взяты из архива).

Произведения Чингиза Айтматова являются проявлением общетюркского мышления идущего из древности, а также отражением общей судьбы, прожитой нами в советское время, это богатый источник, объемлющий беспокойство за будущее мира. Отношение к феномену Чингиза Айтматова в азербайджанском литературоведении зародилось в советскую эпоху, еще более окрепло в годы независимости, так же как и во всем мире, в Азербайджане айтматоведение стало еще сильнее. И после смерти самого писателя его богатое художественное наследие, национальные и общечеловеческие идеи его творчества заставляют людей задуматься.

Несмотря на то, что идеологические помыслы и теоретические идеи продолжают обновляться, творчество Чингиза Айтматова всегда сохраняет свою актуальность для читателя.

## MÜƏLLİFİN ÇİNGİZ AYTMATOVLA BAĞLI NƏŞRLƏRİ

### **Monoqrafiyalar:**

- Çingiz Aytmatov və Azərbaycan ədəbiyyatı. Latviya, Lambert, 2018, 168 s.
- Çingiz Aytmatov fenomeni və Azərbaycan. Azərbaycan, "Elm və təhsil", 2020

### **Tərcümələr:**

- "Üz-üzə" povesti. Bakı, "Elm və təhsil", 2016, 118s.
- "Ağ yağış" hekayəsi. "Ədəbiyyat qəzeti", 10 oktyabr 2014-cü il
- "Kassandra damgası" romanından parça. "Ədəbiyyat qəzeti", "Ədəbiyyat" qəzeti, 2014, 21, 28 noyabr
- Əkinçinin nəğməsi, İssik gölə həsrət. Plyus bədii yaradıcılıq (II kitab), Bakı, "Elm və təhsil", 2018, s. 400-402
- Nəşr təfəkkürlü poeziya və ya Aytmatovun səslənişləri, Ulduz, AYB Yayınları, 2020, 608(1), s.38-41

### **Məqalələr:**

- Çingiz Aytmatovun "Qiyamət" romanında mifoloji inam və obrazların taleyi, "Ədəbiyyat məcmuəsi" jurnalı, 2014, № 25, s.333-340
- Çingiz Aytmatovun "Üz-üzə" povestində müharibə dövrü qırğız kəndinin reallıqlarının təsviri, AMEA-nın Xəberləri. Humanitar elmlər seriyası, 2015, № 1, s.168-172
- Cengiz Aytmatovun "Cengiz hana küsen bulut" romanında Sovyetlerin Türk'lere karşı yaptığı 1937-1938 katliamları, "Yüce erek" Türk dünyası araştırma dergisi, Ankara, 2015, № 49, s.66-71

- Çingiz Aytmatov və Yusif Səmədoğlu yaradıcılığında repressiya: reallıqdan bədii təxəyyülö, AMEA-nın Xəberləri. Humanitar elmlər seriyası, 2016, № 1, 127-133
- Azərbaycan ədibləri Çingiz Aytmatovun baxışında (Bəxtiyar Vahabzadə və Anar haqqında fikirləri), Ədəbi əlaqələr (AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu), 2016, № 10, s.220-225
- Qırğız və Azərbaycan nəşrində Xeyir və Şər motivi (Çingiz Aytmatovun "Çingiz xanın ağ buludu" və Yusif Səmədoğlunun "Qatl günü" əsərləri əsasında), AMEA-nın xəberləri. Humanitar elmlər seriyası, 2016, № 2, s.114-117
- Azərbaycan-Qırğızistan ədəbi əlaqələri, "Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı" kitabı, 2016, 2-ci cild, s.1064-1069
- Киргизское и Азербайджанское село в период второй мировой войны: от реальности к художественному вымыслу, Науковий вісник, 2016, № 22, s.66-68
- Çingiz Aytmatov: Tarixin dərsi və xalqın taleyi, "Ulduz" jurnalı, 2018, № 2(585), s.22-26
- "Gün var əsrə bərabər" romanında əslubi kontekst: Boranlıdan kosmosa qədər, "Müqayisəli Ədəbiyyatşünaslıq" jurnalı, Bakı, Elm və təhsil, 2018, № 1, s.199-212, Türkiyat Araşdırmları dergisi, 2018, 10, s.201-207
- Çingiz Aytmatovun "Çingiz xanın ağ buludu" əsərində repressiyanın bədii-estetik dərki, Filologiya və sənətşünaslıq, 2019, № 1, s.105-109
- Böyük ədəbiyyatın əbədi karvan yolunda: Cəlil Məmmədquluzadədən Çingiz Aytmatovadək, Cəlil

- Məmmədquluzadə 150 il: məqalələr, esselər, müsahibələr və şeirlər, Bakı, "Ecoprint", 2019, s.368-371
- Nəşr təfəkkürlü poeziya və ya Aytmatovun səslənişləri, Ulduz, AYB Yayınları, 2020, 608(1), s.38-41
  - Çingiz Aytmatovun duası. Kaspi qəzeti-2017, 23-25 sentyabr
  - İnsan, dəniz və tale. Ədəbiyyat qəzeti-2017, 4 mart
  - Çingiz Aytmatov akademik İsa Həbibbəylinin tədqiqatlarında. Kaspi qəzeti-2019, 5-7 oktyabr
  - Çingiz Aytmatov taleyində "Qrinviç" – Boranlı. Kaspi qəzeti-2018, 25 iyun
  - Nağıldan gerçəyə: "Ağ gəmi" və ya əbədiyyaşar Aytmatov. 525-ci qəzet-2018, 13 oktyabr
  - XX қылымdagы коогаландарга karşı Ch. Aytmatov duiyno кеменгерлерин чогулткан. Kyrgyz Tyuacy-2018, 9 oktyabr
  - İsa Habibbeyli'nin araştırmalarında Cengiz Aytmatov, "Türk edəbiyatı" dergisi, 2020, sayı 556, s.55-59
  - Cengiz Hana Küsen Bulut Hikayesinde Repressiya yansımıası, Bozkırın uyanişi Cengiz Aytmatov (II kitab), KAF Yapım-Yayın: 2, 2019, s.102-109
  - "Kassandra damgası": Çingiz Aytmatovun ritorik suallar romanı. "Dünya ədəbiyyatı" jurnalı, 2020, №1, s.158-162

#### Konfranslar:

- Qırğız və Azərbaycan ədəbiyyatında qızıl alma motivi, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr olunmuş Gənc Tədqiqatçıların II Beynəlxalq Elmi Konfransı, Bakı Mühəndislik Universiteti, Azərbaycan, 18-19 aprel 2014-cü il

- Çingiz Aytmatovun "Qiyamət" romanında mifologizm, Gənc Türkoloqların VI Beynəlxalq Simpoziumu, Qırğızistan, Manas Universiteti, 24-26 aprel 2014-cü il
- Görkəmlı dövlət xadimi Heydər Əliyev və böyük yazıçı Çingiz Aytmatov, Türk xalqlarının ədəbiyyat və musiqi sənətlərinin kökü və inkişafı Beynəlxalq elmi konfransı, Kazan Dövlət Universiteti, Rusiya, 23-24 sentyabr 2014-cü il
- Cengiz Aytmatovun "Cengiz hana küsen bulut" eserinde tarix ve çağdaşlıq, Türk Filologiyası: Müasir Yanaşmalar və Gənc Tədqiqatçıların elmi tədqiqatları, Başqırd Dövlət Universiteti, Rusiya, 24-25 oktyabr 2014-cü il
- Literackie Ujecie Tematu "Mankurtyzacji" w powiesci Czingiza Ajmatowa "Dzien dluzszy niz stulecie, III Konferencji Naukowej, poswieconej 540-leciu odnowienia stosunkow dyplomatycznych miedzy Azerbejdzanem a Polska, Varşava Universiteti, Polşa, 12 dekabr 2014-cü il
- Repressiya bədii ədəbiyyatda (Çingiz Aytmatovun "Çingiz xanın ağ buludu" əsəri əsasında), "Səyqırımlar xalq yaddaşında" mövzusunda Beynəlxalq Elmi Konfransı, AMEA Folklor İnstitutu, Azərbaycan, 2 mart 2015-ci il
- İlkinci Dünya Müharibəsi bədii ədəbiyyatda (Ç.Aytmatovun "Üz-üzə", M.Süleymanlıının "Şanapipik" povestləri əsasında), Gənc Tədqiqatçıların III Beynəlxalq Elmi Konfransı, Bakı Mühəndislik Universiteti, Azərbaycan, 17-18 aprel 2015-ci il
- Böyük ədəbiyyatın əbədi karvan yolunda: Cəlil Məmmədquluzadədən Çingiz Aytmatovadək, Bey-

- nəlxalq İpək yolu Konfransı, Naxçıvan Universiteti, Azərbaycan, 16-17 oktyabr 2015-ci il
- Çingiz Aytmatovun "Dağlar çökəndə" romanında obrazlararası münasibətlərin əksi , Beynəlxalq Türk Dünyası İctimai Elmlər Konfransı, Bakı, 28-30 oktyabr 2015-ci il
  - Çingiz Aytmatovun "Əbədi gəlin" romanında təbiət və cəmiyyətin vəhdəti, "Akademik Elm Həftəliyi-2015" Beynəlxalq Multidissiplinar Forum, 2-4 noyabr 2015-ci il
  - Çingiz Aytmatovun əsərlərinin Azərbaycan dilinə tərcüməsi və nəşri problemləri , "Türk xalqları ədəbiyyatı: mənşəyi, inkişaf mərhələləri və problemləri: Beynəlxalq elmi konfrans, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu, 1-2 dekabr 2015-ci il
  - Киргизское и Азербайджанское село в период второй мировой войны: от реальности к художественному вымыслу, Айтматовские чтения - 2015, Qırğızıstan EA Çingiz Aytmatov adına Dil və Ədəbiyyat İnstitutu, Qırğızıstan, 11 dekabr 2015-ci il
  - İlkinci dünya müharibəsinin bədii ədəbiyyatda əksi (Çingiz Aytmatovun "Üz-üzə" və İsa Hüseynovun "Tütək səsi" əsərləri əsasında), VII Beynəlxalq Gənc Türkoloqlar Simpoziumu, Qırğızıstan Manas Universiteti, 21-23 aprel 2016-ci il
  - Heydər Əliyev fenomeni Çingiz Aytmatov baxışında, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 93 illiyinə həsr olunmuş Gənc Tədqiqatçıların IV Beynəlxalq Elmi Konfransı, Bakı Mühəndislik Universiteti, 29-30 aprel 2016-ci il
  - Azərbaycan ali məktəb dərsliklərində Çingiz Aytmatov yaradıcılığının tədqiqi, XXI əsr dünya elmində integrasiya prosesləri beynəlxalq gənclər forumu, AMEA, 10-14 noyabr 2016-ci il
  - Səməd Vurğun və qırğız ədəbiyyatı, "Səməd Vurğun və türk dünyası" adlı elmi-praktiki konfransı, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu, 27 aprel 2017-ci il
  - Cengiz Aytmatovun eserlerinin Azərbaycan tiyatrosunda gösterisi üzerine, Türkologiya müasir dünyada Beynəlxalq elmi konfransı, Qazaxistan 16-17 dekabr 2017-ci il
  - Cengiz Aytmatov'un "Deniz kiyisinda koşan ala köpek" ve Ernest Hemingway'in "İhtiyar ve deniz" eserlerinde insan, deniz ve kader: imge ve modellemesi, Çingiz Aytmatovun həyat və yaradıcılığına həsr olunmuş Beynəlxalq elmi konfrans,Türkiyə Uludağ Universiteti, 26-28 noyabr 2017-ci il
  - Концепция предупреждения хаоса и призыва человечества к миру в прозе Чингиза Айтматова 1970-х годов , III Международный Иссык-Кульский Форум, Министерство культуры Кыргызстана, 2-7 oktyabr 2018-ci il
  - Реальности войны в повестях Ч. Айтматова «Материнское поле» и Исы Гусейнова «Саз» , «Вторые Айтматовские чтения», Özbəkistan, 12 dekabr 2018-ci il
  - Çingiz Aytmatovun əsərlərində uşaq obrazları, VI Beynəlxalq Uşaq və Gənclər Ədəbiyyatı Simpoziumu, Bakı, 18-19 noyabr 2019-cu il
  - Чингиз Айтматов и Азербайджанская литература, Форум писателей и интеллектуалов «Айтма-

товские чтения за диалог культур, Kazan, 25 oktyabr 2019-cu il

- İkinci dünya müharibəsi reallıqdan bədii təxəyyüle (Çingiz Aytmatovun “Ana tarla”, İsa Hüseynovun “Saz” povestləri əsasında), Elm və təhsilin aktual problemləri I Beynəlxalq elmi konfransı, ELGER, Türkiyə.
- "Qiyamət" romanında dünyanın sonu və xilas konsepsiyası, Second International Scientific Conference of Young Scientists and Specialists, AMEA Gənc Alim və Mütəxəssislər Şurası, Azərbaycan, 2 mart 2020-ci il

#### *Müsahibələr:*

- “İnsan tam mənasıyla dərkolunmazdır” “Sevdiyim əsər” layihəsində “Əbədi gəlin” romanı haqqında müsahibə. Kaspi -2019.- 20 iyul.- S.18-19, Fərid Hüseyn. Sevdiyim əsər: 101 ədəbi söhbət. Bakı, “Kaspi” nəşrləri, 2019, s.692-696

## QAYNAQLAR

### *Azərbaycan dilində*

1. Adilxan Bayramov. Vurğun ocağı. Bakı: AAMM, 1997, 74 s.
2. Akif Hüseynov. Nəsr və zaman. Bakı: “Yazıcı”. 1980, 186s.
3. Anar. Əlvida, Çingiz ağa. “Ədəbiyyat” qəzeti, 2008, 20 iyun
4. Anar. Nəsrin Fəzəsi. “Azərbaycan” jurnalı, 1984, № 7, s.164-181; № 8, s.146-162
5. Anar. Yaziçinin ilk romanı. “Ədəbiyyat və incəsənət” qəzeti. 1984, 27 iyul
6. Arif Əmrəhoğlu. Türk xalqları ədəbiyyatı (məqalələr, rəsənziyalar). Bakı, “Elm və Təhsil”, 2009, 148 s.
7. Arif Məmmədov. Türk mifologiyası və türk xalqları ədəbiyyatı (metodik vəsait). Bakı, “Nurlan”, 2011, 38 s.
8. Aydin Əbilov. Çingiz Aytmatovun povestləri Azərbaycan dilində. “Bakı” qəzeti, 1965, 16 avqust
9. Aydin Məmmədov. İki saat Çingiz Aytmatovla üz-üzə. “Ədəbiyyat və İncəsənət” qəzeti, 1988, 20 may
10. Aydin Məmmədov. Söztümüz eşidilənədək. Bakı, “Yazıcı”, 1988, 246 s.
11. Aygün Bağırlı. Ağrılı həqiqətlər romanı. “Azərbaycan” jurnalı, 2014, №3, s. 180-185
12. Bakıda dünya şöhrətli qırğız yazıçısı Çingiz Aytmatovun 85 illiyinə həsr olunmuş yubiley tədbiri keçirilmişdir. “Azərbaycan” qəzeti. 2013, 19 dekabr
13. Bədirxan Əhmədov. Ömrümün nə yazıq günləri vardi. “Ədəbiyyat” qəzeti, 1991, 5 aprel
14. Bəxtiyar Vahabzadə. Çingiz Aytmatova məktub. “Ədəbiyyat” qəzeti, 1999, 10 sentyabr
15. Bəxtiyar Vahabzadə. Seçilmiş əsərləri. On iki cilddə, X cild. Bakı, “Elm”, 2009, 831 s.

16. Bəxtiyar Vahabzadə. Seçilmiş əsərləri. On iki cilddə, XI cild. Bakı, "Elm", 2009, 826 s.
17. Bəxtiyar Vahabzadə. Seçilmiş əsərləri. On iki cilddə, XII cild. Bakı, "Elm", 2009, 838 s.
18. Bəsti Əlibəyli. Su daşı. "Azərbaycan" jurnalı, 2003, № 10, s. 90-93
19. Ceyhun Hacıbəyli. Azərbaycan mühacirət ədəbiyyatı kitabxanası (kitablar seriyası). Bakı, "Elm", 2017, 368 s.
20. Çingiz Aytmatov – ulu türk sözünün zirvəsi: Çingiz Aytmatovun 90 illik yubileyi münasibətilə mərkəzi kitabxanaların uşaq şöbələri, MKS-nin şəhər, qəsəbə, kənd kitabxana filialları üçün hazırlanmış metodik vəsait. Bakı, F. Köçərli ad.Respublika Uşaq Kitabxanası, 2018, 53 s.
21. Çingiz Aytmatov Bəxtiyar Vahabzadə haqqında. "Azərbaycan gəncləri" qəzeti. 1983, 20 avqust
22. Çingiz Aytmatov Bəxtiyar Vahabzadə haqqında. "Komunist" qəzeti. 1984, 7 noyabr
23. Çingiz Aytmatov. Ağ gəmi. Povestlər. Bakı, "Yazıcı", 1980, 228 s.
24. Çingiz Aytmatov. Ana tarla. Bakı, Azərbaycan Dövlət Nəşriyyatı, 1966, 100 s.
25. Çingiz Aytmatov. Anar haqqında. "Литературная газета", 2008, 19 mart
26. Çingiz Aytmatov. Baydamtal çayında.Türk xalqları ədəbiyyatı antologiyası: 3 cilddə, II cild. Bakı, "Şərq-Qərb", 2013, s.148-160
27. Çingiz Aytmatov. Bəxtiyar Vahabzadə haqqında. "Литературная газета", 1983, 19 oktyabr
28. Çingiz Aytmatov. Bikov V., Frayermen R., Aleksin A. Seçilmiş əsərlər. Bakı, "Gənclik", 1990, 504 s.
29. Çingiz Aytmatov. Cəmilə. Bakı, "Altun kitab", 2018
30. Çingiz Aytmatov. Cəmilə. Bakı, Azərbaycan Uşaq və Gənclər Ədəbiyyatı Nəşriyyatı, 1961, 55 s.
31. Çingiz Aytmatov. Çingiz xanın ağ buludu. Bakı, "Kitab klubu", 2017, 155 s.
32. Çingiz Aytmatov. Çingiz xanın ağ buludu. Bakı, Azərbaycan Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzi, 1992, 118 s.
33. Çingiz Aytmatov. Çingiz xanın ağ buludu. Bakı, Kitab klubu, 2017, 155 s.
34. Çingiz Aytmatov. Dəniz kənarıyla qaçan Alabaş, Bakı, Altun Kitab, 2013, 128 s.
35. Çingiz Aytmatov. Erkən gələn durnalar, Ana tarla. Bakı, Kitab klubu, 2016, 252 s.
36. Çingiz Aytmatov. Əlvida, Gülsarı, Bakı, "Gənclik", 1969,. 262 s.
37. Çingiz Aytmatov. Gün var əsrə bərabər. Bakı, "Qanun", 2015, 400 s.
38. Çingiz Aytmatov. Gün var əsrə bərabər. Bakı, "Yazıcı", 1987, 447 s.
39. Çingiz Aytmatov. Heydər Əliyev haqqında. "Ədəbiyyat" qəzeti, 2011, 6 may
40. Çingiz Aytmatov. Kassandra damgası (Rahib Filofeyin Roma Papasına məktubu). "Ədəbiyyat" qəzeti, 2014, 21, 28 noyabr
41. Çingiz Aytmatov. Kassandra damgası, Bakı, "Elm və Təhsil", 2018
42. Çingiz Aytmatov. Kassandra damgası. "Ədəbiyyat" qəzeti, 2016, 30 yanvar, 13, 20 fevral, 5 mart, 16 aprel
43. Çingiz Aytmatov. Kassandra damgası. Bakı, "Elm və təhsil2, 2018, 276 s.
44. Çingiz Aytmatov. Köşək gözü. Povestlər. Bakı, Azərbaycan Dövlət Nəşriyyatı, 1965, 252 s.
45. Çingiz Aytmatov. Qırmızı yaylıqli qovağım mənim (povestlər). Bakı, "TEASS-Press" nəşriyyatı, 2019, 204 s.
46. Çingiz Aytmatov. Qiyamət: Roman və povest. Bakı, "Yazıcı", 1991, 360 s.
47. Çingiz Aytmatov. Qızıl alma. XX əsr dünya ədəbiyyatı antologiyası. 3 cilddə, IIIcild. Bakı, "Şərq-Qərb", 2011, s.51-68

48. Çingiz Aytmatov. Mən Manas oğluyam(Məqalələr və xatirələr toplusu). Bakı, "Nurlan", 2009, 280 s.
49. Çingiz Aytmatov. Müdrik söz ustası. "Ədəbiyyat və İncəsənət" qəzeti, 1967, 4 iyun
50. Çingiz Aytmatov. Oğulla görüş. Türk xalqları ədəbiyyatı antologiyası. 3 cilddə, II cild. Bakı, "Şərq-Qərb", 2013, s.181-196
51. Çingiz Aytmatov. Seçilmiş əsərləri. Bakı, "Çaşioğlu", 2004, 448 s.
52. Çingiz Aytmatov. Seçilmiş əsərləri. Bakı, "Şərq-Qərb", 2009, 760 s.
53. Çingiz Aytmatov. Seçilmiş əsərləri. Bakı, Kitab klubu, 2014, 532 s.
54. Çingiz Aytmatov. Seçilmiş əsərləri. İki ciddə, I cild. Bakı, "Öndər" nəşriyyatı, 2004, 504 s.
55. Çingiz Aytmatov. Seçilmiş əsərləri. İki ciddə, II cild. Bakı, "Öndər" nəşriyyatı, 2004, 384 s.
56. Çingiz Aytmatov. Seçmə hekayələr. Bakı, Altun kitab, 2014, 208 s.
57. Çingiz Aytmatov. Şərqiñ Böyük sənətkarı. "Ədəbiyyat və İncəsənət" qəzeti, 1967, 31 iyun
58. Çingiz Aytmatov. Tale müasirim. "525-ci qəzet", 2005, 9 sentyabr
59. Çingiz Aytmatov. Türk ruhunun qələbəsi (Məqalələr və xatirələr toplusu). Bakı, "Nağıl evi", 2013, 284 s.
60. Çingiz Aytmatov. Üz-üzə. Bakı, "Elm və təhsil", 2016, 120 s.
61. Çingiz Aytmatov. Yazarlarının Roma görüşləri. Bakı, "Səs" qəzeti, 1991, 18 yanvar
62. Çingiz Aytmatov: Mən Manas oğluyam kitabının təqdimatı. "Ədəbiyyat" qəzeti, 2009, 26 iyun
63. Çingiz Aytmatov-90. "Müqayiseli ədəbiyyatşünaslıq" jurnalının Xüsusi buraxılışı. Bakı, "Elm və Təhsil", 2018, 243 s.
64. Çingiz Aytmatovla təmiz söhbət (Mirşahin Ağayevlə müsahibə). Çingiz Aytmatov: Mən Manas oğluyam. Bakı, "Nurlan", 2009, s. 43-61
65. Dayaq nöqtəsi. V.Levçenko ilə Çingiz Aytmatovla yazıçının 50 illik yubileyi münasibətilə müsahibəsi. "Вопросы литературы", 1976, № 8, "Azərbaycan" jurnalı, 1978, №12
66. Elman Quliyev. Türk xalqları ədəbiyyatı. Bakı, "Qismət", 2009, 399 s.
67. Ernest Miller Hemenquey. Qoca və dəniz. Bakı, "Qanun" nəşriyyatı, 2013, 96 s.
68. Əhəd Bağırzadə. Azərbaycan ziyahları Böyük Vətən müharibəsi illərində. Bakı, Azərnəşr, 1970, 441 s.
69. Əhməd Qəşəmoğlu. "Çingiz Aytmatov" zirvəsinin etəklərində. Bakı, "Ulduz" jurnalı, 1988, dekabr
70. Güllü Yoloğlu. Çingiz Aytmatovun yaradıcılığında şamanizm. Anadan olmasının 70 illiyinə həsr olunmuş Beynəlxalq konfransın materialları. Ankara, Atatürk Kültür Mərkəzi yayınları, 1999, s. 227-232
71. Heydər Əliyev. Cəlil Məmmədquluzadə Azərbaycan xalqının milli dirçəlişində əvəzsiz rol oynamışdır (Mirzə Cəlilin 125 illik yubileyində nitq). Heydər Əliyev. Ədəbiyyatın yüksək borcu və amalı. Bakı, Ozan, 1999, s. 240-258
72. Hidayət Orucov. Yazıçı və mütəfəkkir bütün zamanlardan irəlidə. "Ədəbiyyat qəzeti", 20 oktyabr, 2018
73. Hüseyin Cavid. Seçilmiş əsərləri. Beş ciddə, III cild. Bakı, "Lider", 2005, 345 s.
74. Xalidə Ədib Adıvar. Atəşdən köynək. Sakarya ordusuna. Bakı, "Elm və təhsil", 2012, 208 s.
75. Xavər Vəkilova. Olmayan xəyanət. "El günü" jurnalı, 2003, dekabr, s.10-14
76. Xəcalətli günümüzün dərdlərini Çingiz Aytmatov da yaşıdı. "Xalq" qəzeti. 2008, 28 fevral
77. İmran Qasımov. Ölkələr və insanlar. Bakı, Azərnəşr, 2009, 240 s.
78. İradə Məmmədova. Çingiz Aytmatov Azərbaycanda. "Ədəbiyyat və İncəsənət" qəzeti, 1989, 15 sentyabr

79. İsa Həbibbəyli, Soltan Əliyev, Bilal Həsənov, Aynur Mustafayeva. Çingiz Aytmatovun həyatı, yaradıcılıq yolu, "Gün var əsrə bərabər" romanı. Ümumtəhsil məktəblərinin 11-ci sinfi üçün Ədəbiyyat fənni üzrə dərslik. Bakı, "Təhsil", 2018, s.183-196
80. İsa Həbibbəyli. Böyük ədəbiyyat heykəli. "Azərbaycan" qəzeti, 2013, 11 dekabr, № 273
81. İsa Həbibbəyli. Cəlil Məmmədquluzadə: mühiti və müasirləri. Naxçıvan, "Əcəmi", 2009, 424 s.
82. İsa Həbibbəyli. Çingiz Aytmatov haqqında söz. Bakı, "Elm və təhsil", 2018, 232 s.
83. İsa Həbibbəyli. Çingiz Aytmatov: Dünya ədəbiyyatının əbədiyyaşar fenomeni. "Müqayiseli ədəbiyyatşünaslıq" jurnalı. Xüsusi buraxılış. Bakı, "Elm və təhsil", 2018, s.5-27
84. İsa Həbibbəyli. Ədəbi-tarixi yaddaş və müasirlik. Bakı, "Nurlan", 2007, 696 s.
85. İsa Həbibbəyli. XX əsr Azərbaycan yazıçıları. Bakı, "Nurlan", 2004, 168 s.
86. İsa Həbibbəyli. İnsan mənəviyyatının böyük ədəbiyyatı. Çingiz Aytmatovun "Üz-üza" povestinə Ön söz. Bakı, "Elm və təhsil", 2016, səh. 3-11
87. İsa Həbibbəyli. Qırğız ruhunun ədəbiyyat heykəli. Türk ruhunun qələbəsi. Məqalələr və xatirələr toplusu. Bakı, "Nağıl evi", 2013, s.35-42
88. İsa Həbibbəyli. Türk dünyasının büyük oğlu Çingiz Aytmatov və Azərbaycan. Türkiyə, Anadolu Üniversitesi "Sosyal Bilimler" Dergisi. 2013, Cilt 13, Sayı: 4, s.195-198
89. İsa Hüseynov. Ömründə izlər. Bakı: "Gənclik", 1971, 71s.
90. İsa Hüseynov. Povestlər. Bakı, "Gənclik", 1967, 398 s.
91. Karen Armstrong. Mifin qısa tarixi. Bakı, "TEASS-Press", 2017, 116 s.
92. Qırğız atalar sözü və məsəlləri (orijinaldan çevirən: Adil Cəmil). Bakı, "Elm və təhsil", 2017, 80 s.
93. Qorxmaz Quliyev. Xaosmos ədəbiyyatda. Bakı, "Azərbaycan" jurnalı, 2019, № 6
94. Qorxmaz Quliyev. Yanıram, a dağlar. "Azərbaycan" jurnalı, 2010, № 12, s. 9-12
95. Manas dastanı (tərcümə edən: Adil Cəmil). Bakı, "Nurlan", 2009, 290 s.
96. Maral Poladova. "Çingiz Aytmatov haqqında söz". Bakı, "525-ci qəzet", 5 oktyabr, 2018
97. Marsel Prust. Romançının gücü. "Ədəbiyyatsız dünya" dünya yazarlarının esseləri, "Alatoran" yayınları, 2017
98. Mehdiyan Vəkilov. Ömür dedikləri bir karvan yolu. Bakı, "Yazıcı", 1986, 190 s.
99. Məhəmməd Əmin Rəsulzadə. Bir türk milliyyətçisinin Stalinlə ixtilal xatirələri. Bakı, "Elm və təhsil", 2011, 103s.
100. Məşhur qırğız yazıçısı Çingiz Aytmatov Azərbaycanda səfərdədir. "Azərbaycan" qəzeti, 2008, 26 fevral
101. Mirzə Fətəli Axundzadə. Mirzə Ağanın pyesləri haqqında kritika. Seçilmiş əsərləri üç cilddə, ikinci cild. Bakı, "Şərq-Qərb", 2005
102. Mövlud Süleymanlı. Seçilmiş əsərləri. Bakı, "Şərq-Qərb", 2006, 480 s.
103. Muxtar İmanov. Qətl günləri, ölümlər və dirilər. "Azərbaycan" jurnalı, 1987, № 9, s. 187-189
104. Nizami Cəfərov. Seçilmiş əsərləri. Beş cilddə, III cild. Bakı, "Elm", 2007, 324 s.
105. Peter Rudyakov. Arzular, ağrılar romanı. "Ulduz" jurnalı, 1987, № 11, səh. 23-25
106. Pənah Xəlilov. SSRİ Xalqları ədəbiyyatı. Bakı, "Maarif", 1975, 416 s.
107. Pənah Xəlilov. Türk xalqlarının və şərqi slavyanların ədəbiyyatı. Bakı, "Maarif", 1994, 432 s.
108. Rüstəm Kamal. Yalqız atının türküsü. "Ədəbiyyat" qəzeti. 2016, 13 avqust

109. Salman Mümtaz adına Azərbaycan Dövlət Ədəbiyyat və İncəsənət Arxiv: F. 700, s.1, iş 25, v.1-3 (V.Rüstəmzadəyə Aytmatovdan gələn məktub)
110. Salman Mümtaz adına Azərbaycan Dövlət Ədəbiyyat və İncəsənət Arxiv: F. 66, s.10, iş 47, v. 5,12 (M.Hüseyn, Çingiz Aytmatov, M.ibrahimov və başqalarının B.Vahabzadə haqqında mətbuatda dərc olunmuş məqalələrindən sitatlar)
111. Salman Mümtaz adına Azərbaycan Dövlət Ədəbiyyat və İncəsənət Arxiv: F. 700, s.1, iş 11, v.74-83 (V.Rüstəmzadə “Tərcümə sənətimizin korifeyi”, “Vətəndaş şair”, “Torpaq səxavəli sənətkar” və s.)
112. Şahmar Əkbərzadə. Aylanayın, Çingizistan! “Yazıçı” (“Oğuz eli” qəzetiinin xüsusi buraxılışı), 2009, aprel, № 6(128), s. 1
113. Şəmil Sadiq. İsa Muğanna ilə söhbətim. İsa Muğanna. Ölündən sonrakı həyat. Bakı, “Hədəf” nəşrləri, 2014, s.26-48
114. Tofiq Hüseynoğlu. Söz-tarixin yuvası. Bakı, 2000, 166 s.
115. Tofiq İsmayılov. Türk xalqlarının kino sənəti. Bakı, “Çaşioğlu”, 2008, 160 s.
116. Türk xalqları ədəbiyyatı. I cild. Qədim dövr. Bakı, “Çaşioğlu”, 2006, 320 s.
117. Türk xalqları ədəbiyyatı. II cild. Orta dövr. Bakı, “Çaşioğlu”, 2006, 320 s.
118. Türk xalqları ədəbiyyatı. III cild. Yeni dövr. Bakı, “Çaşioğlu”, 2006, 320 s.
119. Türk xalqları ədəbiyyatı. IV cild. Ən yeni dövr. Bakı, “Çaşioğlu”, 2007, 320 s.
120. Ulu türk sözünün Aytmatov zirvəsi. “Xalq” qəzeti, 2008, 29 fevral
121. Vaqif Səmədoğlu. Mən burdayam, ilahi...: şeirlər və poema. Bakı, “Gənclik”, 1996, 440 s.
122. Vaqif Yusifli. Romanlar, qəhrəmanlar. “Azərbaycan” jurnalı, 1986, № 9, s.162
123. Vilayət Rüstəmzadə. Torpaq səxavəli sənətkar. “Ədəbiyyat və İncəsənət” qəzeti. 1978, 16 dekabr
124. Yaşar Qarayev. Qətl günü. Meyar şəxsiyyətdir. Bakı, “Yazıçı”, 1988, s. 156-162
125. Yusif Səmədoğlu. Seçilmiş əsərləri. Bakı, “Şərq-Qərb”, 2005, 320 s.
126. Zəlimxan Yaqub. Seçilmiş əsərləri. XIII ciddə, I cild. Bakı, “Şərq-Qərb”, 2011, 440 s.

### *Türk dilində*

127. 4.Uluslararası Her yıl bir büyük türk bilgi şölenleri – Cengiz Aytmatov (27-28 kasım, Bursa), Türk ocakları Bursa şubesi yayınları 13, 456 s.
128. Abdildacan Akmataliyev. Cengiz Aytmatovun dünyası. Ankara, Atatürk Kültür Merkezi Başkanlığı yayımı, 1998, 222 s.
129. Ali İhsan Kolcu. Bozkırdağı bilge Cengiz Aytmatov. İstanbul, Salkımsöğüt yayınları, 2008, 398 s.
130. Beşir Ayvazoğlu. Turan Ülkesinin Büyük Yazarı Cengiz Aytmatov Anlatıyor, “Türkiye” Gazetesi, 1992, 14 Mayıs
131. Bilge Ercilasun. Cengiz Aytmatov eserlerinde askerlik ve savaş. Cengiz Aytmatov bilgi şöleni bildirileri. Ankara, Atatürk Araştırma Merkezi yayınları, 1998, s.71-86
132. Bozkırın uyanışı Cengiz Aytmatov. Türkiye, Kafyapım, 2019
133. Cengiz Aytmatov – Muhtar Şahanov, Şafak Sancısı, İstanbul, DA Yayıncılık, 2002, 402 s.
134. Cengiz Aytmatov – Muhtar Şahanov. Kuz başındaki Avcının Çığlığı. Ankara, Tolkun yayınları, 1998, 415 s.
135. Cengiz Aytmatov – Muhtar Şahanov. Şafak sancısı. DA yayınları, 2002, 448 s.
136. Cengiz Aytmatov – Şahanov Muhtar. Sokratı anma gecesi. Ankara: Bilig yayınları, 2000, 88 s.

137. Cengiz Aytmatov. Al yazmalım, selvi boylum. Erken gelen turnalar. Fuji-Yama. Deniz kıyısında koşan ala köpek. İstanbul: Cem yayinevi, 2011, 407 s.
138. Cengiz Aytmatov. Bulut Cengiz Hana Niçin küstü? (Mülakat: Beşir Ayvazoğlu). "Türkiye" gazatesi, 1992, 13 Mayıs
139. Cengiz Aytmatov. Çocukluğum. İstanbul, DA Yayıncılık, 2002, 140 s.
140. Cengiz Aytmatov. Fuji-Yama. İstanbul, Cem yayinevi, 2011
141. Cengiz Aytmatov. Hakkında notlar. Kardaş Edebiyatlar dergisi, sayı 28, 1994, s.41-51
142. Cengiz Aytmatov. Kadim Kırgız ruhunun zirvesi. Türk edebiyatı dergisi, 2008, ağustos, sayı 418, s.92-95
143. Dilorom Alimova. Mustabid Tüzimnin Özbekistan Milli Baylıklarını Talaş Siyaseti: Tarih şahidliği ve sabakları. Toşkent, Şark, 2000, 254 s.
144. Durali Yılmaz. Gün üzar yüzyıl olur ve sonrası. Tercüman gazetesi, 1986, 18 şubat
145. Fatih Arslan. İnsanlığın büyük vicdanı Aytmatov. Türk edebiyatı dergisi. Sayı: 258, 1995, Nisan, , s. 97-101
146. Fatma Açık. Özbek türk şairi, yazarı, dil bilimcisi ve düşünürü Abdurauf Fitrat. Kök dergisi, sayı: 4, 2002, s.40-52
147. Gülcin Oğuz. Dağlar Devrildiğinde-Ebedi Nişanlı. Cengiz Aytmatov: Tematik İncelemeler. Atatürk kültür Merkezi. 2010
148. Gülnur Atetur. Cengiz Aytmatovun "Cengiz hana küsen bulut" adlı romanı üzerine. Türkiyat Araştırmaları Enstitüsü Dergisi. Erzurum, 2000, sayı 15, s.133-141
149. Gülsine Uzun. Cengiz Aytmatovun eserlerinde falcılık. Kehanet ve rüya motifi. Uluslararası Sosyal Araştırmalar Dergisi, 2008, sayı 1, s. 424-434
150. Güner Yüreklik. Aytmatov Tanrısını arıyor. "Cumhuriyet" gazetesi,1987, 17 kasım
151. Isa Ceylan. Cengiz Aytmatovun Romanlarında Doğa ve Doğa Katliamları. Cengiz Aytmatov: Tematik İnceleme-ler. Atatürk kültür Merkezi. 2010
152. Isa Habibbeyli. Cengiz Aytmatov ve Azerbaycan edebiyatı. Bozkırın uyanışı Cengiz Aytmatov. Kafyapım, 2019, s.24-37
153. Louis Aragon. Dünyanın en güzel aşk hikayesi. Türk edebiyatı dergisi. 2008, ağustos, sayı: 418, s. 36-40
154. Marcel Proust. Albertine kayıp, YKY yayınları, 2018, 274s.
155. Mehmet Nuri Yardım. Cengiz Aytmatov İstanbuldaydı. Türk edebiyatı dergisi, sayı 326, 2000, dekabr, s. 20-31
156. Mihail Bahtin. Söylem türleri. Metis yayınları, 2016, 172s.
157. Mustafa Karabulut. Roman tekniği bakımından Cengiz Aytmatovun "Dişi kurdun rüyaları" romanı. Elektronik Sosyal Bilimler Dergisi, 2013, sayı: 43, s.146-165
158. Orhan Söylemez. Cengiz Aytmatov: Tematik İncelemeler. Ankara, Atatürk Kültür Merkezi, 2010, 207 s.
159. Orhan Söylemez. Türk dünyasında tarihi roman ve milli kimlik. Ankara, Bengü yayınları, 2019, 274 s.
160. Ramazan Korkmaz. Aytmatov Anlatılarında Ötekileşme Sorunu ve Dönüş İzlekleri. Grafiker Yayınları. Ankara, 2008, 226 s.
161. Sun Tzu. Savaş Sanatı. İstanbul: Kastaş yayınları, 2001, 240 s.
162. Timur Davletov. Türk Kültüründe pars. TÜRKSOY dergisi. Sayı 23. Nisan 2007
163. Zeynep Oral. Cengiz Aytmatov ile konuşma. Nesin Vakfı Yıllığı, İstanbul, 1976
- Rus dilində**
164. Абдылдаҗан Ақматалиев. Чингиз Айтматов. 2018
165. Абдылдаҗан Ақматалиев. Чингиз Айтматов: Живи и помни. Бишкек, «Имак оғсет», 2015, 384 с.

166. Османакун Ибраимов. Чингиз Айтматов / Жизн замечательных людей. Москва, Молодая гвардия, 2018, 218с.
167. Абылдашан Акматалиев. Чингиз Айтматов: человек и вселенная. Бишкек, "Илим", 2013
168. Адиль Джамиль. Эпос Манас и традиции тюркских сказаний. Баку, «Елм и тахсил», 2011, 180 с.
169. Государственный архив литературы и искусства имени Салмана Мумтаза. Ф. № 626, с. 1, С. № 103 (И.А.Касумов. (О Ч.Айтматове), (О М.Гусейне), (О С.Вургуне) и др. выступления)
170. Государственный архив литературы и искусства имени Салмана Мумтаза. Ф. № 626, с. 1, С. № 297 (Телеграммы по поводу кончины И.А.Касумова)
171. Государственный архив литературы и искусства имени Салмана Мумтаза. Ф. № 626, с. 1, С. № 148 (Письма Ч.Айтматова И.А.Касумову)
172. Иса Габибейли. Вечный могиканин литературы. «Литературный Азербайджан», 2019, №2, с.16-23
173. Кино Советской Киргизии. Москва, Искусство, 1979, 336 с.
174. Лейла Герайзаде. Идейные искания тюркских русскоязычных писателей. Баку, Мугарджим, 2012, 196 с.
175. Лейла Герайзаде. Мир Чингиза Айтматова. Бишкек: Бийиктик, 2013, 128 с.
176. Лейла Герайзаде. Проблемы этно-эпической памяти в творчестве русскоязычных писателей. Баку, Элм, 2013, 184 с.
177. Лейла Герайзаде. Сейсмический пояс. Баку: Элм, 2016, 112 с.
178. Мухтар Ауэзов. Путь добрый. "Литературная газета", 1958, 23 октябрь, № 7
179. Райкан Шукурбеков. Чингиз хочет стать шофером. Ленинчил жаш, 1935, 5 июня
180. Рамиз Аскер. Переводы произведений Чингиза Айтматова на азербайджанский язык. Изысканный дар Рамизу Аскеру. Баку, МВМ, 2014, 320 с.
181. Роза Айтматова, Асан Ахматов. Человек жив, пока о нем помнят люди, Бишкек, Имак, 2017, 217 с.
182. Улвийя Гусейнова. Тюркизмы врусскоязычных произведениях Чингиза Айтматова. Баку: Нурлан, 2008, 202 с.
183. Чингиз Айтматов. "И дольше века длится день" ("Белое облако Чингизхана"), Роман; "Лицом к лицу", Повесть. Главная редакция Кыргызской Советской Энциклопедии, Бишкек, 1991, 400 с.
184. Чингиз Айтматов. Великий мастер. Газета "Бакинский рабочий", 1967, 4 июнь
185. Чингиз Айтматов. Газетчик Дзюйо. Комсомолец Киргизии. 6 апреля 1952
186. Чингиз Айтматов. Имя его произносим с любовью. Торжественный вечер в Москве, посвященный 100-летиюсо дня рождения Джалил Мамедкулизаде. Газета "Бакинский рабочий", 1967, 31 май
187. Чингиз Айтматов. Интернационализм национального искусство. Кино Советской Киргизии. Москва, Искусство, 1979, 336 с.
188. Чингиз Айтматов. Когда падают горы (Вечная невеста). «Дружба Народов», 2006, №7
189. Чингиз Айтматов. Музыка, перековавшая мечи на орла Советская культура, 1969, 3 октябрь
190. Чингиз Айтматов. Подрываются ли основы? Газета "Известия", 1988, 4 май
191. Чингиз Айтматов. Полное собрание сочинений в десяти томах. Бишкек. «Улу тоолар», 2018
192. Шестьдесят минут с Чингизом Айтматовым. Газета "Молодёжь Азербайджана". 1967, 7 июль

### *İngilis dilində*

193. Chingiz Aitmatov. Time to speak (Selections English). New York. International Publishers, 1988, PL 65. K 59 A 373, № 34
194. Orhan Soylemez. Chingiz Aitmatov, A selected Bibliography of Critical and Works Available in English. Ərzurum: Kardeş Edebiyyatlar dergisi, 1996
195. Svat Soucek. National Color and Bilingualism in the Work of CingizAitmatov. Journal of Turkish Studies. Ankara, Vol.5, 1981, s. 70-98

### *Qırğız dilində*

196. Абылдажан Акматалиев. Чынгыз Айтматов жана боордош элдер адабияты. Фрунзе: Илим, 1988, 157с.
197. Айтматов Чынгыз. Биз дүйнөнү жаңыртабыз, дүйно бизди жаңыртат. Фрунзе: Кыргызстан, 1988, 226 с.
198. Лайли Укубаева. Чынгыз Айтматов: Эстетика жана улуттук негиз. Бишкек: 2004, 288 с.
199. Чынгыз Айтматов. Коомдун идеалдарына кызмат отоо // Ленинчил жаш, 1981, 12 сентябрь
200. Чынгыз Айтматов. Мен Манастын уулумун. Бишкек: 2013, с.

### *Internet resursları*

201. Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin dünya şöhrətli yazarı, görkəmli ictimai xadim Çingiz Aytmatova təbrik məktubu. Bakı, 1998, 6 dekabr <http://lib.aliyev-heritage.org/az/5753280.html>
202. Qırğızistan Respublikasının Prezidenti Zati-aliləri cənab Kurmanbek Bakiyevə

[http://archive.president.az/articles.php?item\\_id=20080611035130300&sec\\_id=28](http://archive.president.az/articles.php?item_id=20080611035130300&sec_id=28)

203. Çingiz Aytmatovun ailəsinə [http://archive.president.az/articles.php?item\\_id=20080611030723330&sec\\_id=28](http://archive.president.az/articles.php?item_id=20080611030723330&sec_id=28)
204. Prezident İlham Əliyev məşhur yazıçı Çingiz Aytmatovu qəbul etmişdir. [http://archive.president.az/articles.php?item\\_id=20080226095435110&sec\\_id=10](http://archive.president.az/articles.php?item_id=20080226095435110&sec_id=10)
205. Çingiz Aytmatovun "Dostluq" ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin sərəncamı. Bakı, 2008, 25 fevral [http://archive.president.az/articles.php?item\\_id=20080225062601218&sec\\_id=30](http://archive.president.az/articles.php?item_id=20080225062601218&sec_id=30)
206. Azərbaycan Prezidenti İlham Əliyev Birinci beynəlxalq rus kitabı festivalının iştirakçlarını qəbul etmişdir. [http://archive.president.az/articles.php?item\\_id=20070815120026181&sec\\_id=10](http://archive.president.az/articles.php?item_id=20070815120026181&sec_id=10)
207. Türkdilli dövlətlərin başçılarının VI zirvə görüşündə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin nitqi. Bakı, 2000, 8 aprel <http://lib.aliyev-heritage.org/az/9249711.html>
208. Bədirxan Əhmədov. Ədəbiyyat və repressiya; xarakteri, genezisi və yanaşma meylləri [http://www.avangard.net/index.php?action=static\\_detail&static\\_id=55058](http://www.avangard.net/index.php?action=static_detail&static_id=55058)
209. Lyubov Mircavadovun xatirələri (Söhbətləşdi: Mirmehdi Ağaoğlu). <https://www.aznews.az/news/interview/189495.html>
210. Qəzenfər Kazımov. Humanist ideallar romanı <http://www.qkazimov.gen.az/arxiv/m23.htm>
211. Dünya Heydər Əliyev haqqında, Çingiz Aytmatov, Qırğızistan xalq yazarısı. [http://www.heydaraliyevfoundation.org/az/content/index/84/D%C3%BCnya\\_Heyd%C9%99rC6%8Fliyev\\_haqq%C4%B1nda](http://www.heydaraliyevfoundation.org/az/content/index/84/D%C3%BCnya_Heyd%C9%99rC6%8Fliyev_haqq%C4%B1nda)

212. Səməd Vurğun haqqında sözlər  
<http://www.samadvurgun.com/az/sozler.php>
213. Banuçiçek Kırzioğlu. Kızıl Elma'nın Türkük İçin Anlamı ve Cengiz Aytmatov'un Kızıl Elma Hikayesi  
<http://e-dergi.atauni.edu.tr/ataunitaed/article/view/1020001989/1020001988>
214. Неопубликованное интервью Чингиза Айтматова  
[http://rara-rara.ru/menu-texts/neopublikovannoe\\_intervyu\\_chingiza\\_ajtmatova](http://rara-rara.ru/menu-texts/neopublikovannoe_intervyu_chingiza_ajtmatova)

### Mehman Həsənli

Mehman Ağasəlim oğlu Həsənli 1989-cu ildə Bakı şəhərində anadan olub. Bakı Dövlət Universitetinin Filologiya fakültəsini Azərbaycan dili və ədəbiyyatı ixtisası üzrə bakalavr, həmin fakültəni Türk xalqları ədəbiyyatı istiqaməti üzrə magistraturanı (Mövzu: Özbək ədəbiyyatında cədidizm) bitirib.

2014-cü ildə AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutuna Türk xalqları ədəbiyyatı ixtisası üzrə doktoranturaya qəbul olub və 2017-ci ildə filologiya üzrə fəlsəfə doktorluğu işini (Mövzu: Çingiz Aytmatov və Azərbaycan ədəbiyyatı) müdafiə edib.

Hal-hazırda Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun filologiya elmləri doktorluğu hazırlığı üzrə doktorantıdır. İnstitutun elmi katibi vəzifəsində çalışır.

1 monoqrafiya, 2 tərtib, 2 tərcümə kitabının, 60-dan çox elmi və 30-dan çox publisistik məqalənin müəllifidir. Məqalələri Azərbaycanla yanaşı Türkiyə, Rusiya (Tatarstan, Başqırdıstan), Polşa, Ukrayna, Qırğızistan, Özbəkistan və Qazaxistanda nəşr olunub.

Azərbaycan Yازıcılar Birliyinin üzvüdür. AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun "Müqayisəli ədəbiyyatşünaslıq" jurnalının məsul katibi, İslam Əməkdaşlıq Təşkilatının nüfuzlu "Mədəni irs", Cənubi Koreyanın Avrasiya Türk Araşdırmları İnstitutunun "The Journal of Eurasian Turkic Studies" jurnallarının redaksiya heyətinin üzvüdür.

Azərbaycan Respublikası Prezidentinin yaradıcı gənclər üçün nəzərdə tutulan bir illik təqaüdünə (2016), Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun "İlin gənc alimi" (2016), AMEA-nın "Fəxri Fərmanı" (2016) və Respublika Həmkarlar İttifaqı Konfederasiyasının "Fəxri fərmanı"na (2018) layiq görüldü.

Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkışafı Fondunun Gənclər və İdman Nazirliyi ilə birgə keçirdiyi Gənc alim və mütəxəssislərin 4-cü xüsusi – "Mənim ilk qrantım" müsabiqəsinin (2017) qalibi olub.

## **Мехман Гасанлы**

Мехман Агасалим оглы Гасанлы родился в 1989 году в городе Баку. Окончил филологический факультет Бакинского государственного университета, получив диплом бакалавра по специальности азербайджанский язык и литература, закончил магистратуру того же факультета по специальности Литература тюркских народов (Тема: джадидизм в узбекской литературе).

В 2014 году поступил в докторантuru Института имени Низами Гянджеви НАНА по специальности Литература Тюркских народов и в 2017 году защитил докторскую диссертацию (Тема: Чингиз Айтматов и Азербайджанская литература).

В настоящее время является докторантом по подготовке докторской работы в области филологических наук в Институте имени Низами Гянджеви НАНА. Занимает должность ученого секретаря Института.

Является автором одной монографии, составителем одной и переводчиком двух книг, а также автором более 60-ти научных и 30-и публицистических статей. Статьи изданы, наряду с Азербайджаном, в Турции, России (Татарстане, Башкортостане), Польше, Украине, Киргизии, Узбекистане и Казахстане. Является членом Союза Писателей Азербайджана. Является ответственным секретарем журнала «Сравнительное литературоведение» Института имени Низами Гянджеви НАНА, редакционной коллегии авторитетных журналов «Культурное наследие» Организации Исламского Сотрудничества, и журнала “The Journal of Eurasian Turkic Studies” Евразийского Института Тюркских Исследований Северной Кореи.

Удостоен годовой стипендии Президента Азербайджанской Республики для творческой молодежи (2016), звания «Молодой ученый года» Института литературы имени Низами Гянджеви (2016), награжден «Почетной грамотой» НАНА (2016) и «Почетной грамотой» Республиканской конфедерации профсоюзов (2018). Является победителем 4-го специального конкурса Молодых ученых и специалистов «Мой первый грант», проведенного Фондом Развития Науки при Президенте Азербайджанской Республики совместно с Министерством Молодежи и Спорта.

## **Mehman Hasanli**

Mehman Aghasalim oglu Hasanli was born in 1989 in Baku. He graduated from the Faculty of Philology of Baku State University with a bachelor's degree in Azerbaijani language and literature, and a master's degree in Turkish literature (Dissertation topic: Jadidism in Uzbek literature).

In 2014, he was admitted to the Institute of Literature named after Nizami Ganjavi of ANAS for a doctorate in Turkish literature, and in 2017 he defended his doctoral dissertation on philology (Dissertation topic: Chingiz Aitmatov and Azerbaijani literature).

He is currently a post-doctoral student at the Institute of Literature named after Nizami Ganjavi. He works as a scientific secretary of the Institute.

He is the author of 1 monograph, 2 compilations and 2 translated books, more than 60 scientific and more than 30 journalistic articles. His articles have been published in Azerbaijan, Turkey, Russia (Tatarstan, Bashkortostan), Poland, Ukraine, Kyrgyzstan, Uzbekistan and Kazakhstan.

He is a member of the Azerbaijan Writers' Union. He is the executive secretary of the "Comparative Literary Studies" magazine of the Institute of Literature named after Nizami Ganjavi of ANAS, a member of the editorial board of the "Cultural Heritage" of the Organization of Islamic Cooperation, "The Journal of Eurasian Turkic Studies" of the Institute of Eurasian Turkish Studies of South Korea.

One-year scholarship of the President of the Republic of Azerbaijan for creative youth (2016), "Young Scientist of the Year" of the Institute of Literature named after Nizami Ganjavi (2016). He was awarded the "Honorary Decree" of ANAS (2016) and "Honorary Decree" of the Republican Trade Union Confederation (2018).

He was the winner of the 4th special competition of young scientists and specialists - "My first grant" (2017) that held by the Science Development Foundation under the President of the Republic of Azerbaijan together with the Ministry of Youth and Sports.

## FOTO SALNAMƏ



Düşünçə ilə müqayisədə işq sürəti heçnədir; Fikir, hansı ki,  
zaman və məkanca keçmişə gedir və geriyə hərəkət edir,  
hər şeydən daha çevikdir....

*Çingiz Aytmatov*



Ümummilli lider Heydər Əliyev və görkəmli yazıçı Çingiz Aytmatov  
Abay Kunanbayevin 150 illik yubileyində, 9 aprel 1995-ci il



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Çingiz  
Aytmatova "Dostluq" ordenini təqdim edərkən, 25 fevral 2008-ci il



Çingiz Aytmatov və Lui Araqon



Çingiz Aytmatov Qabriel Qarsia Markeslə



Rəsul Rza, Əziz Nəsin və Çingiz Aytmatov, Moskva, 1966-ci il



Çingiz Aytmatov Bəxtiyar Vahabzadənin 60 illik yubileyində, 1985-ci il  
Soldan: Mirvarid Dilbazi, Süleyman Rüstəm, Bəxtiyar Vahabzadə,  
Çingiz Aytmatov və Mirzə İbrahimov



Çingiz Aytmatov, Şahmar Əkbərzadə, Toğrul Nərimanbəyov və  
Bəxtiyar Vahabzadə, Bakı, 1985-ci il



Xalq yazarı Anar, Çingiz Aytmatov və Oljas Süleymenov



Çingiz Aytmatov və akademik İsa Həbibbəyli, Moskva, 9 iyun, 2005-ci il



Çingiz Aytmatov və Cavad Heyət, Bakı, 27 fevral, 2008-ci il



Çingiz Aytmatov Türkiyənin Elazığ şəhərində, 2007-ci il  
Soldan ön sıradə: Abdildacan Əkmətəliyev, Muxtar Şaxanov,  
Çingiz Aytmatov və Sabir Rüstəmxanlı



Hüseynbala Mirələmov Çingiz Aytmatovla, Brüssel, 2004-cü il



Çingiz Aytmatov "Xəcalət" pyesini izlədikdən sonra  
Bakı, 26 fevral, 2008-ci il




Akademik İsa Həbibbəylinin "Çingiz Aytmatov və müasir dövrün  
çağırışları" mövzusunda III Beynəlxalq İssik-kul Forumunun rəsmi  
açılış mərasimində çıxışı, Bişkek, 5 oktyabr, 2018-ci il




Nizami Gəncəvi adına Ədəbiyyat İnstитutunda “Çingiz Aytmatov: milliliklə bəşəriliyi birləşdirən fenomen” Beynəlxalq elmi konfransı, Bakı, 13 iyul 2018-ci il



Azərbaycanda Çingiz Aytmatov həsr olunmuş kitabları ədibin ev muzeyinə təqdim edərkən, Bişkek, 4 oktyabr 2018-ci il  
Soldan: Mehman Həsənli, Isa Həbibbəyli, Məryəm Aytmatova



Akademik Isa Həbibbəyli ilə “Ruh-Orda”da Çingiz Aytmatovun büstünün yanında, İssik-göl, 5 oktyabr 2018-ci il



Çingiz Aytmatovun panosu öндө  
Akademik İsa Həbibbəyli və gənc aytmatovşunas  
Mehman Həsənli. 6 oktyabr 2018-ci il

392




Çingiz Aytmatovun oğlu Eldar Aytmatovla. Bişkek, 3 oktyabr 2018-ci il




Bişkekdəki Prezident iqamətgahı.  
Soldan: Mehman Həsənli, Roza Aytmatova (Çingiz Aytmatovun bacısı)  
və Cumaqul Saadenbekov. 4 oktyabr 2018-ci il


393



**Çingiz Aytmatovun oğlu Askar Aytmatovla. İstanbul.  
3 noyabr 2017-ci il**



**Çingiz Aytmatovun tədqiqatçısı professor Ramazan Qorxmazla  
Çingiz Aytmatovun panosu önündə.  
Bışkek, 4 oktyabr 2018-ci il**



Akademik İsa Həbibbəyli ilə Ata-beyit Memorial kompleksində.  
Bişkek, 5 oktyabr 2018-ci il






Çingiz Aytmatovun tədqiqatçısı professor Osmanakun İbrahimovla.  
İssik-kul, 6 oktyabr 2018-ci il










Çingiz Aytmatovun tədqiqatçısı akademik Abdildajan Akmataliyevlə.  
Bişkek, Çingiz Aytmatov adına Dil və Ədəbiyyat İnstitutu.  
23 aprel 2016-ci il


*Çingiz Aytmatovun İmran Qasimova məktubları<sup>1</sup>*



## İsmayıл Şıxlı, İmran Qasımov və Çingiz Aytmatov Çingiz Aytmatovun Azərbaycanda çap olunmuş əsərləri

<sup>1</sup> Письма Ч.Айтматова И.А.Касумову. Государственный архив литературы и искусства имени Салмана Мумтаза. Ф. № 626, № 148





Toğrul Nərimanbəyov. "Çingiz Aytmatov oğlu Eldarla" portreti



Fəxrəddin Məmmədvəliyevin Çingiz Aytmatovun  
“Qiyamət” romanına çəkdiyi illüstrasiya

Nizami Gəncəvi adına Ədəbiyyat İnstитutunun  
“Sənətkarın elmi pasportu” seriyasından çap olunmuş  
kitabları

1. Əbdürrəhim bəy Haqverdiyev. Həyatı və yaradıcılığı (kollektiv). Bakı: “Elm vətəhsil”, 2018, 332 s.
2. Yadigar Əsgərova. Səməd Mənsur. Həyatı və yaradıcılığı. Bakı, 2019. 176 s.
3. Firudin Qurbansoy. İmadəddin Nəsimi. Bakı: “Elm”, 2019, 136 s.
4. Lətifə Mirzəyeva. Kərim Məşrutəçi Sönməz. Bakı: “Elm və təhsil”, 2019, 184 s.
5. Akademik Məmməd Cəfər Cəfərov: şəxsiyyəti və yaradıcılığı (kollektiv monoqrafiya). Bakı: “Elm və təhsil”, 2019, 208 s.
6. Abid Tahirli. Ceyhun Hacıbəylinin həyat və yaradıcılıq yolу. Bakı: “Elm və təhsil”, 2019, 344 s.
7. Böyük Azərbaycan şairi İmadəddin Nəsimi (kollektiv monoqrafiya). Bakı, “Elm”, 2019, 400 s.
8. Uşaq ədəbiyyatında Xanımına Əlibəyli imzası. (kollektiv monoqrafiya). Bakı: “Elm və təhsil”, 2020, 150 s.
9. Əfzələddin Xaqani. Həyatı və yaradıcılığı (kollektiv monoqrafiya). Bakı: “Elm və təhsil”, 2020, 395 s.
10. Mehman Həsənli. Çingiz Aytmatov fenomeni və Azərbaycan. Bakı: “Elm və təhsil”, 2020, 406 s.

“Elm və təhsil nəşriyyat-1” MMC-nindirektoru:  
**Nadir MƏMMƏDLİ**

Texnikiredaktor: **Rəşid Kərimli**

Korrektorlar: **Zərin Vəliyeva**  
**Mətanət Abdunova**

Çapa imzalanmışdır: 08.07.2020  
Şərti çap vərəqi: 25. Sifariş: № 123.  
Kağız formatı: 60x84 1/16. Tiraj: 300.

---

*Kitab “Elm və təhsil nəşriyyat-1” MMC-də  
hazır elektron variantdan çap olunmuşdur.*

*E-mail: elm.ve.tehsil@mail.ru*

*Tel: 497-16-32; 050-311-41-89*

*Ünvan: Bakı, İçərişəhər, 3-cü Maqomayev döngəsi 8/4.*

Az f 313832